

MAQSUD İBRAHİM BƏYOV

**SEÇİLMİŞ
ƏSƏRLƏRİ**

İKİ CİLD DƏ

I CİLD



**"AVRASIYA PRESS"
BAKİ-2007**

*Bu kitab "Maqsud İbrahimbəyov. Bütün yaxşılıqlara ölüm"
(Bakı, Azərnəşr, 1993) nəşri əsasında təkrar nəşrə hazırlanmışdır*

Tərtib edən və redaktoru:

Tərlan Quliyev

Azərbaycan Respublikasının Prezidenti
İLHAM ƏLİYEVİN

**"Azərbaycan dilində latin qrafikası
ilə kütləvi nəşrlərin həyata
keçirilməsi haqqında"**

12 yanvar 2004-cü il tarixli sərəncamı
ilə nəşr olunur və ölkə kitabxanalarına
hədiyyə edilir

894.3613-dc22

AZE

Maqsud İbrahimbəyov. Seçilmiş əsərləri. İki cilddə. I cild. Bakı,
"Avrasiya press", 2007, 392 səh.

Görkəmli Azərbaycan yazıçısı M.İbrahimbəyovun seçilmiş əsərlərinin-
dən ibarət ikicildliyin birinci cildinə onun müxtəlif illərdə yazdığı
povestləri daxil edilmişdir.

ISBN 978-9952-421-94-1

© "AVRASIYA PRESS", 2007

ÖN SÖZ

Maqsud İbrahimbəyov imzası mənim yaddaşımı həmişəlik həkk olunub – qırx il bundan önce onun ilk hekayəsi çap ediləndən bəri. O vaxtdan cəmiyyətdə belə bir fikir yarandı ki, bu gənc yazar çox istedadlıdır və deməli, bizim cansızıcı didaktik ədəbiyyatımızda artıq daxili bir partlayış baş vermişdir. Altmışincular nəslinin parlaq nümayəndələri cərgəsində o, ən müstəqil, ən cəsarətli və ən ötkəm yazıçı idi. Düşündüyünü deyir, istədiyini yazırıdı. Ölküsinin şərəfi, özünün yaradıcılığı və heysiyəti ilə bağlı məsələlərdə qalmaqallardan qorxmurdu. Ondan heç də hamı razi deyildi, ancaq kitabları əlbəəl gəzirdi, oxunmaqdan səhifələri didilib-cırılırdı. Yazıçının “Ondan yaxşı qardaş yox idi”, “Truskavetsə kim gedəcək”, “Qoy o bizimlə qalsın”, “Kərgədan buynuzu”, “Yaxşılıqların əvəzində ölüm”, “Bayquş gelmişdi” və s. bu kimi parlaq povestləri “Noviy mir”, “Yunost”, “Drujba narodov”, “Azərbaycan”, “Literaturniy Azerbaydjan” jurnallarında, “Roman-qəzet”də çoxmilyonlu tirajlarla çap edilir, habelə ayrı-ayrı kitablar şəklində – həm də təkcə bizim ölkədə yox – çapdan çıxırıdı. SSRİ “ədəbi ixracatının” ən sanballı maddəsini onun əsərləri təşkil edirdi. Xeyirkənliyi, ağlı, qeyd-şərtsiz dürüstlüyü Maqsud İbrahimbəyovu bizim nəsil üçün o dövrün mənəvi-əxlaqi hərc-mərcliyində ən etibarlı bələdçiyyə çevirirdi. Biz onun nəsrinin ab-havasına köklənmiş bir şəraitdə onun qələmindən çıxan yazıları hər hansı digər bir sovet yazıçısının əsərlərindən daha böyük həvəslə mütləq edirdik.

Maqsud İbrahimbəyov Bakıda, coğrafiya müəlliminin ailəsində dünyaya göz açıb. Onların ailəsi şəhərin köhnə yuxarı hissəsində, “Paralel”lər deyilən küçələrin birində yerləşən məhəllədə yaşayırıdı. Demək olar ki, “eyni biçimli” belə küçələrdə, adətən, tinin başında pinəçi budkası, qəzet köşkü, ağ neft satılan xirdaca dükən və nəhayət, məhəllənin “gözü” sayılan hamam olardı. Maqsudun xarakteri erkən formalasmışdı; gələcək yazıçının uşaqlığı və gəncliyi ağır mühəribə illərinə və mühəribədən sonrakı kəşməkəşli dövrə tösadüf etmişdi. O illərdə “əsl kişi” olmaq istəyi yeniyetmələr arasında hər şeydən yüksəkdə dururdu. “Kişi olmaq”, yəni qorxaq, ağciyər olmamaq, satqınlıq etməmək deməkdir. “Kişi olmaq” bir də o deməkdir ki, dara

düşənə kömək əli uzatmağa həmişə hazır olasan. Onların məhəlləsində yazılmamış etika qanunları vardı və hamı bu qanunlara sözsüz riayət edirdi.

O dövrün məişəti, əxlaqi, koloriti, ab-havası, tipajları Maqsud İbrahimbəyovun “Mühəribənin 1001 gecəsi”, “Hani o yol”, “Püstə ağacı” kimi povest və romanlarında öz eksini tapmışdır. O, qocalara saygıni, dostluqda sədaqət hissini, hər zaman zəiflərə arxa olmaq kimi pozulmaz qaydanı möhz həmin illərdən, o uzaq uşaqlıq illərindən əzx etmişdir.

Yazıçının, demək olar ki, bütün əsərlərində təxminən, belə bir xətti görmək mümkündür: bir insanın ruhu yadlaşma, bigənəlik, şübhələr, qınaqlar, lal sükut uşurumu üzərindən pərvazlanıb, maneələri dəf cdərok başqa bir insanın ruhuna qovuşmağa can atır. İdeya və üslub baxımından hay-küyə səbəb olmuş və eyni zamanda ən gözəl əsərlərdən biri olan “Ondan yaxşı qardaş yox idi” əsərində o, insanların qarşılıqlı münasibətlərinin bu mübhəm guşəsinə baş vurur, vaxtilə bir-birini çox sevən qardaşlar arasında anlaşılmazlığın yaranma səbəblərini araşdırmağa çalışır. Bu qardaşların bir-birini başa düşməməsi onların bir-birini qəbul etməmələrinə, daha sonra isə onlar arasında qarşılıqlı nifrətə gətirib çıxarmışdı. Nifret isə, Maqsud İbrahimbəyova görə, yalnız bir şəylə nəticələnir – şəxsiyyətin itirilməsi, yox olması və ölüm. Povestin final epizodu bu fikri öne çekir:

“ – Rədd ol, – xırıldaya-xırıldaya dedi. – Bu dəqiqə rədd ol! Mən sənə bu tərəfə keçməyi qadağan eləmişəm!

– Bəsdir! Eşidirsənmi, bəsdir! – Simurq ümidsiz-ümidsiz qışkırdı.
– Axı sən ölürsən!

Cəlil müəllim zəndə qardaşının üzünə baxdı və onun ağladığını gördü. Sonra fikrə getdi və özü də gözləmədən onun əvəzinə bir başqası danışmış kimi dedi

– Bəli. Ölürəm. – O, yenə nə isə demək istəyirdi, ancaq birdən Simurqun gicgahlarına dən düşdüyüünü gördü, bu onu çox təəccübəldirdi və qanını qaraltdı “.

Bu iki nəfər bir-birini çox gec başa düşdü, çünkü aralarında dərin bir uşurum vardi.

Ruhun iztirabları Maqsudun uşaqlar üçün yazdığı əsərlərdə, daha kövrək duyğularla qələmə alınmışdır.

Hər bir yaradıcılığın öz mexanizmləri var. Bunları sözlə izah etmək çətindir. Əsərin ideyası necə yaranır, hansı şərait, mühit, hansı görüşlər, hansı vəziyyət, hansı xatirələr əsərin yaranmasına təkan verir?

Əslində, yazıçı əməyi çox ağır zəhmətdir. – Maqsud İbrahimbəyov öz müsahibelerinin birində belə demişdi: – Ancaq bu, əziyyət deyil. Bu, insanın duya bileyəcəyi ən ali həzzdir. Əlbəttə, elə məqamlar olur ki, bircə sətir də yaza bilmirsən. Əsəbi gəzib-dolanırsan. Sıqarı-sıqara calayır, özünə yer tapa bilmirsən. Lakin qəfildən həmin o an yetişir: elə bil əllərini ireli uzatmışan və haradansa, səmanın ənginliyindən şıdırğı yağan yağış səxavətlə sənin ovuclarını doldurur. Bir neçə dəfə elə hallar olub ki, mən fasıləsiz, bəzən hətta 28 saat işləyərək, povedi on iki-on dörd günə bitirmişəm. Bu, əsl səadətdir.

Görünür, Maqsud obrazları, mövzuları, ideyaları öz daxilində uzun zaman gəzdirir, yaşıdır, bu yeni həyat onun daxilində tədricən yetişir.

“Bax, haradasa buralarda, mezozoy qatında, böyük təzyiq altında neft var. Həmin o nöqtəni tapıb, buruq qoymaq əla olar. Tixaci açılmış şüşədən şampan şərabıtək fontan vurur və uzun illər beləcə öz-özünə süzülüb axar. Çünkü yerin altındaki neft bir şüşəlik deyil, dəniz, ümman qədərdir”. Bu sözləri “Mezozoy əhvalatı” pyesinin qəhrəmanlarından biri deyir. Mən isə bu sözləri elə Maqsudun özü barəsində deyilmiş fikirlər hesab edirəm, çünkü o, bütün həyatı boyu insan psixologiyasının bu “mezozoy” dərinliklərini öyrənir, həmin o yeganə nöqtəni axtarır.

Üslub sadəliyi, üstəgəl hisslerin tam sərbəstliyi və fəlsəfi paradoxlar – bu, onun nəsrindən ibarət qızışdırıcı kokteyldir. Başqalarının sarkazm nümayiş etdirdiyi və ya “dünyanın dərdi”ndən gileyləndiyi yerlərdə Maqsud İbrahimbəyov zarafata keçir, yüngül istehza və nisgillə kifayətlənir. Lakin bu istehzanın və nisgilin arxasında elə bir dərinlik, elə bir miqyas gizlənir ki, hadisələrin cərəyan etdiyi həmin zaman barədə, həmin dövrün gerçəklilikləri barədə bütövlükde fikir yürütməyə imkan verir. Qədim yunanların yüksək dəyərləndirdiyi ahəng, əndazə deyilən xüsusiyyət onu heç vaxt tərk etmir. O, on doqquzuncu əsr fransızları kimi dəqiq və hər zaman fərqlidir. Bunu hiss etmək üçün onun romanlarını, uşaqlar üçün povedlərini, esselərini, dramalarını və komediyalarını gözdən keçirmək kifayətdir.

Bununla bağlı Maqsud İbrahimbəyovun dramaturgiyası barədə bir neçə kəlmə demək istərdim. Onun “Mezozoy əhvalatı”, “Yaxşılıqla-

rın əvəzində ölüm”, “Kərgədan buynuzu”, “Müdrik sfinks gülümşəyir” pyesləri ölkəmizin və dünyanın qırıq üç teatrında – Moskvadan dünya şöhrətli Malı Teatrı da daxil olmaqla – öz səhnə təcəssümünü tapmışdır.

Jurnalist, dilçi, tarixçi olmaq mümkündür, lakin dramaturq olmaq üçün məhz dramaturq doğulmaq lazımdır. Səhnə qanunlarını başa düşməkdə, ritmi duymaqda, sərrast replika tapıb yerində işlətmək qabiliyyətində, bir sözlə, teatr üçün əsər yazan şəxsə gərək olan bütün bu məziyyətlərdə aktyorluq məharətindən nəsə var. Maqsud İbrahimbəyov heç vaxt aktyor olmayıb, lakin bütün bu xüsusiyyətlər onda artıqlaması ilədir. Onun pyeslərində hər şey elə məharətlə hazırlanıb, elə ahəngdar şəkildə çulğalaşır ki, sözün əsl mənasında, lap iynənin ucunda da əsas qayə öz “müvazinətini” itirmir. Təbii ki, dramaturqun istedadı texnikadan ibarət deyil, lakin bu istedad texnikada da özünü göstərir.

Yazıcının yeni əsərlərindən biri – 2007-ci ildə yazdığı “Final” restoranı dərin mənalı tragikomediyadır. Öz həyatlarına, keçdikləri ömür yoluna yekun vuran iki nəfər uşaqlıq dostu barədə süjetin əsasında detektiv əməl – uşaq oğurluğu dayanır. Lakin müəllif “ekşə” üslubunda mövzunu davam etdirməkdən imtina edir. Hadisənin nə ilə sonuclanacağıının qabaqcadan bəlli olduğu məşhur fəlakətlər barədəki məşhur tarixi dramlarda olduğu kimi, dramaturq uşaq oğurluğu xəttini yarida qırır, saxlayır ki, seyrçini dinamik süjetin gözlənilməz dönüşlərindən daha mühüm və daha dərin məsələləri izləməyə məcbur etsin.

Gərək Maqsud İbrahimbəyov olasən ki, ilahi hakim, münsif rolunu pashı sərinkeşə həvalə edəsən. Yaşları altmış haqlamış hər iki qəhrəmanın taleyindəki etaləti yazıçı məhz bu üsulla qırır: birini o dünyaya göndərir, o birini isə hər şeyin “saf və işıqlı” olduğu, insanı yüksəklərə qaldıran haqq-ədalətin zəfər çaldığı gerçəkliyə. Və bütün bunları seyr edərkən, Azərbaycanın Xalq yazılışının nədən bu qədər ciddi yazıçı kimi şöhrət qazanmasının səbəbini anlamağa başlayırsan.

Onun ssenariləri əsasında 12 kinostudiyyada filmlər çəkilmişdir. “Uşaqlığın son gecəsi”, “Bizim Cəbiş müəllim”, “Son müsahibə”, “Yarımçıq qalmış serenada” (“Azərbaycanfilm”); “Yaxşılıqların əvəzində ölüm”, “Qoy o bizimlə qalsın” (M.Qorki adına kinostudiya); “Truskavetsə kim gedəcək”, “Qızıl reys”, “Kərgədan buynuzu” (“Mosfilm”), “Sən mənim noğməmsən!” (“Özbəkfilm”); “Çünki mən

Ayvar Lidakam” (“Rıqa kinostudiyası”) və s. bədii filmlər on milyon-larla tamaşaçının diqqət və sevgisini qazanmışdır.

Maqsud İbrahimbəyov haqlı olaraq, görkəmli ədəbi sima hesab edilir. Bəli, o, bütöv bir nəslin simasıdır, rəmzidir. O, sanki dövrün özüdür. O, dünən də vardi, bu gün də var, sabah da olacaq. Əminəm ki, əlinizdəki kitabı oxuyanda, bunu özünüz də hiss edəcəksiniz. Könüll xoşluğu ilə mütaliə edin, sizə ürəkaçan tanışlıqlar arzulayıram, axı Maqsud İbrahimbəyovun “Seçilmiş əsərlər” adlı yeni kitabının cildi altına “toplAŞanlar” həqiqətən sayseçmə ədəbi qəhrəmanlardır.

Nadejda İsmayılova

POVESTLƏR

ONDAN YAXŞI QARDAŞ YOX İDİ

İkimərtəbeli ağ hamam binasının yastı damına qoyulan tünd rəng çəkilmiş qazanlar şəhərin bu uzaq rayonunda hansı səmtdən baxsan yaxşı görünürdü. Bu qazanların yeknəsəq uğultusu gecə də, gündüz də ətraf məhəllələrə yayılır, hətta xəzri qopanda da həyətlərin hamisində eşidilirdi.

Məhəllə adamları qazanların səsinə alışmışdır, heç elə bil onların uğultusunu eşitmirdilər. Hamam keçən əsrin ortalarında tikilmişdi və o vaxtdan bəri bu rayonda beşinci, ya altıncı nəsil qazanların uğultusu altında xoş güzəran sürür, doğub-töreyir, peşmançılıq çəkir, keşməkeşli həyat mübarizəsində gah qalib gelir, gah da meğlub olurdu. Hamam bu rayonun yeganə məziyyəti, yeganə gəlməli yeri idi, ona görə də eśl hamam sərraflarının şəhərin o başından bura çıxmeyə gəlmələri heç kimi təəccübəndirmirdi.

Qabaqlar hamamin qara sütun kimi göye dirənən, sonra elə bil mina çəkilmiş mavi səmanın fonunda tez-tez dəyişərək, gah əfsanəvi ağaç, gah vəhşi heyvan, gah da quş şəklində düşən tüstüsü narahatlıq törədirdi. Küleklə havada küçələri qəhvəyi duman bürüyür, ağacların yarpaqlarına, həyətlərdə sərilmış paltaşların üstünə qapqa-ra, el vuran kimi yayılan lopa-lopa qurum yağırdı. Ancaq heç kim gileyənmirdi, görünür, adamlar tüstü və quruma kompensasiya qanununun labüb nəticəsi kimi baxırdılar, bu qanuna görə insan əvvəl-axır hər bir yaxşı şeyin əvəzini verməlidir. Hər bir ağılı başında olan adam da (bu rayonun sakınlarının əksəriyyəti isə bu dərrəkənin sahibləri idilər) yaxşı başa düşürdü ki, iki və üçotaqlı nömrələri olan, divarlarına döşəmədən tam tavanına kimi çəhrayı və zərif mavi rəngdə mərmər döşənmiş, ümumi salonunda hovuzu və uzanacaqları, yüksək ixtisaslı kisəçiləri, eləcə də səhərin gözü açılandan ta gecə yarısına kimi lumulu, ətirli çay verilən çayxanası olan qədim hamamin müqabilində tüstü və qurum çox cüzi şeydir. Vaxt geldi ocaqxanada odluğu dəyişdirdilər, mazutdan qaza keçdilər. İndi hamamin bacasından ağır-ağır, dalgalana-dalgalana şəffaf qızmar hava çıxırdı, sürətli texniki tərəqqi dövründə yaşayan işguzar

adamlara qismət olmuş neçə-neçə əlavə nemətlərdən birini də dərhal qiymətləndirməyə və ondan istifadə etməyə qabil təşəbbüs-kar məhellə uşaqlarının əli və iradəsi ilə bacanın üstüne yönəldilən çərpələnglər bu istiyə düşəndə qıç olmuş kimi qırılır və yanırı.

Cəlil müəllimin həyəti hamama, onun pəncərəsiz arxa divarına bitişik idi. Həyət məhellədə ən abad həyətlərdən hesab olunurdu, Cəlil müəllimin səyi sayesində tamam yaşışmış, səliqə-sahmana salınmışdı; onun şəhərin həyəti olduğunu bilməyən adam, elə güman eləyə bilərdi ki, bu həyət Abşeronun dəniz səmtlərində salınmış üzümlü, əncirli, hələ üstəlik çalışqan və səriştəli "torpaq sahibləri"nin nar və qara tut da ədkikləri bağlardan biridir. Cəlil müəllim yay günü səhər hələ ala-toranlıqdan həyətinin ortasında dayanıb, dilxor-dilxor qazanların səsinə qulaq verirdi, ona elə gəlirdi ki, bu gün qazanların səsi onu fikrini cəmləşdirməyə, gecə gördüyü yuxunu yadına salmağa qoymur.

Hərdən yadına düşən, heç cür hafızəsində bir yerə toplaşmaq istəməyən təsəvvürlərdən anlayırdı ki, gördüyü yuxu qarmaqarışıq, pis yuxudur, ancaq yenə də Cəlil müəllim onu yadına salmaq istəyirdi, heç cür bu əzablı arzunun öhdəsindən gələ bilmirdi.

O, həyəti dolandı, talvardan düşmüş meynəni fikirli-fikirli qaldırib yerine qoydu, quşların bir salxım üzümü dimdikləyib, tamam zay elədiklərini görüb dilxor-dilxor başını buladı, sonra da bir neçə ləklik, uzunluğu beş, eni dörd metr bostana yaxınlaşdı. Burada Cəlil müəllim ilin fəsillərindən asılı olaraq soğan, pomidor, turşəng, vəzəri, eləcə də cürbəcür gül-ciçək əkirdi.

Onun mülahizəsinə görə, birbaşa ləkdən yiğilib süfrəyə qoyulan göyərtinin cana ayrı faydası vardı, elə bostanda işləməyin, torpaqda ayaqyalın gəzməyin də insana çox xeyri vardı – gün ərzində bədənə toplaşan elektrik enerjisi ayağın altından torpağa axırdı. Bir təmiş feldşer ona demişdi ki, şəhərdə yaşayan adamin orqanizmində xeyli elektrik yiğilir və asfalt elektriği keçirmədiyi üçün bu enerji onun canından çıxmır.

Bu söhbət Cəlil müəllimə yaman təsir eləmişdi, indi o, tez-tez bu elektrikin onun kürək nahiyyəsində və başında möhkəm, ağır yumruq kimi düyünlənib, bütün əsəblərini sıxdığını çox aşkar duyurdu. Bunu Cəlil müəllim bütün günü aydın hiss eləyir, ona görə də axşamlar mütləq çəkmələrini çıxarıb, bostana gəzməyə düşür,

ayaqlarını torpağa basdırır, hər dəfə ağır gərginliyin qumluğa necə axdığını hiss eleyib yüngülləşirdi. Ancaq Cəlil müəllimin ağılli iş görüb heç vaxt fikirlərini açıq deməyən arvadının və qızının mülahizəsinə görə, onun orqanizmindən heç bir elektrik-filan çıxmırıldı, hətta əger həyətdəki bostanın torpağına müəyyən miqdar enerji axırdısa da, onun canında o qədər elektrik, yaxud hələ elmə məlum olmayan başqa enerji formaları qalırkı ki, bu enerji bütün Bakı bostanlarına və əkinlərinə artıqlaması ilə bəs eləyerdı.

Bostanı dolaşmaq çox çəkmədi, torpaq kifayət qədər nəm idi, ləkləri o, həmişə axşamlar, gecə suvarırdı. Heyətin dib tərefindəki tut ağacının yanına gəldi. Bu qollu-budaqlı tut ağacının altına iki arı pətəyi qoyulmuşdu. Cəlil müəllim bu pətəklərlə fəxr elədiyi kimi, bütün şəhərdə bunlardan savayı arı pətəyi yox idi; hər halda hələ indiyə kimi heç kim ona Bakıda bir başqasının da arı saxladığını deməmişdi.

O, pətəklərin ahəngdar uğultusuna qulaq verdi, arılar yuxudan ayılmışdır, amma pətəkdən bayır çıxmırıldı. Hələ çox tez idi, yarıcılmış yuxulu çiçəklərin ləçəkləri şəhli idi, arılar ani səhər soyuğunun ötüb-keçməsini, iliq havanı, nəm torpaq və ağaç qabığı, bal və çiçək ətri, iliq insan nəfəsi duyulan havanı, onlara həyat götərən havanı gözləyirdilər...

Arlara Cəlil müəllimin çox böyük məhəbbəti vardi. Hər dəfə bu zəhmətsevən, fədakar canlılara tamaşa eləyəndə o, özündə bir sevinc duyur, mütəəssir olurdu. Söhbət vaxtı dostluqdan və ağılli davranışdan tutarlı misal çəkmək lazımlı gələndə Cəlil müəllim mütləq arılardan söz salırdı. O, qəti bu qənaetə gelmişdi ki, əgər insanlar arılardan bir-birlərinin xatırınə canlarından keçmək xasiyyətini mənimsəyə bilsəydi, çox şey qazanardılar. O, qarşılıqlı hörmətdən, paxıllığın ziyənindən danişanda da arılardan söhbət salırdı. Həmişə də arıları xatırlaması çox inandırıcı olur, yerinə düşürdü. Ancaq söhbət insanların nanəcibliklərdən düşəndə, həmişə belə söhbətlərdən sonra, özü düzgün həyat yolu tutduğu üçün bir razılıq hissi duyan Cəlil müəllim, arılara isnad eləyə bilmirdi. Amma o, ümid edirdi ki, pətəklərin, yaxud tək-tək arıların həyatına göz qoymaqla bir vaxt arı ailələrində ən dəhşətli qüsura – nanəciblik mərəzinə mübtəla varlıqların olmadığını da inandırıcı surətdə sübut eləyən səciyyəvi xüsusiyyətləri tapacaqdır.

Bu müşahidələrdən o, gələcək söhbətlərində istifadə etmək, onları rövnəqləndirmək istəyirdi, Cəlil müəllim belə söhbətlərə ehtiyac duyurdu və fürsət düşən kimi onu başlamağa hazır idi.

Nə isə bir başqa qarışığı olan qara, qoyun iti eyvanda, pilləkənin qabağında, balaca döşəkçənin üstündə yatmışdı, Cəlil müəllim başının üstündə dayananda it gözünü açdı, yuxulu-yuxulu baxdı və təzədən yatdı.

Cəlil müəllim asta-asta eyvana qalxdı, mətbəxə keçdi, soyuducudan bir parça içalat çıxartdı, xırda-xırda boşqaba doğradı, üstünə çörək də əlavə elədi və götürüb təzədən həyətə qayıtdı. İt tənbətənbelə qalxdı, boşqaba yaxın gəldi. Cəlil müəllim çox istəyirdi ki, it ona quyruq bulasın. İt iki ağıza boşqabı təmizlədi, sonra elə buradaca qoyulmuş tasdan bir az su yaladı və təzədən uzandı. Cəlil müəllim ona bir təpik vurdub, it həmişəki kimi zingildədi və kənara sıçramaq istədi, ancaq kəndir qoymadı. Cəlil müəllim qapısına gətirəndə bu, körpə küçük idi, ilk vaxtlar o, küçüyə süd verirdi, bir müddət keçəndən sonra isə ona bazardan ət, içalat almağa başladı. Cəlil müəllim iti təmiz saxlayırdı, iyri nə de canını dişinə tutub, həftədə bir dəfə çımdirirdi.

İtin tərbiyəsinə o, çox fikir verirdi, Cəlil müəllimin fikrinə görə, məqamında, haqqına sərt olurdu. Nahaq yerə döymürdü, döymək lazım gələndə isə – küçük ev-eşiyi batıranda, yaxud gecəyarısı hürəndə, Cəlil müəllim onu məhz iti döymək üçün hazırlanmış şallaqla döyürdü, özü də elə döyürdü ki, onurğa sütunu, yaxud başqa bir sümüyü zədələnməsin. Layiq olanda mütləq mükafatlaşdırıldı – tumarlayır, konfet verirdi. Böyüdü. Tək-tek adam itə belə qulluq eləyərdi, özü də bu cür qatışq, cinsi naməlum itə! Cəlil müəllime ən çox yer eləyən o idi ki, it onun qapısında böyümüşdü, onun yalını yeyib az qala canavar böyüklükdə olmuşdu, amma onu sahib yerinə qoymurdu.

Cəlil müəllimin həyətə girdiyini görəndə it qaçıb kolluğa soxuldu, ondan uzaq dolanırdı, gözlərini Cəlil müəllimə zilləyir, qəmgin-qəmgin baxırdı. Heç kim də bunu görmürdü. Nə ev adamları, nə də qonum-qonşular. Kimin nə işinə qalmışdı ki, həyət iti kimə necə baxır, həyət-bacanı yaxşı qoruyurmu, kifayətdir! Amma Cəlil müəllimə ağır gəlirdi: it hamiya şırmənir, ancaq onu görən kimi tamam dəyişirdi. Cəlil müəllim dünən axşam iti tutub

bağlamışdı, bütün günü açmamışdı. İstəyirsən bütün günü səhərdən axşama nə yal ver, nə də bir tike çörək, təki burax getsin Cəlil müəllimin qardaşının həyətinə. Beş-altı dəfə Cəlil müəllim özünü elə tutmuşdu ki, guya itin harada olduğunu bilmir. O, fit də çalmışdı, səsi geldikcə: “Bozdar, Bozdar!” da çağırılmışdı, ancaq it ona fikir də verməmişdi. Heç elə bil onu çağırırdılar. Axırda Cəlil müəllim oğlunu onun dalınca göndərməli olmuşdu.

Hələ məsələ bununla qurtarsa, dərd yarı idi, rüsvayçılıq orasıydı ki, uşaq onu evə tərəf çəkirdi, it də ayaqlarını yere diriyib dartsırdı, az qalırkı xaltası boğazından çıxsın, elə bil ki, evə yox, diridir dərisini soymağa aparırdılar. Cəlil müəllim iti möhkəm şallaqladı ki, daha özgənin qapısına dadanmasın. Bozdar qəzəbli-qəzəbli mırıldayırdı, ancaq tutmurdu, qorxurdu. Cəlil müəllim isə istəyirdi ki, Bozdar onu tutsun, onda bəlkə də döyüb öldürərdi, özü də lap ədalətli iş tutmuş olardı.

Cəlil müəllim itə bir təpik də vurub, evə, şeylərini götürməyə getdi – hamamın lap yaxşı vaxtı idi. Bayaq arıllara tamaşa eləyərkən duyduğu xoş əhvali-ruhiyyədən, sakitlikdən indi heç bir əsər-əlamət qalmamışdı. “İtin həyətin o biri tərəfinə qaçmağının səbəbi məlumdur, qəsdən, mənim acığımı aldadıb qapılarına dadandırırlar, bunların hamısı o ləçərin işidir, başqa it olsa, əlinə dəyənək alıb qapıdan qovardı, amma bunu mənim qanum qaralmaq üçün aldadıb aparır”. Şalvari pilləkənin ortasında dikəlmış mixa ilişdi, Cəlil müəllim ayağını zərbələ atanda balağının köbəsi tikiş yerində cirildi. Cəlil müəllim hiss elədi ki, bütün varlığını kimə və nəyə qarşı yönəldiyi məlum olmayan dumanlı, mənasız bir hiddət bürüyür. Dişlərini qıçayıb evə girdi, çəkici götürüb bayır çıxdı, mix görünən pillənin üstündə dayandı. Bazar gününün şübhəçinə, bu tamam səssiz-səmirsiz sakitliyə yaraşmayan, dəhşətli, qulaqbaturıcı çəkic zərbəsi eşidildi. Birinci zərbədən sonra ikinci zərbə guruldadı... Zərbələrarası fasılə yatanlara yəqin ki, əslində olduğundan daha uzun gəlirdi. Ola bilsin, bəziləri bir il qədər uzun gələn bu anı müddət ərzində fikirləmişdilər ki, zəlzələ oldu, tozanaq qopdu, atom bombası atıldı, ola da bilərdi ki, ikinci zərbə həmin adamın yaddasından bu təsəvvürü silmişdi, amma onun yerində çapiq qalmışdı, bu çapiq sağalana və gələcəkdə tamam itib-gedənə kimi o, döñə-döñə səksənib yuxudan dik atılacaq, canını yapışqan kimi soyuq tər

basacaqdı... Cəlil müəllim mixi döyəcleyir, daha dərin vurmaq isteyirdi; çəkicə döyüşməkdən taxta çalalanmış, mixin başı az qala tamam itmişdi, amma Cəlil müəllim hələ də var gücü ilə onun başına-başına vururdu. Hər dəfə vuranda da ona elə gelirdi ki, tanış kəmsavad feldşerin sırlı, əsrarəngiz nəzəriyyə qanununa görə hirs yavaş-yavaş onun xırtdəyini, sinəsinin taxtaya dönmüş sol tərəfini, çıynını buraxır və gərginleşmiş qoluna, keyimiş biləyinə, isti ovcuna axır, oradan da çəkicin başına töküür.

Səs ətraf məhellələri götürmüdü, hər zərbədən sonra da havaya dairə-daire səs dalğaları qalxır, havalanıb sürətlə ətrafa yayıldı, zərbələr yeyinləşir və bir-birinin ardınca qalxan dalğalar nəhəng tor yaradırdı: bu torun lap aşağısında, lap mərkəzində bu gözəl yay səhəri yuxudan hamidan tez qalxmış bir adam oturmuşdu. O, qanrlıb arxasına baxmasa da, qardaşının külfətinin vahimə içində həyətə töküldüyü hiss edir, görürdü; o bilirdi ki, əger əvvəl qəvrilib geri baxsa, seyrək yaşılığın, canlı hasarın arxasından təəccüb və çəşqinqılıqla baxan qardaşının üzünü görəcək.

Cəlil müəllim geri qanrlımadı, başını qaldırıb öz evinin qapısına baxdı, alt köynəyində qapının ağızında dayanmış arvadı ilə göz-gözə gəldi, çəkici yerə qoydu, arvadına salam verdi və təmiz alt paltarı yiğilmiş hamam çamadanını götürmək üçün sivişib onun böyründən içəri keçdi.

Əlində çamadan otaqdan bayıra çıxdı, arvadına dedi:

– Pilləni bərkidirdim. Pilləsiz pilləkən çox xatalı şeydir. Elə bilirdim ki, öz pilləkənimin pilləsinə mix vurmağa ixtiyarım var. Özü də lap vaxtında vurmuşam, səhər-səhər. Günortaya kimi yatmağa vərdiş eləyən adamların yuxudan nə vaxt qalxacaqlarını gözləye bilmərəm. Olmaya səs-küy salıb kimi işə narahat eləmişəm?

Arvadı tələsik dedi:

– Yox, yox, mən onsuz da ayılmışdım.

Cəlil müəllim pilləkəni endi, sonra arvadına tərəf döndü:

– Mən iki saata gəlirəm, sən, arvad, bağışla məni. Tamam yadimdən çıxmışdım, səhər hələ indi açılır. Taqqıltı yəqin otaqda da eşidilirmiş. Hə?

Arvad dedi:

– Eyibi yoxdur, sən mixa bir-iKİ çəkic vurmaqla heç kimə heç nə olmaz! Nəhayət, ömründə bir dəfə sənin də öz evində bir şey eləməyə haqqın var.

Cəlil müəllimin soyuq barmaqları hələ də yumulub açılırdı, bir də sağ gözü səriyirdi, yanağının dərisi, sağ gözünün altı tez-tez dartılırdı.

Küçə çox seyrəklik idi, gediş-geliş yox idi, bazar günləri dalan-dar da yuxudan həmişəki vaxtdan gec oyanırdı. Cəlil müəllim öz-özünə fikirləşirdi ki, əger həmişə, bütün il boyu, günün hər vaxtı hava bax, elə bu cür, bu səhər çağlığı kimi gözəl, sərin, küçələr həmişə seyrəklik olsayıdı, yaxşı olardı, yoxsa tünlüyün, basabasın nə xeyri! Qarışqılıq olur, itələşmə düşür, adam əsəbileşir.

O, mühəribədən əvvəlki gözəl günləri xatırladı, o vaxt Bakıda indikindən qat-qat az camaat vardi, hamı da bir-birini tanıydı. Adamlar küçədə qabaq-qabağa geləndə mütləq salamlaşmışdır, özü də əvvəl kiçik salam verirdi. Hamı bir-birinə hörmət eləyirdi, doğrudur, hərdən ağızlaşanlar da olurdu, ancaq belə şeylər az-az idi. İndiki küçə ilə o vaxtin küçəsini heç müqayisə etmək olmazdı.

Amma hamam heç dəyişməmişdi, elə necə vardi, o cür də qalmışdı, salonun ortasındaki hovuz da həmin hovuz idi, ancaq qızıl balıqlar salmışdır. Bəlkə elə əvvəllerdə balıq vardi? Yaddaşı yavaş-yavaş xarab olurdu.

Divardakı şəkil – qış vaxtı meşə bulağının başında, qarın içində dayanıb xumar-xumar baxan, rəngbərəng Hollandiya kaşısından düzəldilmiş maral şəkli də həmin şəkil idi. Əvvəller olduğu kimi, indi də buradan tünd həna ətri, qarışq xərif kif iyi gəlirdi.

Kassir Rəxşəndə gülümşüyə-gülümşüyə onun salamını aldı, dinməz-söyləməz ona dürgəklenmiş, üstündən də ensiz kağızla qurşaqlanmış iki meləfə və bir qelib də göy sabun uzatdı.

Rəxşəndə əvvəlcə Cəlil müəllimdən arvadının, oğlunun kefini soruşub dedi:

– Hüseyni yarım saatdan sonra göndərərəm.

Cəlil müəllim bir zamanlar gördüyü həmin gözəl qadına çox az oxşayan Rəxşəndənin üzünə, əvvəlki görkəmi dəyişmiş yanaqlarına, nazik xətt kimi çəkilmiş qışlarına, ətlənmiş sallaq buxağına, üzünün solmuş dərisinə baxırdı.

O, otuz ikinci nömrəyə gedə-gedə də bu qadın haqqında fikirləşirdi; Rəxşəndə həmişəki kimi ona yenə də bu hamamdakı ən yaxşı nömrəni vermişdi.

Rəxşəndə Cəlil müəllimdən on iki-on dörd yaş böyük idi. Bu hamamda isə qırıq ilə yaxındı işləyirdi. On beş yaşında gəlmış və elə o vaxtdan da burada qalmışdı.

Əvvəller anasının, çox usta kisəçi Dilbazi xanımın elinin altında işləyərdi. Dilbazi xanım qadınlar arasında hər cür çıxıqları tez və rahat salmaqda, üz almaqda ad çıxartmışdı, onun aldığı üzə də bir də nə tük gələr, nə də yeri-izi bilinərdi, sifətin dərisini vaxtından on il, hətta bəzən on beş il keçəndən sonra da zərif, təravətli saxlamağın sirlərinə vaqif idi. Ele dərman bilirdi ki, başa çəkəndə tük sıx gəlir və saçın rəngi çox xoş olurdu, bədənin bütün gecəni açılmış qonçə kimi etir saçması, səherler gözlərin aydın, duru olması, göz qapaqlarının şış görünməməsi üçün nə etmək lazımlı olduğunu bilirdi. Qız köçürən olanda isə gəlini toy günü mütləq Dilbazi xanım çımdirər, hazırlayardı. Hələ toya xeyli qalmış qızın anası, xalaları Dilbazinin yanına gələr, danışardılar, qisası, Dilbazi cana qulluq sənətindən çox şey bilir, çox şey bacarırdı. Qızına o, çox şey öyrətməşdi, anası Rəxşəndəni də özü kimi usta eləmək istəyirdi, ancaq əcəl möhlet vermədi. Dilbazi xanım qəfil oldu; iki yaxın müştərisini çımdirıb qurtarmışdı, onlar axırıncı dəfə iliq suyun altına girib çıxmışdılar, indi isti sal mərmərin üstündə dirsəklənib aile işlərindən, oradan-buradan söhbət eləyirdilər, birdən gördüler ki, Dilbazinin başı sinəsinə sallanıb.

Deyirdilər ki, Dilbazi qənirsiz gözəl olub, elə Rəxşəndə də anasına oxşayır.

Rəxşəndə kisəçilik eləyirdi, yaşa dolandan sonra isə onu qabağa çəkmışdılər, direktor olmuşdu, eyni zamanda kassiri də əvəz eləyirdi. Ancaq o, daimi müştərilərinə və onların qızlarına həmişə güzəstə gedirdi, direktor olsa da, onlara özü qulluq eləyirdi.

Cəlil müəllim Rəxşəndəni birinci dəfə sadəcə Cəlil olanda, dörd yaşında görmüşdü. Anası onu özü ilə hamama aparmışdı. O, Cəlili duşun altına qoydu və tapşırıdı ki, bir neçə dəqiqə orada dayansın. Sonra Rəxşəndə gəldi, duşun altından Cəlil onun qapını arxasında neçə çəkdiyini, birinci otaqda, paltar soyunulan yerdə xələtini çıxarıb, lüt içəri girdiyini gördü; lüt qadın görməmişdi. O, duşun altına dayanıb, bu qadına dördgözəl baxırdı.

Rəxşəndə əlini Cəlilin yaşı başına çəkib dedi:

— Ay Allah, nə qəşəng usaqdır!

Sonra anası duşun altına girdi. Rəxşəndə isə mərmər uzanacağın qıraqında əyləşib, ayaqlarını araladı, Cəlili dizlərinin arasına aldı

və gözlerini berk-berk yummağı tapşırıb, başına bir neçə dəfə sabun çekdi.

Hər dəfə başına sabun çekəndə Rəxşəndə suyun çox isti olub-olmadığını soruşur, Cəlil də hər dəfə səsi titrəyə-titrəyə “yox” deyirdi, bundan sonra Rəxşəndə isti, Cəlile ləzzət verən suyu onun başına töküb, sabun köpüyünü yuyur, suyu tökəndən sonra əlini onun üzünə çəkir, əlini tasdakı təmiz suya salıb yaxalayır, gözünü yuyurdu.

Hər dəfə Rəxşəndə çımdirendə onu qəribə bir həyəcan bürüyürdü, bu həyəcan hissi ömürlük onun canında qalmışdı. Rəxşəndənin tendirüst, gəmirici kimi bədəni, qar kimi ağappaq nazik dərisi, ətli-canlı budları da onun ömürlük yadında qalmışdı. Cəlil onun paçasının arasına rahat yerləşirdi. Cəlilin yadında onun yumru dizləri də qalmışdı, bu dizlər harasına dəymışdə, dərisi onun istisini ömürlük saxlamışdı.

Sonralar anası daha onu özü ilə hamama aparmadı. Evdə vənnda çımdırıldı.

Arvad hamama həftədə bir dəfə onsuz, qonşu qadınla gedirdi. Cəlil anasına yalvarırdı, hətta neçə dəfə ağlamışdı da, ancaq bir şey çıxmadı, anası sözündən dönmədi.

— Sən daha yekə oğlan olmusan, — dedi, — bundan sonra hamama atanla gedəcəksən.

Bir az böyüyəndən sonra Cəlil neçə dəfə hamamın damına dırmaşmış, gözlərini ümumi qadın şobəsinin üstündəki balaca açıq pəncərədən içəri zilləmişdi.

Çılpaq qadınlar ağappaq buxarın içinde o tərəf-bu tərəfə gəzisiş, bir-birlərini səsleyir, gülüşürdülər, bütün bunların hamısı bir-birinə qarışır və Cəlilin qulağına nə isə həyəcanlı, qəribə bir uğultu gəlirdi, hər dəfə də sanırdı ki, bu hədsiz gözəl qadın fiqurları arasında Rəxşəndəni görür, hər dəfə ürəyi şirin qüssədən sixılırdı, axı bu qədər hündürlükdən, buxarin, sel kimi axan suyun içinde, yüz şamlıq lampanın tutqun işığında adam seçmək mümkün deyildi, buna görə də o, bir müddətdən sonra qadınlardan az-çox Rəxşəndəyə oxşayan birisini bələdləyir, bütün axşamı gözlerini o qadından çəkmirdi. Cəlil xəyalında həmin qadının dizlərinin arasına girir, ona qıslır, başına tökülb üstündən axan suyun istisini hiss eləyir, xoşhallanırırdı. Yenə onu izah edilməsi mümkün olmaya heyret və əzginlik bürüyürdü.

Bir axşam o yenə günbəzdə oturub, rütubət qarışq isti hava, ətir və xına qoxusu, Rəxşəndənin bədəninin ötri gələn pəncəreyə qısilıb, gözləri ilə onu, daha doğrusu, bu axşam xəyalında Rəxşəndə ilə eyniləşdirdiyi qadını axtarırdı.

Cəlil pəncərənin üstündən sallanıb, hamamın içini baxırdı, indi o, yaxşı bilirdi ki, içəridən baxanlar onu görmürlər, yavaş-yavaş bədənini şirin əzginlik bürüyürdü, ancaq birdən kiminsə qəflətən, möhkəm-möhkəm ciyindən yapışdığını hiss etdi.

Cəlil heç vaxt belə qorxmamışdı, onun dili tutuldu, əl-ayağı soyudu, qurudu. Əllər onu Rəxşəndən ayırdı, arxası pəncəreyə tərəf çevirdi. Cəlil qarşısında yekəpər, bütün məhəllədə çox güclü-lüy ilə ad çıxartmış və məhəllə qeyrəti, ədəb-ərkan məsələlərinə dair mübahisələrde bir sözü iki olmayan hamamçı Akifi gördü.

Akif dəli olmuşdu, bu qəşəng, zərif üzü oğlan nədənse indi pişik fəsiləsindən olan bir yırtıcı heyvana benzəyirdi, Cəlil, yəqin ki, qəflətən yırtıcı heyvanla üz-üzə gəlmış əliyalın adamın keçirə biləcəyi dəhşətli bir hiss keçirirdi.

— Sən bir təsəvvür ele, — Akif çətinliklə danışırı, — sən bircə gözünün qabağına getir ki, orada, hamamda sənin anan, bacın, yaxud arvadın çimir, ağızından süd iyi gələn düdəmənin, alçağın biri də pəncərədən içəri baxır. Bu küçədə hələ indiyə kimi belə hadisə olmayıb. Ancaq səninlə damışmanın xeyri yoxdur, sən özün nəsən ki, nə də başa düşəsən?! Bura bax, yalvarıram sənə, çıx get, yoxsa elim gicisir, boğazını üzərəm.

Cəlil sonralar xatırlaya bilmirdi ki, bu vaxt o doğrudanmı huşunu itirmişdi, yaxud ona elə gelirdi. Ancaq yaxşı yadındaydı ki, Akif qolundan yapışib onu damdan düşürdü, sonra darvazalarının qabağındakı skamyanın üstündə bir xeyli onunla yanaşı oturmuşdu, özü də əlini onun ciyinə qoyub, mehriban-mehriban danışırı.

Akif ona demişdi: Cəlilin tutduğu iş kişi üçün çox böyük rüsvay-çıraqdır, əgər bu əhvalatdan xəbər tutsalar, Cəlil ömürlük bədnəm olar, hər kəsin də gələcəkdə küçədə onun anasına, yaxud bacısına, yaxud da neçə illərdən sonra arvadına, ya qızına sataşmağa haqqı olar, ona görə ki, bu cür biabırçı hərəketlər heç vaxt yaddan çıxmır.

Akif dedi: o, Cəlilin təqsirindən keçir, ona görə ki, Cəlil nə iş tutduğunu başa düşməyib və elədiyinə ürəkdən peşmandır.

Akif söz verdi ki, bu əhvalati heç kimə danışmayacaq və sözünə də emel elədi.

Sonra Akif onun kefini soruşdu, Cəlil vəziyyətinin düzəldiyini desə də, başı hərlənirdi, ayaqlarını güclə sürüyürdü.

Həmin gün Cəlil öz Rəxşəndəsini son dəfə gördü.

Bir il keçmiş Akif Rəxşəndə ilə evləndi, onların üç uşağı oldu, sonra müharibə başlananda Akifi cəbhəyə apardılar, iki ay ötmüş Rəxşəndə onun qara kağızını aldı.

Rəxşəndə üç il keçəndən sonra ikinci dəfə, neft dükanının bir gözü kor müdürüne ərə getdi. Dükançının o neyinə aşiq olmuşdu, bu məsələ bütün rayon camaati üçün bir müəmma idi, ancaq onlar mehriban dolanırdılar, Rəxşəndənin Akifdən olan uşaqlarına da atalıq öz uşaqları kimi baxırdı, hamısını bir gözlə, doğma kimi görürdü.

Cəlil müəllim müharibədən sonra evləndi, bundan əvvəl mümkün olmamışdı: atası ölmüşdü, külfət onun əlinə baxırdı. Cəlil müəllimə bir uzaq qohumlarını nişanlaşdırılar, dedilər ki, evdar qızdır, savadı da var, musiqi məktəbini bitirib. Qız qəşəng, qanışırın idi, amma həddən ziyadə ariqdi, boyda elə Cəlil müəllimlə bir bərabərdə olardı, hələ bəlkə bir az da ondan uzun idi. Toy gününə kimi onlar cəmisi ikicə dəfə görüşmüşdülər. Birinci gecə, əvvəller valideynlərinin yataq otağı olan otaqda ikilikdə qalandı, qız ağızını açıb bircə kəlmə də danışmir, Cəlil müəllimə qorxa-qorxa baxırdı.

Onların bir qızı oldu və neçə illər keçəndən sonra bir gün arvadı oturub yazı yanan qızının üzünə zəndlə baxıb, heyrətlə dedi:

— Doğrudan da oxşayır! Cəlil, qulaq as, gör nə deyirəm, ancaq sən elə fikirləşmə ki, başım tamam xarab olub, qızımız Rəxşəndəyə, hamamın müdürüne yaman oxşayır. Lap mat qalmalı işdir. Birinci Tahirə xanım hiss elədi, dedi ki, qızın Rəxşəndəyə oxşayır, lap elə bil özüdür ki, durub. Tahirə xanım, sən demə, Rəxşəndəni gəncliyində yaxşı tanıymış. Rəxşəndə bu gün o illərinin şəklini getirmişdi, hamımız təəccüb qaldıq: mənim qızımdı ki, durmuşdu! Rəxşəndə özü isə ağladı da. Düz deyirəmmi, qızım, elə bil sənin şəklində, he? Sən bir möcüzəyə bax!

Qız ürəyinə nə isə fikirləşib gülümsündü və başını tərpətdi.

Cəlil müəllim təəccübəldəndi:

— Ele şey ola bilməz, — dedi. O, tutulduğunu hiss eləyir, ona görə də əsəbileşirdi. — Sizə elə gəlir. — O, diqqətlə qızının üzünə baxdı. Rəxşəndəyə azacıq da olsa oxşamadığını görüb, inamlı

gülümsünə-gülümsünə dedi. – Sizə elə gəlib. Bekarçılıqdan. Axı qızımız nə səbəbə Rəxşəndəyə oxşaya biler?

– Oxşasa da burada ele bir pis şey yoxdur, Rəxşəndə çox yaxşı adamdır. Heyif ki, sən ona, Cəlil, yaxşı bələd deyilsən, çox yaxşı qəlbə var, indinin özündə də gözəldir, özü də ömrü boyu çox abırlı-həyəli dolanıb, heç kim onun haqqında pis söz deyə bilməz.

Nömrədə mərmər divarlardan və uzanacaqdan buğ qalxırdı, görünür, onları elə Cəlil müəllimin qabağınca qaynar suynan yumuşdular.

Cəlil müəllim soyundu, şalvarını, çesuça penceyini səliqə ilə qarmaqlardan asdı, sonra ikinci otağa keçdi və isti suyun altına girdi. İyirmi beş-otuz dəqiqədən sonra altı taxta səndəllərini taqqıldadatinqıldıda Hüseyin gəldi. Qabaq otaqda soyundu və əlində tas içəri girdi, tasda şal parçadan tikilmiş kisə, hamam lifi, sabun və şüşə şampun vardı. Cəlil müəllim bədənini suyun altında isladıb, kisə çəkilməyə hazırlaşana kimi, Hüseyin otağın küncündəki mərmər uzanacağı qaynar su və sabunla bir də təmiz-təmiz yuyub sildi, rezin balıncı üfürüb doldurdu, uzanacağına baş tərəfinə qoydu.

Hüseyin Cəlil müəllimi diqqətlə süzüb dedi:

– Deyirəm daha bəsdir. Gəl uzan, mən də Allahı çağırı, başlayım işim.

Cəlil müəllim uzanacağa tərəf gəldi, üzüqoylu hamar, isti mərmərin üstünə uzandı. Həmişəki kimi camunda bir rahatlıq duydu. Bu hamamdan savayı elə bir yer yox idi ki, o özünü orada bu cür yaxşı, sakit hiss eləsin.

Hüseyin möhkəm, qüvvətli əlləri ilə onun oynaqlarını ovmağa başladı.

– Arıqlamışan, – Hüseyin köksünü ötürdü. – Əsəbisən. Bütün bələlər əsəbdən törəyir.

Hüseyin oynaqları bir də ovmağa girişdi, birinci dəfəkinə nisbətən daha ağır-ağır ovdu, hər fəqərə sümüyüünü mükəmməl, tek-tek əlleşdirdi, oynaqları ovub qurtarandan sonra barmaqlarını, əllərini, ayaqlarını, pəncələrini qanırımağa başladı, Cəlil müəllim əllərində, ayaqlarında gizilti, xoş bir ağrı hiss eləyirdi. Hüseyin onun oynaqlarını elə qanırırdı ki, sümükləri bəndlərindən qaqqıldayır, ona ləzzət verirdi, elə bil ki, bədənini hissə-hissə sökürdülər və hər hissəsini nə isə gümrəhliq, təravət verən ecəzkar, həyatverici bir məhlula salırdılar, nəhayət, bədənin hissələri təzədən yerinə qoyulurdu, yüngülləşirdi, sağlamlaşırırdı, cavanlaşırırdı.

Hüseyin onun boynunu ovurdu, peysərindəki çətinliklə seçilən qırışları elə qeyzlə dərtişdirirdi ki, deyirdin indicə bu dəqiqə əzələlərini sümüklərindən ayıracqdır. Barmaqlarını asta-asta qulaqlarının dalına döyür, çənəsinin altını, buxağını elə ovxalayırdı ki, elə bil birçə saniyə, bircə millimetr də ötsə, çənəsini qopardıb kənara atacaqdı, sonra o, uzun-uzadı, sığallayırmış kimi, onun ciyinlərini və boynunu ovdu.

Nazik dərinin altında əzələlər sürüsür, oynayırdı. Cəlil müəllim ürəyində fikirləşdi ki, bu illər ərzində elə Hüseyin özü də qocalıb, doğrudur, yaxşı kisə çekir, yaxşı ovuşdurur, onu şəhərdə heç kimle müqayisə elemək olmaz, ancaq hər halda, əvvəlki kimi ovüşdura bilmir, şövqle ovuşdurmur, o güc qalmayıb...

– İndi yadına gəlir, – Hüseyin köksünü ötürdü, – qabaqlar səni dizimlə necə ovuşdurardım. Yadindadır mı? İndi elə bilirəm ki, tab gətirə bilməzsən.

Hüseyin adamı ovuşdurduğu yerdə birdən vəcdə gəlir, sıçrayıb kürəyinə qalxır, dizləri ilə ovuşdururdu. Cəlil müəllim bunları xatırlayıb və təəccüb qalırırdı: “Ona mən necə tab gətirirdim? Görünür, təkcə Hüseyin yox, elə mən də qocalıram”.

Hüseyin suyun altına girdi, kisəni əlinə taxıb Cəlil müəllimin üstünə düşdü. Kisə çəkəndə Hüseyin heç vaxt səhbət eleməzdi, bu çox ince, xüsusi diqqət teləb eləyən iş idi, Hüseyin bu vaxt yalnız, Cəlil müəllim kimi çox mötəbər müştərileri ilə bəzən iki-üç kəlmə kəsərdi. Əsl səhbətə Hüseyin, o da çox hörmət elədiyi adamlarla, sabun çəkəndə başlayardı. Hüseyin hər bir dərrakəli adamlı səhbət eləyə bilərdi, nəzmdən yaxşı başı çıxırı, şeir pərəstişkarı və xiridəri sayılırdı, dini səhbətlərdən də çəkinməzdi, hər cür əxlaq və ədəb-ərkan məsələlərinə dair özünün möhkəm fikri vardi, daxili və xarici siyasetin bütün incəliklərinə bələd idi, eləcə də bu dünyənin güclü adamlarının hansı gizli vasitələrin köməyi ilə böyük işlər gördüyü də bilirdi.

O, ikinci beysi deyib, Cəlil müəllimə arxası üstə çevrilməyi buyurdu. Hüseyinin xoş səsi vardı, şeiri avazla, ifadəli, hiss ilə oxuyurdu.

Cəlil müəllim dedi:

– Sağ ol, yaşa, ay Hüseyin, ikinci beyt məni yaman tutdu, lap kövrəldim, birinci beyt də qiyamətdir, ancaq ikincisi qiyamətdi, misilsiz incidir, bütün aləmi güzgü kimi əks etdirən misralardır. Füzuli şairlər şairidir!

Hüseyin mükəddər-mükəddər dedi:

– Eh! İndinin şairlərindən kimi mən onunla yanaşı qoya bili-rəm?! Heç kimi. Sözüm yoxdur, hərdən yaxşı şairlər olur. Ancaq dahiləri yoxdur...

Hamam dəsgahı qurtarmaq üzrə idi. Hüseyin onun başına sabun çəkdi.

– Qulaq as, gör nə deyirəm, dünən bura bir cavan oğlan gəlmışdı. Moskvadan gəlib, Cümşüd məndən xahiş elədi, dedi ki, bu moskvalı mənim dostumdur, ona hörmət elə, mənim xatirimə. Bakı hamamının ləzzətini ona göstər. Nədən danışırdım? Hə, o cavan oğlan dedi ki, bu yaxınlarda Finlandiyada, bir də İsvəçrədə olub, deyir ki, o yerlərdə hamamı ağacdan tikirlər; çıməndə özünü buğa vermək üçün yer də olur. Adamlar çımlırlər, sonra özlərini buğa verirlər, bir sözlə, eynən bizim malakan hamamı kimi, ancaq oralarda hamamı ağacdan tikirlər, bizdə isə daşdan tikirlər, qalan şeylər isə tamam başqa cürdür: adamlar özlərini buğa verəndən sonra qaçıb qara, buz kimi suya girirlər. Eşidirsən? Abırı-başlı adamdı, yalançıya oxşamırdı. Yenə Cümşüd sözünə qüvvət verdi, dedi ki, özüm çımmışəm, özüm qara girmişəm. Bu barədə sənin fikrin nədir?

– Mən bu barədə nə deyə bilərəm ki? Məgər dünyada azmı dəlilər var? Bəlkə də yalan danışır, axı Cümşüd özü kimdir ki! Bakıya geldiyi cəmisi on il ola, ya olmaya, üstəlik də mən hələ indiyə kimi Asamandan bircə nəfər də abırı adam çıxdığını görməmişəm. Odur ki, onun dostları da, təsəvvür eləyirəm, necə adamlar olar. Ancaq orası da var ki, doğru da ola bilər.

– Doğrudur, doğrudur, – Hüseyin dedi, – mən həmişə adamin doğru, ya yalan damışdığını duyuram. O oğlan bir söz də deyirdi! – Hüseyin astadan piqqildədi. – Dünəndən bunu heç kimə danışa bilmirəm. Xəcalət çəkirəm. Mən o oğlana dedim: düzünü de, zərafat eləyirsən? Neçə dəfə soruşdum, paltarını tamam geyib qurtaran-dan sonra axırıncı dəfə bir də soruşdum, o da hər dəfə “vicdan haqqı doğru sözümdür” deyirdi, hələ and da içirdi. Elə o cür də çıxıb getdi. Qəribə işdir.

– Nə deyirdi ki?

– Üz vurma, Cəlil, demərəm. Sən axı bilirsən, mən Allah adamıyam.

– Mənə deyə bilərsən, yaxşı bilirsən ki, dedinmi, elə buradaca qalasıdır, ağızından çıxmaz.

Hüseyin dinməzcə Cəlil müəllimin başına sabun çökirdi.

Cəlil müəllim dedi:

– Hə, dillənsənə!

– Bilişən nə deyir? – Hüseyin, nehayət, ürəkləndi. Deyir ki, orada kişi də, arvad da hamı bir yerdə çımir. Bir hamamda, bir otaqda, hamısı da lüt, bir-birlərinin küreysini sürtürərlər. Ucdantutma!

Hüseyin dolçadan su töküb başının sabununu yuyanda Cəlil müəllim az qalmışdı boğulsun.

Cəlil müəllim nəfəsini dörüb:

– Həyasızlar! – dedi. O, ürəkdən hiddətlənmişdi. – Daha insallarda abır-həya deyilən şey qalmayıb. Elələrini öldürmək lazımdır ki, başqları – cavanlar da onlardan ibrot götürməsin. Həyasızlıqdan səhbət salanda Cəlil müəllimin yadına qardaşı düşdü və kefi tamam pozuldu. – Tfı! İnsanların hoyasızlıqlarının həddi-hüdudu yoxdur!

Hüseyin hirsli-hirsli dedi:

– Məni başqa şey düşündürür, fikirləşirəm ki, bəs bunların hökuməti hara baxır? Onların uşaqlarından nə çıxar? Hamisini həbsxanaya basmaq lazımdır. Ancaq göz olmaq lazımdır ki, kişiləri bir yero salsınlar, qadınları da başqa yero. Sən nə fikirdəsin, Cəlil?

– Qozbeli qəbir düzəldər. Sən elə bilirsən ki, onları həbsxanaya basmağın köməyi olacaq? Mən əlimin içi kimi bilişəm ki, elələrinə heç nə kömək eləməz. İnsanın ki, abırı-hoyası olmadı, onu dünyada heç kim və heç nə düzəldə bilməz. Sən mənim sözümə inan!

O, qardaşını xatırladığına peşman olmuşdu, hamamın ləzzəti tamam qaçıb, hətta hirsindən gicgahları da atırdı. Heç kimə də açıb heç nə danışa bilməzdə, axı hər qabağına çıxana doğma qardaşından giley-güzər eləməyəcəkdi ki! Rüsvayçılıq olardı! Danışmasa da bir gün ürəyi tab gətirməyəcək, partlayıb tikə-tikə olacaq. Əgər həmişə sussa, dərdini heç kimə deməsə, bir gün ağızından qapqara qan açılacaqdı.

Çayxana da elə burda, hamamın həyətində idi. Səhər tezdən olsa da, stolların hamisının dövrosində adam vardı, bir stolda da nərd oynayırdılar. Cəlil müəllim çayxananın o başına, lap divarın dibinə qoyulmuş stola torəf getdi, gedə-gedə başı ilə çayçıya işarə elədi. Bu çayxananın binasını qoyan mərhum Məmmədəlinin oğlu Əziz Cəlil müəllimə yaxınlaşış kamal-ehtiramla salam verdi, tələsik, onsuz da təmiz, köhnəlikdən və çay tökülməkdən qaralmış palid stolun

üstünü bir də yaşı əsgı ilə sildi. Cəlil müəllimin qabağına bir çaynik və iki də stekan-nəlbəki qoydu, biri Cəlil müəllim üçün, biri də bərayi-ehtiyat, birdən Cəlil müəllim həmişəki kimi birisini stoluna dəvət eləyə bilərdi.

Cəlil müəllim bir stekan tünd, məxməri çay süzdü, fikirləşdi ki, gedəndə gərək müştərilərin yanında bu cür çaya görə Əzizə təşəkkür eləsin. Keçən bazar günü aşkar hiss olunurdu ki, çayı dəmə qoyanda, odun üstündə çox saxlamışdilar, ona görə də Cəlil müəllim narazı getmişdi:

Amma bugünkü çay qiyamət idi. Həmişəki kimi, birinci stekanı Cəlil müəllim nəlbəkiyə töküb, bir az soyuyandan sonra tələsik içdi, dərhal da təsirini hiss elədi, çay elə bil ki, başında, əmgek sümüyü ilə beyin arasında olan nazik, duman kimi pərdəni əridib yox elədi. İndi qazanların ahəngdar uğultusu və başının üstündəki meynə yarpaqlarının xısaltısı altında onu fikir-xəyalə sövq eləyən və Cəlil müəllimə xoş gelən xatirələr şüuruna asanlıqla yol tapırdı. Cəlil müəllim ikinci stekanı arxayın içdi. Təri soyuduqca alnı buz kimi olurdu. Təze müştərilər, gələnlərin eksəriyyəti qonşular və tanışlardı, mütləq ona salam verirdilər, o da yarım saat əvvəl hamamda olduğu kimi, həyatdan həzz alır, onun dolğunluğunu və xoş sabitliliyini, bir də bu həyatda özünün lazımlı adam olduğunu hiss eləyirdi.

Sonra aralıda, nərd oynanılan stolun arxasında mübahisə düşdü və oyunçular yaxında əyləşənlərin məsləhətlərinə əhəmiyyət vermədən, Cəlil müəllimə yaxınlaşdılar, narahat elədikləri üçün döndənə üzr istəyib, xahiş elədilər ki, bir nərd taxtasına nəzər salsın, Cəlil müəllim ağır-ağır nerde yaxınlaşdı, bir anda mübahisəni həll elədi və elə həmin bu çayxanada, rəhmətlik Məmmədəlinin sağlığında, onun özünün başına gəlmış eyni ilə bu cür bir əhvalat danışdı. Hami ona diqqətlə qulaq asırdı, oyunçular dinməz-söyləməz onun kəsməti ile razılaşdılar. Çayxanada əyləşənlərin, eksəriyyəti təcrübəli nərdçi sayılan adamların arasından, mübahisəni həll etmək üçün onu seçmələri Cəlil müəllimə çox xoş gəldi. Oyun qurtardı, qalib gələn oyunçu Cəlil müəllimə əyləşib oynamağı təklif etdi, ancaq oynamaq istəmədi. Çayxanada nərd oynamağı o, adamların burada pulla da oynadıqlarını eşitdiyi gündən tərgitmişdi, əvvəller burada belə şeylər olmazdı. O, nərdi ancaq bir yerə qonaq gedəndə, yaxud da, öz evində oynayardı, özü də abırlı, ləyaqətli adamlarla oynayardı.

Belə adamlarla hərdənbir o, “bir şeydən” də – naringidən, yaxud, deyək ki, qovundan, lap uzaq başı lotereya biletindən oynayardı, hər tasi üç biledən. Puldən isə o, ömründə oynamamışdı.

Cəlil müəllim öz stoluna yanaşdı, yiğişib getmək istədi, ancaq birdən fikrini dəyişdi, oturub təzə çaynikdən bir stekan da çay süzdü. Cəlil müəllim çayxanadan həmişə çətinliklə çıxırdı.

İkinci çaynikdən elə birinci stekanı içirdi ki, şofer Kamal gəldi, bu Kamalı elektrik montyoru işleyen ləqəbsiz Kamaldan ayırmak üçün hamı Uzunqulaq Kamal deyirdi. Ləqəbi ona hələ uşaq vaxtrında, həmişə ağızı pərtovluq elədiyinə görə vermişdilər. Əslində gəncliyində ona elə Eşşək Kamal deyirdilər, amma sonralar, o vaxtdan bəri xeyli yaşa dolduğuuna görə, hörmət eləyib bir az ədəblə – Uzunqulaq deyirdilər; özü də səhbət düşəndə arvad-uşağının da yanında belə deyirdilər.

Yaxın dostları onu üzünə də belə çağırırdılar, bunun müqabilində o da hər dəfə gülə-gülə onlara dişinin dibindən çıxarı deyir, söyürdü.

Cəlil müəllimin hüzurunda Uzunqulaq Kamal artıq-əskik danışmağı özünə rəva görməzdi, ancaq hər halda, Kamal əvvəl icazə alıb, sonra da onunla üzbez əyləşəndə, Cəlil müəllim dilxor oldu. Ona da çay süzdü. Kamal dirsəkləri ilə stolun yarısını tutub, fisildaya-fisildaya, hortuldada-hortuldada çay içir və ucadan deyirdi ki, yay çox gözəl fəsildir, amma birçə böyük qüsürü var, yayda heç yerde xaş tapmaq olmur. Cəlil müəllim fikirləşirdi ki, əger bayaq, Kamal gəlməmişdən bir az əvvəl çıxıb getsəydi, çox qiyamət olardı, indi çayxanada əyləşənlərin bir qismi elə güman eləyə bilər ki, Cəlil müəllim Kamalla səhbət eləyir, yaxud da, Allah eləməmiş, çayxanaya elə Kamalla bir yerdə gəlmışdır, tez durub getmək isə yaxşı düşməzdi.

– Amma əvəzində keçən bazar günü bəsdi deyincə tixmişiq. Rzanın zirzəmisiində. Rza elə bu cür də dedi: “Ay uşaqlar, bu axırınca xaşdır, növbəti xaş altı aydan sonra olacaq” – biz də möhkəm girişdik! Hərəmiz iki boşqab. Həm də and olsun, əger yalan deyirəmse, iki gözümdən olum, adama bir litr araq vurdur. Özü də necə araq! Xalis tut arağı, mənənə Zaqataladan göndərmişdilər – od vurursan, gömgöy alov qalxır! Belə arağı...

Qonşu stollarda əyləşənlərin Kamalın axmaq və nalayıq danışığına diqqətlə qulaq verdiklərini duyub, Cəlil müəllim onun sözünü yarımcıq kəsdi:

– Axı ziyandır.

Kamal təəccüb qaldı:

– Kimə?

– Canınıza ziyandır, – Cəlil müəllim Kamalın ağızından az-çox münasib bir söz çıxmاسını gözləyirdi ki, bu sözdən yapışib ədəb-ərkanla xoşagelməz səhbətə son qoymaq mümkün olsun. O, Kamalın xatirinə dəymədən hər şeyi, adicə bir fırsatı bəhanə eləyib xudahafizləşməyə və çıxıb getməyə hazır idi, Kamal, əlbəttə, hörmətə layiq adam deyildi, ancaq indi o, Cəlil müəllimin stolunun kənarında oturmuşdu, bu səbəbdən də onun müəyyən dərəcə hörmətə qanuni haqqı vardi.

– Ziyani yoxdur, ziyani yoxdur, – Kamal onu sakitləşdirdi, – bizim Bakı arağıni içmək ziyandır, Allah bilir onu nədən çəkirler, kimisi deyir ki, çürümüş kartofdan, kimisi də deyir ki, neftdən çəkirler. Amma o araq yox, qiyamət şey idi – şəh kimi şəffaf, gül-çiçək ətri gəldi, heyf ki, qurtardı. Hərəmiz bir litr vurdub, amma olsa yenə də içərdik. Üç adam oturmuşduq – mən, montinli Firuz, bir də sənin qardaşın Simurq. İkinci şüşədən sonra Firuz, namusuma and olsun, elə getdi ki, Rzanın zirzəmisinə yatırıtmalı olduq, mən də, sözün düzü, keflənmişdim, amma Simurq, mən bunu Simurq sənin qardaşın olduğuna görə demirəm, özün yaxşı bilirsən: mən pisi də, yaxşını da deməkdən çəkinən adam deyiləm, əger Simurqun haqqında pis fikirdə olsaydım, açıqca sənin üzünə deyerdim. Ancaq bir şey demek istəyirəm: Simurq qiyamət adamdır, adam yox, şirdir! Əjdaha kimi içir! İçir, amma nə keflənir, nə də ağlını itirir. Mən Simurqun yolunda canımdan da keçərəm. Simurq qiyamət oğlandır, çox qiyamət oğlandır. Bilirsənmi, mən indi and içəndə, onun canına and içirəm, onun, bir də öz uşaqlarının canına, Simurq mənim ən yaxın, ən yaxşı dostumdur.

Cəlil müəllim Uzunqulaq Kamalla üzbeüz oturmuşdu, hərdən könülsüz-könülsüz bir qurtum çay içirdi, o daha ətrafindakı adamlara fikir vermirdi, hamamın da, çayın da ləzzəti tamam qaçmışdı.

Cəlil müəllim fikirləşirdi ki, Kamalın, əlbəttə, heç bir təqsiri yoxdur, adını nahaq yerə Uzunqulaq qoymayıblar ki! Amma onun doğma qardaşı nə səbəbə Kamala qoşulmalıdır, nə səbəbə Cəlil müəllim kənar adamların yanında belə səhbətlərə qulaq asmalıdır,

axı bu adamların arasında xeyirxahları ilə yanaşı, heç şübhəsiz, onun rüsvayçılığına ürəkdən sevinən adamlar da vardi. Sonra o xatırladı ki, qardaşı neçə dəfə qonşuları özlərinə güldürmüdü; gərgin vəziyyət, ağır fikirlər yenidən qayıtdı. Cəlil müəllim bilirdi ki, bütün günü bu vəziyyətdən yaxa qurtara bilməyəcəkdir.

Cəlil müəllim qeyri-iradi özünə də, Kamala da çay süzürdü. Kamal, başlarını itirənə kimi içəndən sonra Simurqla şəhər bağına yelləncəye minməyə getmələrindən danışmağa başlayanda, Cəlil müəllim istehzali-istehzalı gülümsündü. Məxsusi onunla görüşmək üçün stoluna yaxınlaşan tanış adamların əlini sıxdı, mürəbbənin içində düşmüş arını çıxardıb atdı, fikirləşdi ki, bu arı, heç şübhəsiz, onun pətəklərinin arularındandır. Cəlil müəllim arının tələf olmasına heyif siləndi. Onun eşitdikləri və gördükleri indi yenidən solmuş, anlaşılmaz olmuşdu, yaddaşında ləngimirdi, iz salmırıdı.

Cəlil müəllim bu lüzumsuz səhbətə mənasına fikir vermədən qulaq asır, eyni zamanda da özü tamam başqa şeylər xatırlayırdı, bu xatirələrdə nə Uzunqulaq Kamala, nə də bu yaxın vaxtlardan bəri baş verən əhvalatlara yer vardi. Atası öləndən sonra bütün ailənin dərdi-serini çəkdiyi günlər, anasının və iki kiçik qardaşının – Simurqun və Tahirin, Cəlilin üstünə düşdükleri ağır müharibə günləri birdən gəlib gözünün qabağında durdu. Anasının qətiyyən savadı yox idi, arvad mikrobiologiya institutunda laborantlıqda düzəldi, onlar qonşulara belə deyirdilər, amma əslində o, süpürgəçilik eləyirdi, dovşan və it qəfəslərini yuyub təmizləyirdi. Maaşı çox az idi, ancaq əvəzində, hərdən institut işçilərinə, elmi məqsədlər üçün istifadə edilmiş, sonra da öldürülmüş, yemək üçün yararlı, ziyansız olan bir şaqqa dovşan eti verirdilər... Elə bu vaxtlar Cəlil müəllim məktəbi atmağa məcbur oldu, səhərlər o, vağzalın qabağındakı meydanda qəzet satırdı, sonra evlərə məktub, qəzet aparırdı, günün ikinci yarısında isə şəhərin o başına, Budaqov bazarına gedir, burada dənə-dənə papiro, qənd, iris və başqa şeylər satırdı, bu şeyləri ona başsız qalmış ailəyə rəhəmdillik eləyən, yazıçı gələn uzaq qohumları, mağaza müdürü verirdi. Ariqlamış, həmişə acliq çəkən, amansız Bakı günəşinin altında qapqara yanmış Cəlilin bircə arzusu vardi: böyükəbabat qazanmağa başlayan kimi anasını o ağır işdən çıxartmaq, kiçik qardaşlarına savad vermək və uzaq qohumlarının, mağaza müdirinin yaxşılığından çıxmaq. Elə bütün arzularına da

çatacaqdı. Amma müharibənin ləp axırlarına yaxın kiçik qardaşı – Tahir öldü. Çox yatmadı, ancaq bir qarına ac, bir qarına tox keçinməkdən üzülmüş bədən üz vermiş yeni bələya – boğma xəstəliyinə dözmedi. Tahirin ölümü ananı yaman dərdə saldı, arvad yorğan-döşəyə düşdü, öskürməyə başladı, bu qayda oğlunun ölümündən sonra, ta ömrünün axırına kimi daha düzəlmədi. Cəlil ilk dəfəydi ki, yaxın adamının ölümünü görürdü, ona görə də bu felakətin, bu itkinin dəhşətini uzun müddət unuda bilmədi. Atası uzaqda, cəbhədə olmuşdu, odur ki, qardaşının ölümünə qədər, o cür sağlam, gülərz, deyib-gülən adamın bu dünyadan köçməsinə inana bilmirdi. Amma qardaşının ölümündən sonra inandı.

Müharibə qurtarandan sonra işlər yavaş-yavaş yoluna düşməyə başladı – Cəlil bir müddət də poçtalyon işlədi, sonra onu “Qafqazın müdafiəsinə görə” medali ilə təltif etdirilər, rabitə idarəesində qüsursuz işlediyini qeyd edədiler, iki il də keçəndən sonra isə, köhne müdər təqaüdə çıxanda, Cəlil rabitə şöbəsinin müdürü oldu. Gəncliyinin haradan gəlib, haraya getdiyindən heç xəber də tutmamışdı, ancaq buna heyif silənmirdi də, qazandığını ötən illərin hamısına dəyişməzdi. Qardaşı Simurq məktəbdə oxuyurdu, ancaq hər halda abırlı-başlı ailə uşağı kimi oxuyurdu. Cəlil müəllim qardaşının və anasının eyni-başına yaxşı baxırdı, abırlı geyinirdilər, özü də son dərəcə təmiz dolanırdı, işdən və evdən savayı ayrı yer tanımındı. İşinə, vəzifəsinə münasibəti çox ciddi idi, buna görə də reislerinin yanında yaxşı gözdə idi, ona tapşırılmış rabitə şöbəsinin işi dəfələrlə fəxri fərmanla qeyd edilmiş, şöbənin işçiləri, o cümlədən Cəlil müəllimin özü də pul mükafatı və qiymətli hədiyyələr almışdır. O öz balaca təsərrüfatına da möhkəm uymuşdu.

Bomboz asfalt döşənmiş həyəti yavaş-yavaş güllü-çiçəkli, bostanlı bağa çevirmişdi, Cəlil müəllim həyətdə bir balaca toyuq-cüçə yeri də düzəltmiş, bura bir neçə hind toyuğu, firəng toyuğu salmışdı.

Qardaşını da özünün çox xoşadığı işə alışdırmağa başladı, ona ağac calamağı, meynə kəsməyi öyrədirdi. Simurq bu işlərin hamısını asanlıqla, oynaya-oynaya eləyirdi, onu ciddi, ağlı başında olan böyük qardaşından fərqləndirən də elə bu idi. Məktəbdən qayıdan sonra qardaşı sinif yoldaşları ilə birlikdə, əlinde səbət küçələrə düşüb peyin yiğirdi. Bu peyinle Simurq və Cəlil müəllim bağlarını gübərləyirdilər. İlk vaxtlar qardaşı küçələri dolanıb peyin yiğmaga

utanırdı, Cəlil müəllim bir gün bunu duyub, sakit-sakit onu başa saldı ki, burada elə bir utanmalı, biabırçı şey yoxdur, sonra da öz sözünü təsdiq eləmək üçün bir bazar günü Simurq və onun dostları ilə birlikdə Quba yoluna getdi. O vaxtlar avtomobil nəqliyyatı seyrək idi, buradan tez-tez hərbi arabalar, faytonlar, kəndli arabaları keçirdi, asfaltın üstünə bol əyani və göz qabağında olan eksponatlar töküldü, bu eksponatları təzə-təzə səbətə yiğib bağının torpağını gübərləyən işgūzar və müdrik adam materiyanın bir şəkildən başqa şəkli düşməsi, başqa cürə desək, əsrarəngiz və əbədi təbiətdə dövretmə prosesinin sürətləndirilməsində bilavasitə iştirak edə bilərdi.

Cəlil müəllim məhəllədə çox oxumuş adam sayılırdı, ancaq dünya ədəbiyyatı deyilən möhtəşəm binanı təşkil eləyən bütün kitablardan – bir zamanlar yer üzündə yaşamış insanların heç biri hełə ömrü boyu bu binanın bütün mərtəbələrini və otaqlarını gəzib dolaşın bilməmişdir – onun payına çox az şey düşmüşdü – bircə kitab, Azərbaycan nağıllarını oxumuşdu, amma məmənuniyyətlə oxumuşdu.

Ömründə oxuduğu bu bircə kitabı Cəlil müəllim hər ilyarım-iki ildən bir yenə də oxuyurdu, nağılların bəzilərində onu çox maraqlı süjet cəzb eləyirdi, bəzilərində vüsəl yollarında şər qüvvələrin və cadugörələrin iyrənc fitnə-fəsadlarını dəf eləməye çalışan sevgili-lərin düşdürüyü vəziyyət onu kövrəldirdi. Zəngin və rəngarəng yumorun təsirindən ucadan qəhqəhə çəkib gülürdü. Arzu-kamlarına çatmış, bir-birinə qovuşmuş, adəten bir sarayda, yaxud cənnət bağında, qızıl balıqlar üzüşən hovuzun qıraqında məhəbbətin səfa-sını gören sevgililər təsvir olunan yerləri – çox yekrəng, bəsət təsvirləri oxuyanda, qıpçırmızı olur və hiss edilecek dərəcədə heyəcanlanırdı. Ən çox da onu heyran qoyan bu kitabdakı müdriklik və aydın, gözəl nəticə, ibret dərsi idi, nağılların hamısının axırında bütün şər qüvvələr öz cəzalarını alırdılar, namuslu, zəhmətsevən, səmimi, valideynlərinə, yaxın adamlarına və dostlarına xeyirxahlıq eləyən adamlar isə çəkdikləri zəhmətin və sevgilərinin mükafatını artıqlaması ilə alırdılar, xalq, yaxud ədalətli hökmardalar onları layiqince qiymətləndirir, uca tuturdular; onlar ictimai və dövlət pil-ləsində yüksəkliklərə qalxırdılar, ancaq burada da yollarını azmir, təmiz vicdanla dolanırdılar.

Cəlil müəllim sadə, asan başa düşülen ifadələrlə, özü dərk elədiyi kimi, Simurqa izah elədi ki, peyin ağacıların və başqa bitki-

lərin boy atması üçün son dərəcə zəruri şeydir. Simurq və onun yoldaşları peyin yığmaqla faydalı və lazımlı iş görürler, hər cür zəhmətin şərəfli olduğunu başa düşməyib, onları ələ salan adamlara isə fikir verməyinə dəyməz, çünki onlar – Simurqu və onun yoldaşlarını ələ salmağı özlərinə rəva görən adamlar ləyaqətsiz insanlardır, hətta demək olar ki, axırı itmiş adamlardır, onları yalnız səmimi tövbə, peşmançılıq xilas edə bilər.

Həyatının bu dövründə Cəlil müəllim, heç şübhəsiz, xoşbəxt adam idi. Bir azca onu anasının sehhəti narahat eləyirdi, müharibə illərinin ağır itkilerindən sonra arvad özüne gələ bilməmişdi, son dərəcə dindar olmuşdu, hər gün oğlanlarının canına dua oxuyurdu. Cəlildən ötrü dəli-divanə idi, fərəhindən yerə-göyə sıçışmirdi, oğlu işdən qayıdana kimi rahatlıq tapmirdi, dözə bilmirdi. Cəlil evdə olmayanda adı dilindən düşmürdü, tərifləyib göylərə qaldırıldı. Deyirdi ki, dünyada hər şeyi var, heç bir şeyə ehtiyacı yoxdur, ancaq Cəlilin evləndiyi günü, bir də Simurqun məktəbi qurtardığını görəsydi, yüz yaşayardı.

Ana bu xoş günü də gördü, bir abırlı ailəyə elçiliyə getdi. Cəlil adaxlandı, qız qəşəng idi, cehizi də vardı. Bir sözlə, qaydasında, hamı necə, o da ələ idi. Leyla yaxşı evdar qadın, yaxşı arvad idi, qayına-nasına gəldikdə isə, ona yaxşı gelin yox, mehriban, qayğıkes qız olmuşdu, Məryəm xanımı əlindən gələn hörməti eləyirdi, əldən-ayaqdan gedirdi, qariya – iki istəkli, ehtiramlı oğulun anasına qulluq göstərməyə, xoşuna gəlməyə çalışırdı. Gizlətməyin nə mənası, ilk vaxtlar məqsəd doğrudan da bu idi, ələ Məryəm xanımın da əvvəller işi-güçü yalnız gelinə göz qoymaq idi: "Görək nə yuvanın quşudur". Sonra isinişdilər, bir-birlərini ürəkdən sevdilər; gelinqayınana arasında belə şey az-az olar. Bir-birlərindən aralı olmasalar da, bir evdə yaşasalar da, hər səhər görüşəndə ürəkdən şad olurdular; gəlinlərini evlərinə getirdikləri vaxtdan ta o qara günde kimi. Məryəm xanım bu dünyadan köçənə kimi, tek bircə gün də bir-birlərindən ayrılmamışdır.

Qonşular da Cəlil müəllimin ailəsini hamiya nümunə göstəridilər. Cəlil müəllim məhəllədə ən hörmətli adamlardan biri olmuşdu, hətta qonşu məhəllədə yaşayan prokuror Həsənov da bir az özünü yığışdırmalı, hər il keçirilən qeyri-rəsmi rayon birinciliyində fəxri yeri Cəlil müəllime verməli olmuşdu.

Qardaşı Simurq da onu məyus eləmədi, indi yaxşı oxuyurdu, hətta məktəbdən qayıdanın sonra kitabxanaya da getməyə başlamışdı, Cəlil müəllim onun bu hereketini təqdir eləyir, haqlı olaraq belə mülahizə yürüdü ki, kitabxanaya getməyin adama heç bir ziyanı ola bilməz.

Cəlil müəllim hiss eləyirdi ki, qardaşı onu sevir, onunla fəxr eləyir. O da Simurqun hündürboy, qəşəng oğlan olacağını fikirləşəndə ürəyi sevincdən dağa döndürdü, qonşu evlərin qızları onun qardaşına çoxdan, az qala hələ yeddinci sinifdə oxuduğu vaxtlardan oğrun-oğrun baxırdılar.

Bu vaxtlar Cəlil müəllim çox yaxşı qazanırdı; onun mülahizəsinə görə, onlar çox firavan dolanırdılar, pulları hər şeyə çatırdı, hətta dar gün üçün də bir az arxaya ata bilirdilər. Hər həftənin axırında Cəlil müəllim Simurqa cib xərcliyi verirdi. Simurq özü istəməyəndə də verirdi. Cəlil müəllim özünün Simurq yaşıda olanda nə müsibətlər çəkdiyini xatırlayırdı, ona görə çalışırdı ki, qardaşının günü xoş keçsin, kino pulu da, dondurma pulu da verirdi, ələ verirdi ki, Simurq ürəyi istəyəndə bir yoldasını da kinoya dəvət eləyə bilsin, açığını desək, Cəlil müəllim qardaşına bir də ona görə pul verirdi ki, canından çox istədiyi kiçik qardaşının nazi ilə oynamaq xoşuna gəlirdi. Cəlil müəllim bilirdi ki, qardaşı parka rəqsə gedir, ancaq onu qınamırkı, məzəmmət eləmirdi. Fikirləşirdi ki, cavanlıqdır, böyük, özü başa düşər ki, mənasız, axmaq işdir, bəlkə də pozğunluqdur. Bu münasibətle Cəlil müəllim qardaşına birçə kəlmə də deməmişdi, inanırdı ki, Simurqun damarlarında axan qan yaxşı qandır, atasının qanıdır, qoymaz yolunu azsin. Cəlil özü, ta evləndiyi günə kimi, tək bircə qadının da qoluna girməmişdi, qoluna girmək nədir, qadınla təkbətək, üz-üzə dayanmamışdı.

Yayda, onuncu sinfi bitirdikdən sonra, Simurq axşamlar tez-tez evə gec gəlməyə başlayanda, Cəlil müəllim başa düşdü ki, işə müdaxilə eləməyin vaxtıdır. Demək olar, gecəni səhərə kimi yatmadı, şübhə çağına yaxın qardaşının addım səslərini eşitdi, təlesik yataqdan qalxdı və ələ bu cür, alt paltarında, darvazaya tərəf, qardaşının qabağına getdi. O səhər Simurqun sıfəti qəribə olmuşdu, baxışı ələ həmin baxışdı, gözlərində yorğunluq vardı, ancaq necə məsud idi, ələ bil ciraq yanırkı, üzündə, nədənsə şışmiş al-qırmızı dodaqlarında isə indiyə kimi Cəlil müəllimin öz qardaşının üzündə görmədiyi qəribə bir təbəssüm dolaşırırdı. Simurqun köynəyinin yaxası düymələnməmişdi, möhkəm, qüvvətli sinəsi tamam açıq qalmışdı.

Əvvəl Cəlil müəllim qət elədi ki, Simurq evə sərxoş gəlib, bu fikirdən ürəyi düşdü, sonra diqqətlə baxanda boynunda iki yerdə tünd-qırmızı ləkə gördü, burnuna yüngülçə, çətin duyulan etir dəydi, başa düşdü ki, Simurq sərxoş deyil. Cəlil müəllim bilmədi ki, buna sevinsin, ya sevinməsin. Gözünü zilləyib bir xeyli qardaşının üzünə baxdı, tək bircə dəfə baxdı, amma bu baxışda çox şey vardi. Simurq utanıb başını aşağı saldı, ağızını açıb bircə kəlmə də demədi, talvara, anasının axşamdan saldığı yerə tərəf getdi. Həmin səhərdən sonra Simurq daha bayırda çox ləngimədi, bircə dəfə də evlərinə saat on iki dən gec gəlmədi. Cəlil müəllim də həmin səhəri ona heç vaxt xatırlatmadı, bir kəlmə də demədi, onlar yenə axşamlar bağda işləyirdilər, işlərini qurtarandan sonra isə oturub nərd oynayırdılar, çay içirdilər. Bütün rayonda, bəlkə də bütün şəhərdə heç kimin Cəlil müəllimin qardaşından üzüyola yaxşı qardaşı yox idi. Cəlil müəllim Simurqun həm en yaxın dostu, həm mehriban böyük qardaşı, həm də səxavətli, nazikqəlblı atası idi, ona görə ki, Simurqun ondan yaxın dostu yox idi, başqa qardaşı yox idi, atası isə Simurqun yadına gəlmirdi, atası cəbhəyə gedəndə Simurqun iki yaşı təzəcə tamam olmuşdu. Simurq Cəlil müəllimi nadir hallarda adı ilə çağırardı, adam arasında isə, özündən on iki yaş böyük qardaşına lazımlı olduğu kimi, hörmətlə “ağa dadaş” deyərdi.

Ailedə hamının kefi kök idi, işləri yoluna düşmüşdü. Özünün və ailəsinin yaxşı adını adamların gözündə ucaltmaq, qorumaq üçün əlindən gələni eləyən Cəlil müəllim də xoşbəxt idi.

Həmin yay Simurq tibb institutuna girirdi. İmtahanların hamisini verdi, heç birindən kəsilmədi, elə qiymətləri də pis deyildi, yaxşı qiymətlər almışdı. Qəbul etmədilər. Müsabiqədən keçmədi. Cəlil müəllim rektorun qəbuluna getdi, nazirliyə müraciət etdi, ancaq heç bir şey çıxmadi, köməyi olmadı. Cəlil müəllim nazirliyin binasından çıxdı, bir də imtahan vərəqinə baxdı, qiymətlərin hamısı dörd idi, tək bircə üçü vardi, sonra onu cırıq-cırıq elədi. İşə bir bax, ikicə baldan ötəri adamı instituta qəbul eləmirler! Bu iş heç cürə Cəlil müəllimin ağlına batmırı – adamların başına hava gəlib, nədir? Uşaq on il oxuyub, arzusu həkim olmaqdır, iki alan da deyil, imtahanların hamisini verib, amma qəbul eləmirler. Nədir, nədir, ikicə balı çatmir!

Cəlil müəllim Simurqun qiymətini kəsəndə əli titrəməyən müəllimləri tanımadığına çox heyif silənirdi. Cəlil müəllim bu

adamlardan soruşardı ki, insanların taleleri ilə bu cür başdanşovdu məşğul olmağa onlara kim ixtiyar verib? Axı elə üzünə baxan kimi görünür ki, Simurq dərrakəli, bılıkli oğlandır, yox əger dərhal göre bilmirsənsə, onda qarşında dayanıb, bir də soruş. Cəlil müəllim dilxor-dilxor fikirləşdi: bilet nədir, üç sual yazılmış bir parça kağız? Adamdan bir soruş ki, kimsən, hansı ailədə böyük tərbiyə almışsan, məgər atasız böyümək asan işdirmi, hər şeyi soruş, bil, sonra fikirləş gör nə qiymət vermək olar. Yox, əger kefin yoxdursa, dilxorsansa, söhbət ələməyə həvəsin yoxdursa, onda heç imtahan götürməyə getmə, bir az bulvarda gəziş, fikrin dağlışın, axı sən insan taleyi həll eləyirsən!

İnstituta girə bilməməsi Simurqa qardaşı qədər ağır təsir etmişdi, o, Cəlil müəllimə bacardığı kimi təskinlik verir, onu başa salırdı ki, bu il tibb institutunda hələ indiyə kimi görünməmiş müsabiqə olub, əsasən yalnız imtahanların hamisindən beş qiymət alanları, bir də bir, yaxud iki beş alanların bir qismini qəbul eləyiblər, özü də bunları az qala hamının, elə Simurqun özünün də ərizə verdiyi müalicə fakültəsinə yox, sanitər, yaxud pediatriya fakültəsinə götürüb'lər. Çox başa saldı, söz verdi ki, bütün ili möhkəm hazırlaşacaq, imtahanların hamisindən beş alıb, gələn il hər necə olur-olsun instituta daxil olacaqdır. Köməyi olmadı, Cəlil müəllim təskinlik tapmırı. On gündən sonra isə hərbi komissarlıqdan kağız gəldi. Simurqu əsgərliyə çağırıldılar. Cəlil müəllim qardaşını yola salmaq üçün Bilecəriyə getdi, ömründə birinci dəfə, onun mülahizəsinə görə, böyük qardaşa, ailə başçısına yaraşan təmkinini pozdu.

Simurqu bərk-bərk bağrına basıb, bir neçə dəfə öpdü, amma kiçik qardaşının yanında gözlərinin yaşarması lap biabırçılıq oldu, heç ona yaraşan iş olmadı, özü də qardaşına qoşulub ağlayan Simurqla yanaşı, vəqonun qabağında dayandıqları müddət ərzində heç cür özünü ələ ala bilmədi, hətta ona hərbi qulluqda karına gələ biləcek bir məsləhət-filan da verə bilmədi.

Simurq getdi, ev elə bil boşaldı. Simurqun yeri yaman görünürdü. Məktubu tez-tez, günaşırı gelirdi. Cəlil müəllim vaxtlı-vaxtında cavab yazırırdı, həyatda hər şey kimi bu işə də ciddi yanaşırdı, başı nə qədər qarışq olur-olsun, hər məktubuna cavab yazırırdı, az qala hər məktubun da axırında mütləq soruşurdu ki, bəlkə Simurqa pul, yaxud başqa bir şey lazımdır.

Simurq maraqlı məktublar yazırıdı, Cəlil müəllimin yalnız adlarıni eştidiyi müxtəlif yerləri təsvir eləyirdi.

Əvvəlcə məktublar Ukraynadan gəlirdi. Simurq zərfin içine Lvovun, Çernovitsanın və başqa şəhərlərin mənzərəli şəkillərini qoyurdu. Simurq yazırıdı ki, burada, orduda şoferlik kursunu qurتاب, indi hissədə qulluq eləyir, bu hissə haqda yazmağa, bir hərbiçi kimi, onun ixtiyarı yoxdur. Simurq "Döyüş və siyasi hazırlıq əlaçısı" nişanı ilə təltif olunanda Cəlil müəllim bütün dostlarını və qohumlarını, eləcə də həmişəki kimi, uzaq qohumlarını – mağaza müdürüni dəvət eləyib, qonaqlıq verdi, yaxşılığı itirmeyən Cəlil müəllim müharibə dövründən bəri bu mağaza müdürüne daim qayıçı göstərir, xüsusi hörmət eləyirdi. Sonra məktublar xaricdən gəldi, özü də əvvəlki vaxtlara nisbetən xeyli seyrəldi, Cəlil müəllim qardaşından incimirdi, başa düşürdü ki, orduda qulluq eləmək zarafat iş deyil, adamın məktub yazmağa da vaxtı qalmır. Özü müntəzəm məktub yazırıdı, evdə olub-keçənlərin, işindəki və məhəllədəki yeniliklərin hamısını yazırıdı. Müntəzəm, hər ay o, tinlərindəki əmanət kassasına gedir, Simurqun adına on, bəzən də on beş manat pul qoyurdu. Cəlil müəllim yadından çıxartmırkı ki, ondan savayı bu dünyada Simurqun arxası yoxdur. Ordudan qayıdanan sonra ilk vaxtlar, ələlxusus əger instituta oxumağa getsə, yaxud cavanlıqdır, birdən evlənmək fikrine düşsə, ona pul lazım olacaqdır. Bir o qədər də hər ay Cəlil müəllim öz adına əmanət kassasına pul qoyurdu – ailəli adam gərək geleceyini də fikirləssin, uşaqları haqda düşünsün. Bu vaxt Cəlil müəllimin iki uşağı vardi, oğlu Simurq əsgər gedəndən sonra, orduda qulluğunun ikinci ili doğulmuşdu. Uşaqlarını Cəlil müəllim ərköyun böyütmürdü; onların özlərinin xeyri üçün sərt rəftar eləyirdi, çünki başa düşürdü ki, ərköyun böyüyen uşaqların axırı bir şey olmur. Söz ola bilməz. Cəlil müəllim uşaqlarını isteyirdi. Qızı, yaxud balacası xəstələnəndə ürəyi qana dönürdü, ancaq bu istək Cəlil müəllimin Simurqa olan isteyinin müqabilində heç bir şey idi, heç müqayisəyə gəlməzdi. Nə anası, nə də arvadı buna görə onu qınamırdılar, çünki bilirdilər ki, hələ özünün ata kölgəsinə ehtiyacı olduğu vaxtlarda Simurqu o böyüdüb boy-a-başa çatdırıb, qayışını o çəkib, buna görə də Simurqu bir növ özünün ilki, böyük oğlu hesab eləyir, böyük övladını isə ata uşaqlarının hamısından çox isteyir.

Bu qaydada da, Simurqu gözləyə-gözləyə yaşayırdılar. Pis dolanmurdılar. Cah-cəllalları yox idi. Cəlil müəllim zəhmətlə qazandığı pulu havayasovuran adamlardan deyildi, ancaq hər şeydən də özünə korluq verməzdi, nə abırı-başlı geyinmek, nə də yemək-içmək sarıdan. Tez-tez qonaqları olurdu, özləri də qonaq gedirdilər. Əgər Cəlil müəllimi arvadı ilə bir yerde ad gününə, yaxud toya çağırısaydılar, heç vaxt xəsislik eləməzdilər, ad-sanlarına, mövqelərinə layiq hədiyyə aparırdılar. Simurq əsgərlikdən qaydan ilin yayında isə, Cəlil müəllim özü də gözləmədən çoxdan arzuladığı bir şeyi həyata keçirmək qərarına gəldi – ailəsinə də götürüb Kislovodska getmək fikrinə düşdü.

Bəlkə də bu çoxdan mürgüleyən fikrin oyanıb feallaşmasına və təlatümə gəlməsinə səbəb Simurqun gönderdiyi məktublar və Cəlil müəllimin görmədiyi şəhərlərin təsvirləri, mənzərə şəkilləri olmuşdu, ancaq ola da bilərdi ki, səbəb heç bu deyildi! Kim bilir? Yeni indiyə kimi elə bir mütefəkkir, yaxud alim olubmu ki, insanın ağlına gələn, misal üçün, indi qəfletən Cəlil müəllimin beyninə düşən fikir kimi qəribə, o qədər də xas olmayan fikirlərin nədən törəndiyini dəqiq deyə bilsin? O, qoca yaşında anasının da xatirini xoş eləmək istəyirdi. Evlərində atasının – əməkdar neftçi-briqadir Bayram bəyin bir neçə şəkli vardi, bu şəkilləri möhkəm qoruyub saxlayırdılar. Şəkillərdən biri atasının və anasının lap cavanlıq vaxtlarında çekilmişdi, əyinlərində indi adama qəribə gelən, müharibədən əvvəl geyilən kostyum qayanın üstündə dayanmışdır, qayanın altından enli, dayaz şırnaq axırdı, duruluğundan belə görünürdü ki, bulaq suydur. Şəklin lap aşağı tərəfində, qara qayanın üstündə yazılmışdı: "Büllur şırnaq. Kislovodsk". Anası çox söhbət eləmişdi, Cəlil müəllim əzbər bilirdi ki, toydan sonra atası və anası Kislovodska getmişdilər, bilirdi ki, dünyada Kislovodskdan gözəl yer yoxdur. O zaman düşdükleri evi anası ömürlük yadında saxlamışdı, qabağında meyve bağlı olan bu evi o döne-dönə, bütün təfsilati ilə təsvir eləmişdi, hətta küçənin adını da unutmamışdı, ecaib adı vardi – Rebrovaya balka. Hər defə də bütün bunları danışanda dirçəlir, elə bil ki, cavanlaşırıdı. Hər danışanda da heyif silənirdi ki, Cəlil müəllime Kislovodsk kimi gözəl yeri görmək qismət olmadı, görünüür, sadəlövhüyündən, yaxud fikri dağınıqlığından ana nəzərdən qaçırdı ki, Cəlil müəllimin bütün dünyada, hətta Sovet İttifaqında

gözmədiyi, görmədiyi yeganə şəhər yalnız Kislovodsk deyil. İndiyə kimi o, heç yerde olmamışdı, doğulduğu gündən bu vaxta kimi Bakıdan kenara çıxmamışdı.

Onu çoxdan həsrətində olduğu Kislovodski görmək arzusuna çatdırın, arvadının və uşaqlarının dünyagörüşünün artmasına səbəb olan bu səfər, həm də mehriban və qayğıkeş övlad olan Cəlil müəllimə anasının könlünü açmaq, onu sevindirmək imkanı verirdi.

Götür-qoy eləyib, Cəlil müəllim bu qənaətə gəldi ki, kurorta getmək – bu məhəllədə əlamətdar və nadir hadisə idi – qonşuların yanında onun nüfuzunu qaldırardı. Cəlil müəllim ailəsini kurorta aparmaq qərarını qardaşına yazdı, Simurqsuz getməli olduqlarına heyif siləndi. Məktubun axırında Cəlil müəllim yola, gedib-qayıtmağı sərf olunacaq vaxtı da hesablayıb, Simurqun məktublarının Kislovodsk poçtamtinə göndərməli olacağı tarixi dəqiq göstərdi. Cəlil müəllim əmindi ki, Kislovodska getmək xəbərinin Simurqa və uşaqlarına yaxşı, tərbiyəvi təsiri olacaqdır, əvvələn, vicdanla çalışan, özünü faydalı əməyə həsr eləyən adamın həyatda nə cür imkanlara malik olduğunu əyani surətdə görəcəklər, ikincisi də bu hadisə xatirələrində Cəlil müəllim kimi xudbinlikdən çox-çox uzaq bir ailə başçısının onlara göstərdiyi əlavə bir qayğıkeşlik və xeyirxahlıq nümunəsi kimi qalacaqdı.

Həmişəki kimi, özü və yaxın adamları baredə fikirləşəndə, Cəlil müəllim kövrəldi və onların hamısına – qardaşına, arvadına və uşaqlarına daha artıq mehribanlılıq etməyi, alicənab olmağı qət elədi, yəni fikirləşdi ki, düşüncəsizlik üzündən törəyən səhvlerin üstünü vurmasın, onlarla münasibətində inandırma və nümunələr üsulundan istifadə etsin, əmrsiz və göstərişsiz ötüşsün, halbuki, heç şübhəsiz, bir ailə başçısı kimi, böyük kimi, Cəlil müəllimin əmrlər, qəti tapşırıqlar verməyə haqqı vardı, nəhayət, onlar öz varlıqları, indi olan və hələ gələcəkdə də olacaq bütün yaxşı şeylər üçün bu adama borclu idilər.

Dünyagörmüş, təqəüdə çıxana qədər uzun müddət ekspeditor və əmtəəşunas kimi bütün ölkəni gəzib dolaşmış Ağasəmədlə çayxanada əməlli-başlı məsləhətləşəndən sonra, Cəlil müəllim on gün qabaqdan qatara, kupeli vaqona bilet aldı. Ağasəməd dedi ki, yayda yumşaq vaqonda getməkdən də axmaq iş yoxdur, çox isti olur, hələ isti olsa yenə dərdayarıdı, mühəribədən bir az əvvəl, yayda, axırıncı

dəfə Tbilisidən Bakıya qayıdanda yumşaq vaqonda taxtabitilərin əlin-dən gecə səhərə kimi gözünü yuma bilməmişdi.

Belə qərara gəldilər ki, ümumi plaskartlı vaqonda getmək Cəlil müəllimə yaraşmaz. Ona görə də kupeli vaqonun üstündə dayandılar, doğrudur, Ağasəməd özü bu vaqonda getməmişdi, mühəribədən əvvəl bu cür vaqonlar yox idi, ancaq Ağasəməd dedi ki, o, bəzi adamlar tanır, onların sözünə arxayın olmaq, inanmaq olar, ailəsi ilə birlikdə kurorta rahat, basabassız-filansız getmək istəyən adam üçün kupeli vaqondan yaxşısı yoxdur.

Evin açarını yola düşəndə Cəlil müəllim ən yaxın qonşuları neftçi Kərimə verdi. Onu çox eziyyətə salmamaq üçün Cəlil müəllim həyətdəki su kranının rezin borularını çəkib bağla və bostan ləklerinə qoydu, indi bağı və bostanı əməlli-başlı suvarmaqdan ötrü hər axşam kranı yalnız axıra kimi açmaq ve düz qırx beş dəqiqədən sonra bağlamaq kifayət idi. Cəlil müəllim xronometraj aparmış, bağ-bostanın suvarılma müddətini dəqiq müəyyən etmişdi.

Cəlil müəllimin ailəsi yerbəyən kupe doğrudan da çox rahat idi. O, pardاقlanmış taxta yatacaqları, parıldayan plastik çəkilmiş divarları razılıqla süzdü, kefin istəyən kimi yandırmaq, gurlaşdırmaq, yaxud yatanda zəiflətmək mümkün olan işi yoxladı, gözü balaca nərdivana sataşan kimi onun nədən ötrü olduğunu başa düşdü, saz olub-olmadığını yoxladı. Kupeni gözdən keçirəndən sonra o, birinci növbədə yerləri bölüşdü, aşağı yerləri anasına və dörd yaşılı oğlu ilə arvadına verdi, yuxarı yerləri isə özünə və qızına götürdü. Sonra saatına baxdı, qatarın yola düşməsinə hələ xeyli, yarım saatə qədər vaxt qaldığını görüb, perrona, vaqonla üzbeüz bufetə qaçı və on şüse mədən suyu aldı ki yolda çiy su içməsilər; yay vaxtı idi, hər cür yoluxucu xəstəlik ola bilərdi. Qatar tərəpənəne kimi, Cəlil müəllim tualetə girdi, paltarını deyişdirdi, təzə mil-mil pijamasını geydi, yola çıxmamışdan qabaq məxsusi kurortda geymək üçün aldığı yumşaq idman ayaqqabılarını ayağına keçirdi. Bir müddət, hava tamam qaralana kimi, dəhlizdə dayandı, sonra kupelerinə girdi. Bu vaxt Məryəm xanım Kislovodskdən danişirdi, Cəlil müəllim sevin-diyyindən cuşa gəlmış anasının üzünə baxıb, bir də məmənuniyyətə fikirləşdi ki, sefərə çıxmaları anasına çox yaxşı təsir eləyib və Allah qoysa, səhhətinə də xeyri dəyəcək. Məryəm xanım ne isə bir "Xram vozdux"dan, onun dörd dövrəsindəki yamyaşıl, kölgəli talalardan,

həmin bu "Xram vozdux"da, baş vermiş, Cəlil müəllimin bütün təfsilatı ilə bildiyi bir əhvalatdan söz salmışdı, ancaq Cəlil müəllim heç cür baş aça bilmirdi ki, bu "Xram vozdux" özü restorandır, yaxud "Xram vozdux"da restoran var. Musiqili, rəqsli axşamlardan birində onun mərhum atası burda çox uzaq qohumu polkovnik Mehmandarova, çar ordusunda qulluq eləyən, ancaq inqilab dövründə Qızıl Ordu tərəfə keçən, sonralar isə ilk sovet generallarından biri olan həmin polkovnik Mehmandarova rast gəlir.

Məryəm xanım əhvalatı demək olar ki, tamam (ömründə bircə dəfə həmin axşam gördüyü generalın onu iki dəfə tanq oynamamağa dəvət etməsini, Bayram bəyin də generalın indi rəhmətə getmiş arvadı ilə oynamasını) danışib qurtarana kimi Cəlil müəllim qulaq asdı, sonra ədəblə anasının sözünü kəsib, xatırlatdı ki, şam yeməyinin vaxtıdır. Cəlil müəllim ona görə belə elədi ki, bu əhvalatın gerisini, sonra onların şampan şərabı və musiqiçiləri də götürüb, hamılıqla iki faytona doluşduqlarını, səhərə kimi gezməyə getdiklərini, mərhum atasının həmin gün möhkəm sərənəs olmasına və özünü çox qəribə aparmasını, evdə də Məryəm xanımın onu çox çətinliklə dile tutub yatağa salmasını yaxşı bilirdi. Cəlil müəllim əhvalatın bu hissəsinin uşaqların yanında, xüsusilə on yaşlı qızının yanında danışılmasını lazımlı bilmirdi.

Gecə o, sakit və möhkəm yati, səhərə yaxın tek bircə dəfə kupa dərəcədə hər şeyin qaydasında olub-olmadığını yoxlamaq üçün ayıldı və demək olar ki, dərhal da tezədən yuxuya getdi, yuxuya gedənə kimi bircə onu fikirləşə bildi ki, bütün olub-keçənlərin hamısı həqiqətdir və bir gündən sonra o, Kislovodskda olacaqdır. Cəlil müəllim özünü çox yaxşı hiss eləyirdi, ürəyi sakit idi.

Kislovodskda vağzalda uzun müddət taksi gözləməli oldular. Anası dedi ki, o vaxtlar onlar gələndə qatardan ayaqlarını yere qoyan kimi, faytonçular onları araya aldılar, az qaldılar ki, şey-şüyün üstündə dava-dalaş salsınlar, hərə onları öz faytonuna çəkməyə çalışırdı. Nəhayət, taksi geldi, Cəlil müəllim kurorta gələnlərə otaq verilən kontora sūrməyi buyurdu, məlum oldu ki, kontor lap yaxında, vağzalın böyründə imiş. Burada Cəlil müəllim dedi ki, ona Rebrovaya balka küçəsindəki evlərdən birində otaq lazımdır. Cəlil müəllim anasının xətrini xoş eləmək istəyirdi. Söz ağızından çıxan kimi, bir qadın ona yaxınlaşdı, dedi ki, o elə Rebrovaya balka küçəsində

olur, bir təmiz və işıqlı, hər cür rahatlığı olan, iki pəncərəsi bağla baxan otaq kirayə verir.

Cəlil müəllim evin sahibini maşına dəvət etdi, onlar yola düşdülər. Məryəm xanım şoferin yanında əyleşmişdi, qatardakı kimi həyəcanlı, sən idi. O, aramsız deyirdi ki, mütlöq aparıb bütün görməli, gəzməli yerləri uşaqlara göstərəcəkdir, iqtidarı olmasa da, birtəhər aparıb göstərecək. Sonra yavaş-yavaş həyəcanı keçdi, süstləşdi, birdən tamam susdu, diqqətlə qələbəlik, maşınların sel kimi axışlığı tərtəmiz, yaraşlı küçələrə, mərtəbələri başdan-başa şüşəli, balkonlu, işıqlı evlərə tamaşa eleməye başladı. Sonra o, oğluna tərəf qanrıldı, Cəlil müəllim onun üzündə çəşqinqılıq və hətta qorxu gördü.

— Cəlil! — Məryəm xanım soruşdu. — Biz hara gelmişik?

Cəlil müəllim:

— Kislovodsk! — dedi.

— Yox, — Məryəm xanım etiraz elədi. — Bura Kislovodsk deyil.

Cəlil müəllim fikirləşib dedi:

— Çox dəyişib, ona görə sənə elə gəlir. Sən Bakıda da heç yere çıxmırsan, əgər çıxsan, onda görərsən ki, elə ora da çox dəyişib. Başdan-başa yeni küçələr salınır. Hər yerdə bu cür sürətlə tikirlər. İndi Rebrovaya balkaya çatırıq, hər şey dərhal yadına düşər. — O, anasının kefini açmaq üçün zarafat elemək istədi. — Onda inanarsan ki, biz Kislovodskdayıq. Soçi də deyilik.

Tamam çəşbaş qalan anasının tanış küçəni görüb sakitləşməsi üçün Cəlil müəllim maşını iki dəfə Rebrovaya balkanın başından ayağına, ayağından başına sürdürdü.

O, hətta şofəre buyurdu ki, maşını bir dəqiqliyə anasının o sefər gələndə düdüyü evin qabağında saxlasın, Məryəm xanım bu evi elə məfəssələ təsvir eləmişdi ki, nömrəsi də Cəlil müəllimin yadında qalmışdı.

— Bu da sənin Rebrovaya balkan, — Cəlil müəllim dedi. — Sən, bax, bu evə düşmüsən.

Məryəm xanım:

— Bura Kislovodsk deyil, — dedi. Anasının birdən-birə dəyişmiş, qocalıq, üzgünlük duyulan səsi Cəlil müəllimi sarsıtdı. — Şəhər bu cür dəyişə bilməz, heç bir şey bu dərəcədə dəyişə bilməz, həmişə bir şey qalır. Buranın havası da indi başqadır, axı mən o havanı

xatırlayıram. Mən sənə deyirəm ki, bu başqa şəhərdir, adını nə qoyurlar qoysunlar. Burada hər şey başqa cürdür. Mənim hər şey yaxşı yadımdadır, sənki, mənim yaddaşımı bələdsən. Bu küçənin Rebrovaya balkaya, rəhmətlik atanla düşdürümüz küçəyə heç oxşarı da yoxdur. Hər nə deyirlər desinlər, sən menim sözümə inan.

Dilxor olmuş Cəlil müəllim şoferlə köməkləşib şeyləri evə yiğdi. Otaq doğrudan da, böyük və işıqlı idi, bura bir paltar şkafi, bir stol və üç çarpayı qoyulmuşdu. Çarpayılardan biri ikiadamlıq idi. Qız ev sahibəsi açılıb-yığılan çarpayı verdi. Cəlil müəllim ensiz çarpaçıların birini kənarə sürdü və yene də ev sahibəsinin gətirdiyi şirmanı qabağına qoyub, öz çarpaçısını qalan otaqdan ayırdı.

Ev Cəlil müəllimin xoşuna gəldi. Bəlkə də ona görə xoşuna gəlmişdi ki, onun Bakıdakı evinə çox oxşayırırdı: demək olar ki, quruluşları da eyni cürə idi; kürsülü dörd otaq, dörd dövrəsi enli eyvan; hamam otağına da onun evindəki kimi, Leningrad su qızdırıcısı qoyulmuşdu. Bircə fərqi vardi, bu evin üstünə qırmızı kirəmit döşənmişdi, taxta çardağı da vardi. Cəlil müəllim fikirləşdi ki, o da evinin damını bu cür düzəltdirseydi, pis olmazdı, bu cür dam, qara qır basılmış yastı damdan daha yaxşıdır, yayda evin içini istidən saxlayar. Belə qərara gəldi ki, Simurq qayıdanan sonra eləyərlər. Çardaq da kara gələr – pətəkləri ora qoyer, arıların xoşuna gələr, hem hündür, hem də külək tutmayan yer.

Cəlil müəllim anasının kefini açmaq üçün çox səy göstərirdi. İlk günlər işi-güçü anasını da götürüb, haqqında çox eşitdiyi yerləri gəzmek oldu. Gəldikləri günün ertəsi, səhər-səhər "Xram vozdux" a getdilər. Cəlil müəllim anasının söhbətlərindən belə başa düşmüşdü ki, bu, şəhərdən kənar, meşəlik bir yerdir. Özü də düşüñürdü ki, nə isə qeyri-adi, qəribə bir şey görəcəkdir, nə görəcəyini heç vaxt aydın təsəvvür eleməmişdi, ancaq hər halda bunun səliqə ilə adice akasiya, ya yasəmən ağacıları əkilmış, xiyabanlarına asfalt döşənmiş adı şəhər bağında açıq eyvanlı təzə restoran olduğunu heç ağlına da getirməzdi.

"Xram vozdux" a çatıb taksidən düşəndə Məryəm xanım dedi:

– Yaxşı yerdir. – O, hamının xətrini xoş eləməyə çalışan, elə bu səfərə də əslində, anasına görə çıxmış oğlunun ümidlərini doğrultmadığından özünü müqəssir kimi hiss eləyirdi. – Uşaqlara oynamamağa yer də var.

Cəlil müəllim köksünü ötürdü və arvadının üzünə baxdı, arvadı da ona baxdı. O, maşından düşəndə az qalmışdı anasına təntənəli surətdə desin ki, neçə il keçəndən sonra, nəhayət, yenə də həmin "Xram vozdux" un yaxınlığındadır, indi bu sözü deməməsinə sevin-di, yüngüllük duydı.

Onların oturduqları yerdən, eyvanda qoyulmuş stolun arxasından, günəşin şüalarında əriyən seyrek duman içinde, bütün şəhər görünürdü. Pis mənzərə deyildi, ancaq Dağıstı parkdakı "Dostluq" restoranından baxanda adamı heyran qoyan Bakı panoraması hara, bura hara! Heç müqayisəyə gelməzdi. Elə xörekler də burada, "Xram vozdux" da "Dostluq" dəkündən qat-qat pis idi, ofisiant gələndən sonra isə məlum oldu ki, heç siyahida sadalanan xöreklerin də əslində, yarısından çoxu yoxdur.

Nezakətli ofisiant onları inandırırdı ki, səhər verilməyen xöreklerin hamısı axşam mütləq olur. Ancaq narşərablı, üstünə narin doğranmış reyhan səpilmış osetrin kababını Bakıda kefin istəyən vaxt, axşam da, istəsən lap səhər-səhər də yemək mümkün olduğunu yaxşı bilən Cəlil müəllim yavaş-yavaş öz-özünə fikrləşdi ki, başqa şəhərlərdən gələnlər özləri bilərlər, amma bakılı üçün Kislovodsk bir elə yer deyil.

Başqa görkəmli yerləri də gəzdiler, heç biri də onları o qədər açmadı. Bu səyahətlərdə Məryəm xanım arabir elə bil ki, bəzi şeyləri xatırlayırdı, ancaq daha vəcdə gəlmirdi, sevinmirdi. Cəlil müəllim ona inanmirdi, möhkəm şübhələnmışdı ki, anası rəhməlliyyinə görə onu tamam dilxor, pərt eləmək istəmir. Sonra bu səyahətlərdən yorulmuş, üzülmüş anası və dərhal onun sözünə qüvvət verən arvadı, Cəlil müəllimdən xahiş elədilər ki, onlara dinclik versin, qoysun otursunlar evdə, ona görə ki, şəhəri kifayət qədər gəzmişdilər, elə bir qəribə şey yox idi, adice şəhərdi.

İndi Cəlil müəllim naharını eləyəndən sonra, külfətinə evdə qoyub, demək olar ki, bütün günü şəhəri dolanırdı. Uşaqları bağda ev sahibinin uşaqları, öz yaşıdları ilə oynayurdılar, ev sahibi ilə dostlaşmış arvadlar isə şəhərlər bazara gedir, sonra da ev işləri ilə məşğul olurdular.

Cəlil müəllim əvvəlcə poçta girib, Simurqdan məktub olub-olmadığını soruşur, sonra parka gedirdi, ya da elə-belə küçələri gəzirdi. Soraqlaşıb, ayrıca nömrələri olan hamamın yerini öyrəndi,

oradan çox hiddətlənmiş qayıtdı, bir də Kislovodskda hamama getməyə tövəbə elədi. Duş qoyulmuş nömrələr çox kiçik idi, soyunmaq yeri darısqaldı, özü də buradan çox pis, karbol turşusu iyi golirdi.

Günlər ötürdü, evi, bağlı üçün qəribəmiş Cəlil müəllim gündəlik gəzintilərini davam etdirirdi. Gözünün qabağına gətirirdi ki, o, əzilmiş kərpic tökülmüş qırmızı cığırlı, üstüörtülü, ağ sütunlu tağlı köşkdə simfonik orkestrin axşamdan ta gecə yarısına qədər qatmaqarışq, başa düşmək mümkün olmayan musiqi çaldığı zəhləsi gedən bu parkda yox, öz küçələrindədir, özünü gah qonşuları ilə səhbat eləyən, gah bağda işləyən, yaxud da hamamdan sonra çayxanada oturmuş təsəvvür eləyirdi. Cəlil müəllim dəstə-dəstə bütün günü boş-bekar veyllənən adamlara göz qoyur, onların Kislovodska nəyə gəldiklərini başa düşməyə çalışırı. Cəlil müəllim mədən suyunun bir dərdə dərman ola biləcəyinə, şofa verəcəyinə inanmasa da buraya müalicəyə gəlmış adamı yenə birtəhər başa düşordi. Amma qalanları... Sağlam adamlar yad şəhərin küçə və parklarında veyl-veyl gozişirdilər, guya bunu orada, gəldikləri yerdə eləmek mümkün deyildi. Bir soruşan lazımdı ki, heç bir şeyə ehtiyacı olmayan adamların (aşkar görünürdü ki, bunların əksəriyyəti elə bu cür adamlardır) vurub dünyanın o başına getmək, dörd otaq sahibi Cəlil müəllimin elədiyi kimi, üç-üç, dörd-dörd bir otağa təpilmək nəyinə lazımdır? Daim bu barədə düşünən Cəlil müəllim yavaş-yavaş belə qənaətə gəldi ki, buraya Allah bilir, no görmək arzusu ilə gələn, amma istədiklərini tapa bilməyən bu adamların hamısı, sadəcə müxtəlif mülahizələrə görə vaxtından qabaq qayıdırı getməyi namunasıb bilirlər, kimisi qabaqcadan verdiyi ev kirayəsinə heyifsilənir, kimisi qonşularından utandığı üçün qayıdırı gedə bilmir, kimisi də, ola bilsin ki, qatara bilet tapmır... Qısaşı, Cəlil müəllim əmində ki, Kislovodska gələnlərin əksəriyyəti cəmisi bir neçə gün qalandan sonra çıxıb gedirlər, saysız-hesabsız dəstələr isə ona görə azalmır ki, hər gün yeni-yeni sadəlövh adamlar gəlirlər.

Əger küçə qonşuları olmasaydı (vaxtından əvvəl qayıtməq səfəri dərhal və ömürlük onların gözündə inflyasiyaya uğradar, qiymətdən salardı) o, fikirləşmədən yola düşərdi. Simurqa telegram vurardı ki, daha nahaq yerə bura məktub yazmasın, poçtamtda da xahiş eləyərdi ki, işdir əgər o, yola düşəndən sonra məktub gölsə, Bakıya göndərsinlər.

Cırkin əkizlər kimi bir-birinə oxşayan günlər ona bir ilə qədər uzun gəlirdi. Elə axşamlar da onun kimi. Cəlil müəllim adəti üzrə axşamlar parka gəzməyə çıxırdı, bu gəzintilər Bakıdakıñ fərqli olaraq ona ləzzət vermirdi, orada Cəlil müəllim addımbaşı tanışa rast gəlirdi, özünü lazımlı və mötəbor adam kimi hiss eləyirdi. O nəyə görə isə, heç bir əsəssiz-filansız “Qızıl güllər xiyabanı” deyilən xiyabanla getdi və ortasında tər çiçəklərdən düzəldilmiş təqvim olan talaya çıxdı. Təqvimin ağ çiçəklərdən düzəldilən hissəsinin, ayın günləri göstərilən hissəsinin hər gün dəyişməsi bu talanı babat göstərirdi, demək olar ki, cansıxıcı və mənasız gözinti vaxtı bir az adamın ürəyi açılırdı. Cəlil müəllim bu əyani və çox etibarlı dəlili, yola düşmək vaxtının bir gün də yaxınlaşdığını görəndə xoşal oldu və parkın yuxarı hissəsinə gedən cığırla addımladı. Məqsədsiz-filansız addımladı. Hara gəldi getmək xatırınə addımladı. Evə qayıtməq istəmirdi, arvad-uşaq çoxdan yatmışdı. Toranlıqda basırıq kol-kosluqdan yaxşı seçiləməyən səslər, boğuş gülüşmə gəlirdi. Cəlil müəllim bilirdi ki, əgər cığırdan çıxsa, bir neçə doqiqədən sonra mütləq skamyaya, cüt-cüt oturub öpüşən adamlara rast gələcəkdir, skamyanın ensiz hamar səthi biri-birindən cəmisi bir neçə santimetr aralı beş, yaxud altı sahəyə bölünmüdü, bu bir neçə santimetrik bitərəf zona hər qonşu sahənin sahibino çox güclü müstəqillik və sorbəstlik hissi aşılıyırı.

Cəlil müəllim rişxəndə gülümşündü, fikirləşdi ki, bu adamların skamyanın üstündə bir-birinə qışılıb, öpüşmək xatırınə vaxt itirib, pul xərcləyib, yır-yığış eləyib, qatar, yaxud təyyarə ilə bu qədər yolu gəlməyinə doyormi, bunu elə öz şəhərlərində də eləyə bilərlər, təki adamın həvəsi olsun!

Havadan zərif ətir iyi gəlirdi, aydınlıq yay gecəsində iliq məhənə isə tanış olmayan çiçəklərin ətrini götürəndə, adamlar qəfləton qəribə həyəcan keçirməyə başlayırdılar.

Cəlil müəllim çiçəklərin ətrini duyur, amma heç cür onların adını xatırlaya bilmirdi. O, fikirləşdi ki, yəqin tütün çiçəyinin ətri-dir, ancaq tez qərarından daşındı, tütün hələ yarım aydan sonra çiçək-ləyəcəkdi.

Cəlil müəllim yorulub yay kinoteatrının qabağındakı talada, skamyanın üstündə oturdu. Onun yanında bir adam əyləşdi, işiq zəif olsa da, Cəlil müəllim Bakıdakı qonşusunu, prokuror Həsəno-

vu tanıdı. Onlar səmimi görüşdülər. Doğrudan da yad şəhərdə adam həmyerlisinə, üstəlik də ziyanlı, hörmətli adama rast geləndə çox şad olur. Prokurorun kefi çox yaxşı idi, ondan şərab və kabab iyi gəlirdi. Həsənov dedi ki, kinoteatrda olan arvadının və oğlunun qabağına gəlib.

— Arvad üçüncü dəfədir ki, bu filme baxır — “Yaqt bilərzik” filminə. Hər dəfə də baxanda ağlayır. Mən də vaxtımı boş keçirməmişəm, bir yoldaşımıla bura, kababxanaya getmişdim. İndi də uşaqları evə ötürmək istəyirəm. Görəsən kino tez qurtaracaq? Kim-dən öyrənmək olar?

— Cəlil müəllim dedi ki, yəqin tez qurtarar, sonra da Həsənovdan soruşdu ki, çoxdanmı Kislovodskdadır? Buralar necədir, xoşuna gəlirmi?

Prokuror dedi:

— Cənnətdir, əsl cennət. Bir həftədən sonra Bakıya, cəhənnəm kimi istiyə qayitmalı olacağım yadına düşəndə məni tər basır. Axı mən hər il bura gəlirəm, istirahət üçün ən münasib yerdir, həm havası gözəldir, həm vaxt keçirməyə yer var, mən hələ ərzağını demirəm, hamısı təzə...

Cəlil müəllimə elə gəldi ki, Həsənovun nə dediyini yaxşı başa düşmədi.

— Bura sizin xoşunuza gəlir?

— Bəs necə! — prokurorun gözü kelləsinə çıxdı. — Yoxsa məzuniyyətimi götürüb bura gələrdimmi? Mən bütün ili işim də elə işdir ki, başım, beynim tamam şışır, bütün ili gözləyirəm ki, məzuniyyət vaxtim tez gəlsin, qaçım Kislovodska. Necə bəyəm, bura sizin xoşunuza gəlmir? — prokuror soruşdu, Cəlil müəllimin suali onu əndişəyə salmışdı.

— Niye ki, — Cəlil müəllim ikibaşlı cavab verdi, o, ürəyini tamam açmamağı qət elədi. — Kislovodskin öz üstünlükleri var, Bakının da öz üstünlükleri.

— Bağışlayın məni, əsi, nə üstünlükbazlıqdır, — prokuror hövsel-siz-hövsələsiz onun sözünü yarımcıq kəsdi. — Bakı, bu barədə heç danışq ola bilməz, gözel şəhərdir. Orada yaşamaq da, işləmək də yaxşıdır, ancaq ildə bir dəfə kənarə çıxməq mütləq lazımdır, getmək üçün də Kislovodsk ən münasib yerdir. Hə, odur, deyəsən, bizimkilər gəlirlər, — prokuror kinoteatrdan çıxan adamların arasın-

da arvadını və oğlunu gördü. — Salamat qalm! Kislovodsk barədə isə bir ayrı vaxt səhbət eləyərik, ümidvaram ki, fikrinizi dəyişdirə biləcəyəm.

— Onlar xudahafızlaşdırılər, prokuror arvadının qoluna girib, yan xiyabanlardan birində gözdən itdi, Cəlil müəllim onun arxasında baxıb, acı-acı gülümsündü.

Bu axşam Cəlil müəllim parkda həmişəkindən çox ləngidi. O, prokurorla aralarında olan səhbəti ən xırda təfərrüatına qədər yadına salır, amma heç cür özünü ələ ala bilmirdi. “Gör necə riyakarlıq eləyir, — Cəlil müəllim dilxor-dilxor fikirləşdi, — nədən ötrü, kimin qabağında riyakarlıq eləyir? Kislovodsk onun xoşuna gəlir! Sözə bir bax, kurortsuz keçinə bilmir. Bakını bəyənmir. Eh!”

Cəlil müəllim dilxor-dilxor tübürdü və evə yollandı. Yolda qəti qənaətə gəldi ki, prokuror riyakarlıq eləyir, çünkü hamı onu ağıllı adam kimi tanıydırdı, ağlı başında, işini bilən...

Cəlil müəllim səhbətdə yalançılıq, riyakarlıq dərəcəsinə alçalmadığına, fikrini heç bir şeylə bürüze vermədiyinə görə bir də sevindi, ürəyində özü-özünü təriflədi. Üstəlik də o, belə qərara gəldi ki, Kislovodskda olacağı günlərdə və gələcəkdə də Bakıda, prokurordan gen gozməlidir, çünkü ikiüzlü adamdı, tanış-bilişin gözündə qalxmaq üçün abırlı adamlara yaraşmayan əməllərdən istifadə eləyir.

Cəlil müəllimin öz evinə qayıdanda keçirdiyi həyəcanı və ürək çırıntılarını heç bir sözle təsvir etmək mümkün deyil. Qocalandan sonra adət-ənənələrə ciddi riayət eləyən Meryəm xanım, onlar kənardan içəri keçən kimi: “Həmişə evinizdə-eşiyinizdə, ailəmizlə bir yerdə”, — deyəndə Cəlil müəllim ata-babalarımızın bu qədim kələminin müdrikliyini, ondakı sevinci ömründə birinci dəfə hiss elədi.

O, bağda hər ağacı yoxladı, heç nə onun nəzərindən yayınmadı.

Cəlil müəllim evinin kənardan içəri keçəndə, ona hansı hissələrin hakim kəsildiyini deyə bilməzdi. Bəlkə də bu hissələr, uzun qışdan sonra uzaq qürbət ölkədən doğma yuvasına qayıtmış köçəri quşun keçirdiyi hissələrə bənzeyirdi, orada günəş istisi də bol idi, aydınlıq gecələr də şaxtasız keçirdi, dən məsələsi də pis deyildi — hər daşın altında soxulcan, qurd, hər yarpağın dalında böcek vardı, amma heç bir şey ürəyinə yatmadı, doğma deyildi, nə yuva tikmək istəyirdi, nə də ailə qurmaq. Ona görə də qan qaynayanda, doğma torpaq köçə haylayanda qürbəti qətiyyən heyif silənmədən tərk

eləyirdi. Yalnız vətəndə onun qırışığı açılır və həmişə məlahətli olmasa da, həmişə hədsiz bəxtiyarlıqdan şövqle, ürəkdən oxuyurdu.

Cəlil müəllim götür-qoy eləməyi xoşlamırdı, lakin əger bu an yanında bir söz qanan adam olsayıdı, çox ola bilsin, ona deyərdi ki, yenidən evinə qayıtdığı üçün o xoşbəxtidir; o, başa düşmüş və bu gün qəti hiss eləmişdi ki, bu evdən, bu küçədən başqa heç bir yerdə xoşbəxt ola bilməz və başqa sayaq yaşaya bilməz. Ancaq söz qanan, belə bir ilhamlı, ülvü dəqiqlidə açıq söhbətə layiq, özünə tay o adamı haradan tapasən?!

O, tek-tənha həyatda addımlayırdı, ele-belə, heç bir məqsədsiz filansız, yuxuda durub gezən adam kimi gəzir və heç cür başa düşə bilmirdi ki, bütün bu gördükərindən və hətta əlini vurdularından əlavə daha hansı şey onun bütün varlığına sakitlik və inam aşayırdı. Uzun müddət başa düşə bilmədi, yalnız onu evə, qonaqların yanına səsləyəndə birdən başının üstündəki hamam qazanlarının uğultusunu, ahəngdar, sakit uğultunu eşitdi. Cəlil müəllim öz-özüne güldü və gülümşünə-gülümşünə evə gələn qonaqlarla görüşməyə getdi. Qonaqlar səfərdən qayıtması münasibətilə ona "xoş gelmişən" deməyə gəlmisdilər. Söhbət gecədən xeyli keçənə qədər uzandı. Kislovodsk haqqında Cəlil müəllim ehtiyatla danışındı, nə tərifləyir, nə də pisleyirdi, öz fikrini söyləməkdən çekinirdi, bu qərəzsiz söhbətdə o, bol-bol faktlardan istifadə eləyirdi. Bircə yerdə özünü saxlaya bilmədən, qərəzlə səslə dedi ki, "Narzan" orada yerində, adamin ürəyini bulandıran isti bir sudur, o, Kislovodskda qəsdən bir neçə dəfə, günün müxtəlif vaxtlarında, pavilyonlarda bu suyun dadına baxmağa getmişdi, bir qurtum içən kimi adamin ağızında pis tam verir, əhvalı pozulur.

Kislovodskdan sonra, söhbət Cəlil müəllim burada olmayan müddətdə olub-keçmiş əhvalatlardan düşdü. Çox əhvalatlardan olmuşdu, odur ki, söhbət uzun çəkdi, ancaq Cəlil müəllim danışanlara həvəsle qulaq asırdı, darixmirdi. Əsas yeniliyi də danışdılar – üzbeüz evdə yaşayan qonşuları Rəşid Nəcəfzadə mənzilini dəyişib, Sumqayıta köçmüştü, orada bir müəssisəyə işə girmişdi. Dedilər ki, Cəlil müəllimin burada olmamasına Rəşid yaman heyif silənirdi, məsləhətləşmək istəyirdi, ancaq sonra özü qərara gəldi, ona görə ki, oturub onu gözləyə bilməzdilər, özü də orada Bakıdakından qat-qat yaxşı qulluq təklif eləyiblər, texnik ola-ola görünür, stajını nə-

zərə alıblar, mühəndis vezifəsinə götürüb'lər, yaxşı maaşı var. Dəyişməyə də yaxşı mənzil düşüb, təzə evdə. Ancaq bu xeyir xəberlərə qulaq asandan sonra qonşular susub pərt halda bir-birlərinin üzünə baxanda Cəlil müəllim hiss elədi ki, nə isə bəzi şeyləri ondan gizlədirilər, ya özlərinə ağır gəlir, ya da onun qanını qaraltmaq istomırlar. Cəlil müəllim xahiş elədi ki, sözlərinə davam eləsinlər, qonşular da ona dedilər ki, Rəşidin mənzilinə köçən taksi şoferi Manaf, qonşulardan heç kimin xoşuna gəlmir, açığı, o bura köçən gündən, məhellədə gün-güzəran yoxdur. Bu adamin nə abırı var, nə də həyası. Az qala hər gün içib keflənir, sonra da ya tində dayanıb gəlib-gedənə sataşır, adamin zəhləsini töken şeylər danışır, ya da evə gedir, arvadı ilə dava-dalaş salır, özü də elə iyrənc, abırsız söyüşlər söyür ki, onu heç yaramaz xuliqan da bilməz. Özü də axşamlar, hətta gecələr, yayda, qapı-pencərenin açıq vaxtı, həm arvadlar eşidir, həm də uşaqlar. Hələ bu harasıdır, en dəhşətlisi budur ki, arvadı ləçər də söyüş söyməkdə, həyəzliqliqda ərindən geri qalmır – zəhlətökən cir səsi dörd məhellə o tərefə gedir. Görünür, o da əri tərbiyə alan tövlədə tərbiyə alıb. Nə öz böyük qızlarından abır-həya eləyirlər, nə də qonum-qonşudan.

Bir gün dava-dalaşın şirin vaxtı çəkməçi Davud onun qapısını döyüd, bayırca çağırıb xahiş elədi ki, bu biabırçılığa son qoysun. Amma o, ağacı götürüb Davudun üstünə hücum çəkdi. Davud dartıb ağacı onun əlindən aldı, elə dəyənəyi başında sindirmaq istəyirdi ki, özlərini yetirən qonşular tutdular, axı bu cür də yaxşı düşməzdi, Davud hələ cavan idi, amma o biri əclaf uşaq deyildi, ailesi, uşaqları vardi, deyirlər ki, böyük uşaqları Sumqayıtda işləyir. Hami Cəlil müəllimin gəlməsini gözləyirdi, o, nə desə elə də olacaqdı. Cəlil müəllim bu cür ciddi işə ciddi də yanaşdı, söz verdi ki, fikrələşib bir çıxış yolu tapar, sonra o, qonşuları ilə xudahafizləşdi.

Təzə qonşular Cəlil müəllimin də xoşuna gəlmədi. Birinci dəfə küçə söyüşlərini eşidəndən sonra Cəlil müəllim qəti qərara gəldi: ya təzə qonşu ən geci günü sabahdan bu görünməmiş rüsvayçılığa, xuliqanlıq son qoymalıdır, ya da bu küçədən köçməlidir, üçüncü yol ola bilməz! Bəli, təzə qonşuları onun heç xoşuna gəlmədi. Axı necə xoşa gələ bilərlər ki, həm arvadı, həm də qızı bütün günü avara-avarə küçədə, evin qabağında veyllənirdilər, skamyamın üstündə oturub, günəbaxan tumu çırtlayırdılar, ya da ucadan söhbət eləyirdilər.

Bir soruşan lazımdı, bunlar necə arvaddirilar ki, abır-həya elemir, yuyulmuş alt paltarlarını, həm qadın, həm də kişi paltarlarını, elə yere sərildilər ki, gəlib-keçənlərin hamısı görürdü? Bunlar haradan gəlib çıxdılar bu küçəyə?

Ertəsi gün Cəlil müəllim, yanında da məhlənin iki mötəber adımı, təzə qonşularıgilə getdi. Xahiş elədi ki, qadınlar, həm arvadı, həm də qızı otaqdan çıxınlar, sonra Manafla möhkəmcə danışdı. Xoşbəxtlikdən Manaf Cəlil müəllimin necə adam olduğunu dərhal başa düşdü, o saat özünü yığışdırı, sonra da hətta üzr istəməyə başladı. Cəlil müəllimin yanına gedən adamlar sonralar deyirdilər ki, onlar hełe indiyə qədər heç vaxt Cəlil müəllimin bir kimsə ilə o cür sərt danişdığını görməmişdilər.

Manaf dəyişdi. Doğrudur, içmeyi, dava-dalaşı tərgitmədi, ancaq içəndə elə içirdi ki, ağrı tamam başından çıxmırı, küçədə səndəleyə-səndəleyə getmirdi, qabağına çıxana, hamiya, hətta tanımadiği, küçədən keçən kənar adamlara da salam verirdi. Arvadı ilə dalaşanda isə mütləq pəncərələri möhkəm-möhkəm çəkir, cəftələri, pəncərə qapılarını bağlayırdı. İndi küçədə yalnız qarmaqarı-şıq səs-küy eşidilirdi. Bu cür bürküdə, istidə savaşırdı.

Çox vaxt isə ertəsi gün hörmətli qonşulardan üzr istəyirdi. Cəlil müəllimə rast gələndə isə mütləq üzrxahlıq eleyirdi. Bir müddət-dən sonra qonşular daha qadınlara da fikir vermədilər, alışdilar, belə qərara geldilər ki, əger evdə özlərinə iş tapmırlarsa, qoy veyllənsinlər. Kimin nə işinə qalıb, özgə arvadının, qızının qayğısını çəksin, məgər öz dərd-sərləri azdır!

Yavaş-yavaş dindirib-danişdırmağa da başlamışdılар. Yaxınlıq, dostluq eləməyə qalanda, qonşulardan heç biri onlarla yaxınlıq, dostluq eləmirdi, amma anası, yaxud qızı bir dileyə geləndə, qapıdan da qovmurduklar.

Cəlil müəllimə də salam verməyə başladılar. Əvvəl-əvvəl Cəlil müəllim salamlarını soyuq alırdı, başını tərpədirdi, amma sonralar, davranışlarında yaxşılığı doğru bəzi dəyişikliklər hiss eleyib çox ehtiyatla, təmkinlə, qaydasında, ucadan, özü də birinci özü salam verməyə başladı.

Dilber, Manafın qızı, Cəlil müəllim işe gedib-gələndə onu görən kimi gülümsünürdü. Cəlil müəllim hər dəfə onun əynindəki paltarı görəndə təəccüb qalırdı: əre getməli qız idi, amma əynində-

ki paltar (müqəvvaya da bundan yaxşı paltar geyindirərlər) yamaq-yamaq, gündən yanıb solmuş, özü də o qədər gödek idi ki, əyiləndə, yaxud ətəyini yiğib darvazanın qabağındakı alçaq skamyanyın üstündə oturanda, əsəb sistemi qaydasında olan kişi o tərəfə baxmasa yaxşı idi. Cəlil müəllimi görəndə o, həmişə gülümsünürdü. Təbəssümü xoş, dodaqları təravətli, dişləri ağappaq, xırda-xırda, mirvari kimi bir biçimdə, özü də gülümsünəndə düz adamin gözünün içində baxırdı, baxışında da nə isə bir çağırış, həyasızlıq vardi; ancaq heç təəccübənməyinə dəyməzdı, elə valideynlərin belə də qızı olardı.

Dilber bu paltarda üzü küləyə gedəndə – Cəlil müəllim onu möhkəm xəzri əsəndə də görmüşdü – paltarı əndamına elə yapışır-dı ki, bütün cizgiləri, cavan qız bədənində gizlədilməli her nə var-disa hamısı qabarıq, aşkar bilinirdi. Bir dəfə də qəflətən o, külek saçlarını dağıtmış halda, başını dala atıb, əlini gözünün üstünə tutub kölgədən güne çıxanda Cəlil müəllimə bir anlığa elə gəldi ki, qız, paltarının nazik parçasını yarib keçən göz qamaşdırıcı günəş işığında lüt, həmişəki kimi gülümsünə-gülümsünə onun qabağına gəlir.

Cəlil müəllim utanıb üzünü kənara çevirdi, qızı salam verməyi də unutdu. Qərara gəldi atasına desin ki, qızına göz qoysun, eyin-başına yaxşı fikir versin, amma sonra fikrini dəyişdi: onun atası Manaf çox pis adamdı, elə anası da onun kimi. Yaxşı deyiblər ki, ot kökü üstə biter.

Manaf bir neçə dəfə küçədə ona rast gələndə, söhbətə girişmə-yə çalışmışdı, qiyamət nərd oynadığına işarə vurmuş, onlara qonaq gəlmək istəmişdi, ancaq Cəlil müəllim dərhal bu təşəbbüslerin qabağını almışdı.

Bir dəfə də, Cəlil müəllim işdən qayıdır xörək hazır olana kimi həyətdə gəzəndə, Dilberi tut ağacında gördü. Qız isə onu daha qabaq görmüşdü, tez ağacdən yere düşdü, paltarı aşağıdan ta göbəyinə qədər cirildi. O, Cəlil müəllimin qabağında dayanıb, qırmızı tut şirəsinə batmış dodaqları ilə onun üzünə gülümsünə-gülümsünə cırıq paltarını dartsıdırır, əndamını örtməyə çalışırdı. Cəlil müəllim onun əndişəli, utancaq təbəssümündə həm yalvarış, həm də mütilik gördü.

Bunların hamısını Cəlil müəllim bir anlığa dönüb evə gedənə kimi görmüşdü, bir göz qırpmında qız əlləri əsə-əsə paltarını dizlərinin və qarnının üstünə çəkməyə macal tapana kimi görmüşdü. Cəlil müəllim onun zərif çəhrayı rəngli bədənini, demək olar ki,

tamam görmüdü. Cəlil müəllimin onun bədənini gördüğünü qız özü də başa düşmüdü, onun əynində bu cırıq-cırıq paltardan başqa heç bir şey yox idi.

Nahar vaxtı Cəlil müəllim ağzını açıb bircə kəlmə də kəsmədi. O, arvadına təzə qonşuları bir də bu evə buraxmamağı necə deyəcəyini götür-qoy eləyirdi. Cəlil müəllim yol verə bilməzdi ki, Manaf kimi adamın arvadı və qızı onun evinə ayaq açsın, ona görə ki, bu evdə qız uşağı vardı. Ancaq həmin gün Cəlil müəllim arvadına heç bir şey demədi.

Cəlil müəllim üç gün qətiyyətsizliyinə təəccübənə-təəccübənə, özünə acıqı tutu-tuta dolandı, məsələ tamam aydın idi, özü də Cəlil müəllim düz iş görürdü, o ki qaldı təzə qonşuların inciməsinə, qoy incisinlər, təqsir özlərindədir. O, arvadına hər şeyi elə bu cür dedi. Cəlil müəllim bilirdi ki, arvadı onun sözündən çıxa bilməz – təzə qonşular bir də onun qapısını açmayıacaqlar.

Ancaq onlar hər halda, bir dəfə Cəlil müəllimin qapısını açdırılar. Məryəm xanım vəfat eləyən gün.

Məryəm xanım axşam tərefi, Cəlil müəllim işdən gələndən sonra keçindi. O, iki ay xəstə yatmışdı. Kurortdan qayıdanan bir müddət sonra sinəsində ağrılar başlamışdı, ancaq hələ ayaq üstə hərlənir, gəlininə el tutur, nəvələrinə göz qoyurdu, dilə tutub uzandırmaq, dinçlik vermək istəyəndə, hirslenirdi. Axırıncı iki həftə çox halsız oldu, yatağından qalxmağa taqəti olmadı, qolunu qaldırmaya da heyi yox idi. Bu günlər ərzində yaman ariqlamışdı, ərimişdi. Sinəsindəki dözülməz ağrından qırılırdı, zariyirdi. Cəlil müəllim anasının üstünə ən yaxşı həkimləri çağırıldı, ən məşhur professoru dəvət elədi, ancaq hamısı dedi: elə bir dava-dərman yoxdur ki, onun köməyi ilə Məryəm xanımı bu dünyada saxlamaq mümkün olsun.

Cəlil müəllim təəccüb qalır, ümidi itirirdi. Heç cür başa düşə bilmirdi ki, bu necə olan işdir: onun anası qəzaya düşüb, ağır yaranmamışdı, yanmamışdı, başına dam uçmamışdı, yaşının da elə çığı idi ki, hələ neçə illər yaşaya bilərdi, oğlu onu gözünün üstündə saxlayardı, nə cür dərman desələr tapardı; özü də o, mühəribə vaxtı yox, sülh dövründə xəstələnmışdı, amma heç kim dadına çata bilmirdi. Gözünün qabağında insan tələf olur, sənin də əlindən heç bir şey gəlmir. Elə bil dəhşətli yuxu görürsən.

Həkimlər müxtəlif keyidici dərmanlar yazır və çıxb gedirdilər.

Məryəm xanımın dünyadan xəbəri yox idi, ancaq axırıncı gün ayıldı, hətta ağrılar da kəsdi. Oğlu və evin külfəti ilə vidalaşdı, huşu başında keçindi. Anasına qulaq asan Cəlil müəllim dördən başını itirmişdi. Mehriban-mehriban gülümsünən Məryəm xanım deyirdi ki, bu dünyadan arxayın, razı gedir, deyirdi ki, xoşbəxtidir, oğlu Cəlil müəllimlə fəxr eləyir və qorxusuz-ürküsüz getdiyi o dünyada da oğlunun canına dua eləyəcəkdir.

Məryəm xanım mərhum ərinin xatırladı, bir yerdə az yaşamışdılar, amma çox mehriban ər-arvad olmuşdular, sonra o, yene də homin dəhşətli mühəribə günlərində vaxtsız vofat etmiş oğlunu, Tahiri xatırladı. Cəlil müəllimə vəsiyyət elədi ki, bundan sonra da bircə qardaşı Simurqu sevsin, onun qayğısına qalsın, hər işdə əlindən tutsun, bir də ki, həmişə bir yerdə olsunlar, heç vaxt ayrılmamasınlar, bir ailə kimi; müdrik, dünyagörmiş ata-babalarımız nahaq deməyiblər ki, içəridən sökülən evdən ev olmaz.

Cəlil müəllim anasını, özünün vəsiyyət elədiyi kimi, ağır qara sal mərmərin altında yatan valideynlərinin yanında dəfn elədi. O dəhşətli yerdə, indicə bu dəqiqə anasının endirildiyi yerdə ucalmış təpəciyin üstüne son dəfə bir ovuc torpaq atdı və özüne söz verdi ki, bir ildən sonra, torpaq çökən kimi, anasının qəbrini götürdəcək və yanında da ağaç əkəcək ki, Məryəm xanım onların sərin kölgəsində obədi rahat yatsın.

Cəlil müəllim dayanıb küt-küt qəbirə baxırdı, arvadı və uşaqları ona qışılıb ağlaşırırdılar, bu vaxt qohumları, qonşuları və iş yoldaşları sayı-hesabı olmayan əklilləri qəbrin üstüne düzdülər, qəbir tərçək topəsinin altında itdi. Əklillərin üstündəki ipək matəm lətlərini isə açıb, səliqə ilə kələf kimi sarıdılar ki, sonra mərhumun ailəsi bunlara baxıb, Məryəm xanımın xatırəsini əziz tutanların kimlər olduğunu bilsin.

Bu niyyətlə şəhər qəzetlərində də elanlar, bu vaxtsız itki münasibətilo başsağlıqları verilmişdi.

Cəlil müəllim yas günlərində hiss elədi ki, o, tək deyil, hər axşam adamlar onun dördinə şərik olmağa golirdilər, onu ağır fikirlər içində tək qoymurdular.

Cəlil müəllim anasını dəfn etdiyindən sonra ehsan verdi. Otaqlarda və həyətdə düzülmüş stolların arxasına yüzdən artıq adam toplaşmışdı. Ehsan süfrəsinə iri dövrələrdə əla düydən bişirilmiş,

zəferanlı, yağlı plov, üç cür xuruş şabahı qovurma, abqorali toyuq çığırtması, kişmişli, xurmalı, zəncəfilli, müxtəlif ədviyyat vurulmuş qıymə qoyulmuşdu.

Süfrədə dolma da vardı, dolmanın yarpağını sağlığında Məryəm xanım özü bir-bir seçib yiğmiş və duza qoymuşdu, dolmanın yanına qatıq da qoyulmuşdu, həm sarımsaqlı, həm də sarımsaqsız. Stolun üstündə hər cür təzə göy-göyərti də vardı: xırda, körpə qırmızı turp, tərxun, cod özəyi çıxarılmış vezəri, göy soğan, reyhan, kefin istəyen hər cür seçmə göyərti. Dolçalarda və qraflınlarda sərin, adamın susuzluğunu söndürən gül şərbəti qoyulmuşdu.

Süfrə yiğışından sonra isə tünd, əməlli-başlı dəmlənmiş çay, dilim-dilim doğranmış limon və dayaz nimçələrdə üstünə darçın səpilmiş kəhreba kimi halva gətirdilər.

Cəlil müəllim üçüncü, yeddinci və ən nəhayət, axırıncı dəfə qırxinci gün də ehsan verdi. Cəlil müəllim bunların hamısını danışsız, açıq ürekli, neçə lazımdı eləyirdi ki, unudulmaz anasının, Məryəm xanının xatirəsini layiqincə yad eləsin, halal xoş olsun.

Saysız-hesabsız nəsillərin, əcdadların qoyduğu və qoruyub saxladığı adətlərin dərin mənasını Cəlil müəllim gündəlik zəhmət və qayğıda dərk etmişdi. Bu adətləri bütün qayda-qanunları ilə yerinə yetirəndə, insan arabir qanı qanından olan varlığı həmişəlik itirdiyini – bəşər övladının mövcud olduğu müddət ərzində ən dəhşətli və ağır dərdi unudur.

Qonşu arvadların hamısı Cəlil müəllimin arvadına kömək eləməyə gəlirdilər. Manafın da arvadı, qızı gəlirdi. Cəlil müəllim Dilbəri bir neçə dəfə görmüşdü, gah mətbəxdə, gah da həyətdə üzüze gəlirdilər; onun baxışlarında kədər, həm də elə bir təəccüb vardı, ancaq Cəlil müəllim bu təzədən başlamış gediş-geliş barədə, aydın məsələdir ki, arvadına heç bir söz demədi, çünki yas evinin qapısı gəlmək istəyən hər kəsin üzüne açıq olmalıdır. Birinci həftəni hər gün, sonra da anasının qırxi çıxana kimi hər cümə axşamı onlara gələn Manafla da Cəlil müəllim üzdən xoş danışındı.

Yığdığının hamısını Cəlil müəllim bu qırx günün ərzində qəpiyinəcən xərclədi. Qətiyyən heyif silənmədən xərclədi, o qəti əminidi ki, bu cür müqəddəs vacib işdə qənaət eləmək onun kimi adama yaraşmaz. Cəlil müəllim belə güman eləyirdi ki, bu adətin nə səviyyədə və səliqə ilə yerinə yetirilməsi, abırlı, camaatın hörmət

və təqdirinə layiq adamları başqalarından – əsil-nəcabətsiz, əksəriyyəti də pozulmuş adamlardan çox fərqləndirir.

Qardaşının adına qoyduğu pula Cəlil müəllim əl vurmamışdı, fikirləşirdi ki, ayağı möhkəm yer tutana kimi Simurqa mütləq pul lazım olacaqdır. Özünün isə pula qətiyyən ehtiyacı yox idi, gələcəkdə elə o qədər, hələ bəlkə ondan da artıq yiğacaqdı, Allaha şükür, camı sağ-salamat, qulluq işləri də qaydasında.

Cəlil müəllim anasının ölümünü Simurqa xəber vermədi, əsgərlilik vaxtının qurtarmasına hələ üç ay qalmış qardaşının qurbət eldə qanını qaraltmaq, kədərləndirmek istəmirdi.

Qardaşının gəlməsini səbirsizliklə gözləyirdi. Özü onun otağının dövarlarına yapışqanlı rəng çekdi, hətta üstünə naxışlar da vurdu. Pətəklərlə əlləşməyi də Cəlil müəllim çox xoşlayırdı, bəlkə də heç bağda işləməkdən az xoşlamırdı. Əvvəl-əvvəl arılaraya yaxınlaşanda, Cəlil müəllim başına özünü qorumaq üçün xüsusi tor salırdı, amma sonra arılar ona isinişdilər, indi torsuz da gedəndə dəymirdilər. Ancaq yenə də hərdənbir sancırdılar. Cəlil müəllim arıçılığa aid məsləhət istəyəndə, pətəkləri satan qoca arıcı ona demişdi ki, arılar onlara hırslı, əsəbi adam yaxınlaşanda hiss eləyirlər. Necə hiss eləyirlər, baş açmaq olmur, amma hiss eləyirlər və belə şeyi xoşlamırlar, bax, bu vaxt hətta sahiblərini də sancırlar.

Cəlil müəllim heç cür yadına sala bilmirdi ki, arılar onu sancanda o hansı əhval-ruhiyyədə onlara yaxınlaşmışdı, bir də qocanın sözünə o qədər inanmırkı, xüsusile ona görə ki, arıların sancması onu çox da dilxor eləmirdi. Cəlil müəllim adamlardan eşitmışdı ki, arı zəhərinin insan orqanizmine yalnız xeyri var.

Hər şey qaydasında gedirdi, işdə də, məhəllədə də Cəlil müəllim qaydasında xoş güzəran süründü, bu güzərana o alışmışdı. Bu dövrə onun kefi həmişə bir qaydada kök olurdu, işdən də, evdən də, onu əhatə eləyən aləmin verdiyi hər şeydən də həzz alırdı.

Bir dəfə axşam tərəfi Manaf onlara geldi, Cəlil müəllimi onun gəlişi o qədər də hirsəndirmədi. Manaf içəri girən kimi ona işi düşdürüyüdü dedi və xahiş elədi ki, qızını Cəlil müəllimə tapşırılmış rabitə idarəsinə bir işə götürsün.

Ədəb-erkanla xahiş elədi ki, köməyini əsirgəməsin. Cəlil müəllim bir qədər fikirləşib dedi ki, onun öz yanında boş yer yoxdur, ancaq bir yaxın dostu ilə, qonşuluqdakı Çadrovi küçəsindəki aptekin müdürü ilə danışar.

Dilbər birinci gün aptekə işə gedəndən sonra Manaf bütün ailəsilə birlikdə Cəlil müəllimin yanına gəldi. Özü də, arvadı da çox razılıq elədilər.

Dilbər təzə paltar geymişdi, başını daramış, üstündən də çəhrayı lent bağlamışdı, Cəlil müəllim onu heç vaxt bu səliqədə görməmişdi, pörtmüs qız heyran-heyrən Cəlil müəllimə gülümşünürdü, minnotdarlıq eləyirdi, tutula-tutula, hor sözü kəkələyə-kəkələyə. Onlar hədiyyə də getirmişdilər – gümüş qənddan, gümüş qənd maşası, bir dəstə də qızılıgül.

Cəlil müəllim dedi ki, Dilbəri çox abırı bir adamın müdirlilik elədiyi apteko işə nə Manafin, nə də onun ailəsinin xotrinə düzəldib, o öz borcunu yerinə yetirib, doğru yola qayıdan hər bir adama kömək eləmək onun borcudur.

Cəlil müəllim təmkinlə, ancaq xeyrxah-xeyrxah danışındı. Onlar durub getmək istəyəndə Cəlil müəllim gümüş qənddanı və maşanı Manafin qoltuğuna verdi. Manaf dirənmək istədi, ancaq Cəlil müəllim ona elə baxdı ki, Manaf dorhal susdu, Cəlil müəllim həmişə birisinə həddini aşdığını qandırmaq, onu yerində oturtmaq lazımlı gələndə belə baxardı. Qızılıgül üçün isə Cəlil müəllim təşəkkür elədi.

Nəhayət, Cəlil müəllim nə vaxtdan bəri həsrətində olduğu o xoşbəxt günü də gördü. Qatarın gəlməsinə bir saat qalmış özünü vağzala yetirdi. Simurqu bağırına basdı, uzun müddət buraxmadı, hiss elədi ki, çoxdan həsrətində olduğu sevinc bütün varlığını bürüyür, üç il bundan qabaq üroyinin başında yaranmış boşluq anbaan dolur; qardaşını, yer üzündə on əziz və yaxın adamını qucaqlamış Cəlil müəllim elə bil ki, insana həyat boxş eləyən, gücünü onqat artıran dirilik çeşməsindən su içirdi.

Vağzaldan qəbiristana getdilər, Simurq özünü anasının qəbrinin üstünlə atdı, ucadan hönkür-hönkür, uşaq kimi, göz yaşı içinde boğula-boğula ağladı.

Cəlil müəllim heç cür qardaşını sakitləşdirə bilmədi, axırdı özü də ona qoşuldu, dəfn günündən sonra birinci dəfə ağladı, ağlayıb ürəyini boşaltdı, yüngülləşdi.

Simurq bütün gecəni, sevinc dolu gözlərini ondan çəkməyən qardaşına, gəlinlərinə və qardaş uşaqlarına, qardaşlara gözaydınliği verməyə gəlmış qonaqlara ordu həyatından, əsgərlik elədiyi gözəl

yerdən danışdı. Maraqlı danışındı, tez-tez oturanların indiyə kimi eşimədikləri, bu səbəbdən də mənasını ya tamam, ya da qismən başa düşmədikləri sözlər işlədirdi.

Qonaqlar getdilər. Cəlil müəllim arvad-uşaq yatana kimi gözlədi, sonra qardaşı ilə səhbətə başladı. Əvvəl-ovvəl öz hədiyyəsini, Simurqun adına yazılmış dörd yüz əlli manatlıq əmanət kitabçasını qardaşına verdi.

Simurq çox mütəəssir oldu, mehriban-mehriban böyük qardaşının üzünə baxdı, ancaq dedi ki, pulu götürəsi deyil, cünki pul, ailə sahibi kimi, Cəlil müəllimə daha çox lazımdır, o, birtohər keçinər, üstəlik də ordudan pulsuz qayıtmayıb. Hələ bəzi sovqatlar, hədiyyələr alandan və yolda xərcəyəndən sonra yetmiş manatı da qalıb, bu pul hələlik gen-bol bəsidir.

Cəlil müəllim özünü yalandan hirslənmiş kimi göstərib, ona açıqlandı və qardaşının etirazına baxmayaraq, əmanət kitabçasını onun gimnastyorkasının döş cibinə basdı.

Bu məsələni qurtarıb, Simurqdan gələcək planlarını soruşdu. Bir xeyli məsləhət vermək, eləcə də harada özünün Simurqa köməyi dəyə biləcəyini, harada tanışlarının, dostlarının vasitəsilə ona ol tutu biləcəyini qabaqcadan öyrənmək arzusu ilə soruşdu. Cəlil müəllim qardaşının xatirino nədən ötəri desən, kimə desən, hətta özü üçün ömründə heç bir şey xahiş eləməyəcəyi adama da ağız açmağa hazır idi.

Cəlil müəllim soruşdu ki, Simurqun, əsgərliyə getməmişdən istədiyi kimi, gələn il instituta girmək fikri varmı, soruşdu ki, qardaşı imtahanlar başlanana kimi işləmək istoyirmi və oğr isteyirsə, onda niyyəti harada işləməkdir. Soruşdu və susub Simurqun cavabını gözlədi. Şəxsi həyat planları, deyək ki, evlənmək, yaxud buna bənzər pərdəli məsələlər barədə heç bir şey soruşmadı, istəsə, qardaşı özü deyərdi.

Simurq dedi ki, institut barəsində hələ fikirləşməmişdir, ancaq orası yəqindir ki, gələn il heç bir yərə girmək fikri yoxdur, ola bil-sin sonralar, özünü oməlli-başlı düzəldəndə bəlkə də oxudu, ancaq mütləq qiyabi oxuyacaq, əyani şöbəyə getməyəcək. Simurq bu sözdən sonra tələsik əlavə etdi ki, gündüz oxumaq istəməməsi təkcə ona görə deyil ki, qardaşına yük olmaq istəmir, xeyr, ona görə əyani oxumaq istəmir ki, asılı tələbə həyatı onu açmır, yaşının o vaxtı ötüb, ona görə də indi müstəqil adam kimi yaşamaq istəyir.

Simurqun, ali təhsil almaqla əlaqədar niyyəti, daha doğrusu, bu niyyətin olmaması, Cəlil müəllimi dilxor elədi, ancaq daha cəhlə girişmədi. Cəlil müəllim qəti ümid idi ki, həyatda layiqli yer tutmaq istəyən adam üçün ali təhsilin əhəmiyyətini, cavan olduğuna görə başa düşməyən qardaşını yavaş-yavaş dilə tutub, fikrindən döndərə biləcəkdir.

İşləmək barəsində Simurq dedi ki, öz sənətində işləyəcəkdir – orduda olanda şoferlik öyrənmişdir, bu sənəti yaxşı bilir, birinci dərəcəli sürücülük vəsiqəsi alıb, buna görə də hər cür, hər gücdə avtomobil nəqliyyatında, eləcə də xüsusi maşınlarda, “təcili yardım”da, milis maşınında, yanğınsöndürən maşında işləyə bilər.

Cəlil müəllim üz-gözünü turşutdu, qardaşını o bu cür təsəvvür eləmirdi, ağlına gelməzdi ki, mütələq həkim görmək arzusunda olduğu, ən nəhayət, orta təhsili olan Simurq, qonşusu əyyaş Manaf kimi şoferlik eləyəcəkdir. Ancaq hər cür namuslu əmək şərəflidir, buna Cəlil müəllim qəti əmin idi, ona görə də dinmədi, yenə fikirləşdi ki, sonra Simurqu dilə tutub, onu boy-a-başa çatdırmış, təbiyə eləmiş, eləcə də camaat arasında haqlı olaraq gözəl hörmət qazanmış, familiya və ad vermiş ailənin ad-sanına yaraşan fealiyyət sahəsi seçməyə razı sala bilecəkdi. Gələcəkdə adının, indi Cəlil müəllimin adı kimi hörmətlə çəkilib-çekilməməsi yalnız ad sahibinin özündən asılı idi. Öz şəxsi işləri barədə də Simurq elə təxminən oxumaq barədə dediklərini dedi; dedi ki, qazancı arvadını və uşaqlarını eməlli-başlı dolandırmağa çatmayınca evlənmək haqqında heç fikirləşmək istəmir.

Cəlil müəllim uzun ayrıldıdan sonra birinci dəfə ata evində gecələyən qardaşına “gecən xeyrə qalsın” dedi və yatmağa getdi, yatmadan əvvəl vaxtin necə sürətlə keçdiyini, qardaşının nə cür dəyişdiyini fikirləşib, bir neçə dəfə köksünü ötürdü, əsgerliyə getməmişdən qabaq, həlim, yumrusifət, yeniyetmə Simurqun indi ülgüc dəymiş üzündə ağızının hər iki tərəfinə uzanan sərt qırışlar əmələ gəlmış, baxışları ağır və zəhmli, iradəli, güclü cavan kişi olmuşdu.

Simurq, birinci dərəcəli şofer kimi, “təcili yardım”, yanğınsöndürən, yaxud milis maşınında işləyə bilərdi, ancaq bunların heç birinə getmədi, hətta taksiyə də düzəlmədi. Şəhərlərarası yük daşıyan avtobazanın ağır yük maşınının sükanı arxasında oturdu. Çox

işləyirdi, həvəslə işləyirdi. Bir həftəliyə, on günlüyü gedir, evə tamam əldən düşmüş, ariqlamış, gecələr yolda yuxusuz qaldığından çox vaxt rəngi avazımız qayıdır, ancaq üzü həmişə güldürdü, həmişə uşaqlara və gəlinlərinə hədiyyə götürirdi. Simurq her dəfə qardaşına da mütələq hədiyyə götürirdi. Özü də elə-belə, təsadüfən alınmış, ağına-bozuna fikir verilmədən, yalnız hədiyyə almaq xatirinə alınmış şəylər getirmirdi, Simurq qardaşına aldığı hədiyyələri diqqətlə seçirdi, onun zövqünü, istəyini nəzərə alırdı.

Hər dəfə Simurq qardaşının qəlbini kövrəldirdi, Cəlil müəllim iş seçimək məsələsində tərslik elədiyinə görə Simurqdan çox incimişdi, ancaq bunu o, qətiyyən bürüza vermirdi, dərdini ürəyində çekirdi, yalnız hərdən soruşurdu ki, Simurq hələ çoxmu qaraçı kimi yaşayacaqdır. Ancaq bu inciklik, Simurq evdə olan günlərdə, Cəlil müəllimin onun istirahətinə, yemək-içməyinə göz qoymasına mane olmurdu. Simurqun yorğunluğu canından çox tez çıxırı, elə gəldiyi günün səhərisi ya Cəlil müəllimlə bir yerde bağda əlləşir, ya da oturub, səfərdə olarkən başına gələn gülməli macəralardan danışır, onları əyləndirirdi.

Simurq deyirdi ki, işi çox xoşuna gəlir: həm təzə yerlər görür, həm də təzə adamlarla tanış olur, üstəlik işinin bir yaxşı cəhəti də vardı – əgər tənbəllik eləməsən, fərasətin olsa və sənətinin ustası olsan yaxşı pul qazanmaq mümkündü.

Simurq yaxşı qazanırdı, pulu xəzəl kimi səpələyirdi, yaxın, ürəyi istəyən dostlarını səxavətlə qonaq eləyirdi, Cəlil müəllimin qulağına çatırı ki, qardaşını tez-tez restoranlarda görürler. Cəlil müəllim bu söhbətlərə qulaq asanda dilxorçuluğunu bacarıqla gizlədir, özünü kiçik qardaşının başqa əməllerindən də xəbərdar adam kimi aparır. Simurq yaxşı geyinirdi, baxan deyərdi ki, əyninə yaxşı oturan modalı kostyum geymiş bu ucaboy, gözəl oğlan yəqin ya müxbirdir, ya televiziya bəstəkarı, ya da hətta ustalardan ibarət “A” qrupu futbol komandasının oyuncusudur.

Yük avtobazasına işe girəndən altı-yeddi ay sonra işə fürsət tapıb, otaqda ikisi tək qalandı, Simurq cibindən bir çəngə pul – dörd yüz əlli manat çıxartdı və qardaşına qayğışlıyinə görə çox möhkəm dil-ağız eləyib, pulu ona uzatdı.

Cəlil müəllim:

– Mən bu pulu sənə borc verməmişəm, bağışlamışam, – dedi.

Bu zaman Simurq əmanət kitabçasını cibindən çıxardı və bu sərvət sahibinin nəinki mayaya dəymədiyini, hətta əksinə, onu xeyli artırdığını, altı yüz əlli manata çatdırıldıqını sübut eləyən səhifəni açdı.

Simurq Cəlil müəllimə dedi:

— Gördünmü? — Simurqun kefi həmişəki kimi kök idi, həmişəki qaydada mehriban-mehriban, ehtiramla gülümşünür, qardaşının üzünə baxırdı, onun bu cür gülümseməsi Cəlil müəllimin xoşuna gəldi.
— Mən özümə korluq vermirəm. Pulunu arxayınca götür. Əl tutduğuna görə sağ ol. Əger işdir, sənə pul lazımlı olsa, mənə deyərsən. Cox xahiş eləyirəm!

Cəlil müəllim Simurqu təriflədi, dedi ki, əhsən Simurq, həyatda nə isə bir məqsədə çatmaq istəyən kişi kimi, doğru yol tutmuşdur. Dedi ki, Simurqun qaytardığı pulu onun nə indi, nə də gələcəkdə almaq fikri yox idi, çünkü onun qardaşına açıq ürəknən vermişdi, indi də yalnız ona görə götürür ki, görür Simurqun pulu çoxdur.

Bu sözləri Cəlil müəllim qardaşının müvəffəqiyyətinə üzərkən sevinə-sevinə deyirdi, hətta bu dəfə o, alicənablıq eləyib, Simurqa, onu başqa, daha sakit və abırlı işdə görmək arzusunu xatırlatmadı.

Ancaq Cəlil müəllim üç il ərzində qardaşının adına yiğdiyi pulu götürəndə nədənse fikirləşdi ki, bu pula onun bərk ayaqda daha çox ehtiyacı olacaq.

Xatırladı ki, əsgərlikdən qayıdan gün bu pulu Simurqa verib ona öz qayğı və diqqətini sübut etmək imkanı qazanmaq xatırınə o, az qala qırx dəfə əmanət kassasına ayaq döymüşdür.

Sonra Simurqun pulu ona necə qaytardığını xatırladı: çox asanlıqla qaytarmışdı, görünür, elə o cür asanlıqla da qazanmışdı. Köksünü örtürdü və qəlbinə hakim kəsilən dumanlı şübhəni qovmağa çalışdı. Cəlil müəllimin ürəyinə dammışdı ki, onun həyatında nə isə yeni, qeyri-adi və qəribə bir dövr başlayır. Ancaq o vaxt, Cəlil müəllim nə qədər uzaqqorən və ayıq adam olsa da, bu yenilik, həmin gün Cəlil müəllimin çox aşkar hiss elədiyi başlangıçın ona və onun yaxın adamlarına nə verəcəyini başa düşə bilmədi.

Bəd xəbəri o öz kabinetində əyləşib gələcəkdə rabitə şöbəsinin işini daha da yaxşılaşdırmaq üçün konkret tədbirlər fikirləşdiyi vaxt eşitdi.

Rabitə şöbəsi yaxşı işləyirdi. Abunəçilər də, müştərilər də şöbədən razılıq eləyirdilər, nazirlikdə də şöbənin yaxşı işini layiqincə

qiymətləndirirdilər: müşavirələrdə şöbəni nümunə göstəridilər, eyni zamanda, haqlı olaraq mütləq kollektivin əhaliyə xidmət işində qazandığı müvəffəqiyyətlərdə, onun daimi rəhbərinin — Colil müəllimin böyük xidmətini də qeyd edirdilər. Lakin müvəffəqiyyət Cəlil müəllimin başını gicolləndirmirdi. Həmişə özüne xatrladırdı ki, indiki böyük sürət dövründə qazandığınla kifayətlenib dayanmaq, geri qalmaq deməkdir, ona görə də işdə qüvvə və bacarığını əsirgəmirdi.

Onu fikir-xəyaldan, bu rabitə idarəsində iyirmi ilə yaxın bağlamalar göndərilən şöbədə işləyən Məmməd Babanlının gəlişi ayırdı. Üzünün ifadəsindən və qapını arxasında möhkəm örtməsindən Cəlil müəllim o saat başa düşdü ki, nə isə bir pis xəbər var, ancaq aydın məsələdir ki, nə qədər ayıq olsa da, bunun nə olacağını tosovvür eləyə bilmədi.

Məmməd dinməzə stola yaxınlaşdı və axşam qəzətini Cəlil müəllimin qabağına qoydu, qəzet elə qatlanmışdı ki, məqalonin iri hərflərlə yiğilmiş “Avtomobil firıldaqçıları və yüngül qazanc” başlığı və onun felyeton janrına mənsub olduğunu göstərən yarım-sərlövhəsi dərhal nəzərə çarparırdı.

Cəlil müəllim məqalonı oxuyur və bir kimsonin köməyi olmadan, yalnız öz bacarığı hesabına uzun illərdən bəri çətinliklə qazandığı hər şeyin necə uğub dağıldığı və möhv olduğunu hiss etdi.

Məqalə Simurqun haqqında idi. Daha doğrusu, Simurqdan başqa da bir xeyli adamın adı çəkilirdi. Ancaq Cəlil müəllim öz familyasını bir neçə yerdə gördü.

Felyetonu Cəlil müəllimin xoşuna gələn müəllif yazmışdı. Cəlil müəllim həmişə onun yazılarını boyonur, fikrinə şərik olurdu. Bu dəfə də müəllif öz üslubuna sadıq qalmışdı. Yük avtobazası rəhbərlərinin maymaqlığından və səhlənkarlığından sui-istifadə edərək şübhəli işlərlə, firıldaqçılıqla məşğul olan, ölkənin şimalı rayonlarına xəlvəti tərəvəz və meyvo daşıyan, müqabilində həmin iş üçün müəyyən edilmiş ən yüksək haqdan da qat-qat çox pul alan bir dəstə əliyəri adamın fəaliyyətini və onların necə ifşa olunduqlarını dəlil-sübutla qələmə alırdı.

Axırda həmişə olduğu kimi, müəllif felyetonun qəhrəmanlarının öz cəzalarını alacaqlarına əmin olduğunu bildirir və geniş ictimaiyyətdən yuxarıda, haqqında danışılan adamların və onlar kimi artıqtamah cinayətkarların əməllərinə göz yummamağı xahiş edirdi.

Felyeton Cəlil müəllimə çox ağır təsir elədi. Çox ağır. O bilirdi ki, bu cür bədbəxtliyə, müsibətə layiq deyil, elə bir günah iş tutma-mışdır ki, başına da bu müsibət gəlsin, ona görə özünün özüne yazığı gəldi. Axı adamı da bu cür möhkəm, həm də gözlənilmədən vurmaq olarmı, özü də necə adamı, onu, Cəlil müəllimi. Nədən ötrü?!

Cəlil müəllim yalnız indi, son ayda olmuş bəzi xırda-para əhvalatları xatırladı, o, başı qarışq olduğuna görə, eləcə də qardaşına hədsiz inandığı üçün bunlara fikir verməmişdi.

Yalnız indi başa düşdü ki, Simurq son ayda niyə bircə dəfə də səfərə çıxmamışdı. Axı felyetonda açıq deyildi ki, sayıq avtomobil müfəttişi onun sürücülük vəsiqəsini bir ay bundan qabaq almışdır, bəlkə də aydan bir az artıq olardı.

Bir də Cəlil müəllime o ağır gəlirdi ki, qardaşı ona heç bir şey deməmişdi, əhvalatı, ailəsində, evində olub-keçənləri o, şəhər qəzetindən öyrənirdi. Bu an Cəlil müəllim aydın başa düşdü ki, axşam qəzətinin bugünkü nömrəsi onu məhlə adamları arasındakı nüfuzunun və hörmətinin üstündən birdəfəlik qələm çekir, indiyə kimi təmiz, ləkəsiz familiyalarına təmizlənməsi, yuyulması mümkün olmayan qara yaxır.

Cəlil müəllim başını qaldırdı, qabağında dayanmış Məmməd Babanlını gördü. O, Məmmədin otaqda olduğunu tamam unutmuşdu. Cəlil müəllim təzədən başını aşağı saldı.

Məmməd müdürünin aşağı əyilmiş başına bir xeyli də baxdı və dilxor-dilxor köksünü ötdü. Onlar çoxdan tanışdılar – o vaxtlar Cəlil müəllimin hələ əsasən cəbhədəki və arxadakı vəziyyətdən yaran qəzet bağlamaları daşıyırdı. Məmməd isə hərbi xəstəxanadan gəlməşdi, yaraları sağalandan sonra təzəcə işləməyə başlamışdı. Məmməd her il, özünün dediyi kimi: "həyata qayıtdığım möcüzəli günü" təntənə ilə qeyd edir, böyük qonaqlıq verirdi. Məmməd o günü – tələsik geri çəkilən tibb hissəsi sanitarlарının onu təsadüfən, qaranlıqda çayın sahilində, ölü kimi özündən getmiş halda təpib katerlə səhra hərbi xəstəxanasına aparmalarını heç kime danışmamışdı.

O, huşunu itirənə kimi, uzun saatlar ərzində nə müsibət çəkdiyini də bir kimsəyə deməmişdi...

Məmməd sağ ayağını çəkə-çəkə balaca pəncərə ilə üstünə tərəzi qoyulmuş stolun arasında vurnuxur, yorulmaq bilməden bağlamaları qablaşdırır və sağ əli ilə, abırılı-başlı adice insan əlindən

daha çox xərçəng qısqancına oxşayan salamat qalmış baş və şəhədət barmağı ilə qəbz yazırı.

Adamlar isti paltarlar yiğilmiş qutuların ağızını mixlamazdan qabaq, oddan-alovdan çıxmış cəbhəçi Məmməd kişi ilə məsləhət-leşirdilər, o da son qəpiyini verib cəbhədəki əziz adamı üçün isti paltar almış adama xoş söz deyir, tərifləyirdi. İlk yeddi-səkkiz ay ərzində bağlamalar sel kimi bir istiqamətə, Bakıdan qərbə gedirdi, bu bağlamaldan sarımsaq, soğan, kolbasa, duzlu balıq və başqa yeməli şeylərin iyi gəlirdi.

Məmməd həmişə Cəlil müəllimin hörmətini saxlayırdı, xətrini isteyirdi. Doğrudur, bezen araları sərin də olurdu, bir yerdə işləyendə bunsuz ötüşmək mümkün deyil, ancaq bu xırda söz-söhbətləri hər ikisi çox tez unudurdu. Cəlil müəllimin xətrini müstəqilliyinə və işgüzarlığına görə Məmməd çox isteyirdi, onun hələ yeniyetmə vaxtlarından nə cür olur-olsun adam olub ortaya çıxməq arzusu, yorulmaq bilmədən çalışması Məmmədin çox xoşuna gelirdi, eyni zamanda da təzəcə müdir qoyulduğu günlərdə tez-tez, elə sonralar da hərdənbir Cəlil müəllimin özünü çəkməsini, kübar davranışını, ədasını görendə o öz-özünə gülürdü.

Amma indi Məmməd dinməzce Cəlil müəllimin qarşısında dayanmışdı, ona yazığı gəlirdi, müdir başını yuxarı qaldıranda isə onun gözlərində çəşqinqılıq və kədər gördü, Məmmədin aləmində bu lal yalvarış məsləhət və kömək dileyirdi.

– Axşam qəzətinə abunə yazılışı hələ gələn ildən elan edilecekdir, – Məmməd aram-aram dedi, o yavaş-yavaş, ehtiyatla Cəlil müəllimi hazırlamaq isteyirdi. – Nazirlikdə deyiblər ki, gələn ildən ona abunə yazılməq olar...

Cəlil müəllim səsi titrəyə-titrəyə soruşdu:

– Abunənin bura nə dəxli var? Doğrudanmı sən elə bilirsən ki, bu saat mənim yadımı abunə yazılməq düşür?

– Heç harada yazılmayıb ki, bir adam neçə qəzet ala bilər, – Məmməd ağır-agır sözüne davam elədi. – Hər kəs istədiyi qədər ala bilər, məsələn, birisi bu şənbə günü rayona verilmiş tirajın hamisini ala bilər, bir başqası da həmin gün, görünməmiş işdir məgər, qəzetsiz qalar. Lap elə başqa rayonlara da getmək olar, Allaha şükür, qəzət köşklərindəki satıcıların hamısı tanışdır. Maşınımız da var.

Məmməd öteri Cəlil müəllimin üzünə baxdı, üzündə intizar, ümid sezdi, sifətinin durulduğunu gördü.

– Bizim rayonun tirajını mən bütünlükde saxlamışam, Səmədovdan xahiş elədim, qoydu mənim şöbəmdə, cəmi beş mindir. Başqa rayonların köşklörində isə axşam qəzetini bir saatdan, qırx dəqiqədən sonra satmağa başlayacaqlar... Bir də bütün rayonlar bizim nəyimizə lazımdır, – təkcə Yeddinci paralel küçəsindəkini, bir də beşmərtəbənin yanındakını çatdırıb almaq lazımdır.

Sonrakı işlər elə bil duman içinde baş verirdi. Cəlil müəllim dinməz-söyləməz Məmmədin ardınca getdi, maşına əyləşdi. Əvvəlcə əmanət kassasına dəydilər, Cəlil müəllim iki yüz manat pul götürdü, sonra bir neçə köşkə baş çəkdilər. Cəlil müəllim maşının küncünə qıslımışdı, onlar köşkə çatmamış, yarım tin qalmış dayanırdılar. Məmməd tanış satıcı ilə nə isə danışır, sonra da qoltuğunda qəzet bağlaması qayıdib gelirdi. Cəlil müəllim neçə dəfə onun ardınca qışqırıb demək istədi ki, tez ol qəzetlərin hamısını qaytar ver, təcili satsınlar, o, vəzifəsindən şəxsi mənafeyi üçün istifadə etmək istəmir...

Məmmədi saxlamaq istəməsi Cəlil müəllimin yadında dəqiq qalmışdı. Amma saxlamamışdı. Əksinə, dinməzcə, sözünü kəsmədən Məmmədin mühakimələrini dirləmişdi, bütün bu üzücü səfərin əvvəlindən ta axırına kimi Məmməd elə hey deyirdi ki, o dəqiqə çıxardıb pulunu nağd verirsə, onda hər bir vətəndaşın ömründə bir dəfə on min nüsxə qəzet almağa haqqı var.

O, şövqle, səmimi danışındı, tutduqları işə heç bir məna vermirdi, ona görə də Cəlil müəllime bir neçə anlığa elə gəldi ki, Məmməd haqlıdır, o heç bir pis iş görmür, bərk ayaqda cibinin pulunu verib qəzet alır. Ancaq həmin gündən sonra bir fikir, cinayət eleməsə də hər halda, çox ləyaqətsiz bir işə qoşulması fikri ona çox əzab verirdi, Cəlil müəllim fikirləşirdi ki, indi bu əhvalatdan sonra gələcəkde o hələ nə qədər səy göstərməli, çalışmalıdır ki, həmin günü unuda bilsin.

Cəlil müəllim hava qaralanda eve qayıtdı. Məmmədlə kömək-ləşib qəzet bağlamalarını həyətə daşıdılaraq, çinçin eyvanın o başına yiğdilar, Cəlil müəllim arvadına və uşaqlarına bərk-bərk tapşırı ki, qəzetlərə heç kim əl vurmasın.

Məmməd nahar elədi, axşamdan xeyli keçənə kimi oturdu və qonşularдан heç birinin felyetonu oxumadığına tamam arxayı olandan sonra çıxıb getdi. Aydınlıq şənbə axşamında Cəlil müəllimə baş çəkməyi özünə borc bilən adamların sorğu-suala başlamamaları da onu xatircəm etdi.

Məmməd çoxdan getmişdi, evdəkilerin hamısı yatmışdı, amma Cəlil müəllim qaranlıqda eyvanda oturmuşdu, məhəccərə dirseklinib haradasa ləngimiş Simurqla ciddi və xoşagelməz söhbətə hazırlaşırıldı. Çox gözlədi, sonra bugünkü yorğunluq və həyəcan üstün gəldi, qazanların sakitlik getiren uğultusu və həyətdə cırıldan cırıramaların səsi altında yuxuya getdi.

Cəlil müəllim kiminsə yavaşça ciyinə toxunduğunu hiss eləyib, yuxudan ayıldı. Gözünü açdı, ala-toranlıqda qardaşının sifətini gördü.

Simurq astadan dedi:

– Axşamın xeyir.

Cəlil müəllim qardaşının üzünə yuxulu-yuxulu baxırdı, uzun mürgüdən hələ tamam ayılmamışdı. Təbiətin xəsisliyi üzündən insanlara çox fövqəladə halda, cəmisi bir neçə anlığa qismət olan bir vəziyyətdə idi, bu zaman insanın beynini heç nə məşğul eləmir və o, vaxtn heç kim tərefindən hesablanmış anları ərzində onu əhatə eləyən əlemi, heç bir şey fikirləşmədən, heç bir şey xatırlamadan dərk eləyir. Cəlil müəllim qardaşını görəndə xoş, sakitləşdirici bir sevinc duydu. Bu sevinc ona Simurqdan keçirdi. O, sevinc duydu və bu sevinc onu güldürdü, bu qısa gülüş elə bil Cəlil müəllimin sinəsinin dərinliklərindən gəldi.

Simurq əlini onun ciyinindən götürmədən dedi:

– Elə yaxşı yatmışdım ki, ağadadaş, qiymirdim oyadam.

Cəlil müəllim soruşdu:

– Coxdan gəlmisən?

– İndicə, bu dəqiqə gəlmisəm. Qarpız gətirmişəm, sən otur, mən bu saat kəsib gətirərəm.

Onlar şirin, sərin qarpız yeyirdilər, Cəlil müəllim Simurqla ciddi söhbətə nədən başlayacağını götür-qoy eləyirdi. O, əllerini yudu, Simurq qarpız qabıqlarını stolun üstündə yiğişdirib atana və işığı yandırana kimi gözlədi. Cəlil müəllim dinməz-söyləməz Simurqu dəhlizin küncünə yiğilmiş qəzet qalaqlarının yanına apardı.

Simurqun gözləri kəlləsinə çıxdı, qəzet qalağına baxa-baxa soruşdu:

— Bu nədir?

Cəlil müəllim dedi:

— Xəcaletdən tər tökə-tökə qəzet köşklərini gəzib bugünkü qəzətin bütün nömrələrini almışam.

— Niyə? — Simurq soruşdu. — Bu qədər qəzet nəyinə lazımdır? — Cəlil müəllim onun səsində təəccüb nişanəsi duydu. — Olmaya sən bu qəzeti, felyeton çap olunmuş qəzeti almışan? Məndə var. Birini almışam.

Simurq cibindən bir əzilmiş qəzet çıxartdı, döşəmənin üstünə qalaqlanmış, ən az uduşlu lotereyadan da fərqli olaraq içərisində tək bircə dənə uğurlu nüsxə olmayan neçə min qəzətin birini.

Cəlil müəllim dilxor-dilxor dedi:

— Doğrudanmı mən bunu sənə hələ izah da etməliyəm? — Ailəsinin mənafeyi naminə, Simurqun və özünün temiz adı naminə nə cür işə girişdiyini qardaşının başa düşməməsi Cəlil müəllimə yaman yer elədi. — Biz danışmalıyıq.

Danişdilar. Simurq dedi ki, işində möhkəm qanqaralıq olmuşdu, ona görə də işdən çıxmaga məcbur oldu. Sürəcülük vəsiqəsini qaytardılar, işdən azad elədilər. O, əlbəttə qeyri-qanunu işlərdə eli olduğunu bilirdi, ancaq bu firıldaclarda fəal iştirak eləmirdi, eləbelə, işdən sonra səfərlərə çıxır və dilini saxlayırdı, bunun müqabilində də ona yaxşı pul verirdilər. Onu möhkəməyə verməyəcəklər, saxta sənədlərdə eli olmadığını, eləcə də temiz keçmişini, ordudan verilmiş gözəl xasiyyətnaməsini nəzərə alıblar.

Simurq dedi ki, bədbəxtlik üz verəndən sonra, əlbəttə, qardaşını yad adam hesab elədiyinə görə yox, sadəcə qanını qaraltmaq istəmədiyi üçün heç bir şey deməmişdir.

— İndi başa düşdünmü ki, onda sənə “şoferliyə getmə” deyəndə haqlı idim? Yadindadır, sənə necə yalvarırdım? Sözümə qulaq assaydın, heç bu rüsvayçılıq da olmazdı!

— Nə rüsvayçılıq? Mən nə oğurluq eləmişəm, nə də adam öldürmüşəm, elə-belə, bir xatadır eləmişəm. İşdir olub. Kimin başına gelmir?

Cəlil müəllim dedi:

— Sən heç olmasa məni fikirləşeydin. Ailəmizi tanıyan adamları nəzərə alaydın...

— Olmaya qonşularımızı deyirsən? — Simurqun səsində əsəbilik duyuldu. — Cəlil, niyə sən indi mənə qonşulardan söz salırsan? Mənim qonşularımızla nə işim var?

Onlar çox söhbət elədilər, Cəlil müəllim hiss eləyirdi ki, Simurq ona ehtiram və hörmətlə qulaq asır, ancaq sıfətində nə isə qəribə bir ifadə var, elə bil ki, Cəlil müəllimin dediklərinin hamisini o, çoxdan bilirdi, ona görə söhbət çox da maraqlı deyildi. Doğrudur, axırda o, qardaşının dediklərinin hamısı ilə razılaşdı və söz verdi ki, başqa işə gedəcək, şoferlik eləməyəcək. Ancaq könülsüz-könülsüz, demək olar ki, etinasız razılaşdı, nə isə öz aləmində idi.

Cəlil müəllim:

— Bəlkə sənə bir köməyim dəydi? — deyə soruşdu və Simurqa bu sualı vermesinə elə həmin dəqiqə, özü də çox möhkəm peşman oldu.

— Sən? — Simurq təsvirəgelməz bir təəccübə soruşdu. O, başını qaldırıb diqqətlə, dodaqlarında çetinliklə sezikən təbəssüm, Cəlil müəllimin üzüne baxdı. — Mənə sənin nə köməyin dəyə bilər?

— Fikirləşərik, — Cəlil müəllim bir az duruxandan sonra dedi. — Fikirləşmək lazımdır. — O, deməyə söz tapmırı, ona görə də alını ovuştururdu. — Fikirləşmək lazımdır. Məsləhətələşmək...

— Heç kimlə məsləhətələşmək lazım deyil, Cəlil, — Simurq mələyim-mələyim dedi. — Mən balaca uşaq deyilem, özüm iş taparam. Sən narahat olma, hər şey kefin istəyən kimi olacaq. Yaxşı? — O, qardaşının nə cavab verəcəyini gözlədi, amma Cəlil müəllim dinməzcə başını tərpətdi. — Mən bəzi şeylər fikirləşmişəm. Əməlli-başlı yerinə yetərəm, sonra bu günlərdə hər şeyi sənə danışaram. Gecən xeyrə qalsın.

O öz otağına getdi. Cəlil müəllim isə hələ yatağına girməmişdən qabaq xeyli vaxt qaranlıq eyvanda oturdu, qəzet köşklərini gezməsini, Simurqla söhbətini bütün təfsilatı ilə yadına saldı, ürəyinə qüssə doldu, güzgüyə baxıb, öz sıfəti əvəzinə qəflətən başqa bir üz — yazıq baxışlı yad, miskin bir sıfət görən, eyni zamanda da bundan belə həmin sıfətin onun olacağını, ondan heç cür yaxa qurtara bilməyəcəyini başa düşən adam kimi özünü itirdi.

Simurq çox işsiz qalmadı. İş tapması bir həftə, bəlkə də bir az artıq çəkdi. Sehər tezdən evdən çıxır, axşam qayıdırı, şam vaxtı həvəslə danışırı ki, ürəyinə yatan iş axtarır, elə yer istəyir ki, çox

pul versinlər, iş maraqlı olsun, ən başlıcası isə vaxtını çox almasın, çünki gələn il ya axşam, ya da qiyabi institutda oxumaq istəyirdi, imtahanlara hazırlaşmalı idi. Deyirdi ki, lap az qalmışdı o cür bir yer tapsın, maaşı da yaxşı, bütün ayı sərasər xərclo, yenə də qurtara bilməzsən, ilin axırında da mükafatını zərfin içində götürib qoyurlar stolun üstünə, səhərlor də işə gedəndə hər işçinin dalınca qapısına maşın gəlir, özü də bu gözəl idarənin rəhbəri xeyli dilə tutandan sonra o, az qalmışdı ki, işləməyo razılıq versin, ancaq bir şərti eşidəndə başını götürüb qaçıdı. Bu yerdə Simurq susdu, özünü başı yeməyə qarışmış kimi apardı, sözünə ara verib, söhbətə çox gərgin, diqqətlə qulaq asan, sadədil Leyla xanımın, — görəsən, bu necə dəhşətli şərtdir ki, ona görə Simurq işləməyə razı olmamışdır, — sualından sonra dedi ki, o hər necə olur-olsun ağ olcəkdə, qara qalstukda işləməyə razı olan deyil, tapdğı yerdə isə bu məcburidir, bu şərti heç cür pozmaq olmaz. Leyla xanım onu dilə tuturdu ki, bir omollı-başlı fikirləssin, belə boş şeydən ötrü o cür gözəl işi əlindən çıxartmasın, amma Simurq sözünün üstündə möhkəm dururdu; Leyla xanımı başa salırdı ki, adam gərək uzaqgörən olsun, bu gün işə ağ olcəkdə getməyə razılıq verərən, sabah səni könlün qətiyyən istəməsə də, quru kütüm balığı ilə pivə içməyə məcbur eləyərlər. Leyla xanım hirsənib əlini-əlinə vurur və deyirdi ki, Simurqun bu cür vasvası və tərs adam olduğunu ömründə aqlına gətirməzdi. Cəlil müəllim arabir gülümsüno-gülümsünə bu söhbətlərə qulaq asır, ancaq qardaşına iş barəsində heç bir sual vermirdi.

Bir axşam isə Simurq evə kefi kök qayıtdı və dedi ki, nəhayət, ürəyinə yatan, xoşuna gələn iş tapıb, həm də bu işdə qalstuk, ağ olcək barədə heç söhbət açan da olmadı.

Ümumiyyətə, demək olar ki, bütün qadınlar kimi, zahiri fərvanhılgı, təmtərağa çox əhəmiyyət verən Leyla xanım soruşdu:

— Səhərlər dalınca maşın da gələcəkmi?

— Maşını soruşmaq yadimdən çıxdı. — Simurq tövəssüflə cavab verdi, — amma dəqiq bilirom ki, katerim olacaq, hərədən vertolyot da olacaq. Son, Leyla xanım, heç vertolyotda uçmusan?

Cəlil müəllim bunun zarafat olmadığını başa düşdü:

— Harada işə düzolmisən?

— Təsadüfən oldu, ancaq mənə elə gəlir ki, bəxtim gətirib, — Simurq çəkinə-çəkinə danışındı, hiss olunurdu ki, qardaşının kön-

lünü almaq, onu razı salmaq istəyir. — Zaur Nağıyevə rast gəldim, çoxdan görmürdüm, orta məktəbi bitirəndən bəri birinci dəfədir ki, görüşürdük. Yادına gəlirmi, ağıdadadaş, o hərədən bizi gəlirdi?

— O, baş milis idarəsində işləyon, arvadından ayrılan kişinin oğlu?

— Hə, hə... O indi neft institutunda qiyabi oxuyur, bu yaxınlarda bitirməlidir. İşgüzar oğlandır, boş-boş danışan adam deyil. Məktəbi qurtaran kimi işə girib. İndi buruq ustasıdır, institutu bitirən kimi də sahə rəisi təyin eləyocəklər, qotı söz veriblər. O, dəniz neft qazma idarəsindədir. On gün dənizdə olur, əvəzində on gün də evdə.

— Aydındır. Neft daşlarında işləyir?

Simurq dedi:

— Ona oxşar bir şeydir, amma bir az ayrı cürdür, onlar yeni özüləri istifadəyə verirlər. Zaur hər şeyi mənə oṭraflı başa salıb, dənizdə polad ada salınan kimi, onlar bu adada işləməyo başlayırlar...

Cəlil müəllim dedi:

— Hər şey aydındır. Elə bir yaxşı iş deyil. Təhlükəli işdir. Gecə-gündüz açıq dənizdə. Ancaq bir şeyi başa düşə bilmirəm, orada sən nə iş görəcəksən, son ki, neftçi deyilsən?

— Bu dəqiqə hamisini sənə başa salım, — Simurq tələsik qardaşının sözünü yarımcıq kosdi. — Əvvəla, heç bir təhlükəsi yoxdur. Zaur mənə hər şeyi danışıb, deyir ki, bircə dilxorçuluğu var, qəfil xəzri başlayanda, işdən artıq bir neçə gün də dənizdə qalmalı olursan, ancaq bunun əvəzinə, neçə gün artıq qalmışansa, o qədər də istirahət verirlər, ikincisi, onlara dizelçi lazımdır, mon də dizeli beş barmağım kimi bilirom, orada maaş da şəhərə nisbətən ikiqat çoxdur, üstəlik planı dolduranda, mükafat da düşür, planı da onlar hər ay artıqlaması ilə yerinə yetirirlər. Hələ hər il, staja görə, maaşın artmasını demirom. Çox vacib bir məsələ də var, — Simurq dedi, — institut məsələsi: dəniz neftçilərini birinci növbədə götürürər, qiymətlərinin necə olmasının əhəmiyyəti yoxdur, teki imtahanların hamisini vero bil, lap hamısı üç olsun. Hansı kurorta desən putyovka da verirlər. Kefin haranı istəyirsə, ora da get.

Cəlil müəllim dedi:

— Özün bilərsən. Bir halda ki, girmisən, daha danışmağa dəyməz. Ancaq mən istəməzdəm ki, doğma qardaşım gecə də, gündüz də dənizdə suyun içində olsun, guya bu böyüklikdə şəherdə ona iş tapılmır... Adamlar kənddən-kəsəkdən Bakıya qaçırlar, işə girirlər,

hara gedirsən işçilərin hamısı keçmiş kəndçilərdir, akademik olurlar, amma sən... – Cəlil müəllim dilxor-dilxor əlini yellətdi.

Simurq dedi:

– Hər şey lap yaxşı olacaq, Cəlil. Mən bu gün ora getmişdim, əsl mənim yerimdir. Müstəqil işdir, yaxşı qazanmaq da mümkündür, gelecəyi de var.

Cəlil müəllim nisgilli-nisgilli soruşdu:

– Bəs tibb institutuna girmək fikrin yoxdur?

– Nə danışırsan! Ömrümdə bircə dəfə hərbi xəstəxanada olmuşam, qolum zədələnəndə, dərmanların iyindən az qalırkı öyüyüm. Həkimlik mənim işim deyil.

Leyla xanım dedi:

– Sən heç hərbi xəstəxanada yatdığını bize yazmamışan.

– Elə bir ciddi iş deyildi. Qolum çıxmışdı, yerinə saldılar, beş gün saxlayıb buraxdilar. Orada mən necə qorxular keçirmişəm, yox, həkimlik mənim işim deyil.

– Demək, qəti fikrindir?

Simurq dedi:

– Bəli.

– Eyibi yoxdur. Nə deyə bilərəm ki? Allah amanında. Mənim istədiyim bircə odur ki, sənin bütün işlərin yaxşı olsun.

– Biliyəm, ağadadaş.

Simurq təzə isdə elə qızışmışdı ki, heç onu tanımaq olmurdu. Hər dəfə növbədən qayıdanda bir neçə gün üst-başından neft və dəniz iyi gelirdi, işi haqqında Simurq çox həvəslə, şövqlə danışırkı, ev adamları və qonşular bu söhbətlərdə çoxlu yeni və maraqlı şəyler eşidirdilər, bu da təəccübü idi ki, lap böyürlərində olan, bütün qəzetlərin haqqında yazdığı, televizorda göstərdiyi həmin bu Neft daşlarında heç kimin təsevvür eləmədiyi işlər, ehvalatlar vardi. Həmin bu sünə adalarda, ümumiyyətə, bütün Neft daşları ərazisində içkinin qəti qadağan olduğunu və bu qaydanı ən böyük reisdən tutmuş ta Neft daşlarına bircə günlüyü gəlmış jurnalistə kimi, heç kimin pozmağa cəsarət etmədiyini eşidəndə hamı hədsiz dərəcədə təəccübəldi.

Neft daşlarına gətirilmiş adice televizorların tekce Bakı və Moskva proqramlarını deyil, hərdən başqa kanallarda qəfletən Həşterxani, Krasnovodsk, Pyatiqorsk və başqa naməlum xarici stansiyaları da demək olar ki, tərtəmiz tutmasına təəccüb elədilər.

Hər şeydən görünürdü ki, Simurq öz işindən razıdır və bu işdən əl çəkmək fikri yoxdur. Hər dəfə söhbət eləyəndə Simurq təhlükəsizlik qayda-qanunlarını müfəssəl təsvir eləyir, xüsusi təhlükəsizlik xidmetinin sərəncamına verilmiş ən müasir vertolyotları və katerləri sadalayırdı, Cəlil müəllim başa düşürdü ki, qardaşı bunu onun xatirinə eləyir.

Simurq dedi:

– Sən, xahiş eləyirəm, heç bir şeydən nigaran qalma. Mənə orada heç nə olmaz. İşim yaxşı işdir... Mənə elə gelir ki, sən deyəsən nədənsə narazısan. Allah xatirinə de, sən necə buyursan, o cür də eləyəcəyəm.

Cəlil müəllim dedi:

– Mən səndən razıyam. Bir də mən çox şey istəmirəm, təki sağ-salamatlıq olsun. – Son vaxtlar Cəlil müəllim özündə getdikcə artan, nə isə ona tamam yad olan bir laqeydilik duyurdu. İşə o qədər həvəslə getmirdi. Əlbəttə, bu qətiyyət o demek deyildi ki, Cəlil müəllim qulluq işində daha əvvəlki kimi səy göstərmirdi, səhələnkərliqə başlamışdı, xeyr; ancaq qulluq onun gözündə hər işdə cazibe qüvvəsini itirmişdi.

İndi o, nə isə bir sehv iş tutmuş, teleqramı, yaxud başqa məktubu vaxtında çatdırımadı, ya da ünvanına düz yetirməmiş işçini yanına çağırıb qısaca danlayır və buraxırdı, daha saxlayıb tərbiyə məqsədilə uzun-uzadı söhbət eləmirdi, ilk nəzərdə o qədər ehemiyətli görünməyən səhvin insanın həyatında nə cür faciəyə səbəb ola biləcəyini aydın göstərən misallar çəkmirdi, öz həyatından və yaxşı tanıldığı, hörmət elədiyi adamların həyatlarından ibretəmiz ehvalatlar danişmirdi.

İndi kollektivin ümumi yiğincaqları ərefəsində evdə çıxışa hazırlaşmirdı, çıxış eləyəndə hamiya çox qəribə gəlsə də, qısa danışırkı, yalnız bilavasitə iclasa dəxli olan məsələlərə toxunurdu.

Cəlil müəllim başqa xırda məsələlərdə də deyişmişdi, məsələn, həyasız-həyasız rabitə şöbəsinin binasında papiroş çəkən yeniyetmə oğlanın yanından iyrənmiş kimi üz-gözünü turşudub keçirdi. Qabaq vaxtlar olsaydı, Cəlil müəllim onu çəkib “Burada papiroş çəkmirlər” lövhəsinin qabağına getirər və camaat arasında bu yeniyetməyə bir neçə təsirli söz deyib, abrını elə alardı ki, ondan sonra həssas, az-çox abırı-həyası qalmış adam, nəinki rabitə şöbəsində,

yaxud deyək ki, maqazində, hətta üzdəniraq, heç kişi ayaqyolunda da ömründə papıros çəkməzdi, çünkü buraya da bəzən sinəgir və başqa ürək-damar xəstəliyi olan adamlar girirlər. Məmmədnən də onun münasibəti dəyişmişdi. Əgər qabaqlar Cəlil müəllim onunla uzun-uzadı səhbət eləyirdisə, indi yalnız iş barəsində danışır və qalan vaxtlar, Məmməd həmişə – yaman gündə də, yaxşı gündə də – etibarlı yoldaş, hətta demək olar ki, etibarlı dost olsa da, ondan uzaq dolanmağa çalışırdı.

Bir də, əvvəller Cəlil müəllimdə heç görünməmiş işdi, indi qulluqda olanda, demək olar ki, bütün vaxtı səbirsizlikle iş gününün qurtarmasını gözləyir və nəşə ilə axşamı, evini, yaxud bağını düşüdü.

Yol uzunu tanış-bilişləri ilə görüşür, yeniliklərdən səhbət açır, mülahizələrini söyləyirdi, həmişə olduğu kimi, evə yaxınlaşanda mütləq Manafin ailəsindən bir adama – ya Manafin özünə, ya da onun meymun kimi aramsız tum çırtlayan arvadına, yaxud da qızına rast gəlirdi, ancaq axır vaxtlar Dilbər Cəlil müəllimin qabağına azaz çıxırdı, daha əvvəller olduğu kimi sevinə-sevinə, həyasız-həyasız üzünə gülümsəmirdi, ciddi salam verirdi, özü də indi eyni-başı da abırlı idi, sadə, qaydasında qısa paltar geyirdi, yalnız qəşəng baldırları görünürdü. Bütün dəyişikliklərin hamısını Cəlil müəllim Dilbər kollektivdə işləməyin yaxşı, faydalı təsiri kimi izah eləyirdi, ona görə də həmin gün qızı aptekə işə düzəldəndə əkdiyi toxumun, deyəsən, yaxşı bar verdiyinə sevinirdi.

Cəlil müəllim hər gün bağda işləyir, arılarla əlləşir, onların həyat tərzinə məmənnuniyyətlə tamaşa eləyir, bağlı suvarır, təpir, meynələrin başını vurur, meyvə ağaclarının və adamın gözünü-könlünü oxşayan, mənzərə yaratmaq üçün əkilmiş bəzək ağaclarının artıq zoğlarını kəsirdi.

Qardaşını o, sahildə olan günlər, hər gün nahar və günorta yeməyi vaxtı görürdü. Simurqun işləri yaxşı gedirdi. Bu, aydın hiss olunurdu.

Simurq bir neçə dəfə qardaşından ona pul lazım olub-olmadığını soruşdu, zorla pul vermək istədi, ancaq Cəlil müəllim hər dəfə cavab verdi ki, ona pul lazım deyil, öz maaşı artıqlaması ilə bəs eləyir.

Tez-tez axşamlar Simurqun yanına əksəriyyəti elə özü yaşa yoldaşları gelirdilər. Simurq hər dəfə qardaşını da dəvət eləyirdi,

Cəlil müəllim nəzakot xatırınə yarım saat oturur, sonra durub gedirdi, onlara sıxıntı vermək istəmirdi. Bu cavanların hər şey, onun mülahizəsinə görə, qətiyyən gülməli olmayan şeyə də gül-mələri Cəlil müəllimi mat qoyurdu. Cəlil müəllim əvvəl bunu onların cavanlıqları ilə bağlamaq istədi, ancaq özünün Simurq və onun yoldaşları yaşda olanda bu cür olmadığını, düşüncəli və təmkinli olduğunu, özünü məclislərdə heç vaxt belə yüngül aparmağıni xatırlayıb, labüb nəticəyə gəldi ki, bu cavanların tərbiyəsində çatışmazlıqlar var, bu çatışmazlıqları dəf etmək isə tövüsüf ki, mümkün deyil. Simurqun yanına tanış və tanış olmayan adamların çox bivaxt, səhor, axşam, çox vaxt isə gecəyarısı gəlmələri də Cəlil müəllimi əsəbılışdırıldı. Görünür, bu cür vaxt-bivaxt gedib-gəlməyi orada, öz aralarında vərdiş eləmişdilər. Qisası, ev dənmişdü karvansaraya.

Cəlil müəllim çox dözdü, özünü saxladı, ancaq sonra yenə də bir gün səhbot vaxtı bu barodə Simurqa ötori işaro vurdu.

Simurq dedi ki, çox gedış-gelişin qardaşının və onun ailəsinin istirahətini poza biləcəyi fikir onun özünü də çoxdan narahat eləyir, ona görə də Cəlil müəllimdən xahiş elədi ki, yanına golib-gedənlər üçün həyətin dal darvazasını açıslar; bu darvazanı lazımlığına görə lap çoxdan, hələ mərhum ataları mixlamışdı, Simurqun otağının qapısı həyətin bu səmtinə baxırdı.

Cəlil müəllim razılıq verdi və bu cür sadə şeyin niyə ağlına golmədiyinə təccüb elədi, sonra da dedi ki, həyətin o hissəsini – bomboş, bərbad hala düşmüş, bütün bu illər orzində gərəksiz şəylər zibilliyinə çevrilmiş hissəsini bir az abıra salmaq lazımdır. Simurq onun fikri ilə razılaşdı və dedi ki, o sahənin hamısını özü təmizləyib, yaşıllaşdıracaqdır.

Cəlil müəllim onun niyyətini bəyəndi, ancaq qardaşının həvəsinə gülümsünüb, xahiş elədi ki, bu işə çox da baş qoşmasın, çünkü ağaç əkmək hədsiz vaxt, zəhmət və qayğı istəyir. Bu bağlı əməlli-başlı bağ halına salmasının neçə il çəkdiyini xatırlatdı.

Simurq güldü və dedi ki, çalışıb həyəti özü abadlaşdırır, Cəlil müəllime əziyyət verməz, qardaşının onsuz da qayğısı çoxdur.

Ertəsi gün Simurq iki fəhlə gətirdi, həyətin dal darvazasını açıdlar, köhnə, siniq-salxaq şəyləri yiğişdirdilər, üç günün ərzində Simurqun göstərdiyi yerlərdə çoxlu çalalar qazdılar. Sonra həyətə bir-birinin dalınca qalaqlama peyinlə dolu iki yük maşını girdi.

Simurq Cəlil müəllimə dedi ki, peyini ət kombinatından almışdır, maşını beş manata lap yalvarıb verirlər.

Heyrətdən özünü itirmiş Cəlil müəllim gözünü yumub-açmağa macal tapmamış, cəmisi bir neçə günün ərzində həyətin ikinci yarısı müxtəlif ağaclarla doldu, özü də elə belə sisqa tinglər yox, iri, gövdəli, başları səliqə ilə vurulmuş ağaclar. Ağacları Simurqun yaşlılıq təsərrüfatı trestində işləyən aqronom tanışı dövlət qiymətinə seçib almışdı.

Simurqun əkdiyi ağaclar meyvə ağacları idı, əksəriyyəti də Cəlil müəllimin sahəsindəki kimi, qara və aq tut, gilas, ərik, nar ağacları idı, üstəlik indi heyətdə təzə bir kənd təsərrüfatı bitkisi də peydə olmuşdu – qoz ağacı. Ağacların, demək olar ki, hamısı tutdu və elə həmin bahar yamyaşıl zoğ atdı.

Simurqun bağına tamaşa eləməye hətta qonşu küçələrdəki tanışlar da golirdilər. Onlar bağa heyran qalır, Simurqdan soruşturular ki, bu möcüzəni necə yaratmışdır, az vaxt içində, əngelsiz-əziyyətsiz həyəti bu cür necə yaşıllaşdırılmışdır. Qonşular ət kombinatının, yaşlılıq təsərrüfatı trestinin telefon nömrələrini yazıb götürürdülər. Bir şey Cəlil müəllimi xüsusişlə heyrətə salırdı: onlar Simurqdan məsləhət istəyirdilər, soruşturular ki, onların həyətlərinin mikroiqlimi şəraitində hansı ağacları əksələr daha yaxşı olar.

Bağın içindən keçəndə mərifətlə qonşular mütləq Cəlil müəllimi də təbrik eləyirdilər, ancaq bağbanlıqdan qətiyyən söz salırdılar, məsləhət almırlılar.

Bir sözlə, Simurq qonşuların gözündə çətin aqronomluq və əkinçilik işində çox nüfuzlu mütəxəssis olmuşdu.

İndi dostları, elə çox vaxt qonşuları da Simurqun yanına təzə darvazadan gəlirdilər.

Həmin gün Cəlil müəllim evə həmişəki vaxt qayıtmışdı. Arvadı eyvanda süfrə açırdı, uşaqlar da evdə idi.

Cəlil müəllim ev paltarını geydi, əl-üzünü yudu və xörək hazırlı olana kimi həyətə düşdü. Sonra Simurqa məktub gətirdiyini xatırladı və qərara gəldi ki, həm aparıb otağında məktubu versin, həm də yadına salsın ki, nahar vaxtıdır. Ordudan qayıtdan sonra Simurqa müxtəlif şəhərlərdən çoxlu məktub gəlirdi. Ömründə rəsmi məktublardan və təbrik məktublarından savayı heç bir şey almayan Cəlil müəllim, bu məktubları ucadan oxuyanda, Simurqa

çox maraqla qulaq asırdı. Əsgərlik yoldaşları əsasən öz gün-güzərənlərindən, işlərindən yazırırdılar. Cəlil müəllim məktubu götürüb Simurqun otağına təref getdi. Onun otağına çathaçatda, hələ dəhlizdə, gülüş səsi eşitdi, qan beyninə vurdur, gülüşmə Simurqun otağından gəlirdi. Cəlil müəllim Simurqun otağına qapını döyməmiş girdi, çünkü otağın qapısı aralı idid, içəridən gülə-gülə nə isə danışan qardaşının səsi gelirdi. Cəlil müəllim otağa girdi və kandarda dayandı, ona görə kandarda dayandı ki, bilmirdi necə eləsin, salam verib otağa keçsin, ya dinməzcə dönsün və çıxıb getsin. Dilbər çarpayının üstündə oturub üzüm yeyir, eyni zamanda gülümşünə-gülümşünə lap böyründə, alçaq kətilin üstündə oturmuş Simurqa baxırdı.

Cəlil müəllimi görəndə təbəssüm Dilbərin üzündə qeyb oldu, gözlərinə qorxu çökdü, Simurq isə ayağa qalxıb qardaşının qabağına yerdi, salam verib yer göstərdi. Cəlil müəllim Simurqun salamını aldı, məktubu verdi, xörəyinin soyuduğunu dedi və çıxıb getsdi. İncik getdi, hırsınlı getdi, gicgahları sancı, başı uguldadı.

Nahar vaxtı Cəlil müəllim Simurqu dindirmədi, qardaşı söz soruşanda bir kəlmə ilə cavab verdi.

Amma Simurq özünü elə aparırdı ki, guya heç bir şey olmamışdı, zarafat eləyirdi, hiss olunurdu ki, özündə heç bir günah bilmir. Nahar beləcə qurtardı.

Səhər işe gedəndə Cəlil müəllim arvadına tapşırıdı ki, Simurqun yanına getsin və onun adından desin ki, Dilbərin ayağı bir də bu evə dəyməməlidir, bir də çatdırınsın ki, o, Cəlil müəllim, onun özündən savayı, böyük qardaşının da ailəsi yaşıyan evə Dilbər tövrə qızı gətirməyi rəva görən, mümkün hesab eləyən Simurqun hərəkətindən çox narazıdır. Cəlil müəllim Leyla xanımı tapşırıdı ki, Dilbərin və onun anasının bu qapıdan necə qovulduqlarını da Simurqa danışsın.

Axşam Leyla xanım Cəlil müəllime məlumat verdi ki, Simurq əvvəlcə heç bir söz demədi, yalnız köksünü ötfürdü, ancaq sonra el çəkməyib təkidlə soruştum ki, bəs Cəlil müəllime nə xəber aparırm, nə deyim? Simurq cavab verdi ki, Cəlil müəllim icazə verməyənə kimi Dilbər yanına gəlmeyəcək. Bir də Simurq dedi ki, özü qardaşı ilə səhbət eləyəcəkdir, arxayındır ki, onun razılığını alacaqdır, ona görə ki, Dilbər yaxşı qızdır, ağıllı qızdır, bir də o başa düşə bilmir ki, bu qızın pisliyinə Cəlil müəllim nə deye bilər. Axı heç

kim ata-anasına cavabdeh deyil, ələlxüsus Dilbər yaşda, demək olar ki, həddi-bülüga çatmamış.

Cəlil müəllim çox dilxor oldu və Dilbərin durub-oturmali, tanışlıq eləməli adam olmadığına Simurqu hansı dəlil-sübutlarla inandırıa biləcəyini götürür-qoy eləməyə başladı. Dolil-sübut çox idi, amma Cəlil müəllim bunların bir neçəsini, ən sanballılarını seçdi.

Simurq qardaşının yanına bu barədə söhbətə gəlmədi. Ancaq Dilbər də daha onların evində görünmədi.

Gecə-gündüz bu məsələ barədə fikirləşən Cəlil müəllim rahat nəfəs aldı, özlüyündə belə qərara gəldi ki, Simurq yoqın işin nə yerdə olduğunu öyrənib, ona görə də xətərli, adamı hörmətdən sala biləcək tanışlığa son qoyub, Dilbərlə əlaqəni kəsib. Bir dəfə işdən qayıdanda onları tində görənə kimi Cəlil müəllim belə fikirləşirdi. Onlar tində dayanmışdılar, özü də danışmirdi, dinməzçə dayanıb, bir-birlərinin üzünə baxırdılar. Hiss olunurdu ki, bu cür dayanıb, bir-birlərino baxmaq onlara çox xoş golir.

Cəlil müəllim o biri səkiyə keçdi, bu vaxt küçədə olanların çoxu fikir verdilər ki, Cəlil müəllim Simurqla Dilbər tərəfə hotta heç gözünün ucu ilə də baxmadı.

Bir neçə gün keçəndən sonra isə Simurq Cəlil müəllimə dedi ki, onunla çox ciddi bir iş barəsində söhbət eləmək istəyir. Cəlil müəllim, onlara heç kim mane olmasın deyə qardaşı ilə öz otağına çəkildi və oturub qulaq asmağa başladı. Simurq ona dedi ki, Dilbəri ürokdan sevir, öldü var, döndü yoxdur, qız da onu sevir, bu səbəbdən də lap yaxın günlərdə onunla evlənmək istəyir.

Simurq Cəlil müəllimden xahiş elədi ki, ailədə böyük qardaş kimi, bu işe cani-dildən girişsin, əlindən gələni əsirgəməsin və qızın atasının, Manafin yanına getsin, elçilik eləsin. Dilbəri Simurqa alınsın. Cəlil müəllim qardaşına qulaq asır və onun zarafat eləmədiyini başa düşürdü, eyni zamanda da eşitdiklərinə inanmaq istəmirdi.

Cəlil müəllim stolun arxasından qalxdı, özünü qelbə toxunan acı söz deməkdən saxlamağa çalışaraq otaqda var-gəl elədi. Ancaq eşitdikləri üroyunu ağırtmışdı, dəhşətə gəlmışdı, hiss elədi ki, qardaşını bu rüsvayçı, demək olar ki, fəlakətli, facianə addımdan çəkindirə bilməyocok. Hetta boğazı da tutuldu, sonra isə çətinliklə piçildaya-piçildaya dedi:

— Axı sən mənim qardaşımsan, Dilbər kimi qızla evlənmək barədə necə fikirləşə bilərsən? Sən bizim qanımızı kimin qanına qatmaq istəyirsən? Axı sənin uşaqların olacaq. Mənim yanımı səhbətə gəlməmişdən əvvəl bu barədə heç fikirləşmişən? Fikirləşmişən, ya yox?

Simurq dedi:

— Yalvarıram sənə, Cəlil, yalvarıram sənə, əsəbiləşmə. Başa düş, mən onu sevirəm. İnan mənə, Dilbər pis qız deyil.

— Məni hər şeyi açıb deməyə məcbur eləmə, elə söz var ki, mən onu sənə deməmeliyəm. O cür qızla evlənmək olmaz, sən hələ uşaqsan, həyatı başa düşmürsən. Əgər kişiliyin çatırsa, unut onu. Namusun haqda fikirləş.

Simurq dedi:

— Mən onu sevirəm.

— Sən onun anasının, elə böyük bacısının da, barmaqla göstərilən əxlaqsız olduqlarını bilirsin, ya bilmirsən? Bəlkə fikirləşirsin ki, bu onlardan yaxşı çıxacaq? Xeyr, mümkün olan iş deyil. Elə sırsifətindən məlumdur, baxan kimi aydın olur hansı yuvanın quşudur!

Bu sözləri eşidəndə Simurq ağappaq oldu, dişini-dişinə sıxı.

— Elə danışma, Cəlil, — dedi. — Yalvarıram sənə, o cür danışma. Axı mən onu sevirəm, mən onunla evlənirəm...

Cəlil müəllim dedi:

— Onda qardaşın olduğunu yaddan çıxart. Homişəlik yadından çıxart. Sənin hər təqsirindən keçmişəm, amma bunu keçə bilmərəm!

Toy eləmədilər. Əgər ailənin başçısı, böyük qardaş, gəlinin üzünə baxmaq, onun ata-anası ilə üz-üzə gəlmək istəmirse, nə toy ola bilərdi!

Yaxın dostları, qohumları Cəlil müəllimi dilə tutmaq, yola götirmək istədilər, amma o, sözündən dönmədi ki, dönmədi. Yalnız arvadından Simurqa sıfariş göndordu ki, atalarından qalan avadanlıqdan nə istəyir götürsün və otaqlardan birini də öz otağına qatsın. Simurq nə avadanlıq, nə də otaq istədi, dedi ki, hələlik ona heç bir şey lazım deyil, lazım olanda isə özü fikirləşib bir çarə tapar. Qardaşı ilə aralarının dəyməsinə dözə bilmirdi, iki dəfə Cəlil müəllimin yanına gəlmüşdi — birinci dəfə arvadı Dilbərlə, ikinci dəfə isə təkce. İkisində də Cəlil müəllim onu dindirmədi və üzünü elə buradaca əyləşmiş arvadına, Leyla xanımı tutub, qardaşına dedi ki,

bir də həyətin bu hissəsinə addamasın, ümumiyyətlə, bir vaxtlar Cəlil adında qardaşı olduğunu yadından tamam çıxartsın.

Simurq kandarda dayandı, qardaşının xasiyyətine bələd idi, qərarının qəti olduğunu başa düşdü və çıxb getdi. Sifəti çox kədərli idi. Ancaq Cəlil müəllim onun sifətini görmədi, ona görə ki, qardaşı tərəfə baxmirdı, elə bil o heç otaqda yox idi, özü də qardaşı ilə, yuxarıda deyilən kimi, Leyla xanımın vasitəsilə danışındı, bütün bu əhvalatlar Leyla xanıma çox ağır təsir eləmişdi, bir neçə dəfə ağlamışdı, həm qardaşlar danişan vaxt, həm də sonra, tek qalanda.

Zahirən sakit görünən Cəlil müəllimə göz qoyub, yeganə qardaşı ilə küşümələrinin onu qəlbinin dərinliklərinə kimi sarsıtmadığını fikirləşən adam çox böyük səhv etmiş olardı. Deməli, bu sadəlövh adam, dərdini bürüzə verməyən, özünə hörmət eləyən kişi kimi içəridə çəkən insanlardan tamam bixəberdi. Xətirlərini həmişə əzziz tutduğu qohumları və dostları Cəlil müəllimin yanına gəlir, ona təskinlik verir və özünə, adına-sanına yaraşmayan ömür yoldaşı seçmiş, özgə bağından çirkin gül dərmisi Simurqun əməlini pisleyirdilər; hətta onda da Cəlil müəllim qardaşına münasibətini dilinə göturmirdi, onlara axıra kimi qulaq asır, sonra səhbəti dəyişdirirdi – siyasetdən, yaxud möveud ölkə və küçə yeniliklərindən söz salırdı. Bəzən Cəlil müəllim, yuxudan ayılmış kimi, öz-özündən soruşurdu ki, qardaşı Simurqsuz, onu öz süfrəsinin başında görmədən, səsini, gülüşünü eşitmədən o, necə yaşayır. Ancaq dərhal da bu fikirləri özündən uzağa qovurdu, çünki qardaşı qəlbini yaman sindirmişdi.

Cəlil müəllim, özü də hiss eləmədən, yavaş-yavaşı qaraqabaq olurdu, adamlardan qaçırdı. Ancaq sifətinin qırış-qırış olduğunu, gözlerinin odunun söndüyünü hiss edirdi.

Amma həyətin o biri hissəsində həyat öz qaydasında gedirdi. Qardaşının evinə tez-tez qonaqlar gelirdi, onda Cəlil müəllim kababin tüstüsünü görür, iyini duyurdu. İlk vaxtlar qardaşı, adət üzrə, bir bitərəf adamnan – Dilbərin emisi oğluynan Cəlil müəllimə bir neçə şış kabab göndərirdi, ancaq Cəlil müəllim hər dəfə şisləri geri qaytarırdı.

Şam yeməyindən sonra Simurqgildə müsamirə başlanırdı. Simurq özü hələ uşaqlıq vaxtlarından gözəl tarçıldı, dəfi Dilbərin böyük bacısının oğlu vururdu, evləndikləri gündən bu oğlan gecə də, gündüz də Simurqun evindən çıxmırıldı.

Dilbər pianoda özü çalır və oxuyurdu. Tünd-qırmızı rəngdə alman pianosunu Simurq bu yaxınlarda almışdı, onda, şənbə günü pianonu mağazadan eve gətirəndə qonşuların arasına yaman piçhapiç düşmüdü. Dilbərin məlahətli səsi vardı, yaxşı oxuyurdu, qonaqlar “ay maşallah” qışqırır, lazımlı olan yerlərdə hamısı bir ağızdan “muleyli”, ya da “bəri bax” deyir, onun səsinə səs verirdilər. Ancaq bu müsamirələr tək birçə dəfə də gecə yarısından o tərəfə ötmürdü, görünür, Simurq çalışırdı ki, qardaşının rahatlığı pozulmasın. Belə günlərdə Cəlil müəllimin evində hamı astadan, piçilti ilə danışındı, Cəlil müəllim özü isə çekilib qaşqabaqlı halda küçəye açılan pəncərənin qabağında otururdu, onun ata yurdunda Dilbərin qohumları və leçər rəfiqələri kimi nalayıq adamların toplaşması Cəlil müəllimə çox toxunurdu, ağır gəlirdi. Yayda, az qala hər gün, qonaqları olmayıanda da, görünür, öz kefləri üçün müsamirə düzəldirdilər. Yavaş-yavaş Cəlil müəllim buna da alışdı, indi o, musiqiyə də qazanların uğultusundan artıq fikir vermirdi.

Bir şey də Cəlil müəllimi son dərəcə təəccübələndirir və qanını qaraldırdı: əvvəller Simurqu qınayan adamların hamısı yavaş-yavaş elə bil ki, olub-keçənləri tamam unutmuşdular, indi Simurqla ailəliklə dostluq eləyirdilər, tez-tez onlara qonaq gəlirdilər. Bax, bu, Cəlil müəllimi tamam çəşbaş salmışdı.

Cəlil müəllim əmindi ki, prokuror Həsənovu, arvadı da yanında, qardaşının həyetində görəndə onu qətiyyən qara basma-mışdı. Cəlil müəllim bilirdi ki, o, evdə olmayıanda, arvadı da, uşaqları da qardaşılıq gedirler və çox güman təkcə Simurqla yox, Dilbərlə də görüşüb danışırlar. Bu da onu çox dilxor eləyir və ürəyini ağırdırdı.

Hərdən həyətin o biri yarısından səs-küy gəlirdi, hələ Cəlil müəllimin babasının vaxtından, 1891-ci ildən indiyə qədər bu evdə belə şey olmamışdı. Simurq arvadı ilə dalaşındı.

Bir dəfə yayda, gecədən xeyli keçmiş, Cəlil müəllim yenə də onların səs-küyünə yuxudan ayıldı, tüpürüb talvardan düşdü. Arvadını ayıltmamaq üçün, asta-asta onun yanında, öz çarpayısında uzandı, tez yuxuya getməyə, hər şeyi unutmağa çalışdı.

Dilbəri o, uzaqdan, tində gördü. Qız, paltarının nazik parçasını yarib keçən gözqamaşdırıcı isti günəş işığında lüt, həmişəki kimi cazibəli, mehriban-mehriban, gülümsünə-gülümsünə onun qabağına

gəlirdi. O da həmişə olduğu kimi, Dilbori gördüğünü sevindi. Qız ona yaxınlaşdı və əllərini Cəlil müəllimin sinəsinin üstünə qoydu, qızın ovuclarının istisi onun ürəyinə axdı. "Səni lap çoxdan gözlöyirəm, – qız üzünü onun üzünü söykədi. – Bu gün məni hara aparacaqsan?" Dilberin gözlərindən sevinc yağırdı, üzünün dəri, dodaqları və dişlərin sərin idi. Onlar qoribə, əcaib ağaclar əkilmiş hansı bir parkınsa xiyabanlarında gəzirdilər, Cəlil müəllim bir vaxt bu parkda olduğunu yəqin bilirdi, ancaq bunun hansı park olduğunu heç cür xatırlaya bilmirdi. Cəlil müəllim özündə hədsiz güc, qüvvə hiss eləyirdi, çıçəklərin xoş otri başını gicəlləndirir, dumanlandırır. O, birdən xatırladı ki, bu, oleandr çıçəklərinin ətridir. Cəlil müəllim Dilbərlə lap kolların dibinə qoyulmuş skamyada oturmuşdu. Qız başını onun sinəsinə qoyub, anlaşılmaz həyocanlı sözələr deyirdi, o da hələ indiyə kimi duymadığı sevinc, səadət duyurdu. Qız onun qolları arasına rahatca yerləşirdi, ona görə də qucaqlayanda qızın heyəcanı ona da keçirdi. Cəlil müəllim onun hərarətli, titrək piçiltilərini dinlədikcə məst olurdu. Dilberin sözlərində ona hədsiz məhəbbət vardi. Qız Cəlil müəllimo deyirdi ki, onu ilk baxışdan, onda, tində rast gəldiyi gündən sevmişdir. Deyirdi ki, ölüənə kimi ondan ayrılmayacaqdır, ona yegano, on istəkli sevgilim deyirdi...

Cəlil müəllim onun gözlərindən, dodaqlarından öpürdü, yer üzündə bu dəqiqə ondan bəxtiyar insan yox idi. O, ilk dəfə bir-birlərinə rast goldikləri gündən bəri hər anı xatırlayırdı və hər an ona bütün ötən ömründən əziz idi. Uzaqdan dumanlı və həzin musiqi səsi gelirdi, Cəlil müəllim nə qədər çalışırdısa bu musiqini harada eşitdiyini yadına sala bilmirdi. Bu musiqidən onun qəlbino ötəri kölgə kimi kədər yayılırdı... Sonra Cəlil müəllim gördü ki, xiyabanla düz onların üstünlə bir adam gəlir. Yaxınlaşanda qonşusu Kerimi tanıdı, ona salam verdi, ancaq Kerim düz ötüb keçdi, nə Dilberi gördü, nə də Cəlil müəllimi. Özü də yanlarından ötüb keçənlərin heç biri, nə Məmməd, nə prokuror Həsənov, nə Manafla arvadı, nə də başqaları, onların oturduqları skamyani görmürdülər. Heç kim, Məryəm xanımından savayı; Məryəm xanım yaxınlaşıb, yanlarında bir az ayaq saxladı, ikisinin də üzünü baxdı və birdən çox məsud-məsud gülümsündü, bu cür mosud-məsud o, axırınca dəfə yalnız mərhum əri Bayram bəyin sağlığında gülümsəmişdi.

Sonra Məryəm xanım yoluna davam etdi, sıfətindən də mehribanlıq, sakitlik yağırdı. Cəlil müəllim hiss elədi ki, anası onları bir yerdə görməyinə şad oldu. Sonra Cəlil müəllim Dilbərlə oturduqları bu parkın hansı park olduğunu fikirləşməyə başladı və birdən yadına düşdü... O vaxt onun on yaşı vardi, bura məktəbdən sonra yoldaşları ilə gəlmışdı. Onlar kolluqda gizlənmişdilər, həmin bu skamyanın üstündə oturub bir qızla öpüşən əsgərə tamaşa eləyirdilər.

Cəlil müəllim bu zaman əsgərin üzünü necə güldüyü, onun necə məsud olduğunu və uşaqlar kolluqda bağışlı, haylamağa başlayanda qorxub ikisinin də – əsgərin də, qızın da yerlərindən necə sıçradıqlarını və qaçıqlarını xatırladı.

O, Dilberi qucaqladı və qız həsrət-həsrət ona qisıldı. Qızın paltalarının düymələrini açdı, onun dəriSİ nazik, ağappaq, çəhrayı giləli bərk döşlərini gördü. Dilbər boğuq səslə dedi: "Tez ol məni öp! Mən bilirom, bu dəqiqə hər şey qeyb olacaq. Niyə məni öpmürsən?" O, qızın hərarətli, gözqamaşdırıcı işiq saçan gözlərini gördü, onun qızmar nəfəsini qəlbinə çəkdi və qızın uzaq əks-səda kimi gələn sözlərini eşitdi: "Bir də mənə Rəxşəndə demə, eşidirsənmi, demə! Mənim admı Dilbərdir!" Cəlil müəllim təəccübləndi, ancaq qəlbinin dərinliklərində təşviş duyub: "Mən sənə Rəxşəndə deməmişəm, bilirom, sən Dilbərsən" dedi və yuxudan ayıldı.

O ayılmışdı, amma əlləri hələ də əsəbi halda qızın ciyinlərini sıxışdırırdı, dodaqlarında qızın dodaqlarının dadı qalmışdı. O, alatoranlıqda otaqda uzanıb, təşviş içində bu yuxunu, neçə aylardan bəri hər gecə gördüyü yuxunu xatırlayırdı. Bir neçə saniyədən sonra, səhərə kimi hər şeyi unutmaq üçün o yenidən yuxuya getdi.

Səhərlər bəzən onu nə isə anlaşılmaz, dumanlı, qırıq-qırıq xatırələr narahat edirdi, şüurunda arabir baş qaldırır, iki sevgilinin telefon danışığını, naqıl qırıqlarını calaşdırmaqla, hətta bu danışq naqıldən cəmisi bircə an əvvəl keçmiş olsa da, bərpa etmək səmərəsiz, qeyrimümküն olduğu kimi, bu xatırələri də, Cəlil müəllim nə qədər söy göstərsə də, heç cür bir yere toplaya, cəmləşdirə bilmirdi...

Nəhayət, Cəlil müəllim fürsət tapıb Uzunqulaq Kamalla və bütün tanışları ilə xudahafizləşdi, çayçı Əzizə çox yaxşı çay verdiyinə görə razılıq eləyib, küçəyə çıxdı.

Evdə o, poliklinikanın sahə həkimini gördü, həkimi Leyla xanım çağırmışdı: son vaxtlar onun böyüyü ağrıydı. Cəlil müəllim gələn-

də, müayinə qurtarmışdı. Bəstəboy, saçı-saqqalı ağarmış həkim aletlərini balaca çamadana yiğdi, stola yaxınlaşdı, analiz və yoxlama üçün bir neçə kağız yazdı. Hara və nə vaxt müalicəyə getmək lazımlı olduğunu etrafı izah elədi, sonra xudahafızlaşdı və elə çıxıb getmək istəyirdi ki, Cəlil müəllimin onu saxladı, səhər yeməyinə dəvət elədi.

Uzunqulaq Kamalla söhbətdən sonra Cəlil müəllimin əsəb sisteminin ziyalı adamlı ünsiyyətə ehtiyacı vardı.

Həkim saatına baxdı, fikirləşdi və dedi ki, o, səhər yeməyini yeyib, amma çox məmənəyyətə bir stekan çay içərdi. Leyla xanım tez süfrə açdı, pendir, yağı, bal getirdi.

Süfrə başında Cəlil müəllim tibb elmindən söhbət saidı, səhər şəraitində yaşayan müasir adamın sağlamlığını qorumaq işində ən vacib və zəruri mesələlərə dair müləhizəsini söylədi. Həkim ona diqqətlə qulaq asırdı, əlini çömcə kimi eleyib qulağına tutmuşdu: ağır eşidirdi.

— Bax, məsəl üçün, doktor, mən bunları başa salıram ki, — Cəlil müəllim başı ilə ailəsinə işaret etdi, — səhərlər adam qaydasında, bir az yüngül yeməlidir; çörək, pendir, yağı ən faydalı qidalıdır, amma bunlar mənim sözümlə çətinliklə razılaşırlar. Mən deyirəm ki, əger çox yaşamaq, sağlam olmaq istəyirsənə, səhərlər ancaq bu cür ye...

Həkim onun fikri ilə razılaşmadı, dedi ki, səhərlər işdən qabaq, möhkəm yeməyin, necə deyərlər, lazımı kalori yiğmağın ziyani yoxdur.

Cəlil müəllim qonaqla mübahisəyə girmədi. Alicənablıqla, təkid eləmədən dedi:

— Ola bilər. Ancaq bizim ailədə, hələ babamın vaxtından, yaxşı yadimdadır, səhərlər ancaq bu cür yeyərdilər. Canları da çox saf idi, elə bir ciddi azar-bezar da bilməzdilər. Özü də ömürləri uzun olardı.

Həkim mehriban-mehriban xudahafızlaşdı, çamadanını götürdü və qapıya təref getdi. Onu qapıya kimi ötürmək üçün hamı ayağa qalxdı. Dəhlizdə həkim bir də qayğışlıklə Leyla xanımdan xahiş etdi ki, analizləri gecikdirməsin, sonra çaya görə minnətdarlıq etdi, şlyapasını başından götürdü və Leyla xanımın əlini öpdü.

Cəlil müəllim onun bu hərəketinə çox dilxor oldu və dərhal dönüb otağa girdi. Həkim geri döñəndə, ev sahibini görmədi. O, yəqin

ki, buna təəccüb elədi, ancaq heç bir söz demədi. Yalnız xəfifcə gülümsündü. Cəlil müəllim isə o gedəndən sonra fikirləşdi ki, görkəmindən abırlı-başlı adama oxşayan bu yaşlı, nuranı kişi hələ indiyə kimi özünü necə aparmağı bilmir.

Cəlil müəllim həyətə endi. Günəş xeyli qalxmışdı, isti adamin başını əməlli-başlı yandırırdı. Cəlil müəllim bir müddət möhkəm işə başlamış, açılmış çiçəklərin şiresini çekib, pətəklərə daşıyan arılara tamaşa etdi, ancaq o, arılara fikri dağınq halda tamaşa etəyirdi, həmişəki ləzzəti almırı. O, səhər suyundan sonra hələ tamam qurumamış leklärə belləyir, işləməkə sakitleşmək və hirsini soyutmaq istəyirdi. Ayaqqabalarını çıxartmışdı, ayaqyalın işleyirdi. Səhərdən bəri canına yiğilmiş enerjinin pəncəsinin dərisindən torpağa necə axdiğini təsəvvür etməyə çalışırdı, ancaq bu gün nədənse, bunu hiss etməyə bilmirdi.

Qardaşının həyətindən səs gəlirdi. Manafla arvadı Simurqılgə gəlmişdilər. Cəlil müəllim Manafa da, onun qızına və arvadına da, Simurqa da, hamıdan çox isə özüne də nifret elədiyini duyurdu.

Cəlil müəllim onların nədən danışdıqlarını bilmirdi, ancaq onu bu adamların səsləri, ata yurdunun həyətində vurnuxan bu adamların görkəmləri dəli etəyirdi.

Bütün varlığı nifret və hiddətdən titrəyirdi. Cəlil müəllim hirsli-hirsli torpağı belləyir, tərəxib gözlərini tuturdu, ona elə gəldi ki, hiddətdən və günəşdən beyni əriyib axır. Bu hissədən yaxasını necə qurtaracağını bilmirdi, yenə gecə qardaşının həyətindən gələn səs-küy yadına düşdü və boğazının qovuşduğunu hiss etdi.

Əger bu vaxt birisi onu danışığa tutsaydı, bircə kəlmə də cavab ala bilməzdi, ona görə ki, Cəlil müəllimin kilidlənmiş çənəsini aralamağa iqtidarı yox idi. O, beli kənara tulladı, bağda elə-bele varğələ etməyə başladı, bir yerde dayana, dura bilmirdi. O, heç bir şey görmür və qazanların səsindən başqa heç bir səs eşitmirdi, birdən ona elə gəldi ki, bu uğultu onun başındadır, başını tamam doldurub, zərbələ kəllə sümüyünü hər tərəfə itələyərək, demək olar ki, aşkarca bayira axır.

O, qışkırmış istəyirdi, fəryad qəlbinin dərinliklərindən qopur, ancaq qovuşmuş boğazında ilişib qalırdı. Cəlil müəllim pətəklərdən birinə ilişib dayandı və elə bu an ona elə gəldi ki, bir dalğa zərbələ sıfətinə çırplıdı.

Bunun ardından alov onun üzünü, boynunun, çiyinlerinin ve sineşinin dərisini qarsıdı, dilində və damağında mis təmi qaldı.

O, bədənине sıvaşmış vizildaşan, canlı arıları ikielli sivirib yere tökürdü; bütün pətəyi onun canına aram-aram yayılan sərt nifret və hiddət dalğaları, etibarlı, kortəbi özünümüdafıə duyğusu daraşdırılmışdı.

Bu vaxt o, ömründə birinci dəfə qışkırdı. Bu çox dəhşətli qışkırtı idi, heyətdən çox-çox uzaqlarda eşidildi.

O öz həyətinin ortasında dayanıb qışkırrı, qardaşı haqqında hər nə fikirləşirdi deyirdi. Qardaşı haqqında, qardaşının ailesi haqqında. O, Simurq əsgərləkden qayıtdığı gündən bəri bu uzun, bitməz tükenməz və ezbəl günlərdə ürəyinə nə yiğilmişdə hamisini qışkıra-qışkıra dedi.

Cəlil müəllim qışkırrı, öz arvadı, uşaqları, qardaşının həyətin-deki adamlar dinnəz-söyləməz, təəccübə ona baxırdılar. Onların gözlərində, qətblərinde kədər və qorxu vardı...

Cəlil müəllim qışkıra-qışkıra hər şeyi, hər şeyi dedi, ürəyini tamam boşaltdı. Sonra o özünü pis hiss elədi. Eve keçdi, əl-üzünü soyuq su ilə yudu, çarpayının üstündə uzandı. Barmaqlarının ucunu üzünə vurdu, sifəti yavaş-yavaş şışirdi, sonra o hiss elədi ki, havası çatışır. Cəlil müəllim yaxınlaşıb, pencerəni açdı. Çarpayiya tərəf qayıdanda öteri güzgüyə baxdı, üzünün irili-xirdalı qırmızı ləkələrlə örtülü olduğunu gördü. Yenidən uzandı, arvadından xahiş elədi ki, alına qoymaq üçün yaş dəsmal gətirsin, sonra səsi titrəyə-titrəyə, ancaq qətiyyətlə buyurdu ki, onu narahat eləməsin, həkim-zad da çağırmasın. Sonra gözlərində hər şey bir-birinə qarışdı və o, gözlərini qıydı. Bir azacıq keçmiş o,

Simurqu onun üstüne əyilmiş gördü. Cəlil müəllim güc-bəla ilə çarpayıdan qalxdı. Simurqa qapını gösterdi.

– Rədd ol, – xırıldaya-xırıldaya dedi. – Bu dəqiqə rədd ol! Mən sənə bu tərəfə keçməyi qadağan eləmişəm!

– Bəsdir! Eşidirsənmi, bəsdir! – Simurq ümidsiz-ümidsiz qışkırdı: – axı sən ölürsən!

Cəlil müəllim zəndlə qardaşının üzüne baxdı və onun ağladığını gördü. Sonra fikrə getdi və özü də gözləmədən onun əvəzinə bir başqası danışmış kimi dedi:

– Bəli. Ölürəm. – O, yenə nə isə demək istəyirdi, ancaq birdən Simurqun gicgahlarına dən düşdüyüünü gördü, bu onu çox təəccübə-ləndirdi və qanını qaraltdı.

Cəlil müəllim öz-özüne fikirleşdi ki, Simurqun saçı görəsən nədən ağara bilər? Başı fikir-xəyala qarışığından qardaşının həkim dalınca qaçdığını görmədi. Cəlil müəllim, onların evindən ikicə saat əvvəl çıxmış həmin həkimin əlləri əsə-əsə, arı zəheri olmadığına görə ona kofein vurdugunu, Simurqun ağlaya-ağlaya onun zərdabı ağızına heç olmasa bircə qurtum qəhvə tökməyə çalışdığını hiss etmirdi. O, bunların heç birini hiss etmirdi, ona görə ki, qardaşına onu çox istədiyini deyirdi, xahiş eləyirdi ki, yaxın gəlsin, onu qucaqlamaq istəyir.

Var gücü ilə onun ürək nahiyesini ovxalayan həkim piçıldadı:

– Deyəsen, o nə isə demək istəyir.

Cəlil müəllimin dodaqları bir neçə dəfə çox çətinliklə terpəndi, qohum-əqrəbasının arasında bu cür uzanmaq ona çox xoş gəlirdi, özünü arxayın, sakit hiss eləyirdi. Cəlil müəllim hələ də danışındı. Deyirdi ki, boş-boş şeylərin üstündə nə vaxtdan bəri bir-birlərini görmədiklərinə təəssüf eləyir, ancaq eyibi yoxdur, bunların hamısı düzələn işdir, təki hamılıqla sağ-salamat olsunlar, bir də qohum-əqrəba, yaxın adamlar kimi bir-birlərini istəsinlər. O, təəccübə Simurqdan soruşurdu: nəyə görə onlar bu qədər vaxtı bir-birlərinə belə insafsızcasına eziyyət verirdilər?

Cəlil müəllim beynində fövqəladə aydınlıq hiss eləyirdi və bütün duyğuları son dərəcə həssaslaşmışdı, ancaq qardaşının ona nə cavab verdiyini eşide bilmədi, ona görə ki, qazanların anbaan güclənən göy gurultusu kimi uğultusu bütün qalan səslərin hamisini batırırdı.

YAXŞILIQLARIN ƏVƏZİNDƏ ÖLÜM

Bu andıra qalmış arxa çantası olmasaydı, hər şey lap yaxşı olardı. Yaxşı da sözdü? Hər şey dərhal gözəlləşər, hətta, mən deyərdim, füsunkar ve maraqlı olardı. Bir yandan da bu isti. Hava da elə bil od tutub yanır. Bir şey var ki, bu çanta oldu-olmadı, günəş onsuz da bəs eləyir. Ele bil kimse böyüdücü şüşəni başına, təpənin ortasına tuşlayıb, səndən əl çəkmir, gözləyir, görsün nə olacaq. Adamin başı o qədər qızır ki, birce ağcaqanad da yaxın düşə bilmir, yəqin yanmaqdan qorxur. Amma mən başqa şeyə məəttəl qalmışam: görən insan niyə bu qədər qəribə yaranıb; bütün bədənin bayırdan tamam su içindədir, gözlərinin üstünü tor basıb, burnunun ucundan damcı-damcı yerə töküür, amma dilin-ağzın qupqurudur. İçin-içalatın o qədər quruyub ki, boğazın qovuşur. Nə qədər əlləssən, bir qırıq tüpürçəkdən savayı heç nə elinə gəlməyəcək, o da ki, acı, yapışqan kimi. Necə ki yerə tüpürməmisən, elə bilirsən rəngi yaşıldır. Bu andıra qalmış ciğirin da nə ucu var, nə bucağı, elə hey yuxarı qalxır. Düşərgədən çıxandan bəri heç düz yeri olmayıb, əksinə, get-gedə daha da sildirilmişib! Ele hey üzüyuxarı, dağlara dırmanmışıq. Özü də bilirsən hansına? Kiçik Qafqaz sira dağlarına. Yaxşı ki, hələ böyüyü deyil, o yəqin bundan da çətin olardı. Aşırıma isə nə az, nə çox, on kilometr yol qalıb. Adam az qalır hər şeye tüpürsün, buradaca yerə döşənib, gözlərini yumsun. Addım atmağa heyim qalmayıb, axı insan nə liftdir, nə funikulyor! Ax nə bu çantanı bu saat ciynimdən çıxarıb soldakı uçuruma tullayardım! Gör indi o, dərənin dibindəki daşlara dəyib necə danqıldayacaqdı?! Ne rəngli fənərə, ne də fotoaparata hayifim gələrdi. Axı mən niyə bu uşaqlara qoşuldum? Gərək hamı kimi avtobusla gedəydim. İki saatdan sonra evdə olacaqdım. Hələ gör indi evdə nə toy tutacaqlar mənə. Anam o dəqiqə deyəcək ki, Bakıya yola düşməyə bir gün qalmış, mən onun bütün istirahətinə soğan doğramışam. Elə avtobusda olmadığımı görən kimi, hövsələdən çıxacaq. Və Timka ona, narahat olmasınaq, axşamacan gələcəyimi dediyimi bildirəndən sonra tamam dilxor olacaq. Başlayacaq deyinməyə: hamının uşağı

avtobusnan gəlib, birce mən özündən hoqqa çıxarmışam, atanana yazığım gəlmir, kefim nə isteyir, onu da eləyirəm. Bir baxıb görəydi nə kefdəyəm! Atam, sözsüz, etiraz eləyəcək buna, deyəcək ki, nə pis iş olub, axı qoy uşaq müstəqil yaşamağı öyrənsin və s. Belə hallarda o, hemişə mənə qahmar çıxır. Anam isə bir az da hırslenəcək. Deyəcək ki, elə atamın müstəqilliyi deyilmə onun canını boğazına yiğan? O da hamı kimi başı sakit, qulağı dinc yaşamaq isteyir, tay bu cür əndişeyən yox, onun dərdini çəkməkdən vaxtından tez qocalıb, tay-tuşlarından iyirmi yaş böyük görünür. Onda atam qaqqanaq çəkib özündən gedəcək və deyəcək ki, anam nə dediyini heç özü də bilmir, çünki o nəinki rəfiqələrinin hamisindən, hətta Bakıda, Azərbaycanda, bəlkə də bütün qonşu ölkələrdə yaşayış qadınların hamisindən gözəldir. Doğrudan da, anam çox gözəldir və qoca-zad da deyil. O özü qəsdən belə deyir, isteyir ki, atam indiki işindən əl çəksin, axı o, neftçidir, dənizdə işləyir. Hər dəfə dənizdə yeni bir polad ada tikiləndə atam öz briqadası ile ora köçür, quyu qazır, neft tapandan sonra onu istismarçılara təhvil verir. İndiyə kimi bütöv bir arxipelaq işə salıb. Mən onu xəritədə də görmüşəm. Atam hər dəfə söz verir ki, yaxşı hava olan kimi, məni də özü ilə ora aparacaq, apalar da, amma anam qoymur, deyir, ovcumun içi kimi bilirəm ki, atam məni ora aparsa dənizdə güclü xəzri əsməyə başlayacaq, xəzri də başladı, nə vertolyotnan, nə də katernən sahilə qayıtməq mümkün deyil. Ola biler aylarla orda qalasan. Ancaq havalar sakit olanda atam hər on gündən bir evə gəlir, bir həftə qalıb dincəlir. Atamın maaşı çoxdur, amma bu da anama təsir ələmir, deyir, təki gecələr qulağı dinc, əndişəsiz yatır, o pullar mənə lazım-zad deyil. O elə doğrudan da buna görə deyingən olub, çünki atam dənizdə olarkən hər dəfə tufan başlayanda gecələr sehərə kimi yatır. Atam hər şeydə anamla razılaşsa da, bu işindən əl çəkmək istəmir. Anam nə qədər yalvarır, onu dilə tutur, heç cür razılaşır.

Bir dəfə atam dənizdəydi. Vasif dayı arvadı Sona xala ilə bize qonaq gəldi. O da neftçidir, institutu atamlı bir yerdə qurtarır, amma Vasif dayı quruda, Suraxanıda işləyir. Ordan-burdan səhbət eləyirdi, birdən dedi ki, o vaxt atama şəhərdə yaxşı bir iş – neft sənayesi nazirliyində şöbə rəisi vəzifəsini təklif etdilər, özü razı olmadı. Dündü, Vasif dayı bu səhbəti pis niyyətnən başlamamışdı, çünki o, atamın xətrini çox isteyir. Bilsəydi, axırı bu cür qurtaracaq, heç

ağzını da açmazdı, ona görə ki, bunu eşidən kimi, anamın sıfəti ağappaq ağardı və birdən-birə susdu, bayaqdan bəri deyib-gülən adamdan əsər-əlamət qalmadı. Vasif dayı da, arvadı da yaman pərt oldular. Sonra Vasif dayı səhbəti dəyişməyə çalışdı, dedi ki, bəlkə ona düz demeyiblər, bəlkə də heç belə şey olmayıb, atama heç kim heç nə təklif eləməyib. Amma çox gec idi. Hamı bilirdi ki, bundan sonra anamı inandırmaq mümkün deyil. Deyəsən, Vasif dayı da bu səhbəti başlığına yaman peşman olmuşdu. Ancaq atam evə qayıdan sonra bizim evdə qopan həngamənin yanında bunların hamısı boş şey idi. Onların bu cür möhkəm dalaşdıqlarını ömrümüzə görməmişdim. O axşam gecəyə kimi, bir-biriynən deyişdilər. Yəqin onların necə qışqırıqları küçədə də eşidildi. Sonra anam şeyşülərini çamadana doldurdu, məni də götürüb nənəmgilə – öz anasığılə apardı. Atam arabir ora zəng vururdu, ancaq anam hər dəfə atamın səsini eşidən kimi, dəstəyi asırı və hər dəfə də dəstəyi yerinə qoyandan sonra hönkürməyə başlayırdı. Düz bir ay atamın üzünə həsret qaldım, onsuz yaman darixirdim o bir ayı. Sonra barışdilar. Sifte elə bildim yuxu görürom, ancaq tezdən mənə dedilər ki, atam doğrudan da gecə bize gəlibmiş. Bir onu başa düşmədim ki, atam anamı neçə yola getirə bildi, axı o, iş yerini hələ də dəyişməyib, hələ də dənizdə işləyir. O vaxtdan il yarım keçib, ancaq bu günəcən bir dəfə də dalaşmayıblar. Elə burda, istirahət evində də hər şey sakit keçdi. Atam birinci gündən axırıncı güne kimi yanımızda qaldı. Əvvəller belə olmurdu, bir də görürdün iki-üç günlüyü harasa çıxıb getdi. Bu dəfə isə ancaq bir-iki dəfə qəsəbədən Kislovodskə getdi ki, Bakıya zəng vursun. Qalan günləri hemişə yanımızda idi.

Daha dözmürəm. Qiçlarım qırılır. Bəlkə uşaqlara deyim. Deyim ki, tay gücüm çatmır, addımımı ata bilmirəm. Yox, heç nə demək lazımdır. Bir də ki, dedim, nə xeyri. "Dördgöz" deyə məni lağa qoyacaqlar, bəlkə də lap döyəcəklər. Özü də Kəmalənin gözünün qabağında. Bilmirəm, niyə razi oldum bunlardan getməyə? Heç könlüm yox idi, elə istəyirdim Əliyə deyəm ki, yox, mən getmək istemirəm. Sabir söz atdı, guya mən bircə dərsə gedəndə anamdan icazə almırıam. Heç buna da məhəl qoymayacaqdum, ancaq birdən Kəmalə dilləndi: "Niyə ona yalvarırsınız, özü bizimlə getmək isteyir". İsteyire bax ey! İsteyib-eləmirdim. Amma gedirəm deyəndə özüm də qulaqlarına inanmadım.

Bir bunlara bax, elə bil indice xoda düşüblər. Düzdü, ta bayaqkı kimi danışb-gülmürlər, səslərini udublar, bir azca da tövşüyürər. Yox, bunlar ta aşırıma çatmayınca dayanan deyillər. Bir də ki, gərek bir adam boynuna ala ki, yorulmuşam. Ölsələr də boyunlarına almazlar. Nə Əli, nə də Sabir. Hamısı də Kəmaleyə görə. Ən axmaq adam da biler ki, ikisi də Kəmaleyə vurulub. Ancaq bir ona məttələm ki, bəs Kəmalə niyə yorulmur? Əsline qalsa, yaman şumal, boy-buxunlu qızdı, az qala Əliyən bir boydadır, bir az Sabirdən gödəkdir. Məndən isə düz bir baş hündürdür. Bu sizə qəribə gəlməsin, mən onsuz da sinifdə boyca hamidan kiçiyəm, ona görə ki, altı yaşıdan getmişəm məktəbə. Sifte götürmək istəmirdilər. Sonra birtehər götürdürlər, istisna kimi, RXMŞ-in icazəsi ilə. Ona görə ki, sərbəst oxuyur, ikinci sinfin riyaziyyat məsələlərini həll etəyə bilirdim. İcazə verməmişdən qabaq məni RXMŞ-də yoxladılar da. Və bu qədər düzgün oxumağıma hamısı məttəl qaldı. İndi də sinifdə heç kim məndən tez oxuya bilmir. Ancaq bunu heç kimə bildirmirəm, qədən bir neçə dəfə yavaş oxuyuram, cünki bu qədər sürətlə oxuya bildiyimə heç müəllimlər də inanmir. Kim istəyir ki, onu yalançı kimi tanışınlar. Bir dəfə məktəbdə Sabirdən "Kapitan Bladin Odisseyi" kitabını aldım və sabahı gün də özüne qaytardım. Sifte elə bildi ki, kitab xoşuma gəlməyib, ancaq mən ona "çox yaxşı kitabdır" deyəndə, bərk hirsəndi və dedi ki, oxumaq istəmirsənsə, düzünü de, daha gopa basmaq nə lazım, bu boyda kitabı da bir gecəyə oxuyub qurtarmaq olar? And-aman elədim, inanmadı. Bütün kitabı başdan-ayağa mənə danışdırı. Sonra özündən çıxdı, boynumun köküne bir şapalaq iliştirib dedi ki, indi də məni dolamaq istəyirsən, yəqin əvvəller oxumusan bu kitabı. Mən özüm o kitabı on güne gücnən oxuyub qurtarmışam. O, kitab oxuyanda sıfəti codlaşır, bircə dodaqları tərpenir. O gündən bəri kimdən kitabı götürürəmsə, oxuyub qurtarandan sonra bir neçə gün də özümdə saxlayıb sonra yiyesinə qaytarıram. Belə daha yaxşıdır, şapalaq-zad vuran olmur.

Birdən Kəmalə dayandı, nəfəsini dərib soruşdu:

- Yorulmamışan ki?
- Yox, – bunu Əli dedi, hətta başını da buladı. – Mənciyəz yorulub-eləməmişəm. – Ancaq lehləye-lehləye qalmışdı.

Sabirsə dönüb elə baxdı ki, elə bil dəvədə buynuz görmüşdü, yəni bu nə sözdü?

– Bəs sən? – Kəmalə üzünü mənə tutdu. Gözümün içine baxa-baxa gülürdü.

Onun bu cür güldüyünü görəndə çənəmi əsməcə tutdu. Mənim də qəribə çənəm var e, heç gözləmədiyim bir vaxtda səyriməyə başlayır; bircə dəfə, özü də dörd tərəfə, amma nə olsun, yəqin kənardan baxan hiss eləyir. İstəyirdim deyəm ki, yorulmamışam, Kəmalə məni qabaqladı:

– Elə mən də yorulmuşam. Ayaqlarım qırılır. O ağaca çataq, orda oturub dincimizi alarıq.

Ağacın kölgəsində, otluqda uzandıq. Adama elə ləzzət eləyirdi ki, deməyə söz tapmirəm. Sonra Kəmalə öz çantasından bir neçə buterbrot çıxartdı və biz onları bir andaca udduq. Adama iki dənə qayganaq buterbrodu. Öz çantamızdakuları da yemək istəyirdik, amma Sabir qoymadı, dedi ki, yoxuşa çıxmazdan qabaq çox yemək olmaz. Belə yaxmacın onunu da yesəm doymazdım. Ancaq Sabirnən mübahisə eleməsən yaxşıdı. Başqasına da məslehet görmürəm. Nahardan sonra ağacın altında yarım saat da oturub, əməlli-başlı dincimizi aldıq. Yorğunluğumuz tamam çıxdı. Kəmalə dedi ki, aşırıma çatanda yola çıxarıq. Bir maşın saxlatdırıb evə gedərik. Bu təklif mənim ürəyimdən oldu, amma mənə Sabirnən Əlinin o qədər də xoşlarına gəlmədi. Ancaq bir söz demədilər, eləcə başlarını tərpətilər, çünki onlar onsuz da sözümə məhəl qoyan deyildilər. Sonra nədənsə səhbət düşdü – əvvəlinə qulaq asdim, dalına fikir vermədim, çünki bir şeir yadına düşdü, o şeiri men tez-tez xatırlayıram, özü də yadına düşən kimi etim ürpəşir, hətta boğazım quruyur, nefəs ala bilmirəm, qarnımı sancı doğrayır. Və o şeir her dəfə yadına düşəndə, xüsusən də tek olanda, heç cüre tekrar etməyə bilmirəm. Bir dəfə necə oldusa, bunu anama danışdım, o da dedi ki, yəqin mən çox həssas adamam, tez təsirə düşürəm, ona görə də bu cür şeirləri oxumaq mənim üçün hələ çox tezdir. Soruştum ki, axı niyə? Niyesini mənə başa salmadı, dedi: tezdi, vəssalam və narazılıqla başını buladı.

– Nə fikrə getmişən? – Kəmalə soruşdu.

– Heç, elə-bələ, – dedim. – Yadına bir şey düşmüdü.

Elə baxdı ki, ele bil nə fikirləşdiyimi məndən də yaxşı bilirmiş, ancaq bir söz demədi. İntehası, Əlinin dili açıldı. Mən elə hiss eləmişdim ki, o, bu dəqiqli nə isə xoşagəlməz bir söz deyəcək.

– Qorxusundan indi onun yadına heç nə düşməz. Fikri-zikri budur ki, axşam evə qayidanda ata-anasına nə cavab verəcək.

Sataşır da mənə. Yaxşı ki, onun bu sözlərinə heç kim gülmedi, heç dodağı qaçan da olmadı. Sabir elə tərs-tərs onu süzdü ki, elə bildim bu saat vuracaq. Çünkü onun nə vaxt dava elemək istədiyini dəqiq biliyəm, amma bu dəfə yanıldım. Yəqin Kəmaləyə görə özünü saxladı.

– Yaxşı, – Kəmalə dedi və ayağa qalxdı. – Getdik, yoxsa gecəyənən də evə gedib çatmariq.

Yola düzəldik. Yaman təəccüb qalmalı iş idi, heç biri dillənmirdi. Adətən, ikisi də Kəmaləni görən kimi, xoda düşürdülər, bir-birinə aman vermir, biri o birindən daha maraqlı danışmağa çalışır. Hələ bu nədi, vay odu ya letihe danışmağa, ya da zarafat eleməyə başlayalar. Onda əhvalım tamam dəyişir, bilmirəm neynəyim, axı gərək gülesən, bu boyda adam letihe söyleyir, amma, neyneyirəm, gül-məyim gəlmir. Kəmalə isə uğunub özündən gedir. Siftələr elə bilirdim, onlar gülməli danışa bilmirlər, ancaq Kəmalənin necə uğunub özündən getdiyini görəndən sonra bu qərara gəlmİŞəm ki, yəqin mənim yumor hissim korlanıb.

Kəmalə də lal-dinməz yeriyirdi. Adətən, o, “Oyy, laləye bax”, “Oyy, edelveyş” – deyə qışqırardı, indi isə key kimiymiidi, heç qabağından kərtənkələ qaçanda da qışqırmadı. Yəqin başdan xarab heyvan imiş, yoxsa, ayaq altına soxulmazdı. Sonra qabağımızdan bir neçə kərtənkələ də qaçıdı. Belə şey ömrümüzde görməmişəm. Bunlar istidən başlarını itiriblər, nədi?

– Yaman bürküdü, – Kəmalə dedi və dodaqlarını yaladı.

– Deməli, tufan qopacaq, – deyərək Sabir əlindəki siqareti kənarə tulladı. O da dodaqlarını yafladı. – Kərtənkələlər özlərinə yer tapmırlar, quşlar da susub. Görərsiniz, axşama bərk tufan qopacaq.

Birdən-birə ətrafin necə dərin bir sükuta qərq olduğunu hiss elədim. Heç bircə xışlı da eşidilmirdi.

– Saat yarıma aşırımdayıq, – Sabir dedi. – Mən sizi ən kəsə yolla gətirmişəm. Düzdü, hər yerde yoxuş olub, amma bundan kəsəsini tapa bilməzsen.

Sabirin yaxşı yaddaşı vardı. Bir dəfə gördü, bəs eləyir, ən qarmanınşıq yol yadından çıxmır. Elə Bakıda da səni hardan-hara desən: istəyir sirkə, istəyir kinoteatra, gözüyumulu aparar. Və ömründə

havayı söz danışmaz. Buna görə onun xətrini çox istəyirəm. Həm də yalnız buna görə yox. Hayif ki, xasiyyəti çox tünddür. Bir şey olan kimi, dava-dalaş salır. Sınıfda hamı ondan qorxur. Əlidən də qorxurlar, ancaq o qədər yox. Əli turnikdə Sabirdən üç dəfə çox dartsınsa da, dəxli yoxdur, dalaşanda Sabir onun əngini əzir. Çörek zavodunun həyətində tutuşmışdır, bütün sınıf tamaşaya yığılmışdı.

Əli bize 74 nömrəli məktəbdən gəlmişdi, çünkü bizim rayonda, məktəbimizin lap böyründə təzə mənzilə köçmüdürlər. O gələnəcən Sabir sınıfda hamidan güclü hesab olunurdu. Bir dəfə, bilmirəm nəyə görəsə, sözləri çəp gəldi, şərtləşdilər ki, dərsdən sonra görüşsünler və ya biri bəsdi deyənəcən, ya da qan çıxanacan vuruşsunlar. Sabir Əlinin burnunu əzdi. O da aşağı əyilib, cib dəsmalı ilə burnunun qanını sile-sile dedi ki, eyibi yox, səniyinən bir də görüşərik. Qəfil Sabir qolunu qaldırıb var gücü ilə Əlinin təpəsinə bir yumruq ilişdirdi! Axı bu cür qayda yox idi. Uşaqlar töklüşüb onları aralaşdırıldılar. Sonra özləri barışdilar, ancaq mən ovcumun içi kimi bilirəm ki, onların bir-birindən zehləsi gedir və haçansa bir də dalaşacaqlar. Birçə mənnən işləri yoxdu, düzdü aradabir boynumun kökünə bir şapalaq çəkirər, ancaq hər şey bununla da qurtarır. Çünkü mənnən dalaşmağı özlərinə siğışdırımlar. Əsas da ona görə ki, məni bədən təriyəsi dərsindən azad eləyiblər. Heç kəs azad eləməyib, bir bunu deyiblər ki, bədən təriyəsi dərsinə dördüncü sınıfla bir yerde gedim, çünkü öz sinfimizdə hamı məndən iki yaş böyükdür. Mən də o dərsə gedə bilmirəm. Axı necə gedim, birinci gün onlara bədən təriyəsi olanda, bizdə riyaziyyatdır. Bir də ona görə ki, eynək taxıram.

Sabirin niyə həmişə mənə qahmar çıxdığını özüm yaxşı bilirəm, amma nə olsun, yenə mənim üçün xoşdur. Bir partada otururuq. Hər dəfə yoxlama işi yazanda istəyir cəbrdən, ya tarixdən, ya da lap təbiətşünashlıqdan olsun – onun variantını da mən yazıram. Düzdü, siftə özümükünü, sonra onunkunu. İkisində də vaxt çatır. Ona görə yox ki, mən yaxşı oxuyanam və ya çox çalışqanam, yox, sadəcə bizə verilen yoxlama işləri çox asan olur. Hətta bəzən buna tamam təəccüb edirəm.

Sabir dedisə, deməli, axşam yəqin ki, tufan qopacaq. Amma baxıram ki, göydə bircə bulud da yoxdur, göy üzü apaydındı. Gündüzlər yatan deyiləm, amma indi nədənsə yuxu məni basır. Deyəsən,

elə o biri uşaqları da. Kəmalənin də, Əlinin də, Sabirin də gözlərindən yuxu töküür. Bircə aşırıma çatsayıq, bircə bir maşına otursayıq... bir sata evdəyik!

Külək əsməyə başlayan kimi, hava sərinləşdi. Həm də arxadan əsdiyinə görə bu andıra qalmış yoxusu qalxmaqdə yaman karımıza gəldi. Elə bil kimso yüngülə kürəyimizdən qabağa itələyirdi. Ancaq uzun sürmodi bu. Beş-on dəqiqə keçmişdi ki, külək güclənməyə başladı. İndi o bizə, eksinə, mane olurdu, az qalırdı adamı apara. Ömrümüzdə belə şey görməmişdim. Lap kinolardakı kimi oldu. Onu demək istəyirəm ki, baxırsan ekranda gecədir, ancaq heç bir dəqiqə keçmir, sohər açılır. İndicə günün günortaçağıydı. Gün adamin toposunu yandırırdı, birdən qaranlıq çökdü. Göyə baxdım, ürəyim qopdu. Səmanı qara buludlar örtməşdə və buludlar o qədər aşağıdan ötüb keçirdilər ki, əl uzatsan çatardı. Dördümüz də dayandıq, yerimək mümkün deyildi. Əvvəlcə bir-birimizdən yapışb durduq, sonra külək bizi aparmasıñ deyə yerə çöməlib böyürtkən kolundan yapışdıq. Tikanları əlimizə batsa da, kökü möhkəmdi. Kəmaləyə baxdım, qorxudan bənizi ağappaq ağarmışdı. Mən də onun kimi, çünkü qorxurdum külək birdən bizi aşağıdakı uçuruma atar. Çox uzaq deyildi, cığırdañ uçuruma iyirmi metr ancaq olardı. Hava o qədər soyudu ki, dişimiz dişimizə dəydi. Mənə desəydilər ki, avqustun axırında bu cür soyuq olar, ömrümüzdə inanmadım. Böyürtkən kolundan yapışaraq bir-birimizə qıslırmışdım. Birdən altımızda yer torpəndi, sanki burda yox, qaçonda kupađə oturmuşduq, qatar yola düşdü. Sonra yerin təkindən qəribə bir uğultu gəldi, boğuq, zoif bir uğultu. Dalınca qar yağıdı, heç yan-yörəmizə boylanmağa macəl tapmamış hər tərəf ağappaq ağardı. Soyuqdan əməlli-başlı donmuşdum, ancaq bunu heç kəsə bildirmədim. O biri uşaqlar kimi mən də bir şortu – qısa şalvar, bir köynək geymişdim. Çantada isti paltar adına heç nə yox idi. Nə qədər vaxt keçdi, bilmədim. Sabir başını yerdən qaldıranda hələ də qar yağırdı. O, ayaq üstə durmadı, yoxsa külək aparardı, elə çöməltmə də gücnən dayanmışdı.

– Mən gedim, – dedi, – daldalanmağa bir yer tapmaq lazımdı, yoxsa burda təmiz donarıq, qabaqdan gecə gəlir.

– Heç nə lazım deyil, – Əli dedi. – Görmürsən nə həngamədi? Uçuruma-zada düşərsən, onda vay halına. Yəqin dalımızca gələn olacaq.

– Bu havada bura heç kim gələ bilməz. Siz məni burda gözləyin. Özü də heç yana tərənməyin. – Sonra geriyə dönüb kollardan tutu-tutu qabağa getdi.

Çox ürəyimdən keçdi ki, mən də durub onunla gedim, ömründə heç nəyi bu qədər arzulamamışdım, ancaq əlimi böyürtkən kolundan bir anlığa çəkən kimi, məni elə vahimə basdı ki, o dəqiqlik koldan ikiəlli yapışdım.

– Sabir, – Əli var gücü ilə qışkırdı. – Sabir!

Ancaq o, cəmisi on metr bizzən aralıda olsa da, eşitmədi.

– Mən də səninlə gedirəm, gözlə!

Bilirdim ki, bu saat mən də durub onlarla getsəm, bu uşaqlar hər şeyi mənə bağışlayardılar və bir də heç vaxt mənə yuxarıdan aşağı baxmazdılar, ancaq böyürtkən kolundan əlimi heç cürə çekə bilmirdim.

Kəmaleynən bir-birimizə qısılmışdıq, daha oturmağa da qorxurdıq, ona görə də çantaları yerə atıb üstünə uzanmışdıq, ancaq yenə də soyuq idi, yenə de üşüyürdü. Birdən Kəmalə ağladı, sıftə elə bildim yanaqlarında qar eriyib, sonra gördüm için-için hisqırır. Ona yazığım geldi, amma çəşib qalmışdım, bilmirdim necə ovundurum onu.

– Qorxma, – dedim. – İndi görərsən, hər şey yaxşı qurtaracaq. Bu andira qalmış külek də indi kəsər.

– Yəqin onlar azdır, – dedi və bərkdən hönkürməyə başladı.

– Belə yerdə adam azmaz, – dedim. – Sol tərəf dağdı, istəsən də ora çıxa bilməzsən, sağ tərəf uçurum.

– Uçurum yadına düşəndə boğazım qurudu.

Bundan sonra nə o dindi, nə də mən. Sadəcə, yerdə uzanıb, donmağımızı gözləyirdik.

Deyəsən mürgüləmişdim, çünkü Sabir ciyinimdən yapışib məni qaldıranda, çəşib qaldım, bilmədim hardayam.

– Budu ey, bu yaxında, – o, qulağıma qışkırdı, – bir qaya çatdağı var, birtəhər hamımız ora sıqışarıq! Dalimca gəlin!

– Bəs Əli hanı? – Kəmalə soruşdu.

– Ordadır, gözləyir ki, biz o yeri itirməyek. Təsadüfən tapdıq. Elə yerdədir ki, heç bilinmir. Çantalarınızı götürün. Əlininkini mən apararam.

Kol-kosdan tutu-tutu sürüşkən yoxuşa üzüyuxarı qalxırdıq, tutmağa bir şey tapmayanda, gerçəkçə dizin-dizin sürüñürdü. Mənə

elə geldi ki, Sabir o yeri itirib və bu yol heç vaxt qurtarmayacaq, düz aşırıma qədər elə-beləcə dizin-dizin, sürüne-sürüne gedəcəyik.

Birdən Əlini gördüm, divar kimi, sildirrim bir qayanın dibində durmuşdu və o qaya ortasından çatlamışdı.

– Gəlib çıxdıq, – Sabir dedi.

– Bəs tapdığınız yer hanı? – Kəmalə soruşdu.

– Budu ha! – Əli qayadakı ensiz çatı göstərdi. – Girin görək. İstəyirsiz qabaqca mən girim. Gelin, gəlin, hələ yer çoxdur, həmiya çatar.

Sabir olmasa, neyləyərdik? Düzdü, bu yarıq çox ensiz və çox narahat yer idi, oturmağa da yer yox idi, kürəyimiz bir divarına, burnumuz da o biri divarına dirənmiş halda yan-yana ayaq üstə güclə dayanmışdıq, ancaq bayirdakı kimi soyuq deyildi, hətta mən deyərdim ki, istiydi, başlıcası, o andura qalmış külək buranı tutmurdu. Və bu yarıqda havadan torpaq ətri gəlirdi, özü də adı torpaq yox, nəm torpaq ətri. Torpağın ancaq onu ağac əkmək üçün qazanda belə ətri olur və mən bu ətri çox sevirəm. Hər yaz uşaqlar məktəbin həyətində ağac əkəndə o yadına düşür. Qəribədir, bəs burda bu iy hardan gəlir.

– Yatırsan, Kəmalə? – Sabir soruşdu.

– Yox.

– Bəs onda niyə dinmirsən?

– Fikirləşirəm, – Kəmalə dedi. – Fənerimiz ola-ola niyə belə qaranlıqda qalmışq?

Qaranlıqda qalmaq min dəfə yaxşıdı. Tutaq ki, fənerin işığını da yuxarı, ya irəliyə tuşladın, diş-diş qaya divarlarından savayı nə tapacaqsan burda. Bayıra tərəf yönəldik – külək qarı dördnala çapırıcı, sağ tərəfdə qatı qaranlıq, deyəsen, bu çatdağın lap dərinliklərinə qədər işləyir.

– Görən, irəli getsək, nə olar? – Əli dedi.

Nahaq yere dedi bunu, dərhal dalağım sancıdı.

– Bilmək istəyirsən, get bax, – Sabir dedi. – Ancaq tələsmə, ayağının altına baxa-baxa yeri, gözlə, çalaya-zada düşərsən. Belə dur, yol ver görüm. – Sonuncu söz mənə aid idi.

Mən ona necə yol verə bilərem? Yenə dovşan boyda, toyuq boyda olsayıdı, tehri vardi, axı o, nə ondandı, nə də bundan. Tutaq ki, birtəhər mənim böyrümdən sıvişib keçə bildi. Bəs sonra? Kəmalənin yanından necə keçəcəydi? O da ki, maşallah, iki mən boyda.

— Gelin, üçümüz də bir dəqiqəliyə bayıra çıxaq, — Sabir dedi, — sonra birinci mən girim. Əlinin dalınca gedim. Bəlkə bu yarıq irəlidə genişlənir, yoxsa, sabaha kimi ayaq üstə dayanmalı olacaq.

— Əli getdi də, — mən dedim, — bir şey olsa gəlib deyəcək.

— Yaxşısı budur, sən mumla. — Sabir üstümə çəmkirdi. — Qızından deyəsən? Bayaqdan dilin batmışdı, indi başlamışan cükküldəməyə.

Bilir ki, Kəmalə eşidir, amma vecinə deyil, bəlkə də qəsdən məni onun yanında təhqir eləyir.

— Mən heç yana çıxan deyiləm, — Kəmalə dedi, — yəqin təmiz sətəlcəm olmuşam.

— Dədim ki, bircə dəqiqəliyə, — Sabir burnunun altında mızıldandı. O, Kəmalə ilə həmişə belə nəzakətlə davranır. Ondan başqa heç kəsnən. Həmişə də Kəmalənin yanında özünü oda-közə vurur. Ən axmaq adam da başa düşər ki, Sabir ona vurulub. — Bundan bir az geniş yer tapsayıdıq. Ayaq üstə çox dayana bilməyəcəyik.

— Olsa, Əli tapar, — Kəmalə ötkəmliklə dedi.

— Hə, hə, eledi, Əli tapar, — Sabir yenə mızıldandı.

Əlimin içi kimi bilirdim ki, Sabir innən belə on gün də burada beləcə ayaq üstə dayanmağa razı olar, təki Əli onsuz heç nə tapmasın.

Birdən hiss etdəm ki, Sabir ayağımdan yapışdı.

Deməli, o qərara gəlib ki, ayaqlarımın arasından sıvişib keçəbilər. Yəqin gümüş əsgər heykəlciyi kimi, yani üstə yere tirlənib. Yavaş-yavaş irəli dürtülür, mən də dinib eləmirem, nə olar, mənə nə ziyanı. Ancaq görüm Kəmalə də susacaqmı? Axı məndən sonra o gəlir, deyib-eləməmiş bu qaranlıqda onun ayaqları arasından necə sıvişib keçə bilər? Bir hadisədən sonra mən qızlarnan çox ehtiyatlı dolanıram. Bir dəfə Vasif dayının qızı Məryəmlə bir yerdə dərsdən evə qayıldırdıq. Evləri bizimkinə yaxındı. Yol boyu ordan-burdan söhbət eləyirdik. Birdən ona bir fokus göstərmek istədim, o fokus hamının xoşuna gəlir və düzdü, sıfıtə bir balaca qorxurlar, amma sonra özlərinə də ləzzət eləyir. Hə, deməli, Məryəmnən söhbət eləyə-eləye evə qayıldırdıq. O məndən üç yaş böyükdür, özü də çox şumal, canlı-cəsədli qızdır. İl boyu işi-güçü Azneft meydanundakı tennis kortunda tennis oynamaqdır. Mən də getmək istəyirdim ora, ancaq uzağı pis gördüyümə görə götürmədilər. Üzgүçүлүк isteyirsən, buyur, deyirlər. Kərimov Vaqifgilin qapılarına çatdıq, bu

həyətdə çox yaman bir it var. Hamı da ondan qorxur, hətta o həyətdə doğulub böyüyen Vaqif Kərimovun özü də. Ora yaxınlaşanda Məryəm səkidən düşüb, yolun kənarı ilə getməyə başladı. Onu yarımca addım qabağa buraxdım və fokusu işlətdim. Çox sadə şeydi: it kimi zingildəyə-zingildəyə yanındakı adamın ayağından yapışırsan. O da gerçəkdən elə bilir ki, it düşüb üstünə. Məryəmdən əvvəl bu fokusu on adama göstəmişdim, onu da doyunca gülmüşdü. Ancaq bilsəydim ki, on birinci bu cür pis qurtaracaq, elə onuncuda da qalardım, on birinci bu cür pis qurtaracaq, elə onuncuda da qalardım, on birinci keçməzdəm. Var gücümle zingildəyə-zingildəyə barmaqlarımın ucuyunan Məryəmin baldırından yapışdım. Qızdan bir qışkıraq çıxdı ki, gəl görəsən. Sonra da başladı küçənin ortasında hönkür-hönkür ağlamağa. Bu da sənə fokus! Yaxşı ki, onda Vaqifin anası qapiya çıxmışdı, bizi gördü, gəlib Məryəmi evə apardı. Yoxsa, təmiz pərt olmuşdum. O gündən Məryəmnən danişmırıq. Əvvəller mən salam verirdim, gördüm almir, ona görə indi mən də vermirəm. İstemir, heç istəməsin, mənə nə.

Sabir ayaqlarımın arasından təzəcə sıvişib keçmişdi ki, Əlinin səsini eşitdik. Əvvəlcə soruşdu ki, onu eşidirikmi, biz də hamımız bir ağızdan qışkırdıq: "Yaxşı eşidirik". Onda o bizi yanına səslədi, dedi ki, çox rahat bir mağara tapıb. Dalınca da elavə eledi ki, arxayı ola bilərik, yolda heç bir çala-zad yoxdur, hər yeri yaxşı-yaxşı yoxlayıb. Kəmalə qabağa düşdü, onun dalınca Sabir, ən axırda isə mən yola düzəldik. Yazığım gəlirdi Sabirə, bu mağaranı gərək o tapayıdı. Yaman ədalətsiz iş oldu. Zarafat deyil, o bizim hamımızı, demək olar ki, ölümündən qurtardı. İndi budur, mağaranı özgəsi tapıb. Niye? Ona görə ki, Sabir bəlkə də alicənab, qayğıkeş adam olduğu üçün yarığa girəndə Kəmaləynən məni irəli buraxdı.

Bayaq Əli bizi səsləyəndə elə bildik, hardasa lap yaxındadı, heç demə çox uzaq imiş, xeyli yol getməli olduq. Əli bizi mağaranın giriçəyində gözləyirdi. Mağaraya girdik, sonra mən geri dönüb geldiyimiz yola işıq saldım. Elə bayırdan göründüyü kimidi: divarları diş-diş olan ensiz bir yarıq. Ömrümde birinci dəfəydi mağaraya düşmüştüm, ancaq qəti deyə bilərem ki, bu mağara çox böyük mağaraydı. Piçiltiynan damışanda belə dərhal eks-səda verirdi.

Coxdan mağara görməyin arzusundaydım, həmişə də belə fikirləşirdim ki, ondan maraqlı şey ola bilməz. Tom Soyerin Bekki Teçerlə mağarada azdıqları yeri dönə-dönə oxumuşam. Sayrus

Smitin, onun dostlarının başına gələnləri hələ demirəm. İndi özüm mağaraya düşmüşəm, ümidişim alt-üst olub, heç demə o qədər də maraqlı deyilmiş. Dörd tərəf çilpaq divar və bir də qatı qaranlıq. Dördümüz də fənərlərin işığını daş döşəməyə salib divardan tututu qabağa gedirdik. Birdən işığı yuxarı tuşladım, tavandan uzunsov ağ buz sırsası sallanırdı. Nədənsə, buna yaman sevindim.

– Stalaktit, – deyə qışqırıb, tavarı göstərdim. – Bəlkə də stalaqmıtdır. Nə qədər eləyirəm, yadımda saxlaya bilmirəm ki, bunların hansı stalaktıtdır, hansı stalaqmit. Yadımdadır ki, ikisi də təqrübən eyni şeydir: özü də əger biri yuxarıdan üzüshağı sallanırsa, eynilə o cür başqa birisi də hökmən aşağıdan üzüyxarı, ona sarı qalxmahıdır. İntəhası hansının stalaktit, hansının stalaqmit olduğunu unutmuşam.

– Hökmən deyirsən? – Sabir tərs-tərs mənə baxdı. – Elədirse bəs onda o biri, o aşağıdan yuxarı qalxan hanı?

– Nə bilim, – dedim, – yəqin kimsə tapdayıb əzib onu.

– Bəs onda əziyi hanı?

– Hardan bilim, yəqin özləriyinən aparıblar.

– Bu dar deşikdən deyirsən?

– Onda görünür, burdan başqa çıxış yolu da var.

– Gözlə, boğazında qalar. – Sabir yenə üstümə çəmkirdi. – Görmürsən bura necə istidi? Başqa yol olsaydı, indi biz burda soyuqdan donmuşduq. Yoxsa bayırdakılar yadından çıxıb?! Sən bunları hardan bilirsən, nədi onun adı...

– Stalaktit və stalaqmit.

– Hə, onları deyirəm.

İşə düşmədik, deyən gərek, nəyinə lazım idi bu sırsıra sənin? Bilmirsən, Kəmalənin yanında Sabir bir şeyi bilməyəndə tamam özündən çıxır.

– Sən özün də bilirsən də, – dedim, – yəqin yadından çıxıb. Coğrafiyadan keçmişik.

– Coğrafiyadan? – Əli irişdi. – Baa, coğrafiyanı o, əzbər bilir. Nəyi soruşsan, gözüyumulu danişar.

Sabir də irişdi, çünkü yaxşı biliirdi ki, bu söhbətdən Kəmalə heç nə başa düşmür, axı o bizim məktəbdə oxumur.

– Mən bilən biz onları kimyadan keçmişik, – Sabir dedi.

– Əhsən sənə, boş-boş şeylər yaxşı yadında qalır. Kəmalə, sən nə deyə bilərsən bu barədə?

– Mən heç nə bilmirəm. – Kəmalə yaman dilxor idı. – Mənim yuxum golir.

– Bir az da döz, – Sabir dedi. – Biz...

O, sözünün dalını gətirməyə macal tapmadı, çünkü həmin anda Kəmalə elə qışqırı ki, elə bil ətinini kəsdilər.

Hövlnak Əliyinə mənə sarı atıldı, biz onda yanaşı durmuşduq və bərk-bərk bizə qıslıdı. Tir-tir əsirdi. Hətta ciğirdə donanda titrədiyindən də möhkəm. Sifte elə bildim, qaranlıqda ayağını iti daşzad parçalayıb. Məncə, uşaqlar da elə bu fikirdəyidilər. Soruşuruq, nə olub, dinmir ki, dinmir. İndi titrəmək nədir, bütün bədəni uçum-uçum ucunurdu. Qaranlıqda sifətini görməsək də, dişlərinin necə şaqquiltynan bir-birinə dəydiyini eşidirdik. Sonra bu şaqqlıtlı bir anlığa kəsildi və kimse onu boğurmuş kimi, gücənə-gülənə dedi:

– Orda skelet gizlənib! – Barmağını uzatsa da, üzünü o tərəfə çevirməyə qorxurdu. – Mənə baxırdı.

Yaman qorxdum. Düzdü e, ağlım kəsirdi ki, heç bir skelet adama baxa bilməz, mağarada gizlənməyi ondan betər. Bilirdim ki, Kəmaləni qara basıb, ancaq dəxli yoxdur, məni elə vahimə basdı ki, söznən deyiləsi deyil. Yerimdə qurumuşdum. Hiss eləyirdim ki, əlayağım soyuyur. Məncə Əli də qorxdı, danışığından hiss elədim.

– Sənə elə görünüb. Düz sözümdü, yəqin sənə qara basıb, – desə də, özünün dili topuq vururdu.

Bircə Sabir qorxmadi. Heç gözünü də qırpmadı.

– İndi baxarıq. Görək bu nə skeletdi sənə qorxudub. – Sabir fənerin işığını Kəmalənin göstərdiyi səmtə tuşladı.

O saat üçümüz də – Kəmalə, mən və bir də Əli var gücümüzə bağlıdır. Doğrudur, sonralar Əli deyirdi guya o bağırıb eləmədi, ancaq onun qorxudan necə zaridığını hamımız eşitdik. Öz qulağınnan eşitdim: sıftə möhkəm qışqırı, sonra dili dolaşa-dolaşa “ay ana” dedi. Adam gərek sözün düzünü deyə hamidan bərk bağıran mən özüm oldum. Və o andaca harasa, burdan lap uzağa qaçmaq istədim, qaçaqaqdım da, ancaq hara baxdım sa zil qaranlıq idı, mən də ki qaranlıqdan yaman qorxuram, ona görə dayandım, heç yana qaça bilmədim. Ona görə qışqırıq ki, skeleti biz də gördük, o da bizə baxıb gülümsünürdü.

– Ay sizə nə deyim, – Sabir dedi, – adam da skeletdən qorxar? Gəlin, gəlin bura. Qorxmayıñ. Baxın, bunun əynində nə isə hərbi forma var.

İstər-istəməz yaxına gəldik, üçümüz də işi skeletin üstüne saldıq. Yerdə oturub, kürəyini divara söykəmişdi, sən demə bayaq biz onun ancaq kəlləsini görmüşük, çünki yaxınlaşandan sonra baxıb gördük ki, bu skeletin əynində nə isə ciyini paqonlu kombinezonaoxşar bir palter var. Qollarından ağ əl sümükləri sallanırdı. Yan-yörəyə işıq saldıq, burası məncə emalatxanaya oxşar bir yer idi. Divarlarda stellajlar düzəldilmişdi, döşəmədə isə cürbəcür yesiklər düzülmüşdü. Bütün yesiklərin üstündə başa düşmədiyimiz bir dildə müxtəlif yazılar vardı. Məktəbdə biz ingiliscə keçirik. Kəmalə fransızca. Ancaq heç birimiz bu yazılarından heç nə başa düşmədi. Tək-tük tanış sözler vardı: "maschine" və "motor" kimi. Bu cür sözlərse bütün dillerdə eynidir. Sonra Əli bir tanış söz də tapdı, onu skeletdən bir neçə addım aralı, divardan asılmış iri bir şkafın qapısına yazmışdır: "Haverieschrank". Əli dedi ki, bu qəza avadanlığı şkafıdır. Belə şeyləri o yaxşı bilir, çünki atası taksomotor parkında baş mühəndis işləyir. Şkafı açdıq, içində heç bir qəza avadanlığı zədə yox idi. Bir neçə gözdən ibarət idi, demək olar ki, hamısı da bomboş. Yalnız lap aşağıdakı gözdən karton şam qutuları tapdıq. Həmin göz bu cür karton qutularla doluydu. Hamısının da üstünə "100 Kerze" yazılmışdı: "Kerz" in şam demək olduğunu dərhal başa düşdük. Qutular beş-beş, on-on bir-birinə yapışmışdı, amma içindəki şamlara bundan elə bir xətər dəyməmişdi, çox yaxşı yanır-dilar. Şkafın başqa bir gözündən on-on beş konserv qutusu tapdım. Onların üstünə başa düşmədiyimiz dildə yazılmış yarıqlar yapışdırılmışdı, ancaq balıq konservləri olduğuna şübhə yox idi. Çünki hərəsinin üstünə bir balığın şəkli çekilmişdi. Hamısı xarab olmuşdu, həm üst, həm də alt qapaqların kənarları dombalmışdı. Karton qutuların birini açdıq, içindəki şamların hamısını birdən yandırdıq və demək olar ki, mağaranın hər yeri əməlli-başlı işıqlandı.

Şkafdan sonra gözümüzə sataşan ilk şey yenə skelet oldu. Özü də bu dəfə üçü birdən. Onları görən kimi yazıların hansı dildə olduğunu başa düşdüm. Elə əvvəldən də bu, ürəyimə dammişdi, ancaq skeletləri görəndən sonra tamam əmin oldum. Üçünün də geyimi əvvəlki skeletdən fərqli idi: qolları yazılı, qara rəngli köynək geyinmişdilər. Hər birinin önünde yere bir avtomat düşüb qalmışdı. Sən demə, elə kombinezonlu skeletin də öndən bir avtomat var imiş, biz görməmişik. İndi bizə hər şey aydın oldu, deməli, bu üçü,

yeni esesçilər o biri kombinezonlu ilə atışırlarmış və hamısı da yerindəcə ölüb.

Əli dedi ki, yəqin kombinezonlu bizim kəşfiyyatçıımış, yoxsa nəyə görə esesçilərlə atışmalıymış. Mən özüm Əlidən də qabaq bu fikirdəydim, sonra fikirləşdim ki, bunu sübut eləmək çətin olacaq, axı o vaxtdan nə az, nə çox, düz otuz il vaxt keçib. Çox ürəyimdən keçirdi ki, onların ciblərini yoxlayım, görün sənədləri qalmayıb üstlərində, amma skeletə toxunmağa cəsarətim çatmadı.

— Hayif ki, sənədləri-zadı qalmayıb, yoxsa kim olduqlarını öyrənə bilərdik, — mən bunu qəsdən Kəmaləyə bərkədən dedim ki, Sabir de eşitsin.

— Nədi, yoxsa sən almanca da bilirsən? — O, istehza ilə soruşşa da, skeletə yaxınlaşdı, eyilib əlini kombinezonun döş cibinə soxdu və ordan üzünə səliqə ilə sellofan çəkilmiş bir vəsiqə çıxartdı. Adı dərhal oxuya bildim. "Kurt Stimmer" və onun leytenant olduğunu da başa düşdüm, ancaq "Panzergruppen" sözünün nə demək olduğunu heç cür anlamadım. Vəsiqədəki fotosəkildə gülərüz bir sıfət düz adamin üzünə baxırdı, gülməsə də, hiss eləyirdin ki, gülmək istəyir. Şəkil başıaçıq çəkdirilmişdi, əynində ciyini paqonlu və sinəsi ordenli kitel vardı. Ordenlərdən biri — xaç ordəni isə düz ortada, çənəsindən bir az aşağıda lentdən asılmışdı. Bütün bunlardan — fotodan da, yazıldan da yuxarıda şahindimi, çalağandımı, bilmirəm, caynağında svastika tutmuşdu. Mən hələ də vəsiqəyə baxırdım. Sabir avtomati yerdə götürdü. Lüləsini mağaranın uzaq qaranlıq küçünə tuşlayıb tətiyi çəkdi. Avtomatın içindən nə isə yavaşça xırıldadı. Amma açılmağına açılmadı. Kəmaləynən Əli yanına gəldi və mən vəsiqəni onlara göstərdim. Bir yerdə dayanıb, nədənsə səhbət eləyirdik, — indiyə kimi də yadına sala bilmirəm, çünki o vaxt qəfil açılan avtomat qatarının səsindən qulaqlarımız batdı. Ağlıma gətirməzdim ki, avtomat atəşinin səsi bu qədər gur çıxarmış, lap qulaqlarımız cingildədi. Elə bildim məni qara basır, sonra məlum oldu ki, gerçəkmiş, gülələr doğrudan da lap yanımızdan ötüşüb, çünki Sabir yazıq esesçilərin birinin öndən götürdüyü avtomatın hara tuşlandığına heç fikir də verməyib. Elə bilib ki, bu da açılmayıacaq. Dərhal yanımıza qaçı, əlini sürtə-sürtə bir-bir hamitəni yoxladı və heç cür inana bilmirdi ki, hər şey öz qaydasındadır, heç kimi yaralayıb eləməyib. Sabiri ömrümüzdə bu qədər dilxor

görməmişdim. Biz heç qorxmadiq da. Axı bilmirdik ki, avtomatın lüləsi bize tərəfdir, hər şey yaxşı qurtarandan sonra isə niyə qorxasan.

— İndi bir yer düzəldib yatarıq, — Sabir Kəmaleyə dedi. — İntehası, altımıza salmağa bir şey lazımdı. Heç olmasa taxtadan-zaddan.

Amma onu da deyim ki, Kəmalə skeleti görəndən bəri yuxu sözünü bir dəfə də dilinə gətirməmişdi.

Rənginə görə, onu dərhal görə bilməmişdik. Zirehli avtomobili deyirəm. Bu maşına elə rəng çəkmişdilər ki, mağara divarlarından heç cür seçilmirdi. Yalnız yan tərefindəki svastika zil qara rəngdəydi, elə ona görə, onu görə bildik. Mağaranın o başına, gəldiyimiz yarığın yanına qayıtmak, bütün bu skeletlərdən, lazımsız yere qəfil açılan avtomatlardan uzaq olmaq istəyirdik, onda gördük Kəmalə dedi, bu tankdır. Bəlkə heç zirehli avtomobil də deyildi, zirehli amfibiya-zad idi, ancaq tank olmadığını şübhəm yox idi. Dörd tərəfinə fırlanıb, hər yetini ətraflı gözdən keçirdik. Yaman yekəydi, birmərtəbəli ev boyda, bir pəncərələri çatışmırı, tırtılların üstə dayanmışdı, hər tərəfdən kip bağlıydı, bircə ön tərəfdəki deşikdən və yanlarından pulemyot lülələrinin ucları görsənirdi. Birdən-birə bu cür zirehli avtomobil tapmağımıza məəttəl qalmışdıq. Dərhal başa düşdüm ki, bəxtimiz yaman getirib. Hələ də yerimdə dayanıb, gözlərimi ondan çəkə bilmirdim, ancaq Sabir o vaxtacan qabaq qapını axtarıb tapdı və açdı. Əlini onun dəstəyinə güclə çatırdı, sonra onu özünə sarı dardı və qapı dərhal açıldı. Kəmaləynən Əli tələsik onun yanına qaçıdlar. Mən isə heç cür anlaya bilmirəm ki, niyə gözümü bu avtomobile zilləmişəm, niyə ondan ayrıla bilmirəm. Mənde bəzən belə şeylər olur, qəribə bir şey görəndə onun qəribəliyinin nədə olduğunu heç cür dərk edə bilmirəm. Hiss eləməyinə, hiss eləyirəm, amma başa düşə bilmirəm.

Sonra bu fikirlərdən vaz keçdim və usaqların yanına getdim. Girişin aşağı qıraqından tutub, piləkenlərlə yuxarı dırmaşdım. Ora həm çox qaranlıq idi, həm də dar. Sabir Əliyə dedi ki, gedib şam gətirsin. Əli durmuşdu ki, getsin, birdən dayındı. Dedi ki, Sabire şam lazımdırsa, gedib özü gətirsin. Dedim, indi dava düşəcək, amma yaxşı qurtardı. Əvvəlcə Sabir dinmədi, sonra acıqlı-acıqlı dedi ki, o, Əlidən yox, məndən xahiş eləyir. O dəqiqə aşağı düşüb qəza şəkfinə sarı yollandım. Hərçənd o skeletlərin yanından keçmək heç ürəyimdən deyildi.

Şamları yandırb dörd yanımıza sancdıq. İçəridəki pulemyotları, bir də ön tərəfdə pəncərə evəzinə çox ensiz deşiyi nəzərə almasaqq, burda hər şey "MAZ" kimi iri yük avtomobillərinin kabinəsini xatırladırdı. Eyni yumşaq oturacaqlar, sürəti dəyişmək üçün döşəmədə qoyulan eyni pedallar və linclər. Əli sürücünün yerində oturub, açarı axtarmağa başladı. O, maşın sürməyi bilir, atası öyrədib, hətta şəhərdən kənara çıxanda — cimerliyə-zada gedəndə, özü yanında oturub sükanı verir ona. Biz də axtarmağa başladıq, birdən gözüm qabaq panelin üstündəki bir fotosəkilə sataşdı. Bir evin, çox güman ki, bağ evinin eyvanında qısaqol köynəkli bir kişiynən əyninə sarafan geymiş bir qadın durmuşdu, ortalarında da balaca bir qız uşağı. İkisi də bu uşağın əlindən tutmuşdu. Üçü də gülümseyirdi. Kişini dərhal tanıdım, vəsiqədə şəkli olan adamdı. Açarı tapdıq, sağ tərəfdə, sükanın lap altındaydı. Əli açardan yapışdı, ancaq onu burmamışdan qabaq dedi ki, motor çətin xoda düşər, cüntki akkumulyator çoxdan yatıb. Belə şeylərdən onun yaxşı başı çıxır. Kəmalə o dəqiqə çynimdən yapışdı, mən də elə bildim motor işə düşəcək. Kabinetə hər şey öz yerindəydi və o qədər səliqə-sahmandaydı ki, deyirdin, sürücü indicə bir dəqiqəliyə bayıra çıxıb, heç açarı da üstündən götürməyib. Əli açarı bir neçə dəfə burdu, ancaq özü dediyi kimi, bundan bir şey çıxmadı. Birdən bu zirehli avtomobilin niyə mənə bu qədər qəribə geldiyinin səbəbini başa düşdüm. Onun hər yeri həm bayırdan, həm də içəridən tərtəmiz idi, bircə toz da tapmazdın, elə bil bir saat bundan əvvəl əsgı ilə silib-təmizləmişdilər. Yadına düşdü ki, biz bu mağaranın heç yerində toz basmış yere rast gəlmədik. Və fikirləşdim: yəqin ona görə bura toz düşmür ki, mağara dörd tərəfdən qapalıdır, biz gəldiyimiz yarıqdan isə bura çətin toz düşə. Cüntki o həm hədsiz dərəcədə ensiz və uzundur, həm də əyri-üyürü.

İşər-istəməz kabinetə oturmaqdan bezdik, keçdik arxa hissəyə. Burda oturmaq üçün bir neçə skamyalar qurulmuşdu və hər yan divarda iki pulemyot var idi. Həm skamyaların üstüne, həm də ortalarına səliqəyle taxta yesiklər yiğilmişdi, pomidor, qarpız yesikləri kimi. Hamımızı maraq bürüdü: görən bunların içinde nə var. Əli dedi, yəqin ki döyüş sursatı. Sabir isə o vaxtacan yesiklərin birinə yaxınlaşış üst tərəfdən bir barmaqlığı qopardı. Onun altından kağız çıxdı, şey bükəmək üçün işlədilən sarı kağız. Taxta

barmaqlıqların bir neçəsini də qopardı, onlar çox asan qopurdu. Hərəsinin hər başına iki xirdaca mix vurulmuşdu. Sonra o kağızı cirdi. Yeşik pul bağlıları ilə doluydu. Hamısı sovet pulu olsa da, ömrümüzdə belə pul görməmişdim. Bir-iki bağlı götürüb şam işığında baxdıq; qırmızı rəngli kağızların bir qisminin üstünə həm rəqəmlə, həm də sözlə “otuz manat”, bir qisminə isə “yüz” yazılmışdı. Sabir dedi, bunlar köhnə puldur və indi heç nəyə gərək deyil, amma bunları tapmağımız çox yaxşı oldu, yatanda altımıza döşəyərik, çantaları isə başaltı eliyərik, daş kimi çıpalq qayanın üstə uzanmaqdan bu yaxşıdır. O biri yeşikləri də açmağa başladıq, gördük ki, çoxundakı xarici puldu. Bəzilərinə ingiliscə “funtsterlinq” və ya “dollar”, bezilərinə isə, güman ki, almanca “Reyxsmarka” yazılmışdı. Və hamısının da üstündə cürbəcür rəqəmlər – iyirmi, əlli, yüz var idi. Özü də hər pulu – manatı, dolları, funt-sterlinqi və ya reyxsmarkanı ayrı-ayrı yeşikləre yiğmişdilər. Sabir dedi ki, yəqin bu pullar da köhnəlib. Tarixlərinə baxdıq. On gec buraxılanı 1935 və 1937-ci ilə aid idi, amma üstündə 1901, hətta 1899-cu il yazılanlara da rast gəldik. Dalbadal bir neçə yeşik də açdıq və içindəki pulları pəncərə əvəzinə qoyulan ensiz deşikdən çöle tulla-dıq. Altımıza sərməyə kifayət qədər pul götürəndən sonra zirehli avtomobili tərk etməyə hazırlaşdıq ki, birdən mən açdırıq yeşikdən pul əvəzinə hər biri ərgin pendir və marqarin paçkası boyda olan sarı ağır plitələr çıxdı. Hər birinin üstünə bir rəqəm basılmışdı. O saat bildik ki, bu qızıldır. Sabir dedi ki, avtomobilən də qiymətli tapıntıdır və bu tapıntıya görə hamimizi “Artek”ə göndərər, mükafatlandırma da bilərlər.

Ona görə də bütün yeşikləri açdıq, ancaq üçündən qızıl çıxdı, qalanları pul yeşikləriydi.

Avtomibildən azca aralı özümüzə yer saldıq. Pul bağlılarını hər kəs öz boynuna görə, ikiqat yerə düzdü, çantalarımızı da başaltı-mıza qoyduq. Əvvəlcə, onların içindəki bərk şeylərin hamısını – fotoaparatları, mineral kolleksiyaları, qalan yeməkləri çıxartdıq. Kəmalə qolundakı saata baxıb, gecə saat on ikinin yarısı olduğunu desə də, heç kəsin yuxusu gəlmirdi. Mağarada bir qədər də veyl-ləndik, hamımız şirin xəyallara dalmışdıq: camaat bizim bu kəşfimizdən xəber tutanda gör nə həngamə qopacaq! Mağaranı əlek-vəlek elədik – bir yerdə, anbarda divardan bir qapı açılmışdı,

ordan içəri girdik, heç demə bura tualet imiş, elə həmin otaqda sement novçadan su axırdı, bu su divardakı deşikdən töküldürdü, göz yaşı kimi dumdur və bumbuz. Yəqin bu ya yeraltı bulaq idı, ya da sisqa və kim isə döşəməni oyub onun üçün sementdən novça düzəltmişdi: uzunluğu beş metr olardı, novça qurtardığı yerdə su sırlıtıyla enli bir çalaya töküldürdü. O çalaya işıq saldıq, ancaq dibini görə bilmədik.

Yerimizə uzandıq, “döşəyimiz” yumşaq olmasa da, o qədər bərk də deyildi. Sabir Kəmalədən saatı alıb öz yanına qoydu, dedi, səhər tez oyanıb hamimizi durğuzacaq. Belə qərara gəldik ki, sabah hava yaxşı olsa, ikimiz evə gedər, ikimiz mağarada qalıb keşik çəkərik. Mənəcə, kimin burda qalacağını bilmek hamının ürəyindən keçirdi, ancaq nədənsə bu barədə heç kim heç nə soruştadı. Yəqin ki, Sabir Əliyə məni burda saxlayıb, özü Kəmaləyə qəsəbəyə gedəcəkdi. Bir tərəfdən bu çox yaxşı olardı, çünkü birdən-birə anamla üz-üzə gəlməkdən qorxurdum, amma Kəmaləynən Sabir ona her şeyi danışandan sonra o qədər də qorxusu olmazdı, o biri tərəfdən də onu sakitləşdirməkdən ötrü istəyirdim mümkün qədər evə tez çatıım. Yəqin deyəcəksiniz belə şey olmaz, bir adam eyni vaxtda iki şeyi birdən istəyə bilməz, ancaq belə şeylər məndə tez-tez olur və olanda da bundan heç bir ləzzət almırıam.

Hamı susmuşdu, deyəsən yuxulayırdıq. Birdən Kəmalə yerindən durdu və “yerini” yiğisdər ib mənim lap böyrümədə döşəməyə düzəmeye başladı. Dərhal hamımız qalxıb oturduq. Kəmalə də dayandı və bize dedi:

– Nə gözünüzü döyürsünüz, bəlkə biriniz kömək eləyəsiniz, təkbaşına mən bunu heç bir saatda da daşıyıb qurtara bilmərəm.

Sabirnən Əli yerlərindən dik atıldılar və bağlıları ordan daşıyb böyrümə düzəmeye başladılar. Heç nə soruşmasalar da hiss eləyirəm ki, keyikə-keyikə qalıblar.

Daşıyıb qurtarandan sonra Kəmalə uzandı və dedi:

– Bu dəhşətli skeletlər olan yerdə tək heç cür gözümə yuxu getməz. – Və sonra üzünü mənə tutdu: – Xahiş eləyirəm, sən bir yanı üstə, üzü mənə sarı yat, əlinin birini də ver mənə, bəlkə bu cür bir az sakitləşəm.

Əlbettə, mən əlimi ona uzatdım. Uzanmışam, gözlərimi yumaş da, yatmamışam. Kəmalənin gəlib məhz mənim yanında

yatmasından, əlimi əline almasından yaman xoşhallanmışam. O qədər xoşhallanmışam ki, nəfəsimi çəkməyə belə ürəyim gəlmir. Fikirləşirəm ki, Kəmalənin bu hərəkəti yəqin Əliynən Sabirin o qədər də ürəyincə olmadı. Görəsən, niyə onların yox, məhz mənim yanımı seçdi? Başladım bu barədə düşünməyə və o saat da başladığımı peşman oldum, çünki hər şeyi başa düşdüm. Başa düşdüm ki, Kəmalə Əlinin və ya Sabirin yanında ona görə yatmaq istəməyib ki, oğlan kimi onlardan utanıb, mənə isə elə-bele, mən bizim Pakizəyə yanaşdırığım kimi yanaşır. Axı mən də anam axşamlar qonşuya gedəndə onu öz yanında yatızdırırdım. Düzdür, mən evdə tək qalmaqdan qorxub eləmirdim, ancaq Pakizəynən yatmaq xoşuma gəlir: yorğanın altına giren kimi, elə xoruldamaga başlayır ki, elə bilirsən təkcə boğazı yox, təpədən-dırnağa bütün bədəni xoruldayır.

Sonra anam yadına düşdü.

Onun indi neylediyini heç ağlıma da sığışdırıa bilmirdim. Atam onu səhərcən gözləməyə razı sala bilsəydi yaxşı olardı, yoxsa axşam da gəlmədiyimizi görüb, gecəynən düşərgəyə yollanacaq. Ancaq hər halda ümid eləyirəm, atam onu sakitleşdirəcək. O, ümumiyyətlə anamı yola getirməkdə ustadır. Onsuz bəzən çox çətin olur. İndi o neinki anamı, elə o biri valideynləri də – yəqin onlar da indi bizə yiğisiblər – başa salır ki, bize heç nə ola bilməz, bəd ayaqda dörd nəfər az güc deyil, lap azib-eləsek də, başımıza bir iş gəlməz; bu dağlarda hər on-on beş kilometrdən bir ya bir kənddir, ya da kurort qəsəbəsi, hələ turist düşərgələrini demirəm, ilin bu çağında onlar göbələk kimi, hər yana səpələniblər. Sözsüz, anam buna etiraz eləyəcək, deyəcək ki, bizim hələ güc olmağımıza çox var, biz çox körpəyik. Onda atam hövəsələdən çıxacaq, deyəcək ki, bu yaşda da biz hələ körpəyiksə, vay halımıza, elə körpə olaraq da qalacayıq. Bu yerde bütün valideynlər öz uşaqlarını xatırlayacaq, cürbəcür maraqlı ehvalatlar danışmağa başlayacaqlar. Kaş elə bu cür olaydı. Kaş anam gecə vaxtı düşərgəyə getmək fikrinə düşməyeydi. Getsə, lap dəli olacaq, çünki orda öyrənəcək ki, biz tufan başlayandan sonra geri qayitmışıq. Onda heç atam da onu sakitləşdire bilməz. Axı kimin ağlına gələr ki, biz burda, mağarada özümüz üçün sakitcə uzanmışıq. Çünkü bu mağaradan bircə adamın xəbəri olsayıdı, bu qızılı-pullu avtomobili, silahları burdan çoxdan aparmış, bu almanları çoxdan basdırılmışdalar. Sabah burdan çıxmamış, bu

avtomobilin mağaraya girdiyi qapını axtarıb tapmaq lazımdı. Yəqin almanlar bayırdan o qapını elə ört-basdır eləyiblər ki, onun qapımı, qayamı olduğunu bilməzsən. Ancaq çox qəribədir, necə olub ki, onlar biz giren yarığı bağlamayıblar, bəlkə də heç onu görməyiblər, axı o, çox ensizdir. Bəs görəsən bir-birlərini niyə qırıblar? Ola bilsin, esesçilər, nehayət, başa düşübər ki, kombinezonlu hərbiçi bizim kəşfiyyatçıdır və onu elə oradaca öldürmək istəyiblər. Bəlkə də o, kəşfiyyatçı-zad deyilmiş, elə onlar kimi, faşistin biriymiş və bir-birləriyinən bu pulların, qızılların üstə atışıblar, axı hardan biləydilər ki, bir vaxt bu pullar dəyərdən düşəcək.

Hər halda bəxtimiz yaman getirdi: gör mühəribədən sonra bu qədər vaxt keçib, amma bu günəcən bu mağaramı heç kim tapa bilməyib, biz tapmışıq. Gör neçə ildi bu alman meyitləri burada kimsəsiz qalıb. İndi, otuz ilden sonra, bura canlı adam gəlib çıxıb. Hətta bu barədə düşünməyin özü dəhşətlidir. Otuz il! O vaxt atam məndən kiçikmiş, bunlarsa burda bir-birlərini qırırlarmış. Qəribə dərddi: görən o kombinezonlu zabitin qızı indi haralardadır? Heç ağlına da gəlməz ki, atasının meyiti otuz ildi Qafqaz dağlarında, bir mağarada yiyəsiz qalıb. Harda yaşayır-yaşasın, atasının başına nə gəldiyini bilmir. Amma mən bilirəm, bəs bu qəribə deyil? Hər halda bu almanların kim olduqlarını bilmək maraqlı olardı. Bəlkə elə çoxdan axtarılan mühəribə caniləridirlər? Bu ki, məlum məsələdir, esesçidilərsə, deməli, yalnız hərbiçi kimi vuruşmayıblar, həm də dinc əhalinin başına olmazın oyunlar açıblar. Günahsız yərə güllələyiblər. Min cür işgənce veriblər... Birdən mənim babamı, anamın atasını bunlardan biri öldürmiş olar, axı onu elə bu törfələrdə, Şimali Qafqaz etrafında öldürüb'lər. Amma məhz kimin onu öldürdüyüünü indən belə heç kim dəqiq öyrənə bilməz. Anam bize danışmışdı ki, babamı mühəribəyə gedəndən ikicə ay sonra vurublar. Könüllü gedibmiş. Anam həmişə bu barədə yana-yana danışır, deyir, onu heç vaxt çağırımayacaqlılar, çünki o vaxt neftçiləri cəbhəyə aparmırdılar, babam isə heç kəs onu çağırımayacağırmaya, ərizə yazıb özü getdi. Ona görə də yaziq anam atasız böyüdü. Bir dəfə anam bunları atama danışanda mən eşitdim. Deyəsən, babamın cəbhəyə könüllü getməsi anam yaman dilxor eləyib, çünki o, belə də dedi: onun ölməyi kimin nəyinə lazım idi? Onun bütün yoldaşları – mədəndə işləməyə qalanlar da, cəbhədən

qayıdanlar da indi kefi kök, damağı çağ yaşayırlar, hələ babamın yaxın dostlarından biri hətta nazir olub, o isə həm özünü məhv elədi, həm də nənəmin həyatını qara günə caladı. Uşaqlar – anamın özündən başqa iki bacısı var – bir nənəmin ümidi qalıb, babam ölündən sonra bərk korluq çəkiblər, çünki nənəmin heç bir sənəti yox imiş, məcbur olub qənnadı fabrikində işə girib, siftə çeşidləyiçi, müharibə qurtarandan sonra fabrik monpası və şirnidən başqa ayrı şirniyyat məhsulları da istehsal etməyə başlayanda usta vəzifəsinə təyin olunub, çünki nənəmin bişirdiyi paxlavani, noğulu və s. heç kəs bişirə bilməz. Anam dedi, o, çox ağılsız hərəkət eleyib, gərək babam belə bir addım atmamışdan qabaq öz ailəsi barədə düşünəydi. Babam cəbhəyə gedəndə anamın vur-tut iki yaşı olub. O, hər dəfə öz ailələrindən söhbət salanda, mən dərhal başa düşür-düm ki, bütün bunların hamısı atama görədir. Anam isteyir ki, bu yolla atamı dənizdəki işindən çəkindirsin, quruya qaytarsın. Bəzən mənə elə gelir ki, anam elə babama görə atamın, mənim bu cür bərk nigarançılığımızı çəkir. Hətta evimizdə bir yaxşı hadisə olanda da: kiminsə ad gündən və ya bahalı bir şey – pianinodan, rəngli televizordan-zaddan alanda da anam özünü saxlamır: hamısı gözəldi, ancaq təki sağlıq olsun, təki Allah heç kəsin canına qıymasın. Bu, nənəmin sözləridi, anamın da dilinə düşüb, nənəm hər gün o söz-ləri öz-özünə mızıldanır, elə bil ki, namaz qılır. Atam da cavabında dedi ki, Allah rəhmət eləsin, görünür, kişinin ayrı əlacı olmayıb. Anam təəccübləndi, dedi:

– Ağzımda sənə demirəm ki, mədəndə işləyənləri cəbhəyə aparmırdılar, heç almanın Moskvaya yaxınlaşanda da onlara toxunmadılar. Sən də başlamışan ki, ayrı əlacı olmayıb.

Ancaq dərhal başa düşdüm ki, babamın ayrı əlacı olmayıb deməkələ atam tamam başqa şeyi nəzərdə tutur. Axır vaxtlar deyəsən, anam atamlı danışanda bəzən çox şeyi başa düşmür.

– Men sənin atanı tanımadım, – atam dedi, – ancaq məncə, o, cəbhəyə ona görə könüllü gedib ki, özüynən bacarmayıb. Bacarsayıdı getməzdi.

– Belə de də, – anamın qanı qaraldı. Bunu o saat hiss elədim. – Deynən ki, müharibə başlayıb-ələsə, sənin də yadına nə bu uşaq düşəcək, nə də mən.

– Bir də müharibə olmayıacaq, – atam gülə-gülə dedi.

– Birdən oldu?

Çox isterdim ki, atam bunun cavabında ona desin ki, heç bir mühəribə-yə-zada gedən deyil, o ki qaldı könüllü ola. Təki bir də dalaşmayayırlar. Axı belkə doğrudan da heç zaman başlamayacaq bir mühəribənin üstündə yox yerdən dalaşmaq gülünc işdir. Hələ heç melum deyil, bu mühəribə kimnən olacaq, ancaq bunlar elə indidən bir-birleriynən dalaşmağa hazırlıdılar. Yaman ümidim var idi ki, bunu atam özü başa düşəcək və könüllü getməyi qərara alsa da, anama bu barədə heç nə deməyəcək.

– Bilirsen nə var, – atam dilləndi. – Əslinə qalsa, mən o qədər də nümunəvi vətəndaş deyiləm. Fəal ictimaiyyətçiliyim də yoxdur, heç olmayıni da istəmirəm. Hərçənd ki, heç bir məsələdə öz fikrimi açıq deməkdən çəkinmirəm. Birçə istehsalat müşavirələrində, o da ki, bizim idarənin işi ilə bağlı olanda iştirak eleyirəm. Hətta sonuncu dəfə nə vaxt nümayişə çıxdığımı da tamam unutmuşam...

Bax bunu düz deyir, bayram günləri mən nümayişə çıxməq üçün məktəbə gedəndə atam həmişə yatmış olur. Hər dəfə dənizden qayıdanan sonra iki-üç gün günorta saat on ikiyəcən yerindən qalxır.

– Amma Allah eləməsin, əger müharibə olsa, elə birinci gündən əsgər gedərem. Çünki insan bu dünyaya bir dəfə gelir və bu müddət ərzində buraxdığı ən ağır səhvi də düzəldə bilər. Birçə bundan başqa. Bu cür səhvi adam ömrü boyu özüne bağışlaya bilməz. Neynəmək olar, sənin atanın sadəcə olaraq bəxti götirməyib, tez həlak olub, amma o biri tərəfdən çox düz iş görüb: əsl kişilik eləyib. Ən dehşətli şey də budur: övladların sənin yerinə hamının yanında xəcalətli ola.

Atam tək-tük hallarda anamnan bu cür ciddi danışır, ümumiyyətlə o, çox az danışan adamdır, amma indi gör necə ciddi, hökmli, hətta mən deyərdim, təmtəraqlı danışır. O qədər təmtəraqlı danışır ki, səsinin tonundan ətim ürpəşdi. Sonra anam o biri otağa keçəndə mənə göz vurdı, ancaq nədənsə bu dəfə həmişəki kimi gülümsemədi və mənə elə gəldi ki, o bütün bunları həm də mənim adımdan danışırımdı. Sanki ovçunun içi kimi bilir ki, dinib-ələməsem də onun dedikləri mənim də ürəyimdəndir.

Necə yuxuya getdiyimdən heç xəbərim də olmadı. Oyananda da qəfil oyandı, çünki yuxuda mənə elə gəldi ki, altımda yer tərəpənir.

Deyəsən, bu təkcə mənə elə gəlməmişdi, gözümü açanda gördüm Kəmalə də oyanıb. O, yuxuda da əlimi buraxmamışdı. Qorxa-qorxa ətrafa boylandı və sonra dedi:

— Oyy, mən hardayam. — Sonra deyəsən, harda olduğu yadına düşdü, çünki özü sakitleşdi. Və bir daha soruşmadı ki, hardayam.

— Saat neçədir?

Durub Sabirin yatdığı yerə getdim. Çox bərk yatmışdı, ancaq yuxuda nə isə danışırı. Əli də oyanmamışdı. Saat üç idi.

— Səhər tez açılsayıdı, — Kəmalə piçilti ilə dedi və o yan-bu yana boylandı, deyəsən, yenə skeletlər yadına düşmüşdü. — Yenə ordadilar? — Guya biz yuxuda olanda skeletlər harasa getməliyim.

Yanımızdakı şamların ikisi qurtarmaq üzrəydi, onların oduna təzələrini yandırib yan-yana düzdüm. Sonra yerimə uzandım, yatamaq istəyirdim, hətta gözlerimi də yumdum, birdən hiss elədim ki, Kəmalə əlimi axtarır. O, ikiəlli əlimdən yapışib onu özünə sıxı və dərindən köks ötürdü. Hətta əlimdən daha rahat tuta bilsin deyə bir az da mənə sarı qıslı. Birdən-bire elə xoşhallandım ki, dünyada hər şey yadımdan çıxdı. O gecə Kəmalə mağarada bir əlimi siməsi-nə sıxıb yuxuya gedəndə sevindiyimdən elə bildim ki, göyün yedinci qatındayam. Nəfəsinin istisi ovcumu yalayırdı. Bəlkə o heç məni Pakizə kimi uşaqlıq saymır, bir qırıq da olsa, mənə də oğlan kimi yanaşır?

Elə yuxuya gethagetdə, alayuxulu yenə də uğultu səsi eşitdim, deyəsən, hardansa, yerin altından gəldi.

Səhər tezdən hamımızı Sabir yuxudan oyatdı. Heç durmağım gəlmirdi, amma neynəyəsən. Sabir ciynimdən yapışib məni elə silkələdi ki, yuxum təmiz qaçıdı. Saat yeddiyi. Sabir bizi elan elədi ki, düz saat səkkiz tamamda mağaradan çıxırıq, elə beləcə də dedi: "Düz saat səkkiz tamamda". O vaxta kimi isə mağaranın hər yerini yaxşı-yaxşı gəzib yoxlamahydiq.

Sabir yekə kişilər kimi, çox ciddi tərzdə hər birimizdən ayrıca soruşdu ki, özümüzü necə hiss eleyirik, soyuqlayıb-eleməmişik? Sonra dedi: "Hamımız birdən getməyəcəyik, bir nəfər qalmalıdır, ona görə ki, biz burda olmayıanda heç kəs bura yaxın düşməsin".

Sabir bizi başa saldı ki, biz burda olmayıanda bura gəlib çıxan olsa, onda bu mağarı biz yox, o tapmış hesab olunacaq. Bizi heç qulaq asan da olmayıacaq. Deyəcəklər, burda gecələmisiniz, çox

əcəb, amma bu adam mağaranı tapan kimi, dərhal xəbər verib. Onda bütün şan-şöhrət bizə yox, özgə adamlara çatacaq.

Kəmalə dedi, bura kim gəlib çıxacaq, neçə ildi gələn olmayıb, indi deyirsən, elə bu bir günün içində bura bizdən başqa ayrı adamin da yolu düşər? Belə şey ola bilməz.

Sabir də ona cavab verdi ki, düzdü, Kəmalə haqlıdır, amma o, bir şeyi unudur. Ağlına gəlmir ki, indi yəqin bizi axtarırlar və onlar hökmən biz gəldiyimiz cığırla geləcəklər, axı yerli adamların hamısı bu cığırda yaxşı bələddi. Düzdü, bu cığırda onların yolu az-az düşür, düşəndə də kimdir daş-qayaya baxan, ancaq indi bizi axtardıqlarına görə, bütün dəlmə-deşikləri bitdə-bitdə gözdən keçirəcəklər və çox güman ki, ayrı vaxt fikir vermədikleri bu yarıga da girib baxmaq istəyəcəklər. Öz-özümə fikirləşdim ki, Sabir düz deyir, kiminse burda iki-üç saat artıq qalmağından ötrü risk eləməyə dəyməz. Kəmalə soruşdu ki, bəs hansımız burda qalmalıyıq. Qorxdum ki, birdən Sabir məni burda saxlayar, heç ürəyimdən deyildi bu; əvvələn, ona görə ki, anam bircə məndən başqa uşaqların hamısının gəldiyini görüb, onlar ağızlarını açanacan, elə biliçək başıma bir iş gəlib, ya qayadan uçmuşam, ya da çayda boğulmuşam; ikincisi də sözün düzü, bu skeletlərinə bir yerdə tek qalmaq istəmirdim. Yenə uşaqlar yanında olanda cəhənnəm, tək qalmaq isə dəhşətdir. Sabir dedi ki, bu barədə də fikirləşib və belə qərara gəlib ki, mağarada Əli qalacaq.

— Bir buna bax, kişi qərara gəlib, — Əli dedi. — Men də qərara gəlmisəm ki, sən qalasan. Sən niyə başqasının əvəzinə qərara gəlirsən?

— Ona görə ki, belə yaxşıdır. Özün fikirləş. Kəmaləni burda qoya bilmərik, qız uşağıdır. — Sonra başıyanan məni gösterdi. — O da qalmağa qorxur. Qalsa, qorxudan dəli olar.

Az qaldı qışqıram ki, mağarada özüm qalaram. Ancaq Sabir hələ danışırı, o danışanda, gərək onun sözünü kəsməyəsən. Dedim, qoy qurtarsın, sonra deyərəm.

— Mən özüm də qala bilərəm, ancaq bu düzgün olmaz, çünki bu yolu hamınızdan yaxşı tanıyıram, bu cığırdan altı dəfə keçmişəm, dörd dəfə keçən il, iki dəfə də bu il, sən isə cəmisi bircə dəfə, o da keçən il. Yox, əgər qalmağa qorxursansa, bu başqa məsələ, bunu açıq de, onda heç başqa söz də lazımlı deyil, bunu üzrlü hesab eləyərik və mən özüm qalaram.

Əli mızıldandı ki, heç nədən qorxub-eləmir, sadəcə olaraq, isteyir ki, hər şey ədalətnən olsun. Ancaq hamımız bildik ki, qalmağa razıdır.

— Başqa təklifiniz-zadınız yoxdu ki? — Sabir dedi və növbə ilə bir-bir üzümüze baxdı.

Heç kəs dinmədi, içi mən qarışq. Fikirləşdim desəm ki, qalmaq isteyirəm, Sabir məni lağla qoyacaq. Bunusa istəmirdim, özü də Kəmalənin gözü qabağında. Həm də hər dəfə mənə lağ eləyəndə, elə tikanlı sözlər tapıb deyir ki, eşidənlərin gülməkdən qarnı cirilir. Əlbəttə, bircə məndən başqa.

— İndi isə axtarışa başlayaq, — Sabir dedi. — O başdan başlayaq.

Mağaranın o başına yollandıq, dünən ora heç baxmamışdıq. Sabırınən Əli əllərində fənər qabağa düşmüşdülər. Kəmaleynən mən də əlimizdə şam onların dalınca gedirdik. — Sabir belə əmr eləmişdi. Əli nə deyir-desin, ancaq afərin Sabirə, onsuz biz təmiz batardıq. Yarığı da o tapdı, axı çovguna düşüb qalanda, birinci o durub getdi və burda da özünü çox ağıllı aparır. Hətta bu səhər, dünən söz verdiyi kimi, düz yeddi də oyandi. Xasiyyəti pis olsa da, çox qoçaq adamdı.

Nəinki mağaranın o başına, heç yarısına da çatmamışdıq, birdən-birdə o qədər maraqlı şey tapdıq ki, nə sevinməyə, nə də təəccüb-lənməyə macahimiz oldu.

Heç inanmaq olmurdu ki, bunların hamisini biz tapmışıq. Belə şey bir dəfə mənim başıma gəlib, bu il martin 21-də, ad günümdə. Bir gecənin içinde mənə həm durbin, həm velosiped, həm də elektromexaniki konstruksiya bağışladılar. Çoxdan ürəyim gedirdi bu şeylərdən ötrü. Ancaq heç gözləməzdim ki, hamisini bir gündə bağışlayacaqlar. Desəydilər də inanmazdım, amma bağışladılar, durbini valideynlərim, velosipedi nənəm, konstruksiyani isə Sona xalaynan Vasif dayı gətirmişdi.

Bu gün də hər şey o günküne bənzəyirdi. Hələ bir az da ondan yaxşıydı. Əvvəlcə divarda qara bir dəmir qapı gördük. O elə kip örtülmüşdü ki, qorxduq bağlı ola. Sabir qapının dəstəyini burdu, sonra onu özünə sarı çəkdi, qapı yavaş-yavaş, görünür, yaman ağır şey idi, açıldı. İçəri girib bir dəhlizə düşdük, orda bir neçə qapı vardi. Birdən mənə elə geldi ki, biz yerin altında, mağarada yox, adı bir idarənin dəhlizindəyik. Burda döşəməyə əməlli-başlı parket

döşənmiş, divarlara yağlı boyaya çəkilmişdi. Bircə fərgi var idi ki, bu dəhlizə açılan qapılardan hamısı dəmirdən idi. Mən helə istədim işığı da yandırırm, düyməni çəqqildatdım, ancaq tavandakı lampaların biri də yanmadı. Bir qapının üstüne almanca nə isə yazılmışdı, onu açıb içəri girdik, çox geniş bir otağıydi, bizim məktəbin direktoru-nun kabinetini boyda. Bir başda üstündə ağır bürünc mürəkkəbəqabı olan iri yazı stolu var idi. Stolun baş tərəfində divardan Hitlerin portreti, üzbüüz divarda isə böyük bir xəritə asılmışdı. O xəritə bütün Şimali Qafqazı və Xəzər dənizini, hətta Qara dənizin lap bəri ucu ile birlikdə bütün Zaqafqaziyanı əhatə edirdi. Üç tərefdən — Türkiyədən, dağları kəsərək şimaldan və bir də Xəzər dənizinin cənubundan çəkilən qırmızı ox işarələri Bakıya tuşlanmışdı. Xəritədəki yazıların hamısı almançıydı. Otaqda bir seyf də var idi, amma ne qədər elədik, dəstəyini yerində tərpədə bilmədik. Seyf də xəritə kimi, bütün yan divarı tutmuşdu və heç adı dəmir seyflərə oxşamırdı, tamam divara hörülmüşdü. Onun lap böyründə isə dəstəyi qırmızı rənglə boyanmış yekə bir qapayıçı gördük. O, büttövlükdə elə bil şübhə qutunun içində salınmışdı. Bu qutudan yuxarıda divara almanca nə isə yazılmışdı. Yazı nida işarəsi ilə qurtarırdı. Axırıcı söz də böyük hərfə başlayırdı. Çox qısa olduğundan tez yadımda qaldı: “Tod!” Bu yazının qalan sözleri isə kiçik hərfə başlayırdı, bircə birinci sözdən başqa və ən qəribəsi də bu idi ki, həmin şübhə qutunu çox asanca vurub sindirəmək mümkün olduğu halda, onun ağızından kilid asılmışdı. Qutu kilidli idi!

Sabir dedi ki, burda təəccüblü heç nə yoxdur, adı şeydir. Belə şeyləri o, kinoda çox görüb. Bu qırmızı dəstək və bir də nida işarəsi ilə qurtaran o yazıya görə, belə güman etmək olar ki, qapayıçı ondan ötrüdür ki, mağaraya qəfil hücum olsa və ya geri çəkilməli olsalar, içinde seyf saxlanan otağı təcili partlatmaq mümkün olsun. Görünür, bütün qiymətli şeylər və məxfi sənədlər o seyfə saxlanılmış. Hərbi məsələlərdə qırmızı rəng həmişə ən təhlükəli şeyləri bildirir. Bu şübhə qutunun da ağız ona görə kilidlidir ki, heç kəs ağılsızlıq eləyib, bu yazını oxumamış qapayıçıya əl vurmasın. Əlbəttə, biz də əl vurmaq fikrinə düşmədik, başladığ yazı stolunun gözlərini araşdırmağa. Onlar cürbəcür sənədlərlə doluydu və hamisi da almançaydı.

O biri otağa girib astanada dayandıq. Bu otaq komendantın kabinetindən de böyük idi və başdan-ayağa silahla dolu idi. Yəqin burda silah anbarı yerləşirmiş. Xüsusi taxta yuvalarda sıraynan

avtomatlar, tüfenglər və bir də qırmızı başlıqlı, arxasında uzun dəstəyi olan, mərməyə və ya raketeoxşar şeylər düzülmüşdü. Divar boyu rəflərdə patron yeşikləri yiğmişdilər və bir də xüsusi yuvalarda bir neçə qumbara qalmışdı. Sabir dedi ki, bunlar tank partlatmaq üçündür. Heç kim onunla mübahisə eləmədi, ancaq mən fikirləşdim ki, axı hardan bilir tank üçündür, yoxsa yox, axı kinoda bunu seçmək o qədər də asan deyil.

Üçüncü otağa da girdik, burda əsasən kağız qovluqları saxlanır-dı. Bu vaxt Sabir dedi ki, saat doqquza lap az qalib, tez yığışib getmək lazımdır. Gecə yatdığınız yere qayıtdıq. Başladıq Əlininən vidalaş-mağə. Sabir dedi yükümüz yüngül olsun deyə özümüzlə fənərdən başqa heç nə götürmeyək, çantaları da burda qoyaq. Çünkü onda yarıqdan keçməyimiz də asan olar. Əliyə də tapşırıdı ki, bızsız bir avtomata da el vurmasın. O, bütün bunları elə ciddi şəkildə deyirdi ki, hətta Əli də diqqətlə ona qulaq asırdı. Deyəsən, o da başa düş-müşdü ki, Sabirnən mübahisə eləməyin xeyri yoxdu. Sabir axırdı bir də onu dedi ki, biz bura qayıdanacan Əli bu adamların və maşının buraya hardan gəldiyini tapa bilsə, əla olar. O, bunu deyəndə Əli tez qulaqlarını şəklədi. Növbə ilə bir-bir əlini sıxıb, yarıqə sarı yollandıq, ancaq Əli də fənəri götürüb dalımızca düşdü və dedi ki, bizi çıxacağa kimi ötürəcək, çünkü bilmek istəyir ki, görsün bayırda hava necədi. Amma mən bildim ki, Əli gün işığı üçün qəribəsəyib, çünkü şamlar nə qədər güclü işiq saçalar da, burdakı yarıqaranlıq artıq adamı əsəbiləşdirməye başlamışdı.

Yol boyu hər üçümüz – mən, Kəmalə və Sabir səhbət eləyirdik, Əli isə dinmirdi. Lal-dinməz dalımızca gəlirdi və hətta mənə elə gəldi ki, o bu dəqiqə burda tek qalmaqdən boyun qaçıracaq. Yox, mən demək istəmirəm ki, o, qorxaqdır, qorxaq-zad deyil. Düzdü, çoxdan tanımasam da, hiss eləyirəm ki, igid adamdır. Sinfimizdə bunu hamı bilir və ona böyük hörmətlə yanaşırlar, əlbəttə, Sabir qədər olmasa da, hörmətini saxlayırlar. Demək olar ki, bu cəhətdən o, sinifdə Sabirdən sonra ikinci adamdır. Bizim sinfə ilyarım bundan qabaq gəlib, o vaxtdan bəri xeyli dəyişib, tamam ayrı adam olub. Siftələr çox nəzakətli, lal-dinməz uşaqdı, heç kimə dəyiб-dolaş-mırdı, amma əfəl də deyildi, ona sataşanın cavabını verməyə o dəqiqə hazırlırdı, amma özünün heç kimnən işi yox idi. Sonra tamam dəyişdi, Sabirin gününə düşdü. Mən əvvəller arabir onlara

qonaq da gedərdim, sonra tərgitdim, indi Əligilə qonaq getmək ağlıma da gəlmir. Səbəbini bilmirəm. Onlar bizim evlə üzbəüz binaya, Vidadi, 156-ya köçübər, bizimki 149-dur. O ev elə gec tikildi ki, nə bir gün onun qurtaracağı, nə də orta mənə tanış adamların yaşayacağı ağlıma da gəlməzdi. İndisə, əksinə, təsəvvürümə gətirə bilmirəm ki, bir vaxtlar burda heç bir bina olmayıb. Və Əligil də orda yaşamayıblar. İlk dəfə onlara gedəndə Əligil o binaya üç ay idı köçmüdürlər. Mənzilləri çox yaxşıdır, böyük, geniş otaqları var, amma içində o qədər mebel doldurublar ki, tərpənməyə də yer tapmırısan, otaqların birinə isə iki yekə şifoneri birdən qoyublar, hələ iki enli çarpayını və hər çarpayının yanındakı bir trilyaj və iki tumbocəkəni demirəm. Heç cür başa düşə bilmirdim ki, bu evdə mənə qəribə gələn nədir, – əvvəl elə bildim günah Əlinin fotosəkillərindədir, bütün otaqlar onun lap körpəliyindən tutmuş bu güne kimi çəkdirdiyi şəkillərlə doluydu: Əli çarpayıda, hamam vannasında və hətta qarşokda oturduğu halda. Özü də hər şəklin altında tarixi və çəkildiyi yerin adı göstərilmişdi: Bakı, Kislovodsk, Lənkəran, Moskva, Soçi... Əgər Əli bir vaxt məşhur adam ola bilsə, bu şəkillər onun yaman karına gələcək. Sonra gördüm ki, yox, məsələ şəkillərdə deyil, nə isə başqa şeydir mənə qəribə gələn. Əliyə danışa-danışa elə hey bu barədə fikirləşirdim. O məni öz nənəsi ilə tanış elədi, onun mənim nənəmdən iki dəfə qoca olduğuna lap məettəl qaldım. Amma Əlinin ata-anasınan tanış olandan sonra gördüm ki, onlar da xeyli yaşıldırlar. Heç demə, Əli çox gec doğulub, hətta bir vaxt valideynləri övlad sarıdan əllərini üzüblərmiş. Bunu mənə Əlinin özü danışdı, o vaxt hələ onuynan normal səhbət eləmək mümkün idi, indiki kimi hər şeydən ötrü bir sillə ilişdirmirdi adama, şit-şit zarafatlar eləmirdi. Adama elə sözələ deyir ki, utandığından bilmirsən başını hansı kola soxasan, özü isə sırtıq-sırtıq hirildiyir. Nənəsi bizi mürəbbəli çaya, piroqa qonaq elədi. Sonra da bir qəzet gətirib xahiş elədi ki, istiqraz vərəqələrini yoxlayaq, bəlkə bir şey udduq. Lap qocayıdı, ayaqlarını gücnən atırdı, amma sən bunun həvəsinə bax, pul udmaq fikrindədir. Səhv eləyərik deyə düz iki dəfə yoxladıq, heç bir rəqəmi də düz gəlmədi, nə seriyadan, nə də nömrədən. Əli ona elə belə də dedi. Sonra da ağızından elə bir söz çıxardı ki, mən mat qaldım; çox ciddi tərzdə dedi: “Nənə, səninki bu dəfə çalmadı, əksinə, uduzdun”.

Nənəsi möhkəm pərt oldu, dedi ki, bu istiqrazların hamısı başdan-ayağa tamam pul tələsidir, sonra da soruşdu ki, bəs bu dəfə nə qədər uduzub? Əli dedi üç manat, sonra da mənə göz vurdı. Arvad gedib qara mücrüsünü gətirdi, onun içindəki puldan üç manat götürüb Əliyə verdi. Əli ona təsəlli verməyə başladı, dedi ki, niyə narahat olursan, keçən il qırx manat udmadın, ondan bəri nə uduzmusən ki, cəmi-cümletəni on iki manat. Sonra mənə danişdi ki, hər tiraj vaxtı bu yolla üç manat irəli düşür. Əvvəller atasından çəkinirmiş, amma hər şey yaxşı qurtarib. Bir gün nənəsi onlara elə hey uduzduğundan gileylənəndə onlar buna uşaq kimi seviniblər və onun bu fərasətindən ağızdolusu dost-tanışlarına danişmağa başlayıblar. Biz o gün o üç manatın başına yaxşıca daş saldıq. Dənizkənarı bulvara getdik, bir qayıq prokata götürüb, buxtada xeyli gəzdik, lap “İnturist”ə kimi üzüb geri qayıtdıq. Bəxtimizdən qayıqçı da yaxşı adam çıxdı, bizə and içdirib öyrənəndən sonra ki, üzməyi bilirik, bizi tək buraxdı. Ancaq qayıqa iki xilasedici kamera qoydu. Əslində buna heç bir ehtiyac da yox idi, çünki onun əlinin altında hazır xilasedici qlisser var, ikicə dəqiqəyə buxtanın harasına desən çata bilər. Belə çıxdı ki, o üç manat Əlinin nənəsindən çox bizə lazımmış, axı pul onun nəyinə gərəkdir, evdən bayira çıxıb-elemir, hər şeyi hazır gəlir: hər gün qulluqçu gəlib yır-yığış edir;ancaq dəxli yoxdur, mən onu xatırla- yanda bapbalaca boyu, büyük beli, mehriban gözləri gəlib dururdu gözlərimin qabağında. Və o günü heç gözlərimin qabağından get-mədi, nədənsə qəhər məni boğardı, ona yazığım gəlirdi. Yəqin Sabir haqlıdır, bəlkə elə doğrudan da mən normal adam deyiləm. Sonra başa düşdüm ki, Əligilin mənzilində mənə qəribə gələn nəymış; bunu başa düşənəcən iki dəfə də onlara getməli oldum: bu evdə bir dənə də kitab şkafı yox idi! Otaqların heç birində! Şkaf nədi, heç bir dənə kitab rəfi də yox idi, birçə Əlinin otağında, yazı stolunun üstündəki dərsliklərdən başqa! Mənə qəribə gələn də elə buymuş. Ancaq həmişəki kimi, bu dəfə də hər şeyi çox gec başa düşdüm. O vaxt ki, onda bu baredə heç düşünmürdüm də.

Mən bunu Əliyə deyəndə çox təəccübləndi, dedi, burda qəribə nə var ki, onların heç qabaqkı mənzillərində də kitab olmayıb. Hansı kitab ona lazım olsa evlərinin böyründəki kitabxanadan götürə bilər. Axı onsuz da nə qədər eləsən, bütün kitabları alıb eve yıga

bilməzsən. O bunu deyən kimi, dərhal məni şübhə bürüdü: bəlkə elə doğrudan da, burda qəribə heç nə yoxdur, kitabdır da, evdə ola da bilər, olmaya da. Amma nədənsə bu, siftə mənə qəribə gəlirdi.

Sözsüz ki, Əli qorxaq olduğuna görə susmamışdı. Kimə desən ki, bu qaranlıq mağarada tek-tənha qalmalısan, ister-istəməz özünü pis hiss eləyər, başqası heç cür razılaşmadı. Ancaq Əli razılaşdı. Yarığın girəcəyinə lap az qalmışdı, o isə hələ də fikrini dəyişməmişdi, eləcə susurdu, ancaq qasqabağını yaman turşutmuşdu. Bəs neyləməli idi, onu bu dehşətli skeletlərənən baş-başa qoyub getməyimizə sevinməyəcəkdi ki?

Lap fənərimiz-zadımız olmasa da, ən qatı qaranlıqda belə o yarığə çatdığınıızı gözüyüməli bilərdim, iyinə görə. Nəm torpağın etrinə görə. Nəinki nəm, həm də təzə-tər torpağın. Elə bil indicə qazmağa başlamışdır. Mağarada burdan başqa heç yerdən bu cür iy gelmirdi. O yarığın girəcəyinə çatdığınıızı dərhal hiss elədim. Ancaq bax bu yekə qaya parçası, məncə dünən burda deyildi. Yaman zırrı daş idi bu, lap mənim qurşağımacan, qıraqları da kələ-kötür. Şübhəsiz, bu daş dünən burda yox idi. Ona görə dəqiq yadımda qalıb ki, dünən Sabir üçün stalaktitin qalıqlarını axtararkən bu həndəvərdə bir dənə də daş-kəsek görmədim, hər yer dümdüz idi.

— Bəs bu yarıq necə oldu? — Qabaqdan Sabirin səsi geldi və bunu nə isə, təəccübülu adam kimi soruştı.

Bu anda daş da yadımdan çıxdı, torpaq da, tez qabağa qaçdım. Baxdim ki, hər yan divardır, elə bil heç burda çatlaq-zad olmayıb. Yuxuda görmüşdük, nədir? Ay götürüldük ha! O yana, bu yana qaçır, hər yanı bitdə-bitdə yoxlayıraq, amma heç nə tapa bilmirik. Deyəsən, hamımız bərk qorxmuşduq, hetta mənim ayaqlarım soyu-muş, yüþüngül olmuşdu. Bir bərk qorxanda, bir də bərk həyəcan keçirəndə mən həmişə belə oluram. Onu heç yerdə tapa bilmədik. Amma bir şey bizə məlum oldu ki, dünən doğrudan da burda yarıq olub, çünki nəhayət, divarda döşəmədən tavana kimi uzanan, gözlə güclə sezişən nazik bir çat tapdıq. Ordan heç kibrıt də keçməzdii. Başa düşdük ki, bu, elə biz bura geldiyimiz yarığın yeridir. O qədər qorxmuşdum ki, əvvəlcə ağlım heç nə kəsmədi, amma bir az keçəndən sonra gecə yerin altında qəribə uğultu eşitdiyim yadıma düşdü. Bəlkə bu heç yuxu deyilmiş, yer həqiqətən tərpanırmış. Yəqin yeraltı təkan olub, ona görə də yarıq örtülüb, axı o, çox ensiz idi.

Başımızı tamam itirmişdik. Kəmalə sakitcə ağlayırdı. Mən də onun yanında durmuşdum, söz deməyə qorxurdum, bilirdim ki, ağızımı açsam, ağlamaq məni tutacaq. Əli də dinmirdi, yəqin o da ağlamaqdan qorxurdu. Bilmirəm, Sabir olmasaydı, biz neyləyərdik. Sözsüz ki, o da qorxmuşdu, amma dillənəndə bunu heç birimiz hiss etmədik. Həmişəki kimi, sakit danişirdi. Dedi ki, indi burdan çıxmaga yol axtarmaq lazımdı. O, bize başa saldı ki, bu mağaradan hökmən böyük çıkış yolu olmalıdır, çünkü nə bu zirehli maşın, nə də bu adamlar bu mağaraya o müvəqqəti yarıqdan keçib gələ bilməzdilər. Ən axmaq adam da buna inanmaz. Hələ onlar cəhən-nəm, o otaqlara nə deyəsən? Axı onları buraya haradansa götirlər. Beledirsə, deməli, çıkış yolu var. O danişib qurtaranacan biz yavaş-yavaş özümüzə gəldik, qorxumuz sovuşdu. Mən özümdən götürürəm, qorxum təmiz çəkilmişdi və artıq bu çıkışın harda ola biləcəyi barədə düşünməye başlamışdım. Kəmalə də ağlamağını kəsdi. Kəsdi deyəndə, indi səsi çıxmırıldı, ancaq arabir lap yavaşa içini çəkirdi.

Geriyə, gecələdiyimiz yerə qayıtdıq. Sabir qabağa düşmüşdü və deyirdi, ona elə gelir ki, çıkış yolu o tərəflərdə, zirehli maşının durduğu yerdə olmalıdır. Sonra geri çəvrilib, bize tapşırı ki, fənerlərimizi söndürək, onunku yanır, bəsdi, batareyalara qənaət eləmək lazımdı. Gör ha, birimizin də ağılı bunu kəsməyib. Yenə də Sabir! Fikir verdim ki, Əli də öz fənerini dərhal söndürdü, daha əvvəlki kimi söz güləşdirmədi.

Əsas çıxışı o saat tapdıq. Daha doğrusu, onu bağlayan nəhəng sal dəmir darvazanı. Yaman hündür idi, iki zirehli maşın boyda, ondan da enli. Və hər yerdə kənarları qayaya elə kip bitişdirilmişdi ki, əl tutacaq bir santimetri də yer qalmamışdı. Dəmirdən olduğunu da ondan bildik ki, daşla onu döyəcləyəndə danqıldamağa başladı, amma bununla belə danqılıt o qədər boğuş çıxırdı ki, deyirdin bəs qalınlığı bir metrdi. Hətta buna görə az qalmışdı, fikrimizi deyişək, əsas çıxışı başqa yerdə axtaraq, amma birdən döşəmədə maşın tırtıllarının izlərini gördük. Onlar qapının lap ağızında qurtarırdı. Sabir dedi ki, indi bircə şey qalır: bu darvazanın hardan bağlandığını tapmaq və ona açar axtarmaq. Açıclar hardasa bu mağarada, çox güman ki, bu skeletlərin birinin cibində olmalıdır. Dəmir darvazanın hər yerini qarış-qarış diqqətlə axtardıq; əvvəlcə aşağı hissəsini,

orda bir şey tapmayandan sonra, yeşikləri ayağımızın altına qoyub yuxarısını bitdə-bitdə aradıq. Ancaq onun hardan kilidləndiyini heç cür tapa bilmədik. Onda Sabir dedi ki, başqa bir çıkış yolu axtarmaq lazımdı. Və axtarmağa başladıq. Divar boyu bütün mağaranı ələk-vələk elədik, otaqları və dəhlizi təzədən gözdən keçirdik, nə qapı tapdıq, nə də ona oxşar bir şey. Onda qəti surətdə bu qərara gəldik ki, mağaradan yeganə çıkış yolunu həmin dəmir darvaza bağlayıb.

Yaman yorulmuşduq, axtarışı qurtaranda Kəmalənin saatında iki tamam idi. Deməli, saat doqquzdan bəri, düz beş saat dalbadal bu andira qalmış mağaradan çıkış yolu axtarmışıq.

Sabir dedi ki, gəlin bir az dincələk və bundan sonra nə edəcəyimizi yaxşı-yaxşı götür-qoy eləyək. Birdən Kəmalə qışqırı! Elə sevincək qışqırı ki, dərhal ona sarı atıldıq. Çox uzaqda deyildi, soruşuruq nə olub, amma özümüz də bilirik ki, nə isə yaxşı bir iş olub, axı çox sevincəkdi. O isə bize divarı göstərdi: orda, divarda dayaz bir oyuğa balaca, quru qutu bərkidilmişdi, üstündə də iki yasti düymə vardı: biri qırmızı, biri göy. Və yuxarıdakının – qırmızının üstünə almanın nə isə yazılmışdı. Sabir heç fikirləşməyə də aman vermədi, dərhal yuxarıdakı düyməni basdı, heç nə olmadı, aşağıdakını basdı, o da həmin cür. O düymələri barmaqlarımız keyiyənə qədər basdıq-buraxdıq, basdıq-buraxdıq, ancaq bir şey çıxmadı. Dedim yəqin ki, bu düymələr əvvəller işleyib, çünkü onda burda elektrik enerjisi olub, indi isə yoxdur, ona görə də işləmir. Sabir hısləndi üstümə, dedi ki, sən yum ağızını, onu sənsiz də bilirik.

Kağız puldan düzəltdiyimiz döşəklərin üstündə oturub bundan sonra neyləyəcəyimizi fikirləşirdik. Sabir dedi ki, vəziyyət çox ciddidir, özümüz hökmən bir çıkış yolu axtarış tapmalıyıq, ayrı heç nəyə ümid eləməyə ixtiyarımız yoxdur. Heç kim burda gəlib bize kömək eləməyəcək. Bir də gərək öz aramızdan bir nəfəri başçı – komandır seçək və hər şeydə hamımız ona sözsüz tabe olaq, çünkü bu vəziyyətdə hər kəs öz bildiyini eləsə, batdıq, heç bir iş görə bilməyəcəyik. Bax onda Əliyə lap məəttəl qaldım, o dərhal dedi ki, başçı Sabir olmalıdır. Bu da onun yaman xoşuna gəldi, sıfətinə baxan kimi bildim, ancaq yenə də soruşdu ki, bəlkə başqa təklifi olan var? Biz də dedik ki, başqa teklifimiz yoxdu. Buna baxmayaraq o, hər halda səsə qoymağın xahiş etdi. Başqa cür guya o, razi olan deyil. Soruşdu: "Kim razıdır?" – Ondan başqa hamı əlini qaldırdı.

Sonra soruşdu ki, kim əleyhinədir, heç kəs əlini tərpətmədi, bəs kim bitərəf qalır, bircə özü əlini qaldırdı. Səsvermədən sonra dedi ki, əgər istəyirikse, hər şey yaxşılıqla qurtarsın, gərək bu andan etibarən hamımız ona tabe olaq. Guya biz bilmirdik ki, səs verdik, səs vermədik, burda ondan böyüyü yoxdur.

Sonra o dedi ki, gərək qalan yeməyimizin dəqiq hesabını bilək. O saat da kimin çantasında nə vardı çıxarıb bir yerə yiğdiq; üç kol-basa buterbodu, yarım şokolad plitkası, bir dənə də pendir paçkası. Olub-qalan yeməyimiz buydu. O vaxtacan heç kəs adım deməmişdi, səhər-səhər adama bir yaxmac yediyimiz idi, amma indi qalan yeməyin nə qədər az olduğunu görəndə ağızımız sulandı. Sabir dedi, gərək indən belə yeməyə möhkəm qənaət eləyək, buterböldərin birini xırda-xırda dörd yerə bölbüb payladı. Sabir bildirdi ki, bu, bizim sabaha qədərki normamızdır. Kim haçan istəsə yeyə bilər, o, hələ sözünü qurtarmamışdı, amma biz əlimizdəkiləri o andaca udduq, qalan yeməyi isə o özündə saxlayacaq və müəyyən saatlarında aramızda bölüşdürücək. Kibrit dənələrini də hesabladi, siqaret-ləri də, səkkiz kibrit çöpü qalmışdı, beş siqaret, hamısını cibinə qoydu, dedi ki, onları da bir-bir paylayacaq. Ancaq bunu yəqin xala-xətrin qalmasın deyə dedi, axı ondan başqa heç birimiz siqaret çəkən deyildik. Sonra mənə əmr elədi ki, qəza şkafındaki konservləri də getirim. Gedib getirdim. Hamısı salamat olmağına salamatdı, di gəl, hər iki torəfdən qapaqları xeyli dombalmışdı, elə bil içində hava vurmuşdular.

Konservləri getirən kimi, dedim ki, bunları yemek olmaz, görmüsüz necə dombalıblar, deməli xarabdılar. Balıq konservindən adam yaman pis zəhərlənir, lap ölen də olur. Bizim həyətdə Vitya Şeqlov bundan öldü. Özü də o, hələ idman ustasıydı, voleybol üzrə Azərbaycan yığma komandasının üzvüydü.

Bir axşam ağ balıq yemişdi, sabahı gün ağrından qıvrıla-qıvrıla öldü. Ona görə ki, gec həkim çağırılmışdır. Onu xəstəxanaya apardılar, bütün günü mədəsini yudular, min cür iynə vurdular, heç bir kömək eləmədi – öldü. Biz burda zəhərlənsək, bizə heç kömək eləyən olmayıacaq. Hamısı mənə diqqətlə qulaq asırdı. Mən sözümü qurtaranda, hətta Sabir özü də dedi ki, heç kim bu saat bu konservləri yemək niyyətində deyil, sonrasına isə baxarıq. Bax, o anda bir şəhv elədim. Gərək ensiklopediya söhbətini araya salmayadım.

Orda oxumuşdum ki, qapağı qabarmış konservləri yemək olmaz, çünki bu onu göstərir ki, onlarda çox kəskin zəhər əmələ gəlib və ona botulizm deyirlər. Bu söz dəqiq yadımdaydı. Mən elə bu sözü dilimə gətirən kimi, Sabir yenə hirsənin özündən çıxdı: onun bilmədiyi bir şeydən danışdın, dəli olur.

– Kitab siçovulu! – Bu onun ən ağır söyübüdü. – Oxumadığın şey qalmayıb. Əlindən bir iş gəlmir bundan başqa. Yalan deyirsən hamısını, bilirsən ki, burda dediklərini yoxlamaq mümkün deyil, gopa basırsan. Bura girəndən əllaməlik eleməyə başlamışan – stalaktit söhbətinə eyham vurur – aman ver, fikirləşək, gərək başımıza nə gəlir. Yum ağızını, elə et ki, bir də sənin səsini eşitməyim.

Ağızımı yummağına yumdum, neyləyə bilərdim, amma üreyimdə qəti qərara gəldim ki, acıdan ölsəm də o konservlərə el vurma-yacağam. Sabir üstümə qışqıranda onlar mənə baxıb, dişlərini ağardırdılar. Düzdü, belə şeylər mənim o qədər vecimə deyil, onuz da öyrəncəliyəm, ancaq istər-istəməz adəmin xətrinə deyir. Axı onların xeyri üçün deyirəm. İstəmirsiz, özünüz bilərsiniz, yeyin, zəhərlənin. Sonra Sabir dedi ki, bir dəqiqə də vaxt itirmək olmaz, durub mağaranı axtarmağa başlamaq lazımdı. Mənə əmr elədi ki, bütün skeletlərin ciblərini axtarım, nə tapsam, gətirib ona verim. Bildim ki, qəsdən deyir. Qəsdən deyir ki, mən etiraz eləyim, o da məni lağa qoysun. Mən də etiraz elemədim, onun acığına. Gedib skeletləri axtardım və xeyli şey tapdım: hamısının üstündə bir tapança və bir vesiqə, hər üç esesçinin cibində isə arvad-uşaqları ilə bir yerdə şəkilləri vardi. Onların ciblərində nəyinse açarı, cürbəcür cib dəsmalları, hər üç esesçinin cibində isə arton cildli kiçik bir kitabça tapdım. Və onu açan kimi, gördüm ki, tapdıqlarımın içinde ən maraqlı şey elə budur, çünki o, almanca-rusca danışq kitabçası idi. Əvvəldən bir neçə vərəqə bir-birinə yapışmışdı, heç nə oxumaq olmurdu, ancaq qalanları pis deyildi. Oxumaq olardı. Dərhal başladım vərəqləməyə, ancaq Sabir aman vermedi, yanlarına çağırıldı. Üçü də artıq dəhlizdəydi. Tapdığım şeylərin hamısını onlara göstərdim. Sabir açarları – bir halqaya salınmış iki yoğun açarı görən kimi, sevindi və dərhal onları qapıb əlimdən aldı. Amma yenə də özünü elə aparırdı ki, guya nədənsə narazı qalıb və hirsə soruşdu ki, yaxşı-yaxşı axtardınmı? Dedi ki, bunlar seyfin açarı olacaq, çünki çıxıntıları ikitərəflidir, hökmən onun açarlarıdır.

Elə də oldu. Açırların hər ikisi seyfə düşdü və biz ona açdıq. İçi kağız-kuşuzla doluydu. Hamısı da almanca. Yaman pərt olmuşduq. Dördümüz də savadlı adam, amma bu kağızların birini də oxuya bilmirik. Lap kinodakı kimi. Elə bil ayrı planetdən gəlmışik. Heç nə başa düşmüdü.

Sonra Sabir üstdəki rəfdən dörd qatlanmış böyük bir verəq çıxartdı. Açıb gördük ki, bizim mağaranın planıdır, dərhəl tanıdır. Bu planda hər şeyvardı: mağara da, dəhliz də – hər şey. Ancaq təzə heç nə yox idi. Çox ətraflı plan idi. Divarlarda gördüyüümüz bütün şkaflar, dəmir darvazanın yanındakı elektrik düymələri, bu dəhliz, bu otaqlar, hətta komendantın otağındaqı qırmızı qapayıcı, seyf, bir sözlə, her şey burda işarə olunmuşdu. Və mağaradan çıxış yolu da elə biz tapdıgımız yerdəydi, hətta hara – deyəsən, dağ yollarından birinə çıxdığı da qeyd olunmuşdu. Ancaq onun da yazılıları bizim üçün tamam anlaşılmaz idi. Bunun bizi ne faydası! Sabir danişq kitabçasını əlində o yan-bu yana çevirib, özümə qaytarlığı ki, saxlayıb, bəlkə bir şeye yaradı sonra.

Gecə düşənecən hər yeri əlek-vələk elədik, dırmaşmadığımız yer qalmadı, hətta divarlardakı portretlərin altına da baxdıq, dedik bəlkə onların altında gizli saxlanc-zad oldu. Gecədən keçmiş qurtardıq isimizi. Lap yorulub əldən düşmüdü.

Artıq Sabir də ruhdan düşmüdü, ancaq hələ də özünü o yerə qoymurdu. Dedi ki, sabah hökmən bir şey fikirləşib taparıq. Sonra ağlına nə gəldisə, bir buterbrod da bölüşdü. Ömrümdə heç nəyi onun kimi, bu cür dəqiqlik bülüşdürüb bilməzdəm. Paylarımızı özümüze verəndən sonra dedi: bu əlavə yemək payını ona görə verir ki, bu gün biz çox möhkəm işləmişik və ona görə də qarnımızı bərkitməliyik. Və hamımıza şirin yuxu arzuladı, çox rəsmi şəkildə, lap əsl komandırlar kimi. Dərhəl yerimizə uzandıq. Bu gecə Kəmalə yatanda əlindən tutmağı xahiş eləmədi, görünür, daha skeletlərdən qorxmur, yəqin öyreşib. Bəlkə də Sabir onun gözü qabağında üstünmə çığırdığına görə, məndən zəhləsi gedir. Ancaq bu, aqlabatan şey deyil, çünki Sabir əvvəller də onun yanında mənim üstümə qışqırıb. Təhqir qaqaş deyir mənə. Hər dəqiqa heç kəs eşitməsin deyə piçiltiyələ soruşur ki, öz variantımı hələ qurtarmamışam ki? Axırıncı rübə həm mənə mane olmasın, həm də özü narahatlılıq keçirməsin deyə sifte onun variantını yazirdım, sonra özümüñküñü. Ancaq

bunun dəxli yoxdu, yenə mənə yuxarıdan-aşağı baxır. Sağ ol deməyinə deyir, amma həm də zəhləsi gedir.

Hələ də almanca-rusça danişq kitabçasını oxuyurdum. Hayif ki, lügət deyil, danişq kitabçasıdır. Lügət daha çox karımıza gələrdi...

– Sən niyə yatmırsan? – Sabir yerindən dikəlib soruşdu. Görünür, əsl komandır kimi, gecə də hamının məsuliyyətini öz boynuna götürmək istəyir.

Dedim ki, yuxum gəlmir, ona görə də bu kitabçaya baxıram.

– Yenə siçovulluq eleyirsən ha! – O bu sözü elə tikanlı-tikanlı deyir ki, hirsindən bilmirsən neyləyəsən. Əlini yellədib yerinə uzandi. Bu kitabçanı artıq bir dəfə oxuyub qurtarmışdım, indi isə elə bil başımı qatmaq üçün oxuyuram. Çünkü oxumasam, o dəqiqli evimiz yadına düşür. Gör indi orda nə həngamə qopub. Anam yəqin təmiz aqlını itirib! Bu dəqiqli onun nə hala düşdүүнү təsəvvürümə getirməyə belə qorxuram. Neynəyim, özümnen bacarmıram da! Oxuya-oxuya yenə bu barədə fikirləşirəm. Düzüne qalsa, bu kitabçanı ona görə oxuyuram ki, vərdiş eləmişəm, oxumasam, dura bilmirəm. Ona görə də anam adımı kürt toyuq qoyub. Bezen hətta kitabı əlimdən ahıb atır, məsələn, çörək yeyənde. Demək olar ki, xoşuma gələn kitabların hamısını iki-üç dəfə oxumuşam... Bu kitabçada isə həm qəribə və həm də gülməli şeylər çoxdur; əvvəlcə, almanca mətn verilir, sonra rusca. Bütövlükdə isə bu kitabça “Nəqliyyat”, “Hərbi əsir və ya partizanla səhbət”, “Eyş-İşret”, “Yerli əhali nümayəndəsinin cəzalandırılması barədə xəbərdarlıq” və s. kimi fəsillərə ayrılmışdı. Ümumiyyətlə, bütün həyat hadisəleri nəzərə alınmışdı. Məsələn, “Alman zabiti freyleni qəhvəxanaya dəvət edir”. Mötərizədə isə “kinoya, teatra, restorana” sözləri əlavə olunmuşdu. Yaman fəndigir imişler, deməli, hara getmək istəsə, o sözü yerinə qoyur, vəssalam. Və ya: “Bu kiçik hədiyyəmi qəbul edin”, mötərizədə isə “ətriyyat, konfet, gül dəstəsi, zərgərlik məmulatları”. Bir sözlə, bu kitabçada nə desək vardı, ən maraqlı şeylərə isə “Cəza barədə xəbərdarlıq”, “Hərbi əsir və ya partizanla səhbət” fəsillərində rast gəldim. Başdan-ayağa hədə-qorxuydu, hər şeydən ötrü ölüm cəzası – güllələnmə, ya dar ağacından asılma ilə qorxudurdular. “Axşam saat ondan sonra küçəyə çıxanlar yerindəcə güllələnməlidir”, “Evində kommunist – mötərizədə “partizan, döyüşü” – gizlədenlər ölümə məhkum olunacaqlar. Heç demə, hər

seyə ölüm düşürmüş, hətta işə çıxmaga da. İndi başa düşdüm ki, qırmızı qapayıcının yanındaki yazıda gördüğüm "Tod" nə deməkmiş. Onun "ölüm" demək olduğu bu kitabçadan aydın bilinirdi, çünkü harda ölüm cəzasından söhbət gedirdisə, bu söz də orda işlənirdi. Hər xırda şeyin üstündə adamı ölüm cəzası gözləyirmiş, sanki bunlar üçün insan həyatının bir qara qəpikcə də qiyməti yox olmuş. Deməli birinin saatı xarab olubsa, o da bundan xəbərsiz halda on birin yarısında küçəyə çıxıbsa, patrul onu yerindəcə gülələyə bilərmiş. Bu kitabçada oxuduqlarından belə çıxdı. Bir az da oxudum, özüm də bilmedən yuxuya getdim.

Şəhər tezdən hər şey təkrar olundu. Hər künçə bir neçə dəfə ayaq döydük. İndi mən o mağaranın harasına desən, gözübağı gedərəm, hər yanı qarış-qarış, hətta barmaqlarımızla yoxladıq, amma bu dəmir darvazadan başqa heç yerdə çıxış yolu tapa bilmədik. Onu da açmağa gücümüz çatmırıldı. Sabir dedi ki, kaş bu yararsız avtomatların, pulemyotların əvəzində burda bircə dənə top olaydı, onda o top atəsi ilə bu darvazanı dərhal vurub partladardı. Sözdü də, danışır, əvvəla, ona görə ki, burda top-zad yox idi, yoxdursa, onda heç ondan danışmağa da dəyməz. İkincisi, lap olsayıdı da, Sabir onu atmağın təhərini bilmirdi axı. Bütün günü – səher tezdən gecə keçənə qədər – mağarada təpik döydük, demək olar ki, daha danışib elemirdik, çünkü başa düşmüşdük ki, işimiz fırıldaq. Axşam qalan yeməyin hamısını – ərgin pendir paçkasını dörd yerə bölüb yedik və sonra nə edəcəyimizi fikirləşməyə başladıq. Yenə heç bir qərara gələ bilmədik və mən bekarlıqlıdan kitabçanı götürüb oxumağa başladım.

Bu hərəkətim Sabiri lap hövsələdən çıxartdı və o əmr elədi ki, bu dəqiqli onu örtüb kənara qoyum. Dərhal onun dediyi kimi elədim, daha əsəbileşdirmək istəmirdim. O, təmtəraqlı bir tonda bildirdi ki, sabah da çıxış yolunu axtaracayıq, əgər tapmasaq, onda o, ya sabah axşam, ya da biri gün tezdən dəmir qapını qumbara ilə partlatmağa çalışacaq. Başqa əlac yoxdur. Fikirləşdim ki, ömründə, kinodan başqa, heç yerdə qumbara görməyən bu adam onu necə partlada bilər?

– Sən heç onu partlatmağın təhərini bilirsən?

– Ona nə var, tullamazzdan qabaq dəstəyini özünə sarı çekib, burmaq lazımdı, – dedi. – Ancaq mən tullamayacağam, gərək qapının dabanında balaca bir çala qazaq, qumbaranı ora qoyub, zirehli avto-

mobilin arxasına qaçaq. Məncə, hər şey yaxşı olacaq. Onsuz da başqa əlacımız yoxdur. Yeməyimiz də qurtardı, sabahdan konservə keçməli olacaqıq.

– Sabah niyə? – Əli dedi. – Elə bu gün də yemek olar.

O bu sözü deyən kimi, hamının gözü işildədi. Ağzlarının suyu axdı. Hamımız acıdan ölürdük. Elə əvveldən də bərk acmışdıq, ancaq bu pendir qırığından sonra lap ac canavara döndük. Lakin Sabir dedi ki, sabahacan konservlərə əl vurmayaçayıq, gərək bir az qabağı da fikirləşsən. Konservlərin xarab olduğunu onların yadına salmaq istədim, ancaq elə ağızımı açmamış üçü də birdən üstümə qışqırkırdı.

– Sən istəmirsən, yemə, – Kəmalə dedi. – Heç kim sənə yalvarırmır. Bizim işimiz də qarışma.

Bu sözləri deyəndə onun ağızı əyildi, sıfəti pis hala düşdü, səsi də, sıfəti də. Xüsusən də sıfəti yad və eybəcər şəkil aldı. Sıfətinin bu günə düşə biləcəyi yuxuma da girməzdi. Kəmalənin bu sözlərindən elə bərk dilxor oldum ki, Əliyən Sabirin nə dediyinə heç qulaq da asmadım.

Hami yerinə uzandı. Kitabçanı bir az da vərəqləyəndən sonra mən də yatmaq istədim. Yani üstə uzanıb gözlərimi yumdum. Elə bu vaxt Kəmalə – heç demə, o da yatmayıbmış – mənə dedi:

– İncidin məndən?

Başımı buladım, guya ki, yox.

– İncimisən, incimisən, bəyəm görmürəm!

– İnciməmişəm.

– Elədirse, əlini mənə ver, əlin əlimdə olanda rahat yuxuya gedirəm, – əlimi əlinə alıb susdu.

Baxdım ki, yuxulayıb. Mənse o gecə heç cür yuxulaya bilmirdim. Elə hey sabah Sabirin bizi konserv paylayacağı baredə düşüñürdüm. Əlbəttə, mən yeyib-eleməyəcəyəm, ancaq nə olsun, uşaqların üçü ki, yeyəcək. Söz eşitmək də istəmirlər. Təmiz dilxoruluq, heç nə qanımlar. Axi botilizm haqqında nə yazıldığı mənim dəqiqli yadimdadır. Belə şeylərə mənim yaddaşım çox güclüdür. Bütün şeyləri, hətta pislərini də bir dəfə, oxuyan kimi, əzbər biliyəm. Nəinki şeir, istənilən formul – nə qədər uzun olur-olsun – birdəfəyə yadında qalır. Orda, ensiklopediyada yazılmışdı ki, bu cür xarab, yəni qapaqları dombalmış konservlərdən zəhərlənən adamı

təcili xəstəxanaya götürmək lazımdır. Yoxsa ölümlə neticələnə bilər. Axı Vitya Şeqlovun da necə öldüyü yadımdan çıxmayıb; o boyda sağlam adam bir gecənin içində can verdi. Hələ onu, gec də olsa, xəstəxanaya aparmışdır. Biz isə hamımız birdən zəhərlənib öləcəyik və bu skeletlər kimi həmişəlik burda qalacayıq. Axı onlar niyə mən deyənə qulaq asmırlar? Axı bunu Sabir desəydi, onlar o saat razılışardılar. Doğrudanmı bir adamın sözü, yalnız o turnikdə otuz dəfə dartına biləndən sonra başqaları üçün keçərli olmalıdır?!

Sabirin sabah konservin birini açıb onlara necə payladığını və onların öz paylarını necə yediklərini təsəvvürümə gətirdim. Yeyəcəklər və bir saatdan, ya da saat yarımdan sonra, əlbəttə, başlarına döyücəklər ki, niyə mən deyənə qulaq asmadılar, ancaq onda gec olacaq. Üçü də – Kəmalə də, Əli də, Sabir də – ağrıdan çığıraqçıqları öləcəklər. Nədənsə bunu fikirləşəndə ürəyim bulandı.

Ehmalca elimi Kəmalənin ovcundan çekib çıxartdım, ayağa qalxdım, barmaqlarımın ucunda yeriyə-yeriyə Sabirin yanına gəldim. Heç getmək istəmirdim, ancaq başqa əlacım yox idi. Onu oyatdım, gözlərini açıb təəccübə mənə baxdı. Piçılıyla ona dedim ki, sabah o konservləri yesək, hamımız öləcəyik. Əvvəlcə, dinməzə qulaq asındı, görünür, nə dediyimi başa düşmürdü, çünki sonra başa düşəndə bərk qəzəbləndi.

– Öger bu saat gedib yatmasan, sənə elə bir təpik ilişdirəcəm ki, ömrün boyu şikəst qalacaqsan! – Dərhal geri dönüb öz yerime qayıtdım. O isə dalimca qışqırdı: – Yaxşı, sabah danışaram səninlə, – və sonra elə bir söz eləvə elədi ki, Kəmalə yatmış olmasayı, onu heç cür dilinə gətirməzdı.

Gəlib öz yerimdə uzandım. Bir az uzanandan sonra, Sabirin yuxuya getdiyinə əmin olan kimi, durdum, konservlərin səkkizini də götürüb, ayağımı yerə ehmal basa-basa mağaranın o biri, dəhliz və komendant otağı olan küncünə yollandım. Əvvəlcə onları dalda bir yerdə gizlətmək istədim, sonra fikirləşdim ki, Sabir onsuz da yerini deməyə məcbur edəcək... Və hamısını bir-bir novçadakı suyun töküldüyü quyuya atdım. Və hər qutunu atandan sonra, dayanıb qulaq verirdim, deyirdim görüm, quyunun dibinə çatanda necə səs çıxacaq, ancaq heç nə eşidə bilmədim, bu quyunun dibi yoxdu, nədi?

Səhər hamidan tez oyandım. Oyandım və dinməzə yerimdən tərpənmədim. Gözlərimi açmaq istəmirdim. Eşidirəm ki, Sabir

durdu, əvvəlcə Kəmaləni, sonra Əlini durğuzdu, sonra mənim başımın üstündə dayanıb ciynimi dartaşdırdı: “Dur, səhər açılıb”. Yuyunandan sonra bir yerə yiğişdiq. Hamının qanı qaradır, sıfətlərindən bilinir. Ən çox da mənim. Bircə onu fikirləşirəm ki, gör indi nə olacaq? Sabir danışındı:

– Gecəyarısı bu ağciyər məni durğuzub ki, bəs mən konserv yeməyə qorxuram, qarnıq ağıriyacaq. Deyir ki, bu dünyanın bütün ensiklopediyalarını başdan-ayağa oxumuşam... Yeri, kitab siçovulu, yeri o konservləri bura gətir.

Getdim. Dünən axşam onları yiğdiğimiz yerəcən, beş addım. Yavaş-yavaş, sonra geri döndüm, dedim:

– Konservlər orda yoxdur.

– Bəs hardadır?

– Hamısını tulladım.

Üçü də gözlerini bərəltdi.

– Bəs hara tulladın? – Bunu Sabir soruşdu. Hələ inanmırıdı.

– Novçadakı suyun töküldüyü quyuya, – o dəqiqə hiss etdim ki, Sabir inandı. Elə o biriləri də. Ona görə Sabiri deyirəm ki, mən onda gözlərimi ancaq onun sıfatınə zilləmişdim.

– Hamısını tulladın:

– Hə.

Üçü də hirsindən cilov gəmirirdi.

– Əclaf! – Əli dedi. – Sənin nə ixtiyarınvardı?

O, əlini qaldırdı, mən hətta boynumu da qısdım, dedim indi vuracaq, ancaq vurmadi, tüpürdü və kenara çəkildi. Kəmalə də hiddət və nifretlə mənə baxırdı, o da dedi ki, mən gicbəsərəm, heyvərenin, yekəxananın biriyəm. Bircə Sabir heç nə demədi, lal-dinməz dayanıb nifretlə məni süzürdü. İki addım məndən aralıydı, aramızda bircə mənim “döşəyim” durmuşdu. Birdən onun üstündən üstümə sıçradı.

Yumruğu sıfətimdən tutdu, ağızım duz dadı verdi, başım gicəlləndi. Eynəyim gözümüzdən düşdü, onu çıxartmadığımı peşman oldum. Yəqin döşəməyə dəyəndə şüşəleri qırıldı. Dedim, indi bir-ikisini vurandan sonra əl çəkər, ancaq o, əl çəkənə oxşamırıdı, dalbadal vururdu, hamısını sıfətimə. Üzümü əllərimlə örtdüm, o da var gücü ilə qarnıma vurdur, əlimi üzümdən çəkdim, yenə sıfətimi yumruqlamağa başladı. Sonra heç üzümü də örte bilmədim, əllərim sözümə baxmırıdı, onları yuxarı qaldıra bilmirdim. İndiyəcən də

başa düşə bilmirəm ki, mən niyə yixilmirdim. O yan-bu yana səndələyirdim, amma yixilmirdim. Yeqin Sabiri də cindən-dondan eləyən ele bu idi. Yixilsaydım, bəlkə də ürəyi soyuyardı. Eynəksiz onsuza da pis görürəm, indi isə elə bil gözümə tor gəldi, elə bil dörd yana qatı duman çökdü. Ona görə də dizlərim qatlandı, amma tamam yixilmadım, dizi üstə dayandım. Sabir hələ də yumruqlayırdı. Ancaq daha heç bir ağrı hiss eləmirdim, onun sıfətini isə arabir görə bilirdim – yanıb-sönən işiq kimi. Elə bil kimsə işiqla oynayırdı, əlini düyməyə basıb çəkirdi. Mənə elə gəlirdi ki, bu yumruqların ardı-arası heç zaman kəsilməyəcək,ancaq daha qorxum-zadım qalmamışdı. Bu yumruqların hamısına biganəydim, elə bil məni yox, başqasını döyürdülər. Bir də onu gördüm ki, Kəmale Sabirin üstünə atıldı. O da geri çevrilib var gücü ilə ikielli Kəmalənin sinəsindən itəldi. Kəmale bir neçə addım geriyə səndirləyib döşəməyə yixildi. Bir də gördüm Əli “Bəsdi!” – deyə çıqraraq Sabirin üstünə atıldı. Elə bu anda o, var gücü ilə sıfətimə bir təpik ilişirdi və ondan sonra heç nə yadında qalmayıb. Deyəsən, yixılanda həm də başım döşəməyə möhkəm dəyib.

Sən demə o, Əlini də döyüb, mənim qədər olmasa da, mənimle o bir deyildi, ancaq Əli mənə dedi ki, Sabir onu da möhkəm döyüb. Bunu eşidənən məəttəl qaldım, axı cığallıq etədi, köynəyindən tutub özümə sarı çəkib, sıfətinə bir kəllə ilişdirib, sonra badalaq atıb, onu yixib yerdə döyüb. Və bu vaxt Kəmale avtomati götürüb cumub onun üstünə. Əli deyirdi ki, onda yaman qorxdum. Qorxub ki, Kəmale birdən onu öldürər. Sabir özü də qorxub, o dəqiqə əlini saxlayıb, dal-dalı çəkilib. Kəmalə isə avtomati qısqıra-qısqıra ona uzadıb: “Ala, vur, öldür hamımızı, faşist köpəyoğlu!”

Bunları özümə gələndən sonra Əli mənə danışdı. Kəmalə ağlaya-ağlaya sıfətimə soyuq kompres qoyurdu. Özümə geldim, elə ona görə hiss elədim ki, nə isə sıfətim üzüyür. Ancaq bu kompreslərə baxmayaraq, sıfətim yaman gündəydi. Əli eynəyimi getirib yanına qoydu. Şüşəsinin biri salamat idi, o biri isə xincim-xincim olmuşdu. Bütün bədənim sizildiyirdi: xüsusən də sıfətim. Heç əngimi tərpədə bilmirdim: ezelələri elə ağrıyrıdı ki. Axı o məni niyə belə döydü? Birin vuraydı, ikisinin vuraydı! Bəs belə vəhşilik olar? Axı o məndən xeyli iridi, həm də sağlam. Deməli, kim kimdən güclüdürsə, o birisini döyməlidii? Onda bunun nə xeyri? Əgər mən

də ondan yaşıyam böyük olsaydım, onda baxardı halına! Neyləyim ki, sinifdə hamidən balacayam? Hami bunu bilir, ona görə də mənnən heç kim dalaşmir. Sabir özü neçə dəfə deyib ki, mənnən işləri olmasın. Birçə dəfə dalaşmışam, o da beşinci “A” sinfində oxuyan Alik Sxetski ilə. Bufetdə o məni itəldi, mən də onu. Sonra o dedi: “Dərsdən sonra qalarsan, dalaşarıq”. Basketbol meydançasına getdik, dərsdən sonra orda adam olmur, çantalarımızı yerə qoyub başladıq dalaşmağa. Dərhal ona iki yumruq vurdum, amma o, lal-dinməz dayanıb üzümə baxırdı. Mən də dayandım, soruşdum ki, nəyi gözləyir. O isə acıqlı-acıqlı dedi: “Mən sənnən necə dalaşım, axı sən eynəklisən?” Və sıfətində elə pərtlik vardi ki, heç nəden yazığa iki yumruq vurduguma peşman oldum, axı demək olar ki, heç dava eləməyə başlamamışdıq. Dərhal eynəyi gözümüzən çıxarıb, dedim ki, o da mənə iki yumruq vursun, sonra kişi kimi dalaşaq. O, razı olmadı, dedi, sadəcə olaraq məni vurmaq istəmir. Hiss elədim ki, daha dalaşmaq niyyətində deyil. Elə mən də həvəs-dən düşmüştüm. Bir müddət lal-dinməz üz-üzə dayandıq, sonra ondan soruşdum ki, on qəpiyi varmı, ciblərini axtardı, tapdı. Və soruşdu ki, nəyimə lazımdı? Özümə otuz qəpik vardi, onu götürüb bir yerdə kinoya getdik. İki bilet alıb “Bəxtiyar centlmenlər” filmine baxdıq. Çox yaxşı film idi. O vaxtdan Aliknən bərk dostlaşdıq. Hətta bura gələndə, bizimlə olmadığına çox təəssüfləndim. Valideynləri ilə Kubana yay istirahətinə getmişdi.

Hələ də Alik Sxetskini düşünürdüm, birdən başım firlandı, başladım öyüməyə. Dalbadal bir neçə dəfə. Adı qusmaq evezine ağızman dan qara qusunu töküldürdü. Ona görə ki, mədəm boşdu, axırıncı dəfə bir tikə pendir yemişdim, sudan başqa nə gələcəkdi ki? Kəmaləynən Əli yaman qayğılaş olmuşdular. Yanımda eyləşib tez-tez soruşturular ki, bir şey lazım deyil mənə? Boynuma alım ki, onların bu qayğıleşliyi yaman xoşuma gəlirdi.

Sabir isə hələ də mağaranı gəzir, çıxış yolu axtarırdı, ancaq mənə, o da artıq bundan əlini üzmüdü, sadəcə olaraq bizə görə, özünü o yerə qoymurdu. Heç birimizlə danışmırı, ya özü istəmirdi, ya da qorxurdu ki, biz onu dindirmeyek. Kəmaləynən Əli gecə keçənə qədər yanından çəkilmədilər. Ümumiyyətlə, mənə elə gəldi ki, bu gün çox tez ötüsdü. Elə indicə səhər açılmışdı, bir də baxıram ki, hamı yatmağa hazırlaşır. Məəttəl qalmışdım buna.

Sabahı hamı gec oyandı. Mənsə hamidan gec. Ayılmışam, heç cür yadına sala bilmirəm hardayam, bu uşaqlar – Kəmale, Əli, Sabir niyə başına toplaşıblar, niyə bunlar mənə belə ürkək-ürkək baxırlar? Heç nə başa düşmürem! Hələ də bu andira qalmış mağarada olduğum yadına düşəndən sonra Sabir mənə dedi:

– Sən allah, bağışla məni. Dünənkinə görə. Cox xahiş eləyirəm, bağışla məni!

Kəmale ona açıqlandı:

– Nəyi bağışlaşın? Bir gör yazığı nə hala salıbsan. Səndən iyrənc adam görməmişəm.

– Yaxşısı budu, çıx get, – bunu da ona Əli dedi. – İtil burdan, yoxsa əngini əzərəm.

Sabir elə bil onları eşitmirdi, elə bir sözdən tutmuşdu.

– Bağışla. Qələt eləmişəm, bağışla!

Bunların hamısı gülməli galirdi adama. Mənim bağışlamağım bunun nəyinə lazımdı? Birdən gördüm Sabir ağlayır. Heç ağladığını görməmişdim. Heç vaxt belə şey olmayıb. Amma indi oturub gözüümüzün qabağında, zar-zar ağlayır. Mənim də yaman qanım qaraldı, hətta yada salmaq belə istəmirəm, qanım o qədər qaraldı ki, başladım onu kiritməyə: yaxşı, bəsdi ağladın, ancaq gelən dəfə elini qaldırmamış, yaxşı-yaxşı fikrləş! Başqa nə deyə bilərdim ki?

Əli isə tutduğunu buraxmirdı: rədd ol, yoxsa sənin üçün pis olacaq! Axırda Kəmale də onu iyrənc tip adlandırılara durub getdi. Elə suyu süzülə-süzülə getdi ki, yazığım gəldi ona. O gedəndən sonra Əliyənə Kəmale uzun-uzadı onun qarasına danışdır, lakin mənim ona açığım tamam soyumuşdu. Uşaqlara bunu demədim, desəydim, yəqin ki, mənə qəzəbləri tutacaqdı, ancaq mənim hırsım tamam soyumuşdu və niyəsini özüm də bilmirdim!

Üçümüz də yanaşı uzanmışdıq, üçümüz də susurduq, nə isə süstləşmişdik, yəqin ki, acıdan idı. Sabir elində qumbara gəlib deyəndə ki, durub komendantın otağına keçək, heç başımızı da qaldırmadıq. O, başa saldı ki, çıxış yolundakı dəmir darvazanı partlatmaq istəyir. Yeriməyinə, yeriyə bilirdim, amma sərxoş adam kimi, ayaqlarım bir-birinə dolaşındı. Yaxşı ki, Əliyənə Kəmale qolumdan tutmuşdular. Otağa giren kimi, Əli bizi saxladı və Sabirin yanına qayıtdı. Küsülü olsalar da, deyəsən Əli istəmirdi ki, Sabir qumbaranı tək partlatsın.

Biz Kəmaleynən otaqda oturub, nə olacağını gözləyirdik. Bura o qədər sakit idi ki, elə bilirdin bu otaq hansı bir idarəninə kabinetinə idi və bu dəqiqə müdir içəri girecəkdi. Qırmızı dəstəyin böyründəki yazıya bir də baxdım. Kitabçanı oxuyandan sonra bilirdim ki, “Tod” ölüm deməkdir. O söz kitabçada tez-tez tekrar olunurdu. Bir də “Erschie Ben” – gülələnmə sözü. Bu da yaxşı yadımda qalmışdı, çünki hər iki sözə demək olar ki, hər səhifədə rast gelmək olurdu.

Sonra güclü partlayış səsi eşidildi, otağın qapısı kip örtülüdü, partlayış olan kimi, zərbəle açılıb divara dəydi. Şamların hamısı birdən söndü.

Əli bize danışdı ki, Sabir qumbaranın dəstəyini özünə sarı çekdi, yana burdu, qapının dibindəki çalaya qoydu, sonra ikimiz də dərhal qaçıb zirehli maşının dalında gizləndik. Ancaq partlayışın faydası olmadı, yalnız qapının üzü bir-iki yerdən cızıldı.

Komendantın otağında hələ xeyli oturduq. Hərə bir söz deyirdi, hamısı da boş-boşuna, çünki artıq açıq-aydın bilirdik ki, işimiz çox pisdi. Yavaş-yavaş, özümüz də hiss eləmədən, Sabirnən danışmağa başladıq. Amma ta o bizim başçımız deyildi. Sabirnən küsülü olsaq da, olmasaq da, onsuz da indən belə bize başçı lazım deyildi.

Hamımız durub otaqdan çıxdıq.

Yaman acmışdıq. Heç kim bu barədə heç nə deməsə də, acıdan ölürdük. Bircə fikrimiz vardı, o da yemək. Aynı heç nəyi düşünmək mümkün deyildi. Dördümüz də öz yerimizdə uzanıb ancaq onu fikirləşirdik. Yaxşı ki, bu kitabçanı tapmışam, yoxsa lap dəli olardım. Heç kəs dinib-ələmir, etrafə elə bir sükut çöküb ki, elə bil bu dünyada bizdən başqa canlı adam qalmayıb. Bu skeletlər də bir yandan adamı əsəbiləşdirir. Təsəvvürümə gətirməyə çalışdım ki, bir vaxt onlar da sağ-salamat olublar, ancaq bir şey çıxmadı.

Kitabçanı vərəqləyir, o vaxtların necə qəribə bir dövr olduğunu mat-məettəl qalırdı. Demək olar ki, hər səhifə müdhiş hədə-qorxuya doluydu, hər şeyin də bir cəzası vardı – o da ölüm! Oxuya anda adımı üşütmə tuturdu: “...gülələnmişlər”, “...ölüm cəzasına məhkum olmuşlar”. Yəqin ki, bunu rəngarənglik xatirinə eləmişdilər: bir yerdə gülələnmə, o biri yerdə ölüm cəzası. “Tod”, ya da “Erschie Ben”. Bəlkə də ölüm cəzası deyəndə gülələnmək yox, adam öldürməyin başqa üsulu – dar ağacından asmaq və ya boynunu vurdurmaq – nəzerdə tutulmuş. Özü də gör neyə görə?! Fikir-

ləşəndə adam az qalır dəli olsun; kommunisti və ya döyüşçünü gizlətməyə görə. Partizanlarla əlaqə saxlamağa görə. Almaniyaya getməkdən boyun qaçırmaga görə. Deməli, biri evində öz yaralı yoldaşını gizlədirmişsə, onu güllələyirlərmiş. Bəs o gizlətməyib, neynəməliymiş? Gərək sataymış, hə? Doğrudanmı, bu kitabçanı tərtib eləyənlər başa düşmürələrmiş ki, belə şeydən ötrü adam öldürmek olmaz? Axı bu kitabçanın hər səhifəsində insanın eləyə biləcəyi bütün yaxşılıqlar ölümlə hədələnirdi. Deməli, yaxşılığa ölüm, hə?..

Heç təsəvvür eləyə bilmirəm ki, ölüm nə olan şeydi. Bilməyinə bilişəm ki, hamı axır bir gün ölürlər, ancaq heç cür inana bilmirəm ki, bir gün mən də ölücməm. Hər şey olduğu kimi qalacaq, bir mən olmayacağam. Bunu gözümün qabağına gətirməyə çalışıram – hər şey yaxşı alırmı, bircə ölümü təsəvvür eləyə bilmirəm. İnana bilmirəm, vəssalam. Bir də bu həyatda olmayıacağım günü təsəvvürümə gətire bilmirəm. Çox qəribə işdi.

Kəmalə mənə sarı süründü, uşaq kimi başımı qucaqladı və soruşdu:

– Bərk ağrıyır?

Başımı buladım. Hələ də danışmağa çətinlik çəkirəm, ağızımı açanda çənəm sancır.

– Hamımız oləcəyik burda, – Kəmalə dedi. – Və heç kəs heç vaxt bizi tapmayacaq. – Bu zaman onun sıfəti tamam sərtləşdi, sanki qəti inanmışdı ki, bizi daha heç nə qurtara bilməz.

...Yuxudan ayılanda bilmədik ki, səherdi, yoxsa gecə, lap elə günorta da ola bilərdi. Çünkü Kəmalə saatını qurmamışdı. Yadından çıxmışdı. Onsuz da indi bunun ehemiyəti yox idi. Yerimizdən durmağa da ərinirdik. Yaxşı ki, acliğimiz tamam keçmişdi, heç yadımıza da düşmürdü. Amma yaman zəifləmişdi.

Kəmalə lap heydən düşmüşdü, gözleri açıq olsa da, başa düşmürdün ki, yatıb, yoxsa lal-dinməz uzanıb. Yaman yazığım gəldi. Bax, indi bildim ki, onu sevirəm. Əvvəl də ağlıma gəlməmişdi, ancaq indi buna qəti inandım. Kəmaləyə qədər çoxuna vurulmuşam. Elə ki, kinoya və ya teatra gedirdim, mütləq birinə vurulmalı idim. Amma bu sevgimin ömrü çox qısa olurdu: ancaq iki-üç gün davam edirdi. Bir dəfə hətta bircə gün çəkib. Kitabdakılara da tez-tez vurulurdum. Hamidan çox kraliça Marqoynan madam Bonasye xoşuma

gəlirdi. Xəyalən onların yanında olmaq mənə ləzzət eləyirdi. Özü də xəyala dalanda özümü üçüncü şəxs kimi fikirləşirəm. Xəyalən də olsa, heç vaxt: “Mən gedib o gözəli xilas eləyirəm” – demirəm, nədənsə! “O gedir o gözəli xilas eləyir” – deyirəm. Ayri cür, nə qədər eləyirəm, bacarmıram. Xəyala dalanda özüm barədə həmişə üçüncü şəxs kimi fikirləşirəm. Yəqin buna bişmiş toyuğun da güləməyi tutar, ancaq nə gizlədim, bir dəfə hətta İfritəyə də vurulmuşdum. Canım haqqı, düz deyirəm. Vurulmuşdum, vəssalam.

Yalnız bu gün başa düşdüm ki, bunların hamısı boş şey imiş. Kəmaləni sevdiyim qədər heç kəsi sevməmişəm. Hələ istədim özünə də deyəm. Deyəcəkdir də, nədənsə indi nə Əlidən utanırdım, nə də Sabirdən. Birdən ən çox sevdiyim bir şeir yadına düşdü və onu Kəmaləyə söylədim. O da axıracan qulaq asdı, amma bir söz demədi. Soruşdum ki, xoşuna gəlmədi, o dedi ki, “niyə, pis deyil, şeirdi də”. Bu da mənim yaman xətrimə dəydi, “xoşuma gəlmir” desəydi bundan yaxşıydı. Bir də ki, nə dəxli var, bu şeir, hökmən hamının xoşuna gəlməməlidir ki! Ancaq nə isə, mən elə bildim Kəmalənin xoşuna geləcək.

Aferin Sabirə, vallah! Bizdən az zəifləməmişdi, amma yene o, əl-ayaq eləyirdi. Xahiş elədi ki, durub bir yerdə daldalanaq, çünkü bir də o andira qalmış dəmir darvazanı partlatmaq istəyir. Bu dəfə qumbaranı çox eləyəcək. Yenə də komendantın kabinetinə yolladıq, bu dəfə yol bizə yaman uzun gəldi. Ora çatanda nəfəsimiz kəsilməşdi. Elə bil sildirim qayaya dırmaşmışdıq. Əli yenə də Sabirnən getmək istədi, elə durmaq istəyirdi ki, birdən günahkar adam kimi gülümşündü və yerə çökdü. Başa düşdük ki, tay gücü qalmayıb.

Bu partlayışın da səsi elə əvvəlki kimi çıxdı. Sonra bildik ki, altı qumbaradan biri partlayıb. Yəqin o biriləri xarab imiş. Yenə də xeyri olmadı. Xeyir nədi, əksinə, həm də zərər çəkdik.

Siftə heç nə başa düşmədik. Kabinetdə oturub Sabiri gözləyirdik. Nə qədər vaxt keçdi, bilmirəm, o hələ də gəlib çıxmamışdı. Deyən, hamımız mürgüləmişdi. Bir də ayıldım ki, Sabir hələ də yoxdu, tez otaqdan bayıra çıxdı. Kəmaləynən Əli də dalımcı. Sabir gözə dəymirdi. Ancaq onda başa düşdük ki, nə isə bədbəxt hadisə olub.

O, zirehli avtomobilin dalında uzanmışdı, qan içindəydi. Siftə elə bildim ölüb, ancaq əlimizi vuranda bərk zarıldı. Qumbara qəlpesi dirsəyindən azca yuxarıda ətinin qoparmışdı. Əli qanı görən kimi

səndirlədi, yerə çökdü. Kəmaləni əsməcə tutdu, diş-i-dişinə dəydi. Əyilib yaraya baxdım, mənə elə gəldi ki, çox dərindi, bəlkə də lap sümüyə çatıb. Köynəyimi çıxardım, ondan bir şırım cırıb Sabirin qolunu yaranan bir az yuxarı bərk-bərk bağladım. Hardasa oxumuş-dum ki, bu yolla qanı dayandırmaq olar. Bağlamağına bağlamışdım, amma gördüm ki, heç kəsənə oxşamır. Birdən ağlıma gəldi ki, yəqin gücüm çatmayıb, bərk sixa bilməmişəm. Yaxşı ki, Kəmalə kömək elədi. Hələ də əlləri əsir, dişləri şaqqıldayırdı, ancaq aferin ona, yaman dadımı çatdı. Qan dayandı və biz yaranı sarıldıq. Amma özümüz də yaxşı bilirdik ki, kirli köynek cırığıynan bağladığımız bu sərginin elə bir faydası olmayacaq. Bəlkə də əksinə, ziyan elədi.

Özümüzə də zirehli avtomobilin yanında yer saldıq. Pul bağlılarını ora daşımağa azı bir saat vaxt sərf elədik. Daşıyıb qurtarandan sonra tamam əldən düşdü. Sabir sıftə sakit idi, birdən sayıqlamağa başladı. Bir-bir adlarımıza çekirdi, hamidan da çox mənim. Bir də tez-tez anasını çağırırdı. Özünə gələndən sonra isə elə hey su istədi. Növbe ile ona su daşıdıq. Daha skeletlərdən qorxmurdum, su getirməyə gedəndə əvvəlki kimi, dolayı yolla yox, düz onların böyründən keçib gedirdim. Özüm bilirəm ki, o vaxt mənə elə gəlmiş, amma hər dəfə onların yanından keçəndə üzümə baxıb gülürdülər. O gecə yuxuma da girdilər, elə yerə uzanan kimi. Bir də o danışq kitabçası, içindəki müdhiş hədə-qorxuların bir yerde. Gördüm elə hey oxuyuram, heç cür ondan el çəkə bilmirəm. Yuxuda da təəccüb eləyirdim ki, niyə bu kitabçada hər şeyə görə, adama ölüm düşürmüş... Özü də yaxşı şeylərə görə.

Sonra ölməyə başladıq. İndi öz ölümümü də təsəvvürümə getirə bilirəm. Hər şey necə var elə qalacaq, bircə mən olmayıacağam. Birdən-birə bu necə alındı, birdən-birə necə deyişdim, özüm də baş açmırıam, ancaq bir onu dəqiq bilirəm ki, mən də öle bilerəm. Uzanlı fikir məni götürmüdü. Elə şeylər fikrimdən çıxmırkı, əvvəller heç eynimə də gelməzdi. Axı əvvəller ölüm barədə heç düşünməmişdim. Niyə də düşünəydim? Tanıdığım adamlardan tek bircəyi, Naile adlı bir qız ölüb. Bizim küçədə yaşayırıdı. Maşın vurmuşdu. Dəfninə bütün küçə yiğilmişdi. Uşaqların hamısına əklil paylaşılar. Biz onları addım-addım tabutun dalınca aparmalıydıq. Ancaq bizi qəbiristanlıq buraxmadılar. Nərimanov prospektinə çatanda evə qaytardılar. Yəqin hamı ağlaşırdı, ona görə də böyükler

istəmirdilər ki, uşaqlar bunu görsünlər. Nailənin anası özünü öldürdü, amma atası ağlamırdı. Tabutun dalınca birinci o gedirdi. Qonşularından ikisi qoluna girmişdi. Atası arabir soruşurdu: "Necə olub axı bu? Bu nəydi başımıza gəldi?" Ancaq heç kim ona cavab vermirdi. Mən də öz-özümə fikirləşirdim: "Doğrudanmı bir də Nailəni görməyəcəyik?" Belə şey olar görən? Hələ onda, dəfn günü, bir gün öləcəyimi təsəvvürümde canlandırmağa çalışmışdım, amma heç nə alınmamışdı. Elə bil başım xarab olurdu, daha doğrusu, öləcəyimi və bir də bu dünyada mən adda adam olmayacağımı təsəvvürümə gətirməyə başlayan kimi, işləmirdi, dayanırdı. Hətta bu qədər sadə bir şeyi bacarmadığımı görə, özümə acığım da tuturdu. Əvvəlcə, hər şey yaxşı alınırdı, lap dəfnimi də, ağlaya-ağlaya qəbiristanlıq yollanan adamları da gözümün qabağına getirə bilirdim, amma elə ki, tamam yox olacağımı, nə eşidə, nə də görə biləcəyimi təsəvvürümə gətirmək istəyəndə her şey pozulurdu. Nə qədər eləyirdim bir şey çıxmırkı. Amma indi hiss eləyirəm ki, belə şey ola bilər. Heç bu barədə düşünmək fikrində də deyildim, amma hiss elədim.

Hamımız dinməzcə uzanmışdıq, bircə Sabir zarıyırıdı. Ayıq olanda o da dinmirdi, ancaq gözüne yuxu gedən kimi başlayırdı zarımağa. Qolu yaman şışmışdı, elə bil üfürüb doldurmuşdular. Qızdırımadan od tutub yanır, qıpçırmızı qızarmışdı. Yarasını sarılmışdıq. Amma bunun xeyri az idi, get-gedə qaralırdı. Başa düşdük ki, dava-dərmansız hökmən hovlayacaq.

Uzanıb fikirləşirdim ki, bu andira qalmış yarıqə girməsəydi, heç bu bələya da düşməzdik. İndi hamımız Bakıdaydıq, bəlkə də məktəbə gedirdik. Məktəbi, evimizi bu qədər şirin-şirin xatırladığımı özüm də təəccüb qaldım. Əvvəller heç oralarda elə bir şirinlik duymamışdım. Hər şeydən çox anamla atam yadına düşürdü, cürbəcür hadisəleri, özü də əlamətdar yox, ən adı hadisəleri xatırlayırdım, məsələn, bir dəfə məktəbdən gələndə anam pillekəndə dayanıb gülümsünə-gülümsünə məni gözləyir və ya axşam oturub televizora baxıram, anam atama nə isə deyir, heç nə dediyini də bilmirəm, amma heç demə, hamının bir yerde olmağı çox yaxşı şeymiş, hətta toy-bayram olmasa da. Bütün bunları xatırlayanda qəher məni boğdu və yene kitabçanı götürüb vərəqləməyə başladım.

Bu kitabçada bir şey məni yaman narahat edirdi, amma nə? Heç cür anlaya bilmirdim. Soruşalar, sətirbəsətir əzber deyərdim. Nəyə

göre adama ölüm cezası, lap istəsən nəyə görə dar ağacından asılma, nəyə görə gülələnmə düşdüyüni dəqiq deyə bilmədim. Özüm də duymuşdum ki, o vaxtlar əger insan ancaq özünə yaxşılıq elə yirmişə, deyək ki, biri komunist və ya qızıl əsgər olduğu üçün almanınlardan gizlənirmişə, onu gülələyirlərmiş, yox əger başqasına yaxşılıq eləyirmişə, yəni yaralını öz evində gizlədirmişə və ya partizanlara kömək edirmişə, asırlarmış. Bunları oxuyanda belə adamın canına üşütmə düşür. Neçə dəfə oxusam da heç cür öyrəşə bilmirdim. Hər dəfə bu hədə-qorxudan yaman vahiməyə düşürdüm. Və bir də hiss eləyirdim ki, bu kitabçayla bağlı nə isə mühüm bir şey olmalıdır, ancaq onun nə olduğunu heç cür dərk edə bilmirdim. Yalnız hiss eləyirdim.

Əli durub su getirməyə getdi. Addımlarını çox ləng atır, sərxoş adam kimi ayaqları bir-birinə dolaşırı. Hamımızı flyaqada su getirdi. Əvvəlcə verdik Sabir doyunca içdi, sonra Kəmalə bir-iki qurtum aldı. Mən də içdim, o saat da qarnım sancdı, amma artıq buna öyrəmişəm, bir qurtum içən kimi, adamın qarnı ağrımağa başlayırdı. Ona görə də çalışırdıq mümkün qədər gec-gec, lap dözə bilməyəndə içək. Əli yanında oturmuşdu, sıfəti ağappaq ağarmışdı. Birdən məndən soruşdu:

— Biz də bu skeletlər kimi, burda qalacayıqmı? — O başı ilə skeletləri göstərdi.

Kəmalə bunu eşidən kimi hönkürdü. Başını çıynıme qoyub ağladı, guya mənim ona bir köməyim-zadım dəyə bilmədi.

Mən isə her şey ovcumun içi kimi aydın idi. Bu skeletlər kimi, biz də hemişəlik burda qalıb çürüyəcəyik. Heç kim bir vaxt bizim burda olduğumuzdan xəber tutmayıacaq. Lap min il keçsə də heç kim bilməyəcək ki, biz burda tamam havayı yere ölmüşük. Və bunlar kimi, biz də skeleto döneceyik. Ancaq bir şey var ki, biz bura təsadüfən düşmüşük, amma onlar özləri girib, özü də sağ-salamat çıxbı gedə bildikləri halda, özləri bir-birini qırıblar. Bir də ki, bu cür kitabça çıxardan adamlardan bundan artıq nə gözleyəsən?! Bəlkə də her şeyə görə, adam öldürməyi elə bunlardan biri uydurub. Sıfət başqalarını öldürübələr, sonra da növbə özlerinə çatıb.

Bu fikirlər məni rahat buraxmırı. Bu fikirlər, bir də nə isə başqa şey. Məndə bəzən belə hallar olur ki, bir də görürsən fikir məni aparıb, amma nə fikirdi, başa düşə bilmirəm. Amma onda

bəlkə də ona görə, dərhal başa düşə bilmədim ki, Kəmalə ağlaya-ağlaya məni qucağından buraxmırı. Qorxudan gözləri hedəqesin-dən çıxmışdı və mən birdən dedim:

— Sən qorxub-eləmə, Kəmalə, onsuz da burdan çıxacaqıq, — bir yandan bunu dediyimə görə, özümdən xoşum gəldi, çünkü o yaman sevindi buna, vallah, düz sözümdü, ele indicə qorxudan gözləri bə-rələ qalmışdı, elə bil onu vuracaqdalar, amma mən bu sözləri deyəndən sonra gördüm ki, rəngi açıldı, gözləri güldü.

O saat mənə inandı və dedi:

— Doğrudan? Sən heç sıftə belə demirdin? Demirdin ki, çıxa bilərik! — Elə baxırdı ki, elə bil hər şey məndən asılımış, o biri yandan da Kəmaləni bu cür havayı yere aldatdıǵıma bərk peşman oldum.

Ən təəccüblüsü də buydu ki, Əli də mənə inanmışdı. O da sevincək məndən soruşdu:

— Deyəsən, bir şey fikirləşib tapmışan? — Və onun da gözləri güldü. Kəmaləninkı kimi. Artıq iş-işdən keçmişdi. Heç nə eləyə bilməzdim, ona görə dedim ki, hə, tapmağına tapmamışam, amma gərək ətraflı götür-qoy eləyəm.

Sonra bizi yuxu apardı. Sabir yaralanan gündən bəri son üç günü elə hey yatmışıq, ayılanda da bir-iki saatlıq aylır, sonra bir də yatırıdıq.

Bu andıra qalmış kitabça yuxuda da məndən el çəkmirdi. Elə bil beynimə həkk olub! Yatanda da, duranda da, elə hey onu fikirləşirəm, nə isə var onda, yaxamı rahat buraxmır, amma nədi? — heç cür anlaya bilmirəm. Setirbəsətir gözümün qabağından çəkilmir. Ən qəribəsi də budu ki, tək rusca yazılanları yox, almanca yazılanları da. Almanca bir kəlmə də bilmirəm, amma sözlər, xüsusən də “Tod” və “Erschie Ben” gözüüm qabağından getmir. Yəqin ona görə ki, o kitabçada bu sözlər tez-tez rast gəlirdim. Artıq mətnə görə müəyyən eləmişdim ki, onlar “asmaq”, “güllələmək”, “öldürmək” demekdi.

Hələ yuxudan ayılmamışdım, birdən qışqırıq səsi eşitdim. Ayılanda gördüm qışqırıq Sabirdi. O yerindən dik atılıb, nə isə qışqırırdı, amma anışdırı bilmirdim. Gözlərini bərəldə-bərəldə adama baxsa da xeyri yox idi, heç birimizi tanıya bilmirdi. Ayaq üstə dayanıb xırıldaya-xırıldaya nə isə qışqırırdı. Bir sözünü də anlamaq olmurdu. Bu da bir cür sayıqlamayıdı. Üçlükdə onu birtəhər yere uzatdıq. Bütün bədəni od tutub yanırı, hətta dodaqları da qaralmış,

çat-çat olmuşdu. Ona su verdim, sonra bir qədər də mızıldandı və nəhayət, yuxuya getdi.

Burdan beləsini pis xatırlayıram. Nə qədər vaxt keçdiyi də yadımda qalmayıb. Ayıldım, baxdım ki, hamı uzanıb, ən uzaqdakı şamdan savayı hamısı sönüb, o da qurtarhaqurtardadır, görünür, çoxdan bəri heç birimiz oyanmamışq və ona görə də şamları təzələyən olmayıb.

Durub şam dalınca getdim. Mən uzandığım yerdən çox da uzaq deyildi, ancaq gördüm ki, onlara çatanacan mənimki mənə dəyəcək. Yolda üç dəfə dayanıb nefəsimi dərdim, oturmağa qorxurdum, qorxurdum ki, otursam qalxa bilməyəm.

Şamı alışdırırdım, ancaq onu yere qoyub o birilərini yandırmaq əvəzinə durduğum yerdə fikrə getdim. Əlimdə yanar şam oradaca xeyli dayanmalı oldum, cünki fikrimi güclə bir yere yıga bilirdim. Güclə, yavaş-yavaş və birdən hər şey dağılırdı, təzədən başlayırdım. Bir də ona görə çətin idi ki, "Tod" sözü yaman mane olurdu mənə. Gözümün qabağından getmirdi ki, getmirdi. Bir xeyli beləcə durandan sonra yerimdən tərpəndim.

Amma uşaqlar yatan yere sarı yox, tamam eks tərəfə. Beynimə səs düşmüdü: "Tod" sözü hələ də yaxamdan el çəkmirdi, amma yene də fikrimi bir yere cəmləşdirməyə çalışırdım.

Yəqin ki, çox ləng gəlmışdım, cünki komendantın otağına keçmək üçün dəhlizə girəndə gördüm əlimdəki şamın yarısı gedib və ağlıma gəldi ki, bəlkə geri qayıtmaga çatmadı, ancaq bu fikir bircə anlığa yadına gəldi və o andaca yadımdan çıxdı, cünki həmin vaxt var gücümü toplayıb ancaq və ancaq bircə şey barədə fikrəşirdim.

Komendantın otağında hər şey əvvəlki kimiydi. Axırıncı dəfə çıxanda necə idisə, elə də qalmışdı. Əlbəttə, heç nə dəyişməmişdi və dəyişə də bilməzdi, amma hər halda mən bura gəlmışdım.

Bütün kabinetin bir də diqqətlə gözdən keçirdim, təzə heç nə tapmadım. Keçən dəfəki kimi Hitler portretdən mənə baxırdı. Çox mehriban gözleri vardı, bıqları da bizim qonşu Məmməd dayının bişəna oxşayırırdı. Onun da burnu bu cür uzun idi. Əger qabaqcadan bilməsəydim ki, bu portret Hitlerindi, heç ağlıma da gəlməzdi ki, bu adam bütün bu müdhiş skeletlərə – adamları kiçicik bir yaxşılıq eleməyin üstündə gulləleyən və asan bu sabiq insanlara komandanlıq eləyib. Müharibə haqqında çox kitab oxumuşam, çox da kinoya baxmışam, ancaq mənə həmişə elə gelib ki, bu müharibə çoxdan

olub, əlbəttə, nə Şah İsmayılin, nə də Kventin Dorvardın vaxtında, məni o qədər küt bilməyin. O mənada çoxdan olub ki, mən bu müharibədən danışan kitablara da, kinolara da çox maraqlı bir şey kimi yanaşmışam. Ağlıma da gəlməyib ki, bu qədər qorxunc şey imiş. Və istər kitabda oxuyum və istər kinoda görüm, həmişə faşistlərə olan nifrətim nə Teaton cəngavərlərinə, nə kardinalın qvardiyaçılara, nə də Şah Qacarın sərbəzlarına olan nifretimden çox olmayıb. Axı bunların heç biriyən mən heç bir təmasda olmamışam. Burda isə lap yaxından hiss elədim ki, necə dəhşətli adamlarmış ve necə qorxunc bir dövr olub. İndi Hitlerin sıfetinə də baxanda məni vahimə basırdı. Daha mənim üçün o sıfətnən bu skelet kəlləlerinin heç bir forqi yox idi. Gözlərimi Hitlerin portretinə zilləyib durmuşdum, heç cür aralana bilmirdim. Ona görə ki, çətinliyən fikrəşirdim. Sonra yadıma düşdü ki, mən bura başqa şey üçün gəlmişəm və portretlə üzbeüz divara sari yollandım.

Burda da hər şey əvvəl necə vardi, elə də qalmışdı. Şüşə qutunun üst tərəfində yenə həmin o anlaşılmaz yazıydı durmuşdu, ancaq indi bu yazıda bir şey mənə aydın idi – "Tod". Gör ha, burda da adamı ölümlə hədələyirmiş!

Yazı stoluna yaxınlaşıb, ağır mərmer külqabını əlimə götürdüm. Bu defə o mənə lap ağır gəldi. Əslində yəqin xeyli yüngül olardı, ancaq onda mənə elə gəldi ki, qantel kimi, aži səkkiz kilo olar.

O külqabını götürüb qapayıcıını örtən şüşə qutuya çırpdım, o cingiliyle simib yere töküldü. Sonra stulu ayağımın altına qoyub, əlimi qırmızı dəstəyə uzatdım. Ölümən xəbər verən anlaşılmaz yazı da ele bu dəstəyin üstündəydi.

İndi bildim ki, bu, qapayıcı deyilmiş, cünki nə altından, nə yuxarısından heç bir elektrik xətti çıxmırı. Dəstəyi də dəmirdəndi və özü də, deyəsən, yaman ağır idi. Onu özümə sarı çəkməmişdən qabaq fikrəşdim ki, nahaq uşaqlara demədim, gərək onlar da burda olaydilar. Hətta istədim gedib onları çağırırm, amma nə fikrəşdimse, getmədim. Sonra hər şey yadımdan çıxdı, cünki dəstək heç cür sözümə qulaq asmırırdı, cünki nə qədər güc eləsəm də, yerindən tərənmirdi. Ayrı elac yox idi, stulu ayağımla itələyib, dəstəkdən asılı qaldım. O saat da barmaqlarım boşalmağa başladı, deyəsən məni saxlamağa gücü çatmırırdı. Nə qədər sixsam da, xeyri yox idi, bu dəqiqə əllərim dəstəkdən buraxılacaqdı. Bax, elə onda dəstək

yerindən tərpəndi, üzüsağı gəldi. Yerə dəyhadəydə boğuq partlayış səsi eşitdim, elə bil qayanın lap özəyində ildürüm çaxdı.

Bir müddət oturduğum yerden dura bilmədim, sonra əlimdə şam birtəhər ayağa qalxıb dəhlizə çıxdım. İndi heç yeriye bilmirdim, tez-tez ayaq saxlayıb nəfəsimi dərmək üçün divara söykənirdim.

Dəhlizdən çıxanda əvvəlcə gözlərimə inanmadım – mağara təmiz işıqlanmışdı. Işıq bura dəmir darvazanın durduğu yerdən, nəhəng bir dördbucaqlı deşikdən düşürdü.

Onları gücnən durğuzdum. Kəmaleynən Əlini deyirəm. Heç oyanmaq istəmirdilər. Hətta oyanandan sonra da, nə dediyimi başa düşmürdülər, birtəhər başa saldım.

Sabiri də durğuzduq. Qoluna girib apardıq. Ayaqları işləsə də, heç nə dərk eləmirdi, çünki huşunu itirmişdi.

Darvaza yerə aşmışdı, bayır tərəfə. Mağaradan çıxıb ağaç-uğac, kol-kos basmış bir dərəyə düşdü. Amma ən sıftə gördüyüüm şey mavi səma oldu, bir də havanın, yarpaqların etrini ciyərlərimə çəkdim və bundan sonra başım elə pis gicəlləndi ki, az qaldı yixılam.

Kol-kosların arasıyla yavaş-yavaş irəli getdik. Bir-iki dəfə yixıldıq. Hər dəfə də yixılarda heç durmağımız gəlmirdi. Xüsusən də Əli axırıncı dəfə yixılarda dedi ki, yerindən duran deyil. Deyən kimi də yuxuladı. Onda fikirləşdim ki, bizim bircə çıxış yolumuz var. Kəmaleynən mən gücümüz çatanacaq irəli gedək, adam tapaq, Əliyənən Sabirə köməyə göndərək. Ancaq Kəmalə də getməkdən boyun qaçırdı, dedi ki, qüvvəm, gücüm qalmayıb. Dili də heç söz tutmurdu, gücnən danışındı. Özüm tək getməli oldum. Ona dedim ki, qorxmasın, gedib adam göndərəcəm, amma o, mən deyəni artıq eşitmirdi. Yola düşdüm, özüm də bilmirdim hara gedirəm, necə gedirəm. Ağac gövdələrindən, ağac budaqlarından savayı heç nə görmürdüm. Sonra açıqlığa çıxdım. Heç demə, bu dərə geniş şose yoluna çıxmış. Gəlib yolun qırağında oturdum, maşın gözləməyə başladım. Gözlədim, gözlədim, amma şose hələ də boş idi. Bir də gördüm ki, yanında beş-altı maşın dayanıb, adamlar başına yiğisib, hamısı da qorxa-qorxa mənə baxırdı. O yadimdadır ki, biri soruşdu: "Ay oğlan, sənə nə olub? Necə gəlib çıxmışan buralara?" Mən də dərəni göstərib dedim ki, uşaqlar orda ölürlər. Bundan sonra nə bir şey gördüm, nə də bir şey eşitdim.

Gözümü açanda özümü işqli bir otaqda gördüm və gözümə dəyən birinci adam anam oldu. Atam da ordadı. Ancaq anamı sıftə

gördüm. Çarpayımin böyründə oturub, gözünü mənə zilləmişdi və dəqiq deyə bilerəm ki, ömrümde heç kim mənə belə baxmayıb. Sən demə, bura xəstəxanamış. Bunu mənə sonra dedilər, ilk günler nə özümə danışmağa icazə verirdilər, nə də mənə bir şey danışdırılar. Heç o biri uşaqların da bu xəstəxanada olduğunu deməmişdilər. Hamisini sonra danışdilar, dedilər ki, mən hamıdan gec özümə gəlmişəm. Yəqin ona görə ki, mən ən balacasiyam və bədəncə hamisindən zəifəm. Onda yeməkdən başqa heç nə yadına düşmürdü. Elə acmışdım ki, balışı çeynəməyə hazır idim. Ancaq ilk günler şirədən, bir az kəsmik və dumduru bulyondan savayı nə qədər eləsəm də heç bir şey vermirdilər. Yalnız beşinci gün bir tike paşet verdilər. Bundan dadlı şey yeməmişdim!

On gün sonra görüşdük – Əli, Kəmalə, bir də mən. Sabiri soruşdum, mənə danışdilar ki, Sabirin halı çox xarab imiş, hətta sıftə elə biliplər ki, daha yaşamaz. Heç demə, onda qanqrena başlayıbmış, hətta qolunu kəsmək istəyiblər ancaq son iki gündə həkimlər bundan qəti vaz keçiblər. Onun palatasına getmək istədik, buraxmadılar, dedilər ki, bu gün gəzdiyiniz bəsdi. Dəhlizdə cəmi-cümlətanı on-on beş dəqiqə olmuşduq, amma palataya qayıdanda yaman yorulmuşdum, ayaqlarım sözümə baxmirdı. Kəmaleynən Əli özlərini məndən daha gümrah hiss eləyirdilər.

Yuxudan ayılanda çarpayımin böyründə iki nəfər oturmuşdu, biri mayordu. İkiisi də jurnalist idi. Biri hərbi qəzetdən, biri şəhər qəzetindən gəlmişdi. Mənə dedilər ki, yaman qoçaqlıq eləmişik və bizi mükafat verəcəklər. Mənə isə, bir başçı, komandir kimi orden, ya da medal düşür. Elə bildim, nə isə qarşıq salıblar və sonra heç bir anlaşılmazlıq yaranmasın deyə onlara dedim ki, mən başçı deyiləm və heç vaxt da olmamışam. Bir-birlərinin üzlerinə baxdılara və birdən hərbiçi mənə elə bir söz dedi ki, tamam mat qaldım. Sən demə, bunu onlara uşaqlar deyiblər, özü də hər üçü – Əli də, Kəmalə də, Sabir də – bir ağızdan. Deyiblər ki, onların arasında başçı, komandir mən olmuşam. Ömrümde inanmaram ya Əli, ya da Sabir məni, hələ başçı olmaq cəhənnəm, heç olmasa özlərinə tay hesab eləsinlər, axı ikisinin də həmişə məndən zəhləsi gedib. Ən qəribəsi də buydu ki, o dəqiqə olmasa da, mayor deyənə inandım. İnandım ki, zarafat eləmir.

Onlar mənə bir neçə sual verdilər. Sonra mayor soruşdu ki, almanca bilməyə-bilməyə, fəvqəladə partlayış cihazını işə salmaq

hardan ağlıma gəlib. Axı ona görə biz azadlığa çıxa bilmışik. O, şüše qutunun üstündəki yazını tərcümə elədi: ora yazılıbmış ki, komendantın yazılı göstərişi olmadan fövqəladə partlayış cihazı işə salan yerindəcə ölümlə cəzalandırılır! Bu cihaz partlayış vasitəsi ilə avtomatik çıxış yolunu uzun müddətə sıradan çıxarırmış, yəqin elə ona görə də fövqəladə adlanırmış və onu işə salmaq bu cür ciddi qadağan olunurmuş. Bir sözlə, ən müstəsna hal üçün nəzərdə tutulubmuş. Fikirləşdim ki, bu müstəsna hal nəhayət ki, baş verdi!

Mayor isə məni gözləyirdi. Gözləyirdi görsün ona nə cavab verəcəm. Hətta qələm-kağızını da əlində hazır tutmuşdu. Dedim, ağlıma gəldi, vəssalam! Başqa nə deyə bilərdim? Ancaq mayor əl çəkmirdi, min cür sual verir, çıxış yolundan tamam uzaq olan bu cihazı birdən-birə niyə işə saldığını öyrənmək istəyirdi. Yaxşı ki, elə bu vaxt yoxlama başladı, baş həkim içəri girdi. Və onlardan bayır çıxmağı xahiş elədi. Onlar dərhal mənimlə gülərzülə görüşdülər və bir də gələcəyik, deyib getdilər.

Onlar gedəndən sonra fikirləşdim ki, onsuz da gec-tez mən bu suala cavab verməliyəm. Yoxsa bu mayor məndən əl çekən deyil. Bəlkə də dərhal cavab vermədiyimə görə, məndən incidi. Buna dərhal cavab vermək olar? Bundan ötrü gərək hər şeyi başdan-ayağa danışasan; o bir-birini qıran esesçi skeletlərdən tutmuş bütün yaxşılıqlara ölüm vəd eləyən danışq kitabçasına kimi. Danışasan ki, gərək əvvəlcə bu yaxşılıqları eləyən adamlar haqqında uzun-uzadı düşünəydim, axı onlar ölümü gözlərinin qabağına ala-alə bu yaxşılıqları elemişdilər... və daha nələr, nələr barədə... Beynimdə hər şeyi ölçüb-biçirdim ki, gelən dəfə mayora bunları necə izah eləyim, ona necə başa salım. Birdən ağlıma gəldi ki, əgər faşist ölüm vəd eləyirse, deməli, hökmən nə isə yaxşı şeyə görə vəd eləyir... Bu barədə hələ çox fikirləşəcəkdir, ancaq birdən anamlı atam içəri girdi və başladım onlar haqqında fikirləşməyə.

Həm onlarla danışır, həm də düşünürdüm ki, bu dünyada mənə bunlardan əziz adam yoxdur.

Onlar mənə zəlzələdən səhbət açdılar. Heç demə, mən onda səhv eləməmişəm, – yeraltı təkan həm gündüz olub, həm gecə. Həm bizim qəsəbədə, həm qonşu qəsəbədə bir neçə ev uçub, xoşbəxtlikdən ölüm-itim olmayıb. Əvvəller heç belə şey başına gəlməyib: onlar yanımıda ola-ola ancaq onları fikirləşirəm.

YAZILMAYAN MƏKTUBLAR

Birinci fəsil

Hamı susurdu. Bəs nə eləsinlər? Əməlli-başlı dincəlmək üçün insana ancaq sakitlik lazımdır. Ara qapısının o üzündən gələn uğultu – kondisionerin hərdən xışlıya, müşlıya, bəzən də az qala marçılıya dönen səsi olmasayı, mən deyərdim ki, bizim dincəldiyimiz bu otaqda “qu” deyəndə qulaq batırdı.

Mən də susurdum, amma anlaşılmaz bir duyu ilə hiss eləyirdim ki, damarlarımdan axan qanım da yavaş-yavaş uyumağa başlayır: kondisionerin az qala marçılıya dönen uğultusu arabir fitqarış zəhlətökən xorultuya çevrildikcə, mən bunu açıq-aşkar hiss eləyirdim.

Uşaqlar bir-birinə sarı boylandılar, amma heç kəs yerindən tərəpənmək fikrində deyildi. Axı niyə də tərəpənməli idilər – hərə istədiyi yerdə yatıb dincələn orkestrin rəhbəri idisə, özü də, “Yekəpər” ləqəbini royalda calmağı bacarmadığına görə “qazanmışdışa”, demək, onun heç bir haqqını, burda yatıb dincəlmək haqqını əlindən almaq olmazdı.

Qəribədir, harada olursa olsun, bircə anda gözünə yuxu gedir. Bir dəfə Seymurun eskalatorda yatdığını öz gözümlə görmüşəm. Özü də, axıra çatmağa ikicə pillə qalmış yuxudan oyandı...

Mən kiminsə ayaqlarının üstündən adlayıb Seymura yaxınlaşdım. Başını kreslonun söykənəcəyinə dayayıb, daha doğrusu, az qala söykənəcəkdən aşırıb yatmışdı. Qalstuğu üzüaşığı sallanmışdı, taybatay açılmış ağızı və nəhəng xirtdeyi uzaqdan gözə deyirdi. Xorultu idimi, mələrti, zingilti idimi – baş açmaq olmur; hər nə idisə, mən ona yaxınlaşıb əlimi ciyinə qoyan kimi əcaib səslər birdən-birə kəsildi.

– Bu gün uşaqlara nə olmuşdu belə? – deyə mehriban-mehriban soruşuram. – Bıy, bağışla, deyəsən yatırdın.

O, qızarmış gözlərini mənə zillədi.

– Deyəsən, xoruldayırdım, ələmi? – səsində bir nigaranlıq, narahatlıq vardi.

– Sən? Şişirtmə görək! – Adil kresloya söykənəcəkli halda cavab verdi. – Şişirtmə, qadası! Bir balerina tanıydım, ona elə gəlirdi yatanda xoruldayır, həkimə yalvarıb-yaxarırdı ki, qandasını kəssinlər. O qədər utancaq idi, demək olar, heç yatmadı...

– Necə yatmadı?

Hə, yaman yerdə axşamladıq, demək, Seymourun yuxusu tamam-kamal dağıldı. Məqam düşən kimi məzələnməsə, atmaca atmasa, bağrı çatlıyar. Ax, nə yaman humor dağarcığıdı! Deyirəm, imkanım olaydı, onun humorunu xüsusi sisternlərə doldurub aparaydım şəhərdən uzaqlara – bağların, bostanların məhsuldarlığını artırmağa.

– Sən nə istəyirdin? – bunu məndən soruşur.

– Deyirəm, bu gün uşaqlara nə olmuşdu belə? Elə sən də bir o qədər yaxşı calmırdın.

Düz deyirdim, çalğımız alınmadı. Heç cür yadına sala bilmərəm ki, biz sonuncu dəfə harda, nə zaman bu kökə düşmüştük. Səhnədə doqquz adam yan-yana əyləşmişdi, bütün qüvvələrini işə salmışdalar, amma... nə olsun, heç nə alınmadı.

– Hə... düz deyirsən, səviyyəmiz – o məsələ... – Seymour deyəsən mənimlə razılaşdı. – O biri tərəfdən, axı bizi nə verirlər ki, nə alsınlar? Yenə də birinci hissədə korladıq... Elə deyilmə!

Qapı aram-aram döyüldü, astanada drujinaçı göründü. Üzünü Seymoura tutub:

– Sizi görmək isteyən var, – dedi.

– O kimdir elə? – Seymour heyrətlə dilləndi. – Hardan gəlib çıxdı bura? – O, bizim üzümüzə baxdı, biz də ona təbəssümlə “cavab” verdik, təkcə Adildən başqa – dünya onun vecinə deyil. – Bəlkə bizim dinləyicimizdi, cavan, gözəl-göyçək?..

Deyəsən, axırıncı söz heç yerinə düşmədi; axı bu könüllü drujinaçılar qapıların ağızında məhz ona görə dayanırlar ki, incəsənət həvəskarları bize mane olmasınlar. Hər dəqiqə kimse otağa başını soxmağa can atır, drujinaçılar da öz işlərini yaxşı bilirlər, kimini dilə tutur, qılıqlayıb geri qaytarırlar, başa düşməyənləri də o söz – necə lazımdı, eləcə “yola salırlar”...

Drujinaçı:

– Yox, yox... Yaşlı adamdı. Özü də, deyəsən, vəzifəli yoldaşlardandı, – dedi.

– Burax gəlsin! – deyə Seymour yerindən qalxdı, güzgüyə yaxınlaşdı, arxası qapıya dayanıb ehmal-ehmal qalstukunu bağlamağa başladı.

Yox, deyəsən, heç “vəzifəli yoldaşlara” oxşamır. O, şlyapasını çıxarmadı, amma adama elə gəlirdi ki, başının dazlığının işiltisi boz, həsir şlyapanı da deşib keçir. Doğrudan da, elə adamlar var ki, başında papağı, şlyapası ola-ola, dazlığını yüz addımlıqdan görünür. Tünd-boz pencək geyinib, ilk baxışdan bomboz görünür, amma fikir verəndə görürsən ki, şalvari, bir də pencəyinin ətəyi qaramtıl rəngə çalır. Elə bil bu kostyum hər səhər xaş yemək üçün tikdirilib. Nə isə, görkəmi, hətta gözü, bişi və tuflisi də öz yerində, amma açığını deyim ki, onun portfeli mənim daha çox xoşuma gəldi. Yupyter, qəhvəyi itə oxşayır – sahibi hara gedir, o da onun dalınca yellənir. İndi sahibinin böyrünə, daha doğrusu, ayaqlarına qışılıb, nə üzü görünür, nə də quyruğu...

– Salam. Sizin yanınızca vacib bir iş üçün gelmişəm. Mənim sizə bir təklifim var, – o, portfeli açdı, bir kağız çıxartdı, sonra da ikin-cişinə əlini uzatdı.

Seymour hamıımızın evəzindən dilləndi:

– Gelin əvvəlcədən şərt kəsek: biz matəm yerində, bayram təntənələrində calmırıq.

Biz də razılıqla başımızı tərpətdik.

– Bax, varam belə zarafata. Bir yanda həssas, zərif musiqi dünyası, bir yanda da işgüzar şərtlər...

Başını qaldırıb Seymoura baxdı. Əvvəlcə çox ciddi görkəm almışdı, sözünü də elə ciddi görkəmə demişdi: sonra, Seymoura baxa-baxa, özünün də xəbəri olmadan gülümsündü. Özü də necə gülümsündü...

İrişdikcə dodaqları aralandı, uzanıb getdi düz qulağının dibinə, dodaqlarının arasından da qızılca dişləri, metal və plastik dişləri göründü. Beləcə dayanıb gülümsündü, gülümsündü, qaradınməz-qaradınməz bizi baxdı.

Seymour soruşdu:

– Buyurun görək, mənə nə sözünüz var?

– Filarmoniyanın tapşırığını sizə çatdırmağa gelmişəm. Özü də, sizin ürəyinizdən olacaq, lap ürəyinizdən, – qonağın səsində arxa-yınlıq vardi.

Elə Seymur da arxayınlıqla dilləndi:

– Eh... filarmoniyalar da ancaq zərərlə işləyirlər.

Qonağın səsi bomba kimi partladı:

– Sizin nəyinize gərəkdir, canım?! Filarmoniya zərərlə işləyir, xeyir verir, ya vermir – sizə bir isti-soyuğu varmı? Filarmoniya canlı insan deyil ki, ondan da... Siz öz dərdinizi çəkin. Amma dediyim, doğrudan, sizin ürəyinizdən olacaq. Mənə elə gelir ki, bəxtiniz gətirib, vəssalam...

Birdən... onun hiyləgər gözlerini gördüm. Gör necə oyur-oyur oynayır!

– Sizin kollektiv, daha doğrusu, bədii özfəaliyyət kollektivi, yayda Krimda, Qara dəniz sahiləri kurortlarında qastrolda olacaq. Hər gün iki-üç konsert verəcəksiniz. Yalta, Simeiz, Qaqra, Sevastopol... Ən yaxşı mehmanxanalarda qalacaqsınız...

Qonaq bu sözləri birməfəsə deyib susdu; amma yox, susana oxşamırdı – sən demə, o, bir-iki saniyə sonra üçüncü zəngin çalınacağını gözəlcə bilirmiş.

– Yaxşı, sonra danışarıq...

Necə yəni sonra danışarıq? Heç bu yerdə fikirləşərlər? Belə şirin sözləri heç yuxuda da eşitməzsən. Bütün yayı Krimda olmaq!.. Eh... Seymur da minnət qoymağa vaxt tapdı. Əlbəttə, “bədii özfəaliyyət deyəndə o da korladı. Axtarsan, Bakıda ikinci belə orkestr tapmazsan. Uşaqlara da söz yoxdur, isteyirsən notla çalsınlar, isteyirsən notsuz. Götürək Seymuru – kişi əsl pianoçudu.

– Eyibi yox, mən tələsmirəm, – portfelin sahibi yenə də gülümşündü, hamımızı bir yerdə gülümşündü, tək-tək üzümüze baxıb gülümşündü, yenə də hərəmizin payına neçə karatlıq qiymətliqiymətli metal düşdü. – İcazə verin, mən də sizin konsertə qulaq asım. Elə belə, pərdə arxasından...

Hamımız otaqdan çıxdıq. Adil astanada mənim qolumdan tutdu:

– Tanımadın? Ay sənin!.. Bizim keçmiş qonşumuzdu! Üzbəüz binada yaşayırıdlar.

Nədənsə, uşaqlığım az-az yadına düşür. Bəlkə yada salmaq istəmərim, bəlkə yada salınası günlərim olmayıb? Fikirləşdim, səhneyə çathaçatda qonşumuz yadına düşdü.

– Ola bilməz?!

Adil başını tərpətdi.

– Özüdü ki var...

İlahi, adam bu qədər də dəyişə bilər? Bu, tamam başqa adamdı. Yəqin biz özümüz də elə “başqa-başqa adamlara” dönmüşük. Gərek ki, o bizdən on beş yaş böyük olar. Violonçelçalan qonşu... Evdə royalda çalırdı, orkestrdə – violonçelde.

Otaqdan çıxbı səhnənin arxasına çatana kimi hər şeyi bütün aydınlığı ilə xatırladı...

Onun çalğısı küçəni başına götürdü, xüsusən yay aylarında. Amma... tez-tez çaldığı təkcə bir melodiya səslənəndə, mən əlüstü uşaqlardan aralanıb bir dalda yerə çekilərdim, çünkü heç özümün də xəbərim olmadan həmişə gözlərim yaşarardı. Melodiya çalınana kimi mən uşaqlarla şirin-şirin səhbət eləyərdim, o çalmağa başlayanda isə, səkkizinci sinifəcən çarpayıda qapılıb qalan dəlicinli Memməd Həsənovsayaq, durduğum yerdəcə gözümüzdən yaşı axırdı.

Sonralar bildim ki, Şopenin “İnqilabi etüd”ü imiş...

Onun evinə tez-tez qonaqlar yığışardı, gecə yarıya kimi səs-küy kəsilmezdi. Evində heç bir dəfə də olmamışdım, amma o axşamların biri ömürlük mənim yaddaşimdə həkk olunub qaldı. Elə indinin özündə də o axşamı xatırladı, elə bil o əhvalat dünən olmuşdu, elə bil üstündən on beş il keçməmişdi...

Mən evimizin küçəyə baxan eyvanına çıxdım, qarşısındakı binanın bütün pəncərələrinə zülmət çökmüşdü, təkcə eyvanların birində siqaretlər közərirdi, elə bil işlədaquşlar ara-sıra uçub havada dövrə vurur, sonra harasa qonurdu. Bir qadın o zülmət gecədə şeir oxuyurdu. O qadından gələn ətri indi də xatırlayıram; tək bircə anda burnuma dəydi, amma aradan neçə illər keçsə də, onu heç bir ətirlə qarışiq salmırıam. Şeirleri necə gözəl oxuyurdu, ilahi! Yəqin ki, mən o gecə əməlli-başlı yuxulu idim, çünkü onun dilindən çıxan sözləri qaranlıqda açıq-əşkar görürdüm. Niyə desəniz and içim – mən o sözləri görürdüm! Mən hełə də qorxuram ki, nə zamansa, o sözləri necə gördüyüünü unudacağam, qorxuram ki, özüm də özümə inanmayacağam, “Yox, sənə elə gəlib” – deyə düşünəcəyəm... Əvvəllər o gecəni tez-tez xatırlayırdı, amma axır illər heç bir dəfə də olsun, yadına düşmür. Mənə elə gəlirdi ki, qadının dilindən çıxan o sözlər qanadlanıb uçmazdan qabaq, itiulu piramidasayaq, pillə-pillə düzülürdü, özü də o sözlərdən yolka qozalarının, bir də sərin suyun ətri vururdu...

O gecə şeir oxuyan qadının üzünü görmürdüm, tekce səsini eşidirdim, amma fəhmlə hiss eləyirdim ki, o, son dərəcə gözəldi, mən sonra, həmin gecə o gözəl qadını yuxuda da gördüm...

Qonaq, daha doğrusu, bizim qonşu o gecəni bəlkə də tamam unudub. Evi həmişə qonaq-qaralı olardı, elə qonaqlı-qaralı gecələrin hamisini necə yadda saxlayanın?..

Zalda iynə atsan, yerə düşməz; hələ ayaq üstə dayananlar... hələ bir rəqs eləmək fikrinə də düşmüşdülər. Bizim uşaqlar səhnəyə çıxan kimi hamı əl çaldı, üstəlik bir fit də çaldılar – amma bu fit o fitdən deyildi. Hə, başladığ, nə başladığ. Aha, deyəsən, yaxşı alındı, hər halda, birinci hissəyə baxanda buna söz ola bilməzdi. Cəmi doqquzca adam... amma elə bir nəhəng bir orkestr çalır. Bax, buna görə Adilə sağ ol demək lazımdır. Büyük orkestrlərdə olduğu kimi, akkordları ayrıca qeyd eləyib, odur ki, hamısı yerli-yerində səslənir. Elə bil bircə musiqi aləti səslənir. Bəs necə, “bədii özfəaliyyətdi” də!.. Amma mənim aləmimdə bizim orkestrə ən yaxşı çalğıclar toplaşış, nota gözəcə baxan kimi öz işlərini bilirlər; hələ mən Adili, Seymuru demirəm, bəlkə də bütün ölkədə belələrini barmaqla saymaq olar. Doğrusu, mən hələ onlar kimi improvizə eləyən görməmişəm, özu də hər dəfə təzə donda, təzə biçimdə, istənilən harmoniyani ver – eşidəndə heyran qalarsan. Eh, hələ Adilin kefi yaxşı olanda görüyiniz, musiqinin ritmik quruluşunu bir kənara qoyub nə ələm yaradır; inandırıram sizi, onu duyan, başa düşən adam konsertdən sonra iki saat da gözləməyə razı olar – təki, Adilə yaxınlaşış əlini sıxa bilsin. Özü də səssiz-səmirsiz, gurultulu sözlər demədən... Gözleyənlər də tapılır.

Orasını da deyim ki, əslində biz hamımız həvəskarıq, tekce onillik musiqi məktəbini bitirmişik, vəssalam...

...Beş-altı dəqiqədən sonra səhnəyə çıxmaliyam. Özümə min dəfə söz vermişəm ki, konsert günü gərək evdə əməlli-başlı hazırlaşam, gərək səhnəyə oxumağa çıxmazdan əvvəl bir saat uzanıb dincələm. Hiss eləyirəm ki, dişlərimdən, səs tellerimdən tutmuş ağızında nə varsa, hamısı buz bağlayıb, şışirtmək olmasın, “sürüşməyə” bircə xizək çatışır. Heç olmasa indi boğazı yaxşı-yaxşı “aritlamaq” lazımdı. Aha, bayaq dediyim köhnə qonşum da burdadı. Çəkildi qıraqa. Yaxşı, mən niyə belə həyecanlanmalıyam, bəyəm müsabiqə keçirilir? Necə bacarıram elə də oxuyacağam! O məndən nə isteyir axı?.. Gör

nə yaxşı termosu var, göresən hardan alıb? Bayaq qapağını burub ağzını açdı, çayı süzüb... mənə verdi. Sən Allah, telepatiyaya bir bax! Ah... nə gözəldi, adicə isticə çay adamın bütün sinirlərini dincəldir. Stəkanı axıra kimi boşaltrağa macal tapmadım.

Bu nədir belə başı batmış işiq texniki projektoru düz gözüümə tuşlayıb, heç bir dəfə də yayındırmır; birtəhər, ehmal-ehmal addımlayıb mikrofonun boğazından yapışram. Hə, mikrofonun qabağında deyəsən özümə gəldim. Şükür yaxşı qurtardım.

Orkestrin, üstəlik, həm də solistin adını “aləmə yaymaq”, necə deyim, nüfuzunu qaldırmaq üçün Boris zərb alətlərinin başına bir oyun açır ki, gel görəsən; zərbələri üstünə şabas kimi tökürlər. Zalı da özündən çıxarıb, elə hey, aramsız əl çalırlar, mənə aman vermirlər ki, başlayım. Neft institutunun ənənəvi gecəsinə heç iki həftə əvvəl də bilet tapılmırıldı. Bu gün tibb institutunun tələbələri onların qonağıdı, amma burda bütün institutların tələbələrinə rast gələrsən. Baxmağa məndə halmı var? Öz başımın hayına qalmışam...

Mən Seymura sarı dönüb işarə verdim ki, başlamama olar; o, ayı pencəsinə oxşayan iri əllərini fortepianonun dillərinin üstünə qoydu, elə ehmal qoydu ki, səsi güclə eşitdim, əlüstü zala səkitlik çökdü. Sevindim, bax, tamaşaçı, dirləyici buna deyərem!

Biz heç vaxt əvvəldən razılığa gelmirik ki, nə oxuyacağam, Seymour bu məsələni elə birbaşa səhnədəcə həll eləyir. Qəribə burasıdır ki, o, həmişə də həmin məqamda mənim ürəyimdən olanı seçir, heç bir dəfə də olsun “səhvə” yol vermir.

Axi bu gün Seymura heç kəs deməmişdi ki, mən yaxşı hazır deyiləm, amma o, fəhmlə hiss elədiyindən sakit bir mahnı – “Xeyirxahlıq çiçəkləri”ni seçdi. Beləcə, sakitcə başlayaqq... Mahnının ilk sözləri ləp yavaşdan, piçaltı ilə səslənir, sonra axıra kimi reçitativ gəlir. Aha, Adil sevimli çalğısını yaman dindirdi, gör necə aydın, dumdurı səsler çıxarı... Çay qıraqı, aylı gecə... Sözlər də adicə isti sözlərdi, hətta bir az sentimentallıq qoxusu da var onlarda; yazda əkilən, bircə baxışdan göyərən, yayda boy-a-başa çatan məhəbbət çiçəklərindən deyir. Sözlər də ürəyəyatandı, melodiya da, amma deyəsən, heç bu mahnıni eşidən yoxdu; elə bil orkestr “özü üçün” çalır, mən də “özüm üçün” oxuyuram; zalda musiqiyə uyar astaca-astaca rəqs eləyirlər, ancaq mənim oxuduğum mahniya yox, öz maqnitofonlarına qulaq asırlar. Nə isə, mənə belə gəlirdi...

di. Ele nəqərat də sən deyən yaxşı alınmır. Bu mahnının hər sözünün altına qol qoymaq olar, özüm də pis oxumuram, hətta, musiqiçilər demişkən, əsas tona rəng verən yarımtorları belə çatdırıram, ancaq hiss eləyirəm ki, yox, alınmır, səsimdəki – nəfəsimdəki saxtakarlıq baş alıb gedir, dayana da bilmirəm. Yəqin zalda hər şeyi gözəlcə başa düşürlər, məndən də yaxşı, yəqin bir-birinə göz vurub piqqıldışanlar da var. “Son hissə – koda çatdı? Şükür Allaha, nə yaxşı oldu! Əl çalırlar, alqışlayırlar? Necə, necə? Ağillarını itiriblər ki...” Düzdür, nə fiştıraq çalan, nə ayağını yerə döyüb qışqıran var, amma laqeydlikdən də əsər-əlamət yoxdu.

Mən royala tərəf çəkildim, aha, yenə Seymurun ağızı qulağının dibinə uzanıb, sevincindən gözləri də qızılıb.

– Görürsən də, zəhmətkeşləri sevindirə bilirik, balam!

Konsert vaxtı biz bir-birimizi sözsüz də başa düşürük...

– Neyləyim, özüm də biliyəm ki, alınmır. Sən, durma, uzunuzadı bir giriş ver, nə qədər bacarırsan uzat, mən də qaçım bir qurtum çay içim...

– Yerindən tərpənmə! Çaysız da keçinərsən! – Heç mənə sarı baxmadan üzünü zala tutub gülümsünür, kiminləsə salamlaşır. – Bir ora bax, – deyir, – gör solda, ikinci pəncərənin yanında kim dayanıb. Gördün? “Sarı geyimli qız” bizi təşrif gətirib...

Alani deyir, Adil başa düşməsin deyə Seymour qəliz dillə danışır. Qız universitetdə, üçüncü kursda oxuyur. Görəsən nə olub, Seymour yenə zəhərli ilan kimi fişqırı; amma yox, onun köhnə xasiyyətidi, bir də görürsən, xəstə nənəsindən danışır, gözündən də ecinnələr boylanır...

– Onun qulaqlarına bax, – deyir.

– Kimin? – bilmədim kimdən danışır.

– Bizim saksafonçunun. Birinci dəfə görürəm ki, adam sevdiyi qadına baxanda qulaqları şəşələnir. Ay, ay, bu dünyadan nə qədər sırrı var?!

– Bəsdir, Seymour, xahiş eləyirəm! Sən ona tərəf baxma... İndi burda adam kimi oxu görüm, necə oxuyursan. Xoşuna gələrmə – deyirəm – o yaxınlaşın sənə, saksafonu qaldırıb cirpsin royalə?!

Həə, deyəsən bu sözlər Seymura kar elədi. Eh, o az qalır bu royalın başına and içsin, qarşısında diz çöküb dua eləsin, tozunu da öz əllərile silir, heç kökləyici ustani da təkbaşına royalə buraxmir.

Dənizçilər klubunun direktorluğuna iki il yalvarandan sonra köhnə, “əlil” royalın yerinə bunu almışq. Özü də təsadüfən! “Beker” almaq zarafat deyil. Klub təmir olunanacan royalı neft institutunun akt zalına qoymağa icazə verdilər – açmamaq şətile...

Seymur qaşqabağını salladı.

– Sən nə danışırsan? Saksafonu royalın qapağına cirpmıq?! Nəyə görə?.. Sən niyə durmusan? Başla görək!

Uşaqlar bir-birinə baxır, heç kəs dinib-danışmir, gözlərini püpitrdən¹ çəkmirlər – əlbəttə, təkcə Borisdən başqa.

O, elə ilk taktdan başlamış dəf çubuqlarını götürüb qırğıa qoydu...

Bəs mənim fikrim hardaydı, niyə belə gec hiss elədim? “De, məni sevdiyini de”. Aha, bu da mənim sevdiyim mahnı... Əvvəlcə Adil, onun dalınca saksafon, bir də baritonlar, sonra da trubalar ən yüksək not götürməyə başladılar. Yaxşıdı, lap yaxşıdı. Bax belə! Litavrlar necə də yerində səsləndi. Bu nədir belə? Niyə? Niyə hamı birdən-birə yoxa çıxdı, özü də növbə ilə, elə bil sözləşmişdilər. Heç kəs yoxdu... Səhnədə təkcə mənəm, bir də orkestr. Bir səsle, bir nəfəslə dillənən orkestr...

...De, məni sevdiyini de! Məni sevdiyini de!..

* * *

– Siz yaxşı oxuyursunuz!.. – Səsində heyranlıqdan heç bir əsər-əlamət yoxdur, təkcə heyret var səsində. Diqqətlə baxır, daha doğrusu, məni təpədən dırnağa gözdən keçirir. – Mənə demişdilər sizin haqqınızda, amma, düzü, o qədər də inanmamışdım.

“Bilirsən nə var? Rədd ol! Sənin inanıb-inanmamağının mənə heç bir isti-soyuğu yoxdur!..”

Ona baxa-baxa elə belə, başımı tərpətdim, məhrəbanı və köynəyimi götürüb duşxanaya getdim. Elə tərləmişdim ki, bütün palṭalarım canıma yapmışdı. Yenə də isti su yoxdur. Yuyunub, palṭamı dəyişdim, özümə gəldim – sən demə, rahatlanıb özünə gəlməsi üçün insana çox şey lazım deyilmiş. Adil duşxananın qapısını açıb mənə çağırıdı:

¹ Püpitr – üzərinə not və kitab qoymaq üçün ştativ

– Nə oldu, yatıbsan? Bizim keçmiş qonşumuz, deyəsən, yaxşı adam imiş... Tez gedək, Seymour işləri korlamasa yaxşıdır.

– Yox, Seymour işləri korlamaz; elə bil min kilometrlik məsafədən iy çəkir, nəyin sərfəli olub-olmamasını həssaslıqla duyur. Həm öz xeyrine, həm də bizim hamımızın xeyrinə; guya qonağa könülsüz qulaq asır, amma əslində bircə kəlməni, bircə sözü belə ötürməz...

– Mən sizi başa düşmürəm, uşaqlar? Məncə, dediklərim ürəyinəndən olmalıdır. Sizin üçün hər cür şərait yaradacaqlar, özünüz də professional kimi bizim filarmoniyanın adından çıxış edəcəksiniz. İki ay qazancınız da pis olmaz. Hər gün iki-üç konsert verəcəksiniz? Kim istəməz bunu?..

– Gündə iki dəfə? Əldən düşərik, yoldaş Tağıyev!

Seymur bu sözleri elə səmimi dedi ki, mən də inandım.

– Mümkün olsa çalışarıq ki, bunu nəzərə alıb sizin haqqınızı şat yarımdan ödəsinlər.

– Qanun buna yol verirmi? – Əgər Seymour qanuna keçdişə, demək, bu işin yönünə düşəcəyinə şübhə eləmir.

– Soçi, Qaqra, Yalta.. Ən yaxşı konsert-estrada meydانçaları! Bundan artıq nə olsun? Hələ Pitsunda!.. Hələ təbiət!

– Təbiət? – Seymour elə təəccübəndi ki, guya bu sözü birinci dəfə eşidirdi. – Hə-ə, aydındı... Bizim hamilik konsertlərimiz də olacaq?

– Seymour narahatlıqla soruşdu.

– Əshi, heç dəxli var?! Həddini aşır, lap ağ eləyir bu Seymour...

Yoldaş Tağıyev isə, onun dediyinə məhəl qoymadan, öz işindədi – təmkinlə, ağır-agır öz sözünü deyir:

– Əlbəttə... Bir neçə belə konsert verməlisiniz. Zavodlarda, ya da başqa müəssisələrdə... Gərək ki, bunun elə bir çətinliyi olmasın, – o, sözünə ara verib bizi bir-bir gözdən keçirtdi, gözlərini mənə zilləyəndə razılıqla başımı tərpətdim. – Klubun rəhbərliyi ilə bağlı hər nə sözünüz olsa, bize xəbər verin, filarmoniya onlarla dil tapmağa çalışar.

– Lazım deyil, – Seymour bu dəfə tələm-tələsik dilləndi. – Özümüz dil taparıq. Yayda biz boş oluruq.

Yayda da, payızda da, ilin qalan vaxtlarında da!.. “Yoldaş Tağıyev, əgər siz bu məsələ ilə bağlı klubun rəhbərliyinə müraciət etsəniz, onlar ürəkdən razılıq verər, hətta sizə təşəkkür də eləyərlər”.

– Lap yaxşı! – Demək belə, razılığa gəldik, heç bir qarışq məsələmiz qalmadı.

O, nədənsə, üzünü mənə tutub son sözlerini dedi. Cibindən dəsmalını çıxarıb tərini sildi. Kişi qan-tərə batmışdı. – Seymourla səhbət eləmək o qədər də asan deyildi. Mamır rənginə çalan dəsmalın yekəliyinə bax! Bataqlıq zonasında bu dəsmala bürünüb gizlənsən, heç bir uzaqgörən snayper də sənin itiyini tapa bilməz.

Seymur kişini qapıya qədər ötürdü, dəhlizin o başına çatmasını gözlədi, sonra qapını möhkəm örtüb bizə sarı döndü, amiranə səslə:

– Düzənin! Bax, belə! – dedi – Mən bu günü çıxdan gözləyirdim, axır ki, gəlib çatdı! Bu günün şərəfinə boğazımızı yaşılamalıyıq. Getirin görək! – Özü bir onluq çıxarıb stolun üstünə atdı...

Həmi çıxıb getmişdi, amma binanın girəcəyində qızlar gözə dəyirdi. Seymour mənim böyrümü dümsüklədi – elədir ki, var, bayaqkı “sarı geyimli qız”, əlində bir dəstə çiçək vurnuxa-vurnuxa qalmışdı. Deyəsən, qız mənə baxırdı; amma mən özümü o yerə qoymadım, Seymourun qoluna girib guya şirin-şirin səhbət eləyirdim, guya heç nə görmürdüm, heç nə eşitmirdim – elə beləcə yanından keçib getdik. Adil əlüstü qulaqlarını şəklədi, heyrətlə, ağızının suyu axa-axa qızı sarı boylandı.

Seymur ayaq s axlamadan ona dedi:

– Yolunu azma, hə, “Göy göl”də səni gözləyirik.

İkicə kvartaldan sonra o, bizim dalımızca gəlib çatdı.

Sessiz-səmirsiz yanımızca gedirdi. Qorxurdum ki, Seymour yenə başlayacaq onu ələ salmağa, şükür Allaha, gözlədiyim kimi olmadı. Adil nə üçünsə kədərli idi; ümumiyyətlə, onun ağlamağını təsəvvürümə gətirə bilməsəm də, bir anlığa mənə elə gəldi ki, indicə ağlayacaq.

Düzüne qalsa, kədərdən daha çox onun üzündən inciklik yağırdı... Birdən yadına düşdü ki, neçə il bundan əvvəl, dördüncü sinifdə oxuyanda Adili bu sifətdə görmüşdüm.

Yay tətili başlayan günü biz bərberxanada başımızı dibindən qırxdırıb əvvəlcədən danışdığını kimi, hamımız “Rote fane” parkına yiğişdiq. Tramvay yolundan parka doğru piyada getdik. Qarşidan üç böyük cavan oğlan gəlirdi; yanımızdan keçəndə gözlənilmədən dayandılar, bizi çağırıldılar. O dəqiqə hiss elədim ki, nə isə, xoşagelməz bir şey olacaq, dayandığım yerdən terpənmədim. Adilə

dedim ki, getmesin, o, heyrətlə mənim üzümə baxdı – necə yəni getməyim, axı çağrırlar... Onlardan biri sıqaretini sümürüb dərin-dən nəfəs aldı, tüstünü Adikin üzünə püflədi, sonra heç özüm də bilmədim o nə ələmək istəyir; bir də onu gördüm ki, sıqaret kötüyüni Adikin tərədən və odekolondan işim-işim işildayan təpəsinin ortasına dayadı, baş barmağı ilə necə basdırıa, hətta beş addımlıqdan sənən sıqaretin çiziltisini eşitdim. Bize baxa-baxa üçü də birdən uğunub getdi. Hətta biri o qədər güldü ki, yixılacağından qorxub çoməldi.

Biz qaçıq.

Adik gözünün yaşıni sile-sile dedi ki, böyüyəndə, necə olursa olsun, bir gün bu xuliqanların dərsini verəcək. Başının ortasında ağ ləkə ömürlük qaldı, indi də ordan tük bitmir.

Mən bunu biz əsgərlilikdə olanda, başımız qırxılandan sonra bildim...

“Sarı geyimli qız” da bu yandan. Eh, rəqs meydançalarında belə qızlar çoxdur.

Mən ayaq saxladım, Adilin qoluna girib:

– Doğrudanmı, Tağıyev yoldaş bizi aldatmış, hə? – deyə soruşdum. – Adama yuxu kimi gəlir!

– Hə... Bu gün bəxtimiz gətirdi, – Adil gümrah səslə cavab verdi.

Saat on ikiyə az qalmışdı, gec olduğundan bizi restorana buraxmadılar. Seymur qapıcıdan xahiş elədi ki, bircə dəqiqliyə içəri keçməyə ona icaze versin. Keçib gəldi, restoran orkestrinin pianoçusu Məmməd Əliyevlə bərabər tezcə də qayıtdı. O, bizim hamimizi, içəri ötdü, hələ üstəlik, qapıcını məzəmmət elədi: – “Ay yoldaş, yaxşı adamları görən kimi gerek tanışsan...” Bize yer tapdı, ofisiyantı çağrırdı, sonra da sehnəyə çıxıb royal arxasında əyleşdi, elan elədi ki, “musiqiçi-həmkarlarının şərəfinə” Emin Sabitoğlunun “Kəpənək” mahnısı oxunacaq. Bu, bize qarşı laqeydlik göstərən qapıcının bostanına daş atmaq idi. Vitka Vladimirov çıxıb oxumağa başladı. Elə əsl restoran müğənnisi idi... Mən Vitkani çox görmüşdüm. Aramızda yaş fərqi olduğundan indiyə kimi tanış deyildik; o, “Vetən” kinoteatrında seanslar başlamazdan əvvəl çıxıb oxuyardı. O zaman Vitka ad qazanmışdı, hamı bir ağızdan deyirdi ki, onun böyük gələcəyi var. Məmməd Əliyev də həmin kinoteatrda ksiloson çalardı, onun ifasında Montinin “Çardaş”ı çox

sevilərdi. Birdən ağlıma gəldi ki, gör neçə ildir heç yerdə ksiloson çalan görmürem, bəlkə də moddan düşüb...

Mahnı oxunub qurtaranda Məmməd Əliyev də elan elədi ki, orkestrin çıxışı sona çatdı. Zaldakılarla birlikdə biz hamımız əl çaldıq, alqışların arası kəsilmək bilmirdi, xüsusən, baş tərəfinə kiçik bayraq sancılmış uzun stol arxasındaki turistlər əl calmaqdan doymurdular; o kiçik bayraq olmasa belə, onların ADR-dən gəldiyini elüstü güman eləyirdim, çünki alman turistlərini hər yerdə beləcə ürəkdən əl çalan görmüşdüm. Musiqiçilər sehnədən düşüb palatarlarını dəyişdilər, sonra bizim yanımıza gəldilər, bir stol da çəkib gətirdilər, hamısı yerbəyer oldu. Onlar dedilər ki, bizim gelişimiz lap yerinə düşüb, hamısının ürəyindən olub, odur ki, bizim şərəfimizə qonaqlığın haqq-hesabını da öz boyunlarına götürdüllər. O qədər danışdıq, o qədər oturduq ki, zalda bizdən savayı heç kəs qalmadı, ofisiyantlar bütün süfrələri, qab-qacaqları yiğisdirib qurtardılar. Mən, bir qayda olaraq, az içdiyimdən birdən elə bil boğazım tutulur, bir damcını belə uda bilmirəm... Eşidəndə ki, Vitka bu yay hər şeyin başını buraxıb vokalla ciddi məşğul olacaq, nədənsə kədərləndim. Yetər, deyir, əsl sənətlə məşğul olmaq vaxtı çatıb. Yəqin ona elə gəlir ki, nə zamansa bu səslə, bu oxumaqla bir yana çıxacaq...

Sonra məclisin söz-söhbətini tamam unutdum, heç kəsə qulaq asmadım, çünki keçmiş qonşumuzun bugünkü gelişini xatırlamağa başladım... İstədim özümü ələ alam, məclisdə deyilənlərə qulaq asam – heç nə çıxmadı. Fikir-xəyal məni sadəlövh uşaq kimi yaman alıb aparmışdı. “Görəsen nə çıxacaq bu qastrol söhbətindən? Birdən baş tutmadı? Nə olsun ki?.. Axı mən uşaq deyiləm, uşaqlığım çoxdan arxada qalıb; yaxşı dərk eləyirəm ki, biz nə ilə məşğul oluruq, nə iş görürük, özü də hansı səviyyədə – özfəaliyyət, yoxsa professional səviyyəsində. Bu gün institutların birində çalrıq, sabah hər hansı bir müəssisədə çıxış eləyirik... Keçən həftə bizi politexnik institutuna dəvet etdilər, istirahət gecəsinə, alətlərimizi təzəcə çıxarıb nizamlayırdıq ki, klub müdürü gəlib çıxdı, bəs, gərek bağışlayasınız, bize belə musiqi, yəni estrada, nə bilim nə, lazım deyil... Əlbəttə, rektorun istədiyi musiqiye qulaq asmağa haqqı var, çünki o rektordu, amma biz pis vəziyyətdə qaldıq; axı, foyedən keçib getmək konsertin baş tutmaması ilə bağlı tələbələrin sorğu-

suallarına cavab vermək, sonra da, axşamdan yola saldığımız avtobusumuzun əvəzinə, yağış altında münasib minik axtarmaq – kontrabası, akkordeonu taksiye necə yerləşdirəsən – o qədər də asan deyil... Doğrudanmı, Tağıyev yoldaş bizi aldatmır? “Yoldaş Tağıyev, bizi aldatmaq yaxşı deyil, sizə nə verəcək bizi aldatmaq?!”

Axırıncı sözü uğurlarımızın şərəfinə dedilər özü də hamısı əlini stola vura-vura; hətta Seymour əlini stolun altına uzadıb ləkənməyan yeri elə ustalıqla döyüclədi ki...

Biz küçəyə çıxanda saat ikinin yarısı idi.

Gecə yarısı olsa da, yanımızdan elə hey minik maşınları ötüb keçirdi. Sən demə, bayaqdan yağış yağırmış, havada qəribə bir ətir var idi, – akasiya ətri, yamyaşıl ot ətri... Qız qalasının yanında Adillə mən uşaqlardan ayrıldıq, çox təkid eləsələr də, sahil gəzintisində çıxmaga razılıq vermədik, on dəqiqədən sonra bizim həyətin astanasına çatdıq.

Həyətə girəndə Adil məndən soruşdu:

– Yorğun deyilsən ki?.. Sizdə bir az oturub səhbət eləyək. Nə isə, heç evə getmek istəmirəm.

– Lap yaxşı olar! – Doğrudan da, mən hələ yatmaq istəmirdim. Pilləkənin qurtaracağındakı balaca meydança qaranlıq idi, evin girəcəyində, bir də mətbəxdə işıq yanırı. Elə astanadaca hiss elədim ki, necə deyərlər, bu evdə hələ də həyat qaynayır. Mənim qonşumun – şəfqət bacısı Aidanın otağından gur musiqi səsi gelirdi – Müslüm Maqomayevin oxuduğu populyar mahnilər, vanna otağından suyun şırıltısı, bir də anlaşılmaz səslər eşidilirdi, o yanda gurhagurla qaynayan, lüleyindən fit verən çaydanın qaraqışkıraqı mətbəxi başına götürmüdü.

İkicə otaqdan səs gelirdi, bir mənimkindən, bir də üçüncü qonşumuz, “suda-quruda yaşayan” – on gün Neft daşlarında, on gün şəhərdə – neftçi-mühəndis Elmar Səmədovun otağından.

Bizim gelişimizlə səs-küy bir az azaldı; Adil vanna otağının yanından mətbəxə keçdi, qaraqışkıraqçı çaydanın səsi kəsdi, vanna otağına da birdən-birə süküt çökdü, Müslüm də lap astadan, piçilti ilə “Toy” mahnisini bitirdi...

Bir-iki dəqiqədən sonra Aidanın bayırə çıxacağını gözləmək olardı; bu bir-iki dəqiqə əynini geymək, bir balaca pudralanmaq üçün ona bəs eləyərdi. Biz asanca ondan qaçıb gizlənə bilərdik,

əger... Birdən, gözlənilmədən vanna otağının qapısı ağızında bir adam peyda oldu; yuyulmuş başını nədənsə, mənim məhrəbamla silirdi. Bizimlə çox səmimi salamladı, kefimizi-əhvəlimizi soruşdu, sonra da tekidə bizi evə dəvət elədi.

– Sağ olun, – dedi Adik. – Gecdi, öz evimizə...

– Bu nə sözdü? – cavan oğlan heyrətlə dilləndi; amma onu da deyim ki, mehribanlığı, özünü qonaqpərvər kimi göstərməsi təbii çıxırdı. Yaxın golib dedi ki, onun adı Səməddir, biz də adımızı dedik. O, el çəkmək istəmirdi, bizi yenidən evə çağıranda Adik də yenidən etiraz elədi.

– Neyləmək olar – təzə qonşumuzun səsində məyusluq vardi, – belə çıxır ki, məni özünüzə tay saymırınız, elə deyilmə!

Adik ikicə-üçce kəlmə ilə Səmədi bu fikrindən ustalıqla yayındırdı. Səmədin üzü yenidən işıqlandı; gülümşəyə-gülümşəyə dedi ki, taksidə işləyir, ikinci parkda, özü də təkcə işləyir – “naparniki” – elə beləcə də dedi – yoxdur, köməksiz-arxasız olduğundan hər şeyi öz əlləri ilə qazanıb.

Əmim Bakıdan Tbilisiyə köçəndən beri bu evdə altı il erzində məni cəmi üçcə adamlı tanış eləmişdilər – iki həkimlə, bir “med-bratla”... Birinci dəfə idi ki, taksiçi gördürdüm.

– Sənə məktub, bir də pul kağızı gəlib. – Aida üzünü mənə sarı çevirib könülsüz-könülsüz dilləndi. – Sən də otağa keç, – bunu da Səmədə dedi, özü də yumşaq səslə dedi.

Aida, həmişə olduğu kimi, təmkinli idi. O, “Karmen” pudrası ilə, bir də iyinə çoxdan alışdığını ətirlə sığallanardı, amma bu dəfə ondan anlaşılmaz, sərt bir ətir də gəlirdi. Mən hiss elətdirmədən azca geri çökildim, amma deyəsen başa düşdü.

– Bunlar mənim dostlarımdır! – Səməd bizi göstərdi. – Uşاقlar, – dedi, – sizin xətrinizi dəyən olsa, kim olur-olsun, mənə xəbər verin. Mən sizin hayifinizi...

– Gedək! – dedi Aida.

– Mən onlarsız heç yana gedən deyiləm. İstəyirom onlar bizlə otursunlar.

– Onlarsız da keçinərsən, – Aida hırslı dilləndi.

– Onlar bizimlə getməsələr, mən, bax, bura, döşəməyə uzanıb yatacağam. Sənsə... hara istəyirsən get!

– Yaxşı, bir dəqiqəliyə keçək sizin evə, – tez-tələsik dedim ki, Aida cavab verməyə macal tapmasın. – Sən ki, görürsən, – deyəsən,

səsimdə bir az yaltaqlıq da vardi, həm də Səmədin ürəkaçıqlığından xoşum gəlməşdi. – Bizim dostumuzun... bir az o məsələ... kefi kökdü. Olan işdi, kimin başına gəlmir ki?..

Biz onun qolundan tutub otağa apardıq, altına stul çəkdik.

– Əyleşin, – dedi Aida, – gəlibsiniz, heç olmasa, bir stekan çay için.

Üçlükdə əyleşib çay içməyə başladıq. Səməd getdikcə xumarlanırdı, onu ehmalca yataq otağına apardıq, çarpayıya uzatdıq. Əgər dünyada dördadamlıq deyilən bir çarpayı vardaşa, burda, mənim əmimin keçmiş iş otağında olmalı idi. Səmədi rahatlayan kimi birdən-birə ağlıma geldi ki, əmim öləndən sonra birinci dəfədi bu otağa baş çəkirəm. Oboyları, pərdələri, mebelləri dəyişiblər... Köhnələrdən bəzi şeylər qalıb – nənəmin sandığı, Holland sobası... Yadına düşdü ki, Aidanın keçmiş əri – bu otağı ona vermişdilər – sandığı aparmağı mənə teklif eləmişdi, mən, doğrudan da, nənəmin yadigarını istəyirdim, sonra, necə oldusa, unutdum, sonra da əsgərliyə getdim.

Aida, tanımadığımız bir baş həkimin kobudluğundan, savadsızlığından, geriliyindən, belə həkimlə işləməyin ziyahından ötrü necə böyük müsibət olmasından danışındı, mən də Adillə ona qulaq asa-sa, gözümü sandıqdan çəke bilmirdim. İndi sandığın ağızı açıq idi, amma o zamanlar heç vaxt üstündən mis qifil əskik olmazdı, nənəm o qifilin açarını heç kəsə etibar eləməzdə. Üstü kvadrat şəkilli, naxışlı döymə ilə bəzədilmişdi, hər kvadrati iri mis zolaqlar doğrayıb keçirdi, qara-qəhvəyi ağac bəzəmələri də ona xüsusi yaraşq verirdi. Əvvəller sandığın üstüne qiymətli ulduz naxışlar vurulubmuş. Mən onları görməmişdim, nənəm mənə danışındı, deyərdi ki, müharibə vaxtı hər ay iki ulduz qoparılmış sandıqdan, birini kiçik oğlunun – mənim babamın – ailəsinə verərmiş, o birini isə cəbhəyə, mənim atama göndərmək üçün yemək şeylərinə dəyişərmiş.

Mən, ağlım kəsəndən nənəmi qocalmış, əldən düşmüş görmüş-düm, gərək ki, məni çox istəyirmiş. Nənəm deyərdi ki, mən ildən-ile babama daha çox oxşayıram, əmimin arvadı Mənzər xanım ona etiraz edərdi; gülümsünüb deyərdi ki, nənən səhv eleyir, babanla sənin heç bir oxşarlığın yoxdur, həm də ona görə ki, baban çox qudrətli, halal adam olub...

Direktorun bizim sinfimizə girdiyi günü mən yaxşı xatırlayıram, bəlkə də ona görə ki, Validə Gerasimovnanın dediyi kimi, həmin anda lövhə qabağında dayanıb solfeciodan cavab vermək istəyir-

dim. Əslində, o gün ikinci rübdə ikinci “iki”ni almağa hazır idim; Vitka Blankfeldin cavab verib qurtarmasını gözləyirdim ki, bilmədiyimi boynuma alam, elə həmin andaca direktor gəlib çıxdı. Onun gəlişinə yaman sevindim, amma sonra pərt oldum: direktor məni dəhlizə çıxardı, dedi ki, tez evə getməliyəm, çünki babam zəng vurub, nənəmin vəziyyətinin xarablaşdığını xəbər verib...

Həyətdə Adilə rast gəldim, o, ikinci növbədə oxuyurdu, nə üçünsə yamanca qorxmuşdu. Biz otağa keçdik, indi oturdugumuza yox, mənim yaşadığımı yox, sonradan üçüncü qonşuya verilmiş otağa. Nənəm səssiz-səmirsiz çarpayıda uzanmışdı, əmimlə arvadı, bir də Adilin anası yan-yanaşı oturmüşdular, ondan gözlərini çekmirdilər.

– Şükür Allaha, gəlib çıxdı, – mən otağa girəndə əmim belə dedi.

Əmim məni nənəmin yanına apardı, o da gözücü işarə elədi ki, yanında əyleşim. Güclə üzümə gülümsündü, beləcə, sakitcə gülümsünə-gülümsünə başladı mənə baxmağa. Mən heyrətimdən yerimdə donub qaldım; axı, o, səher yaxşı idi, məni yuxudan oyadıb çay-çörək vermişdi. O, mənə baxa-baxa hey gülümsünürdü, sonra lap yavaşdan danışdı; otaqda elə sakitlik idi ki, piçilti ilə dediyi söz aydınca eşidilirdi.

– Qorxdum ki, sən gəlib çatmayasan...

Əmim bircə söz deyə bildi:

– Ana!..

Nənəm hələ də mənə baxmaqdı idi.

– Mən səni elə görmək istəyirdim... Səndən yaman nigaranam. Ona görə də nigaranlıq içinde ölürem. – Mən eyilib onun yanağın-dan öpdüm. – Səni əmine tapşırıb gedirəm, hər ikinizi – Allaha.

O, gözlərini yumub susdu, uzun-uzadı susdu, mənə elə gəldi ki, nənəm yuxuya getdi, sonra gözlərini açıb fikirli-fikirli, öz-özünə danışmış kimi dedi:

– Sən babana yaman oxşayırsan...

Nənəm sakitcə uzanıb mənə baxmaqdı idi. Sonra Adilin anası məni otaqdan çıxartdı. Gecə onların evində qaldım. Adilin otağında mənim üçün özüaçılan çarpayı qoydular. Biz uzun-uzadı söhbət elədik. Gecə gözlənilmədən yuxudan oyandı, başladım nənəm haqda fikirləşməyə. Ancaq gecə başa düşdüm ki, niyə nənəm mənə elə baxırmış. O gecə mənə aydın oldu ki, nənəm məni hamidan çox sevirmiş. Adilin anasının otağı nə vaxt gəldiyini heç bilmədim,

aramsız, hönkür-hönkür ağladığımı görə yaman utandım. O, məni sakitləşdirmək istədi, başımı sığalladı, boynumu qucaqladı, sonra özü də ağladı...

Yuxudan oyananda utandığımdan heç kəsin üzünə baxmaq istəmirdim...

Sandığ açıdalar, içindən, demək olar ki, heç nə çıxmadı. Bir qutu, içində iki nişan üzüyü, rəngarəng daşlarla bəzədilmiş iki üzük, bir də mirvari sapi... O qutu indi də xalamgildə qalır; sən demə, nənəm bütün bunları mənim gələcək həyat yoldaşım üçün qoruyub saxlayırmış. Onları əmidostuma bağışlamaq istəyəndə, "sarsaqlama! – deyib yaman acıqlandı. Sandıqda bir də not kağızları, naftalin vurulmuş köhnə donlar, babamın paltarları və onun "konsert fraki" vardı...

– Nə olub? – deyə Aida soruşdu.

– Heç nə, – dedim, – hər şey öz qaydasındadı. Gözəl gecədi. Çaya görə de sağ olun.

Biz ayağa qalxıb sağollaşdıq.

– Dayanın, – deyə Aida yataq otağının qapısına üsulluca işarə elədi, – bilmirəm, nə fikirləşəcəksiniz. Bu mənim lap yaxın qohumumdu, əmim oğlu...

– Bu nə sözdü? – dedi Adil. – Biz onu görən kimi başa düşdük, siz qardaşınıza yaman oxşayırsınız.

– Yox... o haranın qardaşıdı...

Mən başımı buladım.

– Heyif!.. – dedi, yarımtəəssüf, yarımincik.

– Əshi, sizi tanımaq olmur ki? – arxamızca deyilən bu sözde azca şübhə yeri də var idi. – Yaxşı uşaqlarınız, amma bircə artistliyiniz olmaya...

İkinci adam idi ki, bu gün bizə artist deyirdi, hardasa ürəyimizdən idi bu söz... Tağıyev yoldaş, bir də Aida. Görək sabah nə olacaq...

* * *

Məktubla pulu əmim göndərmişdi. Pul, həmişə olduğu kimi, lap vaxtında gəlməşdi. Ayın axırına, daha doğrusu, doqquz güne cəmi iki manat neçə qəpiyim qalmışdı; bütün ehtiyaclarımı ödəmək, hətta yemək, telefon pulu, çox vacib olan bir cüt corab almaq – mənim

yaşimdə olan admanın cürbəcür əyləncələri üçün bu qəpik-quruşdan heç danışmağa dəyməzdi... İllər keçə də, onun xətti heç dəyişilmirdi. İri rəqəmlərlə, aydın, səliqəli hərflərlə – sözlə yazılmışdı: "otuz manat" ... Bu, o qədər də varlı olmayan yaşılı bir qohumun, əlindən heç nə gəlməyən, cavan, enerjili qardaşı oğluna köməyi idı. Vicdan əzabı deyilən daxili narahatlığı əlüstü, çətinlik çəkmədən aradan qaldıra bildim – Adilin süzdüyü məxməri çaya baxa-baxa xeyala dalmaq, mənim parlaq gələcəyimi göz önündə canlandırmak kifayət idi; – orda iki adam görünürdü – mənim taleyimdə əvezsiz rol oynamış, indi, ömrün qürub çağında hər cür hörmətə-izzətə layiq olan, amma məndən əllərini çıxdan üzmiş iki adam – əmim və onun həyat yoldaşı...

Biz, onların dəmlədiyi çayı sakitcə oturub içdiyimiz yerde telefon zəng çaldı. Bəs niyə mənə? Axı orkestrdə məndən savayı altı adam var, bəs nə üçün Adilin çox xoşladığı o səfəh qız məhz məni dəng eləməli idi? Özümü tamam itirdim; təsəvvür edin ki, dəstəyi mənim yerimə Adil götürmüş olsayıdı... Mən dəstəyi bütün gücümlə qulağıma sıxmışdım, amma elə bilirdim ki, onun səsi otağın hər küncündə eşidilir; özümü elə alıb Adilin üzüne baxdim, o, fikirli-fikirli rəngli jurnalın üz qabığını gözden keçirirdi. Dəstəkdən boş, mənasız sözlər eşidilirdi. Sayıqlama idi, sayıqlama! "Mən sizə pərəstiş eləyirəm...", "...günləri sayıram...", "...görəcəyimə ümidiyyəm..." Ay axmaq qız, bircə təsəvvür edəydi ki, sənin ucbatından bir yaxşı insan necə pərt ola bilərdi. Özü də elə əsəbi adam!..

– Necə ola bilər, – sərt, qəzəbli səsle soruşuram. – Bəyəm sizin tərbiyəciniz başa salmir ki, gecə saat 3-də tanımadiğiniz adamin evinə zəng vurmaq yaxşı deyil?

– Nə? Tərbiyəçi kimdir?

– Uşaq evində – sizin böyüdüyünüz evdəki tərbiyəçini deyirəm, – susdu, deyəsən çəşbaş qalmışdı, söhbetin belə deyişməsindən özünü itirdi.

– Bu nə sözdür? Mən heç vaxt uşaq evində olmamışam!

– Olmamışınız daha yaxşı! – Nifretlə qışkırdım.

– Necə yəni "daha yaxşı?" – Hirıldayır.

Amma, qıza söz ola bilməz. Zərif, biçimli... heyif ki, hədsiz məğrur, həm də əlçatmadı... Belə qız Adilə necə xoş gələ bilərdi?

— ...Əvvəla, konsert qurtaran kimi sizə zəng vurmuşam, siz dəstəyi götürmürsünüzsə, günahkar mənəm? İkincisi, biz tanışiq, özü də bilirsiniz kim...

Axı mən bilirem, kim bizi tanış eleyib. Adil başını qaldırıb mənə baxdı. İlahi, belkə Adil doğrudan da hiss elədi ki, söhbət “sarı geyimli kadr”dan gedir?

— Bir də zəng vurmayıñ, bildiniz? Nə gündüz, nə gecə!

Dəstəyi yerə qoyandan sonra nə qədər çalışdimsa, Adilin üzünə baxa bilmədim. Belə zəngdən sonra... Zəngə bir bax...

— Kim idi? — Adil sakit, həyecansız, bir az yuxulu səslə soruşur. Şükür, heç nə başa düşmədi...

— Arxeoloqudu, — deyirəm, — elmlər doktorudur. Zəng vurub öyrənmək istəyir ki, mən ikinci, dördüncü günlər universitetdə mü-hazirə oxumağa raziyam, ya yox. Əl çəkmək istəmirdi. Sonrasını özün eşitdin.

Yenə Adilin ağızı qulağının dibinə getdi; mən nə eləsəm, nə desəm, onun ürəyindən olur...

Adil yarıma saat da oturub söhbət elədi, sonra çıxıb getdi.

Mən açıq pəncərənin qabağında dayanıb onun arxasında baxırdım; həyəti keçdi, pillelərlə qalxdı ikinci mərtəbəyə. Biz əsgərlilikdə olandan bəri, həyətdə elə bir dəyişiklik gözə deymir. Bir az ağacların boyu uzanıb, bir az da adamların. Təptəzə qonşular peydə olub, mən öz doğmaca həyətimdə heç də hamını tanımiram. Adil qapılarının astanasından mənə elə elədi. O da həmin mənzildə çoxdan yaşayır. Biz həmişə dost olmuşuq, ləp uşaqlıqdan, özü də, indiyədək bir dəfə de olsun küsməmişik. Bu, heç şübhəsiz, Adilin hünəridir. Pəncərə önündə dayanıb fikirləşirəm, onu ilk dəfə gördüyümü yadına salmaq istəyirəm; birdən mənə elə gəlir ki, aha, yadına düşdü, sonra görürəm, yox, hər şey duman kimi çekilib getdi... Gör üstündən neçə illər keçib. Adilin yaddaşı möhkəmdi, sabah ondan xəbər alaram. Yerimə uzandım, amma yuxum gəlmirdi. Tağıyev yoldaş yenə gəlib durdu gözümün qabağında; fikirləşirdim, nə yaxşı olardı bütün bunlar bizdən yan keçsəydi... Düzünə qalsa, hər şeydən bezmişəm, belə yaşamaq yordu məni. Yenə Adillə ilk tanışlığımızı yada salmaq istədim, yenə bir şey çıxmadi.

Gözümə yuxu gedə-gedə düşünürdüm ki, insanın öz ömrünün müəyyən mərhələlərini unutması heç də insafdan deyil, həm də ona görə insafdan deyil ki, ömür o qədər də uzun olmur...

İkinci fəsil

O, demək olar ki, hər axşam bizə gələrdi. Evimizdə qonaq olanda, nə qədər təkid eləsələr də, qonaq otağına girməzdı, met-bəxədəcə yeniliklərdən tələm-tələsik danışar, çıxıb gedərdi.

— Təbrik eləyirəm, — içəri girib üşümüş əllərini ovuştura-ovuştura dedi Validə, onun ariq sıfəti elə bil işıqlanmışdı. — Alıbsan, yoxsa özün tikibsən? Gör necə yaraşır sənə! Dünya gözelinə dönürsen!

— Sən nə danışırsan, Validə? — əmidostu gülümsündü. — Mən bunu dörd ildi geyinirəm.

— Demək, sənin bədəninin quruluşu gözəldi. Əsl qadın bədəni istənilən paltarda özünü göstərir. Yoxsa... mənə bax — eh... Nə arxadan, nə qabaqdan... Bədbəxtliyim burasındadı. — Əmidostum gözləri ilə məni göstərəndə Validə bunun da cavabını tapdı:

— Heç narahat olma! İndiki uşaqların hər şeydən başı çıxır, özü də, səndən, məndən yaxşı! Görürəm, həyətdə nə oyunlar çıxarırlar. Lازım gəlse — bizi öyrədə bilerler.

— Sən öz otağına keçsən yaxşıdır, — əmidostum mənə deyirdi.

— Otaq soyuqdu, — əslində getmək istəmirdim, özümü elə göstərdim ki, guya musiqi dərsimlə məşğulam.

— Elə bura da isti deyil, — o, köksünü ötürdü. — Yaz gəlib, amma havalar qızmır ki, qızmır. Bəlkə çay içəsən?

— Sən narahat olma, — dedi Validə, — özüm dəmləyərəm. — O, bufetə yaxınlaşdı. — Mən hamiya deyirəm ki, əsl çay içməli yeganə bir ev varsa sənin evindi. Sən bilmirsən, camaat necə çay içir. Təzə xəbəri eşidibsen?

— Yox, nədir ki?..

— Təzə qonşular gəlib, Quliyevlərin evinə.

— Kimdilər?

— Ər-arvad, bir də oğlan uşağı. Uşaq, — məni göstərdi. — Mika-yilla yaşıddı. Düzü, onlar mənim xoşuma gəlmir.

— Söhbətin olub onlarla?

— Elə belə, qarasına söz deyənəm mən? Gəldim, qapılarını döydüm, qadın açdı. Deyirəm: “Salam, mən sizin qonşunuzam” — “Salam, çox gözəl!” — amma özü qapının ağızını kəsdirib. “Elə qapının astanasından danışacaqıq?” — deyirəm. Belə deyən kimi məni içəri

buraxdı. Qadın kimi gözəgəlimlidi, amma sən hara, o hara?! Sonra kişisi göründü, qaraqabaq adama oxşayır. Neftçidir. Soruşdum, “qabaqcə neçə otaqları olub?” – Bu yerde arvadın dərdi açıldı. “Dörd otağımız olub” – dedi. Əlüstü ər-arvad gizli-gizli baxışdır, arvadın artıq-əskik danışmağı onları pərt elədi.

– Neyə görə? Nə dedi ki?..

– Sənin də dünyadan xəbərin yoxdu. Heç dörd otağı üç otağa dəyişərlər?

– Yeqin onlara üstündə pul veriblər.

– Quliyevlər? – Validə güldü. – Anaları ölmüşdü, onlar soymağə adam axtarırlar.

– Bəlkə bu rayon onların xoşuna gəlir?

– Onu da öyrənmişəm, – dedi Validə. – Onların rayonu bizimkindən də yaxşıdır – evləri düz Azneftlə üz-üzə olub. Ürəyime damıb, burda nə işə var... Yenə deyirəm, onlar mənim xoşuma gəl-mədilər. Evi nəyə görə deyişmələrinin səbəbini öyrənərəm, gözlə bir az.

– A Validə, de görüm, niyə başını ağrıdırısan?..

– Mən sizdən ötrü çalışıram. Yaxşı adamlardısa – qoy yaşasın-lar, Allah onlara kömək olsun, birdən yaxşı adamlar olmadı, bəs onda?.. Eh, mən ölüb gedəndən sonra mənim yerimi çəkəcəksiniz. Birinci dəfə Sənubəri görəndə nə dedim? Heç kəs də mənə inanmadı. Bəs sonra? Tərbiyəsiz çıxdı? – Çıxdı!

– Mikayıł, – əmidostumun səsi gəldi, – keç öz otağına, yatmaq vaxtıdı.

– Hələ çayımı içməmişəm.

– Öz otağında içərsən.

Mən onlara “gecəniz xeyrə qalsın” dedim, əmidostunu öpdüm – hərdən bunsuz da keçinirdim, amma bu dəfə olmadı.

Validə də mənə “gecən xeyrə qalsın” – dedi, özü də köks ötürdü.

O məni görəndə həmişə içini çəkir. Bilirdim ki, otağıma keçəndən sonra mənim anamdan danışacaqdılar.

Qapını örtən kimi onlardan aralanmağımı sevindim. Onsuz da təkliyi çox xoşlayıram. Əvvəller bu, atamın otağı idi. Atam öz qardaşına – emmə yaman oxşayır. Onun da portreti mənim otağımdadı; kostyumlarının və fraklarının saxlandığı böyük sandıq tərəfdə divara vurulub. Mənim babam tanınmış bəstəkar olub. Oxuduğum məktəb

də onun adını daşıyır. İndi iş elə gətirib ki, mən öz adımı daşıyan musiqi məktəbinde təhsil alıram – hamısı uyğun gelir, Famil də, ad da. Əvvəller müəllimlər mənim adımı çəkəndə səksənirdilər, sonra yavaş-yavaş alışdılar. Bilmirəm, niyə məni bu məktəbə qoydular. Nə olsun ki, babam bəstəkar olub. Musiqiçi olmaq istəmirəmə, bu, mənim günahımdı? Ən çox xoşuma gələn bir fənn varsa – o da rəsmxətdir. Hələ üçüncüdə oxuyanda sinif divar qəzətinə yazıb hazırlamağı mənə tapşırıdlar, sonra da dördüncü sinifdə məktəb divar qəzətinə... Rəsmxətdən həmişə “beş” alıram. Amma fortepiyadan, yaxud solfeciodan bir “üç” qoparmaq üçün əldən düşürəm. Xüsusən Baxdan xoşum gəlmir. MİN dəfə demişəm ki, məni normal – hamının oxuduğu məktəbə keçirin, sözümüz eşitmirlər. Əmim dedi ki, bu, atanın arzusu idi, o istəyib ki, babamın xatirinə mən də bəstəkar olum. Atam sağ olsayıdı, hər şeyi ona başa salardım, əmimlə danışmağa dəyməz. Öz uşağı olsayıdı, belə zülm çəkməyə razılıq verməzdi, kim bilir, bəlkə mənə də yazıçı gəlir, o biri yandan da qardaşının arzusu...

Özgenin hesabına söz verməyə nə var ki... Özləri – nə atam, nə əmim musiqiçi olmaq istəməyiblər, amma məni məcbur eləyirlər. Babamın şərəfinə! Babamın bura nə dəxli var?! Axı mən canlı adamam, niyə soruşturlar ki, nə olmaq istəyirəm?

Əgər babam bəstəkar yox, dalğıcı, ya da heyvan təlimçisi olsayıdı, belə çıxır ki, məcbur eləyerdilər – günüm sularda keçərdi, məcbur eləyerdilər – itlərlə məşğül olardım. Düzüne qalsa, bunlar ürəyim-dən olardı, nəinki o məktəbə ayaq döymək... Bir də, o yerde bəxtim getirmədi ki, imtahan verəndə dedilər: musiqi yaddaşına söz ola bilməz!.. Bu il, üçüncü sinif keçəndən sonra mənə “repetitor” da ayırdılar – konservatoriyanın üçüncü kursunda oxuyan Elmira xanımı. Həftədə üç dəfə bizə gəlir. Belə deyib-güləndə! Şəkillərimi ona göstərirəm – çox bəyənir. Hərdən ikilikdə çalışır, mənçə, yaxşı alınır. O deyir ki, mənim az-çox qabiliyyətim var, amma dəhşətli tənbələm, yalançıyam; ilk günlər notları gizledirdim, deyirdim yoxdu, itib, ona görə mən “tənbələm”, “yalançıyam”.

Əvvəller də belə eləyerdim, bibim həmişə axtarardı, amma heyif ki, Elmiranın bu “nömrəm” keçmədi; elə ilk gündən dedi ki, əgər notları gətirməsən, həmişə aldatmaq yolunu tutsan, onda... ditinə yara çıxacaq...

Mən yazı stolunun siyirtməsini çəkib piston qutusunu götürdüm. Qutu ağzınacan xırda-xırda, yumru toxumlarla dolu idi, əmim onu pay vermişdi. Payız gətirib dedi ki, bunlar barama qurdunun toxumlarıdır, yazda bu toxumlardan balaca-balaca qurdalar törəyəcək, o qurdaları ölməyə qoymasaq, axırda gözəl-göyçək kəpənəyə döñecəklər. Payızda toxumlar sarımtıl rəngə çalırdı, indi isə bir az qaralmışdı. Hərdən fikirləşəndə ki, bu toxumlardan bir şey çıxmaz, yadına bir ehvalat düşür. Ötən il əmim on beş yumru, baş soğana oxşar şeylər getirdi, dedi ki, əger bunları dayaz boşqaba qoyub üstüne də su töksən, zəfəran kimi çiçəkləyəcək. Əvvəller belələrini suya qoymuşdum, amma gül-ciçək əvəzinə yaşıl-yaşıl zoğlar göyərmişdi. Bir həftədən sonra yaşıl zoğlar baş qaldırdı, həmişə olduğu kimi, yavaş-yavaş böyüdü, sonra, günlərin bir günü...

Mən yuxulu-yuxulu hiss elədim ki, otaqda nə isə, zərif bir etir var, düşündüm ki, bu etir günəş şəfəqləri qarışq, pəncərədən süzüb gelir.

Stola sarı qaçdım, dumdurdu suda qıpqırmızı və narıncı örpəkcikləri işıq saçan solğun-qızılı çiçəklər gördüm. Hətta mənə elə geldi ki, zəfəran çiçəkləri boşqabda asta-asta fırlanır... Yəqin gözüm alacaqlanmışdı. Amma hər halda, bu qəribə mənzərəni uzun müddət unuda bilmədim. Tez-tez yaxınlaşış o çiçəkləri iyələyirdim, ancaq əvvəlki kimi heyretlənmirdim.

Mən yuxumu əmidostuma danışanda inanmadı. Hələ indiyədək heç kəsin rəngli yuxu görmədiyini söylədi. Əmim də gülümsündü, dedi ki, mübahisənin yeri deyil, rəngli yuxuları ağlıdan kəm adamlar görürərlər...

Hər bazar səher radionu açıram, doqquza on beş dəqiqə işləmiş yaxşı konsert verilir. Bir gün bir az gecikmişdim, konsert təzəcə başlamışdı. Kimsə Hərsoqun ariyasını oxuyurdu. Bu yerdə Elmiranın içəri girməsindən heç xəbərim olmadı. Salamladıq. Mən dedim:

- Gözel oxuyur!
- Bilirsən kimdi oxuyan?
- Yox... Amma hər kimdisə, yaxşı müğənnidi.

“Yaxşı müğənnidi... Savadsız! Bu ki, Lemeşevdi! Hanı sənin musiqi yaddaşın?” Eh, “qulaq!”

O, mənimle məşğul olduğu ilk günlərdə dedim ki, mənim musiqi yaddaşım çox yaxşıdı, düz də demişdim, bunu çoxdan, qəbul

imtahanlarından bilirdim; o isə hırıldayıb istehzalı-istehzalı baxdı: “yaxşı qulaqların var”. Əmidostum Mənzərəxanım lap məettəl qaldı bu sözə, Elmiranın isə vecinə deyildi, elə gülümsünə-gülümsünə baxırdı. Mənim qulaqlarım doğrudan iridi... O vaxtdan bəri bir şey olan kimi ya danlayanda, ya da tərifləyəndə, fərqi yoxdur, elə hey “qulaq, qulaq” deyir.

Mən Leşqornun iki etüdünü çaldım, dördüncü gün mənə tapşırıq vermişdi, birçə dəfə çasdım. Vay, vay, necə darixdiricidə bu etüdlər, adamın ürəyi sıxlıır. Deyəsən o da darıxdı, yoxsa gözlənilmədən deməzdı:

– Bəri bax, sən heç öz-özünə çalmışam? Yadında qalan melodiyanı...

Məktəbdə bunu bize qadağan eləyiblər.

– Yox, – dedim, – heç çalmamışam. Nəyə görə!..

– Necə “nəyə görə?” Axı sən məşhur bəstəkar olmaq fikrin-dəsən...

Bu yerdə hirsəndim, dedim ki, istəmirəm, heç musiqiçi olmaq da istəmirəm.

– Birdən nənənin ad gündündə qonaqlar bir şey çalmağı xahiş elədilər, onda necə?..

– Mənim nənəm yoxdur, ikisi də ölüb.

– Sənlə danışmaq mümkün deyil. Axı az-maz musiqi sənin xoşuna gəlir – mahnı, nə bilim nə...

– Əlbette...

– Baxdan başqa, eləmi? – bunu sözgəlişi dedi. – Axır vaxtlar təzə nəyə qulaq asıbsan?

– Bir vals çox xoşuma gəldi, – dedim, – “Siciliyanın göyləri altında” filmindən. Evdə də çaldım, çox sadə melodiyası var.

– Yox əş?! Mənsiz? Gələn dəfə çalarsan. İndi də keçək Qedikəyə, onun əsərlərini çoxdandı calmırıq.

Bu, Leşqorndan da maraqsızdı.

– Üz-gözünü elə turşudursan ki, elə bil zəhər içəcəksən...

Dərsdən sonra o mənə mandarin verdi, ikisini mənə verdi, birini özünə götürdü.

– Üçünü də sənə gətirmişdim, – dedi, – sonra... tamah güc gəldi.

Mandarini yeyib qurtarandan sonra içinde barama qurdunun qara toxumları olan qutunu gətirib ona göstərmək istədim. Qutunu

açdım, toxumların yerində qara, tüklü qurdalar gördüm, özü də, qutu açılan kimi hamısı başını yuxarı qaldırdı.

— Aha! Peyda olublar!..

— Nə deyirsən?

— Bir bax! — Mən qutunu ona uzatdım. Elmira cəld geri çekildi.

— Rədd elə bunları!

— Bunlar barama qurdalardı!

— Nə olsun?! Mənə yaxın gətirmə. İndi sən onları yemləməlisən?

— Hə, tut yarpağı lazımdı.

— Hardan alacaqsan yarpağı, axı, hələ ağaclar yarpaqlamayıb.

Bunu eşidəndə özümü itirdim. Üstəlik, bu yerdə Mənzər xanım bize yaxınlaşdı, yanında – tanımadığım qadın, onun da yanında – ariq bir oğlan uşağı...

— Tanış olun, — dedi, — təzə qonşumuzdu.

Mən Adili birinci dəfə belə görmüşəm.

Biz raysovetə təref qaçıq, mən bilirdim ki, orda ağ, qara tut ağacları var. Bəlkə də poliklinikaya sarı qaçmaq daha əlverişli olardı – evimizə lap yaxın idi, amma ora, girəcəkdəki iri tut ağacına yaxınlaşmağa heç kəs cürət eləməzdi, çünkü saqqallı, qorxunc bir kişi hər gün o ağaca səykənib dayanır. Bilmirəm bu kişi tut ağacını nəyə görə belə xoşlayır. Özü də sessizcə dayanıb durur. Bir sanitər onu hər gün ora getirir, axşam da aparır. Düzdür, kişi dinib-danışmir, susur, amma sıfətində vahiməli bir qəzəb var. Bəziləri kişini dilənçi sayır, güclə ovcuna pul qoyurdular, amma onlar uzaqlaşan kimi qəpikler ovcundan asfaltın üstünə diyirlənirdi. Onun burda necə peyda olmasını heç kəs bilmirdi; kimi dəli sayırdı, kimi – “kontuj”, hər nə isə, hamı ondan ehtiyat eləyirdi – böyükler də, uşaqlar da...

Ağacda heç bir yarpaq da yox idi. Batdı qurdalar...

Bir də gördüm Adil ağaca dırmaşdı, mən də onun dalınca. O çıxırsa məne nə olub, hər halda, qurdalar mən cavabdehəm. Gördüm, o, yumpyumru tumurcuqları qoparırla.

— Bunları biçaqla xırda-xırda doğrasaq, — deyir, — bəlkə də bir şey alınar.

Ağacdan təzəcə düşmüşdük ki, milisioner bizi yaxaladı.

— Utanmırıñız? Məktəbliyə bax, ağacı korlayır!..

— İpək qurdaları üçün!.. — Adil onu başa salmaq istədi. — Cox lazımdı.

Deyəsən, bu milisioner “ipək qurd” sözünü birinci dəfə eşidirdi, çünkü bizi əlüstü buraxdı, üzündə də anlaşılmaz bir heyvət vardi...

— Axırıcı dəfə olsun! Bir də sizi burda görsəm, tutub apara-cağam.

Mən elə bilirdim ki, qurdalar tumurcuğu yeməyəcək. Biçaqla xırda-xırda doğradıq. Görən kimi bir cummaq cumdular!..

Əmim işdən qayıdan sonra qurdalar baxmaq üçün mənim otağımı baş çəkdi.

— Görürsən, bilməməzlik hara gətirib çıxarr? İndi yadına düşür; mənim dostum dedi ki, vaxtından qabaq qurdalar peyda olmasın deyə qutunu soyuq yerde saxlamaq lazımdır.

— Eyibi yoxdu, — dedi Adil, — çətinli bir neçə gün saxlamaqdı, sonra tut ağacları yarpaqlayacaq. — Adil bizi sakitleşdirmek isteyirdi, emimlə elə danışındı ki, elə bil çoxdan tanışdırılar. Deyəsən o, əmimin xoşuna gəldi; cavab verməzdən əvvəl ona diqqətlə baxdı. Elə bayaq, milisionerlərlə danışanda da hiss eləyirdim ki, Adil böyüklerlə tez dil tapır.

Adılgıl bizim həyətimizə köçənə kimi mənim, demək olar ki, dostum yox idi. Deyəsən, günah not qovluğunda idi...

Akı bu adı qovluqlardandı; kartondan hazırlanmışdı, ipdən dəstəyi vardi, hər böyründə bir lira şəkli, toxunma bant, vəssalam... Hələ bir adam görməmişdim ki, bu qovluq əlimdə olanda yanında ayaq saxlaması. Nəyə görə? Bizim küçədə, əslində bütün rayonda yeganə adamam ki, əlimdə belə bir qovluq gəzdirirəm. Bir vaxt evdən çıxmamış notu qəzetə bükəməyə başladım, gördüm yox, yaxşı nəticə vermir: məktəbə çatmamış kağızlar tamam əzilir, sonra da hamarlamaq üçün gərək onları püpitrə yapışdırısan. Bu qovluğun ucbatından, heç kəsə rast gəlməyim deyə evdən yarım saat tez çıxırdım. Evdə bu haqda kəlmə də kəsmirdim. Adilə də lap tezden, kəpənək qurdı üçün tumurcuq yiğmağa gedəndə dedim. O mənim üzümə baxdı, baxdı, fikrə getdi, sonra da dedi ki, bütün bunlar boş şeydi...

Kəpənək qurdunu yemleyib məktəbə getdik. Onun anası bizi evimizin tiniñə kimi ötürdü – ordan o yana Adil anasına icazə vermir. Mən Adilin anasına söz verdim ki, küçəni ehtiyatla keçəcəyik. Düzü, heyrətləndim; Adil usaq deyil, dördüncü sınıfə keçir, amma anası hələ də Adilin üstündə körpə kimi əsir. Mənə görə heç kəs, heç vaxt narahat olmur. Ata-anası evdə də onun qayğısına qalır, mehriban-mehriban danışdırırlar; bizim məhəllədə heç kəs

uşağı bu dillə dindirməyib... Bütün bunlara baxmayaraq, Adil özü-nü asılı kimi aparmır, bir sözlə, ana uşağı deyil...

Adille yanaşı gedirik, çox vaxt o danışır, mən də ora-bura boyhana-boyhana qulaq asıram, bilirəm ki, yenə kimse gözünü qovluğa zilləyəcək. 18 nömrəli məktəbin qızlarından ikisi bizimlə üz-üzə gəldi, biri o birini dürtməleyib məni göstərdi...

İki kvartal da keçdi, tindən qarşımıza üç uşaq çıktı, gərək ki, Adille bir məktəbdə oxuyurlar, dördüncü sınıfda. Bir ay bundan əvvəl, onlar bax, buradaca mənim qabağımı kəsib qovluğumu əlim-dən aldılar. Qovluqdan əl çəkmək istəmirdim, mən onların üstünə cumduqca, bir-birinə ötürürdülər, sonra dayandım, lap özümdən də, qovluqdan da zəhləm getdi. Dayanmağım onların xoşuna gəlmədi, yaxınlaşış növbə ilə həresi bir dəfə boynumun ardına ilişdir-dilər, sonra da qovluğu açıb not kağızlarını asfaltın üstünə səpələ-dilər, mən kağızları qovluğun arasına yıqdıqca uğunub getdilər...

...Onlar da bizi gördülər, gülümşündülər. Adilo deyəndə ki, gəl, onlar bize çatmamış əkilek burdan, o, əməlli-başlı heyrətləndi...

Mən də heç bilmədim ona nə cavab verim, heç cavab verməyə də vaxt yox idi. Bize yaxınlaşdırılar, elə yeriyirdilər ki, guya yanımızdan ötüb keçəcəkdilər. Birdən... onlardan ən uzununun yerindən götürülməyi ilə qovluğu mənim əlimdən almağı bir oldu, yaxşı ki, tez buraxdım, yoxsa dəstəyi üzüləcəkdi.

Adil arxayın-arxayın dilləndi:

– Kötək yemək isteyirsən?

Uzun – adı Aslandı, özü də başçılarıdı deyəsən – qovluğu açırdı, əl saxlayıb başını qaldırdı.

– Kimdən? Səndən?

Adil ona yaxınlaşdı, qovluğu əlindən alıb mənə verdi.

– Gedək, – dedi.

Elə bu yerdə üçü birdən onun üstünə cumdu. Düzünü deyim ki, mən əlüstü aradan çıxmış istədim, amma Adili tək qoymaq olmazdı. Mən yüyürdüm Aslanın üstünə, gücüm çatdıqca kurtkasından geri darddım. Qorxum-hürküm tamam keçdi – elə bil buna bənd imiş.

Mən indiyədək heç vaxt dalaşmamışdım, yoxsa, əlbəttə, belə hərəkətə yol verməzdəm... Birdən-birə dəli kimi qışqırıb Aslanın qulağını elə dişlədim ki, əlüstü dayandılar, aralanıb heyrətlə mənə baxdilar... Qulağını sığallaya-sığallaya o da susurdu, yamanca qorxmuşdu deyəsən. Barmağında qan görəndə rəngi ağappaq ağardı.

Adil oyilib qovluğu yerdən götürdü, mənə uzatdı, biz dinməz-söyləməz yolumuza düzoldik. Sakitcə durub arxamızca baxırdılar.

O gün məktəbə getmədim. Mənim iki, Adilin üç manatı var idi, kinoya iki bilet almağa bəs eleyirdi. Azı bir saat şəhəri gəzib dolaşdıq, çünkü “Bakı kommunası”nda birinci seans saat onda başlayırdı. Qorxurdum ki, it kimi adam dişləməyimi Adil üzümə çəksin, amma bu haqda kəlmə də kosmədi. Dedi ki, atası bizi bazar günü fransız güləşinə aparacaq. Bu güləş, boks qədər olmasa da, hər halda, maraqlıdı. Pavel Perekrestlə Frenk Qud güləşəcək. Elə o anda biz qırmızıyanaq, maykalı nəhəng bir kişinin şokli vurulmuş dəmir qurğunun yanından keçirdik. Çiyindən üstü medallarla bəzədilmiş lənt aşırılmışdı. Dəmir qurğunun altında yazılmışdı: “Pavel Perekrest şəhərimizə gəlib”. Belə şokiller şohorin hər yerinə vurulmuşdu. Adil dedi ki, Pavel Perekrest Quddan hayatı çıxmış istoyır. Onun rəqibi zəncidi, özü də güləşçi-boksçuđu. Sevindim ki, birinci dəfə öz gözümlə zonci görəcəyim... Evinizə çathaçatda Adil gözlənilməz bir sual verdi; Aslanı dişləmək hardan ağlıma gelib? Ona baxdım, gördüm gülümşünür, mən də qəhqəhə çəkdir. Qəribədir, qovluğun qoltuğumda olmayı bayaqdan heç ağlıma gəlməmişdi, halbuki həmişə yola çıxanda fikrim-zikrim onun yanında qalırdı...

Adılgılə getdik, anası elə sevindi ki, elə bildim Adil məktəbdən yox, hardansa, çox qorxulu bir səfərdən qayıdır gəlir. Yalan olmasın, beş dəfə öpdü üzündən, sonra özündən aralayıb bir də baxdı, bir də öpdü. Məni də mehribanlıqla qarşılıdı, çay-çörək təklif elədi. Mən razılığımı bildirib çıxdım, çünkü Elmira indicə gəlməli idi, gecikəndə acıqlanırdı. Ürəyimə dammışdı, içəri girən kimi vals çalmağı öyrənib-öyrənmədiyimi soruşacaqdı. Elə də oldu. Valsı çalanda dedi ki, sinkoplu¹ musiqinin sənin xoşuna gəldiyinə şübhəm yox idi... Mən də əlavə elədim ki, bu valsı sinkopla Pevznerin kvarteti ifa eləyir, hotta onların çalğısı kinodakından daha çox xoşuma golur... Sonra Leşqornın əsərini, bir də Bramsın iki pyesini çaldım. Elmira razı qaldı. Xahiş elədi ki, gələn dəfəyə özüm bir şey fikirləşim, bir şey yazım. Soruşdum, no yazmaq olar?

– Etüddən simfoniyaya kimi – nə isteyirsən yaz! – Bilmirəm nə demək istəyir: Leşqorna qulaq asmaq onu da yorub...

O biri otaqda məndən əmidostuma razılıq elədiyini də eştidim.

¹ Sinkop – musiqidə vozinin müntəzəm gedişini pozan ritmik figur

Adil gelib çıxdı, biz yarpaq dərməyə getməli idik. "Siciliya göyləri altında" filmindən valsı çalanda, onun gözləri heyretdən böyükmişdi. Qurtaran kimi bir də çalmağı xahiş elədi. Çaldım. Cox xoşuna gəldi mənim çalğımı; sən demə, Adil musiqini çox sevirmiş. Fikirləşdim: axı bu sən deyən elə bir musiqi deyil, amma heç nə demədim, xoşuna gəlirsə gəlsin... Düzü, Adil indiyədək mənim çalğımı bəyənən yegane adamdı. Mən çalanda əmidostumla əmim həmişə üz-gözünü turşudur, Elmira – göstəriş, düzəliş verir, amma Adil... Onu sevindirməkdən ötrü yenə də nə isə çalmaq istəyirdim, yadına düşdü ki, acı yazıq qurdalar...

Raysovetin yanından bizi yenə qovladı milisioner, 2-ci Paralel küçəsinədək gedib çıxdıq, ağacların əl-ətəyini yoluşdurduq.

Qurdlar elə bil yuxulu idilər, yeşiyin dibində hərəkətsiz qalmışdır, bizi görən kimi tərpenişdir, sanki yarpaq iyini almışdır. Hərdən başlarını yuxarı qaldırırdılar – bilmək istəyirdilər ki, hardan axıb gəlir bu yarpaqlar...

* * *

Bazar günü Adilin atası bizi sirkə apardı. Mən sirkə arabir gedirəm, amma burda klassik güləş ilk dəfə gördüm. Birinci cərgədə oturmuşduq. Adilin atası bizə dondurma aldı, sonra da klassik güləşin qaydalarını başa saldı. Soruşdum, bəs niyə fransız güləşini adlandırırlar, elə afişalarda da belə yazılıb, o dedi ki, dəqiq bilmir, bəlkə də bu güləş ilk dəfə Fransada meydana gəlib... Bəlkə də təsadüfdən doğub bu ad? Necə ki, deyirlər: alman "ovçarkası" – qoyun iti, ya da Holland pendiri... Yerimizin rahat olub-olmadığını, üşüyüb-üşümədiyimizi soruşdu, yeldöyəndə oturmağımızdan narahat oldu. Başa düşürdüm – o, Adilə görə sorğu-suala tuturdu bizi... Ay Allah, ata-ana övladdan ötrü necə əldən-ayaqdan gedəmiş! Adil bu sorğu-suallara çoxdan alışib, heç cavab da vermir, amma mən... Görəsən, mənə belə qayğı göstərilsə, neyleyərdim, ömründə bircə dəfəsə olsa?.. Yəqin utanardım. O biri tərəfdən, doğma adamların narahatlılarından axı, niyə utanmalısan? Gərək Adildən soruşam.

Güləşçilər iki-iki səhnəyə çıxır, itələşir, bir-birinin ciynindən yapışır, boynunun ardını şapalaqlayır, hakim də onların dövrəsində

hərlənə-hərlənə fransızca nə isə deyirdi. Güləşçilərdən necə səslə çıxırı, – firnişirdilər, böyüürüdüler, nıqqıldayırdılar... Adillə atası, eləcə də dövrəmizdəkilər səhnədən bir anlığa belə gözlerini çekmirdilər, mənsə... dözə bilmirdim, sonra tamam üzülüb əldən düşdüm. O qədər zəhləm getdi ki, altıncı görüşdən sonra Adilə dedim, bəsdir, çıxaq gedek kinoya, ya da bulvara. O, əvvəlcə başa düşmədi nə deyirem, sonra bir heyrətlənmək heyrətləndi! Sən nə danışırsan, deyir, üç görüşdən sonra ən əsası başlayır! Adilin atası da eşidib axıracan baxmaq üçün məni dile tutmağa çalışdı. Onların baxışdıqlarını da hiss etdim, bu da xoşuma gəlmədi. Fikirləşdim, nahaq Adile dedim, gör səhnəyə necə maraqla baxırlar, mənsə... mane oluram. Nahaq gəldim onlarla. Mənsiz daha yaxşı olarmış... Birdən gördüm, Adilin atası qalxdı, Adilə dedi ki, onun yerinə çəkilsin, özü ikimizin aramızda oturdu. Başladı səhnədəki gedişati mənə başa salmağa. Görürsən, deyir, narıncı trikolu pəhləvan gözəl bir fənd işlətdi, buna deyirlər – ikiqat nelson! Bu fəndi tərifləməsə də olardı, özüm başa düşdüm; mavi geyimli pəhləvan əlüstü nıqqıldadı. Bax, indi də, deyir, mavi geyimli parterdədi, bu "körpü" isə xalçadan qıraqda olduğuna görə sayılmır...

Adil də bir yandan bildiklərindən bala-bala deyirdi...

Yaxşı ki, hərdən bir kloun çıxırı ortaya – məni ancaq o maraqlandırırdı, hiss eləyirdim ki, klounun da güleşdən zəhləsi gedir – güləşçilərə əyri-əyri baxanda üz-gözündə oxunurdu.

Yedinci görüşdən sonra orkestr daha tətənəli səsləndi, sirkin qübbəsi altında rəngberəng işıqlar yandı, aparıcı çıxıb uzaqdan dedi ki, bütün dünyanın səbirsizliklə gözlödiyi hayiflama yarışı başlanır. Pavel Perekrest keçən il Kiyevdə Frenk Quda uduzmağının əvəzini çıxmak istəyir. Yerlərdən bir hay-küy qalxdı ki, gəl görəsən. Aparıcı əlavə dedi ki, əgər bu gün Pavel Perekrest hayif ala bilsə, gələn bazar Frenk Qud onu yarışa çağıracaq. O yerde mən özümü saxlaya bilməyib Adilə dedim ki, Pavel Perekrest qalib gələcək.

Güləşçilər manejin ortasına çıxdılar, azı iyirmi dəfə baş əydilər ki, camaat əl çalmağını saxlasın. Başladılar.

Adil piçilti ile soruşur:

- Sən hardan bilirsən?
- Görərsən...

Frenk Qud Perekrestdən hündür, həm də qədd-qamətliydi, Pavel Perekrest isə hədsiz enlikürək, alçaqboylu, pota kimidi. Cox

elləsdilər, axır ki, mən deyən oldu: Perekrest qalib gəldi. Hamı bir ağızdan dedi ki, bu uduşa söz ola bilməz – kürəyini yerə vurdu...

Adil yolboyu elə hey soruşurdu ki, Perekrestin udacağını hardan bilirdim, mən də hər dəfə sualın üstündən keçirdim.

Adilin atasının fikrincə, alışdığını eśl güləşə baxanda bu məraqsızdır. Sən demə, kimin udacağı əvvəldən danışılırmış, axı, sirk – tamaşadı, həmişə eyni adam udsə, sirkə gələn olmaz. Mən soruştum, bəs elədirse, niyə camaat belə həyəcan keçirir? O gülüm-sündü:

– Adamlar bəzen bile-bile aldanmağa sevinirlər, – dedi.

Adil bilir – boks eśl idman olduğuna görə mənim daha çox xoşuma gəlir. Atasına dedi ki, bizi bir həftədən sonra boks üzrə respublika çempionatına aparsın. Xahiş eləmədi – dedi! O da başını tərpətdi, sözsüz razılaşdı, vəssalam!

Onlarla yanaşı yerisəm də, fikrim-zikrim uzaqlarda idi, həm də özümü, Adili düşünürdüm.

Başqa yoldaşlarımı nisbətən Adili təzə-təzə tanışam da, ona tez alışdım. Yaşıdıq, boyca azca balacdı, amma məndən yaşılı görünür. Bəlkə də bu, təmkinli olmasından irəli gəlir. Srağagün, görün, nə oldu: biz küçədə futbol oynayırdıq – bizim həyətlə 151 №-li evin komandası. Komandaya düşməyənlər səkide dayanıb “azarkeşlik” eleyirdilər – Yaşka Brauman yanğınsöndürən Ağasəfin pəncərəsini sindirana kimi! Ağasəfin qorxusundan hamı qaçıb dağıldı; kimin sindirmasının dəxli yoxdu ona, kim ələ keçdi qani getdi! Təkcə Adil yerində mixlanıb qaldı. Ağasəf onun üstünə yüyürdü, Adil yerindən tərpənmədi.

– Salam, sizin pəncərənizi qırıblar? – dedi.

Ağasəf də quruyub qaldı, heç nə anlamadı, bilmədi nə desin.

– Salam. Sən kimsən?

– Mən sizin təzə qonşunuzam.

– Bəs özgənin pəncərəsini sindirməyi sənə kim öyrədib?

– Mən futbol oynamırıam, – dedi Adil. – Heç futboldan xoşum da gəlmir.

Ağasəf başını bulayıb geri döndü...

O, ağır çəkili bokşçu olmaq arzusundadı, olacaq da, xasiyyətinə bələdəm. Mənimse heç bir arzum yoxdu, bu da yaxşı deyil... Fikir-xəyal məni apardı, bir də gördüm ki, neçə addım dalda qalmışam.

Atası balaca uşaq kimi onun əlindən tutub aparırdı. Ata-anası yanında olanda heç kəs inanmaz ki, o, öz işini bilən, toxraq adamdı.

Həyətə girəndə gördüm ki, Şura dayının – Aleksandr kişinin qapısı açıqdı, mən onlarla sağollaşıb Şura dayının evinə getdim. Ondan yaman xoşum gəlir. Neçə illərdi val toplayır. Mənçə, Bakıda ən böyük kolleksiyaçıdı. Bütün divarlar val düzülmüş dolablarla doludur. Valları da patefonda yox, elektrik gücləndiricisi olan radio aparatı ilə çalıdır. Bu radio aparatı əlüzyuyana oxşayır: altındakı çanaq əvəzinə disk firlanır, kranı da adapter¹ əvez edir. Vallarının çoxusu çalğısız-filansız da, təkcə adalarına görə xoşuma gəlir: “Quşsatan”, “Qaraçı baron”, ya da “Tarantella”... hərdən, musiqi adını doğrultmayanda qulaq asmağıma peşman oluram, sanki kimsə məni aldadır... Birinci dəfə “İnciaxtaranlara” qulaq asanda belə hiss keçirdim. Daha alışmışam, o qədər də fikir vermirəm adlara. Şura dayı arvadı Firengiz xala ilə bir yerdə valları tez-tez çaldırırlar. Deyəsən, mənim gelişimə də sevinirlər. Şura dayı hərdən mənim babamdan, atamdan söz salır. Bir şəkil var atamda, bir yerdə o zaman bulvardakı cimerlikdə çəkdiriblər, on beş yaşında. Şura dayı montyordur, arvadı Firengiz xala Semaşko xəstəxanasında şəfqət bacısıdır.

Biz səhbət eləyə-eləyə təzə vala da qulaq asdıq – kimse royalda qiyamət çalırdı. Baxıb gördüm ki, pianoçunun famili də bu musiqiye uyardı: Sfasman. “Kinofilm mahnılarına fantaziya”.

Mən bir də qulaq asmaq istəyəndə Firengiz xala dedi:

– Sabah qulaq asarsan. “İlan” evdədi.

Validə xalanı deyir. Onların dəhlizləri birdir. Yuxa faner arakəsmə ilə ayrıılır. Odur ki, bütün söz-səhbətlər eşidilir. Üstəlik, Validə xalanın musiqidən zəhləsi gedir. Eşidən kimi döyəcləyir arakəsməni. Bir vaxt onların acığına xoruz aldı, dəhlizə, arakəsmənin yanına bağladı; səhər saat beşdə xoruz bir banlamaq banlayırdı ki, ikinci mərtəbədə, pəncəresi həyətə yox, küçəyə açılan otağında belə qulaq tutulurdu. Bütün həyət yalvarırdı ki, xoruzu kəssin; Firengiz xala musiqiyə ancaq axşam saat onacan, bazar günləri ancaq gündüz – günortayacaq qulaq asacağına söz verəndən sonra Validə xala razılaşdı.

¹ Adapter – patefon valının səsini elektrik vasitəsilə reproduktora verən elektronaqnitli mexanizm

Validə xalanın qapısı şaqqıltı ilə örtüldü, deyəsən harasa çıxıb getdi. Biz valı təzəcə qoymuşduq ki, məni nahar eləməyə çağırıldılar.

Əmidostum heç üzümə baxmadan işarə elədi ki, əlimi yuyum...

Deməli, əmim evdə yoxdur. Əmim evdə olanda Mənzər xanım mənimlə heç olmasa danişir. Əslində, üzümə baxıb-baxmamağının elə bir isti-soyuğu yoxdu... Əlimi yumamışdan gedib barama qurdularına baş çəkdim. Yeməkləri hələ var idi. Necə də tez boy atdırılar az vaxtda! Rəngləri də dəyişib, əvvəl qapqara idilər, indi elə bil ağarıblar.

Mətbəxə keçəndə gördüm ki, Validə xala orda ədəb-ərkanla eyleşib. Məni görən kimi söhbətinə ara verdi. Əmidostum mənim qarşıma bir boşqab şorba qoydu, Validəni içeri çağırdı.

Mətbəxdə eyleşsəm də, otaqda danışqlarının hamısını gözəlcə eşidirəm, mənim yerimdə bir başqası olsayıdı, bəlkə də sözləri belə aydınca tuta bilməzdi – axı, mənim gözəl musiqi yaddaşım var! Validə xala Adilin ata-anasından danişirdi, mən də xörəyimi yeyə-yeyə qulağımı şəkləmişdim. Birdən... qaşığı-boşqabı bir yana itə-lədim, qulaqlarına inanmadım! Validə xala sözünü bitirib əmidostuma döñə-döñə tapşırıdı ki, bu sirri heç kəsə açmasın. Doğrudan da, bu, dəhşətli sərr idil...

Səher bibim mənə dedi:

– Odu ey, sənin dostun alatorandan pilləkəndə oturub.

Qapını aralayıb baxdım, Adil həqiqətən pilləkəndə oturmuşdu. Onu evə çağırıdım, saatı göstərdim – iyirmicə dəqiqə işləmişdi səkkizə! İşarə vurdum ki, mən gecikmişəm; biz səkkizin yarısında görüşüb məktəbə getməmiş yarpaq dərməli idik.

Anası, həmişə olduğu kimi, eyvandan bize əl elədi.

Biz 2-ci Paralel küçəsinə çatanda heyrətləndik: evlər idarəsinin qabağında, tutun altında heç kəs yox idi. Demək, saqqallı dəlini gətirməyiblər hələ... Adil dedi:

– Gəl ələ bu ağaçdan dərek!

Ağaca dırmaşsaq da, gözüm yerdə qalmışdı: saqqallı gələn kimi əkilmək lazımlı idil... Adil mənə gülür – guya özü qorxmur, amma mən bilirom ki, əməlli-başlı qorxur.

– Sən belə qorxursansa, – deyir, – düş aşağı, düş, özüm dərəm. Tez ol, düş!

Niyə düşməliyəm, axı? İstədiyimiz qədər – indi buna tumurcuq yox, yarpaq demək olardı – yiğib evə yollandıq.

Evdən çıxanda ondan heç nə soruşmaq fikrində deyildim, indi, necə oldusa dilim dinc durmadı:

– Sən öz ata-ananı yaxşı xatırlayırsanmı?

O, heyrətlə üzümə baxıb gülümsündü.

– Niyə qımışırsan? – Soruşuram. – Bunlar sənin valideynlərin deyil...

– Bəs kimindir? – o yenə gülümsünür.

– Heç kimin... Onların uşaqları yoxdu.

– Necə yoxdu? Bəs mən?..

– Onlar səni uşaq evindən götürübər, müharibə başlayanda...

Yadına düşür, yoxsa?..

– Bu nə sözdür danişırsan? – Açıqlanmadan, gülümsemədən, ciddi soruşur.

– Vallah, düz sözümüzdu...

– Yalandı, yalan! Müharibə başlayanda mənim, demək olar, iki yaşım vardı. Bildin?! Hər şey yadımda qalardı! Sən cəfəngiyat danişırsan – anam da mənimdi, atam da!

– Olsun, nə deyirəm. Mənə nə var?!

Bu haqda başqa bir söz demədik, barama qurdlarını yemləyib məktəbə yollandıq.

Məktəbdən qayıdanda gördüm ki, darvazanın yanında durub məni gözləyir.

– Sən düz deyirsən... hamısı yadıma düşdü...

– Nə düşdü yadına?

– Xaxşı xatırlaya bilmirəm, bircə onu bilirom ki, məni uşaq evində götürdüler. Uşaq evi yadıma düşür...

Mən dedim:

– Bunu da özünə dərd eləyəcəksən?

O, başını buladı...

– Heç mənim də valideynlərim yoxdu, – dedim, – atam müharibədə həlak olub, anam da yoxdu. Görürsən, mən vecime almırıam. Ata-anan ögey olsa da, doğmalardan yaxşı baxırlar sənə.

O, ehmalca başını tərpədib getdi... O gün daha görüşmədik.

Gece gözlerimi güclə açdım, kimse məni yuxudan oyadırdı.

Gözümü açsam da, heç nə başa düşmədim, əvvəl elə bildim ki, yuxu görürəm. Adilin atası-anası, əmidostum, bir də əmim başım üstə dayanmışdılar.

Adilin anası göz yaşını saxlaya bilmirdi.
Əmim məndən soruşdu:
— Gündüz Adil sənə bir söz demədi ki?
— Necə? Nə barədə?
Əmim Adilin anasının üzünə baxıb yenə soruşdu:
— Evdən qaçmaq istədiyini demədi sənə?
Başında birçox fikir dolanır: görəsən mənim dediyimdən xəbərləri varmı?
— Yox, mənə heç nə demədi.
— Axı doğrudan da, o mənə bir söz açıb deməmişdi.

Bu dəfə Adilin atası soruşur:
— Sən hiss eləmədin ki, bəlkə o, nəyə görəsə pərt olmuşdu, ya da kimsə onun xətrinə deymişdi?

Bu yerdə mənə aydın oldu ki, Adil onlara heç nə deməyib.
— Yox... mənə heç nə deməmişdi...

Onlar çıxıb getdilər.
Əmidostumla əmim bir-birinə baxa-baxa başlarını buladılar:

— Dünyada gör necə əclaf adamlar var!

Əmidostum dedi:

— Mən inanmiram ki, Validə ona bir söz deyə... İnanmiram...
— Validə yox, bir başqası deyib! Ax... bu əllərimlə boğardım onu!
Səhərdən bəri həyətdə hamı Adildən danışındı.

Mənçə, həmin günü bütün qonşularımız işə gecikdilər.

Mən özüm də gecikdim, ikinci dərsə getdim. Validə xala alatorandan bizə qaçıb golmişdi. Deyir, Adilin atası milisə zəng vurub, xahiş eləyib ki, Bakıdan çıxan bütün qatarları yoxlasınlar, yollara gözətçi qoysunlar. Son demə, Adilin atası neft sənayesində “böyük adamlardandı”, “nəçənnikdi”... Bunu da Validə xaladan eşitdik. Bütün qonşular bir-birinə döymüşdi: Adilin ögey olmasını kim xəbor verə bilərdi ona?.. Atası uşağı axtarmaq üçün səhər çıxandı, qayıtmayıb indiyə kimi.

Anası evdə təkçə qalmışdı. Qonşu qadınlar bir-bir, iki-bir ona baş çəkib, ürək-dirək versələr də, o, sakitcə oturub deyilənlərə qulaq assa da, deyəsən, heç nə eşitmirdi. Səhər mən çay içəndə bize gəldi, mənimlə üz-üzə oyloşdı.

— Yalvarıram sənə, bir fikirləş yaxşı-yaxşı, bəlkə o, sənə hara getmək istədiyini deyib, fikirləş, bəlkə o deyib, sənin yadından çıxıb, hə?..

O mənə heç nə deməmişdi. Anasına deməyə söz tapmadım...
O da sakitcə çıxıb getdi.

Bilsəydim ki, Adil evdən çıxıb gedə bilər, ona heç bir söz deməzdəm. Ondan çıxmayan iş: sakit, təmkinli, birdən-biro belə hərəkət... heç səbəbi də aydın deyil. Onda gərək mən çoxdan qaçıb gedəydim. Yəqin bu sözü ömrü boyu gözləməzdi. Görəsən hara qaçıb gedib? Onsuz da tapacaqlar.

Mən küçədə gəzə-gəzə bütün bunlar haqda fikirloşirdim. Bir də onu fikirləşirdim ki, Adil qayıdan sonra hamı biləcək ki, günahkar mənom... Bəs onda neyləyəcəm?

Elmiranı görəndə sevindim.

— Bəlkə yadından çıxıb, axı, sən mənə söz vermişdin musiqi bəstələməyə?..

— Yox, yadımdan çıxmamışdı, nə qədər əlləşdimə, bir şey alınmadı; fikirləşib bir şey tapırsan, çalan kimi görürson ki, tanış melodiyyadı... Heç nə bəstələyə bilməmişəm.

— Niyo?

— Alımmır. Heç bundan sonra da bəstələmək fikrində deyiləm. Zəhləm gedir...

O, gözümüzün içində baxa-baxa soruşdu:

— Sən musiqi ilə heç məşğul olmaq istəmirən?

— Yox, istəmirəm! Əmim nahaq fikirləşib ki, məndən bəstəkar çıxar. Mən istəmirəm! Musiqini sevirəm, amma musiqiçi olmaq fikrim yoxdu. Qoy məni adı məktəblorın birinə keçirsinlər.

— Əzizim, bilirsən nə var, mən hələ indiyədək elə adam görməmişəm ki, musiqi təhsili almaq, ya da solfecio dərsi xoşuna gəlsin. Nə bilirsən, bəlkə bir vaxt musiqiçi olmaq fikrinə düşəcəkson... Bax, onda bu məşğələlər sənin köməyinə gələcək.

— İstəmirəm, əmimə də deyəcəyəm. Lap günü bu gün! Qoy nə cləyir-cləsin.

— Nə olub sənə?

Cavab verə bilmədim, qəhər məni boğurdu. Püpito baxa-baxa qalmışdım. O mənim başımı sigalladı, sonra da köks ötürüb sağ əlilə məni qucaqladı.

— Nə olub sənə? Səndən soruşuram!

Əmidostum qapının astanasından görünən kimi yerindəcə donub qaldı. Elmira ilə yanaşı oturmuşuq royalın qarşısında, mən başımı onun ciyninə söykəmişəm, ikimiz də susuruq.

Elmira əmidostuma deyir:

– Bu gün məşgələmiz olmadı.

O, bircə söz deyə bildi:

– He?

Demək, o, möhkəməcə heyretlənib...

Adilin atası saat beşdə evə gəlib çıxdı. Üzü bomboz bozarmışdı; zarafat deyil, dünəndən yuxusuzdu.

O, bayırda baş-başa verib susan qonşuların yanından keçib pillələri qalxdı. Şura dayı Adil sarıdan bir şey öyrənib-öyrənmədiyini soruşanda, o, sakitcə başını buladı.

Adillə aramızdakı o söhbətə görə necə peşman olmuşdum!.. İki saat otaqda aramsız var-gəl elədim, bir fikir elə hey beynimi döyəclədi: "Axırı necə olacaq?" Birdən barama qurdlarının qutusu gözümə dəydi, yaxınlaşan kimi hamısı başını qaldırıb mənə baxdı. Yazıqlar səhərdən ac idilər. Heç bir çımdık yarpaq da qalmamışdı, turmurcuqların yupyuxa çohrayı qabıqlarını da yemişdilər. Tez-tələsik evdən çıxıb yarpaq dalınca yüyürdüm. Raysovetin yanında milisyoner məni görən kimi qışqırdı:

– Ehey, itil burdan, sənə dedim axı, bir də görsəm, tutub aparaçağam, – o mənim üstümə gələndə götürüldüm, tıñə qədər qaçıb dayandım. O, həmin yerdeçə dayanıb qalmışdı. Tindən başımı çıxarıb başladım, nə başladım:

– Görüm səni o dünyalıq olasan! Nə isteyirsən məndən? Eşşək! Qanmaz heyvan! Sənin, – qışqırıram, – başın işləmir. – Söyürem, ürəyim soyumur...

Düz iki tıñ dalımcı qaçıdı, amma bir şey çıxmadı; ayağında ağır çəkmələr, əynində şinel... əli də koburun üstündə... Mən tramvay xəttini keçib onu yenə də yamanladım. O, açıqlı-acıqlı məni yandı:

– Onsuz da səni tapacağam, bu rayonda yaşayırsan, baxarıq!..

Yenə ağızıma gələni deyib 2-ci Paralel küçəsinə sarı götürüldüm. Gedə-gedə fikirləşirəm, yəqin qurdalar qırılacaq, bütün günü ac qalıblar... sonra da milisioneri yamanlamığımı görə özüm-özümə məttəl qaldım. Evlər idarəsinə kimi qaçdım, gördüm tutun yanında heç kəs yoxdu. Dörd yanına boylandım, o zəhmili kişi gözüme dəymədi, tez-tez dırmaşdım ağaca, başladım turmurcuq yığmağa. Aşağıdakı budaqlarda əlimə bir şey keçmədi – hamısını Adilə yığmışdıq – yuxarı dırmaşdım. Onca dəqiqəyə cibimi doldurdum.

Aşağı düşmək istəyəndə... gördüm, ağacın altında dayanıb mənə baxır. Üz-gözündən zəhrimar yağır, qapqara saqqal basıb, gözünü mənə zilləyib hər addımımı izləyir. Ağaca söykənib dodaqlıtı nə isə deyinir, mənim düşməyimi gözləyir. Baxdım, küçədə heç kəs yox idi. Bir adam olsayı belə, inanmırıam köməyə gələ – bizim məhəllədə hamı ondan qorxur. Ayaqlarım titrəyirdi. İri budaqların birindən əllərimlə tutub, ayaqlarımıla yapışib üzüsağı sürüşməklə təkan versəydim, aralı düşərdim, onda məni tutsun görüm necə tutur. Elə də elədim... sürüşə-sürüşə bircə onun üzünü gördüm. Tappilti ilə nəyəsə dəyib yerə düşdürümü bildim, vəssalam...

Evimizdə, dəhlizdə gözümü açanda başımın üstündə həmin dəlini gördüm. Qorxudan necə qışqırımsa, özümdən getdim. Asfalta tappilti ilə düşəndə beynim yerindən oynamışdı... O məni yerimdən qaldırıb, birbaşa aparıb evimizə. Xəstəxanadan gəldilər, onun qoluna girib ehmal-ehmal apardılar. Yolboyu elə hey qışqırırdı. Ukrayna dilində, nə isə anlaşılmaz sözlər deyirdi. Dediyi nə imiş – uşaqları öldürmək olmaz, öldürmək olmaz uşaqları! Sanitarlar gələndə evdə mənim yanımıdan aralanmaq istəmirmiş...

Dedilər ki, ağlıni itirsə də, ziyansız adamdı. Lvovda, gözünün qabağında bomba partlayışından bütün ailəsi məhv olandan sonra bu kökə düşüb. Sən demə, bu günə kimi susurmuş, heç bir söz də demirmiş...

İki gün başım hərləndi, azca səndələyirdim, sonra keçib getdi. Həkim, sonra da əmimin gətirdiyi professor – o, babamın dostu imiş – qətiyyətlə tapşırıdlar ki, yerindən tərpənmək olmaz, hətta uzağında belə... Oxumağı da qadağan elədilər. Darixirdim, bağram çatlayırdı. Yaxşı ki, bir həftədən sonra kreslonu eyvana çıxardılar, əyləşib başladım həyətə tamaşa eleməye.

Elmira hər gün mənə baş çəkirdi, məktəbdən, sonra da konservatoriyada işlərindən dəmişirdi. O, məndən söz aldı ki, ayağa duranda musiqi pyesi yazım. Bilmirəm, pyes onun nəyinə lazım idi. Mən xəstə olanda yarpaq dərməyə əmim gedirdi. Göresən necə yiğirdi, hardan yiğirdi, axı o, çıxa bilməzdı ağaca! Adıldən xəbər-əter yox idi, amma atası axtarışından qalmırdı, özü də günlərlə evə baş çəkmirdi.

Gözlənilmədən Adil gəlib çıxanda anası evdə idi. Validə onu görəndə dəli kimi qışqırıdı: "Adil gəldi!.." Gündüz, bir də onu gördüm ki, Adil pillələrlə qalxır yuxarı. Anası balkona çıxdı, elə baxa-baxa

qaldı. Adil ona yaxınlaşdı, anası onu qucaqlayıb ağlaya-ağlaya deyirdi: "Sən niyə belə elədin, oğul? Niyə belə elədin sən?!" O, sakitcə mizildəndi: "Bağışla məni, bağışla..."

Yarım saatdan sonra anası mənim yanına gəldi – anası onsuz da əvvellər Adili gözdən qoymurdu, indi isə addimbaaddım izləyirdi. Başına gələnlərin hamısını damışdım ona, elə mən sözümü qurtaranda atası gəlib çıxdı. Adili görən kimi çöküb pilləkəndə oturdu, bir kəlmə də demedi ona. Güclə qalxdı yerindən, Adilin əlindən tutub apardı, anası da dallarınca...

Onu görəndə çox sevindim. Həm də ona görə sevindim ki, anasına məndən heç nə deməmişdi. Elə bilirdim ki, mənimlə dostluğunu kəsəcək, heç inciməzdim də; axı mənim üstündə gör nələr olmuşdu, aləm bir-birinə dəymışdı...

Axır ki, ayağa qalxmağa mənə icazə verdilər. Babamın dostu gəldi, dizimə balaca çəkicə döyüclədi, çubuğu gözümüzün qabağına tutub ora-bura hərlədi...

* * *

Qurdalar yeməkdən kəsildilər, hamısı da birdən... Otağa süküt çökdü.

İrilənmiş, çeçələ barmağa dönmüş qurdalar yeşinin dibində elə bil nə isə axtarırdılar. Axır günlər onların rəngi də dəyişmişdi; elə bil üfürülüb doldurulmuşdu onlar, elə bil qonur yağ çəkilmişdi bədənlərinə. Başlarını ora-bura döndərdikcə son dərəcə zərif qızılı, ağımtıl saplar düzülürdü havaya. Əmim məsləhət gördü ki, süpürgədən bir çəngə qoparıb yeşiyə atıb. Bir neçə saatdan sonra yeşinin yuxarısı və süpürgə çəngəsi par-par yanan ipək sapla örtülmüşdü. Qurdalar, ara vermədən, başlarını sağa-sola tərpədə-tərpədə öz dövrəsində zərif bir duvaq toxuyurdular...

Elektrik işığında da, gecə qaranlığında da qurdalar öz işində idi; aramsız terpenən başlar barama pərdəsi arxasında yavaş-yavaş görünməz olurdu...

Təkcə bir qurd yeşinin içində ora-bura veyllənməkdə idi, arxasında qızılı ciğir salıb gedirdi. O da başqları kimi, iri-iri ləkələrlə örtülmüş başını ehmal-ehmal sağa-sola tərpədirdi, o da iplik toxu-

yurdu, amma bir yerdə dayanmırıldı, yoluna çıxan hər nə vardısa, hətta qurdların özünü belə, zərif ipliyə qərq eleyirdi.

– Yəqin bunu qəsdən, başlı-başına buraxıblar ki, onlar üçün yesiyi bəzəyib-düzəsin, – Adil piçilti ilə dilləndi. Biz yarım saat olardı, beləcə yesiyin yanını kəsdirib tamaşa eləyirdik. – Bəzəyib-düzəsin ki, baramadan çıxan kəpənəklər yesiyin içinde bu zərif telərin arasında yaşasın.

– Onların beyni var ki, fikirləşələr?..

– Bəs o birilər kimi, niyə özünə barama toxumur. Bəlkə özünə yaxşı yer axtarır, sonra başlayacaq toxumağa?

– Bəlkə bu, qurdların xüsusi növüdü, – dedim, – öz ipəyini hamısının yolunda səpməlidir.

– Görünür, bu qurdun əsəb sistemi pozulub, – başımın üstündə dayanan emimin səsi gəldi.

Başımız elə qarışmışdı ki, əmimlə Mənzər xanımın nə vaxt yaxınlaşdığını hiss etməmişdik.

– Bu qurd avaranın biridi, – əmidostum əmimi başa salmaq istədi, – hədər yerə gör nə qədər iplik buraxıb, bu başdan o başa çatardı...

– Adamın ona yazığı gəlir, – dedi Adil, – hamısı kəpənəyə dönəcək, amma bu bədbəxt elə qurd kimi də ölcək.

Əmidostum özündən razılıqla dilləndi:

– Yaxşı deyiblər: səadət hər kəsin öz elindədi...

Bilirdim ki, bu sözü bədbəxt qurda demir, mənə deyir, ona yox, mənə baxır... Bezmişdim bu atmacalardan!

– Gedək, yeməyin vaxtıdır, – əmim yaxşı yerdə sözünü dedi...

Gecə yuxudan oyanıb mətbəxə getdim.

Elə bil yeşiyə qızılı ipək örtük çəkmışdılər. Onun da üstündən, lampa işığında işim-işim işildayan saplardan rəngbərəng baramalar asılmışdı. Necə gözəl idi, ilahi! Elə bil zala xalça döşənmişdi, üstündən də qızıl, gümüş, bühlur çilçiraqlar asılmışdı.

Tək-tənha barama qurdı çilçirağın altında hələ də başını tərpədə-tərpədə öz işində idi...

Üşüdüm. Odeyalı gətirib büründüm, balaca kətili çəkib yeşinin yanında oturdum. Gözümü o qurddan çəkə bilmirdim; yazılıq ariqlayıb, nazilib-üzülmüşdü. Ağlıma qəribə fikirlər gelirdi... Elə o gecə qərara aldım ki, anamın yanına gedim. O zaman mənim oğulluğa götürülməyimə anam bəlkə də heç razi olmayıb...

* * *

Gözümü açdım, gördüm tamam işıqlanıb, başımın üstündə əmim dayanmışdı. O mənə heç nə demədi, təkcə başını buladı. Mənzər xanım əynində xalat yüyürüb gəldi, əlini alnına qoydu.

- Deyəsən istiliyi yoxdu, – səsində pərtlik vardı əmidostumun.
- Keç yatağına uzan, – dedi əmim.
- Mən yatmaq istəmirəm, – doğrudan da yuxum gəlmirdi. – Burda doyunca yatmışam.
- Mən səninle necə danışım indi?

Əmim bunu deyib köksünü ötürdü, yanında əyleşib ciyinlərimi qucaqladı.

Barama qurdu daha yerindən tərpənmirdi. İndi o, qurda oxşamırdı. Qapqara qaralmışdı, fasol boyda qalmışdı, elə bil üstünə kömür atmışdır...

- Sən gerek yatıb yuxunu alasan...
- Bəs məktəb?
- Eyibi yox, gecikərsən. Direktora zəng vuraram, icazə verər.

Əlbəttə, icazə verər, məktəb mənim babamın adını, əmimin atanının adını daşıyır. Elə buna görə də məktəbdə nəfəsim kəsilir. Mənə heç bir xeyri yoxdu, amma birinci sinifdən başlamış elə hey beynimə döyücləyirlər: "Sən ona layiq olmalısan! Sən ona layiq olmalısan!"

Saat onun yarısında yuxudan oyanan kimi əmidostumun "medosmotr"ından keçdim, bir stəkan süd içib qaçdım məktəbə. Gördüm Adil tində dayanıb.

– Bir manatın var?.. Gedək kinoya. Məndə üç manatdı, düz iki biletin pulu düzəlir. İki dəfə sənə zəng vurdum, əmidostun cavab verəndə dəstəyi asdım.

"Nizami" kinoteatrına çatdıq.

– "Toska", – dedi Adil.

Mən əvvəlcə başa düşmədim.

– Nə olub ki?.. – Sonra afişanı gördüm. – Qəribə addi: "Toska"!..

– "Toska" yox, "Toska!", bu, qadın adı, uşaqlar! – Yanımızda dayanan xala izahat verdi, yəqin o da bizi kimi bir fikrə gələ bilmirdi – kinoya girsin, yoxsa girməsin...

– Kassanın qabağında heç bir adam yoxdu, – dedi Adil, – yəqin... o söz...

Hər nə idisə, bilet aldıq.

– Doğrudan da "Toska" yox, "Toska!" imiş, – bir neçə dəqiqədən sonra Adil köksünü ötürüb dedi: – Elə hey oxuyurlar. Niyə oxuyurlar? Bəlkə çıxıb gedək?

Mən cavab vermədim, ciyinlərimi çəkdirim. İndiyə kimi heç ağlıma gəlməzdi ki, adamlar bu cür oxuya bilsinlər...

Adil bir az donquldandı, sonra deyəsən, səsini tamam kəsdi, ya da mən onu eşitmək hayında deyildim. Kavardossi ariyanın birinci sözlərini deyəndə tüküm ürpəşdi. Qabaqkı stuldan bərk-bərk yapışib oturmuşdum, nə elədiyini heç özü də bilməyən Toskaya qarşı içimdə nifrət qaynayırdı. Sonra, bizim gözümüz qabağında, sallaq-xananın dalında öldürülən admanın cənazəsi qarşısında diz çökəndə, ona yazığım gəldi.

Hiss elədim ki, Toska qaladan özünü atanda, aşağıda, həbsxananın divarları dibincə döşənmiş daşların üstündə parça-parça olanda, Adik də qorxudan diksindi.

– Fikir vermə, – dedi Adik, – teatrı, demək, hamısı yalandı...

Kinoteatrdan çıxıb yekə afişanın yanında ayaq saxladıq.

– Yan Kipura. Gör nə gözəl addı...

– O kimdir? – Soruşdu Adik.

– Kavardossini oynayan... Toskanı oynayan – İvan Kontidi, Milan operasının solisti.

Evə qayıdanda Adilə dedim ki, anamın yanına qayıtmağı qəti qərara almışam. O da mənimlə getmək istəyirdi, razılıq vermədim. Düzü, qorxurdum ki, anam məni tanımaz, elə biler oğlu mən yox – Adildi; sonuncu dəfə məni görəndə cəmi ikicə yaşım vardi... Mən onu şəkillərinə görə əlüstü tanıydım, axı, böyükler o qədər də dəyişilmir. Amma bu barədə Adilə bir söz demədim.

Barama yesiyini Mənzər xanım trelaja qoydu; özü də elə elədi ki, qızılı-gümüşü ipək ipliklər trelajın üz qatında bərq vursun. Hamiya deyirdi ki, bu yesiye baxanda əsəbləri sakitləşir. Amma onun əsəbləri axıra kimi sakitləşmədi; bir neçə vaxtdan sonra barmalar uc tərəfdən qaralmağa başladı, sonra da deşildi, o deşiklərdən bədənin güclə çəkib aparan qaramtil həşəratlar çıxdı. Yarım saat keçməmiş onlar işim-işim işildayan ağ kəpənəklərə döndülər. Heç

kəsin ağlına gəlməzdi ki, onlar baramaya yerləşə bilərdilər, özləri də nə zamansa qurd olublar. Kəpənəklər zərif toxla örtülmüş qanadlarını astaca-astaca çırpı-çırpı tek-tənə barama qurdunun toxuduğu ipək tül üstündə atılıb düşdülər, sonra, yesikdə uçmağın qeyri-mümkünlüyünü hiss eləyiib, hamısı birdən tərpəndilər, qoşalaşıb bir-birindən sallaşdırılar, qanadlarını aram-aram yellədilər... Bu, Mənzər xanımın heç xoşuna gəlmədi; onun yanaqları allandı, elə bil kimsə onu aldatmışdı, təhqir eləmişdi. Karton götürdü, yeşiyin ağzını örtüb trelajdan çıxartdı, Adılə mənə də tapşırdı ki, gedib dərsimizlə məşğul olaq... Əmidostum evdə olmayanda biz kartonu qaldırıb baxırdıq. Kəpənəklər bir gün də eləcə, bir-birinə sarlaşmış halda qaldılar, sonra tənbəl-tənbəl aralanıb harasa çəkildilər...

Axşam bütün kəpənəklər ölmüşdü. Yeşiyin dibində, ipək telle-rin üstündə onlardan yadigar xırdaca ağımtıl toxumcuqlar qalmışdı. Əmim dedi ki, qurdalar yazda vaxtından evvel baş qaldırmamasın deyə bunları götürüb qaranlıq yerdə gizlətmək lazımdır.

Mən ölü kəpənəklərə, onların qəbrinə oxşar baramalara baxan-da, nədənsə, öten yay Pirşağıya, əmimin dostlarigilə qonaq getmə-yimiz yadına düşdü. Axşam təkbaşına sahile yollandım, sahile çatar-çatmaz qaranlıq düşdü. Gecə qaranlığına bürünmüş dənizin qıraqında dayanmışdım, nə ay görünürdü, nə ulduz, elə əslində dənizin özü də görünmürdü. Qaranlığın içindən təkcə dalğaların səsi eşidilirdi. Onda mənə elə gəldi ki, bu vahiməli qaranlıqdan və məndən başqa sahilde, bu ətrafda heç kəs yoxdur, heç vaxt da olmayıacaq. Bir az da dayandım, ona görə dayandım ki, yerimdən tərpənməyə taqətim yox idi, sonra geri dönüb, yerimdən gülə kimi götürüldüm, bir də düz qapıda ayaq saxladım. Yeşiyə baxa-baxa mən o axşamı yox, təkcə qaranlıq sahilin vahiməsini xatırladım. Bu anlaşılmaz qorxu elə bil gözə görünmez bir dəhşətdən xəbər verirdi...

— Sən niyə susursan? — Əmim mənə zəndə baxıb soruştı.

— Yazda peydə olacaq qurdalar da kəpənəyə dönüb ölecek, elə-mi? Onda bütün bunlar nəyə gərəkdi?..

Özüm də hiss elədim ki, istədiyimi soruşa bilmədim, amma istədiyimi soruşmaq üçün lazım olan sözlər mənə tanış deyildi...

— Nəcə nəyə gərəkdi? — Əmim gülümsündü. — Onlar öz işlərini gördülər — nəsil qoyub getdilər. Adamlara da xeyir oldu — ipəyi bu yolla alırlar.

— Mən onu demirdim...

Çıxb getmək istəyirdim, əmimin sorğusu qabağımı kəsdi.

— Bəs nə deyirdin?

— Adamlara xeyrini soruşmuram, — dedim. — Bəs kəpənəklərin nəyinə gərəkdi bu? Bircə günlüyə baramanın içindən çıxasan, toxum qoyub elüstü ölüsən... Bunun nə mənası var!..

— Onlardan soruşan yoxdu — gərəkdi, gərək deyil... Təbiət özü belə qurulub.

— Adamlar da elə? Bilirlər ki, gec-tez, onsuz da ölcəklər, amma yenə yaşayırlar. Niyə? — Yenə hiss elədim ki, soruşmaq istədiyim bu deyil, amma başqa söz tapmaqda çətinlik çəkirdim. Elə onu demişdim ki, əmidostum metbəxə gəldi, gözümün içine zəndə baxa-baxa dedi:

— Sən əvvəlcə bir insan kimi yaşa...

— Dayan-dayan, — əmim onun sözünü kəsdi. — Sən də söz danış-dın, adamları müqayisə eləməyə başqa şey tapmadın? — Əmim gülümsündü, amma mənə aydın oldu ki, bu müqayisə onun ürəyindən olmadı. — Kim istəyir ki, onu qurdalarla müqayisə eləsinlər — lap kənd təsərrüfatına xeyri olsa belə?!

— Mən başqa söz demək istəyirdim, — söhbəti dəyişməyə çalışırdım, — sadəcə, özünə barama toxuya bilməyən qurda yazığım geldi. O faşır yeşiyi necə gözəl bəzəmişdi!

— Yaxşı, — əmim yenə gülümsündü. — Mən də o qurdun halına acıyıram. Bəsindi? Get bir gəz, hava al, necə olsa, bu gün bazarı...

Mən çıxanda Mənzər xanım əmimlə susmuşdular, görməsəm də, hiss eləyirdim ki, fikirli-fikirli hələ də bir-birinin üzünə baxa-baxa qalıblar, əmidostum isə yenə köksünü ötürür... Bircə şey mənə aydın deyildi: əmidostumun kimə daha çox yazığı gəlirdi, belə axmaq və zəhlətökən olduğuma görə mənə, yoxsa, bütün bunlara dözdüyüne görə özünə və əmimə?

Evin damına qalxdım, Adil orda məni gözləyirdi. Çərpələng buraxdıq. Özümü saxlaya bilməyib ipək qurdlarından ona da dedim.

— Eh... hamısı birdi, — dedi Adil, — qadınlarla kişiler də...

Elə bu vaxt Adilin atası da dama çıxdı. Böyüklerin belə həvəslə çərpələng buraxmasını birinci dəfə gördürüm. Biz heç kəsə demirdik ki, “ilanı” — çərpələngi yapışqanlayan odur. Xüsusi qalın, subaraxmayan kağızdan hazırlayırdı. Adılə mənə bircə iş qalırdı: kağızı

rəngləmək, "quyruq" düzəltmək... hamı bize qıtbə eləyirdi; heç kəsin - nə məktəbdə, nə də bizim küçədə belə nəhəng çərpələngi olmazdı.

Gözlənilmədən soruşdu:

- Sən niyə mismirığını sallamışan?
- Yoox... nə danışırsız... Mənim kefim yaxşıdı...
- Dayan, daha da yaxşı olacaq, - o, Adildən "ilanı" aldı, yelləyə-yelləyə damın üstü ilə qaçıdı və küləyin əksinə tərəf buraxdı.

- İpi tez yiğ! - Qışkırdı, mən onsuz da ipi bütün gücümle çarxa yığırdım. Çərpələng getdikcə daha yuxarılara qalxırdı, iki çarx ipi çəkib apardı. İp əvvəlcə dalgalana-dalgalana yellənirdi, sonra havadaca donub qaldı. Elə bildim çərpələngimiz bulvara kimi süzüb getdi, indi dənizin üstündədi, amma, Adilin atası dedi ki, yox, gözün alacalanır, ikiçarxlıq ip bulvara çatmaz. Evin damının lap qrağında dayanmışdıq, sanki bütün şəhər ayağımızın altında idi. İpin ucunu əlimdə mən tutmuşdum. Kefim yamanca durulmuşdu. Amma nə üçünsə mənə elə gəldi ki, Adil də, onun yanında dayanıb çıynindən yapışan atası da daha çox sevinir...

Üçüncü fasil

Biz küləyin altında, aeroporta çıxış nöqtəsində dayanıb ordan-burdan, daha çox ürəkaçan şeylərdən danışırdıq. Rast gələn tanışlarımıza, dostlarımıza nəzakətlə, mehribanlıqla salamlasın, gözlediyimiz suallarına - aeroporta nə üçün belə dəstə ilə gəlib çıxmamıza - laqeydiliklə, üçaylıq yay tətilinə çıxmamızın sevincini ört-basdır eləyə-eləyə cavab verirdik.

Bir saatdan sonra söz-söhbətimizə ara verdik, tanışlarımıza da elə belə, dilucu, xalaxətin qalmasın deyə salamlaşdıq ki, sorğu-sualın arası kəsilsin.

Qalaq-qalağa vurulmuş musiqi alətlərinin və çamadanlarımızın yanında sakitcə dayanmışdıq; aeroportdakı gedisi maraqla, diqqətə izləyirdik. Burda, bircə bizim qrupdan başqa, hamı, hər şey hərəkətdə idi...

Vaxtimız çox olduğundan hər şeyi dönə-dönə, necə lazımdı götür-qoy elədik. Üçüncü piştaxtanın yanında, uçuşuna əllicə dəqiqliqə qalmış "Bakı-Simferopol" reysinə biletlerin və baqajın qeydiy-

yatdan keçirildiyi yerdə də canlanmavardı; biletlerimiz və pasportlarımız yanımızda olmadığından təkcə biz qeydiyyatdan kənarda qalmışdıq; üç gün əvvəl, konsert programının məşqindən sonra, Tağıyev yoldaş pasportlarını almışdı, dünən axşam da hamımıza bir-bir zəng vurub dönə-dönə tapşırılmışdı ki, düz vaxtında, bir dəqiqə belə gecikmədən,ミニyə iki saat qalmış aeroportda olaq...

O, birdən-birə, gözlənilmədən peydə oldu - ana və uşaq otığından çıxıb, narazı bir görkəmlə bizə yaxınlaşdı.

- Neyləyirsiniz burda? - Açıqlı səsle soruşdu.

- Bilyard oynayıraq, partiyası üç manatdan, üstəlik - uduzanın hesabına marker pivəsi, - sözlər Seymourun ağızından gülə kimi çıxırdı.

Bu yerdə onun cəsarətinə heyran qaldım, hərçənd, o, sözü həmişə "yumora büküb" deyər, fərqi yoxdu, amma məncə, bu dəfə yumora ehtiyac da yox idi...

...Seymurdan fərqli olaraq, məndə zarafatlıq hal nə gəzirdi. Elə bil indicə bütün aydınlığı ilə hiss elədim ki, mən bu qastrola necə böyük ümid bağlayıram.

- Elana qulaq asmaq lazımdı! - Tağıyev yoldaş dodaqaltı mızıldandı; mən də ürəyimdə ona haqq qazandırdım. Doğrudan da elana qulaq asmağa nə varmış ki... Eşidərsən - özünə xeyir olar! - Beş dəfə dedilər! Getdik. - Biz onun arxasında düşdük. - Mən təkəm, siz çox!..

- Siz deyən də çox deyilik, - Seymour "düzəliş" verdi, - solistlə bir yerdə səkkiz adamıq.

- Bax, siz, orkestrin rəhbəri kimi, hamını deputat otağına yiğə bilərdiniz! - Tağıyev yoldaş hirsini gizlədə bilmədi. - Sizin baqaja görə mən gecikdim, instrumentlarınızı təyyareyə yükleməyə icazə almaq üçün pilotdan xahiş elemək lazım gəldi. - Birdən dayandı, barmağını yuxarı qaldırdı. - Buyurun, altıncı dəfədi elan verirlər!

"Flaminqo" estrada qrupundan xahiş olunur ki, ikinci mərtəbəyə, deputat otağına qalxınlar. Təkrar edirik...".

Səssizcə bir-birimizə baxdıq...

Tağıyev yoldaşın hirsinin soyuması üçün elə bil bircə bu kifayət imiş... İndi onun üzündə utancaqlıq vardı, alnının torunu silib günahkarcasına gülümsündü.

— Bağışlayın, — dedi, özü də, nə üçünsə, üzünü mənə tutdu. — Bağışlayın. Yadımdan çıxbı size deyəm, orkestrinə rəsmi ad verilib: “Flaminqo” qrupu... Necə unutmuşam! Hə, ad xoşunuza gəlirmi?

Təyyarəyə minmək üçün biz, doğrudan da, deputat otağından keçib getdik. Nə üçünsə, fikirləşirdim ki, bizi qapıdan geri qaytaracaqlar, başımıza çox gəlmüşdi, amma elə olmadı... Palmalı, fəvvərli iri, sərin otaqda rahat, yumşaq kreslolar qoyulmuşdu, üstünə də qəzet-jurnal düzülmüşdü. Bir neçə kişi və qadın stolun arxasında əyləşib söhbət eleyirdilər, gözücü bize baxıb üzlerini əvirdilər. Tağıyev yoldaş tapşırı ki, o gələnə kimi burdan tərpenmeyək. Dedi, özü də yox oldu. Pencəredən bizim təyyarəyə baxıram, sənişinlər trapın yanına toplaşıblar, hələ minik başlanmayıb.

Qapının ağzında mavi geyimli qız göründü və bize sarı addımladı. Qalaq-qalağa vurulmuş çamadanların, futlyarların yanında ayaq saxladı, dinməzcə baxdı, nə üçünsə başını buladı, yaxınlaşışib sərt, amirane seslə soruşdu:

— “Flaminqo” qrupu sizsiniz?

Heç birimiz cavab vermədik, özü də nahaq yerə, çünki qonşu stolun arxasında əyləşənlər söhbətlərinə ara verib, hamısı birdən bize sarı boyandılar.

Biz Seymoura baxırdıq, onun cavabını gözləyirdik, o da, eləmədi tənbəllik, növbətçi qızı göz vurdı. Qız yaman heyrətləndi, təkcə o yox, biz hamımız məettəl qaldıq, elə Seymourun özü də...

— Bəli, “Flaminqo” qrupu bizik, — Adil bunu deyib ayağa qalxdı.

Axır ki, qız qəzəbli baxışlarını Seymourun üzündən yayındırdı. Bizimlə söhbət eleyəndə də hərdən beləcə qəzəbə Seymoura baxırdı və hər dəfə də bu zirrama ona göz vururdu. Sonralar Seymour, bu həngaməsini, özü demiş, “nəzəri cəhətdən əsaslandırmağa” çalışıda, məndən başqa hamı ona inansa da, dəxli yox idi; birçə mən bilirdim ki, o, birinci dəfə qorxudan göz vurub — elə bilib qız bizi burdan çıxarmağa gəlib, sonra da, ətalet qanununa əsasən, gözü sözünə baxmayıb...

— Mən gəlmisəm sizi təyyarəyə ötürəm. Götürün şeylərinizi, arxamca gəlin!

Biz sənişinlerin arasından keçib təyyarəyə birinci mindik.

Qapının ağzında bizi Tağıyev yoldaş qarşılıdı...

Tapşırı ki, şeylərimizi tez yerbəyer eləyək, sonra da hamımızı təyyarənin komandiri və şurmanı ilə tanış elədi. Onlara nə demişdisə, ikisi də bizimlə çox hörmətlə danışırdılar. Komandir İL-18-də ilk dəfə uşduğumuzu bilib, təyyarə havaya qalxandan sonra bizi kabinəyə dəvət elədi, biz də borclu qalmadıq — onları konsertlərimizə dəvət elədik...

Tağıyev yoldaş biletlərimizi, pasportlarımızi özümüzə verdi, üstəlik, hərəmizə bir ağızbağı zərf də “bağışladı”.

Biz öz yerlərimizi tutandan sonra sənişinleri təyyarəyə buraxıdalar. Zərfi əlüstü açdım; kağız pul, xırda pul, bir də dümağ kağız... cəmi yüz iyirmi manat 40 qəpik... Adilin zərfindən cəmi doxsan beş manat çıxdı. Sonra Tağıyev yoldaş bize aydınlaşdırı ki, bu, gələcək qazancımızın avansıdı. Elə bil yuxu gördük, nağıla düşmüşdük! Yuxuda olduğu kimi fikirləşirdim ki, bunun axırı yoxdu. Onun yeri mənimlə yanaşı idi, oturan kimi soruştum: ekipajın bize belə qayıçı göstərməsi nə ilə bağlı? Üzümə diqqətlə baxdı, dedim indicə gülümseyəcək, yox, gülümsemədi, ciddi tərzdə dedi:

— Hamınız birdəfəlik bilin ki, sizin gözəl müsiqiçi olmağınızı söz yoxdu. İndiyə kimi kölgədə qalmağınız təsadüfidid. Darıxmayıñ, hər şey yavaş-yavaş yoluna düşəcək. İnannırsınız? — Gah mənə baxdı, gah da Adilə.

Mən razılıqla başımı tərpətdim, axı bilmirdim zarafat eləyir, yoxsa ciddi danışır.

Simferopolda, aeroportda bizi filarmoniyanın nümayəndəsi, cavan bir oğlan qarşılıdı, dedi ki, “turnemiz” Yaltadan başlayacaq. Tağıyev yoldaşla — ona adı və atasının adı ilə, Davud Balayeviç deyə müraciət elədi — Valera çox hörmətlə danışındı, bir sözə, nəzakəti, qayğıkeş adama oxşayırdı. Sonra aydın oldu ki, Valeranı bize Tağıyev yoldaşın xahişi ilə təhkim eləyiblər, sen demə, onlar çoxdan, əvvəlki qastrol sefərlərindən tanış imişlər. Biz şeylərimizi “Latviyaya” yükleyəndə onlar bir neçə dəqiqəliyə kənara çəkildilər, Tağıyev yoldaş qayıdanda kefi daha da kökləmişdi. Bakıda programı məşq elədiyimiz günlərdə hiss eləmişdik ki, o, nə yolla kefini duruldur. Düzdür, biz onu heç vaxt içkili görməmişdik, təkcə gözlərinin işıltısından hiss eləmişdik ki, Seymour demişkən, “bu yoldaş çaxır — meyvə sarıdan” korluq çəkmir. “Korluq çəkmədiyi-ni” onda duymuşdum ki, Tağıyev yoldaş filarmoniyanın bufetində

piştaxtaya yaxınlaşış bufetçiye salam verən kimi o, bir stəkan konyak süzüb, yanına da para duzlu xiyar qoymuşdu... O, Seymuru görə də, salam verməmişdi, konyakı başına çəkəndən sonra, üstündən bir neçə dəqiqə keçmiş zalda əyləşib bizim məşqimizə tamaşa eləmişdi. Cəmi bir-iki irad tutmuşdu, həm də yerli-yerində... Musiqiçilərə nə iradını bildirərdi, nə məsləhət verərdi, fasilədə, ya da məşqdən sonra səhneyə qalxıb Seymoura yaxınlaşardı, özü də elə yaxınlaşardı, elə danışdı ki, guya qarşısındaki "Yekəpər" ayamalı Seymour yox, ən azı Eddi Rozner, ya da Maks Qreqedir "Maestro, sizə elə gəlmədi ki..." Əvvəllər Seymour "maestro" sözündən diksinərdi, ona, həm də bize birtəhər baxardı, bize də elə gəlerdi ki, Tağıyev yoldaş yaxşıca əle salmaq yolu tapıb; "maestro" sözündə ironiya olub-olmadığını şübhə ilə yanaşa da, sonra yavaş-yavaş alışdı. Onun tapsırığı ilə Seymourun hazırladığı konsert programını da, iki-üç musiqi nömrəsi əlavə etməklə bəyəndi. Seymour mübahisə eləmək istədi, Tağıyev yoldaş ona elə baxdı ki, mübahisəyə yer qalmadı; dedi ki, Seymourun etirazları ilə razıdı, amma düzəliş mütələq ehtiyac var, çünkü orkestrin konsertləri vakuumda, yaxud fil sümüyündən tikilmiş qəsrə yox, camaatın arasında olacaq, onun tələblərinə, arzularına cavab vermək hamımızın borcudu...

Biz, dənizin lap qırağındakı "Oreanda" mehmanxanasında yerləşdik. Valera açarları götürəndə aydın oldu ki, üç nəfərə təkadamlıq nömrə verilib – Tağıyev yoldaşa, Seymoura, bir də mənə. Qalanları iki-iki qalacaq. Valeraya yaxınlaşış, Adil eşitməsin deyə lap yavaşcadan xahiş elədim ki, ikimizə – Adillə mənə bir nömrə versin. Valera gülümsündü, dedi ki, gecdi, onsuz da ikiadamlıq nömrəmiz çatışmir...

Tağıyev yoldaş saatına baxıb elan elədi ki, nömrələrdə yerlərimizi tutmağa və yeməyə cəmi əlli dəqiqə vaxt verilir, sonra hamı onun nömrəsinə yığışmalıdı.

Görüşdüğümüz ilk gündən hiss eləmişdim ki, Tağıyev yoldaş xoşagələn, ürəkaçan nə varsa, hamısını gözlənilmədən eləyir. Otağın bütün pəncərələrindən tünd-mavi sinəsində orda-burda yelkənlə qayıqlar ağırlaşan dəniz görünürdü. İlk baxışda adama elə gəlirdi ki, nə mehmanxananın qabağındakı sahil var, nə də dənizin üstündəki gəzinti meydançası, sanki dənizin sərin suyu ürəkaçan şirli ilə binanın pəncərələrini döyəcləyirdi...

Otağımızın mənzərəsindən baxanda dəniz gözümüzü oxşadı-ğından, rahat yar-yaraşlı mebellə bəzədilmiş geniş qonaq otağının küncündəki royalı da görmədim. Özü də bu, bəzi yerlərdə olduğu kimi işim-işim işildəsa da, dekorasiya rolunu oynayanlardan deyildi, səslənməsinə görə seçilən qədimi "Simmerman" idi. Bir neçə akkord vuran kimi, bir-iki passaj¹ çalan kimi buna inandım.

Mən əyləşib nə isə çalırdım, amma fikrim royalda deyildi, səhər-dən bəri Adilin hərəkətlərində çox şeylər müşahidə eləmişdim...

Vanna otağından gələn su şırıltısından bilinirdi ki, Adil duşxanadadı. Oxumadan, fiştırıq çalmadan, bir dəfə də olsun məni dindirmədən!.. Bu – bir! On dəqiqə bundan əvvəl yataq otağında şeylərini yerbəyer eləyirdi. Yenə də dinib-danışmırıdı. Təyyarədə əlüstü mənim gözümə yuxu getdi, amma indi xatırlayıram ki, aeroportda da, mən uşaqlarla deyib-güləndə də onun burnu yer süpürdü. Bu iki, bu da üç!..

– Burax başını, boşla! – Adilə məsləhət verirdim. Mənim fikrim budu: o sənənə layiq deyil. Eşidirsənmi, layiq deyil! – Hiss eləyəndə ki, Adil etiraz eləmək istəyir, özüm də bilmədən bağırdım. – Qıraqdan hər şey aydınca görünür. Tüpür hər şeyə, boşla getsin! – Mən təsəlli verməyin "klassik formasına" keçmişdim, səsimdə, baxışında inam, qətiyyət vardi, amma ürəyimdə – yox!..

– Qız mənə dedi ki, indiyə kimi xoşuna gələn, elə indi də xoşuna gələn birçə sənsən! Sən! – Adil hirslenmişdi.

– İndi gördün ki, onun adamlığı yoxdu? Özündən söz quraşdırıb ki, sən qısqanasan.

– Mənim qısqanmağım onun nəyinə lazımdı? – Başını bulayıb tənbəl-tənbəl gülümsündü Adil. – O düz deyir. Telefonla o gecəki danışığınızı da mənə dedi. – Kötöy-kötöy mənə baxanda ona yazığım gəldi. – Bəs onunla danışdığını sən niyə mənnən gizlədirdin? Bilsəydim onun zəng vurdugunu, bəlkə də heç dünən görüşməzdim.

– Gedək! – dedim, kreslodan onu qaldırıb əlindən tutdum, qapıya sarı apardım. – İstəyirsən inci, istəyirsən incimə, sözümü deyəcəyəm: o alçaq, yaramaz adamdı! Kütün, daşürəklinin biridi! Sənin kimi insəni tanıya bilmirsə, onun ağlına, zövqünə də şübhə

¹ Passaj – musiqi əsərinin virtuoze xarakterli parçası

eləyirom. – Ancaq Adili yaxşı tanıyanlar – mən, ata-anasını da saymaqla cəmi üçcə adam! – onun indiki vəziyyətini təsəvvür eləyə bilerdilər, hələ bunun sonrası demirəm. “Yaşıl geyimli qız”a kimi Adil heç kəsi bəyənməmişdi. Hə, iki il bundan əvvəl, xam torpaqlarda olanda da nə isə baş vermişdi.

O yay, əsgerliyimizi başa vurandan sonra, evə getməzdən əvvəl, özümüzün razılığımızla polk musiqiçilərinin bir neçə nəfərini Aktyubinsk vilayətinin Dombarovka kəndindəki “Severn” sovxozuna ezamiyyətə yolladılar. Adi geyimdə bir neçə konsert verdik, onda Adil klarnetini saksafona dəyişmişdi, repertuarımız da çox məhdud idi – “Buhenvald harayı”, “Ruslar müharibə istəmir-lər”, bir də beşaltı mahnı... Bir həftədən sonra bizi qonşu sovxoza göndərdilər, orda tələbələr və mexanizatorlar üçün iki-üç konsert verməli idik. Biz ora axşam düşəndə gəldik, “QAZ-23” markalı, motoru gücləndirilmiş yeni yük maşınınında. Maşını Baltik flotunun keçmiş dənizçisi, bizim dostumuz, havadarımız Jora sürürdü.

Ola bilsin, hələ neçə-neçə il bundan sonra da mən bu fikirdə qalacağam ki, avqustun o iki həftəsi Bakıya gələnə kimi mənim ömrümün ən yaddaqalan, unudulmaz günləridir.

Dediyməm sovxozdə üç kombaynın və üç traktorun işıqlandırıldığı rəqs meydançasında axır ki, neçə ildən sonra bir qız Adilin xoşuna gəldi. Konsertdən sonra onları bir yerdə görəndə ürəyimə damdı... Növbəti rəqs musiqisi çalınana kimi Adil o qızla – mütənasib bədənli, suyuşırın, Leninqrad Tibb İstitutunun tələbəsi ilə söhbat etdi. Tələbə yoldaşlarından fərqli olaraq o qız boyca Adildən gödək olduğundan, nədənse, daha qəşəng, daha yaraşıqlı görünürdü.

Adil göyün yeddinci qatındaydı, o, qızla rəqs elədi. Fasilədə onu kimsə qırğa çağırıldı.

– Bura gəl görüm saksafon! – O, amiranə səslə həm də əlilə Adili çağırırdı.

– Getməyin! – Qız Adilin qolundan tutdu. – O, xulianın yekəsidir! Elə hey kiməsə sataşır, ağızına gələni deyir. Getməyin! Burda hamı ondan qorxur.

– Mən saksafon deyiləm! – Adil ikinci dəfə ona sakitcə etiraz etəyirdi.

– Düz deyirsən, – xulian gözlənilmədən razılaşdı. – Səndən heç “saksafon” olar?! Sən – heç nəsən, bildin? Cırtdanın biri, cırtdan!

Amma gəlmə qızları nə yolla olur-olsun, qapazlamaq istəyən “yerli xulianın” sözündə bir balaca həqiqət var idi – mətləbə heç dəxli olmasa da! – Adil quş kimi yüngülü...

Jora ilə özümüzü ora yetirəndə, Adil başını elə hey rəqibinin üzünə çırkırdı...

Adili ondan qoparıb rəqs meydançasından aralayanda aydın oldu ki, “yerli xulian” “kişi” adamdı. O, dəsmalını burnuna tutmaqla – özünə ilk tibbi yardım göstərməklə bərabər, açıqca vəd elədi ki, yaxın günlərdə Adil əlini qatib cinayət törədəcək, onu o dünyalıq eləyəcək...

Adil aradan çıxmışdı.

Bütün gecəni Jora ilə çöllərdə maşın sürüb axır ki, onu tapmışıq. Bize birinci sözü bu oldu: “Bu dəqiqə burdan getməliyik!” Elə də elədik. Səhər “Severn” sovxozuna, bir neçə gündən sonra – Bakıya.

Leninqradlı tələbə ilə sahəllaşmadı – dedi ki, utanır...

Ehtiyathı adam olduğunu görə özümdən razı qalmışdım; nə yaxşı ki, onu tək qoymadım, nə yaxşı ki, bir nömrədəyik... Fikirləşdim ki, onu daha heç vaxt tək qoymaq olmaz... Mənim nömrəm Tağıyev yoldaşın qaldığı nömrəyə çox oxşayırıdı, amma ikicə cəhətdən fərqlənirdi: royalın olmamasına, bir də onunku qədər axar-baxarlı olmamasına görə, bizim yiğisədikimiz otağın pəncərəsi küçəyə açılırdı.

Valera radionu açan kimi öz səsimi eşitdim. Veriliş “Xeyirxahlıq çiçəkləri” mahnısı ilə başladı. Sonra bir qadın orkestrimiz haqqında danışdı. Özümüz itirdiyimdən – ilk dəfə idi ki, radioda öz səsimi eşidirdim – diktörun nədən danışdığını yaxşı tuta bilmirdim. Hətta onu da hiss etmədim ki, biz Bakıdan yola düşməzdən əvvəl hazırlanmış lent yazısıdı...

Veriliş on beş dəqiqə çəkdi. Tağıyev yoldaşın üzündə narazılıq vardı, axırda dedi ki, keyfiyyətsiz yazıblar, solo çalğılarına qulaq asmaq olmur...

İlk dəfə o qədər də böyük olmayan yay kinokonsert zalında çıxış etədik. Maraqlı radio verilişinə, şəhərin her yerinə vurulmuş şəkilli afişalara baxmayaraq, adam az idi, zalın üçdə biri dolmuşdu. Özümüz bir saat əvvəl gəlməmişdik, konsertin başlanmasına yarım saat qalana kimi kinokonsert binasında – zalda, məşq otağında və səhnədə –

bizdən və gözətçidən başqa heç kəs yox idi. Başlamağa bircə dəqiqə qalanda Davud Balayeviç sonuncu kərə (bəlkə də onuncu, on beşinci dəfə idi!) qapının gözlüyündən zala boylandı, sonra üzümüzə baxdı, qastrolun başlanmasına görə zərrə qədər sevinmədiyimizi görüb dodaqlarını çeynədi, üzünü bize tutub konsertqabağı nitq söylədi:

– Darıxmayın, hər şey qaydasında gedir. Siz mənə inanın! – Seymour olmasayıdı, bəlkə də Davud Balayeviç nitqini burdaca qurtaracaqdı; Davud Balayeviçə elə gəldi ki, Seymour piqqildadı, amma fasılədə Seymour dedi ki, sadəcə olaraq köks ötürüb... – Burda gülməli bir şey yoxdur! – Davud Balayeviç hirslenmişdi. – Siz nə bilirdiniz? Elə bilirdiniz camaat işini-güçünü buraxıb sizin konsertə axışacaq? Axı sizi heç kəs tanımır. Əgər beşinci konsertdən sonra kassada bircə dənə bilet qalsa, onda mənə nə isteyirsiniz deyin! Onda nə menim, nə sizin bir qəpiklik qiymətiniz var...

O, pərdə arxasına keçib mənimlə yanaşı oturdu. Uşaqlar da pərdə arxasında, səhnədə öz yerlərini tutmuşdular. Seymour, başını qaldırmadan, her iki əli ilə asta-asta royalın dillərini basmaqla səssiz akkordlar vururdu, hansı notları götürdüyüni mənim dayandığım yerdən təyin eləmək çətin olsa da, heç nə eşitməsəm də inanırdım ki, o, Motsartın "Rekviyem"ini çalır. Bizim uşaqlar ona baxırdılar. Gözləyirdilər. Davud Balayeviç də nə üçünsə ona sarı döndü, halbuki, konsertin aparıcısı royalın yanında idi, o da səssiz-səmirsiz Seymoura baxırdı.

Yekəper (Seymurun çoxdankı ləqəbi idi) klaviaturadan başını qaldırdı, rəngi ağappaq ağarmışdı, harda olduğunu unutmuş kimi heyrətlə, küt nəzərlərlə bize sarı boylandı və soruşdu:

– Başlayırıq? – Heç kəs cavab vermədi. – Hə, başladıq!

Seymur həmisi kimi cəld başını tərpətdi...

* * *

"Oreanda"nın ikinci mərtəbəsində, kafedə nahar eləyirdik. Günün işığı yandırmasa da, par-par parıldayırdı, dəniz yuxulu yuxulu yırğalanırdı, ağappaq qağayıların sevinc dolu qışkırtısı aləmi başına götürmüştü, qranit döşənmiş sahildə camaat qayğısız-qayğısız gəzinirdi, gülərz, mehriban ofisiantlar isə stolların arasında vurnuxurdular.

Müdirin (o, iki dəfə konsertimizdə olmuşdu) tapşırığı ilə birləşdirilmiş stollar arxasında əyləşmiş Davud Balayeviç asta-asta, tələsmədən "musiqi və aşpzəlq sənətindən" danışındı. Dörd saat çəkən səhər məşqindən sonra yaman acmışdıq, odur ki, hamımız iştahla girişmişdik yeməyə. Elə bu vaxt hardansa Valera gəlib çıxdı. Həmişə əyləşdiyi stolun, daha doğrusu, bizim yanımızdan keçib Davud Balayeviçə yaxınlaşdı. O, səhbətinə ara verib Valeraya baxdı, sonra kağızla dodaqlarını silib yenə baxdı. Valera yerində donub qalmışdı.

– Anşlaq! – Bir neçə anlıq süküt içində onun səsi birdən-birə guruldadı.

– Əzizim! – Davud Balayeviç ofisiant qızı çağırıldı. Sonra üzünü Valeraya tutub: – Əshi bunu de də! Heykəl kimi dayanıb durursan... Mən nə demişdim?!

– Siz demişdiniz anşlaq beşinci konsertdə olacaq, amma indi yeddincidi...

– Kaş ki, elə belə səhv eləyim! – Davud Balayeviç ofisiant qızın əlindən stəkanları ehtiyatla ala-alə dilləndi. – Bu münasibətlə mən... – Heç kəsə müraciət eləmədən dodaqaltı mizildəndi; mənə elə gəldi ki, onun səsində üzrxahlıq intonasiyası da vardi, bəlkə bu, ondan irəli gəlirdi ki, Davud Balayeviçin içdiyini birinci dəfə gördüm. – Uşaqlar! – dedi. Mən sizi təbrik edirəm. Bu gün sizin gözəl gününüzdü. – O, üz-gözünü turşutmadan, yavaş-yavaş içdikcə etim ürpəşirdi, boşalmış stəkanı stolun üstüne qoydu, ağızına bir şey almadan, sözünə davam elədi: – Hər şey yaxşı olacaq, ürəyinizcə olacaq, təki... Gözlənilməz bir şey olmasın...

Yeməkdən sonra sahile gəzməyə getdik. Hiss eləyirdik ki, üzümüze diqqətlə baxanlar var – demək, bizi Yaltada tanımağa başlayırdılar.

– O da bala-bala özüne fikir verir, – Adil bağçada skamyada əyləşmiş Davud Balayeviçə baxa-baxa dedi. Doğrudan da geyimi pis deyildi; əynində modda olan boz kostyum, ayağında çəhrayı tuflilər, başında – yüngül, enli şlyapa... Onun diribaşlığına məəttəl qalmışdıq; hamidan tez yuxudan oyanar, biz gözümüzü açmamış idarəyə baş çəkerdi – mehmanxanadan ora piyada on beş dəqiqəlik yoldu – bütün məşqlərdə olardı, hələ üstəlik, bizim nömrəyə gəlib mənim necə oxumağıma da qulaq asardı. Bu səhər dedi ki, məni

Nikolay Fyodoroviç deyilən bir nəfərlə – Leninqrad konservatoriyasında onunla bir yerdə oxumuş dostu ilə tanış eləmək istəyir, istəyir ki, o, mənim oxumağımı eşitsin.

– Sənə ancaq xeyri olar! – Davud Balayev cümləni xüsusi vurğu ilə dedi. Kollektivin yegane üzvüyəm ki, “sən” deyə müraciət edir. – Nikolay Fyodoroviç musiqini gözəl bilir, özü də nüfuzlu adamdı. Onun skamyasına çatmağa bir neçə addım qalmış, Davud Balayeviç ayağa qalxdı. İki tanışı – qadınla kişi – ona yaxınlaşdı. Onların səsini aşkarca eşidirdik. – O-o! Təsadüfə bax! Gör harda görüşdük! Cox şadam! – Davud Balayeviç sevincək dilləndi.

Onun üzünü görməsəm də, səsini tanidim. Əvvəllər heç nə haqda fikirləşə bilmədiyim günlərdə düşünürdüm ki, görəsən, onu bir də görəndə nələr çəkəcəyəm, nə deyə biləcəyəm görəsən... Amma indi... O zaman mən belə bir görüşü heç xəyalıma də gətirməmişdim.

İndi o bilmir ki, bir neçə addımlığında dayanmışam, bütün dediyi sözləri də eşidirəm. Bu görüş lap ürəyimdən oldu. Heyif ki, barmaqlarımın ucu birdən-birə buza döndü, boğazım da quruyan kimi oldu; yəqin bu da təbiidi, orqanızm bu gözlənilməzlik qarşısında “öz sözünü” deməldi, ya yox?!

Adil heyrətlə mənə baxdı.

– Belkə qayıdaq? – dedi.

– Niyə qayıtmalıyıq? – Özümü ələ alıb sakitcə cavab verdim. – Biz gəzməyə çıxmışıq, gedək öz yolumuzla. Qorxma, sən narahat olma, Adil!

– Əlbəttə, narahat olmalı ne var ki... – xiyanətla bir neçə addım atandan sonra Adil köksünü ötfərdü. – Gör, aradan neçə il keçib!..

* * *

Doğrudan elədi, gör neçə il keçib, amma hardan, hansı gündən hesablayasan? Belkə, ixtisasdan imtahan vermek üçün konservatoriyaya getdiyim gündən, həmin günün səhərindən başlayaqq? Nə gözel səhər idi! Yada düşəndə adamın qanı qaynayı... Yadımdadı, mən ütünü mətbəxə apardım, Mənzər xanım orda idi, səhər yeməyi hazırlayırdı.

– Ütülədin? Nə tez?!

Özünü saxlaya bilməyib otağa gəldi, stulun başına keçirdiyim köynəyi götürüb baxdı, söz tapmayıb başını buladı...

Gələn dəfə gerek elə ütüləyəm ki, baxanda danlamaq üçün bir şey tapsın... Adamın yazılı gelir, o yana, bu yana çevirir, deməyə söz tapmir; köynək elə bil ağappaq metaldı, nə bürüşüyü, nə ləkəsi var, özüm lile vurmuşam, kraxmallamışam, sonrası – nəm köynəyi ütüləmək adama lezzət verir. Çesuşa şalvarımı da geymək istəyirdim, hər halda, yay sessiyasının əsas imtahanını verəcəkdir, özü də ixtisasdan, hem də ürəyimə dammışdı ki, yaxşı qiymət alacağam. Əvvəlcədən bilirdim ki, harmoniya fənnindən batacağam, odur ki, imtahanaya gedəndə parusin şalvarda idim. Onsuz da “çesuçanı” azaz geyməyə çalışırdım, iki il idi daha “münasib” şalvarda gəzirdim.

Əynimdəki köynəyə, şalvara baxa-baxa, əmidostum dedi:

– Görkəmin pis deyil, – o, ancaq görkəmimə – geyimimə işarə vururdu, vəssalam. – İmtahanı verə biləcəksən?

Mən başımı tərpətdim. O, şifonerə yaxınlaşdı, pul götürüb mənə uzatdı: – Götür, əmin sənə cibxərcliyi qoyub. Həftənin axırınacan...

Qismətə bax! Gör necə yerinə düşdü! Həftənin axırını deyə bilmərəm, amma bu gün iki manat vacib lazımdı, – Adillə danışmışıq, mən imtahan verəndən sonra bulvara çıxacağıq, deyirlər axşam orda nə isə keçiriləcək, konsert veriləcək. Adil öz dostu ilə gələcək, dostonun da adı bilmirəm Seymurdur, yoxsa Teymur. İkisi də hansı klubunsa orkestrinin üzvüdür. Adil dedi ki, yaxşı, məzəli oğlandı, deyib-güləndi, amma danışığının da yerini biləndi, Deyir çəkisi doxsan kilogramdı, özü də büsbütün əzələdi... Mərclə mis möftili sağ yumruğu ilə iki bölür. Yəqin bulvara İçərişəhərdən də çox uşaqlıq gələcək, onun dostonun üzünə bircə dəfə baxan – öz payını götürəcək...

“Dörd” aldım, buna da şükür! Düzü, “beş” almaq ümidiñde idim – Listin li-bemol konsertini lap gözüyüməlu da çalaram. Kadensiyyada¹ bir az ilişdim, neyləyim, getirmədi mənimki; axı, mən onu on dəfə qalmışdım, təkrar eləmişdım, Rozaliya da çox razi qalmışdı, amma on birincidə... Özü də imtahanda, nə isə... Elə bil sol əlim

¹ Kadensiya – musiqi frazاسına tamamlayıcı və ya fasile xarakteri veren harmonik ifadə

sözümə baxmirdı. Babamın xatırınə “beş” də verə bilərdilər, əslində “beş” mənə heç lazım deyildi, çünkü harmoniyanın ucbatından onszu da təqaüd almaq batdı... Mən aşağı, zala düşdüm, Rozaliya Naumovnanın yanında oturdum, piçilti ilə dedi:

– Necə getirmədi sənin bəxtin! Gör ey! Deyəsən, yaman üreyinə salırsan?

Mən köks ötürdüm, yalandan da olsa özümü məyus göstərməyə çalışdım.

– Eyib yox, Rozaliya Naumovna, – dedim. Gələn il “beş” alaram. – Nəzakət xatırınə bir az da yanında əyləşdim, sonra, heç onun xəberi olmadan aradan çıxdım.

Evimizə yaxınlaşanda gördüm ki, Adil gözləyir. Şalvarının ayağını çırmalayıb sancaqlamışdı, velosiped sürmək istəyirdi.

– Seymour hələ gəlməyi. Bir dəqiqə məni gözlə.

– Yaxşı, ekoistlik eləmə, imtahandan təzə çıxmışam, qoy mən sürüm, fikrim dağılsın. Bağın başında bircə dəfə firlanıb qayıdaram. Cəmi səkkizcə dəqiqəye...

– Yalan demirsən ki?.. Bircə dövrə, ha!

– Bu nə sözdü, inciyərəm...

Velosiped elə bir-iki dəfə pedalı hərləməyə bənd imiş – prospektlə götürdü, nə götürdü, təkcə asfaltla yağı kimi sürüşen təkərlərin səsini eşidirəm. Necə gözəldi! Sürətlə gedəndə – lap elə velosiped olmasın, sarsaq bir tramvay olsun, fərqi yoxdu – elə bil qanadlanıb uçursan, sevincdən üreyin atlanır, mahnı oxumaq isteyirsən. Tramvayda oxu görüm necə oxuyursan, amma burda... Nə qədər isteyirsən oxu, kimdi səni eşidən? Sürəti daha da artırıram, özümə zümrümə eləyirəm...

Bax, elə bu yerdə o axmaq mənim yolumun üstünə çıxdı! Beşcə metr qalmış, necə bağırdımsa, məni gördü, yaman qorxdu, dovsan kimi büzüsdü, elə dovşandan sən deyən böyük deyil, on yaşı ancaq olar. Yoldan çıxmaq əvəzinə başladı yerindəcə irəli-geri hərəkət eləməyə. Velosipedin sükanını axira kimi sağa burdum, qalanından heç xəberim olmadı – qabaq təkər yoluñ kənarındaki qranit haşiyələrə necə toxundusa, velosiped mənimlə birlikdə iki-üç dəfə aşdı. Yoldan keçənlə də toqqusub, bilmirəm mən, yoxsa velosiped...

Bir də onda ayıldım ki, asfalta yixılmışam, onu birinci dəfə idi belə yaxından gördüm. Başımı qaldırdım, xeyli adam yiğmişdi,

elə bil, nədənse, möhkəm qorxmuşdular. Ayağa durdum, ağızında xoşagəlməz bir tam vardi; ürəyimi elə bulandırdı ki, bax, bu dəqiqə, hamının gözü qabağında qusacağımdan qorxurdum. Fikirləşdim ki, özümü yoluñ qırağındakı ağaca çatdırıa bilsəydim, nə yaxşı olardı...

Elə də elədim; ağacı qucaqlayıb gözümü yumdum, deyəsən bir az özümə gəldim, sonra, gözümü açanda hiss elədim ki, alnımdan nə isə, isti bir şey axır...

Sanki yuxu görürdüm; qarşımıda acıqlı bir kişi dayanıb, penceyinin döş cibindən karton qutu çıxarı... O qutudan da yod ampulasi, bir də pambıq çıxaranda yerimdə donub qaldım.

Bu kişi hardan peydə oldu görəsən? – Bunu soruşmaq əvəzinə deyirəm:

– Mənim bədənim yod götürmür, dərim səpir əlüstü!

Fikrindən daşındırmaq üçün tez-tələsik mızıldandı, amma kişi məni eşitmirdi, öz işində idi, ampuləni sindirib pambığın üstünə yod tökürdü. Mənim dərmandan çıxdan zəhləm gedirdi, o da ola yod, nə bilim “qorçıçnik”...

– Qanını zəhərləməkdənse, qoy dərin yansın! – Kişi də tez-tələsik dilləndi, yodlu pambığı alına saxıb heç yayınmağa aman vermədi. Ağrıdan dişlərimi bir-birinə saxdım, ağrı elə güclü idi ki, başımın hərlənməsi də öz-özünə keçdi.

Elə bu yerdə bir qadın da mənə yaxınlaşdı, onun da üzündən zəhrimər yağırdı. Əvvəlcə bu yaraşıqlı qadın mənə tanış gəldi, sonra... gördüm ki, donu sağ ciyindən kəmər yerinə kimi cirilib, əlilə tututu qalıb. Donun materialına fikir verəndə isə heyrətləndim, bədənidən bir gizilti keçdi. Bu parça haqda çox şey bilirdim, onu da biliirdim ki, dünyanın nadir, həm də qiymətli parçasıdır. O qədər qiymətlidir ki, dərzinin yanında qoymaq olmaz, gözündən yayılan kimi ucundan-qulağından çırpışdırar... Cirilmiş donu görəndə anladım ki, yaman ilişmişəm. Üç il bundan qabaq belə bir heşyeli parçadan Mənzər xanım özünə don tikmişdi.

– Bağışlayın, – dedim ona.

Ona görə üzr istəmirdim ki, bu cür donu korlamışdım – bu yerde üzrxahlıqla yaxa qurtarmaq da olmazdı – ona görə üzr istəyirdim ki, velosipedlə onu yixmişdim.

– Məni üzrlü sayın...

Qadın heç nə demədi, gülümsündü, sonra da çıxıb getdi.

Hardansa milisioner peyda oldu. Bir əli ilə velosipeddən yapışdı, bir əli ilə də mənim ciyinimdən.

– Kimindi bu velosiped?

– Yoldaşımındı, – deyirəm, – mənim dostumun...

– Aydındı... – Gedək! Eşitmirsən? Yeri görüm!

Yaramı sarıyan kişi mənə kömək eləmək istədi, amma milisioner heç onun üzünə də baxmadı.

– Mane olmayın, vətəndaş, sizə dəxli yoxdu, – dedi, ciyinimdən yapışib məni sürükledi. Velosiped olmasayı, onun əlindən çıxıb qaçmağa nə vardı ki, bu cür çəkmələrlə, böyründə də tapançası, heç mənim tozuma da çata bilməzdi.

– Onunla işiniz olmasın! – bu, donu cirilmiş qadının səsi idi. Sən demə, qayıdır gelib. Yavaşdan, çox arxayınlıqla dedi. Milisioner gözünü ona zilləyib qaldı, yəqin nə edəcəyini bilmirdi. Elə bu yerdə, milis geyimində bir nəfər də bizə yaxınlaşdı – baş leytenant...

– Nə olub? – deyə soruşdu.

Amma soruştazdan qabaq o, əlini gicgahına qoyub təzim elədi. Mənə yox, milisionerə yox, donu cirilmiş qadına.

– Bu oğlan, – dedi milisioner, – kiminsə... – elə belə də dedi, – kiminsə velosipedində bu qadını vurub yixib.

– Bu oğlanın heç bir günahı yoxdu, – qadın üzünü baş leytenant tutdu. – Mən öz gözümlə gördüm, bir uşaq qəfildən onun yoluna çıxdı, o da... – Baş leytenant qadına cavab verincə o, bu dəfə mənə sarı döndü: – Sən də üst-başını qaydaya sal! – dedi.

Üst-başına baxdım, bir kökdə idi ki, əlimi hər şeydən üzdüm. Gör nə kökə düşmüşəm! Köynəkdəki qan ləkəsini yumaq olar, soyuq su ilə isladarsan, çıxıb gedər... Təzə köynəyimin sağ qolu cırıq-cırıq olubsa, çəsuça şalvarımın cırıq yerindən sağ dizim görünürsə...

– Deyəsən halın yaxşı deyil, eləmi? Xahiş eləyirəm, kömək eləyin, – o, velosipedə işarə elədi. Qolumdan tutdu, – gedək...

– Mən apararam, – baş leytenant velosipedi milisionerdən aldı.

Onların evinin alaqqapısı lap yaxında idi. Liftə yerleşmədiyindən baş leytenant velosipedi pilləkənlə qaldırası oldu, biz onu yuxarıda, qapının ağızında gözleyirdik.

– Bağışlayın, – dedi qadın. – Sizə yaman əziyyət verdik.

Nə danışırsınız? – Baş leytenant sevincək dilləndi. – Boş şeydi. Bəlkə bir kömək lazımdı? Mən sizin qulluğunuzda hazırlam.

– Yox... Cox sağ olun, çox raziyam.

– İnciməyin. Bizim bu milisioner, necə deyim... özünü göstərmek istəyənlərdəndi...

– Narahat olmayın, hər şey öz qaydasındadı – qadın razılıqla gülümşünüb açaclarla qapını açdı. – Velosipedi bura qoyun. Cox sağ olun. Çox raziyam. Sən niyə qapının ağızında dayanıbsan? – Heyrətlə üzümə baxdı. – Keç içəri!

Mən içəri keçdim.

Girəcəkdə divarlara afişalar vurulmuşdu, döşəmədən tavana kimi: “Otello”, “Çio-Çio-San”, “Perikola”... Bu ki... Məryəm Qədridi!.. Mən onun səsini radioda eşitmişdim, vallarına qulaq asmışdım... Mesto-soprano, respublikanın xalq artisti...

– Bir dəqiqə burda əyləş, mən paltarımı dəyişim

Bu royal mənə necə tanış gəlir! Qapağını qaldırdım, özüdür ki, var – “Mülbax!” Konsert royalı! Bilirəm. necə gözəl səsləndiyini çoxdan bilirəm... Lap çoxdan...

Mən yaxşıca bələd olduğum o royalın sağ küncündə moderator¹ üçün deşik açılmışdı... Məktəbdən geləndə nə görsem yaxşıdı?! Gördüm, onun yerinə pianino qoyulub. Eh, bunun adı pianinodu, – özü donuza oxşayır... elə bil yeşiyin içində neçə-neçə zəngli saat doldurublar. Birinci akkordu vuran kimi ətim ürpəşdi.

– Bir buna bax! – dedi Validə xala. – Xoşuna gəlmir! – Gözümüz aydın! O, təkcə konsert royalında çala bilər, vay-vay, müztəstin xəberi yox imiş! Gör burnunu necə sallayıb?!

– O mənim babamın royalı idi!..

– Bəli, bəli! Babanın royalı. Baban özü pul qazanıb o royalı almışdı, özü də calırdı. Amma, bilmək olmur, səndən bir şey çıxacaq, ya yox?! Adam kimi oxusaydın, bəlkə də satmazdilar royalı. O “üç”ləri ki, sən alırsan, elə bu pianino da bəsindi! Sənin müəlliminə verilən pulların nə müsibətlə qazanıldığını bilsəydin...

Not kağızları royalın üstünə səpələnmişdi. Debüssinin “Elegiya”sı... Adı xoşuma gəlməsə də, fikirləşdim ki, bu, nə isə, yaxşı bir melodiyadı...

¹ Moderator – musiqi alətlərində səsin qüvvəsini nizama salan qurğu

* * *

— Al bu xalatı geyin, vanna otağında üst-başını nizama sal, — o, oynını dəyişmişdi, el bil boyu bir az balacalaşmışdı.

Vanna otağından eşidirdim, qadın harasa zəng vurub deyirdi ki, onu gözləməsinlər.

Qadının cirilmiş donu bürmələnib künco atılmışdı.

Qaldırıb baxdım, ondan zərif ətir iyi golirdi. Götürüb yenə də öz yerinə – kafelli vanna otağının kuncunu tulladım, sonra köynəyimi, şalvarımı soyunub xalatı geydim. Bir az da dayanıb ətir şüşələrini, bankaları, kremlı tübikləri gözdən keçirdim. Heç istəməzdim ki, kimsə məni bu xalatda görsün, iki mən boyda idi bu xalat.

Qadın məni bu yönəmsiz xalatda görüb gülümsündü.

— Xahiş eləyirəm, varsa, mənə iynə, sap verin. — Nə qədər ki, qadın cirilmiş donundan söz salmamışdı, şalvarımı tikib tezçə əkilmək isteyirdim.

— Əlbətto, var, — dedi. — İynə də, sap da... Başın hərlənmir ki?.. Yaxşı ki, hərlənmir, demək, beynin zədələnməyib. Otur, bu doqiqo gətirərəm.

Məcməyi ilə qayıdır gəldi – çaynik, yanında stəkan-nəlbəki, bir az da piroq... Çaydan bir qurtum alanda gördüm ki, şalvari götürdü, tezayağa qalxıb əlindən aldım.

— Bağışlayın, özüm tikəcəm...

O, diksinən kimi oldu.

— Şalvarın üstündə belə əsməyi birinci dəfə görüürəm, — dedi.

— Yox... elə deyil... Öz paltarımı gorək özüm tikəm. Belə yaxşısı.

İynoni saplayıb işə başladım. “Vah-vay, batdım! Şalvar zay oldu. Burdan evo qədər geyinə bilərəm, vəssalam. Bütün yayı parusin şalvarda keçirməliyəm”. Şalvari necə sırimağima sakitcə tamaşa eləyirdi.

— Ustalığa bax! Mən belə yamaya bilməzdəm. Dərzisən? — Soruştu.

İşimi qurtarıb, sapı dişimlə qopardım.

— Yox, dərzi deyiləm. Mənim familim – Məmmədbəylidi.

— Məmmədbəyli? Bu nə deməkdir? — Belə peşə də var?

Onun nə demək istədiyini, söhbətin nədən getdiyini başa düşdüm.

— Yox... elə peşə yoxdu. Bu mənim, həm də babamın – böyük bəstəkarın familidi.

— Böyük bəstəkarın?

Heyrətləndim. Bu, mənim babamı böyük bəstəkar saymayan yegano adam idи... Özümü itiron kimi oldum:

— Əlbətto... Böyük bəstəkarın... Onun adına Bakıda küçə də var, musiqi məktəbi də. Bilirsınız, o nə yazıb?

— Niyə bilmirəm?! — O, babamın bütün yazdıqlarını laqeydliklə saymağa başladı: — operasının, iki simfoniyasının, hətta romanslarının da adını çəkdi. — Nə olsun ki, bunları yazıb? Böyük bəstəkar!.. Yaxşı pedaqqoq idi, bəstəkarlığı da pis deyildi...

Heyrətlə ona baxdım – bu nə danışır belə?

— Yaxşı, — gülümsündü, — sənin babandan çox danışdıq deyəsən...

Bu arada köynəyimin də üzülmüş yerlərini yamayıb qurtardım.

— Bəlkə sən piroqu yeyəsən!

Piroqu yeməkdənənə getmək istəyirdim, amma bu da hörmətsizlik olardı. Axı hər nə isə, mən onu velosipedlə vurmuşdum... Ancaq özünü elə aparırdı ki, guya aramızda heç nə olmamışdı; bir az babamın dalmca deyindi, onu da, mən bilən, qosdən demədi, bəlkə həqiqəton elə fikirləşir? Piroqu tələm-tələsik yeyib qurtardım, çayımı içə-icə düşünürdüm, tezçə sağıllاشım, çıxıb gedim. Mənimlə üzboüz əyləşib o da sakitcə çay içir, yaman fikirlidir. Birdən mənə elə sual verdi ki, udquna-udquna qaldım, çəçədim:

— Son oxuyansan?

— Neco? Başa düşmədim.

— İşə düşdük... soruşuram səsin varmı? Heç oxuyursanmı?

— Hə... hərdən-birdən...

— Bura gəl görüm! – royalın arxasında əyləşib qapağını qaldırdı.

— Gəl, gəl, nə oxumaq istəyirsən? — “Məhəbbət tanqosu”? – O, heyrətlə başını buladı. — Gör nə tonallıq ürəyincədi?..

Mən oxuyub qurtardım, o susub, royalın qapağına dirsəklənib, yerindəcə quruyub qalıb.

Birdən mənə sarı çevrilib elə qəhqəhə çəkdi ki...

Mən dönüb qapiya sarı addımladım.

— Dayan, — dedi, — səsin var, tembri də gözəldi, obertonu da, amma bir de görünüm, sözləri bu kökə salmağı hardan öyrənibson?

Hmm... sözlərin bura nə dəxli var.

— Necə bəyəm? – Soruşuram.

– Necə? Hələ bir soruştursan da... Cox köntöy, bayağı... Dözmək olmur. Xətrinə dəyməsin. Bura bax, bəyəm sən bilmirsən ki, dün-yada “ye” deyilən bir səs də var?

– Əlbəttə...

– Bəs niyə onu “ə” kimi tələffüz eləyirsən? Məsələn, “cərdicə” yaxşıdı, yoxsa “serdicə”?

Bizim həyətde, hətta küçəmizdə belə, mənim oxuduğum “Məhəbbət tanqosu” hamının xoşuna gəlir. Mən özümdən heç nə əlavə eləməmişəm, Bakı dəniz limanında birinci dəfə necə eşitmİŞəMSƏ – o axşam mahnını Yevgeniya Devis ifa edirdi – elə də oxuyram.

Arif Kerefov da elə oxuyur.

O, elə hey qəhqəhə çəkib gülür, heç cür dayana bilmir. Axır məni də gülmək tutdu. O ki var güldüm, nədənsə, elə bil bir az yüngül-leşdim.

– Siz hardan bildiniz ki, mən oxuyuram?

– Heç hardan... Elə belə hiss elədim; axı, sənin səsin elə bil boğazını deşib çıxır, hətta babanı tərifləyəndə də... Yaxşı, yaxşı, burnunu sallama, babandan daha bir kəlmə də demərəm. Sənin baban böyük bəstəkar olub. Razılaşdıq?

Bax, elə o anda, mən qapının astanasında dayanıb eşiyə çıxməq istəyəndə, birdən-birə onun necə gözəl olduğunu gördüm. İstədim ona cavab verəm, təşəkkür eləyəm, sağollaşam onunla, amma elə bil dilim-ağzım bağlanmışdı. Axı bura qədər üz-üzə əyləşib arxa-yınca söhbət eləyirdik. Ürəyimdən qəribə bir hiss keçdi; (sonralar mənə aydın oldu ki, bu hiss iliyimə, qanıma hopubmuş) sən demə, mənə heç nə lazım deyilmiş – kaş o, həmişə beləcə yanında dayanayıd, onun saçlarının ətrini duyaydım, dodaqlarını, mənə mehribanlıqla baxıb gülümseyən gözlərini görəydim, cəsarət eləyib əlimi uzatsam, ona toxuna biləydim...

...Bizi səhnədən buraxmaq istəmirdilər. Uzun süren alqışlar altında iki dəfə səhnəyə qayıtdıq, çalıb, oxuduq, axır ki, pərdə salındı. Məncə, konsertlərdə Davud Balayeviç bizdən çox yorulurdu, hansı nömrə elan olunur-olunsun, o, pərdə arxasından bir anlığa da aralanmaz, gözünü orkestrdən çəkməzdı. Bu gün, pərdə salınan kimi irəli cumub hamımızın əlini sıxıdı: “Təbrik, bax, bu əsl qəlebədi!” Bircə şeydon möyus olmuşdu: birinci cərgədə iki yer boş qalmışdı, onun “nüfuzlu dostu” gəlib çıxmamışdı.

Qapının çıxacağında yenə xeyli adam dayanıb, bizi gözləyirlər, – indi, Yaltada o qədər tanışlığımız var ki... Elələri var, bütün konsertlərə gəlir. Davud Balayeviç onları “əsl incəsənət həvəskarı” adlandıır. Düzdür, Seymour yenə özünü saxlaya bilmədi, atmacasını atdı; dedi ki, onları başa düşməyə nə var, yazıqlar, kurortda işsiz-güçsüz darixıllar, bilmirlər nə etsinlər: ya restorana gedirlər, ya çıxıb sahildə gəzişirlər, ya da bizim kapellanın konsertlərinə bilet alırlar... Amma Seymourun sözüne əhəmiyyət verən olmadı, hamı bilir ki, o hər şeyə inanandı, qorxur ki, bizə göz dəyər. Uşaqlarımız yerdən göyəcən razıdırlar – onların işi heç vaxt belə yaxşı getməyib.

Seymurla yanaşı getdiyimiz yerdə birdən ayaq saxladı, piçilti ilə soruşdu:

– Bəri bax, bəlkə mənə elə gəldi, bilmirəm, deyəsən, bu gün səsin yaxşı çıxmırdı...

Adille bir-birimizə baxdıq, Seymour havadan söz danışan deyil, amma o biri tərəfdən, axı, gərək özüm də hiss eləyəydim. Yaman pərt oldum, qaşqabağımlı salladım. Adil Seymura üzünü tutdu:

– Məncə, səhv eləyirsən, hər şey yerli-yerində id.

– Allaha şükür, – Seymour əl çəkmir, – amma, hər halda, səhər oxuyanda bir özünü yaxşı-yaxşı yoxla! Necə hiss eləyirsən özünü, konsertlər səni yormur ki?..

– Yox, – sözün düzünü deyirəm, – heç bir gilə də yorulmuram.

– Bu nə hoqqadır çıxarırsan, Seymour? – Adil acıqlandı. – Yenə uğuruna kim çıxıb belə?

Seymour başını aşağı salıb hırıldadı, yaman mərdimazar tipdi...

– Qəribə adamlarımız, – deyir. – Sizdən ötrü narahat olanda da inciyirsiniz. – Nə bilesən, bəlkə o, doğrudan da narahat olur. – Gecəniz xeyrə qalsın.

Yox bir, “Yuxunuz şirin olsun!” Nömrəyə girən kimi özümü royalın üstünə saldım, başladım çalıb-oxumağa.

Davud Balayeviç tez-tələsik qapını açıb başını içəri uzatdı, heyrətlə mənə baxdı: gecənin bu vaxtı... Heç nə demədi, içəri girib qapını arxadan bağladı, bir az qulaq asıb dedi:

– Səsinə söz yoxdu! Əla formadasan!

Bu sözdən sonra bir az özümə gəldim. Amma narahatlığım keçməmişdi. Səsin korlanmağının nə demek olduğunu gözəl bilirdim, başıma gəlmişdi. Allah heç düşmənim də göstərməsin – hərçənd, mənim bu yaşda düşmənim də yox idi...

Davud Balayeviç harasa zəng vurdu.

— Nə oldu, niyə gəlmədin? — Başa düşdüm ki, dostu Nikolay Fyodorovla danışır. — Üzr istəməyə dəyməz, başa düşdüm. Mən çox istərdim ki, gedənə kimi bizim uşaqlara, bir dəfə də olsa, qulaq asasan... Birisi gün yaradıcılıq evində çıxış edəcəyik. — Davud Balayeviç gülümsündü. — Bəli, bəli, düz tutubsan, pulsuz konsert verəcəyik, hamı kimi... Amma bunun bizim cavanlara dəxli yoxdu, necə lazımdı — elə çıxış eləyecəklər. Özün görəcəksən!

Dördüncü fəsil

...Mən stola dirsəklənib oturmuşdum, əmidostumla Validənin bahar bayramına şirniyyat hazırlamasına tamaşa eləyirdim. Darçının, cevizin etrindən məst olmuşdum. Mənzər xanım iri şüşə vəzi azca aşağı əyib, badam, şirni qarışığını xörək qaşığı ilə çıxarıır, şəkərbura üçün hazırlanmış xəmirin arasına qoyub bükür, bir-bir Validəyə ötürürdü, o da alan kimi cəld üzünü naxışlayırdı. Darçın, ceviz, vanil ətri bütün otağı bürümüşdü.

Mən arxayınca əyləşib onların nə vaxt otaqdan çıxacaqlarını gözləyirdim.

— Valide xanım, — dedi Mənzər xanım, — zəhmət olmasa, mənə kömək elə, tavanı duxovkadan çıxarım.

Onlar mətbəxdən qayıdana kimi badam-şirni qarışığından dördcə qaşışq ötürdüm! Mənzər xanım dinməzcə qaşığı mənim əlimdən aldı, iyəndiyindən barmaqı arasında sallaya-sallaya mətbəxə apardı, bir andaca yanğını qırmızı ləkələr bürüdü.

— Səndən heç vaxt adam olmayıacaq, — dedi. — Yaxşı adam.... Keç öz otağına!

Mən öz otağıma keçdim.

— Təsəvvür eləyirəm, təsəvvür eləyirəm sən nələr çekirsən. — Bu, Valide xanımın səsi idi.

Elmira gələndə özümü elə göstərdim ki, guya bayaqdən oturub tapşırılmış etdü çalıb-öyrənməklə məşğulam

Yüngül geyinmişdi, donunun üstündən təkcə jaket, vəssalam... Gözümüz qabağına gətirirəm, o, qonaq otağından keçəndə arvadlar necə him-cimlə baxışıblar...

— Yaxşı, yaxşı, — dedi Elmira, — indi mən inandım ki, sən doğrudan da, gecə-gündüz məşğul olursan.

O gələn kimi elə bil otaq işləndi, bayaqkı pərtlik də keçib getdi. Yamanca qızdı bu Elmira! Bir qovluq da gətirmişdi özüylə...

— Səncə, nə olar burda! Bilmirsən? — Elmira qovluğun iplərini açdı — qovluqda not kağızları görünür. — Üz-gözünü turşutma görək, yetər! Görürsən ki?.. Bethovenin əsərləridi. Kimdi Bethoven?

— Lüdviq Van... Anadan olub... Almaniyada...

— Düzdü. — O, örtüyü qaldırdı. — Bax, gör o nələr yaradıb.

— “Sonata”.

— Gözün yaman itidi, ha! Hələ qulağını demirəm...

— Düzdü, sonatadı. İndi bir asan sualıma da cavab ver: niyə bu sonatanı şəhərin o başından bu başına gətirmişəm?

— Mən nə bilim...

— Təkcə birinci səhifəyə boylandım, “dördmərtəbeli” cərgələrlə not yazısı, bolluca diyezlər, bemollar... Sual verməyə, maraqlanmağa həvəsim qalmadı.

— Başa düşdün deyəsən. — Elmira stul gətirdi, royalın yanına qoydu, sonra hər iki əlimdən yapışdı, həmişə olduğu kimi canımdan yenə xoş bir gizilti keçdi. — Bura bax, qulağını aç, iki aydan sonra tətil başlayır. Sən ki, bilirsən, dərslər qurtaran günü bütün siniflər konsert verəcəklər. Elə deyilmi? De görüm, o gün sən nə çalacaqsan?

— Qedikenin etüdü...

— Sən invalidsən? — Elmira yumşaq səslə soruşdu. — Gizlətmə, de?! Onda niyə Qedikeni çalmaşan? Bir də, səndən başqa on beş uşağın oxuduğu bir sinifdə, sən niyə hamidən geri qalan sayılmalısan?

— Bu nə sözdü? — hırslıdım. — Hamidən geri qalanlar Vasif Məmmədov, bir də Gülyə Əlibəyliyi.

— Ola bilər... Amma qadası, sən də zəif, perspektivsiz sayırlar.

— Kim?

— Müəllimlər. İnan, özümdən demirəm ki... Deyirlər, pis uşaq deyil, az-çox dərk eləyir, amma qabiliyyəti yoxdu...

Hiss elədim ki, o, düz deyir, məyus oldum.

— Bilirsən, mən nə cavab verdim?.. Heç nə demədim, susdum... Axı nə deye bilərəm. Amma, ağlıma bir fikir gəldi. — O, püpinin üstünə notu qoydu, royalın arxasında əyləşib sonatani çaldı. Qurtarıb, gözünü üzümə zilledi.

– Xoşuna gəldi?

– Çoox!

– Sən o konsertdə bu sonatanı çalacaqsan!

Hüm... ona nə olub bu gün?! Güldüm.

– Təsəvvür eləyirsənmi, – indi o, xəyalperver kimi danışırı, – əynində frak çıxırsan səhnəyə... Yaxşı, frak olmasın, – mən hırıldayan kimi Elmira beləcə sözünü dəyişdi. – Hami səni gözləyir, amma... səndən heç gözləmirlər. Hami bu fikirdər ki, səhnəyə çıxacaqsan, iki ay əzberlədiyin Qedikeni də qolunu-qıçını sindirib pis günə salacaqsan... Elə bu yerdə sən çıxbı rovala yaxınlaşırsan, əyleşib başlayırsan calmağa. – O, barmaqlarını royalın dillərinə çırpdı. – Təsəvvür eləyirsənmi? Hamısı donub qalacaq. Hamısı! – Elmira qonşu otağa sarı boylanıb göz vurdur.

Mən heyranlıqla ona baxırdım. Nələr deyirdi Elmira!

– Afərin! – Elmira məni tərifləyirdi. – Gör məni necə yaxşı başa düşdün! Çalacaqsan?

Mən yenə nota sarı boylandım.

– Yox, bacarmaram. İnan mənə...

– Əfəlsən, əfəl! Axı mən... mən beşinci sinifdə oxuyanda bunu calmışam! Özüm də “beş” almışam!

– Beşinci sinifdə? – Sevincək dilləndim. – Axı mən hələ dör-düncüyəm.

– Bura gel! – o, yenə əlimdən yapışdı. – Qulaq as, gör nə deyirəm... Söz ver ki, heç kəsə demiyəcəksən! Söz verirsənmi? Mən onu beşinci sinifdə calmışam, düzdü... Amma... sən məndən bacarıqlısan, axı. Eşidirsənmi? İnan mənə, düz deyirem. Sən məndən bacarıqlısan, bütün sinif yoldaşlarından, bütün müəllimlərindən bacarıqlısan.

Mən başa düşdüm ki, indi o, pedaqq kimi danışır...

– Sənin mənliyin yoxdu, – Elmira açıqli danışırı. – Sən musiqini gözəl duyursan, musiqi yaddaşına söz ola bilməz, – o, sağ əlinin barmaqlarını ora-bura dərtişdirirdi, – bax, yaxşı bax! Daha sən tam oktavanı götürə bilirsən.

– Bəs niyə pis calıram?

– Ona görə ki, musiqidən zəhlən gedir, daha doğrusu, oxumaqdan, heç cür başa düşə bilmirəm səni. Sən qəddarsan? Hamiya nifrət eləyirsən! Şükür... bircə məndən başqa... Bəlkə düz demirəm? Sonatanı başlayaqq?..

– Dedim ki, bir şey çıxmayacaq... Ora bax, gör sol əlle nələr çalınmalıdır, mən onu heç iki ilə də öyrənə bilmərəm.

– Ele bilirdim, mənə az-çox hörmətin var. Məni sevindirə bilərdin – bu sonata ən böyük hədiyyən olardı... Özü də birinci, həm də axırıncı...

– Axırıncı? – Nə dediyini yaxşı başa düşmədiyimdən heyrətləndim.

– Hə, hə! Apreldə məşğələmiz qurtarır. Sən ki bilirsən, mənim nişanlım var, aprelə toyumuz olacaq. Səni toyuma dəvət eləyirəm, sən də gərək məni sevindirəsən. İsteyirəm imtahanda hamidan yaxşı çıxış eləyəsən.

– Bəs sonra? Daha məşğul olmayacaqsan?

– Sənə müəllim, repetitor lazım deyil, eşidirsən? Bircə tənbəliyin daşını at! – O, gülümsəyə-gülümsəyə danışırı, mənsə... bu söhbətdən sonra daha ona qulaq asmirdim.

– Bəs mən neyləyəcəyəm?

– Sən? – Mehribanlıqla məni qucaqlamaq istəyəndə əlini kənar-a itələdim, üzümü çevirdim. Heç onunla danışmaq belə istəmirdim...

İmtahana iki ay qalmışdı, bu iki ayda möhkəm hazırladıdım.

Bu neçə ildə ilk dəfə idi ki, ixtisasdan “beş” alırdım.

Şəm yeməyinin nə vaxt qurtaracağına səbirsizliklə gözləyirdim. Mənzər xanım çay gətirən kimi qiymət cədvəlini əmimə uzatdım.

– Afərin! – O, qiymət cədvəlini Mənzər xanıma verdi. – Bura bax, bir dənə də “üç”ü yoxdu!

Mənzər xanım qiymətlərə diqqətlə baxırdı.

Mən dedim ki, gedib anama baş çəkmək istəyirəm. Qiymət cədvəlini unudub ikisi də duruxa-duruxa gözünü mənə zillədi.

– Mən anamı görmək istəyirəm! – dedim.

Əmim başını aşağı saldı, heç üzümə də baxmadı, vazdan mürəbbə götürüb çay içməyə başladı.

– Razılıq verməsəniz, buraxmasanız, özüm gedəcəyəm!

– Əgər sən ona lazım olsaydın, – Mənzər xanım dedi, – iki yaşında səni atmazdı.

– Dayan görək, elə danışma! – Əmim ona acıqlandı. – Sonra üzünü mənə tutdu: – İkinci dəfədi mənə belə deyirsən. Doğrudanmı, anana baş çəkmək istəyirsən?

– O heç yana getməyəcək! – Mənzer xanım hirsənsə də, əmim onun sözünə əhəmiyyət vermədi, hiss elədim ki, mənim cavabımı gözləyir. Başımı ehmalca tərpətdim.

Bazar günü əmimlə vağzala getdik. O, beşinci vaqonun bələdçisinə yaxınlaşış salamlaşdı, sən demə, tamış imiş, biletini ona verib xahiş elədi ki, məndə gözü olsun. Kupedə xeyli vaxt yanaşı oturduq, o, dinməz-söyləməz fikrə getmişdi, amma hirsli deyildi; sonra xəbərdarlıq zəngi vurulanda ayağa qalxdı, başını sığalladı, kurtkamın döş cibinə zərf qoydu, “anana çatdırarsan” – deyib, kupedən çıxdı. Vaqonun pəncərəsindən baxırdım, qatarın tərpənməyini gözləmədi. Zərfi çıxartdım, ağızı açıq idi, pul qoymuşdu ora.

Qatar səhər Rostova çatdı. Biz, bələdçi ilə mən perrona çıxanda anamla üz-üzə gəldik. O məni əlüstü tanıdı, qucaqlayıb dedi ki, yaman böyümüsən, əvvəlcə gülümsündü, sonra ağladı – əlbəttə, sevincindən ağlayırdı. Yanında bir kişi dayanmışdı, məni görən kimi göz vurdub, əlini uzadıb tanış oldu. Bu, Viktor əmi idi. Anamın əri... Gülerüz, mehriban adamdı.

Rostovda olduğum müddətdə Viktor əmi hər gün məni özlərinin teatrına aparırdı. Orda hamı ilə tezcə tanış oldum. Özümü orkestrin yanına verib, Viktor əminin oynadığı bütün tamaşalara baxırdım, “Səməndər quşu”, “Əs, külək”, “Anjelo” daha çox xoşuma gəlirdi. Teatrda hamı deyirdi ki, anam çox yaxşı aktrisadı, heyif ki, onu səhnədə görə bilmədim. Bir ay bundan qabaq uşağı – qızı olub. Vağzaldan evə çatan kimi onu gördüm. Anam məni qarşılıamağa gələndə uşağı rəfiqəsinə – teatrda bir yerdə işlədiyi Vera Stepanovnaya tapşırıbmış. Anam dedi ki, qızın adını Lena qoymuşuq, mən onu sevib-əzizləmeliyəm, çünki bacımdı...

Mənim yerimi özüaçılan çarpayıda saldılar, Viktor əminin getirdiyi bu çarpayıda yatmaq lap ürəyimden idi.

Hamımız bir otaqda qalırdıq, Viktor əmi dedi ki, bu yaxnlarda teatrın aktyorlarına evlər veriləcək, onda bizə də çatacaq...

Rostovda bir həftə qaldım.

Ayrılarda anam dedi ki, mənsiz ürəyi əsir, cəmi bir-iki il qalıb, hamımızın bir yerdə yaşayacağımız günü səbirsizliklə gözləyir. Mən yola düşəndə yaman həyəcanlı idi, elə hey ağlayırdı, onu sakitləşdirməyə çalışsam da, axırdı, bir az sonra, qatar tərpənəndə kupedə özüm də göz yaşımı saxlaya bilmədim...

Beşinci fəsil

Hər hansı məktubu oxuyanda, məzmunundan, xəttin, yazılışın necəliyindən asılı olmadan, onu göndərənə paxılığım tutur. Neçə dəfə özüm də məktub yazmaq istəmişəm, amma təkcə başlangıçından savayı heç nə alınmayıb: “Salam, əziz filankəs”... Vəssalam. Az qala bir saat vaxt sərf eləyib beş-altı cümləni yazandan sonra, saxtakarlığına görə her notu qulağımı deşən bu kasib “uvertürəni” gözdən keçirmək üçün mən mütləq dayanmalı idim; sonra onu “ifa eləməyə” başlayırdım, ifanın forması da, ritmi, üsulu da partitura-nın məzmununa tamamilə uyğun gelirdi – belə ki, kağızı əvvəlcə bir neçə dəfə səliqə ilə qatlayıb yavaş-yavaş, ləzzətlə cırıq-cırıq eləyirdim...

Beləcə, mən ömrüm boyu bir dənə də olsun, məktub yazıb başa çatdırı bilmədim. Amma onu da deyim ki, yaza bilmədiyimə görə heç vaxt məyus olmamışam, mənimlə məktublaşacaq adamların sayı o qədər də çox deyildi, odur ki, telefonla, telegramla birtəhər keçinmişəm.

Əmim xırda-xırda yazsa da, onun məktubu dörd şagird dəftəri vərəqinə güclə yerləşmişdi. Əmimin məktubları, bir növ, gündəliyi xatırladır; nə dərəcədə vacib olub-olmamasına baxmayaraq, bütün hadisələr xronoloji ardıcılıqla şərh edilir.

Birinci səhifədə Mənzer xanımın soyuqdəyməsindən, bu soyuqdəymənin sətəlcəmə keçmək təhlükəsindən uzun-uzadı danışılırdı. Sonra onun əzab-əziyyəti təsvir olunurdu, amma soyuqdəymənin nə ilə neticələnməsi bilinmirdi, çünki söhbətin ən şirin yerində birdən-birə, gözlənilmədən “bağ əhvalatı” başlayırdı; sən demə, əmimin bağında, evin lap qabaq-qənşərində mayda öz əlilə saldığı iki üzüm tənəyi bitibmiş. Əmidostunun soyuqdəyməsinin “aqibəti” üçüncü səhifənin başlangıçında verilirdi; o, sağalıb, həkimlərin qadağasına və zəifləməsinə baxmayaraq, hərdən ayağa durub otaqda gəzinir...

İki il bundan evvel, Tbilisidəki bircə gün qaldığım ev elə bil gözümün qabağındadı. Əsgərlikdən qayıdanda onlara baş çəkdim. Yادimdادر, aeroportda hərbiçilərin kassasında biletimi beşcə dəqiqəyə qeydiyyatdan keçirib şəhərə yollandım.

Sən demə, onların evi şəhərin lap mərkəzində imiş. Hay-küylü prospektdən dönüb iki-üç kvartal gedəndən sonra gözlənilmədən sakit, kölgəli Napareuli küçəsinə çıxdım. Darvaza qapısı açıq idi, o qədər də böyük olmayan daş evə sarı kərpic qırıntısı döşənmiş cığır uzanıb gedirdi. Eyvana qalxanda Mənzər xanımı gördüm. O, əvvəlcə məni tanımadı. "Salam, Mənzər xanım" – deyəndə cavab vermedi, gözlərini iri-iri açıb diqqətlə baxdı, sonra yaxınlaşış məni qucaqladı. Bir neçə anlığa elə beləcə qaldı. Mənə elə gəldi ki, onun boyu balacalanıb, özü də yaman arıqlayıb; heç cür inanmirdim ki, Mənzər xanım onu görmədiyim bu illər ərzində belə qocala bilər. Gözünü məndən çəkmirdi, emimin iş yerine də zəng vuranda ikicə kəlmə dedi:

– O geldi...

Dəstoyi ondan aldım, əmimlə salamlaşış, hal-əhval tutдум. Əmim dedi:

– Mən gələnə kimi heç yana tərəfənmə! Eşidirsənmi? Onca dəqiqədən sonra evdəyəm, – bu sözləri piçilti ilə dedi...

Axşam üçümüz eyvanda oturub xeyli söhbətləşdik. Əmim səhərisi işə getmədi, sonra aydın oldu ki, nahaq getmədi; səhər yeməyindən başlamış təxminən günortaya kimi ancaq məni işə düzəltmek yollarından danişdi, ona görə "təxminən" deyirəm ki, günortaya qədər dayanmağa nə hövsələm çatdı, nə həvəsim qaldı. O, ara verdi, mən fürsətdən istifadə eləyib bağa düşdüm, bir az gəzib dolaşdım, amma yenə də özümə gələ bilmədim. Küçəyə çıxdım. Geri dönüb onlarla sağıllaşmadan çıxb getdim.

...Üçüncü səhifənin ikinci yarısında öz işlərindən, "rəsmi xəbərlərdən" söz salırdı. Öyrəndim ki, Bakıda əmim işleyən nazirlikdə, respublikadan kənardakı filialların işlerinin qaydaya düşməsinə illərle əməlli-başlı əngəl törədən bir şöbə axır ki, bağlanıb. Filialların işindən heç nə yazılmamışdı, yəqin əmim belə başa düşüb ki, onun əvvəlki məktublarını oxumaqla mən hər şeyi öyrənmişəm.

Dördüncü səhifədəki məlumat mənim beynimi yerindən oynatdı, üstəlik qonşu çarpayıda uzanıb mürgüləyən Adili də silkələdi. Özüm də məettəl qaldım; məktubun o yerinə çatanda Adıl gözünü açdı, qalxıb çarpayıda oturdu, gözünü üzümə zillədi – elə bil o gözər nəyisə öyrənməkdən ötrü alışib yanındı.

Əmim yazırkı ki, İrkutskdan bacım Lena gəlib, neçə gündür onlarda qonaq qalır. Özü də, bircə məqsədlə gəlib: məni – yeganə qardaşını görmək üçün... Onun sözündən belə çıxırkı ki, Lena neçə il bu arzu ile yaşayıb, Tbilisiyə gəlmək imkanı tapanda fırsatı fövtə verməyib. Əmimin Tbilisidə, nazirliyin filialında işləməsini, ailəsinin də orda yaşamamasını, ev ünvanını Lena Bakıya, nazirliyə məktub yazmaqla öyrənib. Yazırkı ki, Lena çox diqqətcil, həssas adam imiş; mən əlüstü başa düşdüm ki, Lena Mənzər xanımın qayğısına qaldığına, həyət-bacada ona əl-ayaq verdiyinə görə əmim belə yazar – hərçənd, məktubda bu haqda heç nə deyilmirdi...

Mən məktubu Adilə uzatdım ki, oxusun. O oxuyunca, Lena ilə bağlı bildiklərimi xəyalımda götür-qoy eləməyə çalışdım.

– Bax, buna sevinməyə dəyər, – dedi Adil. – Təsəvvür eləyir-sənmi, demək, sənin bacın var imiş!

– Təsəvvür eləyirəm... Nə olsun ki?.. Coxdan bilirdim ki, ikinci ərindən anamın uşağı var, onun adının Lena olduğunu indi bildim, hərçənd, vaxtilə anam mənə demişdi...

– Tez ol, get telegram vur, qoy bacın Yaltaya gəlsin!

– Niye? – deyə heyrləndim. – Axı mən onu tanımırıam, üzünü görməmişəm, heç qanım da qaynamır ona... Qoy bir az yaşasın Tbilisidə, məktubdan bilinir ki, bacım onların xoşuna gəlib, sonra da, məzuniyyəti qurtaranda çıxb gedər İrkutska...

Adil mənim dediklərimi heç eşitmək istəmirdi, itkin bacısını tapan qardaş roluna girmişdi.

– Bilseydim ki, mənim hardasa bacım yaşayır... – romantik səslə dedi və fikrə getdi.

– Bilsəydin neylərdin? – maraq xatirinə sual verdim.

– Heç bir dəqiqə də dayanmazdım, axtarardım. Zarafat deyil, hardasa doğma, əziz adamin yaşayır, sənin də onu görmək imkanının yoxdu. Heç belə də zülm olar?

– Belə ah-ufalar sənə yaraşdır. Saksafonçu belə sentimental ola bilməz, bu gec-tez sənin çalğına da təsir eləyər. Əger skripkaçı, ya

da fleytaçı olsaydın – başqa məsələ! Sızıldamaq onların elə bil boyuna biçilib.

– Bura bax. – Adil üzümə baxdı. – Gedək pocta, konsertə kimi hələ vaxtimız var, gedək telegram vuraq Tiflisə.

– Əl çək məndən! – hirsələ əlimi yellədim.

Qəribədir bütün bu söz-söhbətlər nə üçünsə məni əsəbileşdi-rirdi. Həm də ona görə pərt olmuşdum ki, Adil bunu hiss elədi. O, pəncərənin qabağında dayanıb gözünü dənizə zilləmişdi. Mən ona yaxınlaşdım, yanaşı dayandıq.

– Bağıشا, – dedim.

– Gəl, telegram vur!

– Yene başladın? – Əl çək deyirəm. Heç üzr istəmirəm!

Gündüz saat ikidə konsert vermək üçün yaradıcılıq evinə getdik. Valera dedi ki, yaradıcılıq evi şəhərdən qıraqdadı, Yalta ilə “Artek” arasında. Saat yarm yol getdik, əvvəlcə şose yolla, sonra isə ensiz, hər iki tərəfdən qayalarla əhatə olunmuş asfalt yolla irəlilədik; axırda dənizə endikcə, bu yola serpentin – rəngli daşlar döşənmişdi. Seymour yol boyu elə hey deyinirdi; axşam çəkəcəyi zülmü əvvəlcədən bilə-bilə, bu qədər əziyyət çəkə-çəkə gedib pulsuz, “şef” konserti verməyin nə mənası var? – deyirdi. Gözləyirdim ki, Seymurla yanaşı oturan Davud Balayeviç indicə dillənəcək, amma, o, ağızına su alıb susurdu, yaman fikrə getmişdi, qayğılı, kədərli görünürdü.

Konsert verəcəyimiz zal çox xoşuma geldi; o qədər də böyük deyildi, antresollar¹, qaralmış bürünc çilçıraq, rəngli parket – hamısı yerli-yerində... Divarlar döşəmədən tavana kimi çəhrayı şəbəkə-lərlə işlənmişdi, amma yaqt və tünd-yaşıl rəngə çalan nəhəng vitrajlar hesabına zal işıqlı idi.

Ömründə ayağım bura dəyməmişdi, ancaq içəri girən kimi mənə elə gəldi ki, nə zamansa burda olmuşam, kim bilir, bəlkə də yuxuda görmüşəm.

Seymur qayğılı-qayğılı zalı gözdən keçirib dedi ki, akustikasından xəbərimiz olmayan bu binada bu gün səs ucaldansız çıxış edəcəyik; mikrofonsuz çıxışa yadırğadığımız üçün özümüz də bilmirik bir şey alınacaq, ya yox...

¹ Evin üstündə yarımmərtəbə və ya binanın içinde yuxarıda balkon şəklində

Səhnədə antresollara qalxan taxta pilləkənin altında alətlərimiz çıxdan sıralanmışdı.

Valeranın dediyindən aydın oldu ki, camaat nahar eləyir, on beş dəqiqədən sonra gələcəklər. Seymour, yenə həmişəki kimi giley-güzər üstündə köklənmişdi; bu “dilsiz-ağlızsız, dözümlü” artistlər yuxarıdan baxanları, ümumiyyətlə, “kimsəsiz, yiyəsiz sənət fədailərinə” az qala nifrət bəsləyenləri o ki var qamçıladı, bizi süfrə arxasına dəvət etməyən ev sahiblərinin “huşsuzluğundan” da dedi...

Davud Balayeviç göründü, direktorun onları nahara dəvət elədiyini bildirdi, ancaq, çıxışa görə imtina etmək lazımlılığını söylədi. Doğrudan da, yarım saatdan sonra səhnəyə çıxacağımızı bilə-bilə, boğazımızdan çörək ötməzdik... Davud Balayeviç bu “tarixi valdan” danişdi, sən demə, son iki yüz ildə burada, en yüksək mərhələdə dünyanın taleyini həll etəyən görüşlər olub. O, nə isə, yaman fikrili idi, danişa-danişa elə hey çıxış qapısına sarı boyanır-dı və... birdən sözünü ağzında qoyub zaldan çıxdı.

Beləcə, sırı-sırı səbəblər üzündən keçmişin böyük şəxsiyyətlərinin bu salonda nədən danişdiqlərini hərtərəfli öyrənə bilmədik...

Davud Balayeviç beş dəqiqədən sonra qayıtdı; kişi yamanca dəyişmişdi, onu tanımaq olmurdı. O, həyecanlı idi, əsəbiliklə əlini əlinə sürtdü; demək, əslində kefi kök idi, özü qarşımızda dayansa da, sevincindən fikri-xəyalı göyün yeddinci qatında idi.

– Uşaqlar, – Davud Balayeviç elə bil nitq söyləyirdi. – O gəldi! – Diqqətlə üzümə baxdı, istədiyini görmədiyindən pərt oldu. – Nikolay Fyodoroviç deyirəm, tələbəlik dostumdu mənim! Cox nüfuzlu adamdı, həm nüfuzlu, həm də xeyirxah... Ondan çox şey asılıdı.

– Onun “nüfuzlu adam” olduğunu sizdən eşitmışdım. – Seymour özünü saxlaya bilməyib gülümşəyə-gülümşəyə dedi.

– Siz nahaq gülümşəyirsiniz, maestro, – Davud Balayeviç soyuq, təkəbbürlü səslə dilləndi. – Çox nahaq elə fikirləşirsiniz. Məni tanıyanlardan biri də deyə bilməz ki, məndə ne vaxtsa, kimə-sə yarınmağa meyl olub. Bəli, bəli! Siz indicə bunu fikirləşirdiniz. – “Nikolay Fyodoroviç nüfuzlu adamdı” – deyəndə, mən onu nəzərdə tuturam ki, belə mövqeyi ola-ola, yəni bizim incəsənet aləmində ən böyük vəzifələrdən birini daşıya-daşıya, o, musiqini çox həssaslıqla duyur, onu ən yüksək səviyyədən qiymətləndirir,

bu xoşbəxtlik də hər adama qismət olmur. Bir də onu demək istəyirəm ki, əgər o, bu gün bizim kollektivi layiqincə qiymətləndirsə, – sözsüz, bu qiymətə layiqsiniz – bəxt ulduzunuz parlaya biler...

– Məsələn, nə ola biler? – Seymour yene gülümsünürdü.

– Məsələn, Moskvannın konsert zallarının birində, yaxud Mərkəzi televiziya ilə çıxışınız... – o, özündən razi halda bize baxdı, ancaq bu dəfə hamının üzündə ümidi və sevinc işığı gördü. – Düzü, mən inanmadım, onun gələcəyinə şübhə eleyirdim... Axır ki, gəldi!.. Qalanı bizdən asılıdır. Vəssalam...

Onun sözləri uşaqların hamısına, hətta Seymura da təsir elədi...

Konsert başlayan kimi bu, aşkar hiss olundu. Düzü, bu qastrol konsertlərinin heç birində onlar xalturaya yol verməmişdilər, amma bu gün ilk akcordlardan başlamış qeyri-adi həvəslə, ehtiramla çalırdılar. Seymour ilk nömrədə uşaqların əl-qol açması üçün nə lazımdı elədi. Oturub gözlədiyim balaca otaqdan zal görünmürdü, amma Adilə Borisin solo çalğılarının doğurduğu əks-səda onu göstərirdi ki, ora yiğışanlar təsadüfi adamlar deyil. Hərçənd Seymour səhər-səhər hamını qorxutmuşdu ki, yazılıclar, bəstəkarlar və aktyorlar qarşısında çıxış eləmək müşkül işdi...

Mənim növbəm gəlib çatdı. Zal ağızınan dolmuşdu, birinci cərəğə bizim ikicə addimlığımızda idi, axırkıncı cərgədən o yana – açıq qapıların arasına kreslolar qoyulmuşdu.

Seymour “Sədaqət” mahnısının girişini ustalıqla, zərif-zərif “toxuduğu” bir vaxtda, mən zala göz gəzdirdim. Elə bilirdim Davud Balayeviç hansı cərgədə öz dostu ilə yanaşı oturub, mən də axır ki, Nikolay Fyodoroviçi görəcəyəm, nədənsə, o, zalda yox idi. Onun əvvəzində Məryəmi gördüm. O, ikinci cərgədə oturmuşdu.

Məryəmi sahildə görəndən sonra inanırdım ki, Yaltada, günlərin bir günündə ona rast gələcəyəm. Nömrədən çıxan kimi hər gün, hər dəqiqə gözləyirdim, amma bir dəfə də rast gəlmədim ona...

Mənə elə gəldi ki, bu üç ildə o heç dəyişməyib. Otuz beş yaşındadə yenə də zərif, cavanca qızı oxşayı.

İkinci cərgədə, düz mənimlə üzbeüz eyləşmişdi, üz-gözündə təbəssüm, mənə baxırdı. Biz axırkıncı dəfə görüşəndə o gülümsüñürdü...

O günlər yadına düşürdü...

– ...sən mənə zülm eleyirsən. Heç cürə başa düşə bilmirəm, nə isteyirsən, başa düşmürəm, nə olub sənə?

O zaman heç nə deyə bilmədim, çünki deməyə söz tapmirdim...

Dodaqlarımı onun üzünə söykəyib gözlərimi yummuşdum, sevinc dolu bir heyəcan içinde ona sözələr demək istəyirdim, elə sözələr ki, heç zaman nə onu bezdire bilərdi, nə məni, elə sözələr ki, sonralar tekrar eleyəndə mənim qollarım arasında, gözlərini yumub qulaq asa bilərdi, yorğun, soyuq dodaqlarını ciynime söykəyib susardı...

Ona heç nə deyə bilmədim, çünki içimdə dilimi-dodağımı bağlayan bir nifret və acıq baş qaldırmışdı, o, heyrətlə, vahimə dolu gözlərlə mənə baxırdı, mən onu ən ağır sözələrlə təhqir eləmək istəyirdim, var gücümlə üzünə sillə çəkmək istəyirdim.

– O mənim ərimdi, başa düşürsənmi? Səni görəndən on il əvvəl tanış olmuşduq.

– Axı sən məni sevirsən! – sözələr güclə dilimdən çıxırdı. – Necə ola biler ki, sən həm onunla, həm də mənimlə bir yastiğa baş qoyursan? Heç belə də məhəbbət olar? Mən bütün bunlardan iyrənmişəm. Sən ondan uzaqlaşacaqsan, ya yox?

O, başını buladı.

– Yox.

– Nə qədər ki, onunlaşan, səni heç görmək belə istəmirəm, eşidirsənmi? Axırkıncı dəfə deyirəm...

O vaxtdan bəri üz-üzə gəlməmişdik. Mən hər gün, hər saat gecə-gündüz onun haqqında fikirləşirdim. Olub-keçənlər yadına düşdükçə keyləşirdim, əlim-ayağım yerdə üzülürdü; birinci ili dəhşətə gelirdim, gündüzlər əlim heç nəyə yatmadı, gecə yarıyadək arxası üstə uzanırdım, gözümə yuxu getmirdi, bir yerdə olduğumuz bütün günləri bir-bir xatırlayırdım, qısqanlığın elində qıvrıla-qırırla qalırdım.

Elə birinci dəfə ərini gördüğüm gündən bu hiss mənə aman vermirdi. O güne kimi mən onun haqqında heç vaxt fikirləşmirdim, yada salmirdim onu, amma bilirdim ki, belə bir adam var – Məryəm özü danışmışdı – Bakı-Həstərxan arasında işləyən “Qrozni” sərnişin gəmisinin kapitani. O, sahildə – Bakıda olanda gündüzlər görüşürdü; teatrda bütün məşqlərinə gelirdim, hərdən otaqda ikilikdə olanda mən onunçun oxuyurdum, ya da bir yerdə təzə mahnilər öyrənirdik. Belə günlərdə bəzən axşamlar, onun tamaşalarında görüşərdik, “Çio-Çio-San”da, “Yevgeni Onegin”də oxuyardı. Onun gözəl, zəngin koloratur səsi vardı. Mən ona

heyranlıqla qulaq asardım, həm də bilirdim ki, səhnədən də məni görür, elə oxuya-oxuya məni fikirləşir.

Ərini görəndə tamaşaşa gəldiyimə görə çox məyus oldum. Məryəm bizi tanış elədi, məni göstərib gülümsünə-gülümsünə dedi ki, cavan, istedadlı müğənnidi, özü də yaxşı usaqdı. O, gözümüzün içində diqqətlə baxıb əlimi möhkəm sıxdı. İlkimiz də bir boyda idik, amma o mənim gözümə yekəpər, qorxunc vəhşi kimi göründü; başdan ayağa əzələdən tökülmüş ağır gövdəsi, sərt üzü, qalın qasłarı, iri burnunun altındaki enli bığları qarşısızlaşınmaz, amansız güc kimi adamı əzirdi. Elə həmin anlarda ağlıma gəldi ki, (sonralar da bu fikir heç başından çıxmırıldı) o, ancaq istədiyi vaxt Məryəmi oxşaya bilər, dodaqlarından öpə bilər. Həm də vahimə içində hiss elədim ki, arvadının aşnası olduğunu eşidə bilər... Bunu bir kəsə demək, açıb-ağartmaq olmazdı. Bunu nə özümə bağışlaya bildim, nə də Məryəmə...

Qoribədir, bu gün Məryəmə baxanda heyrətlə hiss elədim ki, ona nə nifretim var, nə acığım; ürəyimdə bir boşluq yaranmışdı, o boşluğu doldurmağa xatirelərlə dolu ötən günlerin də gücü çatmırıdı.

Həvəslə, ürəkdołusu oxuyurdum, elə bil azad nəfəs alırdım, bütün səs tellərimlə, bütün sinirlərimlə bunu duyurdum; bu anlarda səsim mənim ixtiyarımında idi, arxayınca, gərginiksiz-filansız öz işimi görməkdə idim... Alqış qopan vaxtı Seymura yaxınlaşdım, xahiş elədim ki, Tolyaferrinin “Məhəbbət bayramı” mahnısına royalda bir keçid eləsin. Seymourun üzündən oxudum ki, mahnının melodiyasını unudub. Təəccübənlənmədim, çünkü bunu sonuncu dəfə iki il bundan qabaq çalıb oxumuşduq. O vaxtdan bəri mahnını oxumağa məndə heç həvəs oyanmayıb. O da yadimdə qalıb ki, mahnını özüm üçün iki dəfə “təzələmişəm”, özü də ikinci dəfə Məryəmin rəhbərliyi ilə öyrənmişəm. Əvvəlcə eşidəndə heç xoşuna gəlmədi, dedi ki, düzgün oxumursan, səs tellərini beləcə zora salmaqla oxumaq olar, belə halda səs istənilən yüksəkliyə çata da bilər, ancaq təbiiliyini, gözəlliyini itirər. Oxuya-oxuya öz tembrimi bərpa elətdirmeyince, Məryəm el çəkmədi...

...Hə, Seymour “Sədaqət” mahnısının girişini çala-çala, azca sezikcək bir tərzdə başını buladı, hiss elədim ki, bu melodiya məni əməlli-başlı tərpədib, yaman həyəcanlanmışdım. Məryəmə baxdım, deyəsən o gülümsünürdü. Mahnının ilk sözlərini, nədənsə, heç özü-

mün xəbərim olmadan, piçilti ilə dedim; dedim ki, bu gün mənim ən böyük bayramımdır, dedim ki, bu, insana ömründə bircə dəfə qismət ola bilər; piçilti ilə dedim ki, bu dünyada belə xoşbəxtliyi nə pulla, nə güclə, nə sözlə qazanmaq olar, çünkü bu mahnı elə bir sevincin şərəfinə qoşulub ki, o sevinc heç nə ilə müqayisəyə gelməz...

Konsert çox uzandı, yenə bizdən el çəkmək istəmirdilər.

Davud Balayeviç üzdən qayğılı görünse də, sevincini gizləyə bilmirdi, o, axşam konsertini başqa vaxta keçirmək üçün bir neçə dəfə direktorun otağına baş vurdu. O axşam biz hamımız sevinirdik. Konsertdən sonra yaradıcılıq evindəkilərin hamısı – hətta aşpazlar və sürücüler belə – bir-bir bize yaxınlaşır, əlimizi sıxıb gözəl-gözəl sözlər deyirdilər. Məryəm də mənə yanaşış əlimi sıxdı, indi yaxşı oxuduğumu sevinç dedi və tezçə də kənara çəkildi. Onun nə vaxt çıxıb getməsindən heç xəbərim olmadı, çünkü ele həmin andaca Davud Balayeviç yaxınlaşıb dostunu – Nikolay Fyodoroviçə arvadını mənimlə tanış elədi. Əslində Davud Balayeviç ağızını açmamış biz özümüz tanış olduq və Nikolay Fyodoroviçin arvadı məni öpdü, əri mənə baxa-baxa başını bulayırdı, elə hey deyirdi: “Aferin sənə, aferin sənə! Sən lap qiyamət oxuyursanmış!”

* * *

Məryəmi daha görə bilmədim. Zala baxa-baxa elə hey onu axtarırdım, amma bir şey çıxmırıldı. Seymour hərdən mənə ehtiyatla, narahatlıqla göz qoyurdu, biz “Latviya”ya keçəndən sonra bir az arxayınlaşdı...

Yerimizi rahatlayan kimi Davud Balayeviç dedi ki, çıxışlarımız hamını görünməmiş dərəcədə heyran qoyub, əger lovğalanmasaq, bundan sonra daha böyük uğurlarımız olar. Adil mənim yanında əyləşmişdi, ağızını açıb heyranlıqla, işim-işim işildayan gözlərini döyə-döyə Davud Balayeviçə qulaq asırdı...

* * *

Maşınımız ayın işıqlandırıldığı yolla gedirdi, usaqlar mürgüləyirdilər. Adil də başını çiynimə qoyub yatmışdı. Elə bu orkestrlə “Selxoztexnika” klubunda işlədiyimiz günlər yadına düşürdü. Onda da hər gün, beləcə mürgü döyə-döyə avtobusla rayonlara gedirdik,

yüz, hərdən də yüz əlli kilometr qət eləyirdik; cəmi saat yarımlıq çıxışımız olardı, amma bütün günümüz yollarda keçərdi. O zaman mən evimizdən tamam uzaqlaşmışdım, heç yanda da oxumurdum. Gündərin bir günü mənim səsim tamam batmasaydı, kim bilir, orda hələ nə qədər işləyəcəkdir. Seymour elə o gün klubun direktoruna bildirdi ki, biz onunla haqq-hesabı çürütmək fikrindəyik. Bu söhbət Adillə mənim yanında oldu; klub müdürü bizdən iki həftə də işləməyi tələb eləyəndə Seymour hirsindən tir-tir əsirdi. O, artıq-əskik bir söz işlətmək istəməsə də klub müdürünün üstünə qışqır-a-qışqır dedi ki, məhz onun eclaflığı, xəsisliyi üzündən müğənni gül kimi səsini itirdi və hətta onu məhkəməyə verməklə hədələdi...

Seymurla Adil məni yaxşı bir mütəxəssis yanına apardılar, o da baxan kimi əsəb gərginliyi üzündən bu kökə düşdüyümü söylədi. O mənə ürək-dirək versə də, səsimi itirməyim vecimə deyildi. İynə sancıqla müalicə olunmağımı məsləhət gördü. Adillə Seymour olmasaydı, müalicə kursunu axıra çatdırın deyildim, çünki o axmaq iynələrə heç inamım da yox idi, hər dəfə də səkkizini-onunu sancırdılar. Onlar hər gün mənə baş çəkirdilər, "iynəsancma seansi" qurtaranda gedirdilər. İki aydan sonra səsim tamam kəsildi. Amma "Selxoxtexnika" klubuna heç ayağımızı da basmadıq.

Nikolay Fyodoroviçlə arvadı bir həftə ərzində bütün konsertlərimizə gəldilər. Axşam, yola düşməzdən bir gün əvvəl, mehmanxanaya gəlib bildirdi ki, Mədəniyyət Nazirliyi ilə mənimlə bağlı hər şeyi danışib. Bir ay sonra Macaristanda keçiriləcək mahnı festivalına məni də göndərəcəklər. Söhbətin təkcə məndən getdiyini əvvəlcə başa düşmədim. Nikolay Fyodoroviç bildirdi ki, iki gündən sonra mən gərək Moskvaya gedəm, orda, iki ay ərzində təcrübəli konsertmeysterlərlə xüsusi program hazırlamalıyam. Əvvəlcə özümü itirən kimi oldum, sonra, hiss eləyəndə ki, uşaqlar hamısı, həm də Davud Balayeviç mənim getməyimə ürəkdən sevinirlər – rahat nəfəs aldım. Üstəlik, Nikolay Fyodoroviç vəd elədi ki, bundan sonrakı qastrolların ləğv olunması üzündən orkestrin maddi cəhətdən zərər çəkməməsi üçün filarmoniyanın rəhbərliyi ilə danışacaq...

O gecə gözümə yuxu getmirdi...

Həmişə olduğu kimi, səhər tezdən oyandım. Beşə beş dəqiqə qalırdı, heç saata baxmasam da olardı! Elə bil uşaqlıqdan mənim

icimdə zəngli saat qurulmuşdu; nə qədər gec yatsam da, ala-torandan oyanmalı idim. Amma düzü, belə oyanmaqla heç könlüm açılmırı; ala-toranlıqda ağlıma min cür xoşagelməz fikir gəlirdi... İndi isə şikayətlənməyə haqqım yox idi, kefim də elə bil kökəlmışdı, bir sözlə, bu gün uğurlu bir gün idi...

Qalxıb açıq pəncərəyə yaxınlaşdım. Dənizin sakit, yuxulu üzünenə, kimsəsiz sahile zərif, qırmızımtıl işıq çiləyən günəşin ilhq şəfəqləri, bir də çiçək qoxulu tərtəmiz hava gözəl bir səhərin açılmasından xəbər verirdi.

Adil hələ oyanmamışdı. Həmişə narahat yatardı, yuxuda özözünə danişardı. İndi, sakit üzünə baxanda hiss eləyirdin ki, nə isə, xoşagələn bir yuxu görür. Nə bilmək olar, bəlkə də "sarı geyimli kadr"la görüşüb sahildə, "Oreanda"nın pəncərəsi qabağında gezişirlər, ya da Xəzər qıraqındakı evlərinin birinci mərtəbəsində əyləşib səhər yeməyi yeyirlər. Adilin bu evinin sorağı – gələcəkdə onu dənizin lap qıraqında tikdirməyi arzulayırdı – bizim uşaqların hamısına çatmışdı... Adilin layihəsinə görə, ikinci mərtəbə bütövlükdə "yaxşı və əziz adamlar" üçün ayrılmışdı, birinci mərtəbə isə heç bir arakəsməsi olmayan nəhəng bir zal kimi nəzərdə tutulmuşdu. İkinci mərtəbədə qalanlar her səhər bura, uzun bir stol arxasına yiüşəcaqdılar. Birinci mərtəbədə səhər yeməyinə Adil xüsusi əhəmiyyət verirdi; onun fikrincə, səhər-səhər hər cür zehlətökənlərdən uzaq bir guşədə, ancaq ürəyinə yatan adamlarla üz-üzə oturmaq nəyə desən dəyərdi...

Mən paltarımı geyinib sakitcə otaqdan çıxdım.

Sahilboyu axıracan getdim, limana çatanda geri dönüb səhərə üz tutdum, sakit küçələri gəzib-dolaşdım.

İki saatdan sonra, Nəbatat bağına çatanda qətiyyən yorulmamışdım.

Sərv ağacları xiyabanının sonunda, uzun bir şüşəbənd şitilliin astanasında qoyulmuş skamyada yaşı kişi əyləşmişdi, əynində göyümtül iş paltarı, başında həsir şlyapa vardi. Darvazadan içəri girən kimi məni gördü, amma belə ala-torandan, icazəsiz-filansız gəlməyimə qətiyyən fikir vermədi. Hətta ayağa qalxıb məni mehribanlıqla salamladı. Verdiyi sual da, nədənsə, parol kimi səsləndi:

– Siz kaktus aparmağa gəlibsiniz?

– Xeyr, – dedim, – mən elə-belə, baxmaq isteyirdim...

Dumduru göy gözlerini mənə zilləyib bir anlığa fikrə getdi, sonra sakitcə başını tərpətdi. Yenə girəcəkdəki skamyada yerini rahatladı, mənsə, cürbəcür görkəmi, ölçüsü-biçisi olan kaktuslarla dolu şılliyə üz tutdum, heç cür inana bilməzdim ki, bu yamyaşıl tikanlı gonbulların işığı adamın gözünü-könlünü beləcə oxşayarmış...

Ətirli, təmiz havada məst ola-ola, azi bir saat kaktus cərgələrinin arası ilə gəzib dolaşdım; hərəsi haqqında yazüb vurulmuş qısaca məlumatları maraqla oxuya-oxuya, parıldayan soyuq, yumşaq budaqlarını sığallaya-sığallaya yepyeke, xoflu çiçəklərinə heyran qalmışdım.

Şüşəbənddən çıxıb ona razılığımı bildirdim.

– Cox sağ olun! Bilirsiniz necə xoşuma gəldi?!

O, heç nə demədi; nəyin xoşuma gəlib-gelmədiyini, bura nə məqsədlə üz tutduğumu belə soruşmadı. Ayağa qalxdı, gülümsündü, əlimi sıxıb “istədiyiniz vaxt buyura bilərsiniz” – dedi...

Eve çatanda doqquza az qalırdı. Qapını döydüm, heç kəs cavab vermədi. Birinci mərtəbəyə endim, yeməkxanaya girdim. Nikolay Fyodoroviç girəcəkdə, ikinci stol arxasında öz arvadı ilə əyleşmişdi. Məni görəndə deyəsən azca heyrətləndilər, ancaq özlərini o yerə qoymadılar. Gelişimə sevindiklərini üzlərindən oxudum. İştahım yox idi, nə qədər yaxamı kənara çəksəm də alınmadı, onlarla bir yerdə çay-çörek yeyəsi oldum. Ordan-burdan, metləbsiz-mənasız şeylərdən o ki var danışdıq, amma danışdıqca ürəyim açılırdı. Mən bir məqam axtarırdım ki, sözümüz deyəm. Arvadı qalxbıb getdi, yavaş-yavaş yola hazırlıq görmək lazımdı. Elə bu yerdə dilim açıldı:

– Siz məni düzgün başa düşün... – deyib susdum.

Qaşları çatıldı, bir anlığa baxışlarını üzümə zillədi, heç nə demədiyimi görüb dilləndi:

– Buyur, deyəsən sözün var? Sən narahat olma, sözünü de! Çalışaram... Nə olub ki?

– İş burasındadır ki, dünəndən bəri doğrudan da heç nə olmayıb. Amma... elə bilməyin ki, mən üzlü adamam... yaxşılığı qanmayan adamam, yox... Axı siz mənə görə harasa zəng vurubsuz, xahiş eleyibsınız...

– Boş şeydi! – o mənim sözümüz kəsdi. – Olmaya peşmansan, getmək istəmirsen? Niyə?

– Nə danışırsınız, getmək istəyirəm, özü də ürəkdən! – bu mənim doğru sözüm idi. – Amma... gedə bilməyəcəyəm. Çox götür-qoy eləmişəm, görürəm ki, sentyabra kimi heç yana gedə bilməyəcəyəm.

– Yəni qastrol qurtarana kimi deyirsən? – Nikolay Fyodoroviç gülümsündü. Onun sifətinin belə tezçə dəyişməsinə məettəl qaldı... Bir az bundan əvvəl necə də qayğıkeş idi, indi isə onu tanımaq olmurdu – sərt, amansız gözlərlə baxırdı, özü də elə bil nedənse çəkinirdi, ehtiyat eləyirdi. – Bəlkə uşaqlar sənin getməyini istəmirələr?

– Yox... hamisinin ürəyindəndi...

– Qəribə adamsan! – deyib güldü – Mən ki, Davudla sənin yanında danışdım. Sənin getməyinə görə onlar heç bir qəpik də ziyanə düşməyəcəklər.

– İş pulda deyil... İş burasındadır ki, onlar hamısı mənim neçə illik tanışlarımdı, bir yerdə işləyirik... Bir sözlə, hamısı mənim dostumdu...

Bunu deyib susdum, onun üzünə baxdım. Öz-özümə dedim: “Başa düşün, mənim sizə bundan artıq deyiləsi sözüm yoxdu... Ağilli, yetkin adama oxşayırsınız, gözünüzdən xeyirxahlıq yağır. Hiss eləmirsiniz ki, söhbət pulda deyil? Necə deyim ki, mən gedəndən sonra, qastrol qurtarandan sonra hər şey alt-üst olacaq, uşaqlar da, onların orkestri də yavaş-yavaş gözdən düşəcək. Bu, bəlkə də heç onların ağlına gəlmir. Amma mən bunu düşünürəm. Az-çox da təcrübəm var... bir də onu bilirom ki, çıxıb getsəm, heç vaxt mənim ömrümün belə səhəri olmayacaq...”

– Sən nahaq elə fikirləşirsen ki, guya sizin uşaqları əməlli-başlı tanımamışam, həqiqətən hamısı yaxşı müsəlci idi. Düz eləyirsiniz – bir-birinizin qədrini bilməyinizi xoşuma gəlir. – O, nə üçünsə yenə gülümsündü. – Hə, gör nə deyirəm: sən çalış nə araq iç, nə də pive... İllah ki, səhərlər... Sən səsini nə yolla olursa olsun, yaxşı qorunmalısan. Onu bil ki, səs böyük sərvətdi... Mənə də içmək olmaz, qətiyyən olmaz! – O, keçib gedən ofisiant qadını çağırırdı, bir şüşə şampan şərabı gətirməsini xahiş elədi. – Təkcə bu gündən, bu səhərdən başqa! İndi biz... Sənin gələcəyinin şərəfinə söz deməliyik.

Cox oturduq, yeməkxanada bizdən başqa heç kəs qalmamışdı, durub getmək də istəmirdik...

Otağımızın qapısını açıb içəri girdim, Adili pərt görən kimi astanada ayaq saxladım. O, stol arxasında əyləşib, harasa, boşluqlara, çox-çox uzaqlara baxırdı.

— Nə olub, gəmilərin dəryada batıb? — qəsdən mehriban, həlim səslə, dostyana soruşdum.

O, bircə anlığa üzünü mənə sarı döndərdi, elə bu bircə anın içində hiss elədim ki, qəfil gəlmişim ürəyindən olmadı. Yataq otağına keçib əynimi dəyişməyə başladım, amma fikrim-zikrim Adilin yanında idi, onun məyusluğu məni açmırıldı.

— Olmaya saksafonunu oğurlayıblar? — Hündürdən soruşdum, amma bu sual özümə verdiyimden özüm də cavabını tapdım: — Yox eşi, budu ey, ütülənmiş köynəyimin üstündədi... Yəqin qalın-qabırğa Seymour qızların yanında kimisə yekəxanılıqla, uşaq kimi sıqaret almağa göndərmək istəyib — Adilin belə şeylərdən xoş gəlmir, yaxşı tanıyıram onu... Elə də olub!

— Harda avaralanırsan? — yataq otağına keçə-keçə soruşdu. — Hələ bir yatıb dincəlmək də istəyir! Sən köhnənin eçoistisən!

Heyif, Adildən soruşa bilmədim ki, mən nə vaxtdan eçoist olmuşam, çünki qapı açıldı. Davud Balayeviçlə Seymour astanada göründü.

Seymur bic-bic gülümsünürdü. Davud Balayeviç isə yaman həyəcanlı idi.

— Uzan, uzan, işində ol! — Seymour canfəşanlıq elədi, əslində heç qalxmağa həvəsim də yox idi. — Bircə dəqiqəliyə gəldik, sənə baş çəkək. Gedirik, bağışla, narahat elədik! — O, ilan kimi zəhərini tökməkdə idi...

Davud Balayeviç mənə “siz” deyə müraciət eləyirdi, özü də çox nəzakətlə danışındı. O dedi ki, heç vaxt az-çox dünyagörmüş adamların işinə qarışmaq fikrində olmayıb, amma elə elementar nəzakət qaydaları var ki, gerek kollektivdə onu gözləyəsən, bəli, bəli, bu qaydalara yuxarıdan baxmağa heç kəsin haqqı yoxdu. Əgər bir adam bir gecəliyə harasa gedirse, mütləq əvvəlcədən xəbərdarlıq eləməlidir.

— Mən gecə heç yana getməmişəm! — Yataqda uzana-uzana izahat vermək o qədər də asan olmasa da, birtəhər öhdəsindən gəl-

məyə çalışdım. — Bu kişi — mən barmağımı Adile sarı tuşladım — sizi çəşbaş salıb, pis vəziyyətdə qoyub. Mən ala-torandan qalxıb gəzməyə çıxmışdım.

Hamısı bir-birinin üzünə baxdı, bircə anlığa heç nə demədən Adili baxışları ilə ittiham elədilər.

— Yəni heç növbətçi də səni görmədi? — Seymour şübhəli-şübhəli soruşdu.

— O da yatmışdı... Adil kimi...

— Qəribədi, — dedi Davud Balayeviç, — hamı yatmışdı, bircə sən oyaq idin. — O, yenə də “sən” deyirdi, bu o demək idi ki, bağışla-yırdı məni.

Onlar gedəndən sonra Adil dilləndi:

— Davud Balayeviç bütün şəhəri ələk-vələk elədi, yaman narahat olmuşdu.

Daha yatmaq istəmirdim, qalxıb qonaq otağına keçdim.

— Hə, indi de görək, mən nə vaxtdan eçoist olmuşam?

— Bəs nəsən? — Adilin səsində sualdan çox istiqanlılıq vardı. — Bir həftədir doğma bacına telegram vurmursan!

Bu, deməqoqluqdan başqa bir şey deyildi, əslində ona heç əhəmiyyət verməyə də dəyməzdidi, amma mən, necə deyim, alicə-nab bir oğlan kimi Adile bildirdim ki, Yaltadan telegram vurmağın mənası yoxdu, çünki məktubun üstündəki möhürü gözüm almışdı. Bacım Lena bir həftəliyə Tbilisiyə gəlmişdi, əmimin məktubu bizə çatandan bir-iki gün əvvəl bacım İrkutska qayıdır. Ola bilsin, mənim sözüm Adile çatmadı, amma səsimdəki inam öz işini görmüşdü.

— Yaxşı, — Adilin səsində bu dəfə laqeydlik duyulurdu, — əslində bu sənin şəxsi işindı... Mənə nə var? Mən getdim, səhərdən dilimə bir şey əyməyib...

Adil çıxandan sonra açıq-ashkar hiss elədim ki, bu şəhərin gözəlliyindən daha heç nə qalmadı. Özümə yer tapa bilmirdim, çoxdandır tənhalıq məni belə sixmirdi. Aşağı düşdüm, restorana baxdım. — Adil orda yox idi, tezçə geri qayıdım. Qapağını qaldırıdığım royalın qarşısında dinməz-söyləməz xeyli oturdum, sonra balkona çıxdım. Sahilboyu topa-topa, dəstə-dəstə axışıb gedən adamlara baxanda elə bildim onlar bayram nümayişinə çıxbılar, birdən ağlıma gəldi ki, tək-tək, dəstə-dəstə axışan bu adamların

hamısı bir-birini yaxşı tanırı, hamısı da bir-biri ilə şirin-şirin söhbət eleyir. Hamısı – tək məndən başqa!

Adil gələndə mən stol arxasında əyləşib yenə də məktub yazmaq üçün söz axtarırdım. Cırılıb atılmış kağız parçalarını sakitcə döşəmədən yığıb zibil qabına atdı, qayıdır mənimlə üzbeüz əyləşdi.

– Əziz əmi!.. – dedi Adil. – Yox, yaxşı çıxmır, belə olmaz...

Əvvəlcə elə bildim zarafat eleyir, sonra üzünə baxdım, gülümsünürdü, amma qayğılı, ciddi görkəm almışdı.

– Yaz! – dedi. – “Əziz əmim ve əmidostum! Mən sizi çox sevirm, odur ki, Sizi tez-tez yada salıram”. Yazdır? “Heyif ki, indiyə kimi bir-birimizdən uzaqda, ayrı-ayrı şəhərlərdə yaşayırıq, odur ki, nadir hallarda görüşürük. Bu dünyada mənim sizdən başqa kimim var?! Mənə elə gəlir ki, Bakıya, bizim köhnə evimizə qayıtməq vaxtı çatıb...”

Onun diktəsi ilə yazırdım, bu cümlələrin hamısı mənə yönəmsiz və primitiv görünürdü. Adil sözünü deyib qurtaran kimi susdu. Mən yazdıqlarımı oxudum. Qəribədir, bu dəfə məktubu cırmaq istəmdim, heç ağlıma da gəlmədi. Onun baxışları altında yazı stoluna yaxınlaşdım, taxta qutudan zərf çıxarddım.

Mən zərfin ağzını bağlamaq isteyəndə:

– Dayan! – dedi. – Məktubda... məndən salam yazdır? Yazmadın! Egoist olmağına indi inandınmı?

Zarafat elədiyini bilsəm də, gülümsəməyi ürəyimdən oldu...

BAYQUŞ GƏLMİŞDİ

İndi də dimdiyini şaqqlıdadır şoğərib! Belə də şey olar? Adamın ödü ağızına gəlir. Bayaq elə uladı ki, yuxudan dik atıldım, vahimədən tüklərim biz-biz oldu, indi də dimdiyini şaqqlıdadır! Hasarın dalındakı əncirə qonub, amma elə bil evin içindədir. Qovmasan, səhərəcən aman verməyəcək. Heç yerimdən durub eşiye çıxmaq istəmirəm. Axı o bura hardan dadandı? Qayalıda ayrı ağac başına qəhət idi? Hə, bu daş yaxşıdır. İndi görək necə ulayacaq? Eh! Az qala vurmuşdum, lap yanındaki budağa dəydi. Əclaf qorxudan fişfiş fişildədi. O saat qalxıb yana şığıdı. Əslində o, boz olmalıdır, amma ay işığında ağappaq görünür. Göresən hara uçub getdi?

Təkcə bayquş yox, elə meynələr də, tut ağacları da, hasarın sarımtıl daşları da, dənizdəki qayalar da ay işığında ağappaq görünürdü. Bayquş gəlməsəydi, buralarda sakitlik olacaqdı. Bunu bayquş uçub gedən kimi hiss etdim. Hətta cırıramalar da səsini kəsmişdi. Arxa tərəfində qapı cirildədi:

– Niyə yatmırsan?
– Bayquşu qövdüm. Yenə gəlmışdı.
– Allah xeyrə calasın. – Nənəm köksünü ötürdü, – heç gözüm su içmir, yaxşı şey deyil.
– Şənbə günü Kamil əmi gələcək. Onu tüfənglə vurur, canımız qurtarar. Gedib deyərəm ki, vursun.

– Nəbadə elə şey eleyəsən. Bayquşu vurmazlar, günahdır.
– Axı bayquş gələndə niyə pis şey olur?
– Daha işim-güçüm qurtarıb, gecənin bu vaxtı bayquşdan danışacağam. Yeri yat, səhər dura bilməzsən.
– Sabah deyərsən?

– Deyərəm, deyərəm, yat. Üçün yarısıdır...

Elə iş də orasındadır ki, yatmaq istəmirəm. Onsuz da saat yarımdan sonra durmaliyam. Daha təzədən uzanmağın nə mənasi? Vasiflə danışmışıq ki, sübhədən balıq tutmağa gedək, altınım yarısında sahildə görüşmeliyik... Çarəm nədir, gərek uzanam, yatmasam nənəm rahat olmayıcaq... Yadimdən çıxmasın, gərek sabah ondan soruşum ki, bayquş gələndə niyə bədbəxtlik olur?

Nənəm belə şeyləri yaxşı bilir...

Səhər evdən çıxanda o, qabağımı kəsdi. Dinməz-söyləməz tilovu da, vedrəni də əlimdən aldı.

– Yemək istəmirəm.

– Səndən soruşan var?

O, süd qızdırmağa nə vaxt macal tapmışdı? Bəzən mənə elə gəlir ki, o, heç yatmır, elə belə mürgü vurur, şıqqılıt gələn kimi oyanır.

– Hə, söz vermişdin, danış görüm bayquş gələndə nə bədbəxtlik olur?

– Bayquşdan adama xeyir gələr? Ya ölü olacaq, iraq-iraq, ya da naxoşlayan.

Nənəm bütün dediklərinə inanırdı. Yəqin elə buna görə də dünəndən bəri qaşqabaqlıydı... Doğrudan da inanırdı ki, evimizdə ya ölü, ya da naxoşlayan olacaq. İkimizdən birimiz. Onun qəmli sifətinə baxanda elə yazığım gəldi ki, balıq tutmaq da yadımdan çıxdı. Axı o, yaxşı başa düşürdü ki, mən ölməyəcəyəm. Mən ölməyəcəyəmsə, deməli... Belə çıxır ki... O gözüçükmüş bayquş gərək gəlib elə bu ağaca qonayırdı?

– Bu mövhumatdır, – dedim.

Nənəm də o saat razılaşdı.

– Lap yaxşı, di yeri get, səni gözləyirlər.

– Daha heç həvəsim yoxdur, – dedim. – Axı sən ağıllı arvadsan, özün fikirləş, bayquş kimi qotur bir quşun ucbatından da adam ölürlər! Lap bışmış toyuğun gülməyi gəlir!

Nənəm süfrəni yiğişdirdi. Əl saxlayıb diqqətlə məni süzdü. Başqa birisi belə istehzayla baxsaydı, inciyordim. Amma doğmaca nənən sənə belə baxırsa, çarən nədir, susmalısan.

– Mənəm mövhumatçı? Elə üç il əvvəl bayquş Şahlarbeygilə dadananda atan da mənə mövhumatçı deyirdi.

– Axı o, xəstəydi. Özü də lap qocalmışdı.

Özüm dediyimə peşman oldum.

– Qoca olanda nə olar... Şahlarbey bəlkə bir neçə il də yaşaya bilərdi. Anası Qəmər xanım ölündə on yaş ondan qoca idi.

Düz sözə nə deyəsən? Onun ölümündən bir neçə gün qabaq gecələr bağlarına bayquş gələrdi. Nə olsun? Bu, hələ mənim üçün sübut deyil. Çünkü Şahlarbey doğrudan da çox qoca idi. Onu yoxlamaq üçün hər həftə səhərdən xüsusi həkim gələrdi. Əvvəla, ona

görə ki, Şahlarbey rəsmi surətdə uzunömürlülər siyahısına daxil edilmişdi, çünkü bizdə uzunömürlü adamların hamısı hesaba alınıb, ikincisi də o, fərdi təqaüdçü idi, keçmiş inqilabçı olduğu üçün ona fərdi təqaüd vermişdilər. O, səhərdən axşamacan evlərinin eyvanindəki kresloda oturardı. Bapbalaca bir kişi idi. Kresloda itibatardı, başı da dümağdı, balaca bir saqqalı da vardi. Hamiya baxıb gülümsünərdi. – Tanıdigına da, tanımadiğına da, evin yanından ötən adamların hamısına... Bu yerin camaati ona hörmət elərdi. Hətta deyə bilərəm ki, onun burda yaşadığı ilə fəxr elərdilər. Düzünü desəm, əvvəller ondan bir az çəkinərdim, yəqin ona görə ki, tez-tez hirslenərdi, belə vaxtlarda qışqırar, qızına və oğlanlarının ikisine də bərk acıqlanardı. Adətən, onlara oyun vaxtı acıqlanardı, onlarla ya kart oynardı, ya da nərd. Elə bir axşam yadıma gəlmirdi ki, Şahlarbeygildə bir oyun oynamasınlar. Oğlanları tez-tez dostları ilə səhərdən qonaq gələrdilər. Hamısı da yaşılı adamlardılar, axşamdan oturub kart oynayardılar, ya da ki, iki taxtada nərd vurardılar. Qonaq olmayan günlərdə o, arvadı Məryəm xanım və qarımış qızı Zərifə ilə oynayardı.

Mən onlara gələndə Şahlarbey mənə də gülümsəyərdi. O saat məktəbdən söz salar, sahildəki işlərdən, kənddəki əhvalatlardan soruştardı, hər şeylə maraqlanardı. O dəqiqə bilinirdi ki, təkcə ədəb xatırınə danişmir, doğrudan da maraqlıdır. Onunla son dəfə görüşdüküm axşam yaxşı yadımdadır. O yenə də həmişəki kimi, kresloda oturmuşdu. Onun üçün süfrə açmışdır. Amma yemirdi. Oturub fikrə getmişdi. Məni süfrəyə dəvet elədi, dedim ki, sağ olun, yemek istəmirəm. Doğrudan da heç yarım saat olmazdı ki, yemişdim. Sonra Pakizə adlı pişiyi göstərib soruşdu:

– Sən bilən, bu Allahın heyvanı niyə yemək istəmir? – Pakizə qabağındakı xörək dolu qaba məhəl qoymur, gözlerini Şahlarbeyə zilləyib yaziq-yaziq miyoldayırırdı. – Səhərin gözü açılandan ağızına bir şey almayıb. Görünür, xanım yeməyi bəyənmir. – Birdən qızını səslədi: – Zərifə! Zərifə! Pişiyin qabına nə tökmüsən ki, yemək istəmir?

Qız atasının səsini eşidib qapıdan boylandı:

– Özümüz yediyimizdən – piti. İçinə çörək də doğramışam. Üzünü mənə tutdu. – Yəqin elə bilir, onu aldadırlar. – Və hıqqıldaya-hıqqıldaya yerindən qalxıb öz boşqabını götürdü. Pakizəyə yaxın-

laşış güc-bəla ilə əyildi, az qala xörəyi dağıdacaqdı. – Bax, elə mənim boşqabında da ondandır, bax!

Pakizə yavaş-yavaş uzaqlaşdı, bir də dönüb ona baxdı və enib getdi bağa.

Şahlarbəy onun dalınca boylanıb təəssüfle dedi:

– Pişikdir də, nə deyəsən? İt olsayıdı, belə şey eləməzdi.

Zərife boşqabı onun əlindən alıb əvvəlki yerinə qoydu. O da gəlib ehmalca öz kreslosunda oturdu. Və birdən mənə tərəf dönüb soruşdu:

– Bura bax, bilyard oynamağı bacarırsan?

Dedim: Yox. Dedi: Eyibi yoxdur, öyrənərsən... Sən bir dünyanın işinə bax, iki adam oturub üz-üzə, biri oynayır, oyunu başa vurur, o biri hələ heç oynamağın təhərinə də bilmir. Bu sənə təəccüblü gəlmir?

Həmin o axırıncı axşam, mən gedəndən sonra o, yenə də qızı ilə üz-üzə oturub kart oynayırmış. Onlar hələ oyunu qurtarmamış, bayquş yenə ulamağa başlayıb. Kim bilir, bəlkə elə bize dadanan bayquşdur...

Onu elə burda, Qayalıdakı qəbiristanlıqda basdırıldılar. O qədər camaat yiğişmişdi ki, elə bil bütün Bakı ayaq tutub Qayalıya köçmüdü, amma di gel ki, Zərifədən başqa heç kim ağlamırdı. Hətta oğlanları da... Şahlarbəyin başına gələn məzəli əhvalatları yada salıb gülümseyənlər də vardi. Nurani bir kişinin danışdığı əhvalatlardan biri mənim də xoşuma gəldi, o, Şahlarbəyin yanına kart oynamağa gələn kişilərdən idi.

Şahlarbəy mərzölən mühəndis imiş. O vaxtacan belə bir peşənin olduğunu ağlıma da gətirməzdəm. Demə, kişi Peterburqda oxubmuş. İnstitutu qurtarandan sonra indiki Bakı Sovetinin binasında yerləşən quberniya idarəsində işləyirmiş. Özü də çox çalışqan, səliqəli işçi imiş. Buna baxmayaraq, həmişə ehtiyac içindəymiş. Ailəsi böyük, qazanan da elə bircə o. Şahlarbəyə rəğbat bəsləyən Bakı qubernatoru bir dəfə onu yanına çağırıb deyir:

– Əziz Şahlarbəy, eşitməm pula ehtiyacınız var. Buna görə də sizə bir təklif eləmək istəyirəm.

– Zati-alilərinizə son dərəcə minnətdaram, – deyə Şahlarbəy razılıq edir.

– Mən sizi Bayıldan Qaraşəhərəcən bütün neft mədənlərinin mərz müfəttişi təyin eləmək istəyirəm.

Şahlarbəy təəccüb eləyir:

– Bağışlayın, axı, müfəttişin donluğu mənim indi aldığımdan çox aşağıdır.

Qubernator ona baxıb gülümsünür. Şahlarbəyin rəngi qaçır, esəbiliklə deyir:

– Zati-aliləri məni təhqir edir?

Qubernator da Şahlarbəydən bərk inciyir:

– Demək istəyirsiniz ki, siz məndən də təmiz adamsınız? – Qərəz ki, bir azdan sonra Şahlarbəy qulluqdan getmeli olur.

Qubernatorla Şahlarbəyin niyə bir-birindən incidiklərini başa düşmədim, atamdan soruştum. Atam məni başa saldı ki, inqilabdan əvvəl neft mədənlərinin mərz müfəttişi çox gəlirlə vəzifə hesab olunurmuş. Hami bu vəzifəni ələ keçirməyə çalışmış, cünki müfəttişden çox şey asılı imiş.

Neft milyonçuları da çalışmışlar ki, mərz müfəttişini razı salınlardı. O vaxtlar belə şey rüşvət hesab olunmurmuş, amma ağlım kəsmir. Madam ki, Şahlarbəy o işdən boyun qaçırdıb, deməli, elə rüşvət hesab olunurmuş.

O ölündən sonra bağda qızı qalırdı. O vaxt Zərifənin 30 yaşı olardı, bəlkə də bir az artıq. Çox arıq idi, sıfeti də qırış-qırış... Dünyada bircə dərdi vardi. Birtəhər ərə getmək! Tez-tez nənəmin yanına gələr, hey piçildaşıb məsləhətləşərdi.

...Tilovla vedrəni götürüb qapıya tərəf getdim. Hər şey aydın idi. İndi yenə fikirleşəcək ki, bayquş onun üçün gəlib. Sonra birdən ölüb-eləyər! Elə bu dəm ağlıma bir fikir gəldi.

– Yaxşı, elə tutaq mən inandım ki, Şahlarbəyin ölümü...

Nənəm qımışdı.

– Sən inandın, inanmadın. Aləm bilir ki, bayquş gələndə xeyrə gəlməz.

Başqa bir məsələ də var, – deyə inad elədim: – Axı bayquş gəlib həmişəki hasarın dalındakı əncirdə oturur, düzdür? Ora bizim yerimiz deyil. Kamil əminin bağlıdır. Deməli, bu bayquşun bizə heç bir dəxli yoxdur. Bizim evdə heç kəsə heç nə olmayıacaq. Düz deyirəm, ya yox?

Nənəm dillənmədi. Əlini yelləyib, qab-qacağı yumaq üçün quyu başına getdi.

Vaxt keçmişdi. Tələsdiyimə görə Rəşid əminin çəperindən aşmali oldum. Hasarın daşlarını şəh islatmışdı, özü də buz kimi idi. Üstüm-başım batdı. Heç nə, səhəri yaxşı başladıq.

Lovğalanırdım, elə biliirdim hamidan tez mən oyanmışam. Amma Rəşid eyvanda dostu ilə səhbot eləyirdi. Deyəsən "Jıqlı"si olan kişiyydi. Hə, elə özüdür ki, var! Maşını da orda dayanıb. Rəşidin dost-aşnası çoxdur. Elə hey görürsən ki, ona baş çəkməyə gəlirlər. Rəşidin öz dediyinə görə, qonaq onun üçün toy-bayramdır.

O, dostluğu hər şeydən vacib hesab eləyir. Deyir ki, dost dosta yaman gündə kömək olur. Deyir ki, elə mənim özüm ne eləmişəm-sə, öz əlimin zəhməti ilə eləmişəm. Ali savad alıb. Arvadı da. Balaca bir rayon mərkəzindən Bakıya köçüb. Şəhərin mərkəzində üçgözlü mənzildə yaşayır. İctimai-təminat nazirliyində məsul işə düzəlib: özü də cəl işdir ki, yaxşı adamlara yaxşılıq eləyə bilir. Ancaq Rəşidin dediyinə görə, bunlar hamısı öz yerində, həyatda dostların da böyük köməyi var, lazımlı gələndə məsləhət verirlər, saqqal tərpədirler.

Rəşid çox xoşrifət adamdır. Hətta tezə-tezə Qayalıda onun bu nəzakəti təəccüb doğururdu. Amma sonra öyrəndilər. Lap açığını desəm, onun əlinin sayəsində coxları adam kimi durub-oturmağa başladı.

Bax, elə indi də mənnən salamlaşdı, nənəmin kefini soruşdu, hətta dedi ki, ovun uğurlu olsun. Halbuki dostunun sıfətindən ayrı şey oxuyurdum. Söhbətlərinə mane olmuşdum, özü də deyəsən lap şirin yerində kəşmişdi. Rəşidin bu dostu da Qayalıya təzəlikcə köçüb. Keçən il qəsəbənin o başında özünə bağ alıb.

Xasiyyətləri başqa-başqa olsa da, Rəşidlə arvadı çox mehriban idilər. Hətta adam arasında bir-birinə can deyib can eşidirdilər. Onun arvadımı tez-tez iynə vurmaga çağırıldılar. Heç vaxt yox deməz. Lap gecənin yarısı olsun! Deyir ki, bu onun həkimlik borcu-dur. Rəşidin arvadının dediyindən bili-rəm ki, Qayalının en nankor adamları onun iynə vurduğu adamlardır. Mənim ağlıma belə gəlməzdi ki, bircə kərə adamin gündəyməzini görməklə onun nə yuvanın quşu olduğunu bilsən. Adilənin yerinə kim olsayıd, nə qədər pul verirlərsə versinlər, evlərə gedib iynə vurmazdı. Amma Rəşidin arvadı öz borcunu yerinə yetirirdi. Dedi-yinə görə, bu borcun onun üçün böyük əhəmiyyəti vardı. Rəşid arvadı Adilə barədə danışanda deyir ki, müqəddəs adamdır. Adilə də hər dəfə bunu eşidəndə utanır-qızarır, xahiş eləyirdi ki, daha bir də onu belə tərifləməsin.

Kamil əminin evi lap köhnəlib. Ot basmış pillələr uçulub-tökülür. Onun bağlı yaxşı bağdır. Gözəl üzümlüyü var. Meynələrin də hamısı bar verir. Səkkizəcən əncir ağacı var, bari da var. Amma di gəl ki, evi heç nəyə yaramır. Hələ şükür ki, darmmir. Kamil əmi neçə dəfə yiğisib ki, evi düzəltsin, di gəl ki, vaxt tapa bilməyib. Rəşid bir-iki dəfə Kamil əmiyə demişdi ki, icazə ver, bağını sahmana salıb. Mənim üçün heç bir çətinliyi yoxdur. Onsuz da öz evimi təmir eləyecəyəm. Sizin evə bir dənə artıq mismar vursam dünya dağılmaz ki! Amma o, razi olmamışdı. Rəşidə demişdi ki, özü vaxt tapıb birtəhər düzəldər. Mən Kamil əminin yerinə olsaydım, yox deməzdəm, köməyə nə söz! Rəşid qonum-qonşuya çox kömək eləyir, özü də pulnan yox, elə-belə, əvəzində bir təmənna da ummayır. Özü deyir ki, sidq ürəknən eləmişəm.

Məsələn, elə Məmmədəlini götürək. Öz qiymətinə, bir qəpik də oyan-bu yan yox, bir dənə elə elektrik nasosu tapıb gətirdi vurdu quyuya. Neçə il idi Məmməd bu nasosdan ötrü avara idi. Başqa bir qonşuya da növbəsiz "Moskvic" almağa kömək elədi. Deyir, müəyyən yerlərdə dostları var. O adamlar ki, düz adamlardır, biclik bilmədikləri üçün əllərindən bir şey gəlmir, Rəşidin dostları onlara kömək eləməyə hazırlıdılar.

Rəşid bəlkə də Kamil əminin bağını ona görə təmir eləmək istəyib ki, öz qonşuluğunda xaraba ev görməsin. Özü də öz bağına yaman qulluq eləyir, meynələr cərgə-cərgə, əncir, tut ağacları da çox səliqəlidir. Hətta Rəşid onları budayır da. Əvvəller Qayalıda heç kəs belə ağacları budamazdı. Amma Rəşid gələn kimi aqronom, bağban çağırıb bütün bağlı qaydaya salındırdı. O öz evinin qabağında mavi Sənubər ağacı da əkdi. Daha Qayalıda adam qalmadı, hamı gəlib bu ağaca tamaşa elədi. Çoxu təəccübə baxıb deyirdi ki, buralarda belə ağac tutmaz, guya buranın torpağı yaramır. Amma həmin il Sənubər tutdu, di gəl ki, çox zay ağac çıxdı. Görünür, nə isə bu xüsusi Sənubərdir. Çünkü dəniz qıraqında nə qədər milçək vardısa, hamısı gəlib bu ağaca qonurdu. Yəni əslinə qalsa bu Sənubər müəyyən mənada xeyrli ağacdı, onun hesabına ətrafda bir milçək də qalmamışdı. Hamısı onun üstünə yiğilmişdi. Ağaca yaxınlaşanda viziltisindən qulaq tutulurdu, budaqlar xışma-xışma milçəkdi. Nə yarpağı görünürdü, nə də gövdəsi. Heç nə kömək eləmirdi. Ağacı dərmanlayırdılar. İki gündən sonra görürdün ki, yenə yiğişdilər. Özü də deyəsən çox uzaq yerlərdən uçub gəlirdilər. Çünkü şəxsən

mən son vaxtlarda nə dəniz qıraqında, nə də evdə bir dənə də olsun milçəyə rast gəlməmişdim. Əvəzində ölü milçək nə qədər istəsən vardi, Rəşidin evində heç ayaq basmağa yer yoxdu.

Axır çarəsiz qalib ağacı kəsdilər. Rəşiddən başqa hamı ona heyif silənirdi, cünki ağaç kesiləndən sonra Qayalıda yene də milçək əmələ gəldi. Çox deyildi, elə əvvellər nə qədər vardı, elə indi də o qədər. Hər halda əmələ gəlmışdı. Kamil əmi ağaçın kəsildiyini eşidəndə Rəşidə dedi ki, yaman səhv elemişən. Bu böyük bir elmi kəşf ola bilərdi. Götürüb Sənubər ağacını kəsmisən. Halbuki milçəklərin bu ağaca yiğilmələri sonra elmi jurnallar üçün çox maraqlı material ola bilərdi. Bəlkə də Sənubər ağaclarının hesabına bəşəriyyəti milçək əlindən xilas edəcəkdir.

Rəşid ona çox diqqətlə qulaq asırdı. Hiss olunurdu ki, deyilənlərə inanır, buna görə də belə tələsik iş görməyinə bir az da peşmanlamışdı. Amma elə ki, Kamil əmi sözünə davam eləyib dedi ki, Rəşidin kəşfindən sonra ölkəmizin hər yerində şahmat qaydası ilə əkib cücü mayakları düzəldə bilərdilər, Rəşid isə müəlliflik hüququ əsasında gəlir götürə bilərdi – ya hər ağacdən, ya da ölən hər min milçək hesabından faiz, hə, elə ki, səhbət bu yerə çatdı, Rəşid qırmışdı, başa düşdü ki, Kamil əmi zarafat eləyir. Dedi ki, Allah vurub onun gəlirini. Onsuz da nə qədər çalışsan da, dünyanın bütün pulunu qazana bilməyəcəksən. Şükür Allaha, öz əlimin zəhməti ilə qazandığım elə özümə bəsdir. Mən dedim inciyər, axı, elə adamlar var ki, inciyir, lap bundan da kiçik zarafatlardan dilxor olur, amma Rəşid heç vecinə almadı.

O buru köçənden sonra nəinki bağlı, elə evi də sahmana saldı. Dami təzələdi, pilləkən qoydurdu, hasarın da ucuq yerlərini təzədən hördürdü. Bir günün içində daş-sement töküb səliqə-sahman yaratdılar. İndi hasar elə bil təzədir, amma rənglənməyib. Rəşid deyir ki, simicilik eləmir, intəhası havaya sovruları pulu yoxdur. Hasara bundan artıq xərc qoymağa dəyməz.

O, doğrudan da simic deyil, evində hər şeyi var: böyük soyuducu, yaxşı mebel, hətta mebel elə gözəldir ki, heç bağ avadanlığına oxşamır. Duş əvəzinə də vanna qoydurub. Rəngli televizoru var. Misal üçün, bizim evin döşəməsi taxtadır, mətbəx sementdir. Rəşid deyir ki, sement döşəmədən adamın qılçaları yel tutar, lap elə yayın özündə. Buna görə də öz mətbəxinə linolium döşətdirdi, otaqları da parket elədi.

Bir də onların evində nədən xoşum gelir? Kitablardan! Evin içi başdan-başa kitabdır, Rəşid, demək olar ki, hər həftə şəhərdən bir qucaq kitab gətirir. Abunə yazılışı nə kitab varsa, hamısına yazılıb, ümumdünya kitabxanasından tutmuş “Oqonyok”un üstündə verilən Drayzer və O’Henrinin kitablarınıracan...

Heç bilmirəm, bu qədər kitaba abunə yazılməq üçün növbəyə durmağa onun necə vaxtı çatır? Bir dəfə atamla gedib növbəyə yazıldıq, üç gün dalbadal qeyd olunmağa getdik. Sonra bazar günü günortayacaq növbədə dayanmalı olduq, axı ki, birtəhər qəbz yazdırıbildik. Qabaqlar onlardan tez-tez kitab götürərdim. Rəşid özü mənə demişdi: “Kitab oxunmaq üçün yaranıb, apar, amma qaytar”. Bir dəfə iki kitab götürmüştüm, gətirib qaytaranda Rəşid kitabları ahıb o yan-bu yana baxdı və soruşdu: “Deməli, bir həftəyə iki dənə belə qalın kitab oxudun?” – Gülümsünüb şübhə ilə başını buladı. Dedim ki, əlbəttə oxumuşam. Onda daha gülümsəmədi. Dedi ki: “Danişmaq lazımlı deyil, inanıram, sən elə oğlan deyilsən ki, yalan danişasan. Aferin, tez oxuyursan”. Onlar bir-birinin üzünə baxdilar – Rəşidlə Adilə, ancaq niyə baxdıqlarını başa düşmədim.

...Gərək uzun şalvarımı geyeydim, – soyuq və yaş meynələr ayağıma dəyəndə etim ürpəşir. Bugünkü duman lap göz çıxardır. Elə qatıldı ki, durduğum yerdən evimiz görünmür. Heç belə duman olduğu yadına gəlmir. Kamil əminin qapısı aralıdır. O, heç vaxt gedəndə qapını bağlamır. Bir dəfə ondan soruştum ki, gəlib yazı makinasını, tüsəngi aparsalar hayatı gəlməz? Gülümsünüb dedi ki, tüsəng cəhənnəm, yazı makinasını aparsalar lap ağı olar, kimin nəyinə lazımdır? Qonum-qonşu qapılardan buralarda oğurluq yox idi. Mən yalançılar sözü, anadan olan gündən bu bağa gəlirəm. Elə qonşularımız da həmin qonşulardır. Təzələri gəlmeyib. Təkcə Rəşid gəlib. Şahlarbəy öləndən sonra.

Onda bağda bircə Zərifəydi. Kişi öləndən sonra oğlanları bir dəfə də olsun bağa ayaq basmamışdır. Ya çox məşgül idilər, ya da başqa yerdə bağları var idi. Kim bilir, bəlkə bacıları olsa da Zərifə ilə görüşmək istəmirdilər?! Axı Zərifə ögey idi. Anası Şahlarbəyin ikinci arvadı Məryəm xanım idi. Özü də Zərifə anadan olanda kişinin 70 yaşı varmış. Zərifə çox müləyim qız idi. Eşitmışəm ki, qarışmış qızlar etiacı olurlar. Amma düzü, mən bu barədə heç zad öyrənə bilmərəm, cünki Zərifədən başqa qarımış qız tanımiram. O ki qaldı Zərifəyə, çox mehriban, xoşsifət adamdı. Gülümsünəndə də elə

gülümsəyir, elə bil böyük günah işləyib. Danışanda da elə bil üzr istəyir. Məsələn, şəxsən mən heç vaxt onu özümdən böyük hesab eləyə bilmərəm. Çünkü başqaları ilə necə danışırsa, mənimlə də elə danışır. Bir dəfə hətta onu da bildim ki, balaca olsam da yaman cüretliyəm. Məsələ dovşanla bağlı idi. Mənim “Asparuxov” adında bir dovşanım var idi. Adını mən qoymamışdım, hələ mənə gəlib çatmamışdan adı üstündə idi. Atam çöldən birkiloluq banka dağ bülluru gətirmişdi. Onu dördüncü “B” sinfində oxuyan Vaqif Məmmədova verib bu dovşanı almışdım. Alanda demişdi ki, hansı məşhur futbolçununsa familini qoyublar.

Bir həftədən sonra ona qələmdanoxşayan bir siqar qutusu da verdim. Vaqif demişdi ki, bu dovşan çox ağıllı heyvandır. Ayaqyoluna özü gedir, böyük iş üçün də, kiçik iş üçün də. Vaqif doğrudan da haqlı imiş – dovşana yer-zad göstərmək lazım olmadı – mənzilimizdə tualetin yerini özü tapdı. Sonra bir dəfə də olsun daha qıraq yerde xarabçılıq eləmədi. İntəhası, mən bunun üstünü açıb-örətmürəm, çünkü kimə deyəsən? Heç kəs inanmayacaq. Onun bircə eybi var. O da həddən artıq qorxaqlığıdır. Məndən də qorxur. Denən, ay axmaq, sənə məndən yaxın adam var? Məndən niyə qorxursan? Fikirləşdim ki, bağə köçəndən sonra xasiyyəti dəyişər, hər halda təbietin qoynudu, ev deyil, ancaq dəyişib-eləmədi, elə də qaldı. Şəhər özünü künc-bucağa verib gizlənir, bir də gecə üzə çıxırı, gedib eyvanda onun üçün qoymuşumuz göy-göyərtini yeyirdi.

Amma indi size danışacağım əhvalatdan sonra “Asparuxov” əməlli-başlı dəyişdi. Bir gün mən idim, nənəm idi, bir də Zərifə idi, üzüm yiğirdi. Zərifə üzüm yiğ-a-yığa nənəmə deyirdi ki, bağə müştəri çıxıb, bu gün cavab üçün gələcəklər, heç bilmirəm nə eləyim: bir yandan ürəyim gəlmir, axı, birdən-birə götürüb bağlı necə satmaq olar? O biri yandan da deyirəm ki, bəlkə satı, çünkü atam öləndən sonra yaman fikir eləyirəm. Həm də pul da lazım ola bilər.

Nənəm də məsləhət verib deyirdi ki, tələsməsin. Əvvəlcə bir yaxşı-yaxşı öyrənib bilsin görək bu müştərilər necə adamlırlar, birdən dələduz olarlar? Zərifə də onu arxayın elədi, dedi: “Sənnən tanış eləməyincə, sənin fikrini bilməyincə, bir qərara gəlmərəm”. Sonra Zərifə səbəti boşaltmaq üçün evə getdi, daha qayıtmadı. O vaxt mən evin yanındakı tənəklərdən üzüm yiğirdim. Birdən mətbəxin pəncərəsindən hıçkırtı eşitdim, kimsə içini çekirdi. Özümü yetirdim, gördüm ki, Zərifə mətbəxin ortasındaki kətilin üstünə çıxıb.

İçini çəkə-çəkə döşəməyə baxır. “Asparuxov” da həyasız-həyasız gözünü ona dikib başına hərlənir. Özü də altdan-yuxarı Zərifənin qılçalarına baxırdı. Bəzən də dal ayaqları üstə dik qalxıb qızın ayaqlarını iyələyirdi. Elə bu vaxt Zərifə qışqırmaq istəyirdi, səsi çıxmırıldı. “Asparuxov” birdən dönüb məni gördü. Əlbəttə, bilişəm ki, dovşan utana bilməz. Nə gəzir onda utanın üz. Bu aydınlaşdır. Amma and içərem ki, məni görən kimi “Asparuxov” utandı. Siçrayıb şəkinin altına girdi. Zərifə də özünü mənim üstümə atdı, onda bildim ki, mən ondan cüretliyəm. Maraqlı da burasıdır ki, o gündən “Asparuxov” məndən qorxmadı.

Həmin gün axşamı biz birinci dəfə Adileynən Rəşidi gördük. Nənəmin çox xoşuna gəldilər, o, adam tanımağı bacarır, bu, hamiya məlumdur. Rəşid getməyə hazırlaşanda Zərifəyə içinde pul olan bir zərf verdi. Özü də dedi ki, ona tamamile inanır, qoy bu pullar qalsın yanında, fikirləşsin, sonra cavab versin. Hətta bağ yiyesinin adının dəyişdirilməsi məsələsini də öz boynuna çəkdi. Zərifəyə də, nənəmə də dedi ki, bağlar idarəsində tanışları var. Axi bir də tanışlıq nəyə lazım? Kim olursa olsun, vicdanlı olan adam Rəşide bağ almağa icazə verməz?! Bağı niyə alır, balalarının xatırınə, alır ki, balaları möhkəm, sağlam böyüşünərlər.

O gedəndən sonra Zərifə ile nənəm pulları saydılar, pul onların gözlədiyindən də artıq çıxdı.

Mənə elə gəldi ki, nənəm Rəşidi Zərifə köçən gün daha çox bəyəndi. Şeylərin daşınmasına da Rəşid kömək elədi, özü də şoferin pulunu qabaqcadan verib tapşırıdı ki, Zərifənin şeylərini aparıb düz evlərində boşaltsın. Ayrınlarda da çox mehriban ayrıldılar. Dedi ki, bağ onun öz bağıdır, kefi nə vaxt istəsə, haçan gəlsə, gözü üstə yeri var. Onun üçün bir dənə otaq ayıracاق. Rəşid bu sözləri deyəndə hamı kövrəldi: nənəm də, Zərifə də, Adilə də, elə Rəşidin özü də – qərez, mənnən şoferdən başqa hamı.

Bir ay sonra heç kəsin gözləmədiyi bir xəbər eşitdik: Zərifə ərə getmişdi. Nənəm dedi ki, bağın satılmağı ona düşdü. Bu məsələ nənəmin adam tanımağını bir daha sübut elədi. Rəşid doğrudan da çox nəcib və abırlı adam çıxdı. O vaxtdan iki il keçib, amma bizə elə gəlir ki, Rəşid başdan-binədən elə Qayalı adamı olub.

Tətildən sonra uşaqlar gəzdikləri yerlər haqqında elə danışırlar ki, adam həsəd aparır. Əshi, kişilər yaşayır da! Bircə mən danışmağa söz tapa bilmirəm. Hər il yayı Qayalıda keçirirəm. Həmin o qonşu-

lar, nənəm, bir də mən... Yaxşı ki, atam söz verib, gələn il məni öz geoloji-kəşfiyyat dəstəsi ilə dağlara aparacaq. Bu il razi olmadı, balacayam. Kim bilir, adamlar böyüdükə dəyişirler. Elə nənəmi götürək. Qocalan kimi başlaşı hər deyilənə inanmağa. Görəsən hamı belə olur? Maraqlıdır, mən qocalanda necə olacağam?

Pah atonnan, duman yiyesi! Belə də duman olar? Heç dəniz də görünmüür. Bu qayadan dənizə cəmi on beş addim ola-olmaya. Gecikdiyime görə, yəqin Vasif yaman hirslenib qayanın üstündə oturub məni gözləyir indi. Bilirəm, tək-təkinə tilov atmayacaq. Akif adlı bir dostumuz var. Amma o hełə gəlməyib. On gündən sonra gələcək. Biz, demək olar ki, həmişə vaxtımızı üçlükdə keçiririk, öz dəstəmizə başqa adam qatmırıq. Vasif bizi "üç müşkator" adlandırdı. Həmin kitabdan yaman xoşu gəlmişdi. İki dəfə oxumuşdu, di gəl ki, nə qəder səhvini düzəldiriksə, yenə "muşkator" deyirdi. Bir də "qəzət" əvəzinə "qəzət" deyir. Akiflə nə qəder elədik, onun səhvini düzəldə bilmədik. Gördük ki, bir şey çıxmır, daha baş qoşmadıq. "Muşkator" deyir qoy "muşkator" desin. Hə, dəniz burdan da görünmüür, səsi gəlir. Bir də motor səsi. Ya brakonyerlədir, ya da müfettişin qayığıdır. Daha onlardan başqa belə havada kim dənizə çıxar. Amma brakonyer belə havanı Allahdan isteyir. Bu yerlərdə qarnı cirilmiş nərə balıqlarını ləpə vurub sahile atır, bu o deməkdir ki, brakonyer balığın kürüsünü çıxardıb, özünü də suya atıb ki, qayıqda artıq yer tutmasın. O boyda balıq zay olub gedir!

Bax, bu da Vasif. On addımlıqdan seçilmirdi. Əvvəlcə ləkə kimi görünürdü, yaxınlaşdıqca aydınlaşdı. Məlum oldu ki, bu, ləkə deyil, dostum Vasifdir. Gecikdiyim üçün yaman hirslenmişdi.

— Ədə, sən adam olacaqsan, ya yox?

Mən o saat hər şeyi ona başa saldım. Nənəm barədə də dedim, onun mövhumatçılığını da. Bayquş əhvalatını da başa saldım, Vasif mənimlə razılaşdı.

— Düzdür, yaxşılığa deyil. Bayquş hər gecə gəlib boş-boşuna ulamaz, nə isə bir bədbəxtlik olacaq. Bunu hamı bilir. Evə ilan danananda da, gərək hökmən bir nəlbəki süd qoyasan, yoxsa pis olar.

— Eh, elə bilirdim ki, mövhumatçı bircə nənəmdi, demə, sən də belə boş-boş şeylərə inanırsanmış.

Qarmağa soxulcan keçirməyə başladım.

— Boş-boş? Keçən il axşamüstü Xanım xalanın evinə ilan girmişdi. O, ilanı görən kimi bir hay-həşir saldı ki, gəl görəsən.

Arvadın səsinə böyük oğlu Məmməd çıxıb ilanı tüfənglə vurdur. İki patronu birdən çaxdı. Sonra gedib baxdim. Metr yarımları olardı. Qırma onu iki yerə parçalamışdı.

— Gərək Məmməd əmi gözleyəydi ki, Xanım xalanı ilan çalsın?

— İlanı vurmaq lazımdı deyildi. Xanım xala bir nəlbəki süd qoysayıdı, hər şey ötüb-keçəcəkdi. Amma ertəsi gün səhərdən bədbəxtlik başlandı. Xanım xala qurutmaq üçün əncir təmizləyirdi, əlini əqrəb sancıdı. Sağ əli kötük kimi şişmişdi. Bir həftə iniltisi kəsmədi. Özü də nə vaxt? Əncir qurudulan, doşab bişirilən vaxt? Arvad bir həftə işdən qaldı. Məmmədin özü də səhər-səhər ayaq-yoluna gedir, birdən şalvarını çəkə-çəkə özünü bayira atır. Sən demə, daşların arasından ilan boylanırmış, bir az da keçsəydi, vuracaqmış! İlkinci ildir ki, əvvəlcə kəşfiyyat aparıb yoxlayırlar, sonra ayaqyoluna girirlər, əlitüfəngli... Bütün dəlmə-deşiyi yoxlayandan sonra oturlurlar. Sən də deyirsen ki, boş şeydir. Elə Məmməd əminin qızı da iki gün sonra qızılca çıxardı...

— Elə uşaqların hamısı qızılca çıxardır. Beş yaşında olanda mən də naxoşlamışdım. Nə olsun? Bizim evə ki, ilan gəlməmişdi.

— Dayan, bir gör indi bu bayquşun ucbatından nələr olacaq. Sizin bağınzıza gelir?

— Yox. Kamil əminin.

— Baxarsan!

— Yaxşı! — Vasif nədənsə bu gün dil-boğaza qoymurdu, — bu boyda danışmaqla balıqmı tutmaq olar?

— Yaxşı ki, tilovun qarovalu görünür. Düzdür, qaya çox hündür deyil, suyun üzünə iki-üç metr olar, artıq olmaz. Bayquş, ilan... Vasiflə mübahisə eləmək mənasız şeydir, çox tərs oğländir. Nənəm kimi dini şeylərə də inanır. Amma bir tərəfdən baxanda, bəziləri deyəsən doğrudan da düz çıxır axı? Məsələn, gün batanda, nənəm günün rəngindən bilir ki, sabah hava necə olacaq, özü də heç vaxt yanılmır. Mayböcəklərinin gəlisindən bilir ki, yayda üzüm, payızda nar necə gətirəcək? Allahın qarışqa yuvası nədir, bağımızdakı qarışqa yuvasına baxanda da nənəm bilir ki, qış necə gələcək? Bu il bağdan köçəndə necə demişdisə, elə də oldu, elə bil Şimal qütbü Bakıya köçmüdü. Şohordə iki gün heç işə gedən də olmadı. Hər yeri qar basmışdı. Deyirlər ki, aeroporta gedən yolu qoşun hissələri təmizləməli olmuşdu. Hətta yollarda maşını ilişib qalanlar da varmış... Yenə bunlara inanmaq olar, amma adamlarla bağlı əlamətlərə

inanmaq... Bişmiş toyuğun da gülmeyi gəlir: qotur bir bayquşun üstündə Kamil əminin başına nə gələ biler?! Amma nənəm də, Vasif də buna inanır. Bilirəm, heç bir şey olmayacaq, amma neyləyim, yadıma düşəndə üreyim birtəhər olur. Axı bayquş bizim bağa gəlmir, Kamil əminin bağına gəlir, — deyən birinci mən olmuşam. Nə qədər fikirləşirəmsə öz-özümlə bacarmıram, şəxsən mənə gün kimi ayındır, bilirəm ki, heç nə olmayıcaq. Amma elə bil səhərsehər Kamil əmini aldatmışam, onu satmışam.

Vasifin bağırtısı məni fikirdən ayırdı:

— Kütüm!

Kütümə bax! Balıq havada çapalayan kimi gördüm kütüm-zad deyil, adicə külmədi. Bu yerdə yüz il də əlləşəsən, kütüm tuta bilməzsən.

— Qoy külmə olsun! — Vasif kefini pozmadı. — Yarım manat verərlər, ona da şükür! — Balığı qarmaqdan çıxardıb, vedrəyə atdı.

Söz yox, yarım manat deyəndə o, gop eləyir, belə balığa çox versələr, iyirmi qəpik. Kim bilir, bəlkə də bəxtimiz gətirdi. Bəlkə Allah birinin ağlını əlindən alıb bize ürcəh elədi. Elosi də olur ki, neçəyə deyirsən razılaşır. Bir dəfə Vasifin bir vedrə balığına üç manat verdilər. İki istəyirdi, üç verdilər. Balıq deyəndə də, nə balıq — beş dənə külmə, on-on beş dənə də xul balığı. Əvvəlcə biz növbə ilə satırıq — bir dəfə mən, bir dəfə o. Ancaq bundan bir şey çıxmadı. Birinci gün, mənim növbəm olanda iki nəfər yaxınlaşdı, deyəsən ər-arvad idilər. İçində diri balıq olan vedrəni görən kimi arvad qayıtdı ki: "Ah, nə qiyamətdilər, ay oğlan, neçəyədir?" Heç özüm də bilmədim ki, mənə nə oldu? Dedim: "Satdıq deyil, öz balığımıdır" — dilimi də ağızında zorla hərəyirdim. Arvad da pərt olub, üzr istədi: "Bağışlayın, xahiş eləyirəm, incimeyin, elə bildim satırsız" — çıxıb getdilər.

O vaxtdan balığı ancaq Vasif satır. Tutanda üçümüz tuturuq. Satanda özü satır. Heç Akifə də icazə vermir. Deyir ki, alver eləyə bilmirsən, nə verirlərsə, alırsan. Biz balığı keçən ildən satmağa başlamışıq. Əvvəller özümüz yeyərdik, şışə çəkib kabab eləyərdik. Sonra üreyimizi vurdı. Qərara gəldik ki, sataq. Bir yayı otuz beş manatacan pul yiğdiq. Pulları xərcəlməririk — Vasif yiğib saxlayır. Hesablamaşıq, işlərimiz belə getsə, gələn il qayıq ala bilərik. Əlbəttə, təzəsinə yox, amma nimdaş qayıq almaq olar. Hətta Vasif birini gözaltı eləyib, yiyəsi ilə sövdələşib. Qayıq alandan sonra

balığı dənizdə tutacağıq. Vasif deyir ki, acgözlük eləməsən, ağılla iş tutsan, bundan sərfəli şey ola bilməz, xüsusilə indi. Hə, qayığımız olandan sonra işimiz yaxşı gedəcək. Söz yox, cəncələ də düşə bilərik, balıq nəzarəti müfəttişi bizi tutsa, halımız xarablaşar. Ancaq ağlım kəsmir ki, bizi tuta bilsin. Çünkü bu yerlərdə nə olacağını qabaqcadan bilirlər. Hətta balıq nəzarətçilərinin katerinin nə vaxt dənizə çıxacağına da əvvəldən bilirlər. Yarım saat əvvəldən məlum olur, çünkü müfəttişlər — Məmməd əmi, bir də onun iki qardaşı katerlərin dayandığı yere bizim bağdan keçib gedirlər. Nənəm də hər dəfə onları yola salanda dua eləyir ki, bir neçə kilo küründə ötrü o qədər balığı zay eləyen əclafları tutsunlar.

Budur ey, ləpə birini də atdı qırğa. İki metr olar. Az olmaz...

Axır ki! Qarmağıma balaca bir balıq düşdü. Çomçəquruq boyda. Hər nə isə, siftədir. Çünkü çətinini birinci balığı tutmaqdır, sonra dali gəlir!..

Bir də gördüm ki, biri yanında dayanıb. Heç bilmədim hansı tərəfdən gəldi. Duman olmasayı, söz yox, onu uzaqdan görərdim. Əynində ütülənmiş matros köynəyi, ağ şalvar. Mən belə matros paltarını qızların əynində görmüşdüm. Ağlılı oğlan belə şey geyərmi? Lap nə qədər yalvarırsan, yalvar!

Salamlaşdı. Başımı tərpətdim. Vasif də eləcə mızıldadı.

— Balıq tutursuz?

— Daha Qayalıda, dəniz qırığında ağ şalvar geyib gəzən adamdan bundan artıq nə gözləyəsən? Görmürsən ki, balıq tuturuq?

Dedim, belə sualdan sonra Vasif onun qoparağını götürər. Amma yox. Yanılmışdım.

— Balıq tuturuq, — dedi — Tuturuq özümüzçün...

Vasifin belə müləyim danışığından könlündən keçəni başa düşdüm.

— Olar ki, mən də sizin yanınızda tutum?

— Bızdən niyə soruştursan, biz Qayalını satın almışıq?

— Tez-tez balıq tutursan? — deyə Vasif soruşdu.

— Bu il heç tutmamışam.

— Bəlkə heç tutma bilərsən?

— Buna nə var, axı, — deyə gülümsündü, — çətin iş deyil ki?

— Əlbəttə, çətin deyil — Vasif o dəqiqlikə razılaşıb mənə göz vurdu.

— Gəl clə belə də danışaq: tutsan sənin, amma tutmasan...

Öz-özümə fikirləşirdim: görəsən bu nişastalanmış şalvarda çırçırpının üstündə oturacaq? Oturdu.

– Tuta bilməsəm, onda necə? – O elə hey gülümsünürdü.

Fikirləşirdi ki, Vasif ona yaxşı bir şey vəd eləyəcək.

– Onda hərəmiz peysərinə bir şapalaq salariq. Hərəmiz birini. Bəlkə də ikisini. Razısan? – Kim olsayıdı belə sözlərə görə Vasifin gözünün altını qaraldardı, ya da ən azı çıxıb gedərdi. Amma bu heç eyninə də almadı. Elə qımışındı.

– Yaxşı. – O, Vasifin ehtiyat tilovunu götürüb məndəki soxulcan bankasına tərəf əyildi: – Olar? – İcazəsiz götürmədi, mən başımı tərpədəndən sonra əlini bankaya uzatdı.

Əshi bu haradan çıxdı? Axı biz burası gələnlərin hamısını tanıyırıq. Soxulcanı qarmağa düz taxdı. Özü də suya atmamışdan qabaq üstünə tüpürdü. Qarmağı atıb kirimişcə dayandı. Yaxşı da eləyirdi, ona görə yaxşı eləyirdi ki, balıq tutsa da, tutmasa da Vasif onu qapazlamağa bəhanə axtarırdı. Daha burdan heç bir əlamətə-zada inanmaq lazımdı deyildi. Gün kimi aydın idi ki, Vasif onun pey-sərinə el gəzdirməsə dincəlməyəcək.

Yenə əlamət dedim...

Doğrudan da bu əlamətlərin işi qəribədir. Adam görəndə ki, nənəm kimi, ya da Vasif kimi adamlar belə şeylərə inanır, istər-istəməz təccübənlərinsən. Özü də görünənə bəzisi düz çıxır. Lap yaxşı yadımdadır: bir dəfə nənəm Rəşidin arvadı Adiləyə dedi ki, bir aydan sonra oğlun olacaq. İkinci uşaqdan sonra Rəşidinə arvadı buna inanmırıdlar. Heç kəs inanmırıdı. Çünkü Adilənin üç qızı olmuşdu.

Amma Adile əlek üçün bizə gələndə nənəm onun qarnına baxan kimi (özü də belə yanpörtü baxdı) dedi bir az irəli yerisin... Amma düzü yadımda deyil, sağ ayağını atdı, ya sol ayağını. Nənəm qayıdır nə desə yaxşıdır: "Bala, oğlun olacaq. Heç şəkk-şübən olmasın". Adilənin sevincdən ayağı yer tutmurdu. Amma di gəl ki, yenə də inana bilmirdi. Xüsusiş Rəşid məsələni eşidəndə... O, arvadını məzəmmətləyib belə şeylərin mövhumat olduğunu demişdi, demişdi ki, mədəni adama belə-belə şeylərə inanmaq yaraşmaz, ərinin bu sözlərindən Adilə lap ruhdan düşmüştü.

Adile bir ay sərasər şübhə içinde yaşadı. Amma axırdı nə oldu? Rəşid dedi ki, bu oğlan ehvalatı ancaq təsadüfdür. Mən də özlü-yümdə onunla razılaşdım. Kamil əmi isə razı olmadı. Dedi, təsadüf-zad deyil, qanunauyğunluqdur. Rəşid kimilər mütləq özlərinə bənzər

adamlar törətməlidirlər. Çünkü gərək təbiətdə müvəzinət olsun. Bu müvəzinətin nədən ibarət olduğunu o, izah eləyə bilmədi. Çünkü arvadı Nailə ona acıqlanıb dedi ki, uşağın yanında belə şeylər danışmaq olmaz, mənə deyirdi e, uşaq! – Əlamət var, əlamət var! Onların ancaq adı birdir. Bəlkə nənəm Adilənin görkəmindən başa düşüb ki, oğlan doğacaq. Bəlkə elə-belepə deyib ki, yeri, baxım. Bəlkə də təsadüfən ağlına gələni uydurub. Özüm neçə dəfə televi-zorda görmüşəm: futbol meydanında, özü də mənimlə Vasif kimi uşaq-muşaq yox, lap əməlli-başlı futbolçular hakimin ovcunda gizlətdiyi şeyi tapırlar. Təsadüfdür! Təsadüfdür! Heç bir əlamət-zad yoxdur. Bu barədə heç fikirləşməyə dəyməz. Kamil əmi üçün mən nahaq yerə narahat oluram. Mən bunu ona görə dedim ki, nənəm sakitləşsin. Onsuz da bilirom, bayquşun heç nəyə ziyanı yoxdur. Hətta eşitmışəm xeyirli quşdur, qurt-quş, siçan-miçan yeyir. Mən Kamil əmini çox istəyirəm. Vəssalam! Daha bu barədə fikirləşməyəcəyəm.

– Soxulcan qarmaqdan üzülüb, olar birini də götürüm? O mənə müraciət eləyirdi. Ömrümdə belə tərbiyeli adam görməmişəm, elə bil soxulcan yox, tarix, ya cəbrdən yoxlama işi üçün vərəq istəyir. Ancaq neyləsin, onun yerində kim olsa, belə rəftar eliyər. Görmür-sən, yayın günü nişastalanmış matros köynəyi geyib. Götür də, lap istəyirsən bankanın hamısını götür. Hayıfdır məgər?

– Götür, – dedim.

O, soxulcanı qarmağa keçirəndə gözünü məndən çəkmirdi. Deyəsən, ürəyindən səhbət eləmək keçirdi, elə bil himə bənddi. Danışmaq olardı, fikir vermişdim, sir-sifeti o qədər də pis deyildi, bəzən adam birini görən kimi, istəyir yaxınlaşış gücü gəldikcə bir yağılı şapalaq çəksin. Amma bu yox, xoşsifət oğlan idi. Elə bil səndən söz gözləyirdi ki, gülümsünsün. Danışmağına danışıldım, amma Vasif balıq tutanda danışmağı xoşlamır. Əslində bu balıq tutmaq deyildi ki! Bir saatdan bəri avara idim. Cəmi-cümlətanı çəçələ barmağım boyda bir xul balığı tutmuşdum. Neynək, hələlik səhbətsiz də keçinərik. Bir də ki, bu əhvalatın necə qurtaracağı hələ məlum deyildi. Bəlkə bir şey tutma bilməyəcək? Onda yəqin ki, danışmaq da istəməyəcək. Amma qəti arxayındım – Vasif hökmən onun peysərinə əl gəzdirəcək, buna heç şübhə ola bilməz.

Axşam Kamil əmi gəlməlidir, ona qonaq gedəcəm. Mən gələndə həmişə sevinir. Elə arvadının özü də mənim gəlişimə sevinərdi.

Kim bilir, bəlkə də məni yadından çıxarmayıb, mənki onu unutmayışam. Açığını desəm, Qayalıda mənim üçün ən əziz ev Kamil əminin evidir. Çox vaxt biz heç danışmırıq da, o, makinasını taqqıl-dadıb işləyir, çox qədim makinadır, lap köhnə qara tapançaya oxşayırm, amma yaxşı işləyir, mən də taxtın üstündə oturub onun şəhərdən gətirdiyi jurnalları oxuyuram. O elə bu gün də çox-çox güman ki, işləyəcək. Ancaq nə olursa-olsun xahiş eləyəcəyəm ki, bir dəqiqə işdən ayrılsın, bayquş gələndə onu vursun. Doğrudur, bayquşun gelişindən heç nə olmayacaq, amma nədənsə adamın kefi pozulur. Belə şey kimə lazımdır, xüsusilə indi, elə onsuz da Kamil əminin heç qasqabağı açılmır, ümumiyyətlə, axır vaxtlarda o, çox dəyişib, elə bil yayın əvvəlində, ilk dəfə arvadı ilə bağa gələndə, o deyib-gülən, zarafatçı adam deyil. Hələ yadına gəlmir ki, Nailənin gəlişi qədər Qayalıda hay-küy, söz-söhbət salan başqa bir hadisə olsun! Hamı ondan danişirdi, hamı onun boy-buxunundan, saçlarından, yerisindən-duruşundan danişirdi. Adilə o dəqiqə başına toplaşan arvadlara elan etdi ki, onun ətini şişə çəksələr də əndamını açıb belə qısa tuman, paltar geyməz. Düzünə qalsa, elə mən də Adilənin yerinə olsaydım, belə şeylərə razı olmazdım. Çünkü əmərlilikdə bir neçə dəfə onun baldırlarını görmüşdüm, əlbəttə, belə baldır yeriməyə yarayar, nə qədər yeriyirsən yeri, ancaq daha Nailə kimi qısa yubka geyib, camaata göstərməyə yaramaz. Nəinki yadlara, heç ən yaxın, doğma adamlara göstərmək də olmaz. Mən qılçalarını Qayalı camaatına göstərmədiyi üçün Adilənin ətini şişə çəkmək istəyən adamı bir anlığa gözümün qabağına gətirməyə çalışdım. Ancaq heç nə çıxmadi. Çünkü elə bu vaxt nənəm elə söz dedi ki, qılça əhvalatı yadımdan çıxdı. O dedi ki, onun vaxtında Nailə kimi arvadı nəinki abırlı evə qoymazdılardı, heç birçə dənə də abırlı arvad ona salam verib əleyk almazdı. Hamı bir səslə nənəmlə razılaşdı. Sonra da gec olduğu üçün dağlışib getdilər.

Dəlimi oldular, nədir? Görəsən, bu adamlar niyə belə tez dəyişirlər, iki-üç ay kənddə qalan kimi, o saat dəyişirlər. Özlərindən qeyri bir adam görmürlər. Bizim Bakının yarısı belə mini yubkalar-da gəzir, lap bundan da qısa. Amma heç kimin ağılna gəlmir ki, birləş irad tutsun! Nəinki Bakıda, Bilgəhdə, Mərdəkanın özündə, elə Abşerondakı başqa bağ yerlərində də mini geymiş qızlara fikir verən yoxdur. Bəs bizim bu qonşular bütün ili sərasər burda

qalsalar nə olar! Hayif ki, bu mümkün deyil. Yoxsa onların necə dəyişdiklərinə baxmaq maraqlı olardı.

Əvvəlcə mən Kamil əmini gördüm. Əlində çamadan ciğirlə gəlirdi. O saat qabağına yüyürdüm. "Xoş gördük, – deyə Nailə əlini mənə uzatdı. – Maşallah, yekə oğlan olmusən". Cavabında mən ona bir söz də deye bilmədim. Heç ona baxmağa da üzüm gəlmədi. O gün ancaq Kamil əmi ilə onun arasında səssiz-səmirsiz addımlaya bildim. Nitqim qurumuşdu. Nə isə elə bil sinəmi sıxırdılar, nəfəsim batmışdı, gözlərim də dolmuşdu.

O gündən Qayalıda hər şey dəyişdi. Əvvəller sehər tezdən boş-boşuna gəzmək heç ağlıma da gəlməzdi, amma indi üçümüz də gəzirdik, özü də molum oldu ki, bu çox xoşagələn şeymiş – gecədən balıq ovuna çıxmış balıqçıların qayıtmağına, ya da ki, axşam günəşin dənizdə batmağına tamaşa elemək çox gözəlmış. Nailə gəlməmişdən heç birimiz belə gəzintilərə çıxmazdıq.

Gedəndə də ancaq iş üçün gedirdim: ya çörək almağa, ya süd almağa, ya da ki, sahilə balıq tutmağa... Amma elə-belə gəzməyə çıxmaq heç ağlıma da gəlməzdi. Açığını desəm, hərdən nədənsə qəmlənirdim, yüngüləcə. Ancaq belə qəmginliyin özü də adama xoş gəlirdi. Evə qayıtmığımız mənə hər şeydən çox ləzzət verirdi. Axşam işığı yandırmırdıq, bədirlənmiş ay etrafı elə işıqlandırırdı ki, şam böcəklərinin parıltısı itirdi. Bircə qayalara çırılıb xışıldayan ləpələrin, bir də evin qabağındakı bağda cırçıramaların səsi eşidi-ldi. Əvvəlcə eyvanda səssiz-səmirsiz otururduq. Elə bil ayağa qalxmağa heç kəsin taqəti yox idi. Yenə Nailə qalxırdı. Gedib musiqini çaldırırdı. Gözünü yumanda adama elə gəlirdi ki, böyük bir orkestrdi. Kamil əminin balaca eyvanında çalır, özü də yer darısqal olduğu üçün çalğıclar kimi harda gəldi oturub. Royal məndən iki addımlıqdı idи, məhəccərin yanında. Hiss olunurdu ki, pianoçu dil-lərin yaxşı işıqlanmağından bir ayrı ləzzət alır. Sanki ay buludun dalına çəkilənədək çalıb qurtarmaq üçün tələsirdi. Elə bil bu axşam onun çalğıdan başqa heç bir qayğısı yoxdu. Şeypurçu zil bir not götürürəndə pəncərənin şüşələri cingildəyirdi. Budur, o, çalğı alətini dodağından ayırib royalın üstünə qoyur, gəlib pianoçunun yanında oturur və onlar dörd əllə çalmağa başlayırlar ki, skripkaçını ötüb keçsinlər. Skripkaçı isə ayaq üstə pilləkənlərdə dayanıb çalır, onlar evdə gəzə-gəzə özlərinə yer axtaran saksafonçuları da ötüb

keçməyə çalışırlar. Bu harasıdır, onlar çalışırlar ki, zərb alətlərinə çatsınlar. Müğənni başqa dildə oxuyurdu. Ancaq hiss olunurdu ki, bu adam çox dərin bir məhəbbətlə sevir, özü də elə oxuyur ki, bütün Qayalı camaatı bundan xəbərdar olsun. Müğənni yenə də mənasını başa düşmədiyim həmin sözləri son dəfə ucadan oxuyub üzüstə eyvanın daş döşəməsinə sərildi...

Onların rəqsinə səhərə qədər tamaşa eləyirdim. Çox gözəl oynayırdılar. Hətta onlar qabaq-qabağa hərəkətsiz dayananda hiss olunurdu ki, oynayırlar, intəhası, ehtiyac olduğu üçün dayanıblar, çünki bunsuz keçinmək olmaz, gərək mütləq bu anda dayanasan, bir-birinin üzünə baxasan.

Nailə gələndən sonra mən başa düşdüm ki, Kamil əmi də çox gözəldir. O vaxtdan arzum o idi ki, böyükündə onun kimi boy盧buxunlu, ezeleli olum... Çox gözəl rəqs edirdilər, mən də onlara baxmaqdan doymurdum. O vaxtacan ki, axır nənəm gözləməkdən yorulub məni səsleyirdi. Bəzən yuxudan oyanıb Kamil əminin makinasının səsini eşidirdim. O elə əvvellər də çox işləyərdi, amma belə yox. Nailə gələndən sonra ayrı cür işləyirdi. Çox vaxt səhərlər onlara gələndə görürdüm ki, gözləri qızarış, dodaqlarının qanı qaçıb, bomboz olub. Amma buna baxmayaraq, yene də gəzməyə gedirdi. Günortaüstü iki-üç saat yatardı. Onlar qonşulara getməzdilər, onlara da gələn olmazdı.

Ona görə yox ki, istəmirdilər, ya hörmət eləmirdilər, ona görə ki, Kamil əmi qaradınməz adamdır, özü də çox işləyir. Vəssalam. Səbəbi budur. Əslinə qalsa, mən bir şeyi hiss eləmişdim. Rəşidlə Adile bura gələndən sonra qonşular nədənse Kamil əmidən soyuyub yavaş-yavaş ondan uzaqlaşır, Rəşidlə dostluq eləməyə başlayırlar. Hami onunla məsləhətləşirdi, onlara qonaq gedirdi. Belə-belə uzaqlaşdılar, daha Kamil əmigilə getmədilər, onu da evlərinə çağırmadılar. Hətta ad gününə, toyılara da... Çünki bu ətrafdə Rəşidlə dostluq eləməyen yeganə adam Kamil əmi idi. Bu da Rəşidə çox pis təsir eləyirdi. Mən bunu hiss eləmişdim. Bu məsələ Adilənin də xoşuna gəlmirdi. Söhbət düşəndə deyirdilər ki, Kamil əmidən fərilibaşlı bir adam çıxmaz. Əməlli-başlı ciddi işdən yapışmaq əvəzinə gecə-gündüz mənasız şəylə məşğul olan, adını yazıçı qoyan adamdan ne çıxar?

Arvadının bu sözlərini eşidəndə Rəşid sancılanmış adamlar kimi üz-gözünü qırışdırır. Adilədən xahiş eləyirdi ki, belə şeylər

danişmasın. Çünkü bunun onlara dəxli yoxdu. Axı onlara nə düşüb ki, kimin necə yaşadığını ortaya qoyub müzakirə eləsinlər. Kim bilir, bəlkə də Kamil əmidən doğrudan da yazıçı çıxacaq?!

— Yaziçı yox, əyyaş çıxacaq, hələ ondan da betəri, — deyə Adilə hər dəfə etiraz eləyirdi. — Əvvəl-axır mənim sözümün üstünə gələcəksən. Görərik kim haqlı olar, sən, ya mən?

Rəşid köksünü ötürüb başını bulayırdı:

— Nahaq yerə belə danışırsan... Sənnən söz güləşdirmək istəmirəm. Axı bu söhbətlər bizim nəyimiz gərekdir. Sən də əsəbiləşirsən, mən də əsəbiləşirəm... Yad adamın üstündə kefimiz pozulur axı... Bir də ki, kimə nə var, öz əli, öz başı, özü biler. Gəl söhbəti dəyişək, ürəkaçan şeydən danış!

Bilmirəm bu Adilənin niyə Kamil əmidən zəhləsi gedirdi? Nailə gələndən sonra Adile Kamil əminin buraxıb ondan yapışdı. Bu qədər də xəbər olar? Bilmirəm, Kamil əminin evinə durbinlə baxırdı, nədir? Bu qədər xəbəri hardan yiğirdi, məlum deyil. Hami bilir ki, mənim nənəmin qeybətdən zəhləsi gedir – nə özü qulaq asar, nə də danışar. İndi bir gör ki, nənəm də qulaq asındı. Bir dəfə çörək dükanından qayıdanda gördüm nənəm dinməz-söyləməz oturub tilsimə düşmüş kimi, Adilənin gözlərinin içində baxır. Adilə də üyüdüb-tökür.

— Toy! Toya bax e! Şükür Allaha, heç olmasa zaqsa gediblər! — Bu vaxt məni gördü, səsini kəsdi.

Mən də keçib onunla üzbeüz, stolun dalında oturdum, gözlədim nə vaxt çıxıb gedəcək.

— Nə yaxşı qaralmışan! Maşallah, nə uzanmışan! Amma deyəsən bir az sinixmişan, ya mənə belə gəlir?

— Nə bilim!

— Bəs niyə bizə gəlmirsən? Qabaqlar tez-tez gələrdin?

— Gələrəm, — deyə cavab verdim, amma özüm də peşman oldum. Gərək ayrı cür deyəydim: “Gəlmirəm ona görə ki, sizdən zəhləm gedir!” Ya da bundan yaxşı: “İyrənirəm”, hayif ki, birdən-birə ağlıma gəlmədi, eyibi yoxdur, indi bir şey də soruşsa, cavabını verərəm! Elə söz deyərəm ömrü boyu yadından çıxartmaz.

Nə olub belə pəncərədən gözlərini çəkmir?!

— Rəşid gəlir!

Bura gəlir. Gör bir necə sevinir, sevindiyindən yır-yır yırğalanır. Kətil üstündə oturub belə yırğalanmağı bacarmaq lazımdır. Bu hələ harasıdır, bir dəfə ərini “Masya” – deyə çağırığını öz qulaqlarımıla eşitmışəm. Az qala qusacaqdım. Odu ey, “Masya” gəlir, görəsən burda nə iti azib?

Nə qədər gəlməyib, qoy çıxmı gedim. Kamil əmi də yuxudan durmuş olar.

– Salam, nə varnə yox, necəsiniz? – deyə Rəşid nənəmi salamladı. Sonra qocalıqdan şikayətlənən nənəmə gülümsünə-gülümsünə dedi: – Qoyun görək, siz yaşıda qocalıqdan danışmaq aybdır! Nə qocalıq? İndi sizin oğul-uşaqa, nəvə-nəticəyə baxıb sevinmək vaxtınızdır, fərəhlənmək! Sən də ki, əzizim, maşallah, lap böyük oğlan olmusan! Evinə qonaq gəlib, sən aradan çıxırsan! Belə şey olar?

– Kamil əmi məni gözləyir.

– Məndən salam deyərsən! Xoşum gəlir ondan, ləyaqətli adamdır, ağıllı, sakit, milçəyi də incitməz.

Düz eştidim, bəlkə yanılmışam? Deyəsən yox, təəccübən Adilənin ağızı açıla qalıb.

– ...Hayif ki, onun arvadı ilə tanış deyiləm, heç yaxşı deyil. Qonşuyuq, yan-yana yaşayıraq. Amma indiyəcən tanış olmamışıq. Mən özüm təqsirimi boynuma alıram, təqsirkaram öz payıma. Amma Kamilin də taqsırı var. Tanış olmasaq da, ancaq görürəm ki, çox yaxşı, məlahətli adamdır. Elə belə də de, çox yaxşı və məlahətli, yadında qalar?

– Yaman zövqlə geyinir, – Adilə söz atdı. – Bilmirəm niyə özünə əziyyət verir, belə havada lap lüt də gözə bilər. Özünə də xoş olar, kənardan baxan kişilərə də...

Rəşid nəvazişlə etiraz etdi:

– Sənin ürəyin gendi, təmizdi, ona görə də belə deyirsən. Ürəyin açıqdır, qayğıkeşsən...

O, belə deyəndə Adilənin ürəyini gözümün qabağına gətirdim. Bilə-bilə yox, elə öz-özünə oldu. Neyləyə bilərdim, böyük, özü də təmiz. Çalışdım onu adam ürəyi kimi təsəvvür etəyim, ancaq bundan bir şey çıxmadı. Əksinə, duydum ki, onun sol əmcəyi altındakı ürəyi nə qədər elastik və sürüşkəndir. Budur ey, adamlara tərəf, yəni bizə tərəf sürüşür. Hətta ürəyi o qədər böyükdü ki, tərpəndikcə

Adilənin xalatının yaxası da silkələnir. Rəşid təzədən danışmağa başlayanda bu ürəyi birtəhər özümdən uzaq eləyə bildim.

– Ona görə də sən hamını öz arşınınla ölçürsən... Həmişə belə eləmək olmaz. Adam gərək düzümlü olsun. Xüsusilə söhbət cavanlardan gedəndə. Onların öz ölçüsü var, bizim də öz ölçümüz. Bir də sən ki məni yaxşı tanıırsan. Heç vaxt yanılmamışam, o cür abırlı adamların qızı necə geyinirsə, geyinsin, pis ola bilməz! Elə kişinin aman-zaman bircə qızıdır...

– Necə kişi? – deyə Adilə soruşdu. – O necə kişidir ki, qızını toysuz-zadsız köçürüb. İki ayda bir dəfə də olsun gedib baş çəkməyib? Amma əcəb atadı?

– Heç hövsələn yoxdur, – Rəşid təəssüflə səsləndi. – Hər şey düzələr. Toy olub, ya olmayıb, bunun nə dəxli var? Əsas məsələ odur ki, uşaq olsun. O ki qaldı gəlməyə, baş çəkməyə, vaxtı yoxdur, kişi dövlət adamıdır! İşini-güçünü buraxıb şəxsi məsələlər ilə məşğul olsa, onda qalan adamların işi necə olar? Heç bu barədə fikirləşmir-sən?

– Axı onun atası kimdir? Qoy görək, dövlət adamı!...

– Bəsdir, – Rəşid Adilənin sözünü kəsdi. – Xahiş eləyirəm, artıq-əskik danışma, deyirəm ki, dövlət adamıdır, demeli, bilişəm nə danışram.

Mən xəlvəti onun arxasından sivişib keçmək istədim, ancaq görüb mənə tərəf döndü:

– Qoy elə mən də səninlə Kamilgilə gedim. Allah bağı nəyə görə yaradıb? Ona görə yaradıb ki, adamlar bir-birinin evinə getsinlər, telefonsuz-filansız... Gedib axşama evimizə çağıracağam. Qoy gəlib bizdə televizora baxsınlar. Bu axşam “Baharin on yeddi ani” göstəriləcək. Yaxşı filmdir. Zarafat deyil, təzədən göstərirlər, elə sən də gəl... Nə olar ki, görmüsən, elə bircə Bronevoya təzədən baxmağa dəyər. Sən yaşıda oğlançın bu, xüsusilə xeyirlidir. – Hiss elədim ki, Kamilin evinə yaxınlaşdıqca o daha ucadan və nəvazişlə danışır. Pilləkənləri çıxanda ciyinni qucaqladı. Danışanda da mənə tərəf əyildi, elə bil mən kar-zad idim.

Kamil əmi Rəşidi görəndə əvvəlcə özünü itirdi, sonra onunla salamlışıb təəccübələ mənə baxdı, yəni bu kimdi gətirmisən? Kamil əmi Rəşidi Naile ilə tanış elədi. Ancaq axşam onlara gəlib rəngli televizora baxmağa razı olmadı. Dedi axşam biz hamımız mayak

gözətçisine qonaq gedəcəyik. Rəşid o saat Kamil əmini təriflədi, bizim üçün belə maraqlı gəzintilər düzəldiyini bəyəndi. Sonra öz cavanlığından danişdi, dedi ki, cavan vaxtlarında da, elə indi də sahildə, mayakda gəzməyi çox sevir. Ümumiyyətlə, təbiət vurğunudur... Üçümüzün də kefimiz pozuldu. Çünkü Rəşid stul çəkib oturdu, halbuki heç kəs ona oturmağı təklif etməmişdi. Məlum oldu ki, Rəşid tezliklə getmek fikrində deyil...

Deyəsən, Vasif bizim bu təze dostumuza qapaz vurası olmaya-qaq, tilovun qarovulu tərpəndi, özü də elə tərpəndi ki, batıb-çixmaq əvəzinə birdəfəlik suya girdi. Tilovun qarovullarını biz özümüz düzəltmişik, Vasif onları puçtaxtadan yonur. Puçtaxta qəhvəyi rəngli böyük probka parçalarıdır. İki başından da deşiyi var. Yerli balıqçılar torları bu probkalara bərkidirlər. Vasif deyir ki, puçtaxtadan düzəldilmiş qarovullar fabrikdə hazırlanılanlardan yaxşıdır, çünkü onların iyi balığı qorxudur... Qarovulun suya belə sürətlə baş vurması göstərirdi ki, böyük balıq düşüb. Qarmağı dardı. Qarğı yay kimi dərtlib əyildi. Az qaldı ki, sınsın, tez tilovu konara atıb vişdən yapışdı, çəkdi. Dayan, indi bir koma dəniz yosunu çıxacaq, peysərinə də bir qapaz deyəcək! Vasif özünü hazırlamışdı. Adə, bu nədir?! Birdən nərə balığının uzun burnu, sonra yarısı sudan çıxdı... Vasif yerində donub özünü onun üstünə atdı – köməyə gəldi. "Çox sağ ol, – deyib oğlan razı olmadı, – özüm çıxardaram". Yaman təribyəli oğlandı. Sən bir buna bax – balıqla çəkişə-çəkişə ayaq üstə güclə durur, amma təşəkkür etməyi yaddan çıxarmır. Vasif ondan el çəkdi. Görünür, təəccübən mat qalmışdı, nərə balığı idi! Elə qalxırdı ki, elə bil liftlə çıxır! Kaş qarmaqdan qopmayayıd! Çıxardı! Bax, budu, nərə balasıdır! Beş kilo olar. Heç zad qana bilmirəm. Bu yerlərdə hələ heç kim tilovla nərə balığı tutmayıb. Buna mən yüz faiz qol çekerəm! Nəinki uşaqlardan, heç böyüklərdən də tutan olmayıb. Düşüb, bir-iki dəfə kütüm tutan olub, amma nərə balığı görməmişəm. Həyəcandan Vasifin rəngi qaçmışdı, yaman əl-ayaq eləyirdi. Tez vedrenin suyunu dəyişdi. Amma matrosu paltar geyən oğlan heç əhvalını pozmurdu. Elə bil zalim oğlunun gündə işi-gücü nərə tutmaqdı, əvvəlcə qarmağı quyruğundan yapışib qaldırdı, tələsmədən, sakitcə, təmkinlə... dönbə mənə tərəf baxdı, yəni, buyur, tamaşa elə! Nə demək olar? Balığa söz yoxdur. Başından köpəkbalığına oxşayır. Bədəni də elə bil açıq-boz metaldan tökülləb.

Balığa baxıb təəccüb eləyirdim. Gör neçə vaxtdır biz buralarda yol ölçürük, demək olar ki, Allahın var günü burdayıq. Hələ bir dəfə də olsun qarmağımıza belə şey keçməyib. Düzünə qalsa, bir balaca pərt olmuşduq.

Oğlan da ki, elə hey mənə baxırdı, olmaya təbrik-zad gözləyirdi?

– Zorba şeydir, – dedim, – doxsan santimetr olar, bəlkə də bir metr!

– Yaman ağırdır. Qorxurdum viş qırılar. Ehtiyatla çəkirdim. Qırılsayıdı, əməyim zay olarıdı.

Elə ağızımı doldurub cavab vermək istəyirdim, Vasif sözümü kəsdi:

– Viş qırılar? Heç neylon da qırılar? Hansı axmaqdan soruşsan, bunu bilir. – Heç bilmirəm Vasif nə üçün belə özündən çıxmışdı?

– Danişanda da dünyani başına götürmə. Tutmağına, tutmusan heç olmasa bizim ovumuzu korlama. Birkərəmlək ağızını yumsan yaxşıdır...

Onun yerinə olsaydım, dərhal çıxıb gedərdim. Öz-özümə fikirleşdim ki, belə sözlərdən sonra balığını götürüb əkiləcək. Deyirdim, görəsən, belə eləsə Vasif neyləyəcək? Amma getmədi. Mənə səri qanrlıb təəccübə baxdı, vəssalam. Vasifə baxmadı, mənə baxdı, elə bil üstünə çığran mən idim.

Biz nərəni kəlləsi üstə vedrəyə soxduq. Üstündən də yaş kətan saldıq. Balıq bir göz qırpmında quyruğu ilə vurub kətanı konara atdı. Məcbur olduq ki, kətanın üstündən üç-dörd dənə də daş qoyaq, bundan sonra bir az sakit oldu.

Tilovu sazlayıb atdım. Oturub fikirleşirdim: "Birdən mənim qarmağımı da beləsi düşdü! Bu günəcən nərə balığı tutmaq heç ağlıma da gəlməmişdi. Könlümdən keçməyinə keçirdi, ancaq düzü, inanmirdim ki, tutaram. Külmə tutanda da sevinmişəm. Külmə nədir, lap bapbalaca xul balığına, şahmayiya da şükür eləyirdim, amma bu gün xəyalımdan nərə keçirdi... Kim bilir, bəlkə də tutdum! Bu nərmə-nazik oğlan tutdu ki! Öz gözümün qabağında, çöməlib oturmuşdu, ovsun-zad da oxumurdu, amma tutdu"... O yenə də dönüb mənə baxdı:

– Olar bir dənə də soxulcan götürürüm?

"İşə düşmədik? Hər dəfə də icazə istəyəcək?"

– Çox sağ ol.

– Əşİ, bu tərbiyeli uşaqmış? Lap ağın çıxardın ki, bankadan soxulcanı götürüb o qədər o yan-bu yanına baxdı ki, dedim indi ondan da üzr istəyəcək. Amma bir söz demədi, keçirdi qarmağa. Elə bu vaxt Vasif yerindən durub ona yaxınlaşdı. Dedim, bəli, indi peysərini yağılayacaq. Deyəcək ki, niyə danışırsan. Vasif yaxınlaşıb öz tilovunu ona uzatdı.

– Tilovlarımızı dəyişək.

– Niye?

– Elə-belə.

– İstəmirəm. Bu əlime yatır.

– Qapaz necə, isteyirsən? Tilovlar kimindir? Hələ çox sağ ol de-ginən ki, sənə tilov vermişəm.

Oğlan tilovunu verib yenə mənə baxdı. Mənə niyə baxırsan, Vasifə bax da.

– Yerlərimizi də dəyişək! Dur ayağa.

– Yer də sənindir?

– Mənimkidir! Sürüş burdan!

Görəsən, balığını da götürüb niyə getmir? Heç başa düşmürəm. Bəlkə qorxur ki, Vasif nərəni verməz? Doğrudan da vermədi, vermədi. Ya da kəsib üçdən birini verdi ki, qaydamız belədi, gərək bülüshək. Matros köynəkli oğlan yene getmədi. İndi Vasif mənimlə yanaşı oturmuşdu. Baxaq görək, təzə yerdə, təzə tilovla işi necə gedəcək? Yəqin fikirləşir ki, bu tilov qismətli tilovdur, zarafat deyil, nərə balığı düşüb. Maraqlıdır, görəsən belə əlamət də varmı? Gərək fürsət tapıb Vasifdən soruşam. Əşİ, daha bəsdi uydurmalar haqda fikirləşdim. Yaxşı ki, mən belə şeylərə inanmirəm. Heç vaxt da inanmayacağam. Belə şey olar, səhərdən o qotur bayquş yadımdan çıxmır! Görəsən bundan da axmaq uydurma olar? Mövhumat boş şeydir: keçmişin qalığıdır. Tarix dərsindən keçmişik ki, qədim-lərdə, sonra da orta əsrlərdə adamlar quyuqlu ulduzlardan qorxamış, deyərlərmiş bu ulduz axdımı, deməli, kimsə bu dünyadan köcdü. Yaxşı ki, heç olmasa indi bu əlamətə inanırlar. Keçən il göydə quyuqlu ulduz görünəndə mən heç kəsdən heç nə eşitmədim. Heç nə də olmadı. Gör ha, heç yadıma düşmədi ki, bunu nənəmə danışam! Bunu desəydim, bu olardı əsl sübut, elmi fakt, bunun əvəzinə Kamil əminin bağını dedim!

Yadıma düşdü. Bu məsələdə heç bir pişlik yoxdur. Lap yəqin bilirəm. Ancaq yenə də nə isə ürəyimi sixan bir şey var, mənə elə

gəlir ki, Kamil əmiyi qarşı çox ədalətsiz bir iş görmüşəm. Bilirəm, axmaq fikirlərdi, amma özümlə bacara bilmirəm, fikrimdən çıxmır, vəssalam. Bilmirəm başqları necədi. Mən fikirləşməyi bacarmıram. Hərdən istəyirəm yaxşı şeylər haqqında fikirləşim, di gəl ki, başıma axmaq fikirlər gəlir. Yəqin ki, Kamil əmi belə şey barədə fikirləşməz. O özünü məcbur eləyə bilir. Elə götürək onun işləmə-yini. Mən hələ onun mühəndisliyini demirəm. Aydın məsələdi: boş yerə maaş vermirər ki... Mən onun evdə makinada yazmasını demirəm. Axı o, adı makinaçı kimi işləmir. Makinaçıya nə var, nə deyirlər, onu da yazır, nə verirlər, üzünü köçürür. Amma o, hər şeyi yazmamışdan əvvəl fikirləşməlidir. Məsələn, mən onun yerinə olsaydım, özümü fikirləşməyə məcbur eləyə bilməzdəm. Darixardım. Zənnimcə, bu, bir dərsdən dalbadal “iki” almaq kimi şeydir. Necə uşaq olur-olsun, bu onu darıxdırar, bir də bu dərsi öyrənməz. Deyəsən, Kamil əmi də belə bir vəziyyətə düşüb. Gecə-gündüz işləyir, makinada yazır, amma di gəl ki, yazdığını çap eləyən yoxdur. Evində beş-altı qovluq əsər yığılib. Amma o elə hey işləyir. Hər axşam, cüme ve şənbə günləri lap çox, demək olar ki, səhər-cən işləyir. Əvvəller yazdıqlarını tez-tez Nailəyə oxuyardı, sonda daha gec-gec oxudu, axırdı heç oxumadı.

Vaxtını dürüst deyə bilmərəm. Bu gün onların evinə yaxınlaşanda eştidim ki, Kamil əmi yazdıqlarını oxuyur, özü də yaxşı oxuyur, onun oxumasından çox xoşum gəldirdi. Səsi də ürəyə yatr, lap açığını desəm, radio və televiziya diktörünün çoxundan yaxşı oxuyur. Kamil əmi oxuyurdu: Nailə də onun dizləri üstündə oturub qulaq asırdı. Diktor istəyirəm ki, belə bir vəziyyətdə – dizləri üstündə Nailə kimi qəşəng, boylu-buxunlu bir qadın otursun, görüm o, ağılli-başlı bir şey oxuya bilər? Xüsusilə bir diktordan lap zəhləm gedir. Səsini eşidəndə başım ağrıyr. Sifətinə baxan kimi deyirsən nə isə çox mühüm, təntənəli bir şey oxuyacaq. Amma mən görən kimi bilirom ki, heç bir təntənə-zad yoxdu, ya hava haqqında məlumat verəcək, ya da hardasa boş iş yeri olacaqı barədə reklam oxuyacaq, ya da ki, istirahət parkındakı gəzintidən danışacaq. Adəmin gözüne baxmir, həmişə çalışır ki, nəzərini yayındırsın. Bir dəfə, vallah düz deyirəm, bir iş oldu, ona lap yazığım gəldi. Dündür, bilmirəm mən fikirləşən kimidir, ya yox, bunu gərək özündən soruştan. O, nə isə oxuyub qurtardı, dayanıb gözlədi, gözlədi ki, nə vaxt kino kadrları göstərəcəklər. Birdən nə olsa yaxşıdır, qarnı

quruldamağa başladı. Yaziq stulun üstündə qurcalandı. Yan-yöresinə göz gəzdirdi, amma əlindən nə gəldi, kino kadrları başlananaya qədər qurultusu eşidildi. Qəribə şeydir, belə çıxır ki, onun qarnının qurultusunu bütün şəhər camaati eşitmışdı!

Amma Kamil əmi Nailəni dizləri üstündə oturdub bir əlilə də boynunu qucaqlayıb oxuyurdu: özü də rəvan, sakit... Söz yox, mən özümü görməməzliyə qoymadım, Nailə məni görən kimi, ayağa qalxıb çay təklif elədi. İstəmədim. Kamil əmidən xahiş elədim ki, mənə fikir verməsin, oxusun. Elə mən də qulaq asmaq isteyirdim. O, başı ilə razılığını bildirib, stolun üstündəki kağızı götürdü və oxumağa başladı. Çox maraqlı idi. Özü də ən maraqlısı o idi ki, orada heç bir hadisə, macəra-filan yox idi, amma di gəl ki, maraqla qulaq asırdım. Orda müharibə vaxtı adamın başına gələn əhvalat yadimdadır. Mən qabaqlar bilməzdəm, heç demə, müharibə illərində Bakıya Ukraynadan xeyli adam köçürüblərmiş. Orda döyüşün qızığın çığı imiş. Ukraynalıları evlərə paylayıblarmış. Bir ailəni də həmin adamın mənzilinə köçürüblər – adı, peşəsi yadimdə deyil... Deməli, günlərin bir gündündə həmin adam işdən evə qayıdır, görür ki, tində pivə satırlar. O vaxtlar Bakıda belə şey çox nadir hadisə imiş. İşdən yorğun qayıtmasına baxmayaraq növbəyə durur, özü də bərk acmış. Növbə uzun olur, o, fürsət tapıb yaxındakı mağazaya qaçırlar, böyük bir şüşə alır, – “çətvernoy” deyirmişlər, üç litr yarıml tuturmuş. İndi nədənsə elə şüşələr yoxdur. Evə gec gəlib çıxır. O gələndə hamı yatıbmış, bircə o ukraynalı oyaq imiş. Ukraynalı pivəni görəndə çox təəccübənlər. Deyir ki, iki ildir dilimə pivə dəymir. Onda ev sahibi pivəni ukraynalı ilə bölüşməyi qərara alır. Onlar şüşəni dibinəcən içirlər, yaman da keflənlər. Üç litr yarıml pivədən keflənlər! Gör necə zəif imişlər, pivə içməyi də yadırğayıblarmış! Onlar pivəni içəndə ukraynalı davadan qabaq öz ailəsi ilə keçirdiyi güzərandan, evlərindən, bağlarından, işindən səhbət eleyirmiş. Vaxt gec olsa da oturub səhbət eleyirlərmiş, danışırlmış ki, müharibə çox qorxulu şeydir, nə qədər bədbəxtliklər gətirib, itkiler törədib! Hələ nə qədər dəhşətli şeylər olacaq! Səhbət eləyib qurtarandan sonra ukraynalı soruşur ki, pivə neçəyəydi? Götürüb içdiyi pivənin pulunu verir. Bunun üstündən xeyli keçəndən sonra, həm müharibə vaxtı, həm də müharibədən sonra həmin adamın başına çoxlu qəribə işlər gelir. Bir dəfə lap az qala ölücəkmiş. Qərəz, başına çox

bələlər gəlir, hamısı yadında qalmayıb. Axır ki, ukraynalılar evlərinə qayıdırıllar, hamı yerbəyer olur, amma o sakitləşmir, fikirləşir ki, gör müharibə insanları nə günə salır? Hər dəfə ukraynalıdan pivə üçün pul aldığı yadına salır. Povestdə bu barədə bir söz deyilməsə də mənə ele geldi ki, o adam tutduğu işdən peşmandır, xəcalət çekir. Birdən Kamil əmi dayandı, daha doğrusu, Nailə onu saxladı. Ona nəsə bir sual verdi. Povestdə nəyisə başa düşməmişdi. Görünür, Nailənin bu suali Kamil əmiyə qəribə gəldi, hətta deyəsən ürəyindən olmadı. Rəngi qaçırdı. Suala birdən-birə cavab vermedi. Bir az duruxandan sonra dedi ki, bunlar boş şeydir. O, görünür, xudpəsənd adamdır. Onları boş-boş şeylərə qulaq asmağa möcbur eləyir. Onun bu cavabından Nailə özünü itirdi. Mən işi belə görəndə, tez ayağa qalxıb dedim, daha vaxtdı, getməliyəm. Halbuki məni nənəm çağırıb eləmirdi.

Pillələri enəndə Nailenin səsi gəldi:

– Axı sən məni ədəbiyyatı başa düşdүүмүм üçün sevməmisən? Kamil əminin cavabını eşitmədim.

Ertəsi gün danışdıq ki, üçlükdə dənizə gedib چimərik. Evdən təzəcə çıxmışdım ki, Rəşid bizi səslədi. O da getmək isteyirdi. Eh, bu hardan çıxdı! Yaxşı ki, gözləməli olmadıq. Hamı hazır idi. Rəşidin əlində iri bir çanta vardı. Adılə sonbeşiyini qucağına almışdı. O biri uşaqlar da cürbəcür bağlamalar aparırdı. Birinin əlində yekə bir günlük vardi, həmişə özüylə aparır, ailəsini onun altına yiğirdi. Qəşəng günlüğüdür. چimərlikdə hamı ona baxır. Günlük belə qəşəng olmasayıdı, onu heç aparmağa da dəyməzdii. Çünkü چimərlikdə dörd böyük dəmir talvar – günlük var. Amma həmişə altı boş olur. Mənə nə var, qoy lap Qayalı camaatının hamısı köçüb چimərliyə gəlsin. Gərək ele bizimlə gelələr? Rəşid heç kəsə aman vermirdi. Bir dəqiqə də olsun dil-boğaza qoymurdu. Mən də ona bir-iki dəfə cavab verdim, sonra çəkildim kənara. Nailə ilə, Kamil əmi də demək olar ki, ağızlarını açmırıldılar. Adəten, چimərliyə gedəndə hər ikisi zarafat eleyordilar. Kamil əmi nə isə güləməli bir şey danışındı, amma bu gün ikisi də susurdu, elə bil ağızlarına su almışdilar.

Bu gün چimərlikdə hava çox yaxşı idi. Elə bil kimse bilə-bile göydən bir-iki bulud asmışdı. Güneşin işığı da elə bil buludlardan yox, tutqun şüşədən keçirdi, iliqliği adamın canına yayılırdı. Ləpə-döyəndə ayağımla suyu yoxladım. Əla idi, ləzzət verirdi.

Gördüyüm yuxudakı kimi. Mən o yuxunu bir neçə dəfə görmüşəm. Dənizin sahilində isti qum, dörd yan qayalıq, qayaların üstündə yaşıl-yaşıl ağaclar, kollar... Elə su da yaşıldı. Özü də isti, dumdur, baxırsan, dibi görünür. Suyun dibi ele ağdı ki, elə bil buzdu, şəkərdi, əriməkdədi. Bir dəfə atamla Daşkəsənə, dağ-filiz kombinatına gedəndə də belə bir mənzərə görmüşdüm. Bir yaşıl dərəyələ bir çay axırdı. Çayın suyu göz yaşı kimi dumdurdu idi. Dibi də yuxuda gördüyüm suyun dibi kimi... Çay elə bil gen, ağ pillələrdən axırdı. Hər pillənin sahəsi Kamil əminin bağı boyda olardı. Su da yaman lal axırdı, bir dənə də olsun, qırışığı yox idi. Dumdur, büllur su... Nədənə mənə elə gəlirdi ki, bu su çox soyuq olmalıdır. Atam da bunu təsdiq elədi, dedi ki, dağ çaylarının suyu çox soyuq olur. Çayın dibi də ağ mərmər yatağının üstündən axlığına görə ağdır. Hər dəfə belə yuxudan oyananda adam hayıfsilanır. Neçə dəfə çalışmışdım ki, təzədən yatıb, yenə də həmin dalğaların qoynuna qayıdam, üstündə qəribə ağaclar bitən qayaları görəm, amma heç bir şey çıxmamışdı. Düzdür, yatmışdım, ancaq təzədən o yuxuları görə bilməmişdim. İndi hərdən o yuxuları yadına salanda deyirəm ki, bəlkə doğrudan da belə bir sahil var. Əlbəttə, burda – Qayalıda yox, harada isə başqa yerde. Deyirəm, nə olaydı, o yerləri gözümlə görəydim. Bilirəm, adam yuxuda gördüğünü həyatda görə bilməz. Bilirəm ki, bu, quruca arzudu! Amma yenə də ümidiyi kəsmirəm.

Bugünkü cimmək əhvalatından da bir şey çıxmayaçığını bilirdim. Nailə sudan çıxıb sahilə qayıtdı. Kamil əmi də onun ardınca. Nailə meduzalardan həm qorxur, həm də iyrənirdi. Onlar çox sürüşkən və yapışqanlıdır. Çox olanda adama ele gelir ki, xaş bişirib suya töküblər. Nə mən, nə də Kamil əmi buna fikir vermirik, xoşumuza gəlməsə də çəkinmirik. Amma meduza görən kimi Nailənin əti ürpəşir. Kamil əmi onun ardınca çıxdı.

Bu il dənizdə meduzanın sayı-hesabı yoxdur. Heç əvvellər buralarda meduza-zad olmazdı. Nəinki Qayalıda, ele bütün Xəzər dənizində bir dənə də olsun meduza yox idi. İki il olardı ki, əmələ gəlmişdi. Zənnimcə, buna sevinənlər də vardi. Yəni bizim dənizimiz də başqa okeanlar və dənizlər kimi, meduzalı olub. Nə deyirəm, həftədə bir-iki meduza görünəsə, buna nə var ki! Amma ilbəil artır. O qədər artıb ki, az qala sahile çıxsınlar. Ancaq bərk külək əsdimi, bir neçə gün görünmürlər.

Kamil əmidən soruşdum ki, bu meduzalar Xəzər dənizində hardan əmələ gəlib, onları birtəhər təmizləmək olar, ya yox? O da məni başa saldı, dedi, görünür, Qara dənizdən, ya da Aralıq dənizindən gələn bir gəminin altına yapışib, Volqa-Don kanalıyla Xəzər dənizinə gəlib çıxıblar, burda da şəraitləri yaxşı olub, artıb töreyiblər, səraite uyğunlaşıblar. Görünür, əvvəlki yerlərdə meduzaları delfinlər, ya da başqa-başqa balıqlar yeyirmiş, burda isə onların düşməni tapılmayıb. Bircə firtinadan qorxub dərinə çəkilirlər. Nə olsun, bir az keçir, təzədən qayıdırılar. Buna görə də belə artıb töreyiblər. Hələ ki, alım-bioloqlar bir çarə tapa bilməyiblər. Sonra Kamil əmi dedi ki, buna oxşar şeylər adamların arasında da olur. Əvvəl elə bildim zarafat eləyir, sonra gördüm yox, ciddi danışır, deyir ki, adamların arasında da elələri var ki, başqalarına nisbətən mühitə daha tez uyğunlaşırlar, özlərinə uyğun mühit seçməyi daha yaxşı bacarırlar. Bax, heç uzağa getməyək. O, instituta girəndə kim desəydi ki, bəzi müəllimlər tələbələrdən rüşvət alır, heç inanmazdı. Sonra məlum oldu ki, alan varmış. Əgər bu məsələ ilə ciddi mübarizəyə başlamasaydılar, kim bilir axırı hara gedib çıxacaqdı. Kamil əmi deyir ki, genden baxanda bu rüşvətxorlar heç adı, normal adamlardan ferqlənmirlər. Hətta onlar iclaslarda, pedaqoji şuralarda çıxış eləyir, doğru-düzgünlük haqqında danışırlar. O saat televizorda göstərilən bir məhkəmə yadına düşdü. Həmin məhkəmədə bir institut müəlliminin işinə baxırdılar. Kamil əmi də elə həmin institutda işləyir. Prokuror da, şahidlər də müəllimə hər şeyi sübut elədilər. Amma onun heç eyninə deyildi. Axırda durub nə desə yaxşıdır? Dürub dedi ki təqsiri-filani yoxdur, ömrü boyu gənc nəslin tərbiyəsi ilə məşğul olub. Kamil əmi məni başa saldı ki, belə adamlar hər yerde var, təkcə institutlarda deyil, hər yerdə var. Amma özlərini təmizə çıxartmağın yollarını elə öyrəniblər ki, onları ifşa eləmək get-gedə çətinləşir. Baxanda deyirsen adamdır da, üst-başı, geyimi-keçimi öz qaydasında, qalstuk taxib, teatra gedir, hamı necə, o da elə, qəzet oxuyur...

Rəşid də bunun cavabında söhbətə qoşulub dedi: "Hamı bilir ki, mən neçə ürəyinazik adamam, heç qarışqaya da qəsd eləmərəm. Ancaq Kamil əminin dediyi o əclafları öz əlimlə gülələrdim. Bax, divara dayayıb, gülələrdim". Kamil əmi də gülümsünüb dedi ki, gülələməklə iş düzələn deyil.

– Bəs nəynən düzəltmək olar? – deyə Rəşid soruştur.

Özü də çox təəccüb eləyirdi ki, Kamil əmi belələrinin güllələnməyinə razı deyil.

Kamil əmi gülümşündü:

– Bunu bilseydim, onda başqa işlə məşğul olardım... Bilmirəm.

Rəşid əlindəki çantamı açdı, məlum oldu ki, bu, əl soyuducusudur. Onun içindən bir şüşə şərab, bir neçə banka da portağal şirəsi çıxartdı. Hamını çətirin altına salmış xalının üstünə dəvət elədi. Portağal şirəsiyən şərab çox lezzətliydi. O, növbə ilə hamının sağlığına içdi, hamuya xoşbəxtlik arzuladı. Sonra da əlindəki badəni qaldırıb dedi, ən böyük arzusu odur ki, Nailənin atası buralara gəlsin, qızıyla, Kamil əmiylə bir stolun başında otursun. – Bircə bunu, – dedi, – görsem, özümü dünyada ən xoşbəxt adam hesab elərəm.

Nailə ilə Kamil əmi bir-birinin üzünə baxdılar. Ancaq daha Rəşidə bir söz deyib elemədilər.

Mən görürdüm ki, Nailəyə olan münasibət bir az yaxşılaşıb.

Qonşular onu yavaş-yavaş qonaq çağırırdılar. Hətta özləri də onlara qonaq gedirdilər. Ancaq insafnan demək lazımdı ki, hamidan əvvəl Adilə ilə Rəşid dəyişmişdi. İndi Adilə onu “Nelinka”, ya da “əzizim” deyə çağırırdı. Hər dəfə görəndə ovqatı təlx olsa da, hökmən gülümşünürdü. Tez-tez səhbət eləyirdilər. Ancaq hər nədən danışıldılarsa danışınlar, axırdı Adilə səhbətini məsləhətlə qurtarırdı. Hər dəfə Adilənin “sənin yerinə olsaydım” sözünü eşidəndə o saat bilirdim ki, indi məsləhətə başlayacaq. Elə Rəşidin özü də... O, Kamil əmidən qırx dəqiqə tez gəlirdi. Kamil əmi şəhərdən gəlib çatananın Rəşid bu qırx dəqiqəni də Nailənin xeyrinə sərf eleməyə çalışırdı. Nailəyə məsləhət görürdü ki, məzuniyyəti qurtarandan sonra işlədiyi memarlıq emalatxanasından çıxsın, deyirdi ki, orda heç bir perspektiv yoxdur, gedib layihə institutuna girsin, ordan irəliyə gedə bilər. O hətta Kamil əminin də qayğısına qalırdı. Elə hey Nailəyə təsəlli verirdi ki, narahat olmasın, ötəri həvəsdi onun məşğulliyəti, tezliklə keçib gedər. Ağlını başına yiğib əməlli-başlı bir işlə məşğul olar, özü də çox böyük uğurlar qazanar. Deyirdi ki, onu başa düşürəm, elə hamı çalışır ki, məşhur yazıçı, ya da artist olsun. Ancaq çox təəssüf ki, bu, çətin məsələdi, çünkü bunun üçün istedad lazımdır. Bax, elə mənim özümü götürək. Mənim istedadım yoxdur.

Amma heç yenimə deyil, varsa, ailəmə də, uşaqlarımı da, elə özüme də bəsdi. Kamil əmi də, vaxt gələr, bunu başa düşər, onda hər şey su kimi asan olar. Şükür ki, başı üstündədir, əsas da budur. Adamın da başı oldu, təhsili oldu, onda daha nigaranılığa dəyməz. Xoşum gəldi Nailədən, qayıdır Rəşidə nə desə yaxşıdır, dedi ki, Kamil nə istəyir onu da eləsin. Bunun mənim üçün heç bir fərqi yoxdur.

Axır vaxtlar Nailə onlara çox tez-tez gəlirdi. Əvvəller Kamil əmi işdə olanda bir də baxırdın durub getdi Rəşidgilə. Axşamlar da, Kamil əmi ki, makinada yazmağa başlayırdı, durub onlara gedərdi. Görünür, saatlarla makinada yazan adama baxmaq o qədər də ürək-əcan şey deyil.

Nənəm bu səhbətlərdə demək olar ki, iştirak elemirdi. Bu çox qəribə idi, çünkü nənəm səhbəcili adamdı. Onlar bize gələndə nənəm hərdənbir səhbətə qarışib bir-iki söz deyərdi, özü də ona müraciət eləyəndə. Amma çox vaxt qarışmazdı, qulaq asardı, əli də işdə olardı. Ya gördük encir soyur, ya da ki, xörək bişirir... Amma əksinə, Nailə tək gələndə nənəm onu gülər üzlə qarşılıyır, özü də həvəsle səhbət eləyirdi. Qəribə burası idi ki, nənəmin münasibətinə bir irad tutmaq olmurdu. Amma mən hiss eləyirdim ki, o, Nailəynən başqa cür danişir. Nailə iki-üç dəfə ondan xahiş elədi ki, fisincan bişirsin, nənəm o saat razı oldu, bişirdi. Axşamdan qoz hazırladı, özü də et maşınından keçirtmədi, həvəngdəstəyə salıb döyüd. Məni də göndərdi kəndə ki, gedib narşərab tapım, evimizdə sirkə ola-ola... O ki qaldı fisincanın rənginə, bunun üçün arvad çox çalışdı. Əvvəlcə çuqun qab götürüb içmənə narşərab tökdü, sonra iki dənə girdə dəmir qoydu ki, fisincanın rəngi qaralsın. Əsl fisincan kimi. Ancaq bundan sonra həvəngdəstədə döyüyü qozu, xırda-xırda doğradığı soğanı və ördəyi qaba qoydu, üstündən də cürbəcür ədvəcat səpdi. Nailə fisincandan çox razı qaldı. Nənəmə təşəkkür eləyəndə nənəm də razılıqla dedi ki, nuş olsun! Gördüyüüz kimi, hər şey öz qaydasında idi. Ancaq mən qəti surətdə bilirdim ki, Nailə onun dösünə yatrıf, arvadın da belə xoş rəftarı ancaq nəzakət xatırınədir. Bəlkə də mənim xatırıma: nənəm bizim dost olduğumuzu bilirdi. Buna görə də ona yaxşılıq elemək isteyirdi. Amma heç başa düşə bilmirdim ki, nə üçün Nailə kimi

müləyim və yaxşı bir adam nənəmin xoşuna gəlmir? Nailənin özü onun xətrini çox istəyirdi. Ayağını qapıdan içəri qoyan kimi, hər şeydən əvvəl nənəmin kefini xəbər alırdı. Hatta Adilə də daha onu bəyənirdi. Di gəl ki, nənəmin münasibəti dəyişmirdi. Sual olur, nə üçün? Görəsən elə bircə geydiyi paltar üçün?

Nənəm eyvanda oturub bərk fikrə getmişdi. O, beləcə oturub dincini alır. Elə bil arvad birdən-birə taqətdən düşür, özü də çox oturmur. Bax elə indi də oturub gözlərini uzaqlara zilləyib, elə bil kiminsə yolunu gözləyir, ya da dənizə tamaşa eləyir. Amma əslində belə vaxtlarda nənəm heç nə görəmür, çünki nə isə fikri özündə olmur. Gəlib bir şey soruşanda, əvvəlcə diksinir, elə bil yuxudan oyanır, özü də soruştuluğunu birdən-birə başa düşmür, ikinci dəfə soruşmaq lazımlı gəlir:

— Deyirəm ki, elə bircə paltarına görə?
— Onun paltarıyla nə işim var? — Nənəm etiraz eləyir. — Necə istəyir, elə də geyinsin. Ərinin ürəyindəndirsə, mənə nə...

— Bəs onda niyə ondan xoşun gəlmir?
— Gəlir, ya gəlmir... Axı onun nəyindən xoşum gəlsin? Kişiyyə də belə arvadlıq eləyərlər? Bura gələndən görməmişəm ki, kişi qızı bir yerə mix vursun, bir şeyi burdan götürüb ora qoysun, evi necə vardı elə də durur, heç olmasa bircə dəfə Kamilə xörək bişirsin. Bişirdiyi nədir, qızardılmış kolbasa, pomidor çıçırtması...

— Hələ xörək bişirə bilmir, öyrənər.
— Gözlə, öyrəndi ha! Heç olmasa kişi qızı bir gözünün ucu ilə baxaydı, görəydi mən xörəyi necə bişirirəm!.. Elə hey çal-oynadadır, belə şeylər də kişiləri çox tez yorur. Mən razılaşmadım:

— Ay nəne, bir özün fikirləş, gör bircə fisincan bişirmək üçün sənin nə qədər vaxtin gedir. Azı beş saat. Düzdür? Bəlkə başqalarının bu qədər vaxtı yoxdur...

Nənəm incidi:
— Bəs necə, elə avara bircə mənəm, heç bilmirəm vaxtimi hara sərf eləyim.

Yaman incidi. Artıq başa düşürdüm ki, yaşa dolduqca adamlarla əməlli danışa bilmirəm. Əvvəllər məndən inciməyi heç kəs ağılna da getirmirdi. Nə deyirdimsə, deyirdilər ki, uşaqdır, başa düşmür. Mənə elə gəlir ki, böyükler bir-biri ilə danışanda sözü deməmişdən

əvvəl xeyli fikirləşirlər. Ehtiyat eləyirlər ki, birdən bir-birinin könfünə toxunarlar.

— Yox, — dedim, — mən demirəm ki, sən vaxtını hədər keçirdirən, demək istəyirəm ki, siz başqa-başqa adamlarsız, ona görə vaxtinizi da başqa cür keçirdirsiniz. Axı insafla desək, o bura dincəlməyə gəlib, sentyabrdan işə gedəcək. Onun fisincan, düşbərə bişirmək üçün vaxtı hani? İndi öyrənsə də payızda yaddan çıxardacaq. Amma sən onu özünlə bir ölçüsən. Zənnimcə, məsələ bundadır.

— Adilə də işləyir!
— Sən də ona tay tapdın!
— Tay eləmirəm. Qoyunu qoyun ayağından, keçini keçi. Deyirəm ki, Adilə gözünün qabağındadır. Səhərdən-axşamacan əli dinclik bilmir — bir yandan uşaqlar, bir yandan da ev-eşik.

— Hələ bir gedib iynə də vurur.
— Pis eləyir?
— Qeybetçidir!
— Bu, qadası, onun öz işidir. Qeybətə qulaq asan olmasa, qeybat də olmaz.
— Bəs niyə bu sözləri Nailəyə demirsən?
— Quyuya su tökməklə quyu sulu olmaz. Gərək adamın özündə fərasət olsun.

Bazar günü səhər elə evimizdən çıxıb Kamil əmigilə gedirdim ki, gördüm Rəşid də ora gedir. Əvvəl bir istədim qayıdım, sonra öz-özümə fikirləşdim ki, çox ləngiməz, çıxıb gedər, özümüz qalarıq. Gəlib oturduq Kamil əminin eyvanında, Rəşid səhbət eləyir, mən qulaq asıram. Axır ki, dözməyib soruşdu:

— Bəs xanım hardadı?
— Yoxdu.

Rəşid görəndə ki, Kamil əmi bir siqaretin oduna o birini yandırdı, dayana bilmədi, məsləhətə başladı, dedi papirosu atsın. Söz yox, birdən-birə olmaz, amma yavaş-yavaş mümkündür — ilk vaxtlarda yarıq qutu, sonra onun dördə biri, bir az keçəndən sonra da gündə bir siqaret. Bir də görəcəksən ki, tərgitmisən. Asan şeydir! Elə onun özü də bir vaxt çəkirmiş. Papirosu atanda birinci günler çox çətin keçib, elə hey gözü siqaret axtarırırmış, ancaq iradəsini toplayıb dözbü, iki ildir ki, çəkmir. Özünü də çox yaxşı hiss eləyir. Uşaqlara

da xeyri var. Daha otağı tüstü ilə doldurmur. Ancaq bir şey pisdir ki, papiroso atandan sonra ayaqları bərk tərləməyə başlayıb, əvvəller belə şey olmazmış.

Kamil əmi bunu eşidəndə gülməyə başladı. Mən də ona baxıb güldüm.

– Bağışlayın, – deyə Kamil əmi üzr istədi. Səsi o saat ciddileşdi. Elə bil bayaq gülən o deyildi. – Heç özüm də bilmədim niyə məni gülmək tutdu. Onda bəlkə təzədən çəkəsiniz... Bəlkə çəksəz ayaqlarınız daha tərləməz?..

– Yox, yox – Rəşid etiraz elədi. – Ürəyim xarab olmaqdansa, qoy elə ayaqlarım tərləsin.

– O da doğrudur, – Kamil əmi otağa girib makinasını gətirdi. – Siz oturun, mən də bir az işləyim.

– İşləyin, işləyin, – Rəşid ayağa qalxdı. – Elə mən bir dəqiqəliyə gəlmişdim, gedim.

Mən də dedim ki, gedirəm. Kamil əmi başı ilə razılıq verdi:

– Axşam tez gəl, televizora baxarıq.

Adile bizdə idi, öz rəfiqəsi ilə. Mən içəri girəndə səslərini kəsdilər. Sonra Adile məndən soruşdu:

– Sen bilirdin ki, Nailə Kamilden ayrılib?

– Nəcə ayrılib?

– Ayrılib da! Atıb, çıxıb gedib. Bəs sən bilmirdin?

Mən dinməz-söyləməz dönüb otaqdan çıxdım.

– Hara? – deyə nənəm dalımcə səslədi.

– İşim var, – dedim. – Heç bilmirdim ki, hara gedirəm? Lap özümü itirmişdim. Hara gəldi gedirdim. Bir də gördüm ki, stansiyadayam. Heç bura gəlmək fikrində deyildim. Nailənin getdiyini eşidəndə lap kefim pozuldu.

Qəribə də bu idi ki, Nailənin getməyində hamı Kamil əmini təqsirləndirirdi. Adilə elə belə dedi:

– Onun yerinə mən olsaydım, çoxdan baş götürüb qaçmışdım. Misal üçün, mən ziyalı adamam, həkiməm, əsəbim də yaxşıdır. Ancaq di gəl ki, öz evimde onun makinasının səsini eşidəndə bədənimi əsməcə tutur. Gör indi o yazıq nə çəkirmiş! Elə onu görən kimi dedim, yadındadır, Rəşid, dedim ki, bu qız onun tayı deyil, bu qız onun üçün yaranmayıb.

– Elə demə, Adilə, elə demə. – Rəşid onu məzəmmət elədi. – Olan olub, keçən keçib. İndi məni Kamilin dərdi götürüb. Deyirəm, bu bədbəxtin işi necə olacaq. Nə işi var, nə peşəsi. İsləmək də istəmir, tənbəlin bividir. Bəla da burdan başlayır. Bir adam gərək onu başa salsın ki, səhərdən axşamacan makina taqqıldatmaq kişiye yaraşan iş deyil, əməlli-başlı bir işdən yapışmaq lazımdır.

Hamısı yer-yerdən üstümə tökülb soruşturular ki, Nailə niyə çıxıb gedib? İkiisi də səs-səsə verib məni dilə tuturdu: sən Allah, danış görək niyə gedib? Axı hər axşam onlarda olurdun.

Özleri soruşur, guya can yandırırdılar, amma hiss eləyirdim ki, Nailənin getməyi ikisinin də ürəyindəndir. Özü də hiss olunurdu ki, onlar bunun intizarında imişlər, gözləyirmişlər ki, Nailə Kamil əmidən ne vaxt ayrılacaq. Elə bil əhd eləyibləmiş ki, Nailə çıxıb getsin, bunlar da dincilik tapsınlar. Bəlkə Nailə ilə Kamil əmi eləbelə küsübələr? Bir neçə günlük... O gedəndən sonra üç-dörd gün belə fikirləşdim...

Ay size danışdım ha! Gözləyin! Ay danışdım ha!

Axı əslində mən bir şey bilmirəm. O niyə çıxıb gedib? Bilmirəm. Mənim yanımıda bir dəfə də olsun dalaşmayıblar. Elə mənsiz də. Zənnimcə, belə şey olsaydı bizim evdə eşidilərdi. Odur ey, Seymour arvadı ilə dalaşanda xəzri əsməsə səsləri dənizin qıraqında da eşidilir.

Düzünə qalsa, axırıncı günlər onlar nə isə çox qəmgin gəzirdilər. Amma daha bir şeydən ötrü əri atıb getmək olmaz ki! Vasifin fikrincə, Nailə başqa kişinin yanına gedib. Mən deyirdim belə şey olmaz! Nailə Kamil əmini sevir, o, belə şey eləməz!

– Sənə deyirəm ki, eləyər. Mən birini cimərlikdə öz gözlerimlə görmüşəm. İyul ayını başdan-başa qırmızı “Moskvic”li bir oğlanla gəlirdi. Avqustda görürəm ki, boz “Jiquli”də gəlib. Elə ki, hava qaraldı, maşını çəkdilər qayaların dalına. Üsulluca yaxınlaşıb baxdım, gördüm ki, elə həmin məsələdir! Onlara etibar eləmək olar?

Her nə isə, razılaşmirdim, deyirdim, Nailə başqları ilə cimərliyə gedən qızlardan deyil. Amma ürəyimdə yaman qorxuya düşdüm, deyirdim bəlkə Vasif haqlıdır? Ürəyim elə sıxıldı ki, daha heç deyiləsi deyil.

Ola bilməz! Ola bilməz ki, bu məsələ belə qurtarsın. Onlar bir-birini sevirdilər. Bunu ki mən lap yəqin bilişəm. Belə də şey olar?

Əger adamlar bir-birini sevirlərsə, onlar da belə asanlıqla ayrılırlarsa, deməli, onda mənim məhəbbət haqqında oxuduqlarımın hamisi yalanmış. Belə çıxır ki, onda heç sevməyə də dəyməz. Adamlar məhəbbətin ucbatından ölümə gedirlər... Kamil əmi ilə Nailə isə bir-birini sevirdilər. O vaxtacan mənə elə gəldi ki, hər şeyi başa düşürəm. Amma indi anlamıram ki, niyə belə oldu. Vəsif mənə dedi: sir-sifətin niyə belə dəyişdi? Dedim, yadına düşdü ki, evə qayıtmalıyam – getdim. Ancaq evə getmədim. Elə ağlıma hara gəldi, ora getdim. Dedim, bir az gəzim ki, fikrim dağlışın. Ancaq çox gəzmədim. Nənəm evdə tək idi. Onunla da söhbət eləmək lazımdı, darıxır, axı!..

Geri qayıdanda, yel dəyirmanın yanında dayandı. Bir az dayanıb tamaşa eləyəndən sonra yenə yola düzəldim, dəyirmandan nə var axı, pərlərini fırladıb quydadan su çəkir...

O qədər köhnəlib ki, cır-cır cirildayır. Vaxtı çatıb, gərək dəyişdirib elektrik nasosu qoysunlar. Çoxu belə eləyib. Keçən il buna tamaşa eləmək heç ağlıma gəlməzdi. Axı burda tamaşa eləməli nə var ki! Belə yel dəyirmanlarından hələ on-on beş dənəsi qalıb.

Bir gün Nailə ilə axşamüstü kənddən qayıdırıq. Nailə bu dəyirmani görən kimi yerindəcə donub qaldı. Nə qəşəngdi, dedi. Gel, içəri girek. Girdik, içərisində elə bir şey yox idi, cirildamasın! Dəyirman yır-yır yırğalanırdı. Deyirdin ki, indi yixılar, bu saat yixılar. İçəri girən kimi bir neçə yarasa yerlərindən qopub vurnuxmağa başladı. Nailə bunları da görəndə çox sevindi. Hətta nə qəşəngdir, dedi. Ona dedim ki, axı, deyirlər bunlar adamın saçına yapışır, özü də elə bərk yapışır ki, daha qopartmaq olmur, saçı keşmək lazım gəlir. Bu, hamiya məlumdur. Mənə ne var, mənim saçım qıсадır, amma onunku sıx və uzundur. Yarasaya da elə belə şey lazımdır. Birtəhər dilə tutub dəyirmandan çıxardım. Amma nə olsun, hər dəfə yolu düşəndə Nailə bu dəyirmanın qabağında dayanıb tamaşa eləyirdi. Heç bilmirəm nə görmüşdü?! Nailənin saçlarından çox gözəl etir qoxusu gəldi. Bu etir hər dəfə burnuma dəyəndə nədənsə ürəyim sıxlırdı. Hətta bir az da qəmən olurdum.

Nənəm Kamil əmiylə müləyim dolanmağa başlamışdı. Bu, mənim ürəyimdən idi. Özü mənə bir söz demirdi, amma hiss edirdim ki, Kamil əmiyə ürəyi yanır.

– Yeri, – deyə o, deyinə-deyinə məni yola salırdı, – yeri get, dos-tunu çağır, niyə tək-tənha oturub orda?

– Mənə qulaq asmaz. – Özüm qəsdən belə deyirdim. Belə deyəndən sonra arvadın səsi dəyişirdi.

– Get mənim adımdan çağır, deynən ki, nənəm səni şama çağrıır. O, tərbiyəli adamdır, boyun qaçırmaz, biler ki, xatirimə dəyər.

Nənəm onu dəfələrle çağırırdı, amma Kamil əmi bizə ikicə kərə gəldi.

Kamil əmi yeyirdi, nənəm də ona baxıb xəlvətcə köksünü ötürürdü. O gedəndən sonra mənə dedi:

– Şər deməsən, xeyir gəlməz. Bəlkə də elə-belə lazımmış. Bir az xiffət eləyib sakit olar. O qız bunun tayı deyil. Belə xasiyyətlilə adam üçün başqa arvad lazımdı – əlli-ayaqlı, təmkinli.

– Adilə kim?

– Adilə pisdi?

– Nə deyirəm? Bilirəm ki, ondan xoşun gəlir.

– Adilə... Heç bilirsən Zərifə kimə ərə gedib?

– Mən hardan bilim?

– Səhər əri ilə gəlmişdi. Gördüm ki, əvvəlcə Rəşidgilə girdiler, dedim Allahın işinə bax, gör necə tez yaddan çıxardıb. Sonra öyrəndim ki, əri Rəşidin uzaq qohumudur. Elə Rəşidgilin kəndindəndi. Bakıya bu yaxınlarda köçüb. İndi Zərifəgildə olur. Axı Şahlar-beydən çox böyük mənzil qalıb. Zərifə söyündüyündən daha yerə-göyə sığmır. Bircə dərdi odur ki, uşağı olsun. Çox arıqlayıb.

– Bəs onlar bir-birini necə tapışblar?

– Allah bilir. – Nənəm ciyinlərini çekdi, – soruşmadım. Görünür, bir Allah bəndəsi tanış eləyib. Kim bilir, bəlkə də Adilənin, ya Rəşidin işidi. Daha küçədə tapışmayıblar ki... – İlahi, – deyə nənəm birdən-birə nəyi isə xatırlayıbmış kimi köksünü öbürdü, – bircə sənin toyunu görseydim, heç dərdim olmazdı. Yox, o vaxtacan ömrə aman verməz. Bir görəydim ki, sən kimi alacaqsan?

Nənəm bu sözü deyəndən sonra elə özüm də fikrə getdim. Dedim, görəsən, mən kimi alacağam? Düzünü desəm, çox arvaddan xoşum gəlir. Bəlkə də həddindən artıq. Kinoda, teatrda gördüyüüm arvadların hamisindən xoşum gəldi. Xüsusilə aktrisalardan... Ancaq bu köhnə məsələdir. İndi evlənmək barədə fikirləşən kimi Nailə gəlib

durdum gözümün qabağında. İstedi ki, mənim arvadım da Nailə kimi olsun. Onun kimi boylu-buxunlu, gözəl, o da Nailə kimi yaxşı rəqs eləməyi bacarsın. Onun saçlarından da o ətir qoxusu gəlsin. Bu barədə nə qədər çox fikirləşirdim, bir o qədər inanırdım ki, böyüyəndə Kamil əmiyə oxşayacağam. Bilmirəm, bu necə ola bilərdi. Soruşmağa da bir adam yoxdu. Yəqin Kamil əmidən də soruşturmaq olmaz. Axır günlər hər axşam gəzməyə çıxsaq da, ondan belə şeylər soruşa bilmirəm.

Özümüz üçün gəzirkən, cürbəcür səhbətlər eləyirik, ya da ki, heç danışmırıq – elə bunun özü də mənə xoşdur. Bir gün mənə dedi ki, Rəşid ona bağlı satmayı təklif eləyir. Yaman dilxor oldum. Dedim elə bircə bu çatmırkı, bircə o qalmışdı ki, Kamil əmi də çıxıb getsin.

– Heç bilirsən, nə qədər pul təklif elədi? – Kamil əmi gülüm-sünərək sözünə davam etdi. – Başını sindirma, onsuz da tapa bil-məyəcəksən.

Pulun qədərini deyəndə, təəccübündən az qaldım yixılam.

– Bu qədər pulu hardan alır?

– Görünür, səksən-doxsan ildir ki, yiğir. – Kamil əmi gülüm-sündü: – Axı o, heç pul xərcəmir. Xərci bircə ailəsinə, maşınınma, bağına çıxır. Maaşının qalan hissəsini aybaay yiğir. Deməli, kişi yiğib da! Bilirsən maaşı da nə qədərdir? Yüz altmış manat... Belə fürsəti əldən vermək olmazdı. Amma rədd elədim. Deyirəm, bir az da bərkə çəksəydim qiyməti qaldırdı. Sən necə bilirsən?

– Məgər bir adam iki bağ saxlaya bilər?

– Bacaran adam saxlayar. Mənə dedi ki, ikinci bağlı bacısının adına saldıracaq. Əzizim, sən heç narahat olma: nigarən-zad qalma, onlar qanunları hüquqşunaslardan da yaxşı bilirlər. Düzünü desəm, ürəyimdə Rəşidə çox sağ ol, deyirəm, axı, mən Bakıdan çıxıb getmək istəyirdim. Lap yerli-dibli. Belə bir fikrim var idi. Elə gedəcəkdir də! Rəşid olmasayı da gedəcəkdir! Mənə əl tutmaq üçün bağlı satmayı təklif elədi.

Birdən ürəyimdən keçdi ki, nəinki mənim bağlı, hətta bağlıların hamisini parça-parça alacaq... Fikrimi ona bildirdim. Qətiyyən incimədi. Dedi ki, əsəbileşmə, xahiş edirəm heç hirslenmə. Bağ nədi, zad nədi. Adamın canı sağ olsun. Başa düşdün? Polad kimi adamdı, bizim tayımız deyil!

O, son zamanlar az-az xiffət eləyirdi.

Nailə gedəndən sonra Kamil əmi yaman dəyişmişdi. Qaşqa-baqlı, qaradınməz olmuşdu, yaman da arıqlamışdı. Elə əvvəller də işləməkdən rahatlıq bilmirdi, indi heç makinanın taqqıldadır. Yanına da gələndə başınca tərpədib deyirdi: “Salam, otur, bu saat qurtarıram” – qurtarmaq nədi, elə hey işləyirdi. Kamil əmi makinada yazanda nə isə piçildiyirdi, nə qədər qulaq asırdımsa heç nə eşitmirdim. Bircə onu gördüm ki, dodaqları tərpənir. Görünür, özü deyir, özü də yazır. Üzü rəngdən-rəngə düşür. Gah qayğıkeş, gah hiyləgər olur.

Bir dəfə hətta gözlənilmədən qəhqəhə çəkib güldü. Kənardan baxan olsaydı deyərdi ki, kişinin başına hava gəlir. Amma indi gülmürdü. Qaşlarını düyünləyib yazırırdı. Həyatında rast gəldiyim qadınların hamisindən çox Nailəni xoşlayırdı. Ancaq Kamil əmiyə baxanda hiss eləyirdim ki, Naileyə olan münasibətim yavaş-yavaş dəyişir, pisləşir. Məgər o, Kamil əminin necə dərd çəkdiyini, əzab çəkdiyini başa düşmür?!

– Kamil əmi, bəlkə onun dalınca gedəsiniz?

Bunu deyəndə mənə elə gəldi ki, o da bu barədə fikirleşirmiş. Çünkü bir saniyədə, ləngimədən cavab verdi:

– Mən niyə onun dalınca gedim? Məgər təqsirim-zadım var?! Heç yana getməyecəyəm! – Özü də bu sözleri çox acıqla dedi. Mənə də təəccübə baxdı. Görünür, belə şeyi məndən gözləmirdi. Yenə də işinə davam elədi.

Oturub televizora baxırdı. Bir də gördüm ki, makinanın səsi kəsildi. Otağa sakitlik çökdü. Ona tərəf döndüm. Kamil əmi dedi:

– Xahiş eləyirəm, bir də mənim yanımıda onun adını çəkməyə-sən, yaxşı?

...Birdən suda nə isə çırındı. Ləpə şappılıt ilə qayanın üstüne sıçradı.

Birini də çıxartdı ki?! Ay balam, bu nədi? Əvvəlkindən də böyükdü?

Bu dəfə Vasif heç yerindən də tərpənmədi. Oğlanın çıxartdığı ikinci nərəyə mat-mat baxırdı. Ayağa qalxıb ona kömək elədim. Balığı birtəhər vedrəyə yerləşdirdik. İndi vedrədən iki quyruq görünürdü. Özü də "görünür" demək az idi. Quyruqlar elə yellənirdi ki, deyirdin vedrə indi qanad açıb uçacaq. Üstündən basıb güclə saxlayırdıq, yoxsa nərələr çırpinib vedrədən çıxardı. Sonra bu matros paltarı geymiş balıqçı yenə də məndən xahiş elədi ki, (doğrudan da "xahiş eləyirəm" dedi) balıqları beləcə saxlayım. Özü də vedrəni kətanla örtdü, üstündən də daş qoydu. Ancaq bundan sonra nərələr sakitləşdilər. Vasifin səsi çıxmırıldı. Düzünü desəm, elə mən də danışmirdim, yəqin özümü itirmişdim. Mənim yerimdə kim olsaydı, özünü itirərdi. Yarım saatın içində tilovla iki nərə balığı tutmaq olar? Bunu Qayalıda kimə desən gülər. Qarmağı atdım. Dedim bəlkə mənim də bəxtim gətirdi, balacısı da olsa, bir nərə balığı mənim də qarmağıma düşdü. Oldu, oldu də! Oğlan yenə mənə tərəf döndü: "İcazə olar, soxulcan götürüm?" Vasifin soxulcan bankası ona daha yaxın idi. Amma ordan götürmürdü, məndən istəyirdi. Görəsən o da uydurmala inanır? Yaxınlaşıb soxulcan götürdü. Əvvəlcə "sağ ol" dedi, sonra da qarmağa keçirib üstünə tübürdü. Bəlkə bunun tüpürçeyində elə sərr var ki, dadı nərələrin xoşuna gelir?

Vasifə dedim:

– Hə, indi bizim növbəmizdi, birinci sən başla. Mənim sözlərimə heç əhəmiyyət vermədi. Tilovu kənara qoyub o oğlana yaxınlaşdı. Dedi:

– Dur ayağa görüm! – Oğlan əvvəlcə Vasifə, sonra da mənə baxdı. Öz-özümə deyirdim, axı bu Vasif nə istəyir ondan?

– Niyə durum?

– Dur deyirəm.

– O, Vasifin səsindən başa düşdü ki, mübahisə yeri deyil. Tilovu yerə qoyub qalxdı.

– Hə, durdum.

– Bilirsən nə var, tilovunu da yiğisdir, daha balıq tutma, hələlik bir qiraqda otur, sonra baxarıq. Başa düşdün?

– Boş oturmaq istəmirəm. Balıq tutmaq isteyirəm.

– Kişisən tut! Tut də!

– Bura bax, – o mızıldandı. – Axı bu, düzgün iş deyil. Başa düz-sürəm nə istəyirsən. Mən iki nərə tutmuşam. Mane olmə, qoy birini də tutum. Hərəyə biri düşər. Düz demirəm?

Nədənsə əməlli-başlı inandım ki, o, üçüncüyü də tutacaq. Dönüb mənə sarı baxdı. Yəni düz deyirəm, ya yox? Əlbəttə, düz deyirsən. Daha buna şəkk-şübhə ola bilməz ki!

– Eşitmirsən, – Vasif qışqırkı və o da mənə baxdı, – Görmürsən ki, qayaların dibində nərə sürüsü keçir? Bu tip olmasayı, özümüz tutardıq! Başa düşmürəm bizi dolayıb, yoxsa özünü? – Birdən dəli kimi qışqırkı: – Çekil deyirəm!

– Çekilib-eləməyəcəyəm! Tutacağam!

Tutaşdilar. Əvvəlcə Vasif onun üstünə cumdu. Dedim, Vasif indi onu əzişdirəcək. Amma tərsinə oldu. Sən demə, bu oğlan vuruşmağı da yaxşı bacarırmış. Lap qayanın qaşında vuruşurdular. Dedim, bu saat ayaqları sürüşüb dənizə yixılacaqlar. Burdan lap bilə-bilə tullansan, yenə qorxuludur, o ki qalmışdı gözlənilmədən yixəsan. Özü də başı üstə! Qalxıb onlara sarı yüyürdüm. Özünü itirdi, qorxduğunu gözlərindən oxudum. Yəqin elə fikirləşirdi ki, birləşib onu döyəcəyik. Daban alıb qaçıdı. Özü də yaman qaçırdı. Yetişib Vasifi yaxaladım. Oğlanın dalınca qaçmağa qoymadım.

– Neynirsən? Dəli olmusan? Nə istəyirsən ondan? Nə günahı var onun – Deməyinə deyirdim, ancaq hiss eləyirdim ki, bu sözlərin mənası yoxdur. Vasif lap özündən çıxmışdı.

– Əclafın biridi. Bizim nərələri tutdu. Nə qədər zəhmət çəkmisi. Amma bu hazırlına gəlib çıxdı.

Bir andaca Vasifdən zəhləm getdi.

– Mənim dalımcə gəlmə, gedib onu çağıracağam. Bir də onunla işin olmasın, səndən çox xahiş eləyirəm!

Qayaların arasıyla yürüüb açıqlığa çıxdım. Amma onu görmədim. Dumandan heç nə seçilmirdi. Elə bil adam süd qabındaydı. Görəsən hansı tərəfə qaçıdı? Bəlkə mən ayrı tərəfə qaçıram? Yüyürə-

yüyürə qışqırırdım: "Oğlan, ay oğlan!" Adını da bilmirdim. O qədər yürüdüm, o qədər qışqırırdım ki, boğazım qurudu! Cürbəcür adla çağırırdım – "oğlan" da deyirdim, "matros" da deyirdim, amma hay verən olmadı. Qayıdanbaş ayağım sürüşdü, dizimi də yaraladım. Ağrıdan az qala ulayacaqdım. Özümüz birtəhər sahilə çatdırıldım. Elə yorulmuşdum ki, böyrüm sancırdı. Gördüm Vasif vedrələrin yanında dayanıb, kətanı açıb nərələrə tamaşa eləyir.

– Tapa bilmədim, – deyə hayıfsılandım. – Heç yaxşı iş tutmadın.

– Əşİ, qoy cəhənnəm olsun, gör nəyin fikrini eləyir. Nərələr ki, bizə qaldı!

Bunu eşidəndə vedrəyə elə bir təpik vurdum ki, nərələr qarışq dənizə yumalandı. Heç özüm də bilmədim niyə elədim. Vasif vedrənin dalınca baxıb, birdən üstümə cumdu... Bu da bizim balıq tutmağımız. Vasifin burnu partladı, mənim də dodağım qanadı, köynəyim də göbəyiməcən crıldı. Hələ üstəlik dizim də göynəyirdi. Əl-üzümüzü yuyub şeylərimizi yiğmağa başladıq.

Vasif yerdəki iki balaca balığı götürdü. – Biri küləmə idi, biri də xul balığı. O, nərələrə tamaşa eləyəndə bu balıqları götürüb yerə qoymuşdu. Vasif onları sapa keçirtdi, köksünü ötürüb dedi:

– Sen saydığını say, gör fələk nə sayır...

Hırsım soyumuşdu. Bu sözlərindən sonra Vasifə lap yazığım gəldi. Demək olar ki, qapıyaçan danışmadıq.

– Onların hərəsinə on beş manat verdilər, on azı... – deyə Vasif dilləndi. – Elə bu gün qayğı ala bilərdik.

– Gələn il alarıq. – Mən qapıdan içəri girdim. – Alarıq, nigaran qalma, hələlik...

Adılə bizdə idi. Nənəmlə oturub yarpaq dolması bükürdü. Məni görən kimi ikisi də sevindi. Əlimə bir qab verib düyü dalınca göndərdilər. Tapşırıdlar Rəşidə deyim ki, xörəyi bizdə yeyəcək, gecikməsin.

Onların eyvanına qalxdım. Gördüm Rəşid dostu ilə oturub səhbət eləyir. Nə üçün gəldiyimi biləndə dedi, – get mətbəxdə düyüni özün axtar, gör şkafdadır? – özü də səhbətinə davam elədi. Səhbət də, deyəsən çox şirindi. Dostlarından birini yağlı bir yerə qoymuşdular. Belə ləyaqətli adamın bu cür yaxşı yerə qoyulması ürəklərindən idi. Üzlərindən, gözlərindən də görünürdü. Hər ikisinin kefi

kök, damağı çağ idi! Çoxdan fikir vermişdim: Rəşidlə dostları demək olar ki, həmişə eyni şeydən danışırıdlar – kimi hansı qulluğa qoyublar, ya qoyacaqlar, ya da əksinə, kimi hardan çıxardıblar... Onları tanımayan adama belə səhbətlər mətləbsiz görünə bilerdi. Deyə bilərdilər ki, boş-bekar adamlardır, veriblər özlərini kölgəyə, gəvəzələyirlər. Nabələd adama belə gələrdi. Amma əslində belə deyildi. Onların səhbətinə qulaq asanda mənə elə gəlirdi ki, çətin bir tapmaca, mürəkkəb bir məsələ həll eləyirsən. Əvvəller nə qədər cavabını tapmağa çalışırdımsa bir şey çıxmırıldı. Ancaq bir azdan yavaş-yavaş bu səhbətin sırrını açdım və tapmacanın cavabını da tapmağa başladım, həmişə yox, bəzən.

Elə bunu götürək: dostlarından birini tramvay-trolleybus parkına işlər müdürü təyin eləmişdilər. Bunlar da çox sevinirdilər. Tekcə ona görə yox ki, o adam, bunların dediklərinə görə, ləyaqətli adam idi, bir də ona görə sevinirdilər ki, məsələnin bunlara da xeyri var. Öz-özümə fikirleşirdim, görəsən bunun bunlara nə xeyri? Axi həmin işlər müdürü onlara tramvay, trolleybus bağışlamayacaq ki! Tramvay parkına ekskursiyaya da getməyin bir mənası yoxdur... Özü də park lap şəhərin kənarındadır, ora getməyin maraqlı-filəni yoxdu. Düz deyirəm, ya yox? Amma əslində belə çıxırı ki, xeyri var. Əvvəla, ona görə ki, Rəşidin dostlarından birinin qardaşı oğlunu həmin parka işə düzəldəcəklər. Ona iş stajı lazımdı. Özü də elə iş ki, isteyirsən gəl, istəmirsen gəlmə. Elə bircə adın orda olsun. Maaş da ki, çox olmasa, hər halda xırda-xuruş cib xərcinə yarayardı. Nə olar ki, elə təki Allah eləsin, uşaq çox fərasətli uşaqdır, gələcəkdə instituta girəndən sonra özünü hökmən göstərəcək. Bu belə, sonra... Yayın cirhacırında Rəşidin bağından çex, ya da alman pivesi əskik olmur. Çünkü pivələr tramvay-trolleybus parkının mağazasından gelirdi. Rəşidin özü o qədər də pivəbaz deyildi. Ancaq qonaqlara belə tapılmayan şeyləri təklif eləmek ona ləzzət verirdi. Özü də elə adamlara təklif eləyirdi ki, belə pivələrin qədrini bilən olsun. Dillərinə Bakı pivəsi vurmazdilar! Üçüncü də, təzə işlər müdirinin vasitəsilə Rəşid avqust ayında Yessentukidəki mədə-bağırsaq sanatoriyasına getmək üçün bir putyovka düzəltmişdi. Yenə də özü üçün yox, dostlarının birinin xəstə anası üçün. Çünkü vaxtında həmin dostun Rəşidə bir yaxşılığı keçmişdi. Buna görə Rəşid də, Şahlarbəy

demişkən, "borclu qalmaq" istəməyib, dostunun yaxşılığından çıxmışdı. Ən nehayət, dördüncüsü... daha yoruldum, həvəsim gəlsəydi, bu səbəblərin sayımı iyirmiye, lap otuza çatdırı bilerdim. Onda görərdin ki, bir işlər müdürünin Rəşidə və dostlarına nə qədər xeyri dəyə biler. Haçan gələşydi, danışdıqları ele bele-bele şeylərdən idi. Amma bu xeyirin nədən ibarət olacağını əvvəlcədən tapmaq çox çətin idi. Nə qədər fikirləşirdiñsə fikirləş, fərqi yox idi, axırda gözləmədiyin ağlına siğmaz bir şey ortaya çıxırı. Çox qəribə idi.

Kamil əmi heç vaxt Rəşidin bele söhbətlərini eşitməmişdi. Amma başa düşmüşdü. Bir dəfə dedim ki, onlar yalmış öz xeyirlərini güdürlər və bu barədə çox ustadırlar. Onların bu ustalığına heyran qalıram. Həmin gün qəzətlərdə maraqlı bir xəbər çıxdı. Yazırıldılar ki, alımlar Şimal çaylarından bəzisinin axarını dəyişəcəklər, onlardan biri isə geri axıb Xəzər dənizine tökülecek.

Kamil əmi bu xəbəri ucadan oxudu. Və bildirdi ki, daha dəni-zimiz qurumayaq, əksinə, yaxın illərdə yenə de əvvəlki seviyyəsinə qalxacaq. Kamil əmi qəzeti yere qoyub, bu layihənin bəşəriyyət tarixində ən əzəmətli layihələrdən biri olduğunu dedi. Özü də dedi ki, kaş bu məsələ həyata keçəndən sonra nələr baş verəcəyini görəydim.

Rəşid də fikrə getdi. Sonra qayıdır dedi ki, doğrudan da çox mühüm və sevindirici məsələdir, ona görə sevindirici məsələdir ki, təsərrüfatımıza böyük xeyri olacaq. Məsələn, qiymətli balıqların miqdarı artacaq, gəmiçilik inkişaf eləyəcək. Bu layihə həyata keçiriləndən sonra dənizin suyu mütləq qalxacaq, bir halda ki, qəzətlərdə yazıqlar, deməli, belə də olacaq. Onda, çox güman ki, şəhərin dənizkənarı hissəsi su altında qalacaq. Söz yox ki, hər şey öz qaydasına düşəcək, çünki Bakı Soveti razı olmaz ki, vətəndaşlar narahatlıq keçirsinlər. Bütün işlərin başlanğıcında olduğu kimi, bu işdə də təsadüflər ola bilər. "Şükür Allaha, – deyə o, Adileye tərəf döndü, – mənzilimizi dəniz sahilinə dəyişməmişik, belə bir fikrimiz vardi. Amma gözəl mənzildi, böyük, dənizə də axar-baxardı. Söz yox ki, dəha dəyişmək lazımdır".

Kamil əmi təəccübə ona baxırdı. Ele "onların bu bacarığına heyran qalıram" sözlərini də ondan sonra dedi. Nailə təz söhbəti dəyişdi. Gördü ki, söhbətin gedisatından Rəşid narazıdır, istəmir ki,

ona heyran qalsınlar. Bircə Adile üz vurmurdı, elə hey danışırı, gedənə qədər dil-boğaza qoymadı. Onlar gedəndən sonra Nailə Kamil əmini məzəmmət elədi ki, qonağı incik saldı. Kamil əmi də üzr istədi. Ancaq yenə də dedi ki, Rəşidi görməyəndə özünü daha yaxşı hiss eləyir. Nailə razılaşmadı. Dedi, Rəşid zərərsiz, xoşrəftar adamdı. Onun həddən artıq xırdaçı olması, özünü ziyan kimi göstərməye çalışması isə onun nöqsanıdır. Ancaq bunlar o qədər də qorxulu deyil. Maraqla gözləyirdim, gözləyirdim ki, görüm Kamil əmi nə deyəcək. Bunun cavabında Kamil əmi nə desə yaxşıdır. O, təntənəli bir ahənglə bize bildirdi ki, iki nəfər sadələvh və cahil adama, yəni mənimlə Nailəyə bildirməyi özünə vətəndaşlıq borcu hesab edir ki, Rəşid və onun kimi adamlar xüsusi elmi-tədqiqata möhtac olan bir ictimai hadisədir.

Nailə gülüb onun çox mübaliğə elədiyini, yəni məsələni çox sırtıydıni bildirdi. Dedi ki, Rəşid kimi adamlar ele bütün dövrlərde vardi. Hemişə öz xırda-mırda işləri ilə məşğul olublar. Heç vədə öz hədlərini aşmayıblar. Cızığından çıxmayıblar. Buna görə də leyə-qətlə adamlar üçün heç vaxt qorxulu olmayıblar və olmayacaqlar da. Özləri de heç bir ictimai hadisə-zad deyillər.

Daha Kamil əminin ona nə cavab verdiyini eşitmədim, çünki söhbətin ele bu yerində nənəm gəlib məni çağırırdı. Sən demə, gecə-yardan keçibmiş.

Qaba düyü tökdüm, Rəşidin dostu ilə vidalaşıb getdim. Pillə-lərimizi qalxanda bir maşının qapısı çırıldı və gurultu ilə uzaqlaşdı.

Getirib düyünü verdim. Adilə söhbət eləyirdi. Mən də qulaq asırdım (onsuz da güñortaya qədər bir işim yox idi). Adilə Rəşid-dən danışırı. Deyirdi ki, şəkər xəsteliyindən şübhələnib. Elə-bele xəstə adama oxşamır. Hər seher idman eləyir, qantel oynadır, amma bir terəfdən də yaman dərmanbazdır, cürbəcür vitamin həbləri atır. Əsəbləri sakitleşdirən dərman içir. Bir şeyi başa düşmürdüm. Başa düşmürdüm əsəbini niyə sakitleşdirir. Onun bir dəfə də olsun hirs-ləndiyini, ya həyəcanlandığını görməmişəm. Sən demə, şəkər xəsteliyindən qorxurmuş. Adilə bu xəsteliyin necə ağır xəstəlik olduğunu bize başa saldı. Üstəlik müalicəsi olmadığı da dedi. Buna görə də Rəşid qət eləyibmiş ki, özünü axıra qədər yoxlatdırınsın.

Əvvəlcə aparıb qanını analizə verib, sonra da özüylə şəhərə bir şüşə sidik aparıb, onu da analiz üçün... O gün Rəşid Adileyə deyib ki, səhər onu nazirliyə, rəisinin yanına çağırıblar, guya bərk həyə-canlanıbmış, çünki rəis çox tündməcaz adamdır. Nazirlik başqa binada yerləşdiyinə görə, elə bağdan birbaş ora gedib. Rəisin kabинetinə girəndə məlum olub ki, narahathığa bir əsas yoxdur. Əksinə, rəis çox mülayim danişib, hətta Rəşidi eyhamla başa salıb ki, vəzi-fesini böyütmək fikrindədir. Bu xoş xəbərdən sonra Rəşid işe qayıdanda kefi doxsan doqquz vururmuş. Ancaq ovqatının bu şirin-liyi nahar fasiləsinəcən davam eləyib, poliklinikaya analizə getmək isteyəndə də elə bu əhvaldaymış. Birdən Rəşid görür ki, bağdan getirdiyi şüşə yadından çıxıb rəisin stolunun üstündə qalıb. Evə qayıdanda vəziyyəti çox pis olub. Adilə ona təcili iynə vurub. Nə qədər çalışıb ki, Rəşidi sakit eləsin, bir şey çıxmayıb.

Rəşid elə öz sözünün üstündə durub ki, rəis çox tündməcaz adamdı, dilxor olacaq. Elə bilecək ki, qəsdən eləmişəm. Adilə ilə çox məsləhətləşdiler. Gah deyirdi ki, gözləyim, qoy şüşəni rəsmi surətdə qaytarsınlar. Gah da deyirdi ki, gedim özüm geri istəyim. Bazar ertəsi işə geləndə də bu barədə fikirləşirdi. Axır ki, rəisin katibəsi Rəşidə zəng elədi ki, gəlib şüşəni aparsın. Katibə Rəşidlə çox mülayim danişib, amma Rəşidin ürəyi sakit olmur, hələ də məsələnin nəynən qurtaracağını gözləyir. Qanındaki şəkərin miqdarının artmasını da bu məsələyə bağlayır, deyir ki, iş şüşə əhval-tunda deyil, onun qorxusu başqa şeydəndi. Qorxur ki, heç nədən böyük bir əmma çıxartsın. Amma aparıb yoxlatdırıb, məlum olub ki, heç bir şəkər xəstəliyi-filan yoxdur.

Evvanda süfrə açdıq. Bu gün ən çox xoşladığım yemək hazırlanmışdı – yarpaq dolması, ət kətəsi, göy kətəsi, balqabaq kətəsi... Axır ki, Rəşid də gəlib çıxdı. Geləndə özü ilə bir zənbil “Borjom” da gətirdi. Onun dediyinə görə, “Borjom” çox xeyirli sudur, bədə-nə nə lazımdısa onun içində hamısı var.

Oğlunu qucağına alıb nazlaya-nazlaya oxşadı, ay mənim dovşan balam, ay mənim sərçə balam, ay mənim ördək balam...

Hər səher işə getməmişdən oğlunun çarpayısına yaxınlaşıb salam verir: “Sabahın xeyir, əziz yoldaş naçalnik”. Sonra da oyanmasın deyə ehtiyatla öpüb gedir.

Adilə uşağı onun əlindən almaq istədi, Rəşid vermədi: “Dəymə, belə yaxşıdı, oğlum qucağımda olanda çörək boğazımdan rahat gedir. Bir də ki, onsuz da yorulub əldən düşmüsən. Bir az dincəlsənə”. Sonra da hamiya nuşcanlıq dilədi.

Uşaq tox olduğu üçün sakit oturub hamının üzünə güldürdü. Çox yaxşı oğlandı: elə hey gülür... Bir dəfə eşitməmişəm ki, ağlasın, ya sıltıqlıq eləsin. Ancaq axırda oturmaqdən yoruldu – nə qədər bizim yeməyimizə baxsın? Yerə düşdü, Rəşid onu yenə qucağına aldı. Dedi ki, qoy atan çörəyini rahat yesin. Axı atan sənin üçün işleyib pul qazanmalıdır. Onda uşaq əlini Rəşidin döş cibinə saldı. Rəşid gülüb mənə göz vurdur. Dedi ki, görürsən hərifi, pul lazım olub. Götür nə qədər istəyirsən. Atanın pulları sənə qurbanıdır. Nə qədər götürsən heç uf da demərəm. Oğlan ordan bir kağız çıxartdı, əlində oynadırdı. Rəşid heç buna fikir vermirdi. Başı qarışq idi, dolmaya qatıq tökürdü. Adilə kağızı uşağın əlindən alıb öz yanında süfrənin üstüne qoydu. Sonra kağıza baxdı. Kağızda bir telefon nömrəsi var idi, ad-zad da yazılmamışdı. Adilə yaman fikrə getdi. Rəşid ondan soruşdu ki, niyə belə fikrə getmişən, sonra iştahan küsər. Adilə kağızı götürüb yerində qalxdı, pəncərəyə yaxınlaşdı, əl çantası orda idi. Hara getdi, çantasını da özüylə aparır, hətta çimərliyə gedəndə də, mağazaya gedəndə də, kinoya, qərez ki, hər yero... Gərək gözünün qabağında olsun. Çünkü üzüklerini, qolbaqlarını, başqa qiymətli şeyləri də çantada gəzdirir. Nə qiymətli şey varsa ordadır. Hə, pəncərəyə yaxınlaşıb çantadan qeyd dəftərçəsini çıxartdı, nəyisə tapıb tutuşturdu, dayandı, sonra bizim yanımıza qayıtdı. Sifeti ağappaq ağarmışdı. Özü də əsim-əsim əsirdi. Ağzını açanda heç səsini də tanımadım. Kişi səsi kimi xırıltılı ve kobud idi:

– Donuz oğlu, donuz!!! Yenə köhnə əməlinə qayıtmışan?

Rəşid ağızında nə vardısa, hamısını uddu. Az qala boğulacaqdı.

– Nə olub? Sənə nə olub?!

Vallah, bir mərəkə qalxdı ki, gəl görəsən! Mən o vaxtacan arvadın belə söyüş söyüyüni eşitməmişdim. Nə gizlədim, bu sözlərin hamısını bilirdim. Ancaq bunları arvad deyəndə, başqa cür olur, min dəfə pis səslənir. Özü də o danışmirdi, bağırırdı. O, xırıltılı səslə bağırırdı. Elə bağırırdı ki, çox güman sahildə də eşidilirdi.

Rəşid ona yaxınlaşmaq istədi. Hardan, ona yaxınlaşmaq olardı?! Adilə az qala onun gözlərini çıxardacaqdı. Əlini atdı, amma gözünə dəymədi, təkcə yanağında iki qırmızı zolaq qaldı. Uşaqlar ağlaşırdı. Mən də dayanıb neyləyəcəyimi bilmirdim. Bu vaxt nənəm ona bir stəkan su gətirdi. Guya evimizdə hər gün belə şeylər olurmuş kimi, sakit səslə dedi:

— Siz çəkilin, görmürsüz, arvadın ürəyi gedir, — deyə balaca uşaq kimi, Adiləyə su içirtməyə başladı.

O, bir az sudan içdi, təəccüb elədim ki, bu iki-üç qurtum suyu necə içdi. Dişləri stəkana dəyib taqqıldayırdı. Adama elə gəlirdi ki, stəkani çeynəmək istəyir. Suyu içəndən sonra yenə də söyüse başlandı.

Əvvəlcə heç nə başa düşə bilmirdim. Sonra məsələ aydınlaşıdı. Heç demə kağızda Nailənin telefon nömrəsi yazılıbmış. Adilə gedib öz qeyd dəftərçəsindəki nömrə ilə bunu tutuşturub. Nömrəni onun dəftərinə Nailə özü yazmışdı.

Nənəm kənara çəkildi. Adilə yenə Rəşidin üstünə şığıdı:

— Mən kim olduğumu sənə göstərərəm, görərsən! Yadından çıxıb ki, hər şey mənim adımadır — mənzil də, maşın da, əmanət kitabçası da! Yadından çıxıb?! Eybi yoxdur, yadına salaram! Hər şeyi sənə başa salaram. — Sonra gedib taxtda oturub gözünün yaşını yeddi yerdən axıtdı. Bir azdan sakit oldu, başını əllərinin arasına alaraq sakit-sakit ağlayırdı. Özü də elə yazıq-yazıq ağlayırdı ki, elə bil əziz bir adamı ölmüşdü.

Bu dəfə Rəşid bir stəkan su doldurub ona yaxınlaşdı:

— Sakit ol, götür sudan iç.

O, Rəşidi itələdi.

— Özün sakit ol. Yeri, yeri, get, bir də boşanmaq üçün ərizə ver! Hələ qabağında diz çöküb yalvaracaqsan. O vaxt diz çökməyin yadından çıxıb? Ancaq daha bu dəfə ərizəni cırmayacağam. O səfərkinin də payını indi alacaqsan!..

— Heç ayıb deyil? — Rəşid macal tapan kimi sözə başladı, özü də çox yavaşdan, nəvazişlə danışındı. Elə bil nə isə anlaşılmayan bir şeyi başa salırdı. — Axı belə şey sənin ağlına hardan gəlib? Heç bilirsən ona niyə zəng eləmək istəyirdim? İstəyirdim onları barışdırıram, deyirdim, qoy ailə dağılmasın. Dədim, qoy zəng eləyim, sonra fikrim dəyişdi. Dədim ki, adamdır, ağlına cürbəcür fikir gələr, daha

zəng eləmədim. İndi özün görürsən ki, sən mənim can-ciyerim ola-ola belə fikirləşəndə gör başqaları nə fikirləşər? Vallah, zəng eləməmişəm, o balalarımızın canına and olsun ki, zəng eləməmişəm. Yalan deyirəmsə, gözüm çıxsın... İnanmırısan? Sən ki, məni tanıyırsan.

Adilə daha yavaş-yavaş ağlayırdı.

— Sən ilap yaxşı tanıyıram. Get bu nağılı onlara danış, bəlkə sənə inanalar!

— Sakit ol, — Rəşid yenə də onu sakit eləməyə çalışırdı. Yaman dilxor olmuşdu. — Yazısısan, gör özünü nə kökə salmışan? Yaman vasvası adamsan! Yaxşı, raziyam, qoy sən deyən olsun, səhv eləmişəm. İndi başa düşürəm ki, gərək əvvəlcə səninlə məsləhətləşəydim. Bəlkə də gərək elə ikimiz bir yerdə zəng eləyəydik. Xahiş eləyirəm, sakit ol.

— O, arvadı ilə belə xoş damışsa da, mənə elə gəlirdi ki, ondan zəndəyi-zəhləsi gedir...

Çıxbı getdilər. Qabaqda Adilə gedirdi, dalınca da Rəşid. Bir əli ilə oğlunu sinəsinə basmışdı. O biri əli ilə də Adilənin qoluna girmişdi. Dallarında da qızları gəlirdi. Biz də nənəmlə oturub birbirimizin üzünə baxırdıq — bu da bizim yeməyimiz!

Dinməz-söyləməz süfrəni yiğışdırıldıq. Sonra nənəmdən soruşdum:

— Sən bilirdin ki, Rəşid Kamil əminin bağını alıb bacısının adına saldırmaq isteyirmiş? — Arvad elə bil heç məni eşitmirdi. Fikrə getmişdi. — Nə fikrə getmişən, ay nənə?

— Şahlarbəy yadına düdü, Allah rəhmət eləsin. Kişinin eyvanda oturub nərd oynamığını yadına saldım. Zərifəyə uduzanda kişi yaman hirslenərdi.

Mən yenə dedim:

— Yəqin bizim bağlı da almaq isteyir, indi ki, Kamil əmi ilə razılığa gələ bilməyiblər, deməli, bizimkini alacaq.

— Kim bilir, bəlkə də ürəyindən keçir, — deyə nənəm cavab verdi. — Bir-iki ildən sonra alar də... Onda bağ kimə lazım olacaq? Atan-anan dəli keçi kimi dağları gəzir, yay gələn kimi o dağ sənin, bu dağ mənim. Daha dərə-təpə, düz qoymayıblar.

— Ata-anam? Bəs biz adam deyilik? Bize ki, bu bağ lazımdır!

– Sən də gələn yay onlarla gedəcəksən. Elədir, ya yox? Mən də ki, bir-iki illik qonağam, bağısız da keçinərəm.

– Yox, – razi olmadım, – burda olacaqsan. Mən də gəlib tez-tez sənə baş çəkəcəyəm, yaxşı?

– Nə deyirəm, qoy sən deyən olsun, – nənəm başımı sığalladı.

– Yaxşı Rəşid bura gəlib bağ söhbəti salsa, onda özün deyərsən ki, biz heç nə satmırıq. Hə, indi get nənən üçün su gətir... Belə-bələ seyələr baredə fikirləşmək sənin üçün hələ tezdir, uşaqsan.

– Mən uşağam? Balaca olsam da mövhumatçı deyiləm! Nənə, sən yeqin bilirsən ki, bayquş gələndə adam ölürlər?

– Ölməyi vacib deyil, sənə dedim ki, ya ölürlər, ya da başına bir bədbəxtlik gələrlər.

– Yəni bir şey olmaya bilməz?

– Yox. – Nənəm diqqətlə mənə baxdı. Sonra yaxınlaşışb yanında oturdu. – Qurban olum, sən nigaran olma. Sənə heç nə olmayaçaq. Nə qədər ki, mən burda səninleyəm, lap arxayın ol. Bayquşun gəlib-gəlməməyinin sənə dəxli yoxdur. Başa düşdün? – O yenə də başımı sığalladı.

Gör söz gəlib hara çıxdı? O elə bilir ki, mən özümdən nigaranam! Çox qəribə vəziyyətdir. Nə ki mənim başıma gəlməli pis seyələr var, öz üstünə götürmək istəyir? Günah-münah bilmirəm! Kamil əmi gələn kimi gedib yalvaracağam ki, o bayquşu gülle ilə vursun. Təəccüblüdür, görəsən harda qalib belə? Adətən, Rəşid gələndən qırx-qırx beş dəqiqə sonra o da gəlib çıxırı, uzaq başı bir saatə.

Bir az kitab oxudum, bir az da televizora baxdım. O vaxtacan hava qaraldı, amma Kamil əmi gəlmədi ki, gəlmədi. Çıxbı eyvanda oturdum.

Yağış başladı. Əvvəlcə adicə yağış idi, sonra elə yağıdı ki, gəl görəsən! Mən neçə vaxtdı belə şey görməmişdim. Bilmirəm bu gün niyə belə olub – səhər duman, axşam leysan. Nənəm də eyvana çıxdı. Dedi ki, bu yağışın heç yeri deyil – ənciri korlayacaq. Heç bilmirəm bu da əlamətdi, ya yox? İndi ki, nənəm deyir, deməli, əlamətdir. O biri tərefdən də bunu hava haqqında məlumat kimi qəbul eləmək olar. Baxaq görək on gündən sonra əncir necə olacaq? Kamil əmi də gəlib çıxmır. Heç belə gecikməmişdi. Dalbadal

ildirim çaxır. Adama elə gəlir ki, kim isə yuxarıda elektrik xəttinə qayıçı keçirir. Bir dəfə axmaqlıq eləyib mən də belə iş tutdum. Fors göstərmək istəyirdim. Əvvəlcə qığılçım çıxdı, sonra da indiki kimi, ozon qoxusu gəldi. Əvvəlcə nənəm danladı, anam da işdən qayıdan sonra mənə bərk açıqlandı. Bəlkə Kamil əminin başına bir iş gəlib? Belə tufanda nə desən olar! Keçən il qumun içində qəhvəyi rəngli şüşəyə bənzər bir şey görmüşdüm. Dedilər ki, guya ildirrim yeridir, bura ildirim düşüb. İndi gör belə şey adama dəysə nə olar? Sonra da deyəcəklər ki, bayquşun ucbatından olub! Doğrudan, bu vaxtacan harda qaldı axı?!

Nənəm yenə eyvana çıxdı.

– Bu qaranlıqda niyə oturmusan? Əyninə bir şey geysənə! Soyuqdan gör necə büzüşmüsən?

– Deyirəm, görəsən, Kamil əmiyə bir şey olmayıb ki?

– Bu hardan ağlına gəlib?

– Elə-bələ. İndiyəcən gəlib çıxmayıb.

– Özündən şey uydurma... Heç nə olmayıb, odur ey, gəlir, bu da sənin Kamil əmin!

Elə sevindim ki, daha nə deyim, heç özüm də bilmirdim niyə sevindim. Yaşı bir adam şəhərdən bağlarına qayıtmışdı. Elə yeriyir ki, elə bil heç yağış-zad yağmır, tələsmir, tənəklərin üstündən adlaya-adlaya keçir. Mən də öz yerimdə oturub sevinirəm! Yaxşı ki, bundan heç kimin xəbəri yoxdur.

– Hara?

– Bu saat gəlirəm. Bircə şey soruşub qayıdırıram.

– Əyninə bir şey geyməmiş heç yana buraxmaram. Sonra əziyyətin mənim üstümə düşəcək.

Bağ lap yaxında idi. Amma özümü ora yetirənəcən tamam islandım. Eyvandakı talvarın altında dayandım. Nə qədər ki, həyətdə yürürdüm, hər şeyi gördüm, dalbadal ildirim çaxırdı. Hər yer işıqlanırdı. Amma bura qaranlıqdı, iki addımlıqdan göz-gözü görmürdü. Evin qapısı açıqdı, Ancaq xeyri nə idi, içəri eyvandan da qaranlıqdı. Elə bil heç evdə adam yoxdu. Qapqara zülmət! Kənardan içəri adlaya bilmirdim. Bircə küləyin viyiltisi, bir də yarpaqları döyəcələyen yağışın səsi eşidilirdi. Meynə yarpaqlarına dəyən yağış lap karton səs verirdi.

– Axşamın xeyir! – deyə o, yaxınlaşış işığı yandırdı. Sonra yenə də qayıdır kresloda oturdu. Yaş paltarını da dəyişib eləmədi. Üzüme baxdı, gülümsemədi, sifəti çox yorğun idi.

Elə kənardan soruşdum:

– Kamil əmi, siz ölcəksiniz? – Amma özüm də başa düşdüm ki, axmaq söz damışdım. Ancaq neyləyə bilərdim, özümü saxlaya bilmirdim. Doğrudan da sual o qədər axmaq sual idi ki, özüm də mat qalmışdım. Axırıncı sözü güclə dedim.

O gülümseyib dedi:

– Ölcəyəm.

Öz-özümə fikirləşirdim ki, indi “salamat qalın” deyib getməliyəm.

– Necə ki? Bu barədə əlində bir məlumat-zad var?

İndi ona nə deyim?

Səsimi çıxarmadım. Yerindən qalxbıb mənə yaxınlaşdı, çiyinlərimi qucaqlayıb dedi:

– Lap islanmışan, pencəyini çıxart, mən də çay qoyum.

Oturub bir az söhbət elədik. Dedi ki, bazar ertəsi aylıq hesabat verməlidir. Ona görə də bu gün idarədən gec çıxıb. İşlərini sahmana saldığı üçün ləngiyib. Danışdıqca, hiss eləyirdim ki, işindən çox narazıdır, işini ürəkdən sevmir.

Sonra gözlənilmədən söhbəti dəyişib dedi:

– Əlbəttə, ölcəyəm, bəs sən nə bilirdin? Ancaq belə tezliklə yox. Həc bilirsən nə qədər görüləsi işim var? Lap istəsəm də indi öle bilmərəm. Gərək bu işlərin hamisini sahmana salırm.

Aydın məsələdir ki, iş deyəndə idarədəki işini nəzərdə tutmur. Onda belə çıxır ki, ölenəcən beləcə gecə-gündüz makinanı taqqıl-dadacaq. Əvvəllər heç olmasa ucadan oxuyardı. İndi yazdığını da oxumur...

– Axı nəyə lazım? Siz elə hey yazırsız, amma heç kim çap eləmək istəmir.

Bu sözleri deyəndə o mənim üçün çay süzürdü. Birdən gözünün altı səyridi, qaslarını çatdı, stekanı qabağıma qoyub diqqətlə mənə baxa-baxa başını buladı:

– Əhsən! – O, gülümşünüb ikinci stekana da çay süzdü. – Əhsən, ecəb dostsan!

Adı vaxtlarda axşam saat on olan kimi nənəm məni evə səsləyirdi. Amma indi on birə on beş dəqiqə qalmışdı, heç onun səsi gəlmirdi.

– Səbr elə, məni çap eləyəcəklər. Bilmirəm nə vaxt eləyəcəklər, sabah, bir aydan, bir ildən sonra, amma gec-tez eləyəcəklər. O vaxtacan gərək mənim sözümə inanasan. Heç olmasa sənse inan, xahiş eləyirəm. – O çox ciddi xahiş eləyirdi.

O matros paltarı geymiş balıqçı oğlan yadına düşdü. Birinci dəfə görsəm də, nədənsə elə ilk dəqiqədən onun da sözünə inanırdım. O deyəndə ki, üçüncü nərəni də tutacaq, heç şübhə eləmirdim.

– Sizə inanıram. And içirəm, Kamil əmi.

– Çap eləməyinə eləyəcəklər, – deyə o, fikirli halda cavab verdi, – Ancaq belə məlum olur ki, daha bu da əsas məsələ deyil.

Birdən məndən soruşdu:

– Heç bilirsən ki, insanın həyatında ən vacib məsələ nədir?

– Bilmirəm. Nədir?

– Yəni heç ağlına da gəlmir?

– Nə deyim... Gelmir...

O, məyus halda başını buladı:

– Yaxşı yerdə axşamladıq... İki ağıllı adam baş-başa verib bir sadə sualın cavabını tapa bilmirik. – Mənə göz vurdur, onda başa düşdüm ki, zarafat eləyir.

Bugünkü balıq əhvalatını ona yerli-yataqlı danışdım. Bir dənə də sual vermədi, oturub qulaq asdı, çox diqqətlə qulaq asırdı.

– Onunla rastlaşarsan, – deyə məni arxayın elədi. – O matros paltarı geyen oğlan kimi adamlar asanlıqla yoxa çıxmırlar. Hələ görüşəcəksiniz. Məsələni ona başa salarsan, o da başa düşər. Bunun üçün fikir eləmək lazım deyil. Söz yox, yaxşı olmayıb, ancaq sənin təqsirin nədir?

Bir müddət danışmadıq. Bircə bizim pəncərəmizdən işıq gelirdi. Ətraf qapqara qaranlıq idi, heç nə görünmürdü. Yağışın səsin-dən, dənizin gurultusundan başqa heç nə eşidilmirdi. Səhərecən beləcə oturardım – ya dinməz-söyləməz, ya da söhbət eləyə-eləyə – mənim üçün heç fərqi yoxdu.

Kamil əmi də fikrə gedib susurdu. Sifəti yenə də əvvəlki kimi yorğun görünürdü. Birdən yadına düşdü, axı, deyəcəkdir ki, bayquşu vursun.

Qəflətən ildirimin işığında gözümə nə isə bir şey dəydi.

– Deyəsən gələn var!..

– Yox, sənə elə görünür. – O, ayağa qalxıb əlləri ilə məhəccərə söykənərək qaranlığa baxdı. – Heç kim görünmür...

– Yox, düz deyirəm. Kimsə gelir.

Gördük ki, gələn Nailədir. Eyyvana bir neçə addım qalmış dayandı. Başdan-başa islanmışdı. Amma nədənsə talvarın altına gəlmirdi. Mən dönüb Kamil əmiyə baxdım. Niyə susduğunu başa düşmürdüm. Elə bil heç onu görmürdü. O qalxıb pillələrə tərəf bir addım atdı. Mən də onun dalınca tərpəndim. Elə birlikdə də aşağı endik. Yaxınlaşdıq. Kamil əmi bir kəlmə də danışmırı. Nailə soruşdu:

– İstəyirsen qayıdım?

Başları xarab olub deyəsən. Evə girməkdənsə yağışın altında qucaqlaşış öpüşürler. Üç addımlıqda bomboş ev, adamın gülməyi gəlir.

Çixıb getdim evimizə. Nənəm oturub corab toxuyurdu. Dedim ki, Nailə qayıtdı.

– Sənə nə deyirdim? – O, yaman sevindi. – İndi gördün? Daha əlamətlərə şübhə eləmirsən ki?

Nənəmin bu sözlerinə lap məəttəl qaldım. Cavab verməyə söz tapa bilmədim.

– Nənə, mən nəyə inanmaliyam ki? Deyirdin hökmən bir bədbəxtlik olacaq, kişinin arvadı qayıdır, daha bunun nəyi bədbəxtçi-likdir?

– Bəs bədbəxtlik deyil, nədir? Qayıdır. Daha onun başına bundan da böyük bədbəxtlik gələ bilməz ki? Ölüsünə də bəsdi, dirisinə də!

Özlüyümdə fikirleşirdim, görəsən bu ciddi danışır, ya zarafat eləyir. Daha onunla mübahisə eləmədim. Səhərdən belə qərara gəlmişdim ki, bir də onunla höcət eləməyim: axı ola bilmez ki, dünyada baş verən hadisələr haqqında hamı eyni cür fikirləssin.

Evdə sakitlik idi. Nənəm də yerinə uzanmışdı. Həyətdən əvvəlki kimi, yağışın xışıltısı eşidilirdi. Çalışırdım ki, yadına bir şey salıb, mümkün eləyə bilmirdim. Səbəbi də yağış idi – onun səsindən gözlərim öz-özünə yumulurdu. Axır birtəhər özümü yiğisdirib soruşdum:

– Nənə can, insan üçün həyatda ən vacib şey nədir?

– Vacib şey? – deyə nənəm təkrar eləyib xeyli fikrə getdi. Mənə elə gəldi ki, arvad yatıb. – Mənə qalsa, – deyə o, nehayət dilləndi.

– Qayalıda bunu ancaq Rəşid bilər. Səhər gedib ondan soruşarsan. İndi yat. Boş-boş suallar vermə. Gecən xeyrə qalsın. – Onu görmə-səm də, mənə gün kimi aydın idi ki, nənəm gülümsünür. Ona yaxşı bələdəm.

Bu gecə bayqus gəlmədi...

KƏRGƏDAN BUYNUZU

Personajların tanığınız real adamlarla hər hansı bir oxşarlığı tamamilə təsadüfidir.

Müəllif

Baharın gəlişi özünü göstərirdi. Bərbərxanada qadınlardan danışındılar.

— Qadın ki, dedin ey, birinci onun yerişidir, — deyə cavan dəllək Avtandil müştərisinin üzünü cəld hərəkətlərə masaj eləyə-eləyə öz fikrini qonşusu Ağasəfaya qəti bildirdi; Ağasəfa bu vaxt köhnə müştərisi Raufun üzünü qırkırdı. — Zəhm qızının da yerişi adamın lap ağlını çıxarıb başından. — Qadın salonu tərəfə işarə eləyib səsini aşağı saldı. — Hər həftə gəlir. Əlimdə nə işim oldu, atıram, gedirəm tamaşasına.

Müştəri söhbətə qarışdı:

— Bu gün də gəlməşdi! — Elə inamla dedi ki, elə bil görüb eləmişdi.

— Yarım saat olar getdiyi. Siz hardan bilirsiz?

— Onu bilməyə nə var?! — Bu dəfə müştəri bir az acıqlı dilləndi.

— Üçüncü defədir odekolonuvu fişqirdırsan üz-gözümə. Yoxsa, elə bilirsən ləzzət eləyir mənə?

— Qadının yeriş vacib şərtidir, buna mənim sözüm yoxdur, — deyə əsəbi müştəri çıxıb gedəndən sonra, Ağasəfa qayıtdı bayaqkı söhbətin üstünə; bu ucaboy, ariq qocanın dəllək dükanında yoldaşları arasında xüsusi hörməti vardı. — Amma baxır kimin yeriş. Elə arvad var ki, istəyir yeriməsin, lap belə qanad açıb uçsun, ya da ki, misalçın, sürünsün, heç tüküm də tərpənməz. Odur ki, bacıoğlu, əsas məsələ yerişdə-zadda döyüll. Sən cavansan hələ, təcrübən azı, dərindən bilmirsən bu işləri — hər kəsin öz zövqü var; birinin görürsən ki, qarabuğdayı arvad xoşuna gəlir; dəxli

yoxdur — istəyir nə təhər yerişir yerisin, o birinin sarışın. Birinin kök arvad xoşuna gəlir, o birinin ariq. Elədir, elə döyük?

Avtandil istər-istəməz təsdiq eləməli oldu, çünki bu dəlləkxanda Ağasəfanın sözünün qabağında söz demək adət deyildi. Yaşı yetmiş haqlasa da, Ağasəfa hələ də ən yaxşı usta sayılırdı, müştərləri yanına gelməzdən qabaq telefonla zəng vurub növbə tuturdular. Onun şöhrəti çoxdan yayılmışdı şəhərə. Hamı da bilirdi ki, necə olub adı dillərə düşüb: bu tarixi hadisə 1943-cü ildə, general De-Qollun Bakıya gəlişi zamanı baş verib. Bəli, gələcək marşal və prezident o vaxt yolüstü iki gün Bakıda qalıb və bir sıra başqa işlərlə yanaşı, üzünü də qırxmali olub. Bu məsul tapşırığı yüksək mənsebli müştəridən təxminən bir ay əvvəl hospitaldan çıxıb axsaya-axsaya doğma şəhərinə qayılmış çox istedadlı, amma o zaman hələ az tanınan bir dəlleyə, yəni Ağasəfaya etibar eləyiblər.

Rauf bu qeyri-adi əhvalatdan təzəcə xəbər tutmuşdu. Baxmayaraq ki, o, Ağasəfanı otuz il idi tanıyrıdı və bu otuz il ərzində hər on gündən bir Xaqani küçəsindəki bu bərbərxanaya təşrif gətirirdi. Həmin o tarixi üzqırxma əhvalatını Ağasəfa bütün təfsilatı ilə, uzunuzadı, hər kəlməsindən sonra çox mənalı fasılələr verə-verə bir saata zorla danışıb qurtarsa da, Rauf kəmhövsələlik eləməmişdi, əksinə, məmənun qalmışdı, çünki yaxşı bilirdi ki, bu böyük hörmətdi və çox az-az adamlar bu hörmətə layiq görülür. O gün isə, Ağasəfa onun üzünü sabunlayanda hamiya eşitdirmek üçün bərkdən Avtandilə dedi ki, Raufun üzü tükünün codluğu və dərisinin zerifliyi ilə ona rəhmətlik prezidentin üzünü xatırladır. Aydın məsolədir ki, bu sözlər Raufun canına sarı yağ kimi yayıldı və həmin gündən o, Ağasəfanı ən nəcib və ən ağıllı adamlardan biri hesab eləməyə başladı.

Ağasəfa ondan xahiş elədi ki, “qadın məsəlesi” barədə fikrini desin. Rauf bir ustad ədası ilə qırmışdı. Çünkü o, Ağasəfadan da, Avtandildən də bu məsələdə üstün idi, böyük təcrübəsi var idi.

— Mən səninlə bir o qədər də razı deyiləm... Ariq belə gəldi, kök belə getdi. Nə dəxli, axı hərəsinin öz yeri var, əsl kişiyyə hər cürəsi qəbuldur: qarabuğdayı da, sarışını da, kökü də, arığını da. Bircə dəfə yaşayıraq bu dünyada, gərək hər cürəsini dişinə vurub, dadasan. — Bunu deyib o, müştəri gözüyle güzgündəki əksinə baxdı, qayğılı-qayğılı alını ovuşdurdu və beləliklə də bu söhbətə bir növ son qoymuş oldu.

Ağasəfa həssas adam idi, dərhal müstərisinin ürəyindən keçəni oxudu və xüsusi bir qayğı ilə Raufun alınının dərisini ovuşdurub:

— Qırış dərdi çəkmeyinə hələ çox var, — dedi. — Bu qırış deyil, qatdır kəsib, qasaqabağunu tökəndə əmələ gelir.

Ağasəfa onun penceyinin yaxasında olan və olmayan tükləri çırıplı təmizlədi və Rauf oturduğu rahat kreslədan könülsüz haldə durdu. Vestibüldə o, iri bədənnüma güzgünün qabağında bir an ayaq saxladı, ordakı gözəl geyimli, boylu-buxunlu, yaraşıqlı kişiyyə baxıb xoşhallandı və dən düşmüş bığlarını tumarlayıb küçəyə çıxdı.

Vaxta hələ vardı, maşının yanında dayandı və gənclik illərini, cavanlıq çağlarında Nizami küçəsiyle gecə gəzintilərini həsrətlə xatırladı. O vaxtlar bu küçə şəhərin əsas seyrəngah yeri sayılırdı. Demək olar ki, hər axşam, şər qarışanda cavanlar "Vətən" kinoteatrının tiniñə yiğilar və başlayardılar eyni bir marşrutla – bankın binasının yanından sağa burulub dənizçilər klubunun sekisi ilə Dənizkənarı bulvara və ordan da geriye gəzisməyə. O illər Rauf hörməti olan, tay-tuş arasında seçilən oğlanlardan idi. O, heç vaxt başçılıq iddiasında olmamışdı, amma qolunun gücü və cəsarəti yaşıdları yanında ona xüsusi hörmət qazandırmışdı. Xoşxasiyyətinə, gülərzürlüyünə, bir ölçü-biçi bilməyən kefciliyiñə görə o, həmişə təzələnən dost-aşnanın diqqət mərkəzində olardı.

Qızların da o zamanlar Raufdan ötrü ürəyi gedirdi. O da hər-dənbir qadın qəlbini, necə deyərlər, ovsunlayırdı, özü də o, bunun üçün özünü oda-közə vurmurdı, hər şey demək olar, ilk baxışdan baş verirdi. Qızlarla tanış olanda özlərini onlara qeyri-adi adam kimi göstərməyə çalışan oğlanlardan fərqli olaraq, o, bu sinanmış fəndə heç vaxt əl atmirdi; yəni onlara təsirli məktublar yazmaz, cəngavərliyini göstərən hadisələr uydurmazdı. Ömründə qızlara şeir də yazmamışdı. Hətta onları məftun eləmək məqsədilə telefonan asılıb saatlarla səhbət eləməzdı. Çünkü başa düşürdü ki, özü, yəni sağlam bədəni, gözəl qədd-qaməti, par-par yanana qara gözləri, səhbət elədiyi xanımdan uzaqdırsa, səsin-danışığın həmin xanımına ele bir təsiri ola bilməz.

Rauf sürətlə ötüb-keçmiş gənclik illəri üçün bir də köks ötürüb maşına oturdu və tibb institutunun yeni binasının qabağına sürdü; Aida adında gözəl bir insanla altının yarısına oraya görüş teyin eləmişdi.

Bir il idi ki, bu nəcib insan gündəlik ailə qayğıları və aspiranturada təhsille yüklenmiş vaxtının həftədə bir neçə saatına qənaət eləyib onunçun ayırırdı. İşini ehtiyatla tutmayı sevən Rauf onun əri ilə rastlaşmamaq üçün heç vaxt onların evinin həndəvərinə yaxın düşməzdi; Aidanın dediyinə görə, əri hər şeydən şübhələnən, boş yerə əsib-coşan qısqanc adam idi.

O, Aidaya aldığı hədiyyəni – gümüş qolbağı ilə fransız ətrini – maşının qabaq oturacağına qoymuşdu, çünkü onun fikrincə, görüşün əvvəlində təqdim edilən hədiyyənin axırdı verilen hədiyyədən təsiri qat-qat çox olur, atalar demişkən: daldan atılan daş topuğa dəyər, ya da – toydan sonra nağara, xoş gəldin, bayram ağa; çox doğru buyurublar, Allah onlara rəhmət eləsin, müdrik adamlarmış. Axı doğrudan da, hansı bəxşeyişlə ötüb keçmiş şeylərə təsir göstərmək mümkündür?!

O, bir on dəqiqə gözlədi. Tələbələr axınlı institutdan çıxmaga başladılar. Onlardan biri – ucaböylü, qədd-qamətli, yaraşıqlı bir qız qaça-qaća küçəni keçdi və yan-yörəsinə göz gəzdirib cəld özünü maşına saldı.

— Hara gedirik? — Oturmağı ilə Raufun üzündən öpməyi bir oldu. — Yenə mikrorayona?

— Yox, dostlarımdan biri məzuniyyətə gedib, evinin açarını verib mənə. Üçgöz otaqdır – şəhərin düz mərkəzində.

Aida gülümsəyib:

— Üç otağı neyirik, bize biri də bəsdir, — dedi. Gözü bağlamaya sataşdı. — Bu mənimçündür? Çox sağ ol! — Bağlamamı açdı, qolbağını götürüb ölçüdü. — Gözəldir. Çox sağ ol. İndi gərək fikirləşib bir şey uyduram ki, hardandır bu mənimçün. Deyərəm institutda bağışlayıblar, özümü yaxşı apardığımı görə. Bura bax, bu gün mən uzağı doqquzun yarısında evdə olmalıyam. Açığın tutmur ki?

— Onda mən də elə ailəmin dalınca özümü çatdırıram qayna-tamgilə – Rauf gözücu ona baxdı. Aida güzgünü özünə tərəf çeviririb pomada və karandaşla onsuz da gözəl hüsnünə misilsiz bir rövnəq verdi.

— Arvadın qısqancıdır?

— Demək olar ki, yox. Sakitləşib daha. Əvvəllər günümüz-güzəranımız yox idi. Üç dəfə çıxıb gedib evdən. Əslinə qalsa, özü faşır

adamdır, di gəl, valideynləri qızışdırırlar. Ələlxüsus qayınatam. İndi o da nisbətən sakitleşib.

— Harda işləyir qayınatan?

— Akademiyada. Alimdir, təxminən akademik kimi bir şeydir. Amma dəxli yoxdur. — Qayınatası barədə söhbət qanını qaraltdı Raufun. — Başqası olsayı onun yerinə, o imkanla dağı dağ üstə qoymuşdu. Amma bu, bircə elə onu bilir ki, camaatin başına ağıl qoysun, öyünd-nəsihət versin. Ən qəribəsi də odur ki, mənim tanıdığını adamlar da onu ağıl dəryası hesab eləyirlər. Nəyə görə, başa düşə bilmirəm. Sənə nə oldu, hara boylanırsan?

— Elə bildim köşkün yanında dayanan ərimdir, dayanıb düz bizo baxır. — Aida bunu gülümseyərək desə də, təbəssümündə bir əsəbilik duyulurdu.

Rauf özünü mümkün qədər laqeyd göstərməyə çalışaraq etinəsiz bir tərzdə soruşdu:

— Bəlkə elə doğrudan da o idi? — Aidanın ərini o cəmi bir dəfə maşından görmüşdü; arvadının qoluna girib institutdan çıxırdı. Yekəpər, heyvərə bir şey idi; yaxşı əltopu oynadığına görə institutu qurtarandan sonra onu aspiranturada saxlamışdır.

— Yox, yox, mənə əvvəlcə elə gəldi ki, odur... — Aida bir an susandan sonra fikirli-fikirli əlavə etdi: — Sənə demişdim axı, şənbə günləri məşqləri axşamdır... Bilsəydim belə gicbəsərdir, bəyəm gederdim ona.

— Səndə nə təqsir, çıxməqnandır. Ərlərin arasında hərdən çox qəribə adamlar olur. — Bu hikmetli kəlamı Rauf xüsusi bir vurgu ilə dedi.

* * *

Elə həmin axşam qayınatasının titrəyən əllərinə baxa-baxa Rauf fikirləşdi ki, düz sözə nə deyəsən, qocalıq da bir şey deyilmiş. Onun özünün yaşı təzəcə əllidən adlasa da, axır vaxtlar, nədənse, tez-tez sehhəti barədə düşünməyə başlamışdı. Düzdür, sehhətin-dən hələ şikayəti yox idi, amma görkəmində... Görkəmində əməlli-başlı, özü də xüsusi bir səyle qulluq eləməyinə baxmayaraq, illərin amansız möhürü izini qoymuşdu.

Nəhayət, qayınatası dinləyicilərinə – arvadına, qızına və kürəkəninə oxumaq istədiyi yeri axtarıb tapdı, kitabı özündən aralı tutub – o, cidd-cəhdələ çalışırdı ki, eynək taxmasın və bu da Raufu yaman əsəbiləşdirirdi – ətrafdakılara razı bir görkəmlə nəzər saldı.

“Elə bil alçaq dağları yaradıb, zalim oğlu, gör bir nə razıdır özündən” – başında bu fikir Rauf səbirsizliklə yerində qurcalındı, otura bilmirdi, amma bu özündən razı “siçanla” vacib bir söhbəti vardi, o yadına düşdü deyən, tərpənmədi.

— Burda Avropa, Asiya, Afrika və hətta qədim astek həkimlərinin, əlkimiyagərlərinin və türkəçarələrinin bizi qədər gelib çatmış dava-dərman və ədviiyyati reseptləri toplanıb. İsteyir-sizsə, onlardan bir neçəsini oxuyum sizinçün?

Qayınata qədim əlkimiyagərlərdən birinin reseptini oxumağa başladı. O, aramla oxuyur, mətnədəki çətin sözləri izah eləməkçün tez-tez dayanırdı. Diləfruz xanımla Xalidə çox diqqətlə qulaq asıldılar. Əlkimyanın sehrlili maddələrinə el atmadan bəzi əşyaları qızla və başqa qiymətli daş-qasa çevirməyi pis bacarmayan Rauf da özünü elə göstərirdi ki, guya diqqətlə qulaq asır. Əslində isə öz mənzilini dəyişmək barədə fikirləşirdi: götür-qoy eləmək üçün söhbəti necə və haradan başlasın.

— Hə, bax, bu çox maraqlı şeydir; gənclik iksiri. — Qayınatasının bu sözləri onu fikirdən ayırdı. — İnsanı iyirmi-otuz yaş cavanlaşdırır. Bele bir şey müasir təbabət elminin heç yuxusuna da girməz!

— Sizdə resepti varsa, verin, 2 nömrəli aptekdə mənim yaxın bir dostum işləyir, — deyə Rauf gülümseyərək Xalidəyə göz vurdı. Məzəli atmacaları baş tutanda onun özünə də ləzzət eləyirdi. — O, yarım saatın içində növbədənənar, sizinçün həmin dərmanı hazırlayır, siz də içib cavan teləbe olarsınız.

Qayınatası Raufun atmacasını cavabsız qoymadı:

— Harda, aptekdə? — o, piqqıldayıb istehza ilə irişdi. — İnanmiram belə sıfəri qəbul eləyən tapılsın: son dərəcə qeyri-adı inqrediyentlərdir: “xoruzun ilk banı qəbiristanlıqdan dərilmiş zirə, arı balında qarışdırılıb döyülmüş bahar ekstraqonu ilə cövüz...

— Bir də yəqin ki, bir parça şeytan dırnağı, ya da onun quyruğunu tükü, — deyə qayınana sehrlili iksirin təsvirini edən bundan əvvəlki mətinin sonluğu ilə ərinin nitqini tamamladı.

Qayınata çox ciddi tərzdə etiraz etdi:

– Yox, burda şeytanın adı çəkilmir, – amma əvvəlcə kitabdakı mətni diqqətlə gözdən keçirdi, – elə onsuz da tərkibi çox mürəkkəbdir.

– Yaxşı bəs o ekstraqon nə olan şeydir? – deyə Xalidə maraq-landı. – Demişdin, amma yadimdən çıxıb.

– Bu, tərxunun latuncu adıdır.

Rauf heyretini gizləyə bilmədi:

– Bazar doludu onunla, nə qədər isteyirsən, buyur, al! Biz elə bu gün də yemişik ki... Yeni bizim o həmən tərxundan?

– Bəli, həmən tərxundan. Ele zirənin özü də bizzət bitir; Bakı ətrafında sahil boyu zirə kolu çox olur.

– Elədir, dəniz qırığında olmağına olur, amma qəbiristanlıqda, çətin ağlım kəsir, – Raufun adəti idi, çap edilmiş sözə həmişə şübhə ilə yanaşardı. – Yazmağa nə var, götürüb yazıb: qəbiristanlıqdan dərilmüş... Zalim uşağı bilir nə yazar? Get axtar.

Qayınata səhifəni çevirərək fikri dağınış halda ona cavab verdi:

– Məsələ zirədə deyil. Ən vacib və ən əsas şey axırdı göstərilir, özü də bu, nə şeytan dirnağıdır, nə də div üreyi... – o susdu, böyük maraq və intizar içində bu sehrlili tütünən adını eşitməyə tələsənlərə aramla göz gəzdirdi.

– Hər nədirse, görünür, deficit şeydir, – deyə Rauf fikirləşdiyini dilinə gətirdi. – Yoxsa, camaat indi çoxdan bu reseptin üzünü köçürüb qaçmışdı cavanlaşmağa. Bir dənə də qoca qalmamışdı.

– Ola biler, amma burda yazar ki, bu dərmandan hətta real tarixi şəxsiyyətlər də istifadə ediblər. Məsələn, II Ramzes, Assurbanipal, Ulu Karl... “Və onların gözleri alışib yandı, qollarına və bellərinə güc geldi”. – Qayınata gözünü kitabdan qaldırb gülümşündü. – Əlbəttə, bu, elmi xəberdən daha çox reklama oxşayır, amma elə mənim yadimdə qalan, həmin o tarixi şəxsiyyətlər həqiqətən də çox yaşayıblar, ömürlerinin axırına kimi də qıvrıq olublar, özü də cavan görünübllər.

– Ağzınızda padşah deyirsiz, görünər də. – Rauf bunu tam ciddi dedi. – Bütün dövrlərdə belə olub, belə də olacaq. Biz onların yerini yeriye bilmərik... Siz oxuyub qurtarmadız, quruğu qaldı. Dediiniz o iksiri hazırlamaqçın daha nə lazımdır?

– Kərgədan buynuzu. Onu öküz saatı vaxtı həvəngdə yaxşıyaxşı döyüb, həmin o deyilən ekstraqonla, zirə ilə, cövüzlə və balla əməlli-başlı qarışdırmaq lazımdır. Hə, bir də dörd misqal ağırlığında qızıl pul lazımdır. Vəssalam, süttamam.

– Nə vaxtı dediz, öküz saatı vaxtı, onu nə təhər başa düşək? Üzr isteyirəm, birçə dəqiqə, – Rauf qeyd dəftərcəsini çıxarıb yazmağa başladı. – İşdəkilərə danışmaq isteyirəm, bizim uşaqların xoşu gelir bu cür maraqlı şeylərdən. – Eşitdiyi bu söhbəti o, heç kimə danışmaq fikrində deyildi. Sadəcə olaraq, öz hərəkətlərini, hər ehtimala qarşı, izah eləmək onun adəti idi.

– Öküz saatı gece saat ikidir.

– Zirə yayda çiçəkləyir, deməli, saat hansı qayda ilə götürülür – adı qayda ilə, yoxsa yay qaydası ilə?

Qayınata özünü saxlaya bilməyib gülümşədi:

– Məncə, yay qaydası ilə... Ala, kitabı, götür, rahat-rahat köçür.

– Yox, Siz elə, yaxşısı budur, öz sözlərinizlə deyin, yazım, – deyə Rauf ondan xahiş elədi. – Yoxsa qəribə-qəribə sözlər var orda. Deməli belə, tərxun yerinə qədər deyəsən hamisini yazmışam. Gərək ki, düppədüz olsun...

– Bir də kərgədan buynuzu. Onu da yazar, gərək həvəngdə lap narin olanacaq döyəsən...

– Hansı buynuzunu?

– Başa düşmədim. Necə yəni hansı?

– Sağını, solunu? Yoxsa hər ikisini?

Qayınata təmkinlə, heyrətini əsla bürüzə vermədən:

– Fərqi yoxdur, – dedi, – hansı oldu, olar.

Süfrəyə çay gəldi. Diləfruz xanım da elə bil bunu gözləyirmiş kimi birdən dilləndi:

– Maraqlıdır, adam bir sınaaya, bəlkə, doğrudan da, təsiri var?!

“Sən Allah, sən bir bu qartılmış toyuğa bax, könlündən cavanlaşmaq keçir. – Bunu, əlbəttə, Rauf dilinə gətirmədi, çayındakı limonu əzə-əzə özü-özünə fikirleşdi. – Hər işim düzəlməşdi bircə elə bu qalmışdı”.

– Görünür, mən yazda Afrikaya səfərdən naşa imtina etəmisi - qayınata arvadına baxıb gülümşədi. – Cavanlaşmaq imkanını əldən vermişəm gedib.

— Özün deyirdin ki, putyovka çox bahadır, — deyə arvadı getməyinin səbebini onun yadına saldı. — Bir ətək pul ver, gəzdiyin də cəmi-cümlətəni üçcə ölkə.

Qayınata gülümşədi:

— Hə, cəmi-cümlətəni. Amma gör necə ölkələrdir də: Madaqaskar adası, Tanzaniya, Keniya. Özü də Serenqoti, Nqorongoro qoruqlarını gəzmək şərtiyə... Siz bunu heç təsəvvür eləyirsiz?

Rauf xarice putycvka söhbətinin uzanmasını heç istəmirdi. Odur ki, tez bu mövzunu yekunlaşdırıldı:

— Əvvəla, yazda siz bu resepti bilmirdiz — dedi. — İkincisi də ki, kim sizə icazə verərdi kərgədan ödürüsiz, indi daha Afrikada hamı ağışanıb; qəzetlər hər gün bu barədə yazar.

Qayınata razılaşdı onunla və barışdırıcı tərzdə dedi:

— Zarafat eləyirdim. Lap əlimdə lisensiyanı ola, icazə versələr mənə, kərgədana mən gülle atmazdım.

— Maraqlıdır, görəsən onun ətini yeyirlər?

Bu sual, qayınatamı çəşdiran kimi oldu və maraqla Raufa baxıb dedi:

— Bilmirəm, — sonra da tez əlavə elədi: — Amma ola bilsin ki, əti yeməlidir... Niyə soruştursuz ki?

— Heç, ele-bele, maraqlıdır, — Rauf öz-özündən razı qalmışdı ki, axır ona çətin bir sual verə bildi. — Bu vəhşi heyvandan, deyirəm, nə isə bir xeyir də olmalıdır, ya yox?!

Qayınata çevrilib divar saatına baxdı; bu o demək idi ki, yemək-dən sonra yatmağın vaxtı yaxınlaşıb. Rauf da baxışı ilə arvadını tələsdirdi. Amma o buna əhəmiyyət verməyib, başladı anası ilə stolun üstündəki qab-qacağı yiğişdirməyə.

İndi, qarşıda cavanlaşmaqcın belə gözəl imkanlar açıldığı bir vaxt mənzilləri dəyişmək məsəlesi ona çox xırda bir iş kimi görünürdü. Amma buna baxmayaraq o, söhbəti açdı, fikrini təfsilati ilə izah eledi.

Qayınatası onun sözünü kəsmədən qulaq asırdı. Rauf mənzilləri dəyişməyin hər iki tərəf üçün xeyirli olduğunu deyəndən sonra da o, bir müddət dinmədi, nəhayət, dalğın halda kitabı vərəqləyə-vərəqləyə:

— Bax, — dedi, — bu da maraqlı şeydir. Heyvanların dilini başa düşməyi öyrənmək olar. Məncə, çox faydalı davacatdır. Oxuyum?

Rauf təəssübə, bir az dilxor, başını yırgaladı:

— Mən burda ciddi söz danışram, demək olar ki, sizin nəvələrinizin taleyi həll olunur, siz isə başlamışız ki... Axı heyvanlarla danışmaq kimin nəyinə lazımdır?

— Burda onlarla danışmağın üsulu göstərilmir, — deyə qayınatası onun sözünə düzəliş verdi. — Görünür, bu, heç mümkün də deyil. Heyvanları yalnız başa düşmək olar.

—Çox qəribədir, — qayınana söhbətə qarışdı. — Axı bu mənzilləri dəyişmək sizin nəyinizə lazımdır? Sizin də mənzil pis deyil, düzdür, mərkəzdə deyil, amma özünüz həmişə deyirdiz ki, oranın havası əladır. Qoca vaxtı bir yerden başqa yerə köçmək çox mürekkeb məsələdir, təkcə elə mebelləri burdan ora, ordan bura daşımaq nə deməkdir, mən bilirəm, hələ kitabları demirəm — iki min nüsxə kitabdır, zarafat deyil. Biz burda otuz il yaşamışq, ən yaxşı günlərimiz bu divarların arasında keçib. — Onun səsi titrədi, tutqun və məsum baxışlarla ərinə baxıb susdu. Bu baxışlar Raufun ətini ürpəsdirdi. Qayınanası yaşda adamlarda hər cür incə-mincəliyi o, ədəbsiz riyakarlıq hesab eləyirdi.

— Siz məni başa düşmədiz, — Rauf səbirlə başladı təzədən izah etməyə. — Biz sizinlə mənzillərimizi dəyişdirməyi yalnız sənədləşdirəcəyik, başa düşürsüz, sənədləşdirəcəyik. Hüquqi cəhətdən, yəni kağızda, biz dəyişirik mənzillərimizi, amma əslində yox. Kim indiyəcən harda yaşayıb, orda da yaşayacaq. Ancaq biz, — o, başının işarəsi ilə dinməzcə gözlərini divara zilleyib durmuş arvadını göstərdi, — iki balaca ilə bu evə yazılıcayıq, siz isə ora. Rufatik də sizinlə ora yazılıcaq. Allaha şükür, on altı yaşı tamam olub, yekə kişidir daha, pasport alıb. Özünüz təbrik elədiz ki, o gün.

— Yaxşı, indi ki, hər kəs öz evində qalır, onda bu dəyiş-düyüşün mənası nədir?

— “Aqillər buyurub ki, şeylərin dərin mənası o saat dərk edilmir”. — Qayınata kitabdan bu kəlami oxuyub güldü. — Təsadüfə bax! — O, üzünü arvadına tutub, — axı Rauf, — dedi, — hər şeyi sənə başa saldı: hələlik hər şey öz əvvəlki qaydasında qalacaq, amma sonra o, ailəsi ilə bura köçəcək, Rufatik isə onların mənzilində qalacaq.

Diləfruz xanım bu söhbətdən hələ də bir şey başa düşə bilmirdi:

— Sonra, yəni nə vaxt?

Qayınata başını qaldırdı və gülümseyerek arvadına baxdı.

– Özün də gileylenirsən ki, qocalmışam. Hər şeylə maraqlanırsan, cavanlığında necə idinse, o cür də qalmışan. Bu, çox mürəkkəb bir hüquqi əməliyyatdır, sən də isteyırsən ki, ondan baş çıxarasan. – O, çevrilib bir də divar saatına baxdı: bu da o demek idi ki, daha gecdir, yatmaq vaxtıdır. Ayağa qalxıb bənizi qəçmiş qızına yaxınlaşdı və hansı hissin təsiriləsə onun başını siğalladı.

– Ürəyini sıxma, hər şey yoluna düşəcək.

Raufun yanından keçəndə o, başının hərəkəti ilə onunla sağollaşdı və yataq otağına keçib qapını arxasında örtdü. Rauf diqqətlə kitabə göz gəzdirdi, sürtülmüş dəri cildini açdı və fikirli-fikirli köhnə pergament səhifələri vərəqlədi; oradakı mətnlər adı adamçın anlaşılmaz idi. Rauf yatsayıdı, heç yuxusuna da girməzdi ki, bu kitab onun həyatını necə kökündən dəyişəcək; buna baxma-yaraq o, kitabı aparıb kitab şəkfinin ən yuxarı rəfində gizlətdi. Çünkü istəmirdi ki, onu başqa bir kimsə görsün. Kitabı götürüb aparmağa isə cüreti çatmadı. Qayınatası, ümumiyyətlə, müləyim olsa da, kitaba görə aləmi dağıdardı. O ki qaldı qayınatasının onun təklifini cavabsız qoymasına, bu, Raufu qətiyyən narahat etmirdi. Çünkü əvvəl-axır həmişə onun dediyi olurdu. Evlənəndən sonra ilk vaxtlar, arvadının valideynləri hələ nə qədər ki, cavan və sağlam idilər, Rauf çox səy göstərməli olurdu. Lakin indi, otuz il keçəndən sonra onun arzuları bütün müqavimətləri asanlıqla qırıb atıldı.

“Əlbəttə, o, alim adamdır, ağıl dəryasıdır və sairə və ilaxirə, amma zəmanə adəmi deyil, həyatdan uzaqdır. Mən olaydım onun yerinə!..” Qayınatasının saysız-hesabsız elmi adlarını və dərəcələrini yadına salıb Rauf dərinden kəderli bir ah çekdi və onun bu ahi hədər getmədi, çünki üzbeüz oturmuş arvadı bunu öz payına götürdü, çünki bir az əvvəl o, ərinin başlığı söhbətə nəinki qoşulmamış hətta açıq-aşkar yaxasını kənarə çəkərək, bir növ, ərinə xəyanət eləmişdi.

Qaşqabağı töküb oturmuş arvadının görkəmi onu qoymurdu fikrini cəmləşdirsin. Odur ki, Rauf qalxıb qayınatasının iş otağına keçməli oldu: o biri otaqlara nisbətən bura onun daha çox xoşuna gəldi. Qapını arxasında örtüb, hələ qayınatası ilə söhbət zamanı başında yaranmış planın bəzi detallarını xəyalən dəqiqləşdirməyə başladı. Bu otaqdan göy dəniz və Bir may münasibətə rengbərəng bayraqlarla bəzədilmiş gəmilər görünürdü. Ancaq pəncərədən gah

quşların həyəcanlı civiltisi, gah da körpə yarpaqların xişiltisi eşidi-ldi; bu da o demək idi ki, tələsmək lazımdır – bahar gelib. O, qonaq otağına qayıtdı. Arvadı ilə qayınanası kinodan qayıtmış uşaqları yedirdirdilər. Səbrini basıb gözləməli oldu. Yemek mərasimi qurtaran kimi, elan elədi ki, evə getmək vaxtıdır və bu da arvadının ürəyindən olmadı.

Dehlizdə onlar qohumları ilə rastlaşdırılar. Qayınatanın bacısı oğlu Kamil idi – arvadı ilə təşrif getirmişdi.

O, hər şənbə dayısına baş çəkirdi. Halbuki, Raufun fikrincə, buna heç bir ehtiyac yox idi, çünki son üç ili, bacıoğlu aspiranturanı qurtarandan sonra, hər ikisi bir institutda işləyirdi və dayısını işdən sonra evə ötürəndə dərin bir məhəbbətlə sevdiyi xalası ilə demək olar ki, her gün görüşürdü. Onların bir idarədə işləmələrini Rauf ehtiyatsızlıq kimi qiymətləndirirdi, amma nə qayınatası, nə də Kamil onun fikri ilə heç hesablaşmırıldılar. Kamil dayısı ilə hətta bir mərtəbədə işləyirdi, bu da ki, Raufun fikrincə, ictimaiyyəti daha artıq qıcıqlandırırdı. Hərçənd bu üç ildə bir dəfə də olsun onların türvanına qohumbazlıq üstündə, himayədarlıqla əlaqədar ittihad irəli sürülməmişdi, Rauf uzaqgörən bir adam kimi yaxşı bilirdi ki, gec-tez onlardan biri özüne başqa yerdə iş axtarmalı olacaq. Və bu lovgə, özündən razı gənc ürəyinin dərinliyində gizli bir kin bəslədiyi üçün arzu eleyirdi ki, bu əhvalat onun müdafiəsindən əvvəl baş versin.

– Tacir oğlanlara eşq olsun! – Kamil qəsdən onu xüsusi bir təntənə ilə salamladı və Raufun görüşməkçün uzanmış əlini cavabsız qoypub, qarnını siğalladı. – Bunu da ki, xüsusi bəsləyirsən də?

Kamilin arvadı Minarə gülməyini zorla saxladı. O, boylu-buxunlu bir qadın idi və onda o qədər şirinlik, cazibə var idi ki, Rauf hər dəfə onu görəndə içərisində mum kimi əriyirdi.

“Gül, gül, – deyə o, Minarenin gülümseyən gözəl dodaqlarına baxa-baxa fikirləşdi, – çox güman ki, lap yaxın vaxtlarda mən sənin o bir dilgir dissertasiyandən ötrü ayın hər iki başı düşüb ezəmiyyətdə qalmış lüt-üryan ərindən qədd-qəmetli yaraşıqlı olacağam. Onda baxarıq bizim üçümüzdən kim güləcək”.

Birdən Rauf bu yersiz görüşdən heç olmasa bir xeyir götürmək qərarına gəldi. Odur ki, mehriban, xoş bir təbəssümlə Kamile üz tutub dedi:

– Hə, yaxşı gördüm səni, elə bu gün yadına düşmüşdün. Sən gəl mənə bir məsləhət ver: bu ovçular cəmiyyəti var ey, ora üzv olmaqçın nə elemək lazımdır?

– Ovçular və balıqlılar, – Kamil ona dərhal düzəliş verdi və təəccübə soruşdu: – Sən özün ora üzv olmaq isteyirsən?

– Əlbəttə, özüm. İşim-güçüm qurtarır, başqası üçün xahiş eləyim!?

– Axı mən biləni, ömürbillah sənin ovdan zəhlən gedib, üstəlik, təbiətin gözəlliyyini də heç vaxt duymamışan. Birdən nə oldu ki, ovçuluq eşqinə düşdü. Səhv elemirəmsə, biz səninlə gərək ki, bir dəfə ova getmişik. Lənkəran tərəfə deyəsən, hə?

Rauf on il əvvəl qayınatasi və Kamillə bir yerdə Qızılıağac qoruğuna getdiklərini xatırladı və qanı qaraldı:

– Onun harası ov idi?! – Həmin səfərdən o, dilxor qayıtmışdı. Kenardan baxanda bu, həqiqətən ova oxşayırırdı. Qayınatasi ilə Kamil lap yaxın məsaflədən sakitcə durub onlara tamaşa eləyən heyvanlara avtomat beşəçilan tüfənglərdən atəş açırdılar. Yaralı marallar, ceyranlar yüz-yüz əlli metr qaçandan sonra yavaş-yavaş yerə serilirdilər. Onlar yuxulu vəziyyətdə heç nə görmür, heç nə eşitmır, dərilərinə xüsusi rəngli işaret qoyub, yuxu gülələrinin dəydiyi yerə leykoplastr yapışdırıran adamlara məhəl qoymurdular. Bütün günü beləcə davam elədi. Buterbrodlarını da ayaqüstü yedilər. Sonra Rauf ocaq qalamaqçın xeyli çır-çırkı, quru budaq yiğdi və biçağını çıxarıb quzudan azca böyük maral balasını kəsmek istədi ki, kabab çəksinlər. Kamillə qayınatasi onu kənara itəleyib bir haykük saldılar, bir hay-kük saldılar, elə bil o, biçağı onların babaları Qəzənfərin ürəyinə sancmaq isteyirmiş, Rauf bərk incimişdi, çıxıb gedəcəkdi də, maşın dayanacağına cəmi beş kilometr olardı, amma yol iki yerdə qamışlıqdan keçirdi, qorxurdu ki, aza. O, gələcəkdə çəkiləcək qaz kəməri üçün hazırlanmış beton borunun üstündə oturub fikirləşirdi ki, sən bir dünyanın işinə bax, beş-on manatlıq bir heyvanın üstündə qohuma elə bozarır, az qalır insanlıq sifətin-dən çıxsın. Rauf hem də bu heyvanpərvərlərdən adı şəhər şəraitində necə əvəz çıxacağını götür-qoy eləyirdi. Elə bu vaxt ağacların arxasından zorba bir qaban (çöldonuzu) çıxdı. Rauf baxıb gördü ki, qoruğun başqa sakinləri, məsələn, marallarla, qızılqazlarla və hətta çäqqallarla müqayisədə bu qəfil qonaq həddindən artıq vehşidir və

natəmizdir. Onun seyrək qara qilla örtülmüş nəhəng cəmdəyi qan sızmış xırda gözlərinən palçıq içinde idı. Bu cəhənnəm, qılınca oxşayan və qılinc kimi itiulu, qabağa çıxmış sapsarı iri dişləri adamın canına üzütmə salırdı. Qaban durduğu yerdə birdən niyəse qəzəbə xortuldayıb Raufun üstünə cumdu. Bir anın içinde qabanın niyyətini anlayan Rauf, gözlərindən qan daman vəhşi heyvandan da cəld tərpəndi, amma onunla müqayisədə Rauf zirək çölsicanı kimi bir şey idi: o, oturduğu borudan cəld sürüşüb dizləri üstə düşdü və iməkləyə-iməkləyə özünü borunun ağızına çatdırıldı, bir göz qırpmında deşiyə təpilib yox oldu. Raufun hesablamaları düppədüz çıxdı; qaban borunun içində soxulmadı, qaz kəmərinin içinde görünen dabanlara xarıldaya-xarıldaya, finxira-finxira təəccübə xeyli tamaşa elədi, hərəlenib firlandı, sonra dönüb yerində qaldı və birdən elə bil qıçları qırıldı – böyüyü üstə yerə yixildi; bir az əvvəl dəymış yuxu güləsi təsirini göstərmişdi.

Borunun o biri ağızından Raufun başı görünəndə, Kamil qəşş eləyib getdi özündən. Qayınata tez, təngnəfəs qaçıb gəldi; o zaman o hələ qaça bilirdi. Qoca bərk həyəcanlanmışdı. O, Raufun üst-başına yapışmış hörmət torunu təmizləyə-təmizləyə, onun əhvalini soruşurdu. Kamil isə hey gülür, özünü saxlaya bilmirdi. İndinin özündə qabanın finxirtisina oxşayan o gülüş yadına düşəndə Raufun ürəyi bulanır.

– Yaxşı, o cəmiyyətə üzv olmaqçın nə lazımdır?

– Yəqin ki, ərizə, fotosəkil, bir də bəzi arayışlar. Mən çoxdan oranın üzvüyəm, hələ ordu sıralarında olandan. Həm de görünür, orduda qayda-qanun bir az başqa cărdür. Hər halda, öyrenib deyə-rəm sənə. Amma başa düşə bilmirəm, birdən-birə nə olub sənə, yəni doğrudan ovçuluq həvesinə düşmüsən?

“Hə, gözlə, bu saat səbəbini açıb deyəcəyem sənə”, – deyə Rauf ürəyində güldü və ona və Minarenin daha dehlizdə durmayıb qonaq otağına keçdiyini göründə, cavab verdi:

– Sən inanma, inanma sən, – o, səsini bir azca qaldırdı ki, Minarə eşitsin onun sözlərini. – Elə bilirsən Rauf elə-bələ, adı, maraqsız bir adamdır, ailəsindən başqa heç nə ilə maraqlanmir. Bir gün gələr, başa düşərsən ki, səhv eləmisən, yaxşı tanımadısan məni.

Minare dönüb dinməzcə Raufa mənalı bir nəzər saldı. Onun sözleri hədəfə dəymışdı. Raufun bütün varlığını qəlebə sevinci

bürdü. "Bax belə, hələ siz sonra görəcəksiz analar necə oğullar doğub".

Kamil söhbəti yekunlaşdırıb dayısı qızı və onun uşaqları ilə görüşüb ayrılmış əvəzinə, başladı bir az da uzatmağa.

— Əvvəla, mən heç vaxt o fikirdə olmamışam ki, guya səni həyatda yalnız ailə maraqlandırıb, ikincisi də ki... — Rauf imkan vermedi o, sözünü deyib qurtarsın:

— Əzizim, bilirsən ne var, sən ki belə ağıl dəryasınan, niyə disertasiyanı yazıb qurtarmırsan?! Dörd ildir elə qurdalanırsan. Yaxşısı budur, get özünə bir gün ağla. Xudahafiz. — O, qəhqəhə çəkib bərkdən güldü və tez bayırı çıxdı ki, son söz onunku olsun.

* * *

Bir aydan sonra o, ovçular cəmiyyətinə üzv oldu. Və təptəze üzvlük vəsiqəsini mağazaya təqdim eləyib yaxşı bir tüfəng aldı. Saticının tüfəngin pasportunda elədiyi qeydiyyatı piştaxtanın yanındaca diqqətlə yoxlayandan sonra, mağaza müdürünin yanına getdi. Müdir səliqə-sahmanla pasporta imza atıb möhür vurdu. Vəssalam. İndi daha silah saxladığına görə bir kişi də onu "gözünün üstə qaşın var" deyə bilməzdi. Her şey rəsmi, hər şey qanuni idi. Rauf tüfəngi maşının yük yerinə qoydu; onun hərtərəfli düşünüb hazırladığı planın həyata keçirilməsində tüfəngin də öz yeri var idi. Rauf onu evdə heç kimə göstərmədi, necə vardisa, eləcə brezent örtükdə — asılıqanın arxasında gizlətdi.

Zirə yetişməye başlayanda Rauf demək olar ki, hər gün işdən sonra maşını sürüb şəhərdən çıxdı. Özü də indi o daha dənizkənarı kurortların məketindəki çımrıkkı çətirlərini xatırladan bu ətirli kolların bitdiyi bütün Abşeron qəbiristanlıqlarının yerini bilirdi. Hamisindən tez zirə Şüvelan qəbiristanlığında yetişdi. O, kolları bir-bir diqqətlə nəzərdən keçirdi — toxumlar artıq qaralmışdı və əl vuran kimi qabıqlarından asanlıqla soyulub çıxırdılar.

Qarşidakı işlərin nigaranlılığı ilə bir azca qayğılı olsa da, bu şəhər Raufun kefi kök idi. O, kresloda oturub dəlləkxananın adamı məst eləyən ab-havasından uymuşdu; Ağasəfa isə dəllək qayçılının yeknəsəq çıqqıltısı altında ona, "sanballı müştəriyə" layiq şəhər yeniliklərini danişirdi.

— Bu günlərdə sən mənə lazım olacaqsan, dodaqları sabun köpüyündə olduğundan, o çox ehtiyatla danişirdi. — Deyirəm şəhərdən çıxıb havamızı bir dəyişək.

Onun bu təklifi Ağasəfanın ürəyindən idi, amma o saat razılıq vermədi, bir balaca götür-qoy elədi görsün ki, imkanı var, ya yox. Sonra dilləndi:

— Nə deyirəm, mən hazır. Amma bu başdan deyim, biləsən — istirahət günüm çərşənbə günüdür.

— Əla, onda elə günü sabah çıxarıq şəhərdən.

— Sabah niyə? Sabah hələ çərşənbə axşamıdır.

— Səninlə bizim səfərimiz gecə səfəri olacaq. Səhərisi doyunca yatarsan. Şüvəlana gedəcəyik.

— Getməyinə gedək, sözüm yoxdur, — Ağasəfa arif adam idi, artıq başa düşmüşdi ki, Rauf onu gəzməyə aparmır. — Amma mən gərək evdəkilərə bir söz tapıb deyəm, hara gedirəm, gecəni harda olacağam.

Deyirsən ki, dostum Rauf elmi təcrübələr aparır, xahiş eləyib ki, ona kömək eləyim.

Harda, Şüvelanda? Yoxsa, akademiya açıblar orda, Ağasəfa gülməyini zorla saxladı Bacıoğlu, bizim arvadın əslİ o tərəflərdəndir. Elə bir kəlmə bu söz bəsdir ona! Səndən də, məndən də yaxşı bılır ki, milisdən başqa orda heç bir elmi idarə yoxdur.

Ağasəfa, çox vacib bir işçün aparıram səni, gərək kömək eləyəsən mənə. Cəmi də üç-dörd saat vaxtin gedəcək. Saat ikiyə işləmiş çıxmalyıq şəhərdən...

Ağasəfa onun sözünü yarımcıq kəsmək istədi:

— Yaxşı, gecənin bu vaxtı biz Şüvelanda nə eləyəcəyik?

— Mən heç bilməzdim ki, sən belə hövseləsiz adamsanmış; hər şeyi gərək elə o saat bilesən, — Rauf bir az dixor olan kimi oldu. — Ülgücünü o yana elə bir görüm. Səninləyəm, çək ülgücünü o yana.

— Nösün?

— Birdən diksinih eləyərsən, xata çıxar əlindən, — səfər zamanı gözlənilməz hadisə-zad olmasın deyə Rauf bu qərara geldi ki, bir-iki şeyi qabaqcadan açıb Ağasəfaya desin. — Biz, qəbiristanlığa gedəcəyik. Hə, hə, təəccüb eləməli bir şey yoxdur burda. Cəmi-cümlətanı üç saatlığa. Sən orda heç maşından da çıxmayacaqsan. Hə, nə deyirsən?

– Bacıoğlu, zarafat eləyirsən, deyəsən axı? – Ağasəfa bunu elə soruşdu ki, elə bil Raufun dediklərinin zarafat olduğuna özünü inandırmaq isteyirdi.

– Zarafat nədir, ciddi söz danışıram səninlə. Həç vaxt getməmişən, öyrəşməmisən, ona görə də qəribə gəlir sənə. – Rauf Ağasəfanın şübhələrini dağıtmaga, onu ürəkləndirməyə çalışırı. – Nə var axı burda, Allah qoysa, sabah gedəndə özün görecəksən. Qəbiristanlıqdır də...

– Bacıoğlu, bəlkə, mənim yerimə...

– Sənin yerinə, – deyə Rauf onun fikrini özü tamamladı, – yüz adam taparam, hara da desəm, başı üstə gedərlər mənimlə, o asan məsələdir. Amma onlar mənə lazım deyil. Sən mənim dostumsan, inandığım adamsan, ona görə də başqasının yox, sənin yanına gəlmışəm. – Bu yerdə Raufun qanı bir az qaraldı, çünki arvadı düşdü yadına; niyəsə o beyninə yeritmişdi ki, Raufun Arifdən başqa həqiqi dostu olmayıb və yoxdur o da ki, çoxdandır yoxa çıxıb.

– Yaxşı, qaşqabağını sallama, demədim ki, getmirəm, – Ağasəfa heç istəmirdi Raufu küsdürsün özündən. – Nahaq inciyirsən. Mən gerek bir fikirləşəm ya yox?! Düzdür, sən deyirsən filandır, beşməkandır, amma hər halda qəbiristanlıq elə qəbiristanlıqdır, onda da ola gecə yarısı. Bu sənincün talvar altında oturub, qabağında pürrəngi çay nərdtaxta oynamaq deyil...

Onlar Şüvəlan qəbiristanlığına gəlib çatanda gecə saat iki idi. Hava saat altıda işıqlanmağa başlasa da, Rauf risk eləyə bilməzdi, bir də gördün yuxusuzluq xəstəliyinə düçər olmuş səfəh bir xoruz korladı işləri, səhəri gözləmeyib bivaxt başladı banlamağa. Ona görə də o, burası belə tez gəlmüşdi ki, ilk xoruz banını eşidən kimi başlaşın zirə yığmağa. O, mütləq əmin olmalıydı ki, eşitdiyi ban həqiqətən də ilk xoruz banıdır.

Maşın qəbiristanlığının girəcəyində dayanan kimi Ağasəfa oturduğu yerdəcə donub qalmış bir vəziyyətdə soruşdu:

– Qəbiristanlıq burdan çox uzaqdır? – Rauf fikir verdi ki, o, gözlərini düz irəli zilləyib və çalışır yan-yörəye baxmasın.

– Elə burdadır, çatmışq. – O, maşını döndərdi, fənərlərini lap gur yandırdı və doqqazı açıq alaqqapını Ağasəfaya gösterdi. Ağasəfa bir az fikirləşəndən sonra dedi:

– Atalar yaxşı deyib: “Gecənin xeyrindənsə, gündüzün şəri yaxşıdır”. Sen gel mənə qulaq as, hər nə işin varsa, saxla səhərə... Qaranlıqda görməzsən, ilandan-zaddan tapdalayarsan, ya da quduz itə rast gələrsən, çox şey ola bilər.

– Vallah, qəribə adamsan, – Rauf gördü ki, qoca əməlli-başlı qorxur, gülümsədi. – Dirilərdən qorxmaq lazımdır, kişi, dirilərdən. Buradakılar daha heç kimə bir pislik eləyə bilməzler. İsteyirsən, sən maşında qal.

Rauf maşından düşüb, qəbiristanlıq tərəf gedəndə Ağasəfanın ürəyi gəldi yerinə, hər halda qəbiristanlıqdansa, maşının içi arxayınçılıqdır. O, Raufun dalınca:

– Lazımlı olsam sənə, çağır gəlim, – dedi və pəncərələri qaldınb qapıların hamısını içəridən bağladı.

– Ay sağ ol. Sən otur, radioya qulaq as. Su da, yemək də dal oturacaqdadır, xətrin istəsə götür. Mən qayıdırıam bir azdan.

Rauf maşınınə xüsusi bir qurğu düzəlddirib qoymuşdu, maşını qaçırtmaq qəti mümkün deyildi, onun əsas narahatlılığı yapon kombaynı sarıdan idi. Kombayn radioqəbulədicidən, rəngli televizordan və reversli stereofonik maqnitofondan ibarət idi. Rauf biliirdi ki, bunlardan ötrü şəhərdəki maşın həvəskarlarının çoxunun ürəyi gedir. Elə bəzi piyadaları da onun qiyməti yoldan çıxara bilərdi. Ona görə də Rauf maşınını heç vaxt nəzarətsiz qoymurdu. Amma onun ağlına gəlmirdi ki, dünya radiotexnikası hələ elə bir qeyri-adi cihaz icad etməyib ki, o cihazın xatirinə Şüvəlanda gecəyarı qəbiristanlıq gəzintiyə çıxan bir adam tapılsın.

Rauf dəmir doqqazı var gücü ilə özünə tərəf çəkib açanda qapı cırıldadı və o fikirləşdi ki, alaqqapı səhərdən axşama kimi taybatay açıq olduğundan, görünür, illərlə bu doqqazı bir bəni-insan açıb eləməyib. Əl fənəri ona lazım olmadı. Bədirlenmiş ay gur işığını bütün qəbiristanlıq salmışdı. Başdaşlarının qum üzərindəki kölgələri o qədər qatı idi ki, adam onları sinədaşı bilib üstündən atılmaq isteyirdi. O, kollara tərəf getdi, hasarla qəbirlərin arasını zirə kolları elə basmışdı ki, keçmək mümkün deyildi. O, iri bir tava daşının üstündə oturdu.

Dəniz yaxın idi bura, amma bu gün külək dənizdən əsdiyindən dalgaların səsi daha aydın eşidilirdi və adama elə gəlirdi ki, hasarın

o üzü dənizdir. Havadakı rütubətdən onun köynəyi bədəninə yapışırıdı, ona görə də pencəyini düymələməli oldu. Bir azdan Rauf saatına baxanda, təəccüb qaldı – vaxt yaman sürətlə keçmişdi.

Göy üzü şərq tərəfdə güclə seziləcək dərəcədə ağarmağa başlamışdı. O, hesablaşdı ki, en tənbəl xoruzun belə oyanmağına bir saatdan artıq qalmayıb. Oturmaqdən sol ayağı keyimişdi. Rauf durub qəbirlerin artasındakı cığırla üç-dörd dəfə o başa-bu başa gəzindı. Külək birdən-birə elə dayanır ki, elə bil qapını bağlamışan üzünə. Daha yarpaqların xışlılığı da eşidilmirdi – təbiət sanki donub qalmışdı. İndi yalnız gözə görünməyən dənizin yeknəsəq uğultusu eşidilirdi.

O, qətiyyən qorxu hissi keçirib eləmirdi, çünki gözəl dəniz sahilinin daş hasara alınmış və qranitlə, mərmərlə və sair qiymətli daşlarla cərgələnmiş bir parçası əcdadlarımızın, yaxın qohum-əqrəbamızın sümüklerinin torpağa qarışlığı bir yer idi, vəssalam. Başqa söz-söhbətlərin hamısı onun nəzərində cəfəngiyat idi, şüurlarda keçmişin qalıqları idi. O, ümumiyyətlə, hər şeyi, dünyada baş verən bütün hadisəleri sağlam insan ağlığının reallıq adlanan etibarlı sözgəcindən keçirirdi.

Yüngül mürgü içində Rauf hiss elədi ki, nə isə xoş bir qoxu var havada. Əvvəlcə çox zəif duyulan bu qoxu sürətlə artdı, elə bil hərədə yaxınlıqda içi ətirli maye ilə dolu bir qabın ağzını açmışdır. Rauf maraqlanıb ayağa durdu və zirə kollarına yaxınlaşanda qəti əmin oldu ki, birdən-birə ətrafi bürüyən bu şirin, xoş qoxu zirədən gelir. Kolların ətri saat beşlə işləmiş daha da artmağa başladı və elə məhz bu vaxt ilk xoruz banladı. Demək olar ki, elə o saat başqa xoruzlar da ona qoşuldular, səsinə səs verdilər. Amma Rauf bu xorun solo banlayan xoruza qoşulmağına qədər keçən anı vaxt ərzində macal tapıb bir neçə zirə qıcasını kökündən çıxara bildi. Xoruzlar elə bil yarışa girmişdilər; biri o birindən bərk banlayırdı. Qulaqbətirici bu səsə ilk dəfə qulaq asan şəhərliyə elə gələ bilerdi ki, yaxınlıqda gur səsli xoruzlar yetişdirən xüsusi quş ferması var.

Xoruzların bəni birdən kəsildi və gecənin adamı xoflandıran bu sakitliyində dəniz tərəfdən yalnız tənha bir qağayının et ürpəşdirən kədərli çıçırtışı eşidildi. Rauf qəbir daşının üstünə yiğdiyi zirə qıcalarını səliqə ilə dəstələyib ortasından bağladı. Ona elə gəldi ki,

bu zirə dəstəsinin ətri yoxdur; iylədi, həqiqətən də yox idi. Bayaq onun yuxusunu qaçıran o gözəl ətir qətiyyən hiss olunmadı.

Rauf təəccüb qalmışdı. O, kolluğa yaxınlaşdı, bir neçə kolu əməlli-başlı iylədi, amma rütubət qoxuyan ot iyindən başqa bir şey gəlmədi burnuna. O gözəl ətir büsbütün çekilib getmişdi. On beş dəqiqə əvvəl adamın əlində çox asanlıqla qırılan zərif qabıqlı qıçalar neylon çubuqlar kimi elastiki olmuşdu. Zirə qıcasını didişdirib birtəhər qırandan sonra o, quşlarla bitkilər aləmi arasındakı gizli əlaqənin sırrını açıb, göstərən qədim əlyazma müəllifinin dərin elminə heyranlıq əlaməti olaraq başını yırğaladı.

Əlində zirə dərzi maşına tərəf getmək istəyirdi ki, bir də Raufun gözü bütün gecəni söykənib ilk xoruz banımı gözlədiyi başdaşına sataşdı. İllerin yağışı-qarı, tez-tez dənizdən əsən sərt küləklər daşın üstündə yazılış adı pozmuş, yaxşı oxunmurdu. Adın aşağısındakı yazı isə doğum və ölüm günləri – necə deyərlər, insan ömrünün qısa tarixçəsi – hələ də aydınca oxunurdu, ələlxüsus onun birinci hissəsi: 9.6.1929. Raufun diqqətini də dərhal bu rəqəmlər cəlb etdi, daha doğrusu, bu rəqəmlər böyüdü onun gözündə və olan-qalan yuxusunu da qaçırtdı. O donub qalmışdı. Tədricən canına vicvicə düşdü, fikri də qarışb dumanlandı.

O gözünü əlli il əvvəl tarixin əbədiyyat kitabına onun ad günü kimi qeyd olunmuş bu rəqəmlərdən ayıra bilmirdi. Özünə əmr etdi ki, Rauf, özünü ələ al, amma elə o dəqiqə də başa düşdü ki, bunu bacarmayacaq. Təskinlik tapmaq ümidi ilə qəbir daşında nə isə başqa bir söz axtarmağa başladı, hətta əl fənərini də yandırdı, amma mənasız naxışların fonunda yenə də həmin tanış rəqəmləri gördü...

Rauf yavaş-yavaş geri çəkildi, sonra dönüb yan-yörəsinə baxmadan çıxış yoluna tərəf üz qoydu. O, zorla özünü qaçmaqdən saxlayırdı. Bir neçə addım atandan sonra başa düşdü ki, yolun bir hissəsi, özü də en pis hissəsi darvazanın sağındakı sərv ağacının yanından keçir. İlk baxışda bu ağac qonşuluğundakı o biri ağaclarдан seçilmirdi. Elə ona görə də qəbiristanlığa girəndə Rauf ona əhəmiyyət verməmişdi. Amma indi o, hiss eləyirdi ki, daha doğrusu, qəti bilirdi ki, qara məxməri yarpaqlarının arasından kimsə baxır və özü də buz kimi soyuq ölü gözlərini ondan çəkməyərək, yaxınlığı gözləyir.

Bu dəhşətli gözlərin ağırlığı altında o, elə heysizləşdi ki, dayanımlı oldu. Bu vəziyyət bir neçə an çəkdi – qəfildən boynunun ardında kiminsə nəfəsini hiss etdi, elə bir kimse kəsik-kəsik nefəs alırdı. Eyni zamanda kürəyində də bir əl gəzirdi və onu müdhiş zülmətin dərinliyində gizləmiş o əcaib, qılılı məxluqa doğru itəlyirdi. Dəhşətdən tükləri biz-biz oldu, canındakı vicvicə daha da artdı, keyimish əllərindən zirə dəstəsi də, termos da sürüşüb yerə düşdü.

Rauf qaçmağa üz qoydu, amma elə o dəqiqə də hiss etdi ki, qaça bilmir, dizlərinin taqəti yoxdur. Özünü ürəkləndirməkdən ötrü, mahni oxuyurmuş kimi, başladı xırıltılı səsle nə isə qışkırmagi. Bu səsin saysız əks-sədəsi onu lap dəhşətə gətirdi və olan-qalan huşunu başından çıxardı.

Ağasəfa yumaq kimi yiğilib Raufun hərəkətlərinə göz qoyurdu. Rauf özünü tamam itmiş halda soyumuş mühərriki birtəhər işe saldı, böyük süretle maşını yerindən tərpətdi.

O, yavaş-yavaş özünə gəlməyə başladı. Hətta Mərdəkanı keçəndən sonra radionu yandırdı, xeyli qurdalayandan sonra əlini uzun dalğadaki verilişlərdən birində saxladı; tez-tez eşidilən “senyor” və “kommuna” sözlərindən bu qənaətə gəlmək olardı ki, veriliş ispan dilindədir, ya da uzaqbaşı italyan dilində. Rauf diqqətlə xeyli qulaq asdı. Birdən o, yanındaki sərnişini gördü və dərhal tanıdı onu. Salam verdi, salamını aldı, hal-əhval tutdu. Evində-əsiyində, işində-gündə nə var-nə yox – hamısı ilə maraqlandı. Ağasəfa bütün suallara təmkinlə, ətraflı cavab verdi.

Şəhərə çatanda Rauf, demək olar ki, tamam özünə gəlmışdı. O qədər özünə gəlmüşdi ki, hətta öten hadisələri beynində təhlil edib müəyyən nəticəyə gələ bildi. Qeyri-ixtiyari olaraq, ucadan:

– Qoca kaftar! – dedi, elə o saat da fikirləşdi ki, bu sözlər Ağasəfanın şəhər kənarına gəzintidən aldığı xoş təəssüratını korla-ya biler. Ona görə də onu inandırmağa çalışdı ki, bəs ağızından çıxan söyüşün əsla ona dəxli yoxdur, qayınatasının ünvanına deyib; deməye də haqqı var, cüntki onu bu axmaq fikrə salan qayınatası olub, özünün əcaib-qəraib elmi söhbətləri ilə.

Ağasəfa hiss etdi ki, söhbətin vaxtı çatıb, astadan zəif səsle xatırlatdı:

– Men sənə demədim ki a, gecə qəbiristanlığı getməzler?! Saq-qalım yoxdur, sözüm keçmir. – Elə o özü də indi-indi özünə gəlirdi. – Amma yaman qorxutdun məni. Sən qaça-qaça gəlib maşına salanda özünü, nə halda idin, onu bir mən gördüm, sən heç təsəvvürünə gətirə bilməzsən.

– Elə bilirsən ki, mən qəbiristanlıqdan qorxmuşum? Səhvin var. Qəbiristanlıq qəbiristanlıqdır, istəyir gecə olsun, istəyir gündüz – fərqi yoxdur; sinə daşıdır, başdaşı; altında da torpağa qarışmış bir yığın sür-sümük! – Rauf özündən çıxmışdı. O, əsla mövhumat-zada inanan adam deyildi. Hətta o, müəyyən mənada ateist də hesab oluna bilərdi, cüntki həmişə Allahın varlığına şübhə ilə yanaşındı və ürəyində arxayın idi ki, Allah yoxdur. – Düzünü bilmək istəyirsənə, bir məsələ orda məni möhkəm dilkor etdi, sonra danışaram sənə, bərberxanaya geləndə... Səndən çox razıyam, yoldaşlıq elədin mənə. – O, maşını Ağasəfanın evinin qabağında saxladı, soyuq, ariq əlini berk-berk sıxıb onunla xudahafızlaşdı. Sağ ol, gecən xeyrə qalsın. On gündən sonra görüşərik. Zəng eləyəcəyəm sənə.

Rauf, az qala bir göz qırpmında gelib evinə çatdı, her halda ona belə gəldi, cüntki Ağasəfadan ayrılandan sonra bir də baxdı gördü ki, maşını həyətə sürür. Maşını qaraja qoyub eve qalxdı. Bir az mətbəxdə oturdu, bir dənə buterbrodlə bir butulka pivə içdi, sonra elə buradaca pal-paltarını soyunub sakitcə yataq otağına keçdi.

Qəribədir ki, o, dərhal yuxuya getdi. Amma ayılandan sonra hiss etdi ki, bugünkü yuxudan heç bir ləzzət almayıb.

Belə baxanda yuxuda, sən deyən qeyri-adı hadisə-zad baş verməmişdi, hələ desən, əvvəli heç pis də deyildi, adamin ruhunu oxşayırıdı. Rauf gördü ki, əlində tilov qayada oturub baliq tutur. Hava da əladır, göy üzü dumdur, mavi rəngdedir, amma günəş görünmür. Qayanın üstündən baxanda dənizin göy üzü kimi tərtəmiz mavi suyu həm ilıq, həm də bir az serin gəlirdi adama. Bir sözlə, dəniz ruhu elə oxşayırıdı ki, dəhşətli bir qüvvə ilə adamı özünə çekirdi. Rauf da yuxuda saxlaya bilmədi özünü, istədi bir baş vursun bu mehriban, bu şəfqətli sakit dənizə və doyunca içsin onun suyundan, yanğısını söndürsün. Amma elə ki, o, tilovu bir kənara atıb suya baş vurmaq istədi, çəçələ barmaqdan bir az böyük xul

balıq, ya da kılık qarmağa ilişib çapalamağa başladı. Və bununla da yuxunun şirin hissəsi qurtardı. Tilov sanki donub ağır bir ling oldu və onun əllerini bərk-bərk titretdi. Sudan isə xul balığın yerinə qıç olmuş vəziyyətdə iri qara bir balıq çıxdı, domba gözlərini Raufa bərəltdi. Tilovun ipini uda-uda o, sürətlə Raufun üstündə durduğu qayaya yaxınlaşır, zariya-zariya qanlı köpük tüpürürdü. Rauf tilovu kənara atıb qaçmaq istədi, amma tilov elinə saqqız kimi yapışmışdı, qopmurdu. O, nəzərlərini balığın dəhşətli gözlərindən qaçıra bilmirdi, bu gözlər onu özünə doğru çəkirdi. Rauf yarpaq kimi titrədi və qulaqbatırıcı bir səsle çığrıdı.

Öz çığırtısına ayılandan sonra ürəyi az qalırdı yerindən çıxsın – bir xeyli şiddetlə döyündü, üstəlik yataq otağının ala-qaranlığı Raufu elə sıxdı ki, davam getirməyib arvadının yanına keçdi, onu qucaqlayandan sonra bir az toxtadı...

Tam sakitlik idi və belə görünürdü ki, evdə heç kim yoxdur. Ayılandan sonra, yataqda uzanmış halda o, bir müddət düşüncələrə qapıldı, amma elə ki, bu düşüncələrin qarma-qarışqlığı içinde öz rəngi və tutqun naxışları ilə naməlum yaşıdının qəbrini xatırladan bir qaraltı gəlib gözləri önungə durdu – dərhal əhvali pozuldu və o dəqiqliyənən qalxb xəyalət aləmindən uzaqlaşdı.

Raufun xətri yemek istəmirdi, iştahi yox idi. Özü də fərqinə varmadan başladı otaqları gezməyə; nəsə itirmişdi elə bil, tapa bilmirdi. Ürəyini şübhələr didişdirən adama oxşayırdı. Nəhayət, bu məqsədsiz gəzinti dəhlizdə başa çatdı; burada onun gözü telefonə və saatə sataşmışdı. Saat on iki idi. Bu ikicə “meişət əşyası” Raufa vəzifəsini xatırlatdı və o, dəstəyi götürüb iş nömrəsini yıydı. Boğazını arıtlaya-arıtlaya çox mənali bir terzdə öskürüb katibəyə dedi ki, bəzi səbəblər üzündən – bu səbəbləri telefonda açmaq olmaz – bu gün işə gəlməyecək. Rauf dəstəyi yerinə qoydu, saatə bir də baxıb tələsik dəhlizdən çıxdı. Görkəmindən dərhal hiss olunurdu ki, bu adamın nəsə çox vacib, təxirəsalınmaz bir işi var, amma buna baxmayaraq, o, üz-gözünü, üst-başını səliqə-sahmana salmağı unutmadı.

Şüvəlana bir neçə kilometr qalmış o, maşını kənd yoluna döndərdi və demək olar ki, o saat da birmərtəbəli balaca bir qəlyanalının yanında saxladı. Bura “Dəyirman” deyirdilər; deyirdilər

deyəndə – adı belə idi. Ağzının dadını bilən, ləzzətli yeməklər xoşlayan adam başqa yerə getməzdi: burdakı düşbərə, qutab, burdakı kabab, ləvəngi, burdakı kartof lüləsi harda vardi?! Rauf keçib küncdəki stolun arxasında oturdu və çay sıfariş verdi. Mətbəxden camaat oturan salona dolmuş yemək etri xəstəni də iştaha gətirərdi, amma Raufa təsir elemədi, yemək düşmədi onun yadına. Yeməkxananın ucaboylu, ariq ofisiantı Sabir də, buranın müdürü də, anbardarı da o, özü idi məettəl qalmışdı; Rauf ola, bu boyda yolu gələ, çörək yeməyə. Təəccübünü isə o, qəti bürüze vermədi, amma mürəbbə gətirəndə diqqətlə Raufa baxdı. Çayın dəm almağı beş-on dəqiqə çəkdi. Ancaq köhne müştərilərə gətirilən yaraşlıq qırmızı çini çaynikdən onun stekanına çay süzəndə Sabir dolayı yolla söz atdı ki, bu çay bir elə də əla çay deyil ki, durub şəhərdən bura maşın sürəsən. Rauf heç bir yalan, bəhanə qoşub düzəltmədi, gəlişinin səbəbinin çay içmək olmadığını boynuna alandan sonra, Sabirdən xahiş elədi ki, yarım saatlıq vacib bir məsələdən ötrü onunla Şüvəlana getsin. Sabir təəssüflə ciyinini çəkdi və başının işaretini ilə ağızına qəder müştəri ilə dolu salonu göstərdi; nahara o qəder adam vardi ki, iki ofisiant hamiya layiqincə qulluq eləyib çatdırı bilmirdi.

– Heyif, – Rauf çox məyus dedi bu “heyif” sözünü, – mənim gümanım bircə sənə idi. Bir məsələ var, onunla bağlı qəbiristanlılığı getməliyəm...

Yanılmamışdı, Sabir ona sözünü deyib qurtarmağa imkan vermedi, kədərlə başını bulayıb döşlüyünü çıxartdı və maşına tərəf getdi.

Qəbiristanlığının qapısından içəri keçən kimi Rauf Sabiri özü ilə gətirməyinə peşman oldu. Çünkü mavi göy üzünün və dənizin fonunda mərmər və qranit qəbir daşlarının cərgeləri, söyüdlərin, çinarların sərin kölgəleri və quşların səsi adəmin ruhunu oxşayırırdı. Bura elə bil insanın əsəblərini yerindən oynadan gecəki yer deyildi, əksinə, sakitlik axtaran sevgililərçün ayrılmış xüsusi bir xiyanət idi.

Onlar üstündə “Məmmədzadə Şeyda” 9.6.1929–15.4.1980 yazılmış qəbre yaxınlaşanda Rauf bir daha günəş ışığının başqa işıqlardan üstünlüğünə əmin oldu. Başdaşidakı yazı da, azacıq olmasına baxmayaraq, indi əməlli-başlı oxunurdu; Rauf məmnuyyətlə, bir az da daxili bir yüngüllüklə yazını iki dəfə oxudu.

Sabir gözlərini üstündə zire buketi və termos olan sine daşına zilləyib durmuşdu. Hər ikisi ehtiram əlaməti olaraq susurdu. Rauf

bura gəlışlerinin səbəbini Sabirə izah eləməkdə çətinlik çəkdiyindən sükut xeyli uzandı.

– Bu bizim qohumun qəbiridir, – deyə o, handan-hana dilləndi.
– Allah rəhmət eləsin, çox yaxşı qadın idi: ürəyigeniş, xeyirxah. Özü də yazılı yetim idi, heç kimi yoxdu.

Sabir görüb-götürmiş adam idı, bilirdi bu məqamda nə deyərlər.

– Allah rəhmət eləsin, yaxşılıq heç vaxt unudulmur, – dedi ve bununla da düşünüb bir bəhanə tapmaq üçün Raufa əlavə vaxt verdi.

– İstəyirəm qəbrinə bir əl gəzdirim, səliqə-sahmana salım – Rauf başdaşının üstündəki ölüm tarixini göstərdi. – Apreldə ildönümüdür, qohum-əqrəba yiğışib gələcək, yaxşı döyü. Elə sənə də buna görə əziyyət verdim, dedim bir məsləhət eləyim.

– Lap düz elemisən – Sabir onun fikrini bəyəndi. – Deyim də sənə: burda çətin iş yoxdur, xarab olmuş yerlərinə balaca əl gəzdirmək lazımdır, bir də yazısı gərək təzələnə, vəssalam. Onu da deyim sənə ki, savab işdir bu. Rəhmətliyin adı nə idi?

Rauf səhv eleməməkçün başdaşındakı yazıya bir də baxıb cavab verdi:

– Məmmədzadə Şeyda.

– Bəs atasının adı? Burda yazılmayıb.

– Atasının? – Rauf qəti duruxub elemədi, – atasının adı Bəylər idi, – dedi.

– Deməli, Şeyda xanım Beylər qızı Məmmədzadə, – Sabir cibindən çıxardığı köhnə dəftərçəsinə rəhmətliyin adını, atasının adını və familini tələsmədən, arxayıñ-arxayıñ yazdı. – Bunları qabiliyyətli balaca bir daşa əntiqə yazdırıb saldırmaq lazımdır bura. Sən xatircəm ol, özüm eletdirrəm hamisini. Aprelin 15-i üçün hazır olar.

– Nə danışırsan, ömründə razı olmaram. Sənin öz işin azdır bəyəm? Mənə ağıllı məsləhət lazım idı, qalanını özüm eletdirəcəyəm. Gedək, qədəş! – Bu özgə qəbrini düzəltdirmək Raufun yatsayıdı heç yuxusuna girməzdı, ona görə də etirazını elə inandırıcı şəkildə bildirdi ki, Sabir daha üstündən heç nə demədi.

“Deyirman” çatanda Rauf bir də başladı dil-ağız eleməyə. Sabir isə elə bil keyimişdi, bir kəlmə də danışmirdi. Amma ayrılanada Raufun əlini sıxıb dedi:

– Mən səndən üzr istəyirəm, sənə bir kəlmə söz deyəcəyəm. Neçə ildir tanışq, amma tanımadısam səni, bu gün tanıdım. Afərin.

Biz yaşda olanların içinde az adam tapular ki, xalqımızın adetinə-ənənəsinə sənin kimi hörmət eləsin. Halal olsun...

Qırx dəqiqədən sonra Rauf artıq evində idi. Hərçənd qəbiristanlıq baş çəkib qayıdanan sonra, gecəki hadisələrin xoşagelməz əhval-ruhiyyəsi tamam çəkilib getmişdi, zirə də qarajda serilmişdi, quruyurdu, amma ürəyində yene nə isə bir narahatçılıq vardı.

Nahar vaxtı Rauf duru xöreyi yemədi, tamam imtina elədi, etlə badımcان qızartmasından da ağızına bir-iki tikə alıb boşqabı kənara itəleyəndə arvadı soruşdu:

– Nə olub, birtəhər dəyirsən gözüme?

– Heç, işdə bir balaca... Bekara şeydir, – arvadına cavabı bu oldu.

– Bəs uşaqlar hanı?

– Qonşudadırlar, ad gününə gediblər.

Rauf uşaqları məmənuniyyətlə xatırladı, maşallah, lap özünün cavənlığına oxşayırlar; onun kimi hündür, boylu-buxunludurlar. Bununla da aralarındaki oxşarlıq qurtardı. Rauf getdikcə daha artıq hiss eləyirdi ki, oğlanlarının xasiyyətləri, oturuşları-duruşları ana tərəfə çəkib. Buna onun elə bir etirazı yox idi, amma hər halda, hərdən lap məəttəl qalırdı, hətta bir balaca narahat da olurdu ki, yaxşı, bunlar sağlam cavan uşaqlardılar, özləri də tələbədirlər, o da ki, əsla korluq verib-ələmir onlara, hər bir şərait yaradır, bəs niyə yaşlarına uyğun kef çəkmirlər, cavənləq ələmirlər, bütün günü dərs oxuyurlar, boş vaxtlarının da əsas hissəsi mütaliəyə gedir. Hər iki oğlu biofakda oxuyurdu: böyükü – Rasim üçüncü kursda, Rufatik – birincidə. Aile başçısı kimi Raufun o qədər işi, o qədər qayğısı var idi ki, uşaqların tərbiyəsi ilə məşğul olmağa vaxtı çatmırıd; bunu o, arvadına etibar eləmişdi, özü isə ehtiyatda durmmuşdu, əger ciddi çətinlik çıxıb-ələsəydi ortalığa, onda köməyə gələcəkdi. Amma nə uşaq vaxtları, nə də sonralar onun köməyinə ehtiyac olmadı. Bircə axır vaxtlar məcbur olmuşdu onlara hərdən acıqlansın, xüsusən böyüyüne; özünü Kamile oxşadırdı, tez-tez onun sevimli sözlerini, ibarələrini işlədirdi.

Raufun gedəsi yeri vardi, amma əvvəlcə qərara gəldi ki, yarım saat da olsa, yatıb yuxusunu alsın, sonra. Elə də elədi. Yuxudan duranda gördü ki, əməlli-başlı dirilib. Üzünü qırxdı, paltarını dəyişdi və arvadına bildirdi ki, Arifgilə nərd oynamağa gedir. Arvadı qabağına tökdüyü kurs işlərindən gözünü çəkmədən başını

yırğaladı və dedi ki, açarı götürsün. Rauf bilirdi ki, Xalidə inanmır onun bəhanəsinə, amma bu onu qəti narahat eləmirdi. Qısqanlıq sehnələrinin və tez-tez küsüb ata evinə köçmeyin dövrü çoxdan keçib getmişdi və Rauf daha subay oğlan kimi öz ixtiyarında idi. Arvadının xətrini də çox isteyirdi; ən yaxın və ən mehriban qohumu kimi. İmkan olanda çalışırkı sevindirsin onu, ürəyini açsın. Adam arasına – isteyir teatra, konsertə, ya da toya, qonaqlığa – ancaq onunla çıxardı; özü də hara nə qədər xərcləmək, nə almaq lazımdır, onun məsləhətlərinə qulaq asındı. Xalidə zahiren elə indi də pis görünmürdü – yaxşı gözlə baxan adam deyərdi ki, namxuda, boylu-buxunlu gəlindir. Arvadının zərif xallı üzünə, gülümseyən gözəl dodaqlarına Rauf indi də hərdən məmnuniyyətlə tamaşa eləyirdi.

O qış Rauf yarımillik üzücü ayrıldıdan sonra Gəncədən doğma şəhərinə tətılı gəlmışdı. Gəncədə o, Kənd Təsərrüfatı İnstitutunda oxuyurdu. Agronomluq peşəsini o, könülsüz, özü də çətinliklə mənimsəyirdi. Bunun da iki səbəbi var idi. Birinci səbəb o idi ki, kənd təsərrüfatına qətiyyən meyli, həvəsi yox idi və öz ixtisasına olan xor münasibətinə şəhərli mövqeyindən bir növ haqq qazandıra bilirdi. Bakılı dostlarının da ürəyi yanırkı ona: necə də yanmayaydı, ince zövqlü bir adam hara, kənd təsərrüfatı hara?! İkinci səbəb dile getiriləsi deyildi: tənbəllik, elə bir tənbəllik ki, dərmanı ixtira olunmayıb hələ. Bu çəresiz xəstəliyin, bir də arxayıncılığın – pul gücünə və tanış-bilişin sayesində onsuz da diplomunu alıb qoyacaq cibinə – ucbatından hüquq fakültəsinin üçüncü kursunda qiyamətləri pis olduğu üçün və çoxlu dərs buraxdığı üçün institutdan kənar edildi.

Amma bir cəhəti xüsusi qeyd eləmək lazımdır: məcburiyyət qarşısında qalıb universitetdən getməyi heç də o demək deyil ki, o zaman hüquqşunas olmaq onu cəlb eləmirdi. Əksinə, xəyalında gələcəyini gözünün qabağına gətirəndə özünü həmişə prokuror vəzifəsində görürdü; təkcə bir dəfə görmüşdü ki, hakimdir. O, məhz prokuror olmaq isteyirdi, çünki möhkəm inanmışdı ki, bu vəzifə ən sərfəli, ən hörmətli vəzifədir. Prokurorun əlində hakimiyyət də var, imkanat da. Amma əvəzində ondan nə var-dövlət dalınca qaçan bəzi adamlardan tələb olunan risk tələb olunur, nə də incəsənətin, elmin zirvələrinə aparan uzun dolanbachı yollarda çəkilən ağır, gərgin zəhmət. Gənc Raufun yüksək amalı ilə hüquq fakültəsində özünü

aparmağı, təhsilə münasibəti arasındaki bu uyğunsuzluq onun tədricən formallaşmaqdə olan xarakterinin daha bir xüsusiyyətini qabarıq şəkildə üzə çıxartdı.

O, maşını qayınatasığılə sürdürdü. Qonaq otağına girib Kamili görəndə ürəyində heç bir yüngüllük-zad hiss eləmədi. Qayınatası biləndə ki, adətən, arvadı və uşaqları ilə gələn Rauf bu dəfə tek təşrif gətirib, məəttəl qaldı. Ağlına gəldi ki, yəqin Rauf mənzilləri dəyişmək barədə səhbəti davam elətdirməyə gəlib. Ona görə də açıq-aşkar soyuq görüsdü onunla.

Kamil isə Raufu gülər üzlə qarşılıdı, onun zahiri görkəmi barədə bir neçə xoş söz də dedi, özü də, bunu pəhrizin müsbət təsiri ilə izah elədi. Rauf səhbətin onun imkanları çərçivəsindən kənara çıxdığını duyub dərhal təşəbbüsü ələ almağa başladı.

– Afərin! – dedi və keçib stolun arxasında eyləşdi. – Müşahide qabiliyyətin pis deyil. Amma sən mənim, tez elə, bir sualıma cavab ver: de görüm, ayaqlarından şikayətin yoxdur ki?

– Necə mögər? – Kamil təəccüb elədi bu suala.

– Heç, elə-bele. Deyirəm yəni, ayaqların sağlamdır? Ağrıyib eləmir ki? – Rauf, narahatmış kimi, qayğılı bir görkəmle soruşdu və bu sinanılmış fəndin təsiri altında həmsəhbətinin üzündəki gülüşün necə çəkilib yox olduğunu məmnuniyyətlə müşahidə elədi.
– Düzünü de!

– Heç vaxt ağramayıb... Sağlamdır, – deyə Kamil ciyinlərini atdı.

– Onda tez elə, mətbəxə get, Dilefruz xanımdan xahiş elə, bize yaxşı bir pürrəngi çay versin, – Rauf özünü saxlaya bilməyib bigaltı gülümşədi. – Hamidan kiçik kimdir burda? Sən. Odur ki, zəhmətdən keçib, yubanma daha. Pəhrizin müsbət təsiri məsələsini də orda danışarsan, mənəsə lazım deyil, ehtiyac yoxdur, həyatı mən səndən yaxşı bilirom.

Rauf gözlədi, köpüyü yatırılmış Kamil verilən tapşırığı yerinə yetirməkçün otaqdan çıxan kimi, guya elə-bele, sözgəlişi, mismirığını sallayıb oturmuş qocanı inandırdı ki, onlara qonaq gəlməkdə heç bir xüsusi möqsədi-zadı yoxdur. Sadəcə olaraq, keçən dəfəki o maraqlı səhbət kimi bir səhbətə ehtiyac duyub: ələlxüsus, kitabdan oxunan o parçalar ona olduqca xoş təsir başlayıb.

Sonrakı qırx-əlli dəqiqli Rauf, könülsüz olsa da, oturub qayınatası ilə Kamilin mənasız səhbətinə qulaq asdı; neyləsin, məcbur

idi. Onlar qızışış elmi terminləri bir-birinə calayır, necə deyərlər, gözə kül üfürürdülər. Söhbətin axırına yaxın Kamil ağızından qaçırdı ki, haqqında qızığın mübahisə elədikləri eksperiment, texniki səbəblər üzündə ən tezi iyirmi ildən sonra qoyula bilər. Bundan sonra daha heç bir şübhə yeri qalmadı, Rauf qeti əmin oldu ki, onların söhbəti boşboğazlıqdan başqa bir şey deyil. Orası da Raufa çoxdan aydın idi ki, arvadının qohumları kimi adamlar, savadlarına, istedadlarına baxmayaraq, bacarıqsız adamlardır, çünkü fürsəti əldən buraxırlar, yaxşı gün-güzerən üçün lazım olan xırda biciklərə, fəndlərə vaxtları çatmir, qüvvələrini mənasız şeylərə xərcleyirlər. Əgər ağıllı adam deyilən cəhətə fikir verərsə, mütləq xeyir aparar. Bunu o, başa düşmüşdü, başa düşdüyü gündən də o əqidə ilə həyatını qurmuşdu.

Kamil gedəndən sonra Rauf asanlıqla söhbəti istədiyi səmte yönəldi və çox böyük bir diqqətlə qayınatasının qədim zamanlarda yaşamış təbibrənin, türkəçarələrin barəsində dediyi tərifli sözləri dinləməyə başladı.

— Amma bütün bunlara baxmayaraq, adam inana bilmir ki, cavanlığını ona təzədən qaytarmaq mümkün ola — Raufun içindəki şübhə hələ de tamam çəkilib getmirdi, bununla belə, qəlbinin hansı bir yerindəsə ümidi var idi ki, həmsöhbəti böyük alimdir, bu saat onun şübhələrini alt-üst eləyəcək. Qayınatası isə əksinə, Raufun sözünə qüvvət verdi:

— Elədir, — dedi, — yüz faiz haqlısan. Yaşlı adam dönüb təzədən uşaq ola bilmediyi kimi, cavan da ola bilməz. Ümumiyyətlə, insannın inkişafı geri qayıtmayan bir prosesdir. Burda söhbət mahiyyət-dən gedir, addan yox. Heç Kolumb da bilmirdi ki, Amerikanı kəşf eleyib, amma Amerikani kəşf etmişdi; əsas məsələ bu idi. Sən məni başa düşürsən? Qədim və müasir gerontologianın məqsədi qocalığın müalicəsini tapmaqdır. Mən, məsələn, bu fikirdeyəm ki, qocalıq xəstəlikdir: bütün xəstəlikləri isə əslinə qalanda, müalicə eləmək mümkündür. Bəzi faktlar göstərir ki, qədimdə qocalığın dərmanı varmış. Bir dəqiqə gözlə, bu saat sənə bəzi maraqlı şeylər göstərim, — qayınata çətinliklə yerindən qalxdı, yavaş-yavaş, ağır addımlarla iş otağına getdi. Kişiinin görkəmi Raufun xoşuna gəlmədi, düşmüşdü yaman, fikirləşdi ki, evləri dəyişmək məsələsində tələsmək lazımdır.

Qayınata əlində köhnə cildli qalın bir kitab qayıdır yerində oturandan sonra:

— Yəqin sənin yadında olmuş olar, — deyə üzünü Raufa tutdu — səhv ələmirəmsə, bizim eradan 48 il əvvəl Misirə gələndə Yuli Sezarın əlli dörd yaşı vardi! O dövrə görə, bu, az yaş deyildi. Yeri gəlmışkən deyim ki, — qayınata kürəkeninə ötəri de olsa, xatırlatdı, — elə sənin yaşın indi, Sezarın o vaxtkı yaşı qədərdir.

— Məlum məsələdir, — Rauf mızıldadı.

— Elədir, o məlumdur, — qayınata gülümsədi. — Məlum olmayan başqa şeydir. Apianın və digər tarixçilərin yazdığını görə, Sezar birdən-birə bütün mühüm dövlət işlərini atıb, azadlığını və həyatını təhlükə altına qoyub Nil çayı boyu ta cənub sərhədinə kimi, iki ay səyahətə çıxır, ovla, nə bilim, sair başqa əyləncələrlə məşğul olur. Bunu nə ilə izah edəsən, axı? Sezarın belə hərəketi, düzü, təəccüb doğurur. Məsələn, Geltser kimi ciddi tədqiqatçı açıq deyir: "Sezarın həyat yolunu izleyən her hansı bir adamçın onun doqquz aylıq Misir əyləncəsi açması çətin tapmacadan da müəmmalıdır". Plutarx da bu qəribə səyahətdə əsas məqsədin ov olduğunu yazar. Bununla belə, qeyd etmək lazımdır ki, nə əvvəller, nə də Misiri gəzəndən sonra Sezar ov həvəskarı olmayıb. Səyahətdən sonra çox keçmir, onun Kleopatraya coşqun, hətta mən deyərdim ki, yalnız gəncliyə xas dəli məhəbbəti başlayır və bu məhəbbətdən onların bir uşağı da olur. Daha sonra o, büsbütün dəyişmiş, cavanlaşmış halda, sağlam və tükenməz bir enerji ilə Romaya qayıdır. Bax, bu da başqa bir müəllifin şəhadəti: o, ötəri olsa, kərgədan ovundan söz açır və qeyd eləyir ki, söhbət onu diri tutmaqdən gedirmiş. Bununçün isə çoxlu qurban verməli olublar...

— Mən bir şeyi başa düşə bilmirəm: axı, niyə onlar kərgədanı diri tutmaq isteyirmişlər? — deyə Rauf soruşdu, — onu vurub öldürmək tutmaqdən yüzqat asandır.

— Onda, görünür, sən keçən dəfə diqqətlə qulaq asmamışan. — Qayınata yavaş-yavaş başladı əsəbileşməyə, acıqlı-acıqlı işaret qoymuş səhifəni açdı, — burda açıq-aydın yazar ki, iksirçün ancaq və ancaq diri kərgədanın buynuzu olmalıdır və mən əminəm ki, bunun öz gizli mənası var.

Rauf bu qeydi də dəftərçəsinə yazıb:

— Siz məni düz başa düşün, — dedi, — bu məsələdə mənim heç bir şəxsi marağım yoxdur, sadəcə, sizin kimi bir alimin fikrini bilmək istəyirəm. Siz özünüz orda yazılınlara inanırsız?

Kürəkənin sualına cavab verməzdən əvvəl, qoca bir az fikrə getdi və Raufa elə gəldi ki, onun gözlerində nə isə bir hıylə qıqlıcmı parıldadı. Amma ağızını açıb danışanda sözlərində tam bir ciddilik, hətta qətiyyət var idi.

— Qəribə olsa da inanıram.

Bu vaxt qayınana içəri girib söhbətə qoşuldu:

— İnsanlar bir-birini incitməsələr, heç bir iksire də ehtiyac olmaz. Adam hirs çəkməkdən, həmişə həyəcan keçirməkdən sağlamlığını itirir, vaxtından da tez qocalır. — O bu sözləri heç kimin ünvanına yox, guya elə-bele dedi, amma Rauf daşın hara atıldıqını o saat başa düşdü, çünki onun ürəyindəkiləri bilirdi, bilirdi ki, qayınanasının fikrincə, Raufun arvadına münasibəti nəyə görə qayınatasının sağlamlığına mənfi təsir göstərir. Ona görə də Rauf Dilefruz xanımın sözlərinə qəti əhəmiyyət vermedi, hətta özünü elə tutdu ki, guya onu nə görür, nə də dediyini eşidir. Bunun həqiqətən belə olduğunu qayınanasına hiss eletdirmək üçün, gedəndə gözucu da ona tərəf baxmadı: yalnız qayınatası ilə xudahafizləşdi.

* * *

Maşının narinci işığı kimssəsiz qaralıq gecədə yalnız islanmış asfalt yolu işqalandırırdı. Rauf maşının yük yerində çamadanı və içində doğranmış kolbasa olan bağlamanı götürüb sürüşkən dik cığırla təpəye qalxmağa başladı. Bu cığır onu məqsədinə doğru gedən yoluñ sonuncu aşırımına aparırdı.

Təpənin başındakı uçulub-dağılmış hasara çatanda tər və yağış onu elə islatmışdı ki, büsbütün su içinde idi. Gündüzlər burdan gözəl bir mənzərə açılırdı adamın gözləri önünde; sahilə və dənizə baxmaqla doymaq olmurdu. Ele indi də yuxuya qərq olmuş şəhərin bu təkrarsız panoramına biganə qalmaq çətin idi. Şəhər sənməkdə olan nəhəng ocağa oxşayırırdı. Belə bir mənzərə, əlinə fürset düşən kimi öz əsəb sistemini şəhər və ya fərqi yoxdur, kənd mənzərəsi ilə, eləcə də müntəzəm surətdə torpaqda, suda və atmosferdə baş

verən təbiət hadisələri ilə sakitləşdirməyə can atan adamlara yəqin ki, çox güclü təsir göstərərdi.

Rauf hər ehtimala qarşı ətrafına yaxşı-yaxşı göz gəzdirdi, arxayıñ oldu ki, həndəverdə ins-cins yoxdur, hasarın ucuq yerindən birtehər içəri keçdi, ayaqqabısına yapışmış palçığı oleandr koluna sürtüb təmizlədi və asfalt yola çıxdı. O, təzə getirilmiş heyvanların saxlandığı izolyatorun və transformator budkasının yanından keçib, otuz-qırx metr uzaqda qaralan qəfəslərə və voleyrlərə tərəf getdik. Onların çoxu boş idi; sakinləri, özləri də gözləmədən, on gün əvvəl təzə, rahat mənzillərə köçürülmüşdülər.

Təzə mənzil sahibləri şəhərdə gedən quruculuq işləri ilə əlaqədar yeni heyvanxananın istifadəyə verilməsindən xəbərsiz idilər və ona görə də əməlli-başlı həyəcanlanmışdır, hətta bir çoxu həkük də qaldırırdı.

Rauf heyvanxanaya ilk dəfə, gizli yox, qanuni yolla qapıdan keçib gələndə heyvanların köçürülməsi təzə başlanmışdı: — elə həmin gün. Sonra o, hər gün gelib-gedirdi bura və məettəl qalırdı ki, heyvanxana işçiləri dişlərini qıçırdatmış vəhşi heyvanları dəmir qəfəslə furqona mindirmək üçün onları necə xoş rəftarla, dadlı yemeklərə dilə tuturlar: elə bil neçə ilin prokurorunun azyaşlı yeganə zirrama oğlu atasının zavmaq dostugilde nadir tropik baliqlar saxlanan akvariuma “piş-piş” isteyir, onu bu fikrindən daşındırmaqçün min hoqqa çıxarıb başını qatırlar.

Srağagün o, az qaldı hirsindən qışqırsın: qəfəslərin birinin yanından keçəndə, gördü ki, xidmətçilərdən iki nəfəri iri cəhengli itə oxşayan çirk-boz rəngində əyriböyr, eybəcər bir heyvanı yuvasından çıxartmağa çalışırlar, o isə inadla müqavimət göstərir. Ondan gələn üfunət iyinə heç küçələrdən qotur, xəstə itləri yığan xidmətçi də dözməzdə — isteyir lap rüblük planını doldurmamış ola. Amma heyvanxananın işçiləri elə bil qoxu hissələrini itirmişdilər, böyük bir sebirlə, hövsələ ilə ucuna et parçaları taxılmış nizələri qəfəsin dəmir çubuqları arasından içəri uzadır, onu aldadıb furqona keçirməyə çalışırdılar. Həyasız heyvan isə durub-durub, hərdən ildirim süretilə etin üstünə atılır, dili ilə yalayıb yenə də öz küncünə qayıdırırdı. Hətta heyvanxananın müdürü Aliyə xanımın gəlişi də kömək eləmədi. Aliyə xanım cavan yaraşıqlı qadın idi, o, idarə rəhbərindən daha çox manikençiye və ya aktrisaya oxşayırırdı. Amma

buna baxmayaraq, xidmətçilər onunla əsla mübahisəyə girişmir, tapşırıqlarını dərhal, özü də canla-başla yerinə yetirirdilər.

Raufa heç kim fikir vermirdi, baş qarışq idi, heyvanxana bağlı olsa da, köçmək əhvalatı ilə əlaqədar o tərəf-bu tərəfə çoxlu kənar adam gedib-gəlirdi. Bu murdar heyvana daha heç nə təsir ələmirdi, hətta Aliyə xanım kimi gözəl bir qadının müləyim, mehriban səsi də. Rauf öz köməyini təklif elədi:

— İstəyirsiz, mən o biri tərəfdən keçim içəri, — dedi, — ağaclar bu köpəyin belinə bir-iki dənə ilişdirim, ağrı gəlsin başına, onda görərsiz necə quzu kimi çıxır bayıra. — O, xidmətçilərin sıfetindəki ifadənin dəyişdiyini görünce, əlüstü sözünü malaladı — Yüngülvarı... Necə deyərlər, simvolik.

— Nə “köpək?” — deyə müdür təəccübələ, həm də açıqlı soruşdu.
— Nezərinizə çatdırım ki, əvvəla, bu it deyil, kaftardır, özü də dişidir. Yazıq onsuz da şok vəziyyətindədir, sizsə ağaca əl atırsız. — Aliyə xanım etinasızlıqla çiyinlərini çəkdi və kaftara tərəf döndü. O isə elə bu vaxt, şok vəziyyətində olmağına baxmayaraq, cəld bir sıçrayışla nizələrdən daha bir parça et qopartdı.

İndi isə qaranlıq idi, bambalaca lampa qəfəsin kiçik bir hissəsi-nə zəif işiq salmışdı. Üfunet iyi daha gəlmirdi və Rauf başa düşdü ki, kaftarı, heç şübhəsiz, yaşayış yerini dəyişməyə razı salıblar.

— “Mən indikindən bir iyirmi yaş cavan, əvvəlki Rauf olsayıdım, onda sən mənimlə başqa cür damışardin, — deyə Rauf Aliyə xanımla söhbətini xatırlayıb, fikirləşdi. — Kaftarin cinsi yadına düşməzdi daha... heç eyibi yoxdur, biz bəlkə də qayıtdıq bu söhbətə”. Bu vaxt fil damının karşısındaki talvarın altından çıxıb ona tərəf qaçan it Raufu fikirdən ayırdı. İt onu tanımışdı, quyruğunu bulayırdı. Rauf keçən son həftə ərzində burda özünü çox səxavətli aparmışdı və heyvanxanada keşik çəkən bütün itləri sevindirmişdi. Özünü yaxşı apardığına görə Rauf ona bir parça kolbasə verib fil damına yaxınlaşdı. Ayaqları yoğun zəncirlerlə beton döşəmədəki halqalara bağlanmış nəhəng fil onunçun ayrılmış darısqal damı büsbütün tutmuşdu, tərpənməyə yer yox idi. Fil yatmamışdı, xırda, bic gözlərini qəfil peyda olmuş gecə qonağına zilləmişdi, maraqla ona baxırdı. Bu, əlbəttə, Raufu əsla açmadı, çünki ağlina gəldi ki, elə filin yerliyi — kərgədan da gecənin bu vaxtı ayıq ola bilər. Bu fikir

mövhumatçı ağciyər adamın təyyarəyə minən yerdə tek səbir gətirməsi kimi bir şey idi.

Yağış artıq kəsmişdi, amma nə yaxşı ki, külək dayanmamışdı. Külək Rauf üçün lap göydəndüşmə idi; ağacları, kolları, qəfəslərin dəmir damlarını tərpədir, müxtəlif səsler çıxarırdı. O, hovuzların yanından keçəndə begemotları görmədi, amma dəqiq biliirdi ki, onlar hələ burdadırlar — iri, məməli heyvanları gələn həftə köçürəcəkdilər.

Nəhayət, Rauf axtardığı qefəsə çatdı. İt də onun dalınca gəlmışdı burası. Kərgədan yerində idi. O, qaranlıqda daş heykələ oxşayırdı; ayaq üstə necə durmuşdusa, eləcə də yatmışdı və astadan xoruldayırdı. Rauf, səs çıxmasın deyə çox ehtiyatla çamadani açdı və iki hissəyə ayırib qoyduğu tüsəngini tez-tələsik yiğdi. Sonra o, gödəkcəsinin cibindən yuxu ampulaları ilə doldurulmuş patronları çıxarıb külələrin ağızına verdi. Rauf çox sakit, arxayıñ göründü işini, amma görünür, hər halda, bir balaca həyəcan da keçirirmiş, çünki kolbasanın artığını çamadana qoymağı yadından çıxarmışdı, yol yoldaşı onu da yeyirdi. Rauf isə bu vaxt artıq tüsəngini qaldırıb kərgədanı nişan almışdı, gözleyirdi ki, külək bir az da güclənsin, sonra çaxmayı çəksin, amma son anda qayınatasının sözü yadına düşdü — kişi yaralı kərgədanın yaman təhlükeli olduğunu söyləyirdi, ona görə də o saat sağ əli ilə qəfəsin yoğun dəmir çubuqlarını və içəri açılan qapısını yoxladı, arxayıñ olandan sonra ki, hər şey qaydasındadır, bir az dikəlib iki gülənin ikisini də boşaltdı kərgədanın yumşaq yerinə. Gülələrin səsi çox bərk çıxmadi, elə bil uşaq tapançasından atəş açılmışdı. İt yüngülce səksənib təəccübələ Raufa tərəf baxdı ki, yəni bu nə partılıdır, gecə vaxtı salmışan?! Amma kərgədan dik atıldı yerindən, bərkden xoruldaya-xoruldaya başladı qəfəsde hərlənməyə. O, buynuzlu başını aşağı əymışdı, elə bil ona gülə vurmuş düşməni döşəmənin altında idi, onu axtarırdı. Vaxt çox leng gedirdi, kərgədan isə hey hərlənir, qəfəsin içinde nə vardısa altını üstünə çevirirdi.

Qəfildən hürməyə başlayan itin səsindən Rauf bərk səksəndi. İt quduzaşmışdı, başını qəfəsin dəmir çubuqları arasından içəri soxub, gah vəhşi heyvanın üstünə hürür, gah da zingildəyirdi.

İti sakitləşdirmək mümkün deyildi. Rauf əvvəlcə müşqurdur, sonra fit çalıb çağırırdı, amma axırda ələcsiz qalıb özünü birtəhər elə aldı,

iyrənə-iyrənə olsa da, onu tumarlamağa başladı və yaş tükərin altında itin bədənin necə titrədiyini hiss elədi. Bu titrəyiş o saat Raufun özünə də keçdi. Birdən başladığı kimi, it birdən də kəsdi səsini, durduğu vəziyyətdəcə donub qaldı. O, gözlərini yerə çökən cəmdəkdən ayıra bilmirdi. Kərgədan yavaş-yavaş qatlanmış qıçalarının üstünə düşdü. Bu vəziyyətdə başını yırğalaya-yırğalaya bir müddət oturdu, sonra müvazinətini itirib böyrü üstə yixildi.

Rauf isə vaxt itirmədən tüfəngi yerə qoydu, çamadandan müşarı götürüb, dolanaraq, tez-tələsik "Quşlar aləmi" pavilyonuna təref qaçıdı. Bu tikilinin sakinləri artıq üç gün idi ki, şəhərin o biri başındakı cah-cələlli qəşəng mənzillərində kef çəkirdilər. Xidməti işlərə görə qoyulmuş balaca qapı, gözənlidiyi kimi, bağlı idi, amma bu, Raufun kefini qətiyyən pozmadı. O, əlini məftil torun altından soxub cəftəni tapdı və onu qaldırdı. Qapını arxasında örtmeye macal tapmamış, it cəld onum dalınca girdi içəri. Rauf inamlı pavilyonun bu başından o başına kəsəsine vurub keçdi və dal divardakı pəncərlərdən birinin qabağında dayandı. Bu pəncərə kərgədanın malikanəsinə açılırdı, amma çox hündürdə idi, döşəmədən pəncərə altına qədər azı metr yarım olardı.

Rauf skamyani pəncərenin altına çəkib, üstünə çıxdı, dəmir şəbekəli tayları açdı. Pəncərədən baxanda kərgədanın yalnız başı görünürdü; özü kolların arxasında qalmışdı. Amma ələ onun başına baxanda da aydın olurdu ki, binəva heyvan əvvəlki kimi sakitcə uzanıb və "şirin" yuxudadır.

Ağıl bomboş idi; kərgədanın özündən və onun daşdan yonulmuş yem təknəsindən savayı orda heç nə yox idi. Ona görə də Rauf ağıla düşməzdən əvvəl, geri qayıtmaq üçün tədbir görmək qərarına gəldi, çünki ayağının altına bir şey tapıb qoymasayıdı, pəncərəyə qalxmaq çətin olacaqdı. Uzağa getmək lazımlı deyildi, pəncərədən üç-dörd metr aralı divarın yanında böyük bir taxta yesik var idi, elə bu onun karına gelə bilərdi. Amma Rauf skamyadan düşüb, yesiyə yaxınlaşanda gördü ki, onun içinde nə isə var və bu "nə isə", demə, quş imiş; özünü gecələməyə veribmiş bura. Pavilyondakı yeganə lampanın zəif işığında Rauf eşələnməyə başlayan bu quşun növünü o saat müəyyən eleyə bilmədi, ona görə də balaca səs eşidən kimi dərhal iki-üç addım geri, təhlükəsiz yere çekildi və əlindəki müşarı irəli tutub həyəcan içinde gözləməyə başladı. Bu vaxt yesiyin içində

dən narazı halda qaqqıldaya-qaqqıldaya qəribə iri bir quş çıxdı; o, uzun dimdikli hind xoruzu boyda olardı. Amma bədəninə yapışmış narın tüklü balaca qanadları və lümək quyruğu onu daha çox adı cüçəyə oxşadırdı. Di gəl ki, xasiyyəti cüce xasiyyəti deyildi. İt qacıb onun üstünə atılmaq isteyəndə, o, dəqiqə, nişan almadan itin burnuna bir dimdik vurdu və cəld öz taxta yuvasına təref getdi. Amma Rauf onu qabaqladı, yesiyi götürüb müşarla bir yerdə ağıla atdı və sonra özü onların dalınca pəncərədən aşdı. O, qarşısında iri tabaq boyda bir sıfət gördü, ehtiyatla bu sıfətin yanından keçib arxadan kərgədəna yaxınlaşdı. Küleyin səsine baxmayaraq, onun xorultusu aydın eşidilirdi. Rauf işə başlamazdan əvvəl, yesiyi pəncərənin altında divara söykədi və onun üstünə çıxandan sonra əmin oldu ki, əgər kərgədan vaxtından qabaq ayıllarsa, qacıb aradan çıxa bilər. Hə, indi işə başlamaq olardı, amma Rauf heç cür özünü səfərber eləyə bilmirdi. Bir də saatına baxdı, gördü ki, qiymətli dəqiqliklər durmadan ötüb keçir. Nəhayət, özünü birtəhər məcbur eləyib, əli ilə buynuza toxundu: əvvəlcə qorxa-qorxa barmaqlarının ucunu vurdu, sonra cüretə gəlib, hətta tumarladı da. Amma bu, onun cürətinin son həddi oldu, bundan o yana kişiliyi çatmadı ki, yatmış heyvanın içinde gərilib durmuş qəzəbin vahiməsindən çıxsın. Onda Rauf ağılı köməyə çağırıldı – neyin, hansı gözəl məqsədin namənə bura gəldiyini xatırlamağa özünü məcbur etdi. Sonra qayınatası ilə ova getməklərini yaddaşında təzələdi: yuxu güllələri ilə yatırılmış maralların və çöl donuzlarının necə uzun müddət ayıla bilməmələri gəlib gözünün qabağında durdu. Bundan sonra ürəyinin qətiyyətli, güclü səsi ilə özünü, öz kişilik ləyaqətini və düzümnü bütünlükle, son qətərsinə kimi bərpa eleməyə çağırıldı. Ürəyi yavaş-yavaş toxtamaga başlamışdı və Rauf da müşarı qaldırıb buynuzun üstünə qoymuşdu, amma ələ bu vaxt onun gərgin əsəbləri yerindən oynadı və o, çığırıb yerindən dik atıldı: hardansa yuxarıdan kərgədanın cəmdəyinin üstünə şappilti ilə qara yumaq kimi bir şey düşdü, elə o dəqiqlicə belindən üzüşağı, Raufa təref yuvarlandı. İtin o hündürlikdə pəncərədən atıla bilecəyi, həmçinin bu bədheybət qılı yumağın da məhz it olduğu ona bir az sonra çatdı: qəfəsin təzə qonağı canfəşanlıqla kərgədanı iyələmkədə idi. Rauf isə yerindəcə donub qalmışdı, key-key baxır, amma heç nə görmürdü.

Qəribədir ki, itin qəfil gəlişi onu üreklandırdı; çünkü it zərbə kərgədanın üstünə düşdüsə də, kərgədan nə yuxudan ayıldı, nə də xoruldamağını kəsdi, deməli, kərgədan div yuxusuna getmişdi və hər cüzi şeydən ötrü ayılan deyildi. Hələ üstəlik də it özünü çox saymazyana aparırdı. Ele bil qabağındakı kərgədan yox, kükük idi. Rauf bütün bunları məmənəyyətlə müşahidə edəndən sonra cəsarətən mişarı elinə aldı. Təcrübəsizlikdənmi, ya buynuzun son dərəcə möhkəm olmağındanmı, əvvəlcə bir şey alınmadı – mişar sürüşürdü buynuzun üstündə, o yana-bu yana qaçırdı. Onun şirmayı üzünü yalnız azca cızırdı. Nəhayət, min bir əziyyətən buynuzun üzərində ensiz bir şirəm aça bildi və bundan sonra iş, necə deyərlər, yağ kimi getdi. İt də atılıb-düşməkdən bezikdi, gəlib Raufla üzbüüz şöngüdü. Qəfəsin içində itdən baxılaş heç nə yox idi – kərgədanın sır-sifətindən iyrəndiyinə görə buynuzu mişarlaya-mişarlaya gözünü yayındırırdı – və bu bir həftəlik tanışlıqları ərzində Rauf ancaq indi iti əməlli-başlı gözdən keçirə bildi. Bu, tünd boz rəngli köpək, çox güman ki, Qafqaz qoyun iti ilə həyat itinin “izdivacı” nəticəsində bu işiqli dünyaya təşrif gətirmişdi. Raufun uşaqlıqda itdən, pişkəndən, ümmüyyətən, heyvanlardan bir elə xoş gəlməzdə, amma indi qarşısında şöngüyüb ona sonsuz məhəbbət və heyranlıqla baxan bu itdə o, nə isə bir yapışq gördü və təessüf elədi ki, özü ilə az kolbasa gətirib. Buynuz öz keçmiş sahibindən həmişəlik ayrılib yerə düşəndə, Rauf mişarı keyimis əlində saxlaya bilməyib buraxdı, kərgədan isə hələ yatmağında idi. Rauf daxilində təsvirə gəlməyən bir yüngüllük hiss elədi – təhlükə demək olardı ki, sovuşub getmişdi – o, nəinki dünyadan, hətta özündən də xəbersiz, uzanıb yatmış bu heyvana (artıq ona kərgədan deməye adamın dili gəlmirdi) son dəfə nəzər yetirib pəncərəyə tərəf yönəldi. Rauf “quşlar alemi”ndə daha lengimədi, ondan tez çıxdı və qapını ardınca bağlamazdan əvvəl etrafə ötəri bir nəzər saldı. Qəfəslərin üstündə baş-başa vermiş ağacların yarpaqları bayaqkı kimi xışıldayırdı, yorulub əldən düşmüş gözətçilər də öz komalarında yenə bayaqkı kimi şirin-şirin yatırdılar. Rauf çömbələrək oturub tüfəngini sökdü və buynuzla, mişarla bir yerdə, hamısını səliqə ilə çamadana yiğib qapağını örtdü. Duranda o, iti gördü. İt o saat onun baxışını hiss elədi, heyecanla yerində atılıb düşdü və sevincək quyuğunu bulayıb zingildədi.

Rauf fikirləşdi ki, it qəfəsdən heç cür çıxa bilməyəcək, çünkü qəfəsin döşəməsi quş pavilyonunun döşəməsindən də aşağı idi, pəncərədən bir az aralı isə kərgədan uzanıb yolu kəsmişdi, bu da köpəyə qəti imkan vermirdi ki, qaçaraq hoppansın.

O, çamadanını götürüb üz qoydu getməyə. Bir neçə addım atandan sonra dönüb geri baxdı. İt zingildədi, yeni ona öz razılığını bildirdi. Bütün bunlar gözlenilmədən Raufa təsir etdi və o çıxıb getmək əvəzinə geri döndü. Quş pavilyonuna çatananac düz iki yağlı söyüş söydü: bir iti söyüd ki, niyə lazımlı olmayan yerə burnunu soxur, bir də bu hərəkətinə görə özünü söyüd ki, işlərin yaxşı getdiyi bir vaxtda geri qayıdır hər şeyi korlaya bilər.

O, çamadanını “Quşlar alemi”nin girəcəyində qoyub, tez-telesik ağla keçdi, iti qarmalayıb quçağına götürdü, yeşiyin üstüne qalxıb onu pəncərədən aşırıdı.

Pavilyonun girəcəyində Rauf yenidən quşa rast gəldi. O, eədeb-ərkanla çamadanın üstüne qonub inadla eyni bir nöqtəni dimdikləyirdi: bilmək olmurdu niyə? Bəlkə ele acıdan?! Raufun itle gelib bura çıxmağına quş qəti əhəmiyyət vermədi, amma elə ki, Rauf onu təpiklə vurmaq istədi, son anda cəld kənara çəkilib onun ayağına əməlli bir dimdik vurdu; zalimin dimdiyi demə, biz kimi imiş. Sonra o, telesik kənara çəkilmiş itin yanından məğrur bir görkəmlə keçib, kolların arxasında gözdən itdi.

Külək artıq yatmışdı. Hava yavaş-yavaş işıqlaşmağa başlayırdı, göy üzü açılmamışdı, buludsuz idi.

Rauf əlindəki ağır çamadanla hasarın ucuq yerində bayırı çıxdı, dalınca düşüb gəlmış iti qovdu, quşla olan ikinci münaqişədən sonra tamam zəhləsi getmişdi ondan.

O, qarşidakı çətin enisi düşməzdən qabaq dayandı ki, bir az nəfəsini dərsin. Hasarın o üzündən it mehəbbətlə ona baxırdı, amma yaxınlaşmağa cürət elemirdi.

Yeqin, yorulduğundan, gecəni yuxusuz qaldığından aşağı enəndə cığır Raufa iki dəfə uzun geldi. Sürüşkən döngələrdə müvazinətini saxlamaqcın o, oleandr kollarından tutmalı olurdu. Yolun axırına yaxın ləp əldən düşmüştü, amma sonuncu oleandr kolunu keçib öz maşınını görən kimi bir anın içində bütün əhvali dəyişdi, sevinc işığının istisi canındaki yorğunluğu çıxartdı.

Küçədə gediş-geliş çox az idi, hərdən bir böyük sürətlə maşın gəlib keçirdi.

Rauf maşının yük yerini açanda yenə o qəribə quşunu gördü və əlbettə, bu görüş onun kefinə soğan doğradı. Zalim quş hardan peyda olmuşdu?! O, bir göz qırpmında çamadanın dalınca maşının yük yerinə tullandı. Rauf bu həyasız quşunu elə orda qoyub yük yerinin qapağını örtmək əvezinə özünü itirdi, başladı əl-qol atıb söyüş söyməyə və axır ki, birtehər onu ordan itələyib bayıra saldı. Quş acıqla qaqqıldaya-qaqqıldaya ayağa durdu, dimdiyini qabağa verib yenə maşının yük yerinə cumdu. Ele bu vaxt Rauf DAM-in yolla gelib-keçən motosikletini görüb, müfəttişlərlə salamlasmaq üçün bir dəqiqliyinə əl saxladı. O, DAM-in işçiləri ilə həmişə salamlashardı; fikirləşirdi ki, bundan adama ziyan dəyməz.

Quş fürsətdən istifadə edib, bu dəfə qabaq tərefdən maşına yaxınlaşdı; eşidilən səsdən belə aydın olurdu ki, qabaq təkəri dimdikleyir. Rauf buna əhəmiyyət verməyib tez maşına mindi, qapısını sakitcə bağladı və quşun yaraladığı sağ ayağı ilə akseleratoru basıb maşını yerindən tərpetdi.

O, güman eleyirdi ki, ədalet qalib gəlib, həyasız quş daha cəzasını alıb, amma bir neçə metr gedəndən sonra, dönüb bir yığın qanlı quş leleyi yerinə ayaq üstə sağ-salamat dimdik duran düşmənini gördü: zalim dayanıb diqqətlə onun maşının nömrəsinə baxırdı. “Dəlidir, vallah, dəlidir, ele ona görə de onu təzə heyvanxanaya aparmayıblar” – deyə Rauf fikirləşdi və qərara aldı ki, qayınatasıgilə gedəndə mütləq ondan quşların arasında ruhi xəstələrin olub-olmamasını soruşsun.

Əsas və çətin iş görülüb qurtarmışdı, indi onu qarşıda yalnız xoş-dəqiqlər gözleyirdi.

Raufun ehvalinə uyğun olaraq, günəşin ilk şüaları təbiətin təzəcə yuduğu asfaltda, ağacların yaşıl yarpaqlarında, hətta qonşuları çiyuxudan oyatmamaqçın onun ehtiyatla açdığı qarajın qapısında çıraq kimi bərəq vururdu.

Gur elektrik işığında buynuz son dərəcə fövqəladə görünürdü və eger Rauf onu şəxsən özü ələ keçirməmiş olsaydı, heç vaxt ağına da gəlməzdi ki, şirmayı kimi par-par parıldayan bu ağır əşya həqiqətən hansı canlı vücudunsa bədəninin bir hissəsidir.

O biri günü gecə Rauf qarajında tek oturub ecazkar iksiri hazırlamağa başladı. O, qədim reseptin surətini qabağına qoyub, orda necə yazılıbsa, eyni ilə: nəyi isə həvəngdə döyür, nəyi isə bir qabdan başqasına boşaldır, qatır, qarışdırır, qızdırır. Səhər açılanda ise Rauf artıq içi ağızına qəder kəhrəba rəngli içki ilə dolu yeddililik iri bir şüşə balonu əlində tutmuşdu.

Bir neçə gündən sonra Rauf balonun qapağını açdı və qarajın içi adamın ağılını başından çıxaran qəribə bir xoş ətirlə doldu. Hətta Raufun başı gicəlləndi və o, təsadüfən sahib sindirmamaqçın, balonu ikielli möhkəm-möhkəm qucağına sixdi. Bu qeyri-adi ətrin təsiri altında birdən-birə Raufun başında bir yığın dumanlı fikir və qırıq-qırıq xatirələr hərləndi – aydın qavranılmayan, amma ruhunu oxşayan xatirələr.

O, özünün müxtəlif ehtiyaclarını qənaətələrə ödəməyə adət etmişdi, odur ki, bu zəka bolluğu ona maraqlı göründü və o, həyatında ilk dəfə keçirdiyi bu xoş anların ömrünü uzatmağın əsla əleyhinə deyildi, amma birdən ağılına gəldi ki, balonun içinə dolan hava iksirin yaxşı yetişməsinə ziyan eleyə biler. Rauf tez şüşə tixacla balonun ağızını bərk-bərk bağladı və bu qiymətli sərvətini qarajın uzaq küncündə yiğilmiş qab-qacağın arxasında gizlətdi, özünə söz verdi ki, dünya dağıla, vaxtı çatmayınca ona əlini də vurmayaq: düz “yeddi dəfə yeddi gün”, yəni yeddi heftə.

O, qapını bağlayanda qonşu qarını gördü: bu qarı, son dərəcə qıvrıq, amma yaman da müzür bir adam idi. İki il əvvəl, həyətdə qarajların tikintisi başlanan vaxt yer qalmamışdı şikayət məktubu yazmasın, ağızına geleni döşəmişdi gələcək qaraj sahiblərinin, o cümlədən – Raufun da ünvanına. Yazırıdı ki, bu, qanunsuz işdir və tikinti dayandırılmalıdır. Ona dəfələrlə arayış göstərib izah eleyirdilər ki, bəs, qarajların tikintisində rayon arxitektura idarəsinin rəsmi icazəsi var, yəne də tutduğundan əl çəkmirdi.

O vaxtdan bəri qarı Raufla danışmirdi və onun salamını da açıq-aşkar ağızucu alırdı. Ona görə də səhər-səhər birinci özü Raufa “sabahın xeyir” deyib, hələ üstəlik, skamyadan qalxıb qənşərinə geləndə, o diksindi: “xeyir ola!?” Qarının büzüşüb qırılmış sifətində təkcə gözleri diriydi, o, xəstə pişiyə oxşayırıdı, üzündə inamsız bir təbəssüm var idi.

Rauf fürsətdən istifadə eləyib ona iibrət dərsi vermək istədi:

— Görürsünüz də... — dedi. — Axırıncı komissiya da qarajın qanunu tikildiyini təsdiq elədi. Siz indi hara, kime yazacaqsız?

— Hiss eləyirsiz? — deyə qarı soruşdu. Raufun sözlərini o, elə bil heç eşitməmişdi — etirə bir baxın ey! Mən ömrümdə belə qoxu, belə etir görməmişəm. Cənnet ətridir elə bil. Hetta başım hərləndi.

Rauf başını yuxarı qaldırıb burnu ilə havanı içində çəkdi:

— He, aləmdir, — dedi. Ürəyində isə qarını lənətlədi.

— İndi daha iy gəlmir, — qarı təəssüfle dedi. — On dəqiqə bundan əvvəl iy bütün havaya hopmuşdu. İndiyə kimi əllərim əsir, baxın... Doğrudan, siz heç nə hiss eləmədiz? Amma mənə elə gəldi ki, o iy sizin qarajdan gəlir.

Rauf tez etiraz elədi:

— Ordan ancaq benzin, bir de yağı iy gələ bilər. — O, barmağını ağızına salıb islatdı və başı üzərinə qaldırıb. — Hər şey aydındır, külek karamel fabriki tərəfdən əsir. Arada görünür, bir an bərkiliyib, özü ilə də dediyiniz iy gətirib. Orda heç olmamışız? O fabrikdə o qədər müxtəlif tamlı, ləzzətli şeylərin cövhəri var ki...

— O, nə idisə başqa aləm idi, — deyə qarı zəif səslə təkrar etdi və daha Raufa fikir vermədən yavaş-yavaş çıxıb getdi.

Səhəri rayon prokurorunun müstəntiqi Əsgərov familli bir nəfər Raufa zəng vurdu. Rauf tanımadığı, ömründə üzünü görmədiyi bu adamdan soruşdu ki, bəlkə o, nömrəni səhv salıb. Biləndə ki, yox, səsinə təəccüb ifadəsi verdi; onun fikrincə, ömründə istintaq orqanları ile əlaqəsi olmayan hər bir ləyaqətli adam məhz belə eləyərdi. Görüş vaxtını razılaşandan sonra Rauf dəstəyi asdı.

Maşınını timin dalında saxladı; Rauf istəmirdi ki, prokurorluğun qabağında onu görüb-eləyən olsun. Girecəkdə oturmuş növbətçi ilə salamlaşandan sonra familini dedi. Növbətçi siyahıya baxıb onun familini tapdı və içəriyə dəvət elədi.

Qapını döyməzdən əvvəl Rauf qalstukunu düzəltdi və biginə siğal verdi. Bir an duruxandan sonra barmağındakı qızıl üzüyü də çıxarıb cibinə qoydu; fikirləşdi ki, tanımadığı vəzifə adamina barmağı üzüklü pis təsir bağışlaya biler.

Müstəntiqin kabinetində iki podpolkovnik oturmuşdu, amma Əsgərov — o, tünd-boz rəngli kostyum geymişdi, sarı da qalstuk

taxmışdı — Raufu heç bir dəqiqə də qapı dalında saxlamadı, içəri dəvət edib, yer göstərdi, elə o saat da mətləbə keçdi. O, görüşmək-cün ayağa duranda məlum oldu ki, balacaboy adamdır, özü də qalın qaşlı, xırda gözlü ariq üzü Raufa tanış gəldi.

Oturanda Rauf gözücü gördü ki, ağsaçlı yekəpər zabit zorla nezərə çarpacaq bir tərzdə başını yırgaladı.

— Sizə zəhmət verdiyimizə görə çox üzr istəyirəm, — deyə müstəntiq Raufa müraciət edərək sözə başladı. Amma Rauf imkan vermədi ona davam eləsin, dedi ki, heç bir zəhməti yoxdur və əger orqanın işinə azacıq da olsa köməyi dəysə, xoş olar onunçün və ümumiyyətlə, o, sözünü ürəyində saxlamağı xoşlamır, yeri gelmişkən demək istəyir ki, həyatında müstəntiq yanına bu ilk gəlişi (“ilk” sözünü o, xüsusi vurgu ilə dedi) ona çox yaxşı təsir bağışlaşdı. Girişdəki diqqətci növbətçidən, idarənin içindəki səliqə-sahmandan tutmuş ta bu kabinetdə tanış olduğu gözel, son dərəcə istiqanlı adamlara kimi. Rauf haqlı olaraq belə hesab eleyirdi ki, hər bir işdə tərəfdarların olmağının ziyanı yoxdur, ona görə də sonuncu sözleri deyəndə üzünü podpolkovniklərə tutdu və ikisi də ona təbəssümə cavab verdi.

— Məsələ belədir. — Əsgərov sixılı-sixılı mətləbə keçmək istədi.

— Avqustun 13-dən 14-ə keçən gecə 35-30 nömrəli maşını Bayilda görüblər. O sizin maşınınzıdır?

— Kül rəngində “Jıquli”? Mənimkidir. Çox güman ki, orda dayanan ele o olub, — deyə Rauf cavab verdi. — Əger mən bilsəydim ki, dediyiniz tarix həftənin hansı günü imiş, daha dəqiq cavab verərdim sizə.

Əsgərov tez təqvimə baxıb dedi:

— 13-dən 14-ə, şənbədən bazar gününə keçən gecə.

— Tamamilə düz buyurursuz, o gün orda dayanan mənim maşının olub. — Rauf fikirləşmədən əvvəlki ehtimalını qəti təsdiq elədi. — Necə məyer?

— Deyəcəm, darıxmayı... Yaxşı, niyə bəs maşını gecə orda saxlamışız? Axı siz şəhərin o biri başında olursuz?

Rauf bu sualın cavabını bir az ləngitdi. O, artıq imkan tapıb Əsgərovu yaxşı-yaxşı gözdən keçirə bilməşdi, ona görə də qərara gəldi ki, əvvəl fikrində tutduğu niyyətdən imtina etməyi məsləhətdir.

– Bilirsiz, – Rauf utana-utana gülümsəyib, – mən nərbazam, – dedi. – Yaxın bir dostum var, o da nərd xəstəsidir. Rast gəldik bir-birimizə ha, vəssalam, hər şey yaddan çıxır. Bizi saxlamaq mümkün deyil. Hər dəfə səhərəcən çəkir oyunumuz. İnanmazsız, amma arvadımla hətta buna görə aramızda xoşagelmez söz-söhbət olur. Min dəfə başa salıram onu ki, ağlı olan qadın sevinər ki, əri arvadbaz döyüll, karta uymayıb, nərdə salıb meylini, öz milli oyunumuza – qəti təsir elemir. Üzr istəyirəm, – Rauf sanki birdən ayıldı, – hə, o gecə mən həmən dostumgildə idim. O, yaxın olur o yerə, amma onların evinin yanında maşın saxlamaq qorxuludur. Bilirsiz, qaranlıq bir döngədir, ömründə işiq yandırmırlar.

– Müstəntiqin üzünün ifadesindən və dostunun dəqiq ünvanını, familini soruştumasından Rauf başa düşdü ki, hər şey ona aydınlaşdır, heç bir şübhə yeri qalıb elemeyib.

– Maşını yalnız özünüz sürürsüz? – Hiss olunurdu ki, bu sualı Əsgərov elə-bele, rəsmiyət xatirinə verir. – Demək istəyirəm ki, oğlanlarınızdan, ya qardaşlarınızdan, bacınızın uşaqlarından hərdən maşını götürmürələr ki?

– Yox, – Rauf qəti cavab verdi. – Mənim maşınınım sükanı arxasında ancaq mən özüm otururam. Bütün dostlarım da bilir bunu – Rauf axırıncı köynəyini çıxarıb verər, deyirlər, amma maşınını istəmə, verməz. İnanın, bu onların özlerinin xeyrinədir!

– Maşına oturub evə sürməzdən əvvəl siz oralarda şübhəli heç nə görmədiz ki? Bəlkə yadınıza salasız?

Rauf gülümsədi:

– Siz heç təsəvvür elemirsiz ki, o gecə yağış yağdı. Yan-yörəyə baxmağa imkan yox idi, qaçıb maşına çatanacan, iliyimə qədər islanmışdım. Yaxşı, siz heç mənə demədiz axı, nə olub, nə hadisə üz verib?

Əsgərov verdiyi sualların cavablarını yazıb qurtarandan sonra:

– Heç, – deyə fikri dağınıq halda cavab verdi. – Gecə kimsə heyvanxanada yaramaz işlər görüb, indi gerek biz sizinlə qızıl kimi vaxtimizi buna sərf eləyək. – O, stolunun gözündən təmiz blank götürüb saatına baxdı və vaxtı qeyd elədi ora. – Buyurun, bayırı çıxməqcün icazə vərəqəsidir. Çox sağ olun, əziyyət verdiyimizcün bir də üzr istəyirəm.

Rauf hamı ilə bir-bir əl verib xudahafizləşdi və kabinetdən çıxdı, amma qapını möhkəm bağlamadı.

Koridorda heç kim yox idi, o, dəstəkdən tutub ələ bir veziyetdə durdu ki, guya qapını açmağa hazırlaşır. Əger kabinetdən bir adam çıxsayıdı, Rauf izah eləyə bilərdi ki, qayıdış Əsgərovdan iş yerinə verməkçün arayış alsın.

İçərideki söhbət aydın eşidilmirdi və o, demək olar ki, heç nə başa düşə bilmədi, təkcə iki dəfə qulağı “uşaq” sözü aldı, ancaq səs Əsgərovun səsi deyildi.

* * *

Hər səhər maşını işə salmamışdan əvvəl Rauf küncdəki qab-qacağın dalından yeddiliklilik balonu götürür, ağızını açıb bir neçə saniyə ordakı cənnət suyunun iyini ac gözlükle içine çekirdi. Kəhrəba rəngli bu qeyri-adi suyun tam yetişməsinə hələ bir aydan da çox qalmışdı və Raufun onu gündə-gündə iyləməsi insana ləzzət verən əksər verdişlər kimi qorxulu bir adət şəkli ala bilərdi. Ala bilərdi, amma... Beşinci gün səhər poçtalyon qəzetlərlə bir yerde Xalidə xanımı mektub verməsəydi.

Xalidə əlində prokurorluqdan gəlmış çağırış vərəqəsi mətbəxə girdi.

– Sənə gəlib! Hamısı düzdür, famil də, ünvan da. Xeyir ola, bu nədir?

– Gedib öyrənərəm! – Rauf arvadına əsəbi cavab verdi, amma əslində əsəbileşib elemirdi. – Prokurorluğa kimi isteyirsin, çağırı bilərlər, burda mən qeyri-adi bir şey görmürəm. – O, qəzeti götürüb açdı; yəni ki, söhbəti qurtardıq.

– Axırdı elə belə olmalıydı, – deyə arvadı ürəyində fikirləşdiyini dilinə getirdi. – Sən gərək çoxdan bu işdən gedəydin.

Rauf hiss elədi ki, söhbəti yumşaltmağın vaxtı çatıb, sakit səsle soruşdu:

– Çoxdan, yəni nə vaxtdan?

– Hələ heç ora işə girməmişdən! – Xalidə xanım təzə qızışındı, yumşalmaq fikrində deyildi. – O vaxt hamı sənə xəbərdarlıq eləyirdi – atam da, Arif də, özümü hələ demirəm – getmə deyirdilər,

axırı yoxdur. Arifin adını çəkməkələ o, özü də bilmədən vəkillə məsləhətəşməyi Raufun ağlına saldı və Rauf fikirləşdi ki, ağıllı adam, hətta arvadla səher söhbəti kimi mənasız məşguliyyətdən də nə isə bir xeyir götürə biler.

— Atan mənə trestdən çıxmağı məsləhət görəndə mən heç mübahisə də eləmədim, ona çox hörmətlə qulaq asdım və gözlədim ki, görünüm əvəzində mənə nə təklif eləyir. Hələ də gözləyirəm. Sizin ailədə hamı məsləhət verməyə ustadir. — Rauf arvadının üzünün ifadəsini müşahidə eləyə-eləye ürəyinin sözünü dedi.

— Düz demirsən, — Xalidə partladı yerindən. — Atam sənə o saat öz ixtisasın üzrə iş tapmağı təklif elədi.

— Hə, nəbatat bağında gecə qarovalçusu.

— Xeyr, kiçik elmi işçi. Sən indi bu saat...

— Əger akademik öz ali savadlı kürekenini nəbatat bağına yarpaq yiğmağa, ağaclarla peyvənd vurmağa göndərirsə, normal adamlar bunu şikət kürekenin gecə qarovalçusu işləmesi kimi başa düşürələr. Kürekenin isə köməyə ehtiyacı yoxdur. Onun insani münasibətə ehtiyacı var. Siz bunu başa düşmədiz. Allaha şükür, öz əlimlə hər şeyə nail oldum. Əlbəttə, men nə akademikəm, nə də kosmonavt, adı qulluqçuyam, bundan artıq mənə lazımda deyil. Ailəmi dolanıram, ya yox? Ay sağ ol! Qalanının sənə dəxli yoxdur. Yadimdə deyil, kimdirse, yaxşı deyib: hər cür zəhmət — şərəfdir.

— Sizin trestdəki Nəcəfov uşaq şəhət üstündə on il basdırılar, getdimi? Onun konyak spirtiylə çıxartdığı hoqqalardan bütün qəzetlər yazmışdı.

— Tamahkar idi. Onu tamah yıldı — deyə Rauf izah elədi. — Ele adamlarla mənim heç bir əlaqəm yoxdur və heç olmayıb da. Mənim işim xammalı bölməkdir. Hansı sənədi yoxlaysırsan yoxla, mənim şöbəmdə — düppədüz, tonuna söz ola bilməz. Məndə hər şey ölçülübüçiləb, haqq-hesabı var. Odur ki, sən heç narahat olma. Mən heç vaxt ilişmərəm.

Xalidə:

— Hamı sənin kimi fikirləşir, amma yenə görürsən, hardasa ilişir, — dedi. — Bu gün yox — sabah bu işdə yox — başqa işdə... Sən gol mənim məsləhətimə qulaq as...

— Lazım deyil. — Rauf dalğın halda arvadının sözünü kəsdi. O, artıq başqa şey barədə fikirləşirdi. — Mən səninçün Arif deyiləm, öz işlərimi özüm birtəhər yoluna qoyaram. Lazım deyil.

— Arifin arvadı ilə hesablaşmağında, onun məsləhətini eşitməyində men heç bir pis iş görmürəm. — Xalidənin yadına neçə il əvvəl olmuş bir əhvalat düşdü, başladı gülməyə. Arif etiraf eləyirdi ki, həmin əhvalatdan sonra onda arvadının müdrikliyinə böyük bir inam yarandı.

Xalidə ilə Rauf Bolqarıstanaya toy səfərində qayıdanda Moskva-dan Bakıya Arif və arvadı Sima ilə bir kupa dərə gelirdilər. Sima müləyim, balacaboy, yapışqlı bir qadın idi; üç gündə yol boyu cəmi bir neçə dəfə səsi eşidildi. Söhbətə qarışmırı, oturub dinmezce qulaq asırı, sual-zad da vermirdi. Onun təmkini, qayğı və diqqəti Raufun çox xoşuna gəlmişdi, hətta onu Xalidəyə nümunə də göstərdi. Amma o, bir dəfə səsini qaldırdı.

Sima ilə üzbeüz oturmuş Rauf heç təccübənməyə macal tapmamış, o, cəld yerində sıçrayıb koridora çıxdı, pəncərənin qabağında dayanıb təbiətin gözəlliklərini seyrə dalmış Arife yanaşdı və elini yavaşça onun ciyinə toxundurub tələb elədi ki, başını pəncərədən bayır çıxartmasın.

Arif kənara çekilib ona da yanında yer elədi. Sima əvvəlki səsle tələbinə bir də təkrar eləyəndə, Arif ciddi, amma nezakətlə xahiş elədi ki, onu rahat buraxsın.

— Eşidirsən, başını çək, deyirəm — Sima zəndlə ərinə baxırdı. — Məsləhət görürəm!

Öla məsləhət idi — heç bir dəqiqliq keçmədi ki Arifdən başqa, hamı buna əmin oldu, çünki Arif huşunu itirmişdi; qonşu vaqonun pəncərəsindən atılan qarpız onun düz kəlləsinə dəymişdi.

Onu kupeyə aparıb yerinə uzatdılar. Dostlarının və arvadının qayğısı sayəsində o, yavaş-yavaş özünə gəldi.

Qarpız zərbəsindən sonra Arifin səhhətində heç bir ciddi deyişiklik baş vermedi. Yeganə deyişiklik o oldu ki, bu zərbənin nəticəsində gənclik illərinin sirdası, ən yaxın dostu Raufun təsiri altından çıxdı və həmin gündən etibarən Sima ilə məsləhətəşməmiş həyatda bir addım da atmadi.

Sonralar melum oldu ki, Sima ilə Rauf bir-birini qəti hezəm eləye bilmirlər: bunu hər iki dost hiss elədi və tədricən get-gəlləri kəsildi, bir-birinin evindən ayaqları çəkildi.

Axırıncı dəfə onlar iki il əvvəl görüşmüştürlər; uzun fasiledən sonra, küçədə hüquq məsləhətxanasının qabağında təsadüfən

raastlaşmışdılar. Arif məsləhətxanadan çıxıb maşına tərəf gedirdi. Rauf az qala ötüb keçəcəkdi onun yanından, ilk baxışda köhnə dostunu tanıya bilməmişdi – Arif ahillaşmışdı, saçları əməlli-başlı ağarmışdı. Rauf elə bil birdən ayıldı, dönbü çağırdı onu. Arif artıq sürücünün yanında oturmuşdu, qapısını örtməyə hazırlaşırı. O, səsə çönüb Raufu görəndə geniş alınlı iri sıfətinə dərhal bir qətiyyetsizlik ifadəsi çökdü və az sonra da çəkilib getdi. O, maşından özünə çox arxayın bir adam kimi, güler üzle düşdü, amma Rauf onun əlini sixanda biliirdi ki, bu ağır yerişin, bu arxayın baxışın arxasında, yəni Arifin tünd-qonur bəbeyinin dərinliyində, uzun illərdən bəri özünə yuva salmış bir qorxaqlıq gizlənib və bu qorxaqlıq həyatda bütün isteklərinə çatmağı bacaran Arifin səyinə baxmayaraq, həmişə onun canında, qanında qalacaq.

Rastlaşmaqlarına sevindi və Raufun xoşuna geldi bu. Söhbət əsnasında Rauf hiss elədi ki, keçmiş dostunun işləri əla gedir, amma, bununla belə, bir də qəsdən soruşdu ki, indi o, nə işindədir. Arif başının işarəsi ilə girəcəyində qızılı hərflərlə yazılı olan iri qara lövhə asılmış hüquq məsləhətxanasının birmərtəbəli binasını – son otuz il ərzində Arifin vəkillik fəaliyyəti burda keçmişdi – göstərib dedi ki, bu günlərdə onu müdir təyin eləyiblər. Arif təmkinli danışır, özünü çox sadə aparırı, amma Rauf hər ehtimala qarşı onu bir balaca pərt eləyib yerində oturtmaq üçün aylıq qazancının miqdarını deyəndə, təkəbbürlə gülüməsədi və üzünə ele ifadə verdi ki, guya ürəkdən acıyr ona. Halbuki, maaşı ilə vəkillik qonorarını üst-üstə gələndə Arifin qazancı az deyildi.

O görüşdən sonra iki il keçmişdi və bu müddet ərzində Arifi ancaq bu gün xatırladı, o da Xalidənin köməyi ilə. Və dərhal qərra gəldi ki, Əsgərovla görüş ərefəsində qeyri-rəsmi məsləhət üçün ən münasib vəkil məhz Arifdir.

Yapma, naxışlı tavarı və mexmər asılmış hündür pəncərələri olan işıqlı, iri qəbul otağında tekçə cavan katibə oturmuşdu. Qız qəzet oxuyurdu və Rauf içəri girəndə qəzeti büküb bir qirağa qoydu. O, xoş bir təbəssümle, nəzakətlə danışındı, amma Rauf öz köhnə dostunun yanına işgūzar söhbətçün gəldiyini bildirdi və onu, ancaq on-on beş dəqiqədən sonra içəri buraxmağa razılıq verdi.

– Yanında adam var? – deyə Rauf təəccübə soruşdu.

– Heç kim yoxdur, amma bu vaxt o məşğul olur. Mən hətta telefon zənglərini də kabinetə keçirmirəm. Tez qurtarar. Siz buyurun, eyleşin... Ay yoldaş, hara?

Əger Rauf Arifi kabinetdə lüt görseydi, yəqin ki, daha az təəccübənərdi – məsləhətxananın müdürü, iri qədim stolun arxasında oturub yeyirdi.

Raufun gelişini elə bil onu qəti təəccübənləndirməmişdi, ağızındaki tikəni çeynəye-çeynəye başını bircə dəfə elə əda ilə terpətdi ki, həm karıxmış halda Raufun dalınca kabinetə girən katibəni geri qaytardı, həm də yanına vaxtsız gelmiş dostunu salamladı. Bu hərəkəti stolun arxasına dəvət kimi başa düşən Rauf keçib Arifle üzbəüz oturdu. Yerini yaxşıca-yaxşıca rahatladı və yalnız indi son görüşlərindən sonra dostunun nə qədər dəyişdiyini gördü. Arif xeyli sinixmişdi. İslığını itirmiş gözlerinin altı tuluqlanmışdı, üzünün sümüyü çıxmışdı. Qabağındakı süfrədə də ürəkaçan bir şey yox idi. Nazik dilimlərlə doğranmış qara örök, holland pendiri və bir də bişmiş çuğundurdan, kökdən və pomidorдан hazırlanmış tərəvez salatı – vəssalam.

– Mən də deyirəm, görən bu nə işlə məşğuldur ki, yanına adam buraxmırlar! Cürbəcür maraqlı fikirlər gəldi ağlıma. – Rauf söhbətə zarafatla başladı.

Zarafat Arifin deyəsən xoşuna gəlməşdi. Buterbrodunu yeyəyeyə gülüməsədi və onun ağappaq dişləri Raufun nəzərindən yayınmadı; bu mirvari dişlər də son illərin məhsuluna oxşayırdı.

– Mən də deyirəm ki, yəqin kişi oturub kabinetdə özüçün qızıl balıq yeyir, ya da heç olmasa, ləvəngi, üstündən də əla “Şirvan” konyakı vurur, divanda da ki, bu saat dənizdən çıxmış təptəzə ağ balıq. Amma öz aramızdır, zövqün pis deyil. Adı nədir onun?

Arifdən səs çıxmadı, tikəsini udub, cəld qapıya tərəf baxdı.

– Başın xarabdır? Qızımız yerindədir! – Raufun onunla mübahisə eləmək fikri yox idi.

– Onda elə götür qızlığı, – dedi. – Halvaçı qızı daha şirin... Xeyir ola, kökə keçmisən?

– Pəhrizdəyəm, – Arif könülsüz cavab verdi. – Her saat yarımdan, iki saatdan bir mütləq nəsə yeməliyəm, ləp bir tikə olsa da, yeməliyəm. – Başı ilə yeməyini göstərdi, – buna bənzər bir şey, uzun sözün qisası, şəkərim var.

— Özündən söz çıxarma, səndə şəkər-zad yoxdur, — Rauf çox ciddi etiraz elədi: həm Arife ürək-direk verməkçün, həm də yaşıdlarından ciddi xəste olduqları baredə bir söz eşidəndə, bu onun özüne de yaman pis təsir eləyirdi və belə deməklə elə biliirdi ki, qovur xəstəliyi. — Sən mənə qulaq as. Əvvəla, ürəyin nə istəyir, qorxma, ye getsin, sonra da ki, dərmanı-zadı qoy qırğığa, gör dönüb təzədən iyirmi yaşında cavan oğlan olursan, ya yox. Həkimlərə qəti qulaq asma. Əşsi, heç bilirsən Nazim Qiyasbeylinin atasının başına onlar nə oyun açıdalar? O da sənin kimi, həkim deyib durmuşdu, nə verirdilər — xeyirdir, ziyandır — atırdı ağızına, hələ iynə də vurdurdu. Axırı bir gün elə öz qapılarının ağızında huşunu itirib tırtap dəydi yere. Sonradan məlum oldu ki, kişidə şəkər-zad yoxmuş, bunlar da onu iynə ilə, dərmanla az qalibmiş halvalıq eləsinlər.

— Bura bax, saxla görüm, — Arif onun sözünü kəsdi. — Mən biləni, axı Nazimin atası ölmüş ola gərek.

— Ölmeye ölüb, amma şəkərdən yox. O dediyim hadisədən üç il sonra ürəyindən getdi, əziyyətsiz-filansız — bir dəqiqliğinin içində, gül kimi — heç cinqırı da çıxmayıb. — Rauf özünü itirmədi. — Mən sənə söz deyirəm: bunları qoy bir qırğığa, hələ indiyə kimi bir adam pəhrizdən xeyir görməyib.

— Qoy qırğığa, deməklə döyük, analiz var, zad var... — Arif çəngəl-bıçağı nimçəyə qoyub söhbəti dəyişdi: — Mənimki məlumdur, səndə nə var, nə yox?

— Ele ona görə gəlmisəm yanına, — Rəşid gülümsündü — bir məsələ var, səninlə məsləhətləşmək isteyirəm. Burda qayda necədir, qonorarı əvvəl verirlər, yoxsa axırdı?

— İşdə dolaşmışan?

— Dayan bir görüm, — Rauf kəsdi onun sözünü. — İndi sən də başlayacaqsan: “Mən hələ onda demişdim sənə” və sairə və ilaxiro. Qorxub-ələmə, işdə hər şey öz qaydasındadır, həmişə də öz qaydasında olacaq.

— Təki, ele olsun, amma, məncə, qabaqcadan çox çətindir demək, sabah nə olacaq. — Arif gələcək baredə öz fikrini ona çox ciddi bildirdi. — İndi başqa dövrdür, məsələlər mürəkkəbdir.

— Saxla, saxla, sən Allah, — Rauf turşutdu üz-gözünü. — Mənim dövrə, zamanla işim yoxdur. Gel mətləbdən uzaq düşməyək — vaxtim azdır. Saat yarımdan sonra Əsgərovun yanında olmalıdıram.

Arif Raufun söhbətinə diqqətlə, axıra kimi qulaq asdı, bir dəfə də sözünü kəsib-ələmədi. Rauf danışınq qurtarandan sonra da o, xeyli dinməzcə oturub fikrə getdi, nehayət, təəccübələ soruşdu:

— Axı buynuz sənin neyinə lazımmış?

Arif kimi təcrübəli hüquqşunasdan Rauf daha ağıllı sual gözləyirdi.

— Tutaq ki, kolleksiya toplayıram. Bir dəqiqlik təsəvvür elə ki, mən buynuz yığıram, qəribə gelir sənə?

— Nə buynuzu?

— Hər cürün. Ev heyvanlarının, yırtıcı heyvanların. Bunun məsəleyə bir dəxli var?

Arif bir an fikirleşib:

— Məncə, yırtıcıların buynuzu olmur, — dedi. — Müstəntiq yanına gedəndə hər şeyin dəxli var. Səni kim keçən dəfə dindirib? Əsgərov? Ariq, balacaboy?

— He, Əsgərov — Rauf quru cavab verdi. “Dindirib” sözü onun xoşuna gəlməmişdi. — Bura bax, burda elə bir ciddi məsələ yoxdur. Allaha şükür, özün yaxşı bələdsən mənə. Bilirsən ki, mən bütün işlərimi evvəlcədən elə qururam ki, sonra başağrısı çəkməyim — bunlar hamısı öz yerində. Amma indi bir-iki məsələni səninlə dəqiqlişdirmek istəyirəm.

— O Əsgərov yaman çürükçüdür. — Arif fikirli-fikirli çallaşmış bişərini tumarladı. — Demək istəyirəm ki, nahaq ona sən yalan satmışan. Çünkü xeyri yoxdur yalanın. Görürsən, ikinci dəfə çağırıb sənə. Deməli, elinə nə isə təzə fakt keçib... İndi səndən əl çəkməyəcək.

Rauf hırslandı:

— Sən də yaxşı, qorxutma mən. Nə olsun ey, yalandır da, demisəm! Ne bilirsən, bəlkə mən elə onu da qabaqcadan ölçüb-biçmişəm! Hə? Sonradan lazımlı olsa deyim ki, təcrübəsiz olduğumcun qorxumdan yalan danışmışam.

— Durduğun yerdə o səni ikinci dəfə çağırırmazdı.

— Bu dəfə gedib hər şeyi ona nə tehər olub, elə də danışaram. Vəssalam-şütteməm! Səninlə elə bu baredə məsləhətləşmək istəyirəm. Mən deyim, sən yaxşı-yaxşı fikir ver: nə qapı, nə pencəre sindirilib, deməli, zorakılıq olmayıb — bu bir! Kərgədanın hayatı gedib, vayı qalıb; o qədər qocalıb ki, ağızının suyu axır — bu iki! Heç bilirsən, kərgədanlar neçə il yaşayırlar? On beş il! Mənimkinin bu

yaxınlarda on altı yaşı tamam olub. Hətta mən onu vurub öldürseydim də, bundan heyvanxanaya bir elə ziyan dəyməzdi. Onsuz da təzə heyvanxana üçün iki dənə cavan kərgədan yazıl getirdirər. Tüfəng də öz adımadır; hər bir kağızı, filanı yerindədir – bu da üç. İndiyə kimi nə hebsde olmuşam, nə də məhkəməyə düşüb işim – nəhayət, bu da dörd! Mən hər şeyi qabaqcadan ölçüb-biçmişəm, götür-qoy elemişəm – ona söz ola bilməz! Yaxşı, indi özün de, nə eləyə bilerlər mənə? Hə? Uzaqbaşı cərimədir də! Cəhənnəmə ki, qoy eləsinlər.

– Bir, ya iki il, şərti iş də verə bilerlər. – Rauf bunu çox ciddi dedi. – Əzizim, başının altına yastıq qoyub, aldatma özünü, sən fikirləşdiyin qədər də kiçik məsələ deyil bu.

– Razıyam, – Rauf səhbəti mübahisəyə döndərmək istəmədi. – Mən onsuz da qazancdayam. Sən mənə de görüm, neyləyim ki, bu işin başağrısı az olsun, uzanmasın.

– Düzü, mən birinci dəfədir ki, belə bir işlə qarşılaşıram, – deyə Arif etiraf elədi. – Əvvəlcə gəl sakit-sakit baxaq görək, sən nə oyun çıxartmışsan?! Gece yarısı bilesiz, heyvanxananın ərazisinə girmişən və qəfəsdə saxlanan nadir heyvanın bədəninin bir hissəsini icazəsiz mənimsemisən, yəni dövlət idarəsinin balansında olan emlakın bir hissəsini.

– Qəribə adamsan, gecəyarısı heyvanxanada bilet satırlar? – Rauf özündən çıxdı. – Biletin məsələyə dəxli yoxdur, o heç!

– Hər şeydən əvvəl, müttəhimin niyə, nə məqsədlə belə bir iş tutduğunu bilmək istəyecəklər...

– Özünsən müttəhim. Sənə bayaq dedim, nə məqsədlə.

– Kolleksiya yığmaq məqsədilə? Çox pis. Bu da elə varlanmaq kimi bir şeydir, yenə də məsuliyyətə cəlb olunmalısan. Yox, əgər sübut eləyə bilsən ki, kərgədan sənin üstünə hücum çekib, sən də məcburiyyət qarşısında qalıb belə bir iş tutmusan, onda vəziyyət dəyişir.

– Yaxşı, – Rauf saatına baxdı. Müstəntiqlə görüşünə hələ çox qalırdı, dəlləkxanaya getməyi qərara aldı. – Sonra zəng vurram sənə. Məndən Simaya salam de. Amma xahiş eləyirəm, bu məsələ barədə onunla məsləhətləşmə.

Arif ciyinlərini çekib:

– Məsləhətləşmə deyirsən, məsləhətləşmərəm. Amma ona desəm, mütləq bir çıxış yolu tapar. Bilirsən, men herdən məettəl qalıram ki...

Rauf Arifin sözünün dalına qulaq da asmayıb ayağa durdu. Onun yanına keçdi və əli ilə saçını qarışdırıldı. O, başa düşdü ki, bu görüşün, bu səhbətin heç bir xeyri yoxdur, amma gelməyinə təessüflənmədi. Çünkü uzun fasılədən sonra bu gün, burda, Arifin kabinetində hiss elədi ki, dünya nə qədər dəyişir-dəyişsin, Arif də vezifədə nə qədər irəli gedir-getsin, onların münasibətdə hər şey olduğu kimi qalır. O, Arifdən yenə də üstündür, yenə də irəlidir. Bu hiss, bu duyğu Raufun bəsi idi.

– Sağ ol. Bir-iki günə mütləq zəng vurram sənə!

– Hara, bir dayan görek, – deyə Arif narazı halda saçını tumarladı. – İndi birdən elə ağlıma gəldi ki, bəlkə Əsgərov bu dəfə sənə heç heyvanxana məsələsinə görə çağırmayıb, başqa səhbəti var. Birdən idarə işlərinə görə olar e? Bilirom xoşun gəlmir sənə o barədə söz deyəndə, amma sən, hər halda, bir fikirləş.

– İdarədə hər şey qaydasındadır. – Rauf əsəbileşdiyini bürüze verməyib bir də təkrar elədi: – qol çekdiyim sənədçün mən başımla cavabdehəm.

– O heç, aydın məsələdir. – Arif üzünü turşudub səsini qaldırdı.

– Sənəd öz yerində, amma işlər görürsən çox vaxt orda yazılılığı kimi getmir. Guya sən özün bilmirsən o sənədlerin əsl qiymətini?! Bu işlər var ey, hamısı bir-biri ilə bağlıdır, hər şeyi də qabaqcadan nəzərə almaq, tədbirini görmək qeyri-mümkündür. Yəni demək istəyirəm ki, sən oturmusan burda, amma hardasa, heç Bakıda yox, başqa bir şəhərdə sizin o idare ilə əlaqədar elə bir iş çıxır ortalığa ki, sənin ondan xəberin də yoxdur.

Rauf əli qapının dəstəyində dedi:

– O barədə sən qəti narahat olub-ələmə. Bizdə hər şey elə möhkəm, elə əsaslı qurulub ki, bir kəlmə o yani-bu yani ola bilməz.

– Coxları belə fikirləşirdi, – deyə Arif burnunun altında mızıldadı. – Hamısını görə-görə gəlmüşik. Ömür vəfa eləsə, bundan sonra da hələ görəcəyik.

Onun bu sözü Raufu heç açmadı, qayıdır bayaqkı yerində oturdu. O, hiss elədi ki, Arifin sözündə qayğıdan çox, onun həyatdakı

mövqeyinin bir ele də möhkəm olmadığına eyham var. Raufu isə bütün yan-yörəsi ciddi, işgüzər bir adam kimi tanıyordu, özünə görə onun adı-sanı var idi.

— Bura bax, sən mənim işim barədə elə danışırsan, elə bil qanun-suzluqda-zadda şübhələnirsən məndən. — Rauf bu sözləri tekçə Arife yox, sanki arvadına da, arvadının bütün qohum-əqrəbasına də deyirdi. — Əclafam, əger ömrümde bir adamdan bir manat rüşvet istəmişəm, ya da dövlətə beş qəpiklik ziyan vurmuşamsa.

— Yəni, deyirsən, sən maaşla dolanırsan? — Arif onun fikrini tamamladı. — Lap yaxşı.

Rauf heç vaxt imkan verməmişdi ki, Arif onu dolasın, indi də imkan vermək fikrində deyildi. Ona görə də Arifin sözüne istehza ilə güldü:

— Burda söhbət maaşdan getmir, mənim əzizim — ve əlavə elədi: — nə mənimkindən, nə də səninkindən. O ki qaldı mənim qazancıma, bu saat deyim sənə mən nə təher qazanıram, onda özün göre-ceksən ki, adamı bunun üstündə ittihad eləmək çox çətindir. Mənim işim nədən ibarətdir? Əsasən xammalı bölüşdürməkdən. Vəssalam. O xammala isə indiyə kimi nə bir defə əlim deyib, nə də onun üzünü görmüşəm; daşıyan da, alan da başqa adamlardır. Mənə ancaq bir şey məlumdur ki, müəssisenin planı doldurmağı həmin defisit malin vaxtında alınmasından asılıdır. Aydın oldu?

— Daha bundan aydın nə ola bilər? Xammal defisit, müəssise isə çox, kime nə çatacaq — o da sənin elində.

— Nə olsun? Nə pis iş var burda?.. Özün bilirsən ki, mən səndən qorxub elemirem, ona görə də yalan danışmağa, həqiqəti gizlətməyə ehtiyacım yoxdur. Dediym odur ki, mən indiyə kimi ömrümde heç kimdən bir qəpik istəməmişəm, ya kimsəni məcbur eləməmişəm ki, gətirib mənə pul versin — olmayıb belə şey.

— Özləri getirirlər?

— Özləri, — deyə Rauf təsdiq elədi. — Bir həftə, ya görürsən, bir ay keçəndən sonra getirirlər. Dilə tuturlar, qılığima girirlər ki, götürüm. Çox xahiş, minnetdən sonra, götürürem. Azdır, çoxdur — saymırıam, zərfi alıb qoyuram cibimə.

Arif qaşlarını çatıb, eyhamla soruşdu:

— Yaxşı, bəs heç elə vaxt olurmu ki, xammal hamiya çatsın?

— O qədər olur, tez-tez, hələ o biri kvartala ehtiyat da qalır. — Rauf gülümşədi. — Onda hamı öz payını artıqlaması ilə alır... Bəs necə?! Düşmən deyiləm ki, istehsalata. Mal çox oldu, mənə də xeyirdir, hamı gelib bir-bir təşəkkürünə eləyir, gedir.

— Onlar bəs bilirlərmi ki, xammal hamiya çatıb?

Arifin bu sualına o, çox quru cavab verdi: — Heç kim borclu deyil, bu barədə onlara məlumat versin. Heç mənim də borcum deyil... Hə, indi de görüm, sənə nedir bu — rüşvetdir, yoxsa yaxşılıq?

— Bütün bunları sən mənə naşaq danışdırın, mən belə şeyləri bilməmeliyəm. Axi hər halda, mən dövlət adamiyam, özüm də hal-hazırda iş başındayam, idarədəyəm.

Rauf dostunun bu miskin fəndini o saat başa düşdü və dərhal kəsdi yolunu:

— Sualıma cavab vermedin. Bir yurist kimi de görüm, mənim hərəkətimdə risk varmı?

— Dexli yoxdur, bu cinayətdir.

Rauf əlini qaldırıb:

— Dayan, dayan, — dedi, — biz başqa şey haqqında danışırıq... Belə şeyin üstündə ilişə bilərəm, ya yox?

— Xəbər tutsalar...

— Kimnən? — Raufun hövsəlesi lap tükənmişdi, onun sözünü ağızında yarımcıq qoydu. — Bura bax, sən o nəzəriyyəni qatla qoy bir qırğa, indicə danışdığım meseleni ikicə adam xəbər verə bilər — bir mən, bir də rüşvet verən özü. Biz də min il qala, istəmərik ki, başqa bir adam bu işdən xəbər tutsun. Elədi, elə deyil?

— Elə olmasına elədir, — deyə Arif etiraz elədi. — Amma yazılımamış qanunlar da var axı; insan gec-tez bütün cinayətlərinin cəzasını ahr. Yadimdadır, biz Sima ilə...

— Vallah, savadın qıcqırıb sənin — deyə Rauf təessüfle bildirdi.

— Əger sən deyən kimi olsayıdı, bəşəriyyətin yarısı indi qazamatda idi... Kişi kimi düzünü de, əlli yaşına çatmışan, bu vaxta kimi elə bir adama heç rast gəlmisən ki, o, düppədüz, qanun çərçivəsində yaşasın? İşdir rast gəlsən, zəng vur mənə, onun adını yazıb yadigar saxlayıb, gələcək nəsillerçün. Amma naşaq yere özünə eziyyət verme, hamı, görürsən, hardasa bir fənd işlədir; kim necə bacarır — inan mənə.

Arif razılaşmadı:

- Bir qismi ola bilər, hər halda hamı yox.
- Məsələn, sen, hə? – deyə Rauf gülüməsədi.
- Bəli, sən Allah, riyakarlıq elədin, burda özgə adam-zad yoxdur. Evlənməyini yadına sal. Qanunla ərizəni ZAQŞ-a verəndən sonra gərək bir ay gözləyəydim, elə deyil? Sizin kəbininizi bəs neçə gündən sonra kəsdilər? Elə həmin günü.

– Bu, cinayət deyil – Arif, nədənsə, qulaqlarına kimi qıpçırmızı qızardı. – Lazım gəlse, evlənmə qaydalarını bu cür pozmağı müstəsnə hal kimi izah elemək olar. Özün bilirsən ki, vəziyyət elə idi ki, başqa çıxış yolu yox idi. Məzuniyyətimiz bir vaxta düşməşdi, bir də...

– Düzdür, tamamile haqlısan, – Rauf əlüstü razılaşdı. – Neyləyəydim, “məzuniyyət”, filan, “çıxış yolu yox”... İnsan deyilik, başa düşməyə ne var?! – Birdən o, Arifin yavaş-yavaş neçə zavallı bir görkəm aldığıni gördü və onu sıixışdırıldıqına görə bir az peşman oldu. – Sən məni bağışla, amma səhbət sizlərdən gedəndə, “müstəsnə hal” deyirsiz buna, belə ki, məndən gedir – cinayət olur.

– Sizlərdən? – Arif onun işlətdiyi bu sözü xüsusi vurğu ilə təkrar elədi. – Maraqlıdır, görəsən “Siz” deyəndə sən kimləri nəzərdə tutursan?

– Ümumiyyətlə deyirəm, – Rauf da dostuna təreddüdlə baxdı. – Mənim səndən bir xahişim var. Çox ciddi xahişdir. Yerinə yetirərsən?

Arif cavab əvəzinə, çiyinlərini çəkib qaşqabağını salladı; yəni ki, qəti heç bir söz vermək fikrində deyil, amma Rauf bundan pərt olub elemədi.

– Xahiş eleyirəm səndən, çalış ki, aramızdakı yaxınlıqdan heç kəs xəbər tutmasın. Başa düşürəm, “müstəsnə hal”dır və saire və ilaxıra. Amma camaat başa düşməyə də bilər, rüsvayçılıq olar.

Onun nə demek istədiyi Arife çatmadı, təəccübə soruşdu:

– Nə rüsvayçılıq? Sözünü bir açıq de görek, kimdən danışırsan?

Rauf sonuncu zərbəni endirməzdən əvvəl rəqibinin çəşqinqiñindən doyunca həzz almaq üçün o dəqiqliq cavab vermedi, bir an susdu.

– Sizdən, mənim əzizim, sizdən – səndən və sənin o ağ balığından. Ay sağ ol. Ən yaxşı cavab susmaqdır. İndi daha mən səndən

arxayınam... Amma əhsən, əhsən sənə, hətta mənim kimi ürekli adam bu boy-buxunda, bu gözəllikdə qızı qorxardım katibə götürürm. Əhsən, min yaşa! Vəssalam, mən getdim, tələsirəm. Sonra zəng vurtam sənə, gözlə zəngimi!

* * *

Rauf öz ləyaqətini boş, əsassız şübhələrdən kişi kimi, xüsusi məharətlə qoruyub saxlaya bilməşdi, ona görə də hüquq məsləhətxanasından kefi kök çıxdı. Amma, bununla belə, qəlbinin dərinliyində bir umu-küsü var idi. Rauf tez-tez özünə bele bir sual verirdi: bir para adamlar kimi o da ailəsini atsaydı, ya da gedib, qayınatasının boynunda otursayıdı, bax, bu Arif kimi, boş şeylərin üstündə onu məzəmmət eləyen adamlar – məsələn, qayınataşı, onların qohum-eqrəbəsi, tanış-bilişləri, bəzi paxıl dostları görəsən, onun haqqında nələr fikirləşərdilər?! Bəlkə də lap daş-qalaq eleyerdilər. Arvadının valideynlərinin ona olan münasibətini ədalətsizlik kimi qiymətləndirən Raufa ən çox yer eleyen o idi ki, qayınatası, qayınanası da başqalarına münasibətdə özlerini böyük bir ürek genişliyi ilə aparırdılar. Məsələn Rauf onların Qərib Məlikzadə adlı keçmiş qohumlarına necə qayıq ilə yanaşdıqlarının dəfələrlə şahidi olmuşdu. Halbuki, bu gülmeşəker Məlikzadəni köçəri həyat tərzi üzündən, bir də içki düşkünü olduğu üçün qayınanasının doğma bacısı atıb getmişdir. Her dəfə o, geoloji ekspedisiyadan qayıdanda evde az qala toy-bayram olurdu, elə bil zəlim uşağı unutmuşdu ki, arvadının Qəribi atması ilə onları bağlayan o yegane tel də qırılıb və indi onların arasında heç bir qohumluq əlaqəsi yoxdur və ola da bilməz, yəni bu Qərib Məlikzadə onlar üçün büsbütün yad adamdır. Bu müntəzəm görüşlərin necə deyərlər, birinci hissəsi heç olmasa müəyyən bir ədəb-ərkan daxilində keçirdi. Düzdür, burda da ağlı başında olan adama qəribə görünən məqamlar az olmurdu. Məsələn, Qəribcan cibindən cürbəcür çirkli daşlar çıxardırdı və onlar bu daşları əllerinə alır, qeyri-adi bir maraqla o yan-bu yanına baxır, bir-birinə ötürürdüler. O cümlədən Kamilə və Raufun uşaqlarına da (uşaqlar da ki, getdikcə daha çox Kamilin təsiri altına düşürdülər). Görüş

merasiminin ikinci hissəsinə isə dözmek çətin idi – adamın ürəyi bulanırdı. Melikzadə evvelcə xırıldaya-xırıldaya öz sevdiyi mahnilarını oxuyurdu, sonra da huşunu itirənəcən araqdan vurub bütün gecəni səhərə kimi professorun kabinetində yatıb qalırdı; halbuki başqalarına, hətta evin adamlarına da bu kabinetə icazəsiz girmək qədi qadağan idi. Axırdı Rauf dözməyib günlərin birində qayınatasından Qəribə olan bu qeyri-adi hörmət və məhəbbətin səbəbini soruşanda, o gülümseyib izah elədi ki, Qərib istedadlı mütəxəssisidir, amma bir para ciddi maneeler qoymur ki, o, öz imkanlarından istifadə edə bilsin; buna görə də həyatda az-çox bəxti gətirən dostların köməyinə Qəribin hədsiz ehtiyacı var. Qoca söhbəti hərələyib-fırlayıb axırdı elə gətirdi ki, guya ruhdan düşüb bədbinliyə qapılmış bu pak və istedadlı vücud, başıboş, cibi dolu, mənasız adamlardan qat-qat yüksəkdə dayanır. Qayınatası bu sözləri ilə əgər Raufu sancmaq məqsədi güdürdüse, şübhəsiz ki, öz arzusuna nail ola bilmişdi, onun köhne yarasının gözünü qoparmışdı.

İşgüzər dairələrdə Rauf əbəs yere güclü adam kimi tanınmırı. – O, möhkəm inadı və əvvəlkiyi sayesində hətta qayınatası kimi ciddi bir rəqibinin zərbələrinə də tab gətirirdi. Düzdür, aldığı zərbələrdən əvvəlcə bir balaca səndəleyirdi, amma sonra tez özünü elə alıb, eks zərbələr endirə bilirdi. Son illər isə qayınatası qocalmışdı, hücumları zeifləmişdi, odur ki, Raufun vəziyyəti xeyli yaxşılaşmışdı. Talein hökmüne bax ki, mehz qayınatasının sayəsində o, misilsiz bir iksirin sahibi olmuşdu. Bu, yadına düşən kimi Raufun dərhal kefi kökeldi, üzü güldü. O, artıq dəlləkxanaya çatmışdı.

Ağasəfa yox idi. Onun yerində özge bir dəllek müstərisinin başını yuyurdu. Avtandil əlində bir qalaq dəsmal yan otaqdan çıxdı, Raufla hal-əhval tutandan sonra ona xəbər verdi ki, Ağasəfa xəstəlenib, bəs neçə gündür işə çıxmır.

Rauf:

– Mən elə bildim ki, növbəsini sehv salmışam, – dedi. – Nə olub ona? Soyuq dəyib?

– Yox. Soyuqdəymə döyük. Srağagün gelmişdi. Əlləri əsir, başqa sən deyən elə bir xəstəliyi yoxdur. – Avtandil öz xidmətini birbaşa təklif ələməməkçün dolayı yolla soruştı: – Elə-bələ baş çəkməyə gəlmişdiz ona?

– Elə-bələ yox, işim vardi – Rauf Avtandilə bir balaca şübhə ilə baxdı və fikirli-fikirli çənəsini ovuşturdu. – Vacib görüşüm var, dedim üzümə bir maya qoydurum. Yaxşı deyil, adam arasında belə çıxmı. – Rauf böyük bir riskə gedirmiş kimi tərəddüdlə kresloya oturdu. – Nə olub görən əllərinə onun? Berk əsir?

– Necə deyim, əsir də. Qoca adamın əli necə əsər, onunku da elə. – Avtandil soruştub-ələmədən Raufun üzünə isti dəsmalla kompres qoydu, sonra sabunlayıb ülgücü aldı əline. – Ağasəfanın xəstələnməyi mənim heç yadına gəlmir. O yaşda kişi, maşallah, cavanlardan qıvrıqdı. O gün birdən gəlib ki, filan-peşməkan, bəs, daha işləyə bilmirəm.

– Keçib gedər, əşsi. Mən də deyirəm, görən nə olub. Bir həftədən sonra, sən indi baxarsan, çıxacaq işə.

– Allah eləsin... Amma o, sözü deməsin, dedi a, fikrini çətin deyişir. Nə qədər dile tutduq – mən də, müdir də, elə hamımız – yola gəlmədi, yox ki, yox, çıxıram təqaüdə, vəssalam! Mən, deyir belədəm öz əlimə, başladı əsməyə, qəbirəcən düzələn döyük. Çıxıram təqaüdə.

– Necə yeni təqaüdə? – Rauf həqiqətən məəttəl qaldı. – Kim, Ağasəfa?

Avtandil kədərlə gözlərini aşağı dikib:

– Bəli, – dedi. – Onun getməyi bizimcün, yeni bütün dəlləklərçün çox böyük zərbədir. Müdirimiz iki gündür bir yerde qərar tuta bilmir. Mənim yanımda, adı nədir, o ictimai təminat idarəsinə zəng vurdu, Ağasəfa dayının fərdi təqaüd məsəlesiycün... Ona düşür. Sən demə, kişinin bir dənə “Şərəf nişanı” ordeni, iki dənə də, Fəxri fərmanı varmış – özü de Ali sovetinkı. Bu neçə vaxtı mən bunları bilməmişəm.

– Təqaüd-zad boş söhbətdir. Mən özüm danışaram onuynan. Sən onun ev telefonunu mütləq verərsən mənə.

Avtandil:

– Baş üstə, – dedi. – Bu şənbə kollektivimiz Ağasəfa dayının təqaüdə çıxmağı münasibətilə “Gülüstan”da yaxşı bir banket verir. Məskom da hədiyyə üçün pul ayırib. Məskomun ayırdığı öz yerində, hər usta da cibindən əlavə pay qoyur. Hədiyyəni banketin axırında bağışlayacaqıq. “Gülüstan” da ki, özünüz bilirsiz də, aləm yerdir,

qızların oynaması lezzet eləyir adamçün, varyeteni deyirəm, ele arxitekturası da zordur, sovremyonnudur. İstəsez siz də gəlin: şənbə günü, "Gülüstan" a, axşam 9-da.

– Cox sağ ol. Çətin gələ biləm... Mən, demək olar ki, heç restorana getmirəm. İlkə, iki ilkə bir – o da qəbula-zada, məcbur oluram. Yoxsa durum ki, restorana gedirəm, özü də şənbə günü axşam – heç vaxt. Xətrimə lezzətli yemək düşəndə şəhərdən qırğan çıxıram.

Avtandil hər şeyi başa düşən adam olduğunu göstərməkçün:

– Hə də, sizin kimi adamlarçın, yaxşı döyüll, – dedi. – Mən də, düzü, axır vaxtlar hörmətli yoldaşlara, vəzifə adamlarına restoranlarda az-az rast gəlirəm.

Rauf daha səbebini xirdalamağı:

– Məsləhət deyil, – dedi. – Hədiyyə üçün adama neçə qoymusuz?

– Ustalar iyirmi manat, şagirdlər beş-beş. Avtandil "iyirmi"ni fəxrlə, xüsusi vurğu ilə dedi. – Şagirdlərdən əvvəlcə pul götürmək istəmirdik, gördük, inciyirlər, götürdük. Ağasəfa dayının xətrini hamı çox isteyir.

– Ağasəfa yaxşı kişidir, – deyə Rauf onun sözünə qüvvət verdi.

– Restorana mən gələ bilməyəcəyəm, amma mütləq zəng vurub görüşəcəyəm onunla.

Avtandil daha bir söz deməyib gülümşədi – yeni ürəyi geniş adamsan – əllerini yuyub, onun üzünü masaj eleməyə başladı. Rauf oturub öz-özüne fikirleşirdi ki, qəribədir. Ağasəfanın xəstələnməyi onu niyə keşərləndirmir? Masajdan və soyuq kompresdən sonra o, dəlleyin işinə xəyalən çox yüksək qiymət verdi.

Avtandil şkafın gözündən qəşəng bir ətir şüşəsi çıxardıb dedi ki, Ağasəfa gedəndə Raufun odekolonunu ona verib, isteyirse, bundan da vursun üzünə. Raufun yadına düşdü ki, bir azdan müştəntiqin yanına gedəcək, ona görə də xahiş elədi, "Balefre"nin yerinə "Svejest" vursun. Öz odekolonunu isə götürmədi. Bu da o demək idi ki, gelecekde də bu dəlleyin yanına gəlmək fikrindədir.

Avtandilin zəhmət haqqının üstündə Rauf iyirmi beş manat da Ağasəfanın hədiyyəsi üçün qoydu. O, çox da verə bilerdi, amma bu, dəlleklərin heysiyyətinə toxuna bilerdi. O, indi birdən Ağasəfanın vəziyyətinə acıdı, amma bu barədə heç nə deməyib Avtandil-

le xudahafızlaşdı və küçəyə çıxdı. Bərk isti idi, bir az da rütubət var idi havada, üzü dərhal istidənmi, rütubətdənmi – bəlkə də hər iki-sinin təsirindən – tərlədi və bu vaxt niyəsə balonun içindəki iksirin etri yadına düşdü. Bir ürəyindən keçdi ki, qaraja gedib doyunca o etri sinəsinə çəksin, amma o saat da daşındı bu fikirdən, çünki vaxta az qalırdı, on beş dəqiqədən sonra Əsgərovla görüşməli idi.

Müştəntiqin yanında kimse var idi. İçəridən kişi səsi gəlirdi. Nə danışdıqları aydın eşidilməsə də, Rauf hər ehtimala qarşı geri çəkildi – kənardan baxan ele fikirleşməsin ki, o, içəridəki səhbətə xəlvət qulaq asır. Bir neçə dəqiqədən sonra qapı açıldı; əvvəlcə əlində qovluq olan kök hirsli podpolkovnik çıxdı, onun dalınca isə mayor. Mayor da hirsli idi, amma qovluq yox idi əlində. O, kandarda ayaq saxladı, dönüb otaqdakı həmsəhətinə nəsə dedi, amma Rauf birçə "heyvanxana" kəlməsini aydın eşidə bildi və bu qərara gəldi ki, bayaqdan içəride səhbət ondan gedirmiş.

Podpolkovnik cibindən dəsmalını çıxartdı, tərini sildi və çugundur kimi qıpqrırmızı qızarmış üzünü qovluqla yelləməyə başladı. O:

– Bundan sonra mən maqnitofonsuz danışmayacağam onunla, – dedi, amma sözünün dalını saxladı, çünki mayor onun qolundan tutub gözü ilə Raufu göstərmişdi.

Onlar Raufun lap yanından keçdilər və podpolkovnik astadan nə isə bir söyüdə söydü.

Rauf başını qapıdan içəri salanda, müştəntiq pencərəni açıb otağın havasını dəyişirdi. O, Raufla çox mehriban görüşdü. Pencərənin pərdəsi ilişmişdi, onu düzəldə-düzəldə Əsgərov işarə elədi ki, Rauf stul çəkib otursun. Rauf bir istədi gedib kömək eləsin ona, amma sonra fikirləşdi ki, Əsgərov bunu istintaq altında olan adamın yalıqlığı kimi başa düşər, fikrindən vaz keçdi. Müştəntiq öz yerində yox, gəlib Raufla üzbeüz oturdu.

– Nəfəs almaq mümkün deyil, – dedi, – xahiş eləyəcəksən ki, papiros çəkməyin, daha pis – onsuz da çəkeceklər, hələ üstəlik inciyəcəklər də səndən. Baxmayın ki, oturmuşuq kabinetdə, işimiz ağırdır. Bir söz deyim size, çox hörmətli bir yoldaşın evini soyublar. Familini daha demirəm, mənim ixtiyarım yoxdur buna, vəzifəm qoymur, amma inanın mənə, çox məşhur adamdır. Bütün şəhər dəyib bir-birinə. Sizcə bu işi aparmağı, yeni cinayətkarları tapıb,

onları tutmağı kimə tapşırıblar? Düzdür, əlbette, Əsgərova. Dörd gün bundan əvvəl iki dənə maşın oğurlanıb, özü də biri hökumət maşınıdır. Bunlardan başqa, yenə bir cəncəl iş – ağır bədən xəsarəti ilə; hadisə “Moskva” restoranında institut tələbələrinin – 1970-ci il buraxılışının yubiley banketində olub. Bu da çox ciddi məsələdir. – Əsgərov gileyli-gileyli Raufa baxdı, o da üzünün ifadəsi ile dərhal təessüfünü bildirdi. – Bunları sizə mən niyə danışıram? Bilirsiz? Açığını deyim bu saat size. Mən sizinlə tanış olandan sonra baş vermiş hadisəni bir de diqqətlə, ətraflı öyrəndim, düzü, incidim sizdən. Öz-özümə fikirləşirəm ki, görəsen mən bu adama ne pislik eləmişəm ki, indi acığını çıxır mendən? Bilirsiz, ümumiyyətlə, belə şeylər olur, nə vaxtsa birini incitmisen, amma özün hiss eləməmişən bunu, bilərəkdən olmayıb. Açığını deyin, sizin şəxsən məndə bir hayifiniz yoxdur ki? – Əsgərov gözlərini karixib qalmış Raufun düz gözlerinə zillədi.

Rauf dili dolaşa-dolaşa:

– Nə danışırsız, hayif, – dedi. – Mənçə, biz sizinlə əvvəller heç rast da gəlməmişik bir-birimizə.

– Onda, bəs niyə kömək eləmək əvəzinə daha da çətinə salırsız məni, işimi ağırlaşdırırsız! Elə öz işinizi də. Ən yaxşısı, – açıq, səmimi etirafdır, xüsusən də ilk dəfə cinayət işlətmış adamçün. Bəs siz neylərsiz? Hər şeyi nə təhər olub, elə də boynunuza almaq əvəzinə, məni məcbur eləyirsiz ki, bu qədər vacib işlərimi bir qıraqa qoyub, təzədən bir ele şahidi dindirim, nə var, nə var, məlum bir şeyi – ziyanı heyvanxanaya sizin vurdugunuza sübuta yetirim. Halbuki, siz özünüz bunu açıb deyə bilərdiz mənə. Ciddi, abırlı adamlarıq biz, gərək inanaq, etibar eləyek bir-birimizə. – Hiss olunurdu ki, Əsgərov həqiqətən dilxordur. O, elini yelləyib ayağa durdu, stolunun üstündəki mineral sudan stekanına töküb Raufa uzatdı. Rauf imtina elədi, xətri su istəmirdi, onda müstəntiq stekanı çekdi başına.

Rauf ona baxa-baxa öz-özüne fikirləşirdi ki, çətin, gərgin işin yorub əldən saldığı bu adam qətiyyən hiylegər tülükyə oxşayıb eləmir, eksinə, onun keçmiş məktəb dostu, vəkil Musazadədən qat-qat xoş təsir bağışlayır.

– Keçən dəfə mən düz eləmədim, boynuma alıram. Gərək elə onda hər şeyi olduğu kimi danışaydım size. Desəm, inanmazsan,

itirmişdim özümü, amma naħaq, burda axı nə cinayət var? Əger mən hökumətə, ya da bir adama ziyan vursaydım, o başqa məsələ.

– Elə mən də onu deyirəm də, – deyə Əsgərov dərhal onun sözünə qüvvət verdi. – Siz nə bank yarmısız, nə də qız zorlamışız, nə də size belə bir ittihəm verən var. O xata ki, sizin əlinizdən çıxıb, olan işdir. Bu kabinetdə işlərə baxılıb ki, sizinki onların yanında salma çay kimi bir şeydir – qarışdır, iç... Siz heç təsəvvür eləmirsiz ki, məni necə sevindirdiz. Mən həmişə deyirəm ki, normal adamlar bir-birilə əvvəl-axır dil tapırlar. – O, danışa-danışa siyirtməsindən bir neçə dənə nömrələnmiş vərəq çıxardıb Raufa uzatdı. – İstəyirsiz – götürün, verəcəyiniz ifadəni özünüz yazın, yox, çətindirse sizinçün, deyin – mən yazım.

– Çətin niyə olur?! – Rauf incidi. – Heç bir çətinliyi yoxdur. – O, vərəqləri alıb qarşısına qoydu.

– Mən o mənada deyirəm ki, – Əsgərov başladı izah eləməye: – Mənimcün asandır, təcrübəm çoxdur. – O, Raufun çiyninin üstündən onun yazısına baxdı. – Xəttiniz eladır. Xahiş eləyirəm, her şey nə təhər olub, elə də yazın, nə qədər ətraflı yaysaz, bir o qədər yaxşıdır. Mən də, sizin icazənizlə, çıxım koridorda bir az gəzinim, ayaqlarım açılsın. – Əsgərov qapını arxasında örtməzdən əvvəl son dərəcə nəzakətlə dedi: – Bir xahişim de var, zehmət olmasa, çalışın ki, düzeliş eləməyəsiz.

Rauf yarım saatın içinde kolleksiya toplamaq azarına tutulmuş bir nəferin, yeni özünü, heyvanxana sərgüzəştini üçcə vərəqəyə yazıb qurtardı. Izahatın məzmunu təxminən belə idi: o, müxtəlif heyvanların buynuzlarından ibarət olan kolleksiyasını artırmaq məqsədilə, gecəyarısı heyvanxananın ərazisine girmiş, ordakı kərgədanın büsbüütün çürümüş buynuzunu müşarlamış və beləliklə də dilsiz-ağızsız qoca heyvanı dözülməz iztirabdan qurtarmışdır: elə bir intizardan ki, diş ağrısının insana verdiyi əziyyət onun yanında yalandır. Axırdı da çox səmimi ifadələrlə yazmışdı ki, o yuxarıda göstərilən hərəkəti üçün xəcalət çekir və taqsırını boynuna alır, eyni zamanda bu məsəleyə baxılarkən onun ləkəsiz keçmişinin nəzərə alınmasını xahiş edir.

İzahatı yazarkən Raufun bircə narahatlılığı var idi, özü də lap ilk cümlələrdən, o da “kolleksiya” sözü sarıdan. Yadına sala bilmirdi ki, bu sözün düz yazılışı necədir. Amma tezliklə yaxşı bir

çıxış yolu tapdı; həmin sözü hər dəfə bir cür yazdı; gah bir, gah da iki "l" hərfi ilə. Qoy müstəntiq elə fikirləşsin ki, o huşsuzdur.

Koridorda gəzişmək Əsgərovun düşmüşdü; yarım saatın içində kişi əməlli-başlı dirçəlmışdı, rəngi-ruhu da üstünə gəlmışdı. O, iki qatlanmış kağız vərəqlə üzünü yelləyə-yelləyə içəri girib təəccüb-lə gülümseyərək soruşdu:

— Qurtarmısız? — Rauf yalnız indi Əsgərovun xırda, iti dişlərini gördü. O, doğrudan da tülükyə oxşayırmış, amma məkrli, hiyləgər tülükyə yox, şən tülükyə. — Qol da çəkmisiz? Ay-ay-ay, bu axı sənəddir. — O, Raufa her vərəqin altına qol çəkdirdi. — Bax, belə. Heç nəyi gizletməmisiz ki?

— Nə təhər olub, hamisini elə də yazmışam, — deyə Rauf vərəqləri ona uzadaraq cavab verdi. — Mən sizdən bir şey xahiş eləmək istəyirəm... Bəlkə keçən dəfəkini qaytarasız mənə?

Əsgərov başa düşmədi:

— Nəyi deyirsiz?
— O kağızı deyirəm də, hər şeyi inkar elədiyim ifadəmi.
— Bekara işdir. — Əsgərov əlindeki vərəqləri göstərib: — Əsas budur, — dedi. — İndi oxuyaq görək, burda nə uydurmuşuz.

Birinci səhifəni o, çox tez oxudu: gülümseyə-gülümseyə, amma ikinci səhifənin ortalarında sir-sifəti dəyişməyə başladı, az vaxtda əvvəlki gülüşün yerini təəccüb ifadəsi aldı. O, kağızları bir qırğaq qoyub gözünü Raufun üzünə elə zillədi ki, elə bil Rauf səmimi ifadə əvəzina, ona anonim məktub sırmışdı və özü də bu məktubda onun arvad tərəfdən en yaxın bir qohumunun əxlaqsızlığı bütün təfsilatı ilə təsvir olunurdu. O, barmağı ilə vərəqləri göstərib:

— Bu nədir? — dedi. — Çürik buynuz, diş ağrısı... Biz axı bayaq sizinle bir saat səmimiyyətdən danışdıq. Elə deyil? Bəs siz nə yazmışız bura? Məni elə salmışız? Lazım deyil. Mən ancaq zahirən sadəlövh adama oxşayıram.

Rauf özünü saxlaya bilməyib qışkırdı:

— Nə danışırsız? Ələ niyə salıram sizi? Nə təhər olub elə də yazmışam hər şeyi. Daha nə isteyırsiz?

— Kərgədan nədir, ay yoldaş? Kərgədanın nə dəqli var bizim söhbətə? Sizinleyəm. Yoxsa elə bilirsiz, buradakılar uşaqdır, konfetlə başlarını azdırırsız? Nahaq, çox naqaq. Bir şey çıxmaz bundan.

Rauf başa düşə bilmirdi müstəntiq nə isteyir ondan? Amma bir şey aydın idi ki, Əsgərovun əsəbləri sim kimi tarıma çəkilib. Belə vaxtda Rauf özünü ələ alsa, üstünlük onun tərəfinə keçər.

— Bir dəqiqli qulaq asın mənə, — deyə Rauf səsinin tonunu aşağı saldı. — Burda nə isə bir anlaşılmazlıq var. Gəlin, əsəbiləşmədən aydınlaşdırıraq: siz məni nəyə görə çağırmışız bura? Kərgədana görə. Dündür, ya yox?

Əsgərov telefonun dəstəyini qaldırib:

— Bu saat hər şeyi aydınlaşdırıraq, — dedi. — Kərgədanların məsələsini də, hələ desəz fillerinkini də, timsahlarnı da... Bu saat... — Hansı nömrənise yiğib gözlədi. — Əsgərovdu danışan. Şahidlər gəliblər? Göndərin yanına. Əvvəlcə avtomobil müfəttişlərini. — Dəstəyi yerinə qoysa. — Bayaq siz mənə deyəndə ki, hər şeyi etiraf eləmək isteyirsiz, düzü, mən camaati işindən-güçündən ayırib bura çağrıma peşman olmuşdum. Amma indi görürəm ki, yox, düz eləmişəm. Bu dəqiqli şahidlərlə üzləşdirəcəyəm sizi. Etirazınız yoxdur ki?

— Nə təhər məsləhətdir. Amma orda heç bir şahid-zad yox idi. — Bu sözlər birdən çıxdı Raufun ağızından, özü də bilmədi necə oldu, yəni dediyinin fərqi vərmədi. Görünür, Əsgərovun özünü qəribə aparması onu çasdırmışdı.

Əsgərov dinməz oturub gözlərini qapıya zilləmişdi, qaşqabağı yer süpürürdü. Nəhayət, qapı açıldı, otağa avtomobil müfəttişi geyimində üç nəfər daxil oldu: biri zabit idи, ikisi isə serjant. Onlar salamlashıb stola yaxınlaşdırılar. Rauf oturub laqeyd-laqeyd baxırdı və hələ başa düşə bilmirdi ki, bu avtomobil müfəttişlərinin onun məsələsinə nə dəqli var?!

Əsgərov zabitə müraciət edib dedi:

— Zəhmət olmasa, verdiyiniz ifadəni bir də təkrar eləyin.
— Baş üstə. Avqustun 13-dən 14-ə keçən gecə bizi, yəni mən və bu iki serjantı — Bağırovu və Qədirlini təcili Şix yoluna çağrımlıdılar; avtomobil qəzası baş vermişdi. Saat 4.40 dəqiqlidə işimizi qurtarıb şəhərə qayıdırıq, Bayılda heyvanxananın yanından keçəndə gördük ki, AQU 31-30 nömrəli bir "Jıquli" maşını dayanıb orda...

Əsgərov əlinin işaretisi ilə zabiti saxlayıb Raufa müraciət elədi:

– Sizinki imiş o maşın?

Rauf güldü:

– Vallah başa düşe bilmirəm bu nə komediyadır? Yarım saat bundan əvvəl bütün bunları sözbəsöz yazdım sizinçün və siz də oxuduz.

– Ola, çox gözəl, – Əsgərovun gözlərinə elə bil təzədən yavaş-yavaş ışıq gəlirdi. – Deməli, müttəhimlə şahidin ifadələri bura qədər düz gəlir. – Üzünü zabitə tutdu:

– Davam edin.

– Sürücü maşının yanında dayanmışdı.

Əsgərov yenə şahidin sözünü kəsdi.

– Axı siz nədən bildiz ki, sürücüymüş o, bəlkə elə özgə adam-mış maşının yanında duran?

– Özgə adam küçə fenerinin altında dayanmış maşının yük yerini açıb yanında durmaz, durmağı bir yana qalsın, hələ üstəlik yoldan öten avtomobil müfettişləri ilə salamlasın. – Zabitin özü razi qalmışdı bu məntiqi neticesindən; mənalı-mənalı serjantlara baxdı. – Həm de üzü tanış gəldi mənə!

Əsgərov başını yırğaladı.

– Mən sizinlə bir elə də razı deyiləm, hər şey ola bilər. Amma yaxşısı budur, gəlin boş yere mübahisə eləmeyək. Sürücünü gör-səz, tanıyarsız?

– Budur, oturub burda – Zabit başının işaretisi ilə Raufu göstərdi.

– İçeri girəndə, məncə, biz görüşdük.

Əsgərov Raufdan soruşdu:

– Siz avqustun 13-dən 14-ə keçən gecə Dövlət Avtomobil Müfettişliyinin işçilərini – leytenant Almazovla serjant Bağırov və serjant Qədirliyi orda görmüşdüz?

– Görmüşdüm də, salamlaşmışdım da.

Əsgərov dərinden köks ötürdü – qarşında çox ağır və xoşagol-mez işi olan adamlar ancaq belə köks ötürürler – diqqətlə Raufa baxıb bir an susdu və nəhayət, yenə Almazova müraciət etdi:

– İndi isə, vətəndaş şahid, sizin verdiyiniz ifadənin ən mühüm hissəsinə keçirik. Yadınızda saxlayın ki, yalan və ya bilə-bilə düz verilməyen ifadə üstündə siz qanuna görə məsuliyyət daşıyırsınız. Avqust ayının 13-dən 14-ə keçən gecə istintaq altında olan vətən-

daşın heyvanxanadan uğurladığı qiymətli heyvan barədə size nə məlumdursa, danışın.

Almazov qürurla dedi:

– Mən öz ifadəmə görə cavab verməyə həmişə hazırlam. Bu işdə mənim heç bir şəxsi marağım və heç bir xeyrim-zadım yoxdur. O ki, qaldı heyvanın qiymətli olub-olmamağına, ömründə nə almışam, nə də satmışam, bilmirəm. Və ümumiyyətə, mən o gecə heç bir heyvan görməmişəm. Gördüyümü deyə bilərem. Sürücü AQU 31-30 nömrəli maşının açıq yük yerinin yanında durmuşdu və elində də quş tutmuşdu.

– Nə quş?

– Necə yəni nə quş?

– Hər quşun öz adı var, – deyə Əsgərov səbirli izah elədi.

– O gecə 31-30 nömrəli maşının yük yerində nə quş idi – qaz idi, hinduşka idi, toyuq idi, yoxsa ördek idi, nə idi?

– Bilmirəm. Ancaq onu görə bildim ki, iri quş idi.

Quş söhbəti ortaya çıxan dəqiqlikən Rauf başladı kədərlili-kədərli başını yırğalamağa. Amma bir müddət oturanların heç biri bunu görmədi. Nəhayət, o dilləndi:

– Dağa-daşa salmayın özünü, indi daha məsələ aydın oldu mənə. Görüm lənətə gəlsin o quşu, nə isteyirsiz onun barəsində soruşun, deyim size.

– Axır ki, düşdü yadınıza! – Əsgərov sünü surətdə onun yaddasına heyran olduğunu bildirdi. – Rusların yaxşı bir sözü var: “luçse pozdno, çem nikooqda”. Deməli, şahidin verdiyi ifadədən məlum oldu ki, quşu siz özüňüz əlavə nə deyə bilərsiz?

– Mən quş-zad oğurlamamışam. – Raufun səsi elə bil quydandan çıxırdı. – Yoldaş Əsgərov, mən heç oğruya oxşayıram?

– Bəs mən, – deyə Əsgərov əsəbi halda qışkırdı. – Bəs mən heç müstəntiqə oxşayıram? – O, yerində qalxdı, əllərini yanına salıb dik durdu; Allah boy paylayanda, deyəsən yatıb yuxuya qalıbmış, son dərəcə balaca idi boyu. Armud saplağı kimi nazik boynu başını elə bil zorla saxlayırdı zəif bədənenin üstündə. Ümumiyyətə, Əsgərovun görkəmi çox orijinal idi, xüsusən də ki, başı: onun iri, palaz qulaqları başına görə ən azı iki dəfə böyük idi. – Oxşayıram?

Rauf "yox" deməyə məcbur oldu, çünki həqiqətən də kabinetdəki bütün canlı və cansızların arasında müstəntiqə oxşamayan yalnız onun özü idi: I dərəcəli hüquqşunas Dəmir Əsgərov.

— Öğər şahidin verdiyi ifadə ilə razılaşmırırsa, deyin, yazım protokola. — Müstəntiqin səsi yumşalmışdı.

Onun danişqlarının hamısı düzdür, amma mən o quşu oğurlamamışam. O özü baqajnikə girmişdi, mən də onu ordan çıxartmalı oldum.

Əsgərov Raufa şahidləri göstərdi.

— Görürsüz, gülürlər, düzü, elə mənim də gülmeyim gelir, amma iş başında gülmek olmaz. Deməli, siz deyirsiz ki, o quş — yaxşı-yaşlı fikir verin, ev quşu deyil ha o, azadlığa öyrənmiş çöl quşudur — gecə vaxtı zorla sizin maşına soxulurmuş, eləmi?

— Beli. — Rauf inadla Əsgərova baxdı. — O, baqajnikə girmişdi, mən də onu ordan çıxardıb bayra atmalı oldum.

— Vətəndaş Almazov, — müstəntiq yenə milis zabitine müraciət etdi, — xahiş eləyirəm yadınıza salın, siz müttəhimi görəndə o ney-ləyirdi, quşu maşından bayra çıxarırdı?

— Xeyr, — Almazov başını yırğaladı. — Biz görəndə quş onun elində idi.

— Yəni siz onun quşla əlbəyaxa olduğunu görməmisiz? Bəlkə uzaqdan yaxşı ayırd eləyə bilməmisiz?

— Biz bu yoldaşın lap yanından ötüb keçdik, amma elə bir şey görmədi. O bizimlə salamlaşdı, biz onun salamını aldıq, vəssalam.

— Düzdur, amma elə ki, siz uzaqlaşdır, mən onu küçəyə atdım, — deyə Rauf izah elədi. — Mən maşını sürüb getdim, o isə elə orada da qalmışdı.

Almazov müstəntiqin sualını gözləmeyib təəssüfle dedi:

— Daha orasını biz görmədi. Görseydik mütləq deyərdik.

Əsgərov qarşısındaki qovluqdan bir neçə yazılı vərəq çıxardı, guya elə belə, öteri:

— Məndə burda süpürgəcilərin də ifadəsi var, — dedi.

— Onlar saat beşdə, sizdən vur-tut on-on beş dəqiqə sonra işe çıxıblar. Quşa-zada rast gəlməyibler orda.

— Yaxşı, buna mən neyleyim? — Rauf məyus-məyus Əsgərova baxdı. — Allah bilir, hara uçub gedib. Yoldaş Əsgərov, mən ömrüm-

də belə quş görməmişdim, dəhşətli bir şey idi. Başa düşə bilmirəm, niyə axı siz ona görə bu qədər narahat olursuz?

— Elədir, həqiqətən qeyri-adi quşdur, — deyə Əsgərov razılaşdı.

— Nə bayquşdur, nə də ki, yarasa, gündüz quşudur, amma di gel ki, gecənin bir yarısı ayılır, çıxır quşxanadan bayira, özü də qapını dalınca örtüb cəftəsini də vurur, sonra yolu tapıb təpə aşağı cığırla düşür küçəyə və tamamilə təsadüfi olaraq, bu vaxt açıq qalmış baqajnikə soxulmaq qərarına gelir. Düz demirəm?

— Əlbəttə, siz inanmaya bilərsiz, amma mən özüm onu maşının yanında görəndə mat qaldım. Yaxşı axtarılsa, məncə, təpədə onun izini de tapmaq olar.

Əsgərov avtomobil müfəttişlərinə baxıb gülümsədi.

— Afərin. Gör, o gecə bərk yağış yağdığını nə yaxşı yadındadır, demək istəyir ki, elə yağışdan sonra iz tap görüm, necə tapırsan. Var, iz var, bu da şəkli, amma quş ləpəri deyil, sizinkidir, ölçüsü 43-dür. — O, saatına baxdı. — Bəlkə şahidləre sualınız var?.. Yaxşı fikirləşin. Deməli, yoxdur. Onda yazırıq ki, şahidlərə sualınız yoxdur. Gedə bilərsiz. Cox sağ olun.

Rauf hərəkətsiz oturmaqdan keyimiş ayaqlarını çətinliklə düzəldib yerindən qalxdı, amma Əsgərov saxladı onu.

— Siz qalın. Şahidləri buraxıram, — dedi və əlini telefonə uzatdı.

— Mən getməliyəm. Saat ikiyə müşavirəmiz var, mən mütləq iştirak eləməliyəm.

Əsgərov gülümsəyib təəssüfle:

— Məni gerek bağışlayasınız, — dedi. — Bu gün qurtarmalıyam bu işi. Özünüz görürsüz ki, size görə mən hətta nahara da çıxmadım. Yaxşı yadına saldız, bu saat xahiş eləyərem bizi buterbrod və çay getirərlər.

Əsgərov nə qədər dilə tutdusa da, Rauf yeməyə el vurmadi. O, çayını içir və buterbrodları iştahla bir-bir içəri ötürən həmsöhbətinə kədərli-kədərli qulaq asırdı. Axırıncı buterbroda girişməzdən əvvəl Əsgərov Raufa xəberdarlıq elədi:

— Siz öz ayağınızla uçuruma gedirsiniz, mehv eləyirsiz özünüzi?

Başqa vaxt olsayıdı, Rauf nəhəng buterbrod dağının 3-4 dəqiqənin içində Əsgərovun qarnına necə köcdüyünə maraqla tamaşa eləyirdi. Özü də ki, müstəntiq çox aydın və fasılısız danişirdi. Rauf

ona qulaq assa da fikri başqa yerde idi; çalışırdı ki, nə isə yaxşı bir şey yadına salsın, amma mümkün olmurdı. Çünkü o yaxşı şeyin kiminlə, hansı hadisə ilə bağlı olduğu ona məlum deyildi. Xatirələr bir-birinə qarışıp sürelə xəyalında hərəkət etirdi.

— Siz öz ayağınızla uçuruma gedirsiz, məhv eləyirsiz özünüüzü, — deyə Əsgərov bir də təkrar eledi. — Bir fikirləşin, görün sizin ifadələriniz prokurora, ən çox da hakimə necə təsir bağışlayacaq. Əvvəlcə siz her şeyi inkar edirdiz, hətta gecəyarı heyvanxanaya getməyinizi də. Sonra boynunuza aldız ki, heyvanxanada olmusuz və nə bilim kərgədən çürük buynuzu əziyyət verirmiş, sizə də kolleksiyiniz üçün kərgədan buynuzu lazımmış və sairə. Hə, yeri gəlmışkən, soruşmaq istərdim, kolleksiyiniz heç olmasa baba tırmış?

— Pis deyil, — Rauf könülsüz cavab verdi.

— Düzü, buynuz kolleksiyası barədə birinci dəfədir eşidirəm. — Əsgərov axırıncı buterbodu nimçədən götürdü. — Yadıma düşdü, biz sizinlə, demək olar ki, qonşuyuq. Mənziliniz böyükdümü?

— Üç otaqdır.

— Cəmi-cümlətəm?

— Niye “cəmi-cümlətəm”, — Rauf gülümsədi, — azdır məgər? Əməlli-başlı mənzildir.

— Neçə nəfərsiz? Siz, arvadınız və iki də uşaq: uşaqlar böyümüş olar. Yəqin ki, mebeliniz də var. Mənziliniz əlli kvadratmetrdir?

— Əlli səkkiz, — Rauf dərhal dəqiqləşdirdi.

Əsgərov təəccübə:

— Kolleksiyınızı bəs necə yerləşdirmisiz? — soruşdu. — Hər halda, marka deyil, filan qədər buynuzdur: ceyran, kəl, maral, daha nə bilim nə buynuzları. Yəqin ki, xeyli yer tutur, hə? Məmnuniyyətlə baxardım sizin kolleksiyanıza. Deyirəm elə indi gedək, tamaşa eleyək.

“Qır-saqqız kimi nə yapışib”, — deyə Rauf fikirləşdi və özünü məcbur eləyib zorla gülümsədi:

— Belə mən bağda saxlayıram onları.

— Elə men də bu saat o barədə fikirləşdim. Getdik! Həm də təmiz hava alarıq özümüzün. Açıq üstünüzdə deyilsə, eyibi yoxdur, maşınlayıq, yolumuzu evdən salariq, götürərsiz. Nədir, yoxsa getmək istəmirsiniz?

— Gah deyirsiniz bir dəqiqə də vaxtinız yoxdur, gah da boş bir seyə görə şəhərdən çıxmaga razısız. Başa düşmürem sizi.

— Mən də sizi başa düşmürem, — Əsgərov qaşlarını çatdı.

— Adətən, kolleksiyaçılar adam axtarırlar ki, öz kolleksiyalarını göstərsinlər, amma siz istəmirsiniz. Mənim bir dostum var, butulkaya yiğir, aydın məsələdir, boşunu yox, dolusunu, cürbecür içki butulkalarını. Bir də görürsen ki, gecə vaxtı zəng vurub — “tez elə, gel, sənə aləm bir şey göstərəcəyəm”. Deməli, romdan, cindən, ya da nə isə başqa az təpişən importni içkilərdən keçib əline. Özü də öldür onu, birini açmaz... Siz, yəqin utanırsınız? Nahaq. Niye utanırsız axı, kolleksiya deyilən şey baxmaqdan ötrüdü. Onda ki, cürbecür buynuzlar ola. Getdik?

— Yox, — Rauf bir an duruxdu, — bilirsiz, düzü, mən getməliyəm — işim var. Bir də ki, axı, ailəli adamam mən.

Əsgərov gülümsədi:

— Məncə, siz zarafat eləyirsiz. Sizin kolleksiyiniz-zadınız yoxdur və heç vaxt da olmayıb. Elə deyil?!

— Nə dəxli var, olub, olmayıb? Yəni bu elə bir mühüm məsələdir, onsuz keçinmək olmur?

— Niye olmur, çörək deyil, su deyil, — deyə Əsgərov razılışdı onunla. — Mənim bir dostum var, o ömründə heç nəyin kolleksiyasını toplayıb eləmeyib, hətta eyninə kostyumun da həmişə bir cürünnü alır — eyni bir fasonda, eyni bir rəngdə. Nə olsun — tamamilə normal adamdır, o da ailəlidir. Mən hətta sevinirəm sizin yerinizi ki, nə yaxşı kolleksiyiniz-zadınız yoxdur. O buynuz deyirsiz ey, yiğmiş olsaydım eger, inanın mənə, gününüz-güzəranınız olmayacaqdı onların əlindən — nə evdə, nə də bağda... Bax, indi hər şey aydın oldu mənə, başa düşdüm ki, o çürük buynuz nəyinizi lazımmış sizin.

— Neyimə lazımmış? — Rauf çox təəccüb elədi, çünkü Əsgərovdan belə fərasət gözləmirdi.

— Gözdən pərdə asmaqcığın, əsas məsələdən diqqəti yayındırmaqcığın. — Bunu deyib Əsgərov ürekdən güldü. — Düz demirəm? Məqsədinizsə başqa imiş. Elə deyil? Quş imiş məqsədiniz.

— Siz də elə yapılmış bu quşun quyruğundan. — Rauf lap az qalmışdı barmagını gicgahına aparıb bursun, son anda birtehər saxladı özünü. — Üç saatdır məni sarsaq bir quşun üstündə saxlamısız burda. Vallah, başa düşə bilmirəm, nə istəyirsiz məndən?

Cavab vermek əvəzinə Əsgərov fikirli-fikirli saatına baxdı və əlini telefona uzatdı. Elə bu vaxt telefon zəng çaldı.

— Gəlib? Ötürün gəlsin yanına. — O, əlnini qırışdırıb, gözlərini yumdu və təxminən bir-iki dəqiqə beləcə dinməz-söyleməz oturdu: baxan deyərdi, bu adam nə isə çox ciddi bir məsələ baredə düşünür, daha qəti ağlına gelməzdi ki, çirkin bir quşun fikrini çəkir. Taqqılıt eşidilən kimi o, cəld durub qapıya getdi: gələn cavan bir qadın idi, Əsgərov onu güllerüzlə qarşılıyb Raufla düz üzbeüz oturdu. Rauf heyvanxananın müdürü Aliyə xanımı o saat tanıdı.

Təzə qonağın gelişinə Raufun münasibəti, necə deyərlər ikili idi: bir tərəfdən o ehtiyat eləyirdi ki, heyvanxananın müdürü onu taniya bilər və onda gəl bu Əsgərovun cəncəl suallarından yaxanı qurtar görün, nə təhər qurtarırsan, o biri tərəfdən isə Aliyə xanım-dan lənətə gəlmış o quşun — ya ölüsünün, ya dirisinin — onunçun ferqi yox idi — heyvanxananın ərazisində tapılmağı xəberini eşitmək ümidində idi.

Aliyə xanımın oturmağı ilə sual verməyi bir oldu:

— Nə xəber var ondan, bir şey öyrənə bilmisiz? — O çox həyəcanlı idi.

— Hələ ki, yox, — deyə Əsgərov sakit cavab verdi. — Hələlik biz onun itməsində birbaşa əli olan adamı tapmışıq. — O, başının işarəsilə Raufu göstərdi.

Aliyə xanım heyrətlə Raufa baxa-baxa soruşdu:

— Mən inkar eləmirəm, ola bilsin ki, o quş mənim günahım üzündən heyvanxanadan qaçıb, — deyə Rauf ləyaqətlə boynuna aldı və o saat da dəqiqləşdirdi: — qismən mənim günahım üzündən. Amma mənim onu aparmaq fikrim yox idi. Elə bir iyrənc quşu mən neyləyirəm axı?

Aliyə xanım əllərini bir-birinə vurub:

— Kivi qaçıb? — dedi. — Düz demirsiz. — O, Əsgərova tərəf çevrildi. — Kivi çox sakit, mehriban quşdur, demək olar ki, lap ev quşudur. Axır günler heç öz yeşiyindən çıxmırıldı. Biz hətta yemi də elimizdə verirdik ona.

— Kivi, kivi, — deyə Əsgərov məmnuniyyətlə təkrar etdi. — Mən ha çalışırdım, yadıma sala bilmirdim onun adını. Niyə bəs son vaxtlar o ağırlaşmışdı, yuvasından çıxmırıldı? Xəstələnmişdi?

— Allaha şükür, xəstələnib eleməmişdi. Kivi çöl quşudur, qəfəsde çox nadir hallarda törəyib artır. Dünyada cəmi bir neçə belə hadisə məlumdur. Bizim kivi, isə — bu yerde Aliyə xanım qürələnib qıpqırmızı qızardı, — yumurtlamağa hazırlaşırı. Bir-iki günə yumurta qoymalı idi. Bu, zooloq-alimlərin və ümumiyyətlə, bütün elmi ictimaiyyətimizcün böyük bir hadisə olacaqdı.

— Əgər o belə nadir quşdursa, onda bəs niyə siz onu köhnə heyvanxanada, özü də boş qəfəsde saxlamışdır? — Rauf bu suali ilə Əsgərovun səyini başqa səmtə yönəltmək istəyirdi. — Hətta məni orda vahimə basırdı, təsəvvür eləyirəm yaziq quş tək-tənha nə çəkirmiş.

Aliyə xanım üzünü Əsgərova tutub:

— Bütün quşları, o cümlədən erkek kivini də biz yeni heyvanxanaya köçürmüştük — deyə Raufun sualına çox quru cavab verdi. — Kivinin isə biz qəsdən onun alışığı şəraitdə saxlamışdıq. Çünkü yumurta qoymaq ərefəsində son dərəcə həssas əsəb sistemi olan bu quşa təzə yer mənfi təsir göstərə bilərdi. — O, qəzəblə Raufa baxıb soruşdu: — Heç olmasa deyin görüm, sağıdır o?

— Nə bilim. Axırıncı dəfə mən onu o gecə görmüşəm.

— Sonra yadına düşdü bəlkə, — deyə Əsgərov müdürü sakit elədi.

— Əvvəlcə bizim dostumuz, ümumiyyətlə, her şeyi unutmuşdu. Amma bu gün səherdən bəri çox şey yadına düşüb: heyvanxanaya getməyi, kərgədan da...

Aliyə xanım Raufa elə heyrətlə baxdı ki, o üzünü yana tutmalı oldu.

— Sağlamdır, bizim ikimizdən də sağlamdır. — Əsgərov müdürin sualını gözlərindən oxumuşdu. — Dözdür, bu haqda arayışımız hələ yoxdur, amma məhkəməyə belə bir arayış mütləq təqdim olunacaq...

“Dəli sənin özünsən” — deyə Rauf ürəyində onun cavabını verdi və fikirləşdi: — “Çox qəribədir, axı necə olub ki, bu başdanxarab bir neçə gün bundan əvvəl birinci dəfə rast geləndə suyu şirin, qəşəng bir qadın kimi görünüb mənim gözünmə?”

— Deməli, siz təsdiq eləyirsiz ki, kivi çox nadir quşdur, elemi? — Əsgərov istədiyi cavabı almaqçın Aliyə xanıma bu sualı verdi.

— Bəli, son dərəcə nadir quşdur. Həmyerlisi kiseli pələng kimi az tapilandır. Kiseli pələngi, ümumiyyətlə, heç axtarmağına dəyməz, mənasız işdir.

Rauf özündən çıxdı:

– Nə pələng? Mən pələng-zad görüb eləməmişəm: nə kisəli, nə kisəsiz. – Ona elə gəldi ki, pələngin də oğurlanmağında onu günahlandırmış isteyirlər. – Heç dəxli var, deməli, indi nə vəhşi heyvanınız qaçıb, ya da, üzr isteyirəm, gəbərib, murdar olub – hamısını mənim üstümə yixacaqsız?

Əsgərov maraq qarşıq bir heyretlə Aliyə xanıma baxdı və Aliyə xanım başa düşdü ki, pələng məsələsini mütləq aydınlaşdırmaq lazımdır.

– Mən demək isteyirdim ki, kisəli pələng bir növ kimi yoxa çıxıb, yəni qalmayıb yer üzündə. Qırıb qurtarıblar onu. Kivi isə hələ var, amma çox az qalıb. Bu quşları qırmızı kitaba salıblar, onları öldürmək ən ağır cinayətlərdən hesab olunur və beş ilə kimi həbs cəzası düşür onu öldürən adama.

– Yaxşı ki, biz Yeni Zelandyada yaşamırıq, – deyə Əsgərov gülümsədi. – Bundan başqa, onu öldürməyi də hələ ki, sübut olunmayıb. – Əsgərovun Yeni Zelandyadakı qəribə qanunlara mənfi münasibəti Raufun ürəyindən olsa da, bu münasibətin ifadə tərzi, onun qılıqə girməyi heç xoşuna gəlmədi. – Siz kivi haqqında çox maraqlı danışırsınız. Amma mənə bir şey aydın deyil – əger bu belə nadir quşdursa, onda, görünür bahadır da? Bəlkə əksinə, nadir olmasına baxmayaraq, ucuzdur; ya da quyruqsuz pişik kimi və ya misalçın, qara kök kimi, lap su qiymətindədir?

– Ona verilən valyutaya bir vertolyot almaq olardı. – Aliyə xanım çox obrazlı cavab verdi, amma bu cavab Əsgərovu qane etmədi.

– Çox qeyri-müeyyən cavab oldu, – o ağız-burnunu büzdü və demək olar ki, eyni vaxtda Raufa göz vurub gülümsədi. – Vertolyotla vertolyotda fərq var. Mənə itmiş əmlakin dəqiq qiyməti lazımdır. Arayış şəklində.

Aliyə xanım fikirli-fikirli:

– Günü sabah çatdıraram size, – dedi. – Başa düşmürəm, axı kivi onu aparanın nəyinə lazımdır?

– Mən də başa düşmürəm, – deyə Rauf onun sözünə qüvvət verdi.

Əsgərov barmaqlarını stolun üstündə oynadıb, mənalı-mənalı gülümsədi:

– On il ərzində bu kabinetdə mən nələr eşitməmişəm, nələrin şahidi olmamışam, odur ki, mən sizə bunun yüz cür izahını verə bilərəm.

Yeri gəlmişkən, sizə bir əhvalat danışım, o da quşla bağlıdır. İki il bundan əvvəl əlimə bir iş gelib çıxdı. Deməli, cavan adamdır – baxırsan, özü də zahirən əməlli-başlı normal adamdır – Şixov tərəfdə xəlvət bir yer tapıb özüne qu quşu ovlayır; quşlar ki, cənuba uçanda gəlib burdan keçirlər – öldürür onları. Onun başında biz yüzdən artıq qu quşunun baş-ayağını, sür-sümüyüni qazıb çıxartdıq. Soruşuram ondan: sənin ova rəsmi icazən var, vəhşi ördəkdir, qazdır, nə bilim, qaşqaldaqdır buyur vur, qu quşu neyinə lazımdır, özün də yaxşı bilirsən ki, cinayətdir bu? Mənə nə cavab versə yaxşıdır? – Əsgərov oğlanın cavabını məmənuniyyətlə xatırlayıb, dodaqlarını yaladı. – Görün nə deyir! Deyir, düzdür, qu quşunun eti dadlıdır, amma qazınkı daha ləzzətlidir, di gəl hər dəfə qu quşu yeyəndə, bilirdim ki, məndən başqa bir kişi, nə qədər pulu olur olsun, onun etindən dada bilməz. Qabaqlar ancaq padşahlar yeyirdi qu quşunu. Aliyə xanım, size nə oldu? – Rəngi qaçmış qadının göz yaşaları oturduğu yerdəcə yanaqlarından axırdı.

“Quşdan ötrü ki, bu arvad özünü bele öldürür, yaxın bir qohumunun pis xəbərini eşitsə, görəsən neylər? – Rauf istədi bunu təsəvvürüne gətirsin, bir şey çıxmadı – Hə, möhtərəm Əsgərov yoldaş, indi sizə aydın oldumu, bizim üçümüzdən kimin başı xarabdır?”

Elə bu vaxt Aliyə xanım hiçqırı-hığqırı Əsgərovdan soruşdu:

– Deyirsiz, yeni bu da kivini yeyib?

Rauf əvvəlcə bu sözə tekəbbürle gülümsədi, çünki fikirləşdi ki, belə bir cəfəngiyata əhəmiyyət verməyinə dəyməz, amma gördü, yox, Əsgərov da baxışı ilə ondan cavab gözləyir, onda təkid elədi ki, elə bu saat, təxirə salmadan götürüb bir bəhanə ilə zəng vursular onun arvadına və öz qulaqları ilə eşidib əmin olsunlar ki, Rauf quş etini – nə ev quşunun, nə də çöl quşunun etini – heç dilinə də vurmur.

Əsgərov qəleminin düyməsini basıb:

– Əla, elə belə də yazarıq, – dedi. – Deməli, ümid eləyək ki, quş sağ-salamatdır.

– Bilirsiz, mən indi nə barədə düşünürəm? – deyə Rauf Aliyə xanım gedəndən sonra soruşdu.

Əsgərov yazısını yaza-yaza fikirleşmədən cavab verdi:

- Bilirom. Ya mənim barəmdə, ya da quş barədə. Düzdür?
- Təxminən. Mən sizin barənidə, öz barəmdə və gələcək haqqında düşünürəm, heyvan barədə yox. Başa düşürsüz məni?

Əsgərov yazısını saxladı və gözünü Raufa zillədi.

- Hələ ki, hər şey aydındır.

- Bir az bundan əvvəl məsələ agah oldu mənə - iş Aliyə xanımdadır, açar onun əlindədir. Məni düz başa düşün, mən sizin səlahiyyətinizi qəti şübhə altına alıb-ələmirəm, dediyim odur ki, bu qadın bədbəxt adamdır, yəqin onun nə əri var, nə də uşağı var, ele ona görə də bir dənə qotur quşun üstündə qatıb aləmi bir-birinə, sakit ola bilmir. Demək bir az pis də çıxır, amma burada daha kənar adam yoxdur, baxırsan - qadındır, di gəl ki, çox üzü istəyirəm, inek iyidir, yoxsa pələng iyidir, nədir - bilmirəm, birtəhər iy gəlir ondan.

Əsgərov Raufun Aliyə xanım barədəki fikri ilə mübahisə etmədən, guya ele belə - yeri gelmişkən balaca bir düzəliş verdi, daha doğrusu, formal bir arayış:

- Ailəsi var onun.

- Dəxli yoxdur, dəli, ipləmənin biridir. - Rauf bayaqkı təhqirin əvezini çıxırdı. - Görmediz, nə təhər aparırdı özünü?! Bunları mən niyə deyirəm, sözümüz canı nədir? Gəlin, ikimiz birlikdə aydınlaşdırıraq məsələni, görək nə olub. Heyvanxanadan bir quş itib, düzdür?

- Bəli, düzdür. - Əsgərov təsdiq elədi. - Sizin taqsıınız üzündən importlı kivi itib. Özü də, bu kivi çox bahalı quşdur.

- Məgər mən danıram ki, mənim taqsıım üzündən itib?! Əsla danıram. - Rauf Əsgərovun son sözlərini sürətlə beyninin süzgəcindən keçirib belə qərara gəldi ki, başlamağınə yaxşı başlayıb, dalını davam etdirmək lazımdır. - Yaxşı, nə olar, gəlin bir çıxış yolu tapaq. Məgər məni mühakimə eleməklə quş tapılacaq? Yoxsa, dövlət bir xeyir görecək bundan? Bax, siz ağıllı bir adamsız, özünüz deyin, mənim işlərim korlananda, sizin könlünüüz bəlkə xoş olacaq? Əger olacaqsa, mən razı, işi bağlayın, verin məhkəməyə. Mənimcün həqiqətən maraqlıdır ki, görüm, o bədbəxt qadından savayı kimə lazımdır bu?

- Bəs indi siz nə təklif eləyirsiz? - deyə Əsgərov çox qısa soruşdu və Rauf bu vaxt onun gözlərində canlı bir maraq və intizar gördü.

O, müsahibinin sözlerinə xəyalən düzəliş verdi: "Hə" yox, "neçə".

Əlbəttə, müstəntiqin kabinetinə belə səhbətlərin bir elə də münasib yer deyildi, amma Rauf, Əsgərovun simasında hər şeyi başa düşən bir adam göründü və getdikcə bu qənaətə gəlirdi ki, onunla açıq danışmaq olar. Rauf arif adam idi, lazımlı adamlarla dil tapmağa görkəmli bir mütəxəssis sayılırdı.

Rauf səhbəti gümrah bir səslə yekunlaşdırıldı:

- Ən böyük müdriklik çox sade həqiqətlərdə üzə çıxır. - Bu fəlsəfi kəlamdan sonra Rauf hiss elədi ki, daha məqamdır, mətləbə keçmək lazımdır. - Siz işi bağlayırsız, mən də quşun pulunu nağd ödəyirəm, qəpiyinə kimi, iki min manat, vəssalam.

Əsgərov gülümsəyərək etiraz elədi:

- Axı heyvanxanadan hələ heç arayış gəlməyib ki, quş neçəyə alınıb. Bu iki min rəqəmi hardan çıxdı?

Rauf xəsis adam deyildi, pul sarıdan da qəti korluğunu yox idi. Onun fikrincə, pul maddi nemətlərin və insan əməyinin simvolundan daha çox faydalı bir ixtira idi. Amma bütün bunlara baxmayaraq, Əsgərovun suali onun xoşuna gəlmədi.

Rauf fikirləşdi: "Bu ya qiymət qaldırır, ya da utandığından özünü giçliyə qoyur".

- Əger siz onu görsəydiz, - o, köksünü ötürdü, - ona heç iki min manat da verməzdiz. Arayış deyirsiz. Kim tərtib eləyir arayışı? Müdir. O da götürüb ağlına gələni yazacaq ki, nə bilim bu quş heç quş deyil, filandır, beşməkandır, linkor təyyarələrdən də bir beş manat bahadır. Onun sayaqlamağını özünüz eşidirdiz də. Düzünə qalanda, size mənim şəxsi hörmətim var, ona görə iki min təklif eləyirəm. Hörmətimə və simpatiyama görə. Götürün, can sağlığıyla, könül xoşluğuya xərcleyin.

"Əvvəla, get dişinin karonkalarını dəyiş, qızıl elətdir", - əlbəttə, bunu Rauf ürəyində məsləhət gördü müstəntiqə.

- Daha doğrusu, səhv ələmirəmsə, bu iki min manatı siz mənə təklif eləyirsiz? Necə deyərlər, bağışlayırsız?

- Xirdalamağın nə mənası var? Götürün, məsələni də xətm eləyin getsin.

Əsgərov qovluğu açıb ora öteri bir nezər salandan sonra soruşdu:

- Gərek ki, siz 8 nömrəli üzüm mehsulları təchizatı idarəsində işləyirsiz? Eləmi?

—Beli, orda işleyirəm. — Rauf o saat başa düşdü ki, Əsgərov bununla nə demək istəyir və bu onun xoşuna gəlmədi, — acgöz adamlardan zəhləsi gedirdi.

— Mənə siz üç min də verə bilərdiz, axı, hər halda quşcuğaz sizin taqsınız üzündən itib. Nədir ki, verə bilərdiz də, hə? Lap dörd də verə bilərdiz. Heç ruhunuz da inciməzdi. Düz demirəm?

— İş siz deyən də elə bir iş deyil, dəyməz o qiyəmetə. — Rauf gülümseyib güzəştə getdi. — Yaxşı! Eyibi yoxdur, qoy iki min yarım olsun. Amma bir şərtlə: mənim adım bu işdə heç yerli-dibli olma-yacaq. Danışdıq?

Əsgərov oturub maraqla baxırdı ona.

— Sizə məlumdur ki, vəzifəli adamlara iş başında rüşvət verənin cəzası nədir? — Bunu o, çox ciddi soruşdu.

Rauf məzəmmətlə:

— Gözləməzdim, — dedi və qəlbindəki nifrət hissini boğaraq, onunla mehriban danışmağa çalışdı. — O, nə sözdü. Heç kim sizi məcbur elemir, istəmirsiz — götürməyin, yox, əger azdırsa, — “azdırsa” sözünü o, xüsusi vurğu ilə dedi — deyin... Uzaq başı biz də göbələk deyilik, yerdən çıxmamışq, o qədər dost var, tanış var. Özü də mənə xox gəlməyin, mən qorxan oğlanlardan deyiləm.

— Mənim sizi qorxutmaq fikrim yoxdur. — Əsgərov ciyinlərini çekdi. — Sadəcə, xəbərdarlıq elemək istədim ki, bilesiz, sizin mənə bayaqkı təklifiniz ən ciddi cinayətlərdən sayılır və səkkiz ildən on beş ilə kimi işi var.

— Elədir, amma çox nadir hallarda bundan bir şey çıxır. — Rauf yumorunu işə saldı. — Bilirsiz, rüşvət işi ki, var, sevgililərin ZAQŞ-dakı qeydiyyatına bənzəyir — şahidsiz kəbin kağızı etibarlı deyil. Gəl indi şahid tap görüm, hardan tapırsan?!

Əsgərov onunla nezeri mübahisəyə baş qoşmadı, əlini uzadıb stolun siyirtməsində gizlətdiyi maqnitofonun düyməsinə basdı və Rauf öz səsini eşidəndə donub qaldı, bütün səhbətləri lente yazılmışdı, o, Əsgərova açıq-aşkar onun həyat şəraitinin bir qədər yaxşılaşdırmağı təklif etdi.

— Bu da şahid, — Əsgərov maqnitofonu söndürdü. — Amma bu lazımlı olmayacaq mənə, çünki sizi rüşvət üstündə məsuliyyətə cəlb etmək fikrində deyiləm.

Raufa onun sözlerinin mənası o saat çatmadı, dili dolaşa-dolaşa soruşdu:

— Onda bəs niyə yazmısız? — O, sualının cavabını, təxmini olsa da, bildirdi.

— Mənim bir dostum var: uşaqlıqda biz onunla bir yerdə böyüdümüşük, bacarıqlı, gözəl mühəndisdir, amma bir qəribəliyi var: özü ağıllı-kamallı adam ola-ola “Neftçi” kimi zəif komandanın azarkeşidir. İyirmi beş ildən çoxdur ki, tutulub bu azara. Bilirsiz, o neyləyib? “Neftçi”nin ən parlaq qəlebələrini — ele qəlebələri də ki, barmaqla saymaq olar — yazüb maqnitofona. Herdən bir düyməni basıb, qulaq asır özüyün, nə təhər, məsələn, iyirmi il bundan evvel Əlekber Məmmədov “Torpedo”nun qapısına əla bir qol vurub, ya da “Neftçi” çoxdan dağılıb getmiş heyətdə “Ararat”ı necə darmadağın eləyib. Mən də onun təsiri altına düşmüşəm. Mənə rüşvət təklif olunan lent yazılarını yiğib saxlayıram, bir növ, kolleksiya düzəldirəm. Təqaüdə çıxanda oturub qulaq asacağam özümçün və təsəvvürümə gətirəcəyəm ki, bu verilən pulların onda birini alsayıdım, men necə varlı adam ola bilərdim. — O, gülümşədi və metal dişləri Raufu lap ciyrəndirdi. — Odur ki, buna görə mən sizi məsuliyyətə cəlb eleməyəcəyəm. Bilirəm ki, qanunu pozuram, amma eleməyəcəyəm. Çünkü belə-belə şeylər adamı əsas işdən yayındır. Onda gərək apardığın bütün maraqlı, vacib işlərin özünü bir qırğıq qoyub, ancaq rüşvetle məşğul olasan.

Rauf başa düşdü ki, qas düzəltdiyi yerdə vurub gözünü də çıxardıb və nə qədər gec deyil, səhvini düzəltməlidir. Bunun da yeganə yolu özünü Əsgərova elə göstərməkdir ki, guya o, dediyi sözün peşmançılığını çəkir:

— Səhvimi sidq-ürekli boynuma alıram, əlbəttə, mən çox nahaq yere sizə elə bir təklif elemişəm.

— Niyə nahaq yere? — deyə Əsgərov razılaşmadı. — Sizin təklifinizin özü də bir etirafdır. Bu hərəkətinizlə siz cinayət işlətdiyiniz, düzdür dolayısı ilə, amma, hər halda, təsdiq eləyirsiz.

— Ne deyirəm, eyibi yoxdur. — Rauf ayağa durdu. — Mən gedib məsləhətlesərəm dostlarımıla, onların içində tanınmış hüquqşünələr da var! Bəlkə bir çıxış yolu axtarış tapdıq. Sağ olun.

— Hüquqşünəsi siz kameraya yanınızça çağırtdıra bilərsiz, buna yüz faiz ixtiyarınız var. Əlbəttə, müəyyən olunmuş günlərdə və saatlarda. — Əsgərov ayağa durub əllərini stola dirədi və gülümseyə-

gülümseyə Raufa baxdı. – Özünü yenə elə aparırsınız ki, guya elədiyiniz cinayətin nə dərəcədə ciddi olduğunu başa düşmürsüz. Amma naħaq yere.

Rauf bir istədi ona cavab versin, amma susdu. Ona görə yox ki, fikrini deyişdi, ya da çətin idi onunçün danışmaq – yox, birdən sadəcə olaraq o, harda olduğunu və səhbətin nə barədə getdiyini bùsbütün unutdu. O dayanıb düz Əsgərova baxırdı və gözlərini ondan heç cür çəkə bilmirdi. İçəri çağırılmış milisionerə verilən göstərişlərdən Rauf bir kəlmə də eşitmirdi və ona evə zeng vurmağı təklif etəyəndə də o saat başa düşmədi ki, ondan nə istəyirlər. Məhz indi uzun müddət əzablı yorucu təşəbbüslerdən sonra, o, axırı başa düşdü ki, ilk dəqiqlik Ələsgərov ona nəyi xatırladırmış və bunu anlayan kimi, qəlbini dərhal dəhşətli bir qorxu və təlaş bürüdü. Milisionerin müşayiəti altında o, ensiz uzun koridorla gedə gedə, Əsgərovun sıfetinin eyni olan o müdhiş balığın alışib yanan gözlərini, dəmir dişlerini, parıldayan pulcuqlarını təfərrüati ilə xatırlayır və bu yaxınlarda ona əzab verən gecə qarabasmasının dəhşətini, indi artıq yuxuda yox, real vəziyyətdə, bütün varlığı ilə hiss etəyirdi.

Məhkəmə iki həftədən sonra oldu. Əvvəlcə hər şey yaxşı gedirdi. Hiss olunurdu ki, məhkəmə üzvləri Raufa qərəzsiz yanaşırlar. Hakimin hər iki tərəfində oturmuş xalq iclasçıları – xalça fabrikindən gelmiş gənc toxucu qız və rayon poliklinikasının can həkimi, hətta hərədən ona elə gəlirdi ki, onların baxışlarında bir rəğbet hissi də var. Başı dazlaşmış müləyim sıfətli kök hakim isə şahidlər və heyvanxananın müdürü ifadə verəndə bir neçə dəfə özünü gülmədən zorla saxladı. Hətta prokurorun tələbi ilə müttəhim, yəni Rauf quşun ona hücumu sehnəsini təfərrüati ilə göstərəndə bərkədən piq-qıldı da. Amma o saat utandı və bu yersiz gülüşünü öskürəyə چevirib öz hərəkətini məhərətlə malaladı və qəhqəhə çəkib gülüşən camaati nizam-intizama çağırıdı.

Tənəffüsə çıxanda Rauf çalışırdı, zala baxmasın, çünki, bilirdi ki, Xalidə ilə Kamil də oradadırlar. Arifin məsləhəti ilə ailənin o biri üzvlərinə deyilmişdi ki, Rauf təcili ezamiyyətə gedib.

Raufun gətirildiyi otaq sərin idi, amma onunla üzbeüz oturmuş Arif nədənsə tez-tez tərini silirdi. Onlar nahar eləmədilər. Arif

dəhlizə çıxıb tanış bir vəkildən xahiş elədi ki, üç-dörd şüşə su alıb gətirsin.

O, Raufla demək olar ki, danışmırı. Elə ilk görüşdə araları dəymişdi. Ailəsinin arzusu və Raufun özünün razılığı ilə Arif rəsmi olaraq onun vəkili teyin olunmuşdu. Elə həmin gün işlə tanışlıqdan sonra Arif açıq səhbət eləməkçün Raufun yanına gəldi. Onun gəlisi nə Rauf açıq-aşkar sevindi, ürək-dirək, qayıçı üçün ona minnədarlığını bildirib, heyvanxanaya gecəki səfərini bütün təfərrüati ilə ona danışdı. Arif də oturub elə qulaq asdı ki, elə bil birinci dəfədir eşidir bu əhvalatı. Axırda isə Raufdan xahiş elədi, ona açıq desin ki, quşu niyə ogurlayıb, nəyinə lazımdır onun bu quş?

Rauf özünü birtəhər elə alıb:

– Mən sənə axı, elə bu saat dilimlə dedim ki, heyvanxanaya niyə getmişdim, – deyə təmkinlə onun yadına saldı.

– Başa düş, əzizim, bu, ittihamın ən əsas maddəsidir, bəs səndən mən nə soruşum?

– Mən o Əsgərova yorulmuşdum deməkdən ki, quş məsələsinə heç bir dəxlik yoxdur. Tutduğundan əl çəkirdi bəyəm? Hərlənib-fırlanıb bir də soruşurdu... Sən axı, Əsgərov deyilsən! – Raufun hırslı baxışına davam gətirməyib Arifin çənəsi əsdi. – Düzünü de görüm, sən mənə inanırsan, ya yox?

– Yaxşı, əsəbileşmə, Arif dostunun üzünə baxmadan cavab verdi. – Tutaq ki, quşu sən ogurlamamışan, tutaq ki, elə o özü qaçıb... Onda heç olmasa, məni başa sal görüm, sənin kimi abırlı, sanballı bir adam... – o, qarışındakı vərəqlərə baxdı, – hanı o? Hə... Gecə-yarısı hasardan xəlvəti aşıb, Bakı dövlət heyvanxanasının erazisinə niyə girib? Nə məqsədə? Özü də, əvvəla, cinayət töredilən gecə bu adam, onun özünün və başqalarının verdiyi ifadələrə görə, sərxoş-zad da olmayıb; ikincisi isə, işdəki tibbi arayışdan aydın görünür ki, hər cəhətdən sağlam adamdır, heç bir ruhi xəstəliyi-zadı yoxdur... Yaxşı, tutaq ki, elə sən bu hoqqanı buynuza görə çıxartmışan. Onda de görək hara qoymusan onu və sənin nəyinə lazımmış o?

– Sən elə bilmə ki, mən etibar eləmirem sənə, – Rauf kədərlikədərli gülümşədi, – yox, bunun mənası yoxdur. Mən sənə onda da, indi də düzünü deyirəm, mənə buynuz lazımdı, buynuz!

– İnanıram, sən ora buynuzun getmişən, amma məhkəmədə səndən mütləq soruştacaqlar ki, neyndirin buynuzu?! Sən də, mütləq, bir söz tapıb deməlisən, başqa yolun yoxdur!

— Yaxşı, tutaq ki, bir söz tapıb dedim. Axı bunun nə xeyri mənə? Soruşuram səndən, bunun mənə nə xeyri?.. Sənə qulaq assam, bilirsən axırı nə olar?.. Axırı o olar ki, tələb eləyərlər, buynuzu qaytarım. Mənim indiki vəziyyətimdə — o, əli ilə dəmir barmaqlıqlı qapını göstərdi, — bu lap fəlakət olardı. Onsuz da quşunitməyi mənim üstümdədir.

— Bəs indi neyləyək? — deyə Arif stolun üstündəki kağız-kuğunu yiğışdırı-yığışdırı soruşdu. — Mən axı, müdafiəm nəsə, əsaslı bir şeyin üstündə qurmaliyam!

— Fikirles də, vəkil deyilsən?!

— Fikirləşirəm, deyirəm yaxşısı budur nə qədər ki, gec deyil, bu işdən imtina eləyim.

Rauf elə bil yatmışdı, birdən ayıldı:

— Ay sağ ol, afərin, —dedi. — Axırı ki, insaniyyətdən, nə bilim, alicənablıqdən dəm vurmağı bir qırğa qoyub, əsl sıfətini göstərdin. Düz eləyirsen, Raufun işləri eyilib, məqamdır! — O, Ariflə çox saymaziana, başı ilə sağollaşdı; heç tərpənmədi də yerindən. Onun qayıdacağına Raufun zərrə qədər də şübhəsi yox idi. Yanılmamışdı.

Arif elə sabahı günü sehər tezdən gəlib çıxdı və o vaxtdan da bir vəkil kimi hər gün Raufa baş çəkməyə başladı. Amma Rauf bilirdi ki, bu gəlış-gedişin faydası yoxdur. İştintaq qurtaran kimi idarələrinin hüquq məsləhətçisi Qorxmaz Gürcüyev onun yanına geldi. Bu Qorxmaz uzun illər idi ki, onların idarəsi ilə başqa təşkilatlar arasında yaranan irili-xirdələ bütün münaqişələri müvəffəqiyətə yoluq qoyurdu. O, dəqiqəbaşı dönüb dala baxa-baxa — bu onun adəti idi — Raufa tapşırı ki, qəti darixmasın, özü məşğul olacaq hər şəyle. Düzdür, hakimlə bir elə yaxın tanış deyildi, amma ona da mütləq bir yol tapacağına söz verdi. Onun fərasətinə Raufun şübhəsi olmasa da, işini möhkəm tutmaq, Qorxmazı şirnikləndirmək üçün ondan xahiş elədi ki, pul sarıdan özünə korluq vermesin, nə qədər lazımdır, gen-bol xərcləsin. Və çox keçmədi, Qorxmazdan xəberlər gelməyə başladı, amma bu xəberlər içinde ürəkaçan bir şey yox idi.

Məhkəməyə bircə gün qalmış isə Qorxmaz onun yanına gəlib möglubiyyətini etiraf etməli oldu. Rauf onu ömründə bu vəziyyətdə görməmişdi, başı üstündə durmurdu, elə hey o yan-bu yana hərlə-

nirdi, üzünü də tamam tük basmışdı. Həmişə sərrast danışan Qorxmazın indi dili topuq çalırı. Onun dediyindən belə məlum olurdu ki, çox etibarlı, nüfuzlu yoldaşlar hakimə təsir göstərməyə, gözlənilən sərt hökmün mətnini heç olmasa, bir neçə kəlmə Raufun haqqında xoş söz eləvə eletdirib onun canını şərti işlə birtəher qurtarmağa çalışıblar, amma bir şey çıxmayıb.

Rauf gözəl başa düşürdü ki, bütün bunlar Əsgərovun amansız fealiyyətinin nəticəsidir. Ona görə də Qorxmaz hakimin qorxaqlığını işin özünün qeyri-adiliyi ilə izah eləmək istəyəndə, acı-acı gülümşədi, amma bir söz demədi, mübahisə yeri deyildi.

Məhkəmənin yekun iclası prokurorun çıxışı ilə başlandı. Tənəffüsden sonra dərhal prokurora söz verilməsi, Raufun fikrincə, yaxşı əlamət idi, bu onun ürəyindən oldu. Çünkü o, bilirdi ki, nahardan sonra adamların böyük əksəriyyətinin kefi kökəlir, ürəyi yumşalır və ətrafdakılara da xoş bir söz demək keçir könlündən. Amma əynində son dəbət tikilmiş gözəl kostyum olan 27-28 yaşlı bu yaraşlıqlı cavan prokuror nəinki Raufun ümidiğini doğrultmadı, əksinə, hətta öz çıxışı ilə ona çox iyrənc təsir bağışladı.

O, əvvəlcə çox nəzakətlə, ədəb-ərkanla başladı: gülümseyərək dedi ki, hələ məktəbi təzə bitirib, hüquq fakültəsinin ilk kurslarında oxuduğu vaxtdan Arif Götçaylı kimi təcrübəli və istedadlı vekilin məharətinə, biliyinə heyrandır və onun bugünkü çıxışını eşitməseydi, uzun müddət də heyran olacaqdı, lakin hörmətli vekil bir az bundan əvvəl müttəhimin hərəketlərini az qala adı, qərəzsiz bir nadinçlik kimi qələmə verməyə çalışanda, illərlə yaranmış o gözəl təəssüratı öz eli ilə vurub dağıtdı.

Prokuror dedi ki, onun fikrincə, müttəhim öz şəxsi xeyri üçün əxlaq normalarını tapdalamaqdan çəkinməyən cinayetkarlardandır. Bu gənc karyeristin düşüncə tərzinə dərhal nüfuz edən Rauf başa düşdü ki, onu heyvanxanaya vurulmuş ziyan hər şeydən az narahat eləyir. Onun atılıb düşməyi, belə bələqətlə mənəviyyatdan, əxlaqdan dəm vurmağı öz savadımı, paklığıni gözə soxmaqdan ötürür; Raufun hesabına xal yiğmaq istəyir. Rauf bunu dərhal hiss elədi, amma hiss eləmeyinin nə faydası? — bu ona heç nə vermirdi. Arvadının və kənar adamların yanında oturub özü haqqında belə təhqicəramız sözlər eşitmək çox ağır idi. Prokuror çıxışının ortasında

məhkəmənin katibindən quşun fotosəklini oturanlara göstərməyi xahiş elədi və dedi ki, belə bir nadir quşun oğurlanması neçə-neçə alimin işini yarımcıq qoyub, elmə çox böyük ziyan vurub.

Prokuror Rauf haqqında yarım saat da bu cür danışandan sonra üzünü hakimə tutub, Cinayət Məccələsinin iki müvafiq maddəsinə əsasən onu beş il həbs cəzasına məhkum etməyi tələb elədi.

Raufun əvvəlcə danışmaq fikri yox idi, amma prokurorun nitqi onu elə qəzəbləndirmişdi ki, hakim ondan sözü olub-olmadığını soruşanda, dərhal başını tərpədib danışmaq istədiyini bildirdi. O, ayağa durdu, amma o saat danışmadı; prokurorun qapiya tərəf getdiyini görüb özünü itirmişdi, sanki birdən-birə deyəcəyi bütün sözlər yadından çıxmışdı. Yavaş-yavaş iradəsinin zoruna özünü ələ aldı, nəhayət, sixıntı tamam çəkilib getdi və Rauf danışmağa başladı:

– Baxın! Siz bir ona baxın! – Öz səsi özünə yaman gur gəldi, sonra öyrəndi ki, demə, doğrudan da çox bərk danışırımsı, hətta Xalidəyə elə gəlmiş ki, o, mikrofona danışır. – Görüsüz çıxıb gedir! Məhkəmə necə qurtaracaq, ne hökm çıxaracaq, onunçun heç bir əhəmiyyəti yoxdur, beş il qazamata saldırmaq istədiyi insanın taleyi də onu qəti maraqlandırmır! – Hamı prokurora tərəf döndü. Prokuror qıpqırımızı qızardı və durduğu yerdəcə donub qaldı. O, hakimə baxdı – yəni bu nə deməkdir, hakimə mütəhimin nə deyəcəyini gözləyirdi, çünkü Rauf hələ bir şey deməmişdi.

Prokuror keçib yerinə qayıtmaga xeyli vaxt sərf elədi; bu dəqiqələrin hər biri ele bil Raufun ürəyindən bir tikan çıxarırdı. İndi o, məmnuniyyətlə vaxtin uzanmağını istəyirdi.

– Möhtərəm prokuror yoldaş, görünür, beş ilin nə demək olduğunu bilmir. Beş ilə adamlar institut qurtarıb ali təhsil alırlar. Beş ilə böyük-böyük şəhərlərə su kəməri çəkilir, hətta müharibənin özü cəmi dörd il davam eleyib, bu möhtərəm prokuror yoldaş isə arvadı, uşağı, ailəsi olan bir insani, nə az, nə azacıq, düz beş il müddətinə qazamata salmaq isteyir. Nəyə görə? – Rauf zala göz gəzdirdi, gördü ki, ona diqqətlə qulaq asırlar. – Soruşuram sizdən, nəyə görə? Hətta şəkildə de görünür ki, bu nə qartaldır, nə də tovuz quşu, çox murdar, iyriñc bir quşdur, amma ona bir ətək pul verib alıblar; özü də valyuta veriblər. Bəs bu cinayət deyil, dövlətin pulunu götürüb atasan çöle, nə var, nə var qotur bir quş alıram, sonra da ona xaricdən yem

götirdirdəsen: onu da valyutaya?! Bizim möhtərəm prokuror yoldaş deyir ki, mən onu yemişəm! Böhtandır! Məgər bizdə acliqdır ki, mənim kimi bir adam əline nə keçdi yesin? Tutaq ki, elə men yemişəm onu. Buna görə məni beş il qazamata salmaq lazımdır?.. Düzü, məettəl qalmışam ki, belə bir cavan adamı prokuror qoyublar. Axı o, nə görüb hələ? Heç nə, həyat nədir, xəberi yoxdur. Onun yaşıdları dünyanın o başında BAM tikir, elektrik stansiyaları tikir, dənizdən neft çıxarır, o isə institutu qurtaran kimi şəhərin lap mərkəzində işə düzəlib, prokuror olub ki, adamları nahaqdan qazamata bassın. Hələ yoxlamaq lazımdır görək, o bu işə necə düzəlib və kim düzəldib! – Axırıncı cümləni Rauf qısa fasilelərlə, yavaş-yavaş tələffüz elədi və ona göre də onlar ayrı cür sesləndi. – Sonra da ki, yoldaşlar, siyasi cəhətdən savadlı olmaq lazımdır, qəzet oxumaq lazımdır. Gəlin fikirləşək görək bütün bu iş kimin xeyrinədir, kimlərin göydəndüşmədir? Məni oğurluqda ittiham eleyəndən sonra, o quş barədə mən hər şeyi öyrəndim. Onun adı kividir, özü də Yeni Zelandyada yaşayır. O quşlardan orda o qədərdir ki, nə deyim, bəzi pintlə evlərdəki tarakan qədər... Ordakıların günü qaradır onların əlindən, gecələr evlərə soxulub, yeməli nə gördülər, oğurlayırlar. – Rauf məhkəmənin üzvlərinə baxdı. – Ordakılar eşitsələr ki, o quşun üstündə günahsız bir insana beş il iş verilib, bizim baremizdə nə fikirleşərlər?! Soruşuram, nə fikirleşərlər?!

Sözlər özləri hardansa axıb gelir, yağ kimi Raufun dilinə yatırıldı. O, danışır və danışdıqca da hiss eleyirdi ki, onun hər sözü dərhal ürəklərə yol tapır, şüurlara həkk olunur, o görürdü ki, bütün zal diqqətlə ona qulaq asır və nə qədər danışsa qulaq asacaq. Bu, nə isə yeni, ona qətiyyən tanış olmayan bir hiss idi. Yalnız uşaqlıq çağlarında yuxuda uçduğu zaman buna bənzər bir hiss keçirirdi; qorxu qarışq sevinc hissi.

Rauf çıxışını qurtarıb oturdu. O, gözləyirdi ki, indi kimsə – ya hakim, ya prokuror, kəskin danışlığı üçün onu məzəmmət eleyəcək, amma eləmədilər. Arahişa sükut çökmüşdü. Hakim iclasçılarından piçılıtlı ilə nə isə soruşdu və sonra Raufa müraciət elədi:

– Siz özünüzü günahkar sayırsınız?

Sual o qədər gözlənilməz idi ki, yegane düzgün cavab onun ağlına o saat gəlmədi. Nəhayət, o, özünü ələ alıb ucadan, qətiyyətlə:

– Bir tərəfdən baxanda, hə, o biri tərəfdən isə, yaxşı-yaxşı fikirləşəndə, əlbəttə ki, yox, – dedi və hakim gözlerini yumub başını ağır-agır tərpətdi; yəni o, hər şeyi məhz Raufun istədiyi kimi başa düşdü.

Məhkəmədə heyecanlanmış Raufu salondakıların öhdəsinə buraxıb məşvərətə getdi. Raufa elə gelirdi ki, indi salonda əsasen onun təessüfunü çəkən, üreyiyanan adamlar oturublar. Elə bu məqamda onun fikrini təsdiq edirmiş kimi hardansa ofisiant Sabir peyda oldu, müttəhimlər kürsüsünə yaxınlaşış mühafizəçi əsgərin etirazına baxmayaraq Raufun əlini bərk-bərk sıxdı və dedi ki, bu çıxışdan sonra onun necə igid, kişi adam olduğunu bir daha öz gözü ilə gördü.

Bununla belə, əlbəttə, Raufun heç bir ümidi yox idi ki, qəfil üzə çıxmış bu natiqlik istedadı məhkəməyə təsir edə bilər və ona bərət qazandıras. Lakin o, hələ də eyforiya vəziyyətində idi və arvadının ona necə mərhəmət qarşıq bir heyranlıqla baxdığını görəndə, bu halı daha da gücləndi. Rauf özünü saxlaya bilməyib Arifdən soruşdu ki, onun çıxışı hakime təsir edə bilərmi? Ona təskinlik verməyə isə Arifin ürəyində zərrə qəder işiq tapılmadı. Rauf qəti qərara gəldi ki, dostu ya son dərəcə paxıl, ya da qanacaqsız adamdır; vəkillik də ki, onun heç yanından da keçməyib. Rauf bir də fikirləşdi ki, vaxtile hüquq fakültəsindən getməkdə, görünür, səhv eləyib.

Məhkəmə salona qayıdanda hamı ayağa durdu. Bu vaxt prokuror da hardansa, böyükdən çıxdı və sifetindəki pərtlikdən Rauf başa düşdü ki, onun sözü keçməyib. Hakim məhkəmənin hökmünü oxudu: hökmə əsasən Rauf əmək koloniyasında saxlanması şərti ilə iki il həbs cəzasına məhkum edilir və iki yüz manat məbləğində cərimə olunurdu.

İlk günlər Raufa xüsusən ağır gəlirdi, amma yeni hayat terzinə bir qədər alışandan sonra, oradakı münasibətlərə, qayda-qanuna başqa cür baxmağa öyreşdi, hətta bir para şeyleri tədricən bəxtinin getirməyi kimi qiymətləndirməyə başladı. Məsələn, bəxti elə onda getirmişdi ki, onu qohumlarının yaşadığı şəhərin yaxınlığındakı islah əmək koloniyasına işə göndərmişdilər və hələ üstəlik bəxti ikiqat getirmişdi ki, həbsxananın bağına qulluq eləməkçün baş bağbanının köməkçisi vəzifəsinə təze dustaqların içinde yaşına,

zahirinə və agronomik təhsilinə görə müdürüyyətin tələblərinə uyğun gələn cəmi bircə adam tapıldı – bu da Rauf oldu. İş ağır deyildi, yaxşı havalarda hətta lezzət eləyirdi adama və belə bir cəhəti də var idi ki, işləyə – işləyə bir də görürdün, özündən asılı olmayaraq dünya barədə, həyat barədə, hərdən bir də lap öz barəndə dərin düşüncələrə dalmışan.

* * *

O, Ariflə iki aydan sonra görüşdü: vəkili çox açıqlı idi və bunu gizlətməyə çalışmadı da.

Arifin qaş-qabağı əvvəlcə Raufun xoşuna gəlmədi, amma oturub ona qulaq asandan sonra, gördü ki, əsəbileşməyə haqqı var. Arifin getirdiyi xəbər, həqiqətən də, yaxşı xəbər deyildi; Raufa qarşı yeni cinayət işi qaldırılmışdı – “xalxin qəbrini təhqir eləmeyi” üstə. İttihadçılar – Şeyda Qəzenfər oğlu Məmmədzadənin qohumları, dəllillərlə sübut eləyirlər ki, Rauf dostu Sabirle pul qoyub adam tutublar və həmin adam da onların alçaq niyyətini həyata keçirib, götürüb rənglə və hekkak qəlemi ilə qəbrin üstündəki yazını elə dəyişib ki, sağlığında özünün kişilik ləyaqəti ilə yalnız Şüvələnda deyil, Bakının başqa kəndlərində də tanınan Şeyda Qəzenfər oğlu Məmmədzadə guya qadın olub, özü də o məşhur balıqçı Qəzenfər kişinin yox, hansısa bir Beylərin övladı imiş. Bu, həm də Şeyda Qəzenfər oğlunun dine, Allaha inanan, son dərəcə namuslu bir qadın olan rəhmətlik arvadı Almaz xanımın ləyaqətinə və nehayət, sağ Məmmədzadelerin hamısına təhqirdir.

Arif təccübə:

– Bilmirəm, nə olub sənə, dalbadal bu nə hoqqadır çıxarırsan? – dedi. – Axı niyə belə eləmisən?

– Bir dayan görüm, heç Şeydadən da kişi olar? – Rauf çəşib qalmışdı. – Qabaqlar bu adla mən iki-üç nəfər tanıyırdım, hamısı da arvad idi. Yox, əzizim, bu arvad adıdır!

– Senin, heç demə, ən adı şeylerden xəbərin yoxmuş. Hansı kənd adamından soruşsan sənə deyər ki, İzzət, Şövkət, Şeyda həm kişi adı ola biler, həm də qadın adı. – Birdən Arif gözünü dostunun

düz gözüne zillədi. – Olar, olmaz – bunlar bir yana, sənin axı, nəyinə lazımdır gedib özgənin qəbrini düzəlddirirsən?

– Lazım idi mənə, – deyə Rauf könülsüz cavab verdi. – Sonra başa salaram səni.

– “Sonra” – yəni nə vaxt?

– Bir il doqquz aydan sonra. Burdan çıxanda, hər şeyi başa sallam sənə, onda özün görərsən ki, lazımmış idı.

– İndi daha məlum deyil, sən bir də nə vaxt çıxacaqsan burdan.

– Arif burnunun altında donıldandı. – Bir iş almışan, ikinci məhkəmənin nəticəsi ona görə çox ağır ola bilər. Ondan xəberin var?

– Yaxşı, nə kömək eləyə bilərsən mənə? – Rauf lap ruhdan düşmüşdü və Arif bunu hiss etdi.

– Deyəsən, bir şey düzəlir yavaş-yavaş. Çalışıram şüvəlanlı tanışlarının vasitəsilə Şeydanın qohumlarını yola getirim, gedib şikayətlərini geri götürsünlər. Əvvəl-əvvəl eşitmək istəmirdilər, heç yaxın buraxmırıldılar, az qalmışdı üstümə yumruq qaldırsınlar, amma indi yumşalıblar bir balaca. Deyəsən, inandıra bilmışəm onları ki, burda heç bir qərez, düşməncilik ola bilməz... Sənin indiki vəziyyətini de danışdım onlara: onun da təsiri oldu. Odur ki, sən çox fikir eləmə, Allah kərimdir, axırı yaxşı olar.

Qalan vaxtı onlar iş barədə danışmadılar, oturub cavanlıqlarını xatırladılar və birdən Raufun bugünkü söhbətin təsirindən kövrəmiş qəlbine qəribə, anlaşılmaz bir narahatlıq, həzin bir kədər çökdü.

Arif lap axırdı, çıxıb gedəndə, qapıda ayaq saxlayıb:

– Sən mənə bir sual verəydin gərək, – dedi, – amma vermədin. Sabir haqqında sən heç nə soruştmadın. Yazıçı möhkəm sixmişdilar. O özünü kişi kimi aparırdı. Bütün günahı öz üstünə götürürdü, amma gec idi, iş içdən keçmişdi, hamı bilirdi ki, Sabir dostu Raufun arzusunu yerinə yetirməkçün qəbri bərpa elətdirib.

Rauf qıpqırmızı qızardı:

– Mənim heç ağlıma da gəlmədi ki, onun veziyəti pis ola bilər. Sən axı Sabirin adını elə belə, ötəri çəkdi...

Günler yaman ləng keçib gedirdi. Bunun da əsas səbəbi, görünür, qayğıların yeknəsəqliyi idi: ağacların, kolların dibini yumşalt, su ver, alaq vur və sairə, nə bilim, bu cüre xırda-para işlər. Rauf bağbanlığın bir neçə əsas şərtini tezliklə öyrəndi və artıq üç ayı

tamam olanda ona ayrıca sahə verdilər, o da qazandığı təcrübəni bu sahədə vicdanla tətbiq eləməyə başladı; səriştəsi o qədər artmışdı ki, hətta tekbaşına encir ağaclarının bəhəsiz budaqlarını kəsirdi. Niyəse o, birdən-birə zireyə düşmən kəsildi, səlahiyyətdən istifadə eləyib onu da zərərlə alaq otlarının cərgesinə saldı və bağlı zəhləsi gedən bu bitkinin kollarından temizləməyə girdi.

Kökündən dərtib çıxartdığı kolları əvvəlcə sərib qurudar, sonra bir yerə toplayıb axşamüstü işin axırında yandırardı. Gur ocağın göyə qalxan dil-dil alovu və tüstüsünün iyi onda xoş xatirələr oydur. Raufun fikrini dağdırıldı...

Rauf özünün düzəltdiyi balaca skamyada oturub qırvıla-qırvıla alışib yanın quru kollara baxıb özü üçün həzz alanda nəzarətçi Həsən ona yaxınlaşdı. Həsən sağlam kəndli balası idı, milis məktəbinə əla qiymətlə bitirib Raufdan il yarımla əvvəl bura gəlmişdi, Cavanlığına baxmayaraq, Həsən öz işinə çox ciddi yanaşırıdı; heç nədə, heç kimə – hətta özünə də güzəştə getmirdi və elə ona görə də köhənə, təcrübəli işçilərdən olan, daxili xidmet nizamnaməsini əzbər bilər böyük nəzarətçi Cəfer Məmmədzadənin az bir vaxtda etimadını qazanmışdı. Belə deyirlər ki, südlə gələn sümüklə çıxar, odur ki, yetkin kamil adamlar belə öz xasiyyətinin zəif cəhətlərindən heç də həmişə yaxa qurtara bilmirlər və bu məlum həqiqət Həsən kimi perspektivli mütəxəssisin Raufla rəsmi tanışlığından sonra bir daha aydın oldu. Onun zəif damarı, ilk baxışdan sezilməsə də, o saat gözə çarpırdı. Cəfer Məmmədzadə növbətçi iclaslarının birindən sonra Həsəni kabinetində saxlayıb, nizamnamənin mühüm maddələrinən birini əzbərdən dedi və bununla da ona xatırlatdı ki, vəzifə başında olan adam şəxsi rəğbetindən və ya nifretindən asılı olmayaraq, ayrışçılık etməməli, hamiya bir gözə baxmalıdır.

Həsən öz taqsısını atmadi boynundan, amma kabinetdən çıxandan sonra Raufa da münasibətini qətiyyən dəyişmədi. Yenə də əvvəlkı kimi, onu görəndə yerində dik qalxıb ədəb-ərkanla salam verir, söhbət əsnasında ona müraciət eləyəndə adının yanında “dayı” sözünü işlətməyi heç vaxt yadından çıxartmırı. Raufun özü də Həsənin onunla belə rəftarına şübhə ilə baxır, bunu dolamaq kimi başa düşür və imkani daxilində onunla az-az görüşməyə çalışırı. Amma xeyli sonra o, inandı ki, bu, yalnız və yalnız Həsənin ona ehtiramından irəli gəlir və bunu da Rauf öz aləmində gənc nəzarətçinin sanballı, ləyaqətli

adamları tanımaq bacarığı ile izah elədi. Rauf özü də yavaş-yavaş Hesenə mehr salırdı; imkan düşəndə görüşürdü, bir böyük kimi hal-əhval tuturdu. Rauf, ümumiyyətlə, söhbətcil adam deyildi, amma onun da öz üstünlükleri var idi, danışanda həmsöhbətinin rəğbətini qazana bilirdi. O, əvvəlcə söhbətin mövzusunu müəyyənləşdirir və heç vaxt da bu mövzudan kənara çıxmırı, yeri düşəndə isə ehtiyatda olan hazır zarafları ilə onu bezəyirdi. Bir cəhətə Rauf xüsusi fikir verirdi; bəzən yerlərə, məsələn, qayınatasığında acıdıl, bədxah adamlar olurdu, çalışırkı ki, belələri ilə söhbətdə mücerrəd mühakimelərə, felsəfi mübahisələrə keçməsin, necə deyərlər: "Arığın qoruqda nə işi var, vurub qıçın sindirsinlar".

O, həftədə iki-üç dəfə Hesenlə söhbət eləyirdi, onda da öz danişq tərzini əsasən gözləyirdi, amma hərədən görürdün olmurdu, çünki gənc nezarətçi ağıllı sözə, müdrik kəlama qiymət verən dilləyicilərdən idi və Rauf da yavaş-yavaş onun bu ehtiyacının təsiri altına düşüb yüksək bəşeri məsələlərdən dəm vururdu.

Adətən o, Hesenin suallarına o saat düzgün cavab tapırdı, bu cavablarını da hər dəfə öz şəxsi həyatından getirdiyi misallarla əsaslaşdırırdı, amma hərədən də elə olurdu ki, bir məsləhətə neçə gün vaxt sərf eləyirdi, çünki başdansovdu olmazdı, onun verdiyi məsləhət gərək cavan oğlanı büdrəməyə qoymayayıdı, işində, ailə həyatında ona yol göstərəydi. Rauf danişdinqca hiss eləyirdi ki, onun hər sözü, hər kələməsi Hesenin beynine həkk olunur və o, bundan həzz alırdı. Belə bir hissi o, ilk dəfə məhkəmədə keçirmişdi, amma heç o zaman qəzəbin, incikliyin və ilahidən gələn gücün təsiri ilə elədiyi o dahiyanə çıxışından Rauf bu qədər məmənun qalmamışdı.

— Axşamınız xeyir, Rauf dayı. Sizinlə xudahafızlaşməyə gəlmisəm. — Hesen niyəsə kədərli idi. — Lənkəranə ezamiyyətə gedirəm.

— Mən heç vaxt Lənkəranda olmamışam, amma hamı deyir ki, gözəl yerdir. Sitrus meyvələrinin məskənidir: limon, mandarin, feyxoxa... Sənə yaxşı yol. İnsan gərək çox gəzsin, xüsüsən cavanlığında. Neçə günlüyü gedirsen?

— İki həftəyə qayıdırıram.

— Yaxşı eləyirsən, get. Deyirlər aləmdir oralar.

— Bəli, gözəl yerlərdir. Azərbaycanda tayı-bərabəri yoxdur. — Hiss olunurdu ki, o sevinir səfərinə və bu, niyəsə Raufa pis təsir elədi. O gülümşəyib:

— O baxır kimin gözündə, — dedi. — Birinə Lənkeran xoş gəlir, o birinə Bakı, ya da Astara. Hərənin öz zövqü var.

— Əlbəttə, düz deyirsiz, — Hesen razılaşdı onunla, — doğma yerlər adama hər yerden əzizdir, amma Lənkeran, mən bilirom, sizin də xoşunuza gələr. Mən xahiş eləyirəm sizdən... Allah qoysa, nə vaxt xətriniz istədi, ailənizi də götürün yay aylarında gelin bir biz tərəfə. Mənim burda xidmətimə cəmi bir il qalıb, sonra çıxıb gedəcəyəm ora. Əməlli-başlı böyük, qəşəng evimiz var, özü də bu saat evdə bir anamdır, bir de kiçik qardaşım. Hərə bir tərəfə uçub gedib — bacılarım ərdədirler: biri Bakıdadı, o biri hələlik Lənkeranda, amma o da əriyle Bakıya köçməye hazırlaşır, böyük qardaşım Kalininqradda qulluq eləyir, həkimdir, ildə bir dəfə uçub gelir, görüşürük. Yəni deyirəm ki, yerimiz gen-boldur, hamiya çatar!

— Çox sağ ol! — Rauf təklifdən imtiina ələmədi. — Sən də hərədən gel, get, telefonumu da, ünvanımı da yazib verərəm sənə. Oğlanımla tanış olarsan. Bilmek olmaz, bir də gördün hardasa bir köməyim dəydi sənə.

Raufun ürəyindən yaman keçirdi ki, bu kəndli balasına nə isə yaxşı bir şey vəd eləsin, amma kooperativ evə düzəltməkdən başqa ağlına heç nə gəlmədi.

— Uzun sözün qisası, o barədə yüz faiz arxayın ola bilərsən, bir şey düzəldərəm səninçün... Rəhmətlik kişi — atanı deyirəm — nə işə baxırdı? Mən üzr istəyirəm, əgər sualıñ sənə yersiz göründüsə...

Hesen bir an fikirləşib:

— Mən atanı yada salmağı xoşlayıram, — dedi. — Onu yuxuda görəndə sevinirəm, həmişə elə mehriban danışır mənimlə; sağlığındakı kimi. Çoxlu sual verir, hər şəyə maraqlanır, ya da görürsən, o danışır, mən qulaq asıram. Amma hayif ki, axır vaxtlar, demək olar, yuxuma girmir. Balıqçı idi o, seynerdə işləyirdi. Bütün ili balıq tuturdu: qızıl balıqdan tutmuş kilkəye qədər, hər cürün — fəsline baxırdı. Mən də balıqçı olmaq istəyirdim, amma atam dənizdə itəndən sonra anam qoymadı. Anam hələ də inanmir onun ölməyinə, elə danışır onun haqqında, elə bil ki, o sağdır, çünki seynerin batmağını heç kim görməyib. Heç kimi də dəniz sahile atmayıb... O vaxtdan anam danışğını da bir az itirib, hələ də gözləyir ki, kişi qayıdaq! Hətta biz də — bacılarım da, balaca qardaşımla mən də

– ona inanırdıq ki, bir gün atamız qayıdacaq, onu yenə görəcəyik. Ağlıniza başqa şey gəlməsin, anamın ağlı üstündədir, konserv zavodunda işləyir, özü də yaxşı işcidir.

– Senin heç yadına gəlir atan?

– Əlbette, indiki kimi gözümün qabağındadır. Onda mənim on iki yaşım var idi. Hava elə bil dayanıb durmuşdu, aydın, sakit bir axşam idi, nə duman, nə külək vardi. Biz sahilə onu yola salmağa gəlmişdik, o da seynerdən bize əl eləyirdi... Gecə firtina başladı. Ayıldıq yuxudan, gördük evimiz silkələnir. Qonşunun damını külək qoparıb apardı: onlar sonra bir ay bizim evdə yaşıdalıar. O evin kişisi də qayıtmadı... Mən atamı tez-tez xatırlayıram.

– Bəs necə... – Rauf köks ötürdü: – Ata insançün dünyada ən əziz adamdır. Ana kimi. Fikir elemə, gələcək barədə düşünmək lazımdır... Tez qayıt, sənsiz mən darıxacam burda. Yaxşı yol.

Həsən onun əlini bərk-bərk sıxdı.

– Rauf dayı, sizin haqqınızda mən evdə hamiya danışacağam. Mən bələdəm özümə, sızsız mənə də çətin olacaq.

* * *

Həsən gedəndən sonra, daha Raufu işindən və düşüncələrindən heç nə, heç kim ayırmırı. Fikrində, xeyalında isə elə hey gələcək həyatla bağlı planlar yer tuturdu. Raufun bu günlə gələcəyin arasında bir sədd kimi duran dumanlardan, buludlardan keçə bilmış xəyalı, baxışı qarşısında bəzən hələ yaşınmamış sevinclərin sırkı bir cəzibəsi durdurdu. Özü də belə məlum olurdu ki, real alemdən uzaq olan xəyallara dalmaq yalnız eyləncə deyil, həm də insançün faydalı bir məşguliyyətdir; ona görə faydalıdır ki, bu məşguliyyət, işə-güçə maneəçilik törətmədən, hədərə gedən vaxtın, heç olmasa, bir hissesini azaldır.

Belə bir veziyətdə, xeyalının çox-çox uzaqlarda olduğu vaxt, bir gün sehər Cəfər Məmmədzadə şəxsən özü Raufun yanına gəldi və onu görüşə dəvət etdi, dedi ki, bacısı qızı onu görmək istəyir. Adətən, bu vaxtlar məhbuslara çox nadir hallarda görüş verilirdi; görünür, elə ona görə də böyük nəzarətçi karixan kimi idi. Cəfər

Məmmədzadə qaşlarını çatıb, ona xas olmayan bir gümrahlıqla kənaraya baxa-baxa danışındı. Rauf məəttəl qalmışdı, hansı bacısı qızı? Onun heç bacısı var ki, qızı da olsun? Amma öz təəccübünü gizləyib dinməz-söyləməz nəzarətçinin ardınca idarə binasına getdi.

Orda onu Aida gözləyirdi. Rauf qapıdan içəri girən kimi Aida sevincindən hıçqıra-hıçqıra özünü onun üstünə atdı.

Səkkiz aylıq qadın həsrətindən sonra Rauf isti bir bədəni bağrına basmışdisa da, sixılırdı və sixıntı üçtərəfli rəsmi-intim görüşün axınına kimi keçib getmədi.

Cəfər Məmmədzadə qapının ağızında durmuşdu: nə içəri girən kimi içəri girirdi, nə də çıxıb gedirdi. Özü də elə dayanmışdı ki, çal eşmə bişləri və əynindəki hərbi paltarıyla o, donub qalmış vəziyyətdə atəş əmri gözləyən yaşılı topçulara oxşayırı.

Bacıqızını bağrına basıb söhbət elemək bir elə də münasib deyildi, odur ki, Rauf Aidanı buraxıb:

– Sən hara, bura hara? – deyə soruşdu. – Necə gəlib çıxmışan bura?

– Hamı neçə, mən də ele. – Raufun ondan aralı durmağı Aidaya pis gəldi, Cəfər Məmmədzadəni göstərib bərkdən piçıldadı: – Bu yoldaşın görəsən ağlına gələcək ki, bayırə çıxıb qapını örtüsün, yoxsa ona demək lazımdır bunu?

– Deyəsən sənin yadından çıxıb biz hardayıq?! Səni ki, hörmət eleyib bura buraxıblar, bu özü elə böyük işdir.

– Heç bir böyük iş-zad yoxdur burda. – Aida etiraz elədi.

– Onlara əmr eleyiblər, onlar da buraxıblar. Bu görüşə görə dayımın öz yanına getmişəm. Özün bilirsən ki, ana tərefin qohumlarından zəhləm gedir. Ömründə birinci dəfə idi ki, onun yanına xahişə gedirdim, o da sənə görə.

– Niyə, o həmişə xeyrixah adam olub. – Rauf gözlerini ağardıb Aidaya başa salmaq istədi ki, onun tanımıdiği dayı haqqında söhbətin yeri deyil, amma Aidaya təsir elemədi bu.

– Dayım – baş prokurorun müavinidir, onun əmrləri yerinə yetiştirilməlidir. Mənə icazə veriblər ikilikdə görüşüm səninlə. – Bunu deyəndə Aida çönüb eyhamla nəzarətçiye baxdı, amma o, özünü elə göstərdi ki, guya eşitmır.

– Eyibi yoxdur, – Rauf, Cəfər Məmmədzadə ilə münasibətini korlamaq istəmirdi, ona görə də Aidanın kobudluğunu yumşaltma-

ğa çalışdı. – Görüşmeyimiz elə nəyə desən dəyər. Az qalib. Allah qoysa, onda hər şey yaxşı olar.

– İl yarımın harası azdi? – Aida gülüməsədi və birdən də başladı ağlamağa. – Mən darıxmışam səninçün, her gecə yuxuda görürəm səni, amma sən heç sevinmirsən mənim gəlməyimə. – O, üzünü onun sinesinə sıxıb hönkür-hönkür ağladı.

Rauf özünü itirmiş halda nəzaretiyə baxdı, o, Raufun bu baxışını kömək istəmək kimi başa düşdü və keçib stolun üstündəki qrafindən bir stekan su töküb Raufa verdi.

Aidani o, çətinliklə sakit eləyə bildi, ayrılib gedəndə də hələ kəsik-kəsik hicqırırdı.

Raufun “bacısı qızı”nı böyük nəzarətçi özü apardı yola salmağa. Otaqda tək qalan Rauf qeribə bir yüngüllük hiss elədi. O, oturub nəzaretiçinin “bacıqızı” baredə suallarını gözleyirdi, amma Cəfər kişi heç bir sual-zad vermədi. Rauf durub öz iş yerinə qayıdanda heç özü də bilmədi necə oldu soruşdu ki, bəs Həsən ezamiyyətdən nə vaxt qayıdacaq. Başqa vaxt Cəfər Məmmədzadə onun sualını yəqin ki, cavabsız qoyardı, çünki bu, müdürüyyətin sirf daxili işi idi, belə şeylər, adətən, gizlin saxlanılırdı, amma görünür, “bacıqızı” ilə “dayı”nın çox təsirli görüşü onu da sarsılmışdı, ona görə də cavab verdi ki, anasının xəstəliyi ilə əlaqədar nazirlək Həsəni burdakı vəzifəsindən azad eləyib, Lənkerana başqa işə keçirib.

Əlbəttə, bu xəber Raufu açmadı, amma bir müddət keçəndən sonra daha aşkar hiss elədi ki, Həsənin simasında onu özünə mənəvi ata sayan yeganə bir adamı itirib. Gileleri şirəyə dolmuş üzüm salxımı kimi, Raufun da başına saysız-hesabsız fikirlər, sözlər yiğilib qalmışdı, amma daha onları deməyə layiqli bir adam yox idi. O, qaladığı ocağın yanında oturub tez-tez oğlanlarını düşünürdü. Düşünürdü ki, indiyə kimi hələ bir dəfə də olsun onlarla həyat baredə ciddi səhbət eleməyib. Bəs niyə eləməyib? – Özü də məettəl qalırdı. Axır vaxtlar o, tez-tez ailəsi üçün darıxdı, amma məktublarında arvadına da, uşaqlarına da yanına gəlməyi qadağan etmişdi.

Arvadı ilə görüşə çağırılarda Rauf həmişəki kimi bağda idi. Bu xəbəri o, demək olar ki, laqeyd qarşılıdı. Tələsmədən, arxayın-axrayın əl-üzünü yuyub görüşə getdi. Xalidənin sıxıla-sıxıla danışmağından hiss olunurdu ki, yad adamların yanında o, sərbəst

səhbət eləyə bilmir. İlk baxışda arvadı pis dəymədi Raufun gözüne, bir az keçəndən sonra isə onun danışlığı təzə xəbərlərə qulaq asa-asa koşf elədi ki, Xalidə xoş duyğular oyadır onda, özü də təəccüb elədi buna. Rauf ürəyində gülümseyib öz halalca arvadının onda oyatdığı bu hissi aylarla qadın həsrətində olmayı ilə izah elədi. Xalidə səhbətini qurtarandan sonra, Rauf ata-anasını xəbər aldı. Xalidə razılıqla cavab verdi ki, lap yaxşıdırular, onda o, özünü saxlaya bilməyib:

– Görürsen, əzizim, – dedi, – hər şey yaxşıdır. Senin ananın və mənim sevimli qayınanamın nəzəriyyəsinə görə, gələcəkdə onlar özlərini daha gözəl hiss eləyəcəklər. Müveqqəti olsa da, daha məni görüb əsəbiləşmirlər, ürəklərindən qara qanlar axmır.

– Düz demirsən, onlar sənin bura düşməyinə görə çox fikir eləyirlər.

– Fikir eləməyinə eləyirlər, amma görüşəndə ola bilər ki, heç salam da verməsinlər.

– Heç elə şey olar, sən nə danışırsan?! Atam indidən götür-qoy eləyir ki, görsün sən qayıdanda hara düzəldə bilər səni. Deyir ki, bir yandan baxanda baxtımız gətirib, indi sən daha əvvəlki işinə qayıda bilməzsən, onsuz da o işin axırı yox idi, gec-tez bir zibili çıxacaqdı.

Rauf etiraz eləməye macal tapmadı, çünki elə həmin dəqiqə görüşün vaxtı qurtardı. Otaqda başqa qadınlar da var idi, amma kişilərin baxışlarından belə melum olurdu ki, aralarında en gözəgəlimli, en yaraşıqlısı Xalidədir. Bəlkə də o, müqayisədə belə görünürdü, görüşə gəlmış qadınların elə bil qəsdən nə boy-buxunları vardi, nə də bir babat sir-sifətləri. Rauf bunu yaxşı başa düşsə də, birdən-birə qısqanlıqla oxşar bir şey ox kimi ürəyinə sancıldı.

Görüşdən sonra Rauf tez-tez Xalidə barədə düşünürdü. İndi o, çoxdan unudulub getmiş xoş günləri, xoş saatları yadına salır və yavaş-yavaş özü də hiss etmədən bu qərara gəlirdi ki, Xalidə həmişə ona yaxşı arvad olub.

O, öz gələcək həyatı baredə fikirləşirdi və bütün planları da, demək olar ki, Xalidə ilə bağlı olurdu. Bu düşüncələrdən onu vaxtaşın Arif ayırrıdı. Onun dediyinə görə, işlər düzəldirdi yavaş-yavaş və ümid var idi ki, şüvəlanlılılar bir neçə gündən sonra öz şikayətlərini prokurorluqdan tamam geri götürsünlər.

* * *

Ən gözəl xəbəri o, Arifin sonuncu gəlişində eşitdi. Şənbə günü idı; əvvəller Arif şənbə günləri heç vaxt gəlməzdi. Rauf Əsgərovu yanında görəndə inanmadı gözlərinə. Sonra da Arif böyük bir sevinclə quşun tapıldığını xəbər verəndə – qulaqlarına da inanmadı, lap çəşib qaldı. Şən demə, bu günlərdə təsadüfən məlum olub ki, o sırtıq quş gedib Mərdəkanda özünə məskən salıb. üstəlik orda bala da çıxardıb və bütün qış balaları ilə kiminsə qapısı bağlı bağının zirzəmisində keçirib. İndiyə kimi hələ heç kim baş çıxara bilmir ki, şəhərdən qırx kilometr uzaq bir yere o necə gedib çıxıb. Tapılmağı da yerli poçtalyonun sayəsində olub. Sayəsində deyəndə ki, dar bir dalanda poçtalyonla rastlaşıb, elə o dəqiqliyə də ona möhkəm bir dimdik vurub. Hal-hazırda kivi və onun əziz-xələf üç balası təzə heyvanxanada ayrıca qəfəsdə yaşayırlar.

Beləliklə, quş oğurluğu üstündə verilən ittiham Raufun üstün-dən götürüldü. Qocalıb əldən düşmüş kərgədanın buynuzunu özbaşına kəsməklə heyvanxanaya vurduğu ziyana görə isə o, cəzasını artıqlaması ilə almışdı: iki yüz manat cərimə verib, doqquz ay da cəmiyyətdən kənardə yaşamışdı – hər halda, bir buynuzun qiyməti bundan artıq olmazdı.

Arif danışındı, Əsgərovsə başı ilə onun dediklərini təsdiq etdi; o, əməlli-başlı məyus idi. Sonraki hadisələr hamısı elə bil duman içində baş verirdi. Əsgərovun müşayiəti ilə Rauf həbsxana rəisiinin yanına getdi, orda ona azad olmayı barədə order verdilər. Sonra o, duş qəbul elədi, üzünü qırxdı, paltarını dəyişdi və Əsgərovla, Ariflə bir yerdə küçəyə çıxdı.

* * *

Əlbəttə, Rauf, hər şeydən əvvəl, qaraja getmək istəyirdi; balon-dakı şirə çoxdan yetişib, həsrətlə onun yolunu gözləyirdi, amma səbrini basıb özünü ələ aldı. Müstəntiqin birlikdə şəhərə getmək təklifinə o, nəzakətlə cavab verdi ki, yolu başqa tərəfədir, əgər Arif aparsa, onun maşınınında Bilgəhə, bağa getmək istəyirdi. Deyir cənnət bağının qırx qapısı var, gərək bir-bir açasan, Rauf da ona görə qərara

aldi ki, tələsməsin, gedib əvvəlcə ailəsi ilə görüşsün. Onun belə ağıllı nəticəyə gəlməsi nəcibliyindən çox müdrikliyindən idı. Müdriklər isə hər günün öz hökmünə görə hərəkət eləyirlər. Uzun sözün qısaşı, tələsməyin mənası yox idi – Rauf da tezliklə buna əmin oldu.

Əsgərov həbsxananın müdiriyyətinin gözü qabağında Raufu maşına kimi ötdü, Rauf onunla kinsiz-qərəzsiz danişındı, elə bil təzə qonşusu ilə, ya da işçisinin uzaq qohumu ilə səhbət etdi. Hətta hərdən bir nəzakət xətrinə gülümseyirdi də, amma Əsgərovun səsində bir günahkarlıq var idi. Lap axırdı, Rauf maşına oturandan sonra azca pəncərəyə əyilib ondan bir də üzr istədi və xahiş elədi ki, nə vaxt, nə çətinliyə düşdü – ya işə, ya da evə, fərqi yoxdur – götürüb ona zəng vursun. Bu da ki, şübhəsiz, çox xoş idi.

Onlar dinməz-söyləməz gedirdilər: Arif bütün fikri yolda, maşın sürürdü, onun keçmiş “müstərisi” Rauf isə, oturub qazandığı qəle-bədən xoşallanırdı və eyni zamanda da fikirləşirdi ki, öz sərri Arife necə açsın, necə inandırsın onu bu sırı.

Birinci yolayricına gəlib çıxanda, Arif maşını Zuğulba tərəfə döndərməmiş əli ilə sağdakı bağlı göstərib dedi ki, quşu haradasa buralarda tapıblar. Əgər bu məlumatı ilə Raufun ürəyini açmaq niyyətində idise, istəyinə nail olmuşdu: həm ona görə ki, Rauf məm-nuniyyətlə o iyənc quşun ətraf bağların zibilliklərində özünə necə yem axtardığını təsəvvürüne gotirdi, həm də nədənse birdən-birə heyvanxanadakı it yadına düşdü və qərara gəldi ki, onu Aliyə xanım-dan xahiş etdiyi alınsın; yəqin müdir də Əsgərov kimi yumşalıb.

Bundan sonra Rauf keçmiş vəkilinə bu günə qədər demədiyi müəmmalari, yəni öz sərri açmağa başladı. O, tələsmədən, bütün təfərrüati ilə qayınatasının evində səhifələrində köhnə reseptlər verilmiş nadir bir kitaba necə rast gəldiyini danışdı. Əvvəlcə Arif ona diqqətlə qulaq assa da, bir elə inanmırkı sözlərinə, amma elə ki, Rauf yavaş-yavaş başladı insanı cavanlaşdırıran iksirin tərkib hissələrinin və qəribə xiüsusiyyətlərinin təsvirinə keçməyə, Arifin gözlərində dərhal maraq oyandı. Rauf dostunu daha artıq inandırmak üçün qayınatasının mülahizələrinə isnad edərək, iksirin qədim dövrlərdə yaşmış məşhur şəxsiyyətlərin orqanizmlərinə göstərdiyi möcüzəli təsirdən yadında qalmış tarixi faktları bir-bir sadaladı. Sezarın cavanlaşmasının tarixçəsini, qədim Misir kərgədanının tutulmasından başlayaraq, təfsilatı ilə danışdı, axırdı gəlib öz şəxsi

macerasına çıktı. Her şeyi necə olmuşdusa, eləcə də söylədi, heç nəyi gizlətmədi. Onun sözləri deyəsən eməlli-başlı təsir eləmişdi. Arifi daha inandırmağa ehtiyac yox idi. Söhbət onu o qədər maraqlandırmışdı ki, maşının sürətini də azaltmışdı...

Arifin hərdən bir dodaqlarını dili ile yalayıb diqqətlə, təmənnasız qulaq asması yağı kimi Raufun ürəyinə yayılırdı, hətta ona elə gelirdi ki, yanında tanınmış vekil yox, vaxtile Raufun fiziki gücünə ve möhkəm xarakterinə həsədle baxan o yeniyetmə məktəbli yoldaşı eyleşib. Çoxdan unudulub getmiş bu hiss onu vəcdə getirdi və o, Zuğulba ilə Bilgəh arasındaki yolda öz qəti qərarını Arife bildirdi, dedi ki, ona min bir iztirab, əzab-əziyyət və məhrumiyyyətlər hesabına başa gelmiş həmin qiymətli iksiri onunla – özünün ən yaxın, ən sadiq dostu Arifle bölgülməyə hazırlırdı, yarımsərlik amansız istismar nəticəsində yorulub əldən düşmüş orqanizminin bərpası üçün ona ne qədər lazımdırsa, gelib aparsın.

Raufun hədsiz səxavəti, mərdliyi Arifi möhkəm kövrəltdi, maşını saxlayıb onun əlini sixdı, sonra da yaşarmış gözlərini silib, hisslerini cilovlaya bilmədiyi üçün üzr istədi. Göz yaşları, saysız-hesabsız təşəkkürlər və riqqətlər sözlər Raufu büsbütün çəşidirdi və ona görə də bunun ardınca eşitdiyi kəlmələrin mənasını o saat başa düşmədi. Rauf gülümşəyib soruşdu:

– Axi niyə? – O, qəlbinin dərinliyində əmin idi ki, Arifin imtina etməsi əslində razılıqdan başqa bir şey deyil; ədəbli adamlar ilk tək-lifə təxminən belə cavab verirlər.

Arif həyəcan içinde maşını ötüb keçən traktora baxıb:

– Məni düz başa düş, – dedi, – mən onun necə qiymətli şey olduğunu bilirem. Amma heç vaxt dilimə vurmaram onu... Məmməd Məlik-Yeqanovu bir yadına sal.

– Hansı Məlik-Yeqanovu, o kimdir?

– Tanımırısan? Şəhərdə ən meşhur vəkillərdən idi, çox böyük də ümid verirdi. Nə qədər ki, Macarıstandan “Banfi” gətirməmişdi, işləri əla gedirdi. O dərmanın adı ömrüm boyu yadimdən çıxmaz. Bilirsən heç nədir o? Bu saat başa sallam səni – “Banfi” insanın başında tükü artırır. Buna daha şübhə ola bilməz, firma yüz faiz emanət verir. Deyirlər onu icad eleyənə Nobel mükafatı vermək isteyirlər.

– Başa düşmürem, bu nə cəfəngiyatdır danışırsan. – Arifin sözleri Raufu bir balaca qıcıqlandırmışdı deyəsən. – Əşsi nə Məlik-Yeqanov, nə tük?!

– İş də elə ondadır ki, reseptdə yazılınlar düz çıxdı. Məlik-Yeqanov tamam keçəl idi, o dərmandan sonra bir tük gəldi başına, gel görəsən: gur, özü də buruq-buruq. Zahidən dəyişib tamam başqa Məlik-Yeqanov olmuşdu, amma özü baxırdın ki, həmin adamdır. Kişi batdı getdi. Hamının münasibəti dəyişdi ona. Nə deyirdi, gülürdüler. Şöbəye müdir qoymaq isteyirdilər, fikirlərini dəyişdilər. O vaxtdan bir dənə ciddi iş etibar eləmirler ona. Müştərilərini də itirdi.

Rauf axıra kimi qulaq asıb?

– Bunların hamısını uydurursan, – dedi. – Yəqin, deyirəm, imtina eləmeyinin səbəbi başqadır. İstemirsən lazımlı deyil, insan ki, öz xoşbəxtliyini başa düşmədi, onu dilə tutmaq nahaqdır. Amma səbəbini izah eləməlisən.

– Məsələ belədir ki... – Arif burnunun altında mızıldadı. – Mən sənə bir də ürəkdən təşəkkür eləyirəm...

– Bura bax, dağa-daşa salma özünü, sözünü de!

– Deyirəm, – Arifin gülümseməyindən, Rauf başa düşdü ki, cavabı qondarma olacaq. – Yadıma elə bu saat bir əhvalat düşdü: şirvanşahlardan biri, eşitmiş olarsan Əhsitan, Azərbaycanı səyahətə çıxır... Bir az döz, qurtarıram, bu saat. Hə, o, Bərdədə, Şamaxıda, Gəncədə qalalara baş çəkir və hər yerde də toplardan atılan yayılım atəşi altında teləbeləri dəstə-dəstə onun qabağına çıxır. Və yalnız Şəkinin qala divarları qarşısında – özü də oranın qoşun başçısı onun uşaqlıq dostu olub – hökmədarın gəlişi münasibətiylə salam atəsi açılmayıb. Əhsitan öz vaxtına görə ədalətli hökmədar hesab olunsa da, çox sərt adam idi. O, qalaya girmeyib, hamının yanında qalanın rəisindən tələb eleyir ki, toplardan salam atəşinin açılmamığının səbəbini izah eləsin, yoxsa boynu vurulacaq. “Bunun on yeddi səbəbi var, ey aqil hökmədar”, – deyə qalanın rəisi cavab verir və çalışır cəllada tərəf baxmasın. “De görüm hansılardır?” – Əhsitan sebirsizliklə əmr edir. – “Birincisi, topumuz yoxdur”, – deyə qala rəisi sadalamağa başlayır. – “Kifayətdir, – Əhsitan onun sözünü kəsir və əlinin işaretini ilə cəlladı buraxır. – Mənə elə bu biri də bəsdir, qalanını deməsen də olar”.

Rauf qasqabaqlı:

— Özün bilirsen, səni heç kim məcbur-zad eləmir, — dedi və fikirləşdi ki, dünyada elə adamlar var, onlara nə qədər istəsən də, kömək eləmək mümkün deyil; Arif də belələrindəndir.

— Bax, görürsən, incidin. — Arif həqiqətən itirdi özünü. — Mən sənə çox minnətdaram. Amma sən də çalış, məni başa düş... Bilirsen, əzizim, sənin o elə dərmanına mənim ehtiyacım yoxdur. Düzünü bilmək isteyirsənse, cavanlıq illəri ilə bağlı mənim sən deyə elə bir xoş təəssüratım da yoxdur, inan mənə! Nə görmüşəm o vaxt? Heç nə. Cavanlığım yadına düşəndə, daha da kədərlənirəm. İndi isə mən özümə görə əməlli-başlı bir adamam, bu şoğerib şəker olmasayıdı, özümü lap xoşbəxt hiss eləyərdim. Daha heç nə də lazımlı deyil mənə, necəyəm, nəyim var? — bəsimdir, raziyam elə belə də qalsın. Bax, özüm barədə, məsələn, bilirəm ki, mən bir elə də istedadlı vəkil deyiləm, əlimden qeyri-adi heç nə gəlmir, amma hər halda, camaat nəyə görəsə hörmət eləyir mənə... Evdə də güzəranım babatdır. Uşaqlarım məni çox istəyirler, mençə, elə arvadım da... Belə bir vaxtda tutaq ki, birdən-birə mən cavanlaşdım. Onda bəs nə təhər olar? Camaat, arvadım, uşaqlarım necə baxar buna? — O, cavan Arifin qohum-əqrəba ilə, dost-tanışla ilk görüşünü gözünün qabağına gətirdi və özü də diksindi, bilmədi, necə oldu ki, əyləci svetoforanın qabağında basdı; görünür, yaşıł işiq ona kifayət qədər yaşıł görünməmişdi.

— Sür, sür. — Rauf gülümsədi. — Hər şeydən qorxursan, ehtiyat eləyirsən. Əvvəldən necə idin, elə də qalmışan, heç dəyişib-eləməmisən... Təsəvvür eləyirəm, sən indi mənim haqqımda nə fikirləşirən...

— Pis heç nə fikirləşmirəm. — Arif tez-tələsik onun sözünü kəsdi. — Mən başqa, sən başqa. Sən ürəkli adamsan, qoçaqsan.

— Hem də xudbin, egoist, — deyə Rauf əlavə etdi. — Qulaq asıram sənə və fikirləşirəm: bütün bunlar bəs mənim nəyimə lazımdır, hə? Neylərən cavanlaşış? Elə bilirsen, mən ancaq özümü fikirləşirəm? Gel baxaq görek: mən sağlam olanda, sağlam olduğumcun də iş qabiliyyətim artanda kimə xeyirdir bu? Özün bir fikirləş... Əlbəttə, ailəmə. Elə dostlarımı da. Yadında varsa, sənə demişdim, mən həyatımı dəyişmək, başqa cür qurmaq istəyirəm. — Raufun

özünə elə gəlirdi ki, o, həqiqəti deyir və bir az düşünüb gördü ki, doğrudan da, elə ürəyindəki sözləri dilinə getirib. — Hər halda, sən səhv eləyirsən, belə ciddi məsələləri o dəqiqə, ayaqüstü həll eləmək olmaz. Evdə də bir oturub məsləhətləşmək lazımdır. Düz demirəm?

Arif dərhal razılaşdı:

— Əlbəttə. Məsləhətin heç bir ziyanı yoxdur.

— Onsuz da mən səni yola gətirəcəyəm. Mənim borcumdur bu.

— Rauf pəncərədən bayır çəpinə baxa-baxa, fikri dağınıq halda Arifin ciynini şappıldatdı. Dostu yaxşı adamdır, amma təəssüf ki, ağdan kəmdir bir az.

Onlar artıq Bilgəhə çatmışdır. Rauf yadına saldı ki, harda asfalt yoldan bağa dönmək lazımdır və maşın hər iki tərəfi daş hasara çəkilmiş ensiz torpaq yola buruldu, dolanıb-hərlənib bir az gedəndən sonra, nəhayət, darvazanın yanında dayandı, Rauf Arifi də bağa dəvət elədi. — O, niyəsə içəri tek girmək istəmirdi, amma Arif saatı göstərib qayğılı-qayğılı dedi ki, iynəsinin vaxtına qırx dəqiqə qalıb, tibb bacısı gələcək ona insulin vurmağa, görər evdə yoxdur, gözləməz, çıxıb gedər, diabetlə də ki, zarafat qorxuludur.

Darvazaya yaxınlaşanda Raufun ürəyi həyecanla üçünməgə başlıdı, elə bil nədənsə çəkinir, qapını açmağa utanırdı. Doğma evinin kandarında belə bir hiss ona tamamilə yersiz və monasız göründü. Rauf bu hissi boğub öldürməyə, özündən uzaqlaşdırmağa çalışdı, amma eksinə, o həyətə girəndə bu hiss daha da gücləndi, onun addımları yavaşıdı, hətta əlinin içi də deyəsən tərlədi. Ona görə də Rauf sevindi ki, nə yaxşı gəlişindən hələ heç kim xəbər tutmayıb.

Həmişə hamının yığışlığı eyvanda bir adam belə yox idi. Evə gedən yol çubuqları həddindən artıq uzanıb bir-birinə dolaşmış meynələrin arasından keçirdi. O, üzümlüyə baxanda yadına düşdü ki, meynələri arıtlamağın, peyvəndin əsl vaxtidir, sonra gec olacaq. Əvvəller heç vaxt ağlına gelməyən bu fikri o elə o dəqiqə də çox asanlıqla qovub başından çıxartdı və eyvana qalxdı.

Evin dalındakı həyətdən bərk səs-küy gəlirdi. Oyunçuların həyecanlı qışqırığından belə məlum olurdu ki, orda çox qızğın oyun gedir. O, eyvanda bir neçə dəqiqə tərəddüd içinde dayanandan sonra, nəhayət, belə qərara gəldi ki, idman meydançası ailə üzvləri

ilə görüşməkçün bir elə də münasib yer deyil və içəri pilləkənlə ikinci mərtəbəyə qalxdı.

Burda bütün pəncərələr taybatay açıq idi. Həyətdən onu görəməsinlər deyə eyile-eyilə pəncərələrin yanından keçib qapıya yaxınlaşdı və dərhal da qarşısında gözlənilməz, qeyri-adi bir mənzərə açılmış adam kimi kandardaca donub qaldı. Çox qəribə idi, ona görə qəribə idi ki, Rauf taxtda uzanıb mürgüləyən arvadından savayı elə bir füvqəladə şey görməmişdi. Amma di gel ki, o, irəli bir addım da ata bilmədi, hətta Xalidəni çağırmağa da özündə güc tapmadı; sanki ayaqları keyimish, dili tutulmuşdu, Xalidə isə onun ürəyinin döyüntüsünə ayılıb boynuna sarılmaq əvəzinə, sakitcə yatmağında idi. Nəhayət, Rauf özünü ələ alıb pəncərələri üstündə səssiz-səmirsiz, ehtiyatla otağa girdi. O taxtin yanında dayanıb özünün halalca arvadına heyranlıqla tamaşa eləməyə başladı. – Rauf ömründə heç bir qadını belə dehşətli bir ehtirasla arzulamamışdı. Xalidə onun məhz bu gün gələcəyini bilmirdi, ona görə də nə saçını daramışdı, nə də üz-gözünə siğal vermişdi, nə də ki, ətirlənmiş penüar geymişdi əyninə, necə var – eləcə ərinin qarşısında uzanıb yatmışdı. Rauf Xalidənin yanında oturub əlini onun yastığa tökülmüş ipək saçlarında gəzdirdi və yavaşdan onu çağırıldı. Xalidə ayılıb üzərinə eyilmiş Raufun doğma sıfətini görəndə xumar gözlərində qorxu və çəşqinliqə bənzər bir ifadə yarandı və həmin anda da bu qorxu-hürkü çəkilib getdi – o, artıq ərinin ağışunda idi. Az sonra özünə gəlmış Xalidənin həyətdəkilərə bu xoş hadisəni, onun qayıtmasını xəber vermək təklifini o, sözsüz, əsəbi bir gülüşlə rədd etdi və eyilib arvadının boyasız, isti və yumşaq dodaqların: qızğın öpüşlərə qərq etdi. Lakin bu həsrət yanğısı Xalidədə cavab ehtirası doğurmadı. Rauf tələm-tələsik paltarını əynindən çıxarıb titrəyen barmaqlarıyla arvadının xalatinin düymələrini açanda da, Xalidə təmkinini itirmədi, bircə bunu dedi ki, hər ehtimala qarşı qapını bağlaşın...

...Sonra, pəncərəyə yaxınlaşdı və gözə görünməməyə çalışaraq həyətə nəzər saldı. Rauf gözəcək olsa, uşaqlarını görməyə tələsirdi, lakin həyətdə gördüyü onu həyrətə gətirdi – pəncərə ilə üzbeüz hasarın kölgəsində onun maşını dayanmışdı. Bəli, bəli! Bu, rəngindən, markasından tutmuş sol qanadındakı batıq yerinəcən

ona son dərəcə tanış olan, qaraja salıb bağladığı şəksi maşını idi. Nömrəsi də onun maşının nömrəsi idi. Əger bu, onun maşını idisə, necə ola bilərdi ki, eyni bir maşın həm orada – bağlı qarajda, həm də burda – hasarın kölgəsində durmuş olsun?! Özünü saxlaya bilmeyib bərk həyəcan içinde arvadına sarı çəvrildi:

– Hasarın yanında maşın dayanıb, – dedi, – mənimkidir?

– Bizimkidir, – deyə şifonerin açıq qapısı arxasında geyinən Xalidə cavab verdi. – Kamil gətirib bizi maşınla. Heç bilməzdəm ki, o belə yaxşı maşın sürür.

Rauf təəccübə soruşdu:

– Bəs maşını o, necə çıxardıb? Axı mən qarajı bağlayıb, açıları da özümlə götürmüştüm.

– Qarajı sökdülər. Tək səninkini yox, həyətdəki bütün qarajları sökdülər. Dedilər ki, qanunsuz tikilib. – Ərinin susmağından narahat olub, qapının dalından boylandı. – Qanını qaraltma, qarajı onların həmisiyinə 8-ci mikrorayonda yer veriblər.

– Bəs niyə bu neçə vaxtı mənə deməmisiz bunu?

– Məsləhət görülmədi sənə xəbər verək. Dedilər ki, niyə qanını qaraldırsız, öz dərdi özünə bəsdir, bir yandan da – qaraj, lazıim deyil... heç nə itib eləməyib. Divarları, damı, nə ki vardi, hamisini söküb təzə yerdə qurdurduq, maşının ehtiyat hissələrini isə Kamil bura, bağa gətirdi.

– Orda başqa şeylər də vardi, – deyə Rauf sual dolu gözlerini Xalidəyə zillədi.

– Butulkaları deyirsən? Butulkalar da durur, amma şirələri uşaq-lar içiblər... Hə, iri bir balon da mürəbbə çıxdı ordan. Əvvəlcə baş aćmadıq nədi, sonra gördük, mürəbbədir.

– Bəs nə oldu, neylədiz onu? – Bunu Rauf elə yavaş soruşdu ki, elə bil cavabını eşitməkdən qorxurdu. – Hamisını yediz?

– Hamisini, bir damcı da qalmadı. Davayıdı üstündə. Bizimkilərin – atamgili deyirəm – özün bilirsən ki, şirin şeylə araları yoxdur, amma onu ləzzətlə yedilər. Bir həftəyə balonun axırına çıxdıq.

Xalidə şifonerin qapısının arxasından çıxdı. Əyninə çəhrayı rəngli nazik parçadan qəşəng bir paltar geymişdi. Saçlarını yiğib qaldırmışdı: boynu, ciyinləri ağappaq idi – güneş qaraltmamışdı hələ. Qısa, yüngül paltarda və alçaq dabanlı ayaqqabıda Xalidə elə cavan görünürdü ki, elə bil lap yeniyetmə bir qız idi. Raufun ürəyi qıṣıldı;

hər şey – bütün ümidi dəri puç olmuşdu. O, dinməz-söyləməz durub, taleyin amansız oyunu barədə düşünürdü. Beli, daha hər şey bitmişdi və indi haradansa uzaqdan elə bil tənha bir neyin yanğılı naləsi eşidilirdi.

Artıq gizlənmək də mənasız idi; o pəncərədən boylandı, amma hər iki komandanın – Raufun ailəsinin və bağ qonşularının başı oyuna o qədər qarışmışdı ki, onu heç kim görmədi. O, qayınatasını oyuncuların arasında görəndə, gözlərinə inanmadı, mat-məettəl qaldı. O yekəlikdə aqsaqqal kişi uşaqlara qoşulub atılır-düşür, voleybol oynayırdı. Hətta arada Raufun oğlunu itələyib tullandı və torun üstündən topu rəqib meydançasına vurdu. Kişi yaşı da, ədəb-ərkanı da – hər şeyi unutmuşdu; gördüyü mənzərə Raufda ikrah hissi oyatdı – bu nə eybəcərlik idi?! Əthli ayaqları ilə qayınatası o iyərənc kivi quşunu xatırladırdı. Professor topu iri burnunun qabağında tutub oyuna daxil etməkçün tullana-tullana Raufun dayandığı pəncərəyə tərəf qaçanda isə, Raufa cələ gəldi ki, ona tərəf qaçan adam deyil, həmən o ikiayaqlı murdar quşdur. O bu mənzərəyə baxa bilməyib pəncərənin qabağından çekildi.

Rauf indi tək qalmaq istəyirdi, ona görə də arvadı bu qəfil xəş xəberin – onun həbsxanadan qayıtmasının şərəfinə süfrə açmaqcığın aşağı düşəndə, bir yüngüllük hiss elədi və dərindən köks ötfərdü..

Rauf taxtin üstündə oturub başını əlleri arasına almışdı və təfərrüatına getmədən öz gələcək həyatı barədə düşünürdü. Amma o bu həyatın yalnız astanasını gözünün qabağında canlandırma bildi, çünki küləklə bir yerdə otağa dolmuş şən qışqırış sədaları onu xəyal aləmindən ayırdı.

Ailəsinin qalib gəldiyini xəber verən bu qışqırığı eşidincə, Rauf könülsüz də olsa, yerindən qalxdı, otaqdan çıxb aşağı enməyə başladı.

KİTABDAKİLAR

Ön söz 4

POVESTLƏR

Ondan yaxşı qardaş yox idi 11

Yaxşılıqların əvəzində ölüm 86

Yazılmayan məktublar 143

Bayquş gəlməşdi 229

Kərgədan buynuzu 286

MAQSUD İBRAHİMBOYOV
SEÇİLMİŞ ƏSƏRLƏRİ
İKİ CİLD
I CİLD
“AVRASIYA PRESS”
BAKİ-2007

Buraxılışa məsul: *Umud Rəhimoglu*
Texniki redaktor: *Mübariz Piri*
Kompyuter səhifələyicisi: *Allahverdi Kərimov*
Kompyuter operatoru: *Lala Cəfərova*
Korrektor: *Elman Bəşirli*

Yıgilmaşa verilmişdir 20.05.2007. Çapa imzaalanmışdır 12.07.2007.

Formatı 60x90 $\frac{1}{16}$. Fiziki çap vərəqi 24,5. Ofset çap üsulu.

Tirajı 25000. Sifariş 65.

Kitab “PROMAT” mətbəəsində çap olunmuşdur.